

MÜASİR
AZƏRBAYCAN
DİLİ

SINTAKSIS

DÖRDÜNCÜ HİSSƏ

ÜÇÜNCÜ NƏŞR



ELM PUBLISHING HOUSE, BAKU, AZERBAIJAN



LÜĞƏT VƏ ENSİKLOPEDİYALAR

11/63
A14

**ƏLÖVŞƏT ABDULLAYEV
YUSİF SEYİDOV
AĞAMALI HƏSƏNOV**

**MÜASİR
AZƏRBAYCAN
DİLİ**

SINTAKSIS

**DÖRDÜNCÜ HİSSƏ
ÜÇÜNCÜ NƏŞR**

*Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən təsdiq edilmişdir*

**M.F.Axundov adına
Azərbaycan Mədəniyyət
Kitabxanası**

ŞƏRQ-QƏRB

BAKİ 2007

252289

Bu kitab "Müasir Azərbaycan dili. Sintaksis"
(Bakı, Məarif, 1985) naşrı əsasında təkrar naşrə hazırlanmışdır

Dərslik Azərbaycan Respublikasının
Dövlət mükafatına layiq görülmüşdür

Redaktorlar:

Elmira Həsənova

filologiya elmləri namizədi, dosent

İsmayıyl Əhmədzadə

filologiya elmləri namizədi, dosent

ISBN 978-9952-34-167-6

494.3612-dc22

Azərbaycan dili – Sintaksis

Əlövsət Abdullayev, Yusif Seyidov, Ağamalı Həsənov.

Müasir Azərbaycan dili. IV hissə. Sintaksis.

Bakı, "Şərq-Qərb", 2007, 424 səh.

Ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş bu dərslik müasir Azərbaycan dili kursunun sintaksisi bölməsini əhatə edir. Burada sintaksis və onun predmeti, sintaktik əlaqələr, söz birləşmələri, sədə və mürəkkəb cümlələr, mürəkkəb sintaktik bütövler barədə sistemli məlumat verilir.

© "Şərq-Qərb", 2007

GİRİŞ

SİNTAKSIS VƏ ONUN PREDMETİ

"Sintaksis" mənşeyinə görə yunan sözü olub, mənası "birleşmə", "tərtibat" deməkdir. İndi bu sözdən dilçilik termini kimi istifadə olunur. Dilçilikdə bu söz iki mənada işlənir: bir dilin sintaksisi, yəni dilin sintaktik quruluşu, bir de qrammatika elminin şöbəsi mənasında. Sintaksis dilin qrammatik sistemində mərkəzi yer tutur, fikir mübadiləsinə xidmət edir, obyektiv reallıqla əlaqəli olur. Qrammatikanın bir şöbəsi kimi sintaksis sözlərin söz birləşmələri və cümlələr şəklində birləşməsi qaydalarından bəhs edir. Sintaksis dilin qrammatik quruluşu haqqında elm olmaq etibarilə sintaktik vahidlər sistemini (söz birləşmələri, sədə cümlə, mürəkkəb cümlə, mürəkkəb sintaktik bütövlər), sintaktik vahidlərin qurulmasını və bağlanma vasitələrini öyrədir. Sintaksis söz birləşmələri, cümlələr və sintaktik bütövləri əhatə edir.

Sintaksisin predmeti barədə rus dilçiliyində üç fikir olmuşdur. Birinci fikrə görə, sintaksis yalnız cümlələri və cümlə üzvlərini öyrənir. Söz birləşmələri buraya daxil edilmir (Q.Q.Poçoceptsov bu fikirdədir). Bu fikir o qədər geniş yayılmış fikir deyil. İkinci fikrə görə, sintaksis söz birləşmələrini öyrənir. Cümlələr də söz birləşmələrinə daxil edilir. Söz birləşmələri iki böyük qrupa ayrılır: predikativ söz birləşmələri (yəni cümlələr), qeyri-predikativ söz birləşmələri (F.F.Fortunatov, M.N.Peterson, A.M.Peškovski, A.B.Şapiro bu fikri irəli sürmüşlər). Üçüncü fikrə görə, sintaksis cümlələri və söz birləşmələrini öyrənir. Moşhur rus dilçiləri V.V.Vinoqradov, N.Y.Şvedova, V.A.Beloşapkova, V.N.Yartseva və başqaları bu fikrin tərəfində dururlar. Bize görə, bu sonuncu ən doğru fikirdir.

Söz birləşmələri əşyalar arasında, əşyalarla əlamətlər, hərəkətlər arasında əlaqələri ifadə edir.

Söz birləşmələrini əmələ gotiren sözlər əvvəlki mənələrini itirmir. Söz birləşməsi sözlərin sintaktik əlaqələr vasitəsi ilə birləşməsi sayesində əmələ gelib, bir tərəfdən sözlə, digər tərəfdən cümlə ilə bağlıdır. O, cümlədə işlənməsinə və dəyişmə qaydalarına görə sözə

benzayır. Sözlerden sıralanmaya ve syntaktik əlaqələrə görə cümlələrə benzayır. Lakin bənzəmək eyni olmaq demək deyil. Bunların arasında mühüm fərqlər nəzərə çarpar.

Söz birləşmələrinin mahiyyətini, onların tiplərini və əmələgəlmə yollarını, birləşmədə iştirak edən təroflorın qrammatik əlamətlərini öyrənmək, söz birləşməsi ilə mürekkeb sözün, cümlənin oxşar və fərqli cəhətlərini aşkar etmek sintaksisin ən zəruri məsələlərindəndir.

Dilimizdə söz birləşmələrinin iki növü əsas yer tutur: ismi birləşmələr və feli birləşmələr. Bundan elava, zərf birləşmələri və qoşmali birləşmələr də var ki, bunları ismi birləşmələrə daxil etmək olar.

Söz birləşmələri içərisində feli sıfot, feli bağlama və məsədə tərkibləri mühüm yer tutur. Feli birləşmələrlə əsaslanan bu tərkiblər olduqca zəngin quruluş tiplərinə, mənalara və məna çalarlarına malikdir. Bu da onların qurulmasında əsas rol oynayan feli bağlama və feli sıfatların zəngin olması ilə şərtlənir. Belə birləşmələr sadə cümlələrin tərkib hissəsi olub, onların genişlənmiş üzvlərini təşkil edir. Bundan mənasına görə budaq cümləyə çox yaxınlaşır, lakin predikativliyə malik olmadığı üçün budaq cümlə vəzifəsi daşıya bilmir. Tərkiblərin iştirak etdiyi sadə cümlələrin tabeli mürekkeb cümlələrə məna ekvivalentliyi olur ki, belələri sintaktik sinonim sayılır.

Sintaksisin maşğıl olduğu problemlərdən biri və daha başlıcası cümlə problemidir. Cümle nisbi bitkinliyi ifadə eden dil vahididir.

Söz birləşmələri on azı iki sözün birləşməsindən təşkil olunur. Cümələ isə ondan fərqli olaraq, bir sözə, iki və daha artıq sözün birləşməsi ilə da ifadə olunur. Cüməlonun əsas əlamətləri – onun predikativ keyfiyyətə malik olması (modallıq da daxil olmaqla) və cümlə intonasiyası ilə müşayiət edilmişdir. Sözler və söz birləşmələri bu əlamətlərə malik olmasa, hər hansı bir fikrin ifadə olunmasına xidmət etməz; onlar yalnız qrammatikanın ixtiyarına keçidkədə, struktur və məna cəhətdən birləşdikdə, düzüldükdə, qrammatik qaydalar əsasında bir-biri ilə bağlılıqda, yuxarıda sayıdığımız əlamətlərə (predikativliyə və bitmə intonasiyasına) malik olduqda fikirlərimizin ifadəsinə xidmət edir.

Söz birləşmələrində və cümlələrdə birləşmək üçün sözler qrammatik əlaqələrə girirler. Sözlerin söz birləşmələrindəki tabelilik əlaqələri onların cümlədəki sintaktik əlaqələrindən müəyyən dərəcədə fərqlənir. Söz birləşmələrində idarə, uzlaşma, yanaşma və

idarə-uzlaşma əlaqələri mövcuddursa, cümlələrdə sözlerə sözlər, söz birləşmələri ilə sözler arasında idarə, uzlaşma və yanaşma əlaqələri mövcuddur. Lakin oxşar görünən əlaqələr (məsələn, idarə, uzlaşma əlaqələri) də bir-birinin tam eyni deyildir; müəyyən fərqlər və spesifik cəhətlər vardır (söz birləşmələrində yiyəlik halın idarə edilməsi, həmcinin uzlaşmanın qeyri-predikativ xarakterdə olması və s.).

Qeyd etməliyik ki, sözlərin ele qrammatik əlaqələri də vardır ki, inдиə qədər bizim dilciliyimizdə onlara “ad qoyulmamışdır”.

Cümlələrin struktur və semantik xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan dilinin cümlələrini bir neçə cür təsnif etmək olar. Bizim enənəvi qrammatikalarda cümlələri ən çox quruluşuna görə təsnif edirlər. Bundan başqa, cümlələri (söyləmləri) funksional əlamətlərinə görə də təsnif etmək olar.

Bir çox başqa dillerdə olduğu kimi, Azərbaycan dilində də cümlələr ya adı intonasiya ilə deyilir və heç bir ekspressiv keyfiyyətə malik olmur, ya da müxtəlif emosional çalarlıqlar ifadə edir və fərqli intonasiya ilə müşayiət edilir. Belələri “cümənin məqsəd və intonasiyaya görə növləri” adı ilə qrammatikalarımıza daxil edilir. Bütün cümlə quruluşlarını (sadə, mürekkeb və üzvlənmeyən) nəzərə alıqdə onları 4 yere böölürə: nəqli, sual, əmr və nida cümlələri. Qeyd etməliyik ki, nida cümlələri emosional çalarlıq bildirən cümlələr kimi ayrıca qrup da təşkil edə bilər. Bunları da öz növbəsində nəqli-nida (*Yox! Yox! Oğul, məktəbi-üsyəndi bu!*), sual-nida (*Səni sevən adam nə qədər baxtıydır!*) və əmr-nida (*İtil gözlərindən, bivaşa yarım!*) cümlələrinə ayırmak olar. Hətta üzvlənmeyən cümlələrin də nida cümlələrinə daxil olan növü vardır (*Ay-hay! Haydi! Qətiyyən!* və b.k.).

Azərbaycan dilinin cümlələri quruluşca zəngindir. Bu dildə sadə cümlələrin, içərisində feli tərkiblər (feli bağlama, feli sıfot və məsədə tərkibləri) olan sadə cümlələrin, həmcins üzvlü sadə cümlələrin, mürekkeb cümlələrin – tabesiz və tabeli mürekkeb cümlələrin olması sübut edir ki, dilimiz sintaktik quruluş etibarile dünyanın ən zəngin dillərindən biridir.

Azərbaycan dilində cümle üzvlərinin melum növləri, eləvələr və xüsüsileşmələr, xıtəb və ara sözlər, təktərbəli cümlələrin bütün növləri, cütətərbəli cümlələr, bütöv və yarımcıq cümlələr, budaq cümlənin çox rəngarəng növləri və tipləri işlənməkdədir. Dilimiz daha

mürəkkəb və çoxcəhatlı fikirləri ifade etmək üçün müxtəlif cür cümleləri (sade, mürəkkəb) müxtəlif şəkildə birləşdirib işlətməyə imkan verir (*bax*: "Qarışq tipli mürəkkəb cümlelər"). Belə zəngin ifadə tarzi eyni zamanda azərbaycanlı təfəkkürünün aynası deməkdir. Dilimizin qədim dövrünün sintaktik quruluşu ilə onun indiki quruluş seviyyəsini müqayisə etdikdə aydın olur ki, təfəkkür tərzimiz nə dərəcədə inkişaf etmiş və təkmilləşmişdir. Bu inkişafı dilimizin sintaktik quruluşunun hər bir sahəsində müşahidə etmək mümkündür.

Müasir dövrdə sintaksisin yeni bir sahəsi gündən-güne daha yaxşı öyrənilir ki, bu da *mətn sintaksisi*. Mətn sintaksisi XX əsrin ikinci yarısından etibarən həm xaricdə, həm də rus dilçiliyində xüsusi bir sahə kimi yaranıb, sürətli inkişaf etməyə başladı. "Mətn sintaksisi" termini əvəzində, "mürəkkəb sintaktik bütöv", "mürəkkəb sintaktik tam", "frazaüstü birlər", "nəşr bəndi" kimi terminlər də işlədilmişdir. Mətn iki və daha artıq cümplenin həm məzmun, həm də formaca əlaqələnməsi əsasında aməle gələn nitq vahidi, nitq birliyidir. Beləliklə, o, cümlədən (söyləmdən) böyük sintaktik vahid hesab edilir. Mətn sintaksisi, bir tərəfdən bu birliyin kommunikativ funksiyasını, bir sintaktik vahid kimi onun vəziyyətini (statusunu) öyrənir, digər tərəfdən mətnin tərkib hissələrini, başqa sözlə, cümleklerin bütöv mətn daxilində bir-birilə struktur-semantik əlaqə üssülərini araşdırır.

Mətn sintaksisi sürətlə inkişaf etməsinə baxmayaq, hələ gənc sahədir və burada həll ediləsi problemlər çoxdur. Bunların sırasında aşağıdakı məsələləri göstərmək olar: müstəqil metnlerin (mürəkkəb sintaktik bütövlərin) sərhədi məsəlesi, mətnin dil səviyyəsindəki ekvivalentləri, mətnlərdə əlaqə üssülərinin tipi (müxtəlif dillər üçün ayrıca), birləşdirici ünsürlər və s.

Mətnin bir sintaktik vahid kimi, cümlədən (söyləmdən) daha mürəkkəb sintaktik kateqoriya kimi öyrənilməsi bir sira sintaktik məsələlərin həllində daha daqiq mövqə tutmağa kömək edir. Bunlardan komponentlərin sıralanması, tabesiz mürəkkəb cümlələr problemi, aktual üzvlənmə və b.k. məsələlər qeyd oluna bilər.

Dilimizin sintaksisinin əsası surətdə öyrənilməsi Azərbaycanda XX əsrənən başlanılmışdır. Əvvəllər bu iş orta məktəb qrammatikası dairəsində getmiş, sonralar ciddi tədqiqat işləri başlanmış və nehayət, inkişafın indiki seviyyəsi əldə edilmişdir.

SINTAKTİK VAHIDLƏRİN İFADƏSİNDE ROLU OLAN VASİTƏLƏR

Sintaktik vahidlər nələrin vasitəsi və köməyi ilə qurulur? Buraya aşağıdakı vasitələr daxildir: müstəqil sözler (söz formaları), köməkçi sözler, leksik elementlər (işarə və nisbi əvəzliklər), komponentlərin sıralanması, intonasiya və s.

Sintaktik quruluşların ümumi semantikası onların ifadəcisi olan sözler və söz formalarının leksik-qrammatik təbəti ilə bağlıdır. Söz birləşmələrinin komponentləri (tərkib hissələri), cümle üzvləri, hər cür cümlələr sözlərdən və söz formalarından təşkil olunur. Söz formalarının sintaktik münasibət yaranan elementləri – sözdəyişdirici şəkilçilər və qoşmalardır. Sözdəyişdirici şəkilçilər (isim və fel şəkilçiləri) sintaktik əlaqələri temin edir. Sözdəyişdirici şəkilçilərin ifadədə bilmədiyi formal və semantik əlaqələr qoşmalar vasitəsilə təmin edilir.

Sintaktik vahidlərin teşkilində başqa köməkçi nitq hissələrinin də rolü vardır. Bağlayıcılar və ədatlar – hərəsi öz spesifik cəhətləri ilə sintaktik vahidlərin formallaşmasında iştirak edir. Bağlayıcılar sintaktik vahidlərin tabesiz və tabeli şəkildə bağlanmalarına xidmet edir. Əksər ədatlar sözlərə və cümlələrə müəyyən məna çalarlıqları verir, bəzisi cümlə formalarının yaranmasında iştirak edir (-mi ədati ilə düzəlon sual cümləsi nəzərdə tutulur), bəziləri cümleklerin predikativliyinin formallaşmasında iştirak edir (məsolən, *idi*, *imiş* ədatları), bəziləri də üzvlənmeyen cümlələr kimi işlənir (*təki*, *kaş*, *heç*, *aha* və b.k.).

Bir çox leksik elementlər, məsolən, işarə və nisbi əvəzliklər (*o*, *bu*, *elə*, *bela*, *ora*, *bura*, *elsə*, *beləsi*, *kim*, *na*, *hara*, *neçə* və b.k.) tabeli mürəkkəb cümlələrin qurulmasında mühüm rol oynayırlar.

Sintaktik vahidlərin ifadəsində komponentlərin möqsəd istiqamətində sıralanmasının da mühüm əhəmiyyəti vardır. Sıralanmanın rolunu söz birləşmələrinin, cümle üzvlərinin qurulmasında, həmcinin daha böyük vahidlərin tərtibində (məsolən, mürəkkəb cümlələrdə, mürəkkəb sintaktik bütövlərin qurulmasında) görürük. Yazılı nitqde məntiqi vurğunun ifadəsi də əksər halda sıralanmadan aslidir.

İntonasiya sintaktik vahidlərin formallaşmasına kömək edən əsas vasitələrdən biridir. Möqsəd və intonasiyaya görə cümlənin növleri, həmcins üzvlərin sadalanması, xüsusişəmələrin cümlədə

fərqlənməsi, mürəkkəb cümlənin, mürəkkəb sintaktik bütövlərin tərkib hissələrinin qurulması intonasiyasız mümkün deyildir.

Sintaktik vahidlərin qurulmasında bu vahidlərin özü də vasitə rolü oynaya bilər. Məsələn, söz birləşmələri cümlənin qurulmasında, cümlələr isə daha böyük vahidlərin qurulmasında iştirak edir.

Sintaktik vahidlərin qurulmasında rolü olan digər vasitələrdən də danışmaq olar. Ümumiyyətlə, sintaktik vasitələrdən kitabın ayrı-ayrı bölmələrində daha konkret və müfəssəl şəkildə danışılır.

DİLİN BAŞQA QATLARI (YARUSLARI) İLƏ SINTAKSİSİN QARŞILIQLI ƏLAQƏSİ

Dil iki ayrılmaz tərkib hissədən ibarətdir: lügət tərkibi və qrammatik quruluş. Sözlər dilin qrammatikasının ixtiyarına keçəndə dil şəklini alır. Qrammatik quruluş isə iki mühüm hissədən ibarətdir: dilin morfoloji və sintaktik quruluşu. Bu da leksikanın, morfologiya və sintaksisin daim bir-biri ilə bağlı olduğunu göstərir. Morfologiyanın əsası teşkil edən də söz, sözün formalı, deyişmələridir. Söz birləşmələri və cümlələrin tikinti materialları da sözdür. Məlumdur ki, fikrin dəqiq və təkmil ifadəsində leksik zənginliyin böyük əhəmiyyəti var.

Söz birləşmələrində sözlərin əlaqələnməsi morfoloji formalara əsaslanır. Məsələn, təyini söz birləşməsinin üç növdə qruplaşması morfoloji əlamətlərə görə müəyyənmişdir (*uca dağlar, maraqlı kitab, yazı taxası, dərs cədvəli, Aidanın qardaşı, bağçanın hasarı və s.*). Morfologiyanı ayrı-ayrı sözlərin formalı və deyişmələri maraqlandırır. Sintaksisində isə bu sözlərin bir-biri ilə əlaqəsi öyrənilir¹ (*dərə gedən, məktubu göndərmək, yazı yazanda, yaxşı tələbə, beş kitab, yaxşı oxumaq, daftərin üzü və s.*).

Morfologiya həmisi sintaksisə, sintaksis isə morfologiya ilə əlaqəli olur. Məlum olduğu üzrə, hər hansı cümlə üzvü əksərən müəyyən bir nitq hissəsi ilə ifadə olunur. Başqa şəkildə demis olsaq, bu və ya digər nitq hissəsi çox zaman müəyyən cümlə üzv-

¹ Dilin qatları arasındakı qarşılıqlı əlaqəni izah etmək üçün müellif bozun oyanılık xatırına elmin ayrı-ayrı sahalarını də, yəni morfologiya, sintaksis, leksikologiya və fonetikam da bilərəkden müqayisəyə və izahata cəlb edir.

lorının vəzifəsində işlənir. Məsələn, fellər əsasən xəbər vəzifəsi daşıyır. İsimlər çox vaxt mübtəda və tamamlı vəzifəsində, zərflər zərflilik, sıfətlər və sayılar təyin vəzifəsində işlənir. Morfologiya hər hansı nitq hissəsi öyrədilərən, onun hansı sintaktik vəzifələrdə işləndiyi hökmən deyilir. Sintaksisində da hər hansı cümlə üzvünün hansı morfoloji vasitələrlə ifadə olunduğu mütləq öyrədilir.

Sözün forması morfologiya, funksiyası isə sintaksise aid olur. Birz morfologiya isim hallarından sözün morfoloji deyişməsi kimi bəhs edir. Bu, eyni zamanda, sintaktik əlaqələri təmin etmək üçün baş verir. Deməli, isimlərin hallanmasına həm morfoloji, həm də sintaktik hadisə kimi baxmaq lazımdır.

Elcə də fellərin təsviri morfoloji kateqoriyadır. Lakin onun sayəsində sintaksisində bu qədər zəngin üzlaşma formaları tömən edilir.

O cümlədən də mənsəbiviyət kateqoriyası morfoloji kateqoriya sayılırsa, o, sintaksisində söz birləşmələri bəhsində sözlər arasında qrammatik əlaqənin mühüm növü kimi öyrənilir. Həmçinin inkarlıq kateqoriyası morfologiya və sintaksisində əlaqəli öyrəndiyi sahələrdən biridir. Sintaksisində təsdiq və inkar cümlələr mehz morfologiyanın həmin məsələsinə əsaslanır.

Morfologiya eyni zamanda leksika ilə əlaqədardır, çünkü hər ikisinin əsasında söz durur. Dilin elə bir sahəsi var ki, o həm leksika, həm də morfologiya ilə bağlıdır. Bu da söz yaradıcılığı sahəsidir.

Nitq hissələrini müəyyənəşdirərən sözin leksik, morfoloji cəhətləri ilə bərabər, onun sintaktik vəzifəsi də hökmən nəzərə alınır. Müstaqil nitq hissələri cümlədə eşyalı, eşyanın əlamətinə, keyfiyyətinə, miqdardı və sırasını, hərəkət və halını və s. ifadə edir. Cümlələrin qurulmasında köməkçi nitq hissələrinin rolü böyükdür. Buna görə də bəzi dilçilər onları sintaksisə daxil edirlər. Qoşmalar halların ehətə edə bilmədiyi monaları tamamlamağa xidmət edir. İsimlərin idarə olunmasında, fellərlər yanaşı, qoşmaların da müəyyən rolü var. Qoşmalar ayrılıqda cümlə üzvü olmasa da, qoşuldugu sözlər birləikdə cümlə üzvü vəzifəsi daşıyır. Feli tərkiblərin hər hansı cümlə üzvü kimi müəyyənəşməsində qoşmaların böyük rolü var (*Aygün dərəsi yaxşı öyrəndiyinə görə yüksək qiymət aldı; İmtahanдан yüksək qiymət almaq üçün müntəzəm olaraq çalışmaq lazımdır; Zəng vurulan kimi usaqlar siniflərə qaçdır*).

Bunlardan əlavə, modal sözlər cümlədə subyektiv modallığı, nidalar isə cümlədə müxtəlif emosional halları ifadə edir. Söz

birleşmelerinin ismi birleşmeler və feli birleşmeler adı ilə iki yerə bölünməsi nitq hissəlérinə əsaslanır.

Müxtəlif cümlə növlərinin qurulmasında morfoloji əlamətlər mühüm rol oynayır. Məsələn, əmr, sual cümlələrinin qurulmasında fəlin əmr şəklinin, əmr ədatlarının, sual cümlələrində sual ədatları və sual evəzliklərinin, nəqli cümlələrdə fəlin xəbər şəklinin, qeyri-müyyəyən şəxslə cümlələrdə fəlin III şəxs cəminin, ümumi şəxslə cümlələrdə fəlin II şəxs tekinin və III şəxs cəminin mühüm rolunu qeyd etməmək olmaz.

Cümlədə modallıq eksər hallarda sözlərlə – modal sözlər, fel şəkilləri, modal ədatlarla ifadə olunur. Morfoloji vasitələr (bağlayıcı, ədat, evezlik, zərf, fel və b.k.), eyni zamanda, müxtəlif tabeli mürəkkəb cümlələrin qurulmasında əhəmiyyətli yer tutur.

Dilin sintaksisi onun fonetikası ilə də əlaqədardır. Məlumdur ki, cümlə sözlərdən, sözlər səslerden ibarətdir. Bu mənada bağlılıq olduğunu inkar etmək olmaz. Daha bir möhkəm bağlılıq isə fonetikanın prosodiya hissəsinə, cümlə intonasiyasına aiddir.

Bildiyimiz kimi, hər bir dilin ilk meydana gelme forması danışq dili formasıdır ki, bu da intonasiyasız mümkün deyildir. Yazı dili isə sonrakı hadisədir. Biz yazı dilindəki cümlələri də intonasiyasız təsəvvür eləmirik.

İntonasıya cümlənin (söyləmin) əsas kommunikativ tiplərini ayıran vasitədir. Səsli dilda mövcud olan ritm, ton, durğu (pauza, fasılıə), sürəklilik, avaz (melodika) və tembr kimi keyfiyyətlər məhz intonasının elementləridir. Bunların hamısı birlikdə intonasıya deməkdir. Cümlənin akustik səciyyəsi də həmin elementlərdən asılıdır. Bunlar cümlənin akustik quruluşunu müyyəyənləşdirir. Bu elementlərə əsasen cümlənin ümumişmiş (həm də bir-birinə qarşı duran – oppozitiv) tipləri meydana çıxır. Cümlənin nəqli, sual, əmr və nida ifadə edən növləri də belə emalə gelir. Hər bir növün özünə görə müyyəyən akustik variantları da olur. Məsələn, əmr cümlələrinin xahiş, istək, arzu, sövqetmə, məsləhət, öyüd, nəsihat verme və b.k. mənalar bildirməsi onların akustik variantlarından.

Beleliklə, aydın olur ki, dilin sintaksisi onun fonetikası ilə də üzvi surətdə bağdır.

SINTAKSİSİ ÖYRƏNMƏ MƏRHƏLƏLƏRİ VƏ İSTİQAMƏTLƏRİ

Sintaksisin əsas tədqiqat obyekti olan cümləni öyrənmək üçün ona müxtəlif cəhətdən yanaşmışlar. Beleliklə, müxtəlif istiqamətlər meydana çıxmışdır. Bunlardan bəziləri artıq keçilmiş mərhələ olsa da, sintaksis tarixində müyyəyən iz buraxılmışdır. Bunların əsaslarını təhlil etmək elmi və metodoloji cəhətdən faydalıdır.

İndiki sintaksis nəzəriyyəsi birdən-bire meydana çıxmamışdır. Hind-Avropa dillerinin sintaksisine yanaşma, onu öyrənmə müyyəyən inkişaf mərhələləri keçmişdir. Bunlardan biri *məntiqi-grammatik mərhələ* idi. Bu mərhələ qədim yunanlardan başlayıb, XIX əsrin ikinci yarısına qədər davam etmişdir. Məntiqi məktəbin nümayəndələri məntiq elmi ilə qrammatika arasındaki fərq göstərmirdilər. Onlar hökm ilə cümləni, məntiqi subyektlə mübtədanı, predikatla xəbəri eyni şey hesab edirdilər.

Dilə təfəkkür dialektik vəhdətdədir. Təfəkkür dil materialı əsasında formalaşır. İnsan fikirleşəndə də sözlər və cümlələrlə fikirləşir. Təfəkkürün tozahür forması da dildir. Məsəleyə dil (və ya nitq) tərəfdən yanaşıqdır, daxili nitqin (insanın fikirleşmə dilinin) də, fikri başqasına çatdırmaq üçün istifadə olunan dilin də əsasında təfəkkür durur. Nə dilsiz təfəkkür, nə də təfəkkürsüz dil ola bilər. Təfəkkür ümum böşəri xarakter daşıyır. Hər hansı bir məfhum bir neçə xalq üçün eyni ola bilər (məsələn, *ana məfhumu*), lakin onun ifadə formaları, adətən, müxtəlif olur (*ana, mama, madər, didə* və s.). Eləcə də müxtəlif xalqlar eyni fikirleri düşüne bilərlər, lakin o fikirlerin ifadəçisi olan sözlər və cümlələr hər xalqın öz dilinin sözləri və cümlələri olur. Ona görə də təfəkkür dil demək deyil, dil də təfəkkür demək deyil. Bunların hər birini öyrənen elm sahələri vardır. Təfəkkür qanunları öyrənen elmə “məntiq”, dil qanunlarını öyrənen elmə isə “qrammatika” deyilir. Bu elmlərin hərəsinin öz tədqiqat obyekti olduğu kimi, hər birinin öyrənmə metodu və ölçüləri de vardır.

Burada bizi daha çox sintaksis maraqlandırdığı üçün məntiqi kateqoriyaların sintaktik kateqoriyalara uyğun və fərqli cəhətlərini araşdırmaq lazımlı gelir.

Məntiqdə işlənən hökm kateqoriyasına qrammatikada “cümlə” adlanan kateqoriya uyğun gəlir. Həqiqətən, *Qus üçur, Əhməd*

taləbədir kimi ifadələr qrammatikaya görə cümlə, mənTİqə görə hökmür. Bunlarda cümlənin üzvləri (mübtəda, xəbər) hökmün üzvlərinə (subjektə və predikata) müvafiq gelir. Lakin insanın danışıçı belə cümlələri möhdudlaşdırır. O, təbii olaraq müxtəlif quruluşlu sadə və mürəkkəb cümlələr işlədir. Hökmün iki üzvü olduğunu halda, cümlənin beş üzvü vardır.

"Yer üzərində ədalətli sülh tərəqqipərvər insanların ən böyük arzusu"ur hökmü subyekt və predikatdan ibarət olduğu halda, həmin cümlədə bir neçə cümlə üzvü vardır. Həmin üzvlər mənTİqdə subyekt və predikat arasında bölüşdürürlər. Bunlar bir növ "mübtəda qrupu", "xəbər qrupu" terminlərinə uyğun gelir. Qrammatikanın məşğul olduğu ikinci dərəcəli üzvlər mənTİq elmini heç də maraqlandırmır. MənTİqdə hökmətlər cütterkibli olduğu halda, qrammatikada cümlələr "cütterkibli" və "tektərkibli" deyə iki böyük qrupa ayrılır. Cümlənin ehətə dairəsi hökma nisbatən daha böyükdür. Bütün hökmətlər cümlə ilə ifadə olunur. Lakin bütün cümlələr mənTİqdə hökm deyildir. Yalnız nəqli cümlələr hökmə uyğun gelir, əmr və sual cümlələrində hökm ifadə olunmur (bədiil suallardan başqa). Qrammatika cümlələrin emosional keyfiyyətləri ilə maraqlanıldığı halda, mənTİq bu məsələlərlə maraqlanır və məşğul olmur. Bu fərqli cəhatlər göstərir ki, mənTİqdə tətbiq olunan ölçülər qrammatikaya tətbiq edilə bilməz.

Azərbaycan dilciliyində bəzən qrammatik hadisələrlə mənTİqi hadisələr eyniləşdirilmiş, mübtəda ilə subyekt, xəbərlə predikat, cümlə ilə hökm qarışdırılmış, bunun nəticəsində sadə cümlə bəzən mürəkkəb, bəzən də həmcins üzvlü cümlə (keçmişdə "qovuşq cümlə" deyildi) kimi müəyyənləşdirilmişdir. Sonrakı tədqiqatlarda bütün bunlar "qrammatikada mənTİqiliyin təzahürü" kimi qiymətləndirilmiş, bu yanlış baxışlar təqnid edilmiş və sintaktik hadisələrin öyrənilməsi düzgün istiqamət almışdır.

MənTİqi-qrammatik istiqamətin bünövrəsini qədim yunan alimləri qoymuşlar. Avropa dilciliyində V.Humbolt, K.Bekker, rus dilciliyində N.I.Qreç, K.S.Aksakov, A.X.Vostokov, İ.I.Davidov, F.I.Buslayev, Azərbaycan dilciliyində Ə.M.Dəmirçizade mənTİqi-qrammatik istiqamətin görkəmli nümayəndələri hesab edilirlər.

İkinci mərhələ *sintaksisə (aslında cümləyə) psixoloji cəhatdən yanaşma* mərhələsidir. Bu mərhələnin meydana çıxmamasının bir səbəbi bu idi ki, artıq cümlənin mənTİqi izahını dilçilər bəyənmirdilər və

mənTİqə qrammatikanı eyniləşdirmək kimi yanlış fikri təqnid edidilər. İkinci səbəbi də bu idi ki, XIX əsrin ortalarından başlayaraq psixologiya elinin inkişafında müəyyən nailiyyətlər oldu edilmişdi. Bu da dilciliye öz təsirini göstərmİŞdi.

Psixoloji məktəbin nümayəndələri ona əsaslanırdılar ki, cümlə müöyyən emosionallı və ekspresivlik de ifadə edir ki, hökmə bunlar ola bilmez. İkincisi də, cümle düzgün qurula bilər, lakin o, mənTİqi cəhətdən düz olmaz. Psixoloji dilçilər bu fikirde idilər ki, cümle psixi akt kimi danişanın şüurunda müəyyən təsəvvürələrin birləşməsi deməkdir. Onların fikrine görə, dil fikrin mənTİqini deyil, ünsiyyətin psixi prosesini ifadə edir. Psixoloji qrammatiklər mənTİqi hökmü "psixoloji hökm"le evez etmişlər. Onların fikrine, "quş uçur" cümlesində danişan əvvələ ucun bir şeyi görür, onun beynində ilk oyanan uçmaq təsəvvürü olur. Buna görə də "uçur" psixoloji mübtəda, "quş" isə psixoloji xəber olur. Ayndır ki, bu, qrammatik təhlil deyil, psixoloji təhlildir.

Psixoloji məktəbin görkəmli nümayəndələri alman alimi H.Şeyntal, rus alimi A.A.Potebnyadır.

Sonrakı mərhələ – *formal grammatiklər mərhələsidi* ki, bu da XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərini əhatə edir. Formal qrammatiklər mənTİqi və psixoloji qrammatiklər qarşı çıxır və cümləyə struktur (quruluş) cəhətdən yanaşırlar. Onlar sintaktik vahid kimi söz birləşmələrini tanıyırlar, cümləni da oraya daxil edirdilər. Buna görə də söz birləşmələri içərisində bir qrup ayırib, onları predikativ söz birləşmələri (yeni cümlə) adlandırdırlar. Belə nöqsana yol versələr də, formal qrammatiklər sintaktik nəzəriyyənin yaradılmasında mühüm rol oynamışlar.

Bu məktəbin on görkəmli nümayəndələri F.F.Fortunatov, A.M.Peşkovski və M.N.Petersondur.

Strukturalistlərin sintaksisə yanaşması. XX əsr dilcilik tarixi yeniyi bir hadisənin – strukturalizm dilcilik cərəyanının yaranması ilə əlamətdardır. Strukturalizma görə, dilin struktur təbiiətə malik olması dilcilik nəzəriyyəsinin əsası kimi qəbul edilir. Struktur dilciliyin meydana çıxmamasında İ.A.Boduen dö Kurtene, F.F.Fortunatov, E.Sepir, L.Blümfild və xüsusilə F. dö Sössürün əsərlərinin təsiri olmuşdur.

Strukturalizm XX əsrin 20-30-cu illerinde meydana çıxmış, sonralar müxtəlif məktəbler (Praqa dilcilik dornayı, Kopenhagen qlossematika məktəbi və Amerika deskriptiv məktəbi) kimi

formalaşmışdır. Bu cərəyanın nümayəndələrinə görə, dilin bütün qatlarında aparılan tədqiqatlar struktura tabe edilməlidir. Burada fonetika və sintaksis formal şəkildə öyrənilir. Strukturalistlərdən N.Xomski "Sintaktik strukturlar" adlı əsərində göstərir ki, dilçilik anlayışları dilin inkişafı ilə deyil (bu onu maraqlandırır), yalnız dilçilik nəzəriyyələrinin tərəqqisi ilə bağlı olaraq deyir.

Formal cəhati əsas götürən strukturalistler ilk vaxtlar (50-ci illərə qədər) struktur əsas sayırdılar; əvvəller mənəni dilçilikdən kənar etsələr də, sonradan (50-ci illərdən başlayaraq) bu fikirdən el çəkirlər; onları mənənin təsiri ilə müxtəlif modeləşmələr maraqlandırır. Burada cümle vasitələrini öyrənməklə transformasiya əlaqəsində eyni leksik tərkib ilə fikrin müxtəlif ifadə imkanları müəyyənləşdirilir.

Strukturalistlər dilde mövcud olan və potensial şəkilde mümkün olan cümələləri iki qrupda birləşdirir: nüvə cümələlər və törəmə cümələlər (bununla da, "törədici qrammatika" deyilen qrammatika meydana çıxır).

Nüvə cümələlər elə cümələlərdir ki, ona başqa bir cüməldən çevrilən və ya başqa cüməldən düzəldilən cümələ kimi baxmaq olmaz. Məsələn, *O yatmayıb* cüməsini ona görə nüvə cümələ hesab etmək olmaz ki, həmin cümələ *O yatıb* təsdiq cüməsının inkar şəklində dəyişməsi nəticəsində meydana çıxmışdır. Bu mənada yalnız ikinci cümələ (*O yatıb*) nüvə cümələdir.

Strukturalistlər görə, bütün passiv cümələlər uyğun aktiv nüvə cümələlərin tərəmesidir.

N.Xomskinin fikrinə, nozəri cəhatdən sonsuz sayıda cümələlər omələ gatırmak olar. Belə ki, insan yaddaşı müxtəlif məna və quruluşa malik külli miqdarda cümələləri yadda saxlaya bilir. Diger tərəfdən isə, hər bir insan cüməla yığımını deyil, sistem qaydalarını mənim-sayırlar. Bütün mümkün cümələlərin əsasında bir sistem qaydası durur ki, bu da həmin cümələlərin yaranması və anlaşılmamasını təmin edir.

Strukturalistlər cümələdə iki mənə tipini ayıırlar: daxili mənə və xarici mənə. Bununla əlaqədar cümələnin aşağıdakı dəyişmələrini qeyd etmek olar:

1. Xarici mənə dəyişir, daxili mənə qalır.
2. Həm xarici, həm daxili mənə dəyişir.

Xarici mənə dəyişən vaxt alınan cümələ əvvəlki cümələ ilə leksim yığımına görə eyni olur və onunla ekvivalent təşkil edir ki, belə

dəyişməni strukturalistlər transformasiya adlandırırlar. Transformation qrammatikada əsas cümləni bəzən *operand*, törəmə cümləni isə *transform* adlandırırlar.

Strukturalistlər hər hansı bir cümənin leksik tərkibi qalmaqla onu başqa cümleyə, hətta söz birləşməsinə çevirirlər. Məsələn:

1. *Elçin eva getdi. Getdi Elçin eva?*

Burada söz sırası və intonasiyaya görə cümlə növü dəyişir.

2. *Elçin yaxşı cavab verdi. Elçinə aid nə vardısa, o ona yaxşı cavab verdi.*

Burada sual evezliyi artırılır, mübtedə yönük hala keçir və həqiqi mübtedə evezliklə ifadə edilir.

3. *Xəstə öskürür – xəstənin öskürməyi.*

Burada təsriflənən fel forması təsriflənməyən fel formasına, cümələnin mübtedası isə yiyelik hali sözə çevirilir.

4. *Elçin gedir – gedən Elçin.*

Burada isə təsriflənən fel forması təsriflənməyən formaya çevirilir.

Beləliklə, əvvəlki iki cüməle leksem yığımına görə eyni olan başqa cümələlər, sonuncu iki cümələ isə söz birləşməsi ilə evez edilir. Sonuncu iki cümənin transformunu strukturalistlər potensial cüməle elementlərini saxlayan söz birləşməsi adlandırırlar.

Strukturalistlər görə, bir qism cümələlərde isə həm mənaca, həm də struktur dəyişmə olur. Belə dəyişmə *derivasiya* adlanır. Məsələn, *Arzu pəncərəni açdı* cüməsi *Nənə Arzuya tapşırı ki, pəncərəni açın* cümləsinə çevirilir.

Aydın olur ki, strukturalistləri hər hansı dil hadisələrinin səbəbi maraqlandırır. Onlar dildəki, o cüməldən sintaktik qatdakı dəyişmə və çevrilmələrini inkişafın təbii nəticəsi kimi deyil, təsadüfi dəyişmə kimi şərh edirlər.

Qeyd etmək lazımdır ki, struktur dilçilik əslində dillərin müasir vəziyyətini öyrənmək üçün ciddi metodlar axtarışı ilə əlaqədar meydana çıxmışdır. Eyni zamanda maşın tərcüməsi məsələlərinin ortaya çıxmazı dilin struktur təhlili ideyəsini qarşıya qoymuşdur. Həmçinin struktur dilçilik riyazi tədqiqat metodlarının dilçiliyə keçməsinə geniş yol açdır.

Artıq 70-ci illərdə dilçilikdə, xüsusən sintaksisdə strukturalizm ayrıca bir istiqamət kimi öz əhəmiyyətini itirdi.

Cümələnin kommunikativ cəhatdən öyrənilməsi. Bu məsələdən son zamanlar daha çox "cümələnin aktual üzvlənməsi" adı ilə

bəhs edirlər. Dilçilikde hemin termin evezinə "semantik üzvlənmə", "kontekstual üzvlənmə", "konsitutiv üzvlənmə", "mənaca üzvlənmə", "tema-rematik üzvlənmə", "cümplenin funksional perspektivi" və bu kimi terminlər də işlədilmişdir.

Aktual üzvlənenin tərkib hissələri *tema* və *remadan* ibarətdir. *Tema* məlum olan, haqqında danışılan, əsaslıdan hissədir, *rema* bu barədə verilən yeni məlumat, məna yükünü öz üzərinə alan hissədir. "Tema" və "rema" evezinə "verilən" və "yeni", "köhnə" və "yeni", "söyləm əsası" və "predikat hisse", "söyləm əsası" və "söyləm özəyi" terminləri də işlədilmişdir.

Hər bir cümplenin ünsiyət vasitəsi kimi özlüyündə kommunikativ təyinatı, kommunikativ məqsədi olur. Əlbəttə, mətndən ayrı düşmüş müstəqil cümlədə kommunikativ məqsədi müəyyən etmək bir qədər çətindir. Onu araşdırmaq üçün dinleyici və ya oxucunun dünyagörüşü, həyat təcrübəsi və bacarığı böyük rol oynayır. Belə ki, bunlara istinadən şərait (situasiyanı) təsəvvür edərək, söyləmdə məna mərkəzlerini müəyyənlaşdırmaqla məlumatın xarakterini açmaq olar. Bu məlumat, təbii ki, subyektiv qavramaya əsaslanır. Cümle mənə (kontekst) daxilində işlənərsə, onu kommunikativ cəhətdən təhlil etmək asanlaşır. Belə halda ağırqliq adətən ifadəni başlayan birinci cümle üzərinə düşür və qalan cümlələr mənaca ona zəncirvari bağlanır. Hər sonrakı cümle özündə əvvəlkini bu və ya digər cəhətdən məzmununa görə tamamlayır. İlk cümle nə qədər müstəqildirsə, sonrakılar bir o qədər asılıdır. Məlumat obyektiv qavramaya görə anlaşılır. Beləliklə, tema-remə ardıcılılığı əmələ gəlir: birinci cümplenin reməsi ikinci cümle üçün tema olur, çünki o, məlumat əsasına, artıq məlum olan hissəyə çevirilir. Məsələn: *O gecə Oqtay yuxu gördü* (rema). *Yuxusunu yoldaşlarına söylədi* (tema).

Tema və remə leksik-qrammatik tərkibinə görə çox müxtəlif olur. Hər iki komponent bütün cümlə üzvlərindən bərabər şəkilde istifadə edə bilər. Hər bir cümle üzvü məna yükünü öz üzərinə götürərək aktuallaşa bilər. Həm də cütterəkbili qrammatik cümle təkizvlü aktual cümle ola bilər. Məsələn: *Göyün qızartısı çəkilirdi*.

Tema və reməni ayırd etmək üçün formal göstəriciləri də nezərə almaq lazımdır. Bunlar aşağıdakılardır: söz sırası, intonasiya vasitələri (ritmik-melodik üzvlənmə; melodika, temp, ritm, pauza, məntiqi vurgu və s.), kəməkçi vasitələr (ədatlar, işarə əvəzlilikleri və s.),

leksik tekrarlar, monoloji nitqdə sual cümlələri, cümlə üzvü vəzifəsi daşıyan qoşulma konstruksiyalar; sözlərin, söz birləşmələrinin əvvəline gelib onları xüsusi olaraq nezərə çarpdıran *xüsusən*, *o cümlədən*, *özü də*, *illah da*, *hətta* kimi sözlər və s.

Cümlədə söz sırasını deyişməklə eyni leksik tərkib müxtəlif kommunikativ təyinat ala bilər. Məsələn: *Rasim müdirdi id*. *Müdir Rasim id*.

Birinci misalda mənə ağırlığı. *müdir id*, ikincidə isə *Rasim id* sözləri üzərinə düşür. Birinci cümlədə məlum şəxs olan Rasimin vezifəsi dinleyici üçün yeni (rema) olduğu halda, ikinci cümlədə məlum müdürin məhz Rasim olması yenidir (remadır). Bu cümlələrdə həm də məntiqi vurgu mühüm rol oynayır. O, idi hissələrinən qabaqçı söz üzərinə düşür. Burada ritmik-melodik üzvlənmə də vardır. Birinci və ikinci cümplenin temaları (*Rasim və müdir*) məlum hissə olduqları üçün iti temple tələffüz olunur və yeni məlumat ərefəsində pauza (fasile) verilir, beləliklə, tema və remə arasında ritmik-melodik taktlar əmələ gəlir (Məsələn: *Rasim: müdir id*). Həmin misallarda formal göstəricilər üst-üstə düşərək hamisi asanlıqla tema-reməni müəyyənşədirir. Lakin həmişə belə olmur. Bəzən formal göstəricilər tema və remanın həddini müəyyənşədirməye imkan yaratır. Məsələn: *Xasay: bu danışqlara: mat qalmışdı*. Bu cümlədə iki nitq takti iki deşə fasile ilə fərqləndirilsə də, onlar ikisi də tema tərkibində qalır, məhz üçüncü, sonuncu hissə remə olur. Həm də burada subyektiv qavramaya görə məntiqi vurgu *bu danışqlara* sözləri üzərinə düşərək, onu remaya çeviro bilər. Deməli, formal göstəricilər də şərti xarakter daşıyır.

Ümumiyyətlə, məlumat temadan remaya doğru açılır ki, buna da irəli sira və ya neytral sira (açılış) deyilir. Misal: *Yoldaş Əhməd gəldi*. Əksinə, remə temadan qabaq göldikdə geri sira, ekspressiv sira (üslubi varianthı sira) yaranır. Misal: *Gəldi yoldaş Əhməd*.


Eyni sintaktik konstruksiyada, leksik-qrammatik tərkibin yerini deyişməmək şərti ilə, kommunikativ məqsəddən asılı olaraq eyni cümle üzvü həm tema, həm də remə ola bilər. Məsələn:

Yoldaş Əhməd gəldi (Yoldaş Əhməd nə etdi? Gəldi)

Yoldaş Əhməd gəldi (Kim gəldi? Yoldaş Əhməd)

Burada remə məntiqi vurgunun həllədici rolu sayesində müəyyənleşir.

Cümplenin aktual üzvlənməsi problemi həm nezəri, həm də praktik cəhətdən çox böyük əhəmiyyətə malikdir. Tərcümə nezəriyyəsi



və praktikası sahəsində, orta və ali məktəblərdə ana dili və xarici dil tədrisi metodikasının təkmilləşdirilməsi işində, niq mədəniyyətində, məsələn, deyək ki, səhnə dilinin nizama salınmasında, ayrı-ayrı mürəkkəb dil hadisələrinin öyrənilməsində aktual üzvlənmə problemiñ həlli mühüm rol oynaya bilər.

Aktual üzvlənmə haqqında ilk dəfa bahs edən fransız dilçisi Anri Veyl olmuşdur. Hələ 1855-ci ildə o, söz sırası probleminin həlli üçün aktual üzvlənmənin mühüm olduğunu göstərmişdir. Lakin kommunikativ sintaksisin bu mühüm problemi ilə əsaslı şəkildə 1926-ci ildən məşğul olmağa başlamışlar. Praqa dilçilik dörməyinin nümayəndələri (xüsusən B.Matejus) bu məsələye də diqqət yetirmişlər. Sonralar aktual üzvlənmə problemi sovet dilçiləri tərefindən də da geniş öyrənilməyə başlanmışdır. Müasir rus dilçilərindən I.P.Raspopov, İ.I.Kovtunova, L.Çernyavskaya, A.İ.Smirnitski və başqalarının bù barədə tədqiqat işləri vardır. Azərbaycan dilçilərindən Ə.Cavadov, K.Vəliyev, K.Abdullayev və F.Əlizadə bu məsələdən bəhs etmişlər.

Struktur-semantik istiqamət. Sintaksisin öyrənilməsində ənənəvi istiqamət kimi struktur-semantik istiqamət nəzəri daha çox calb edir. Müəyyən vaxtlarda gah struktur cəhətə, gah da semantik cəhətə üstün yer verilsə də, deməliyik ki, bunların her ikisini vəhdətdə götürsək, daha düzgün hərəket etmiş olarıq, çünki forma ilə məzmunu bir-birindən ayırmak olmaz.

Struktur-sintaktik istiqamət dilin bir-biri ilə qarşılıqlı əlaqədə olan və bir-birinə nüfuz edən elementlərdən ibarət olan bütün bir sistem olduğunu nəzərdə tutur (dildə bu sistemdən kənarda qalan heç bir şey ola bilməz). Buna görə də dilin leksikası, morfologiya və sintaksi bir-biri ilə qarşılıqlı əlaqədə öyrənilir. Belə bir iyerarxiya sistemi sintaktik vahidlərin öyrənilməsində də əsas götürülür. Bütün sintaktik vahidlər (söz birləşməsi, sədə cümlə, mürəkkəb cümlə, mürəkkəb sintaktik bütövler) aşağıdan yuxarıya, sadədən mürəkkəbə doğru pilla-pilla öyrənilir. Sintaksisdə həmin vahidlərin struktur cəhatinə üstünlük verməklə bərabər, struktur və semantik cəhətin hər ikisi nəzərə alınır və qarşılıqlı əlaqədə öyrənilir.

Sintaksisdə elə kateqoriyalar var ki, onların müəyyən edilməsində struktur cəhət əsas olur (məsələn, sədə və mürəkkəb cümlələr, müxtəsər və geniş cümlələr, cütterkibli və tekterkibli sadə cümlələr və bu kimi bölgülər struktur cəhətə əsaslanır.) Elə bölgülər

var ki, orada semantik cəhət əsas olur (təyin və zərfliyin məna növleri), elələri də var ki, struktur və semantik cəhətlər nisbətən bərabər şəkildə özünü göstərir (söz birləşmələrinin və budaq cümlənin növleri, cümlənin məqsəd və intonasiyaya görə növleri, tamamlığın vasitəsiz və vasitəli növleri və s.). Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında məna əlaqələri məsələsində semantik cəhət əsas olsa da, orada bir çox struktur elementlər (bağlayıcılar, işaret əvəzlilikləri, mənsubiyət şəkilçiləri, ortaç üzvlər, paralelizm, komponentlərin sıralanması) da olur ki, onlar həlli dəci əhəmiyyətə malikdir. Yuxarıda müxtəsər və geniş cümlənin struktur cəhətdən ayrıldığını qeyd etdik. Lakin geniş cümlənin çox zəngin struktur-semantik modelləri olduğunu da nəzərdən qaçırmıq olmaz.

Nəzəro almaq lazımdır ki, hər bir semantik məsələ özünəməxsus struktur ilə bağlıdır. Elecə də struktur üstün olan yerdə də o, müəyyən semantika ilə bağlıdır. Bunların heç biri təklikdə – çılpaq şəkildə mövcud olmur.

Struktur-semantik istiqamətin tərəfdarları dili, təfəkkürü və obyektiv gerçəkliliyi bir-biri ilə qarşılıqlı əlaqədə, bir-birini qarşılıqlı şortlondırıran elementlər kimi qəbul edirlər. Onlara görə, dil forma ilə məzmunun (struktur ilə semantikanın, yəni quruluşa mənənin) dialektik vəhdətidir.

Rus dilçiliyində sintaktik nəzəriyyənin çoxtərəfli inkişafında V.V.Vinoqradov, V.Q.Admoni, İ.I.Meşşaninov, A.M.Peşkovski, A.A.Şaxmatov, N.Y.Şvedovannın mühüm rolü olmuşdur.

Türk dillərinin sintaksisi ilə Hind-Avropa dillerinin sintaksisinin, uyğun gələn cəhətləri ilə yanaşı, özünəməxsus xüsusiyyətləri də惆dur. Sovet hakimiyyəti illərində türk dillerinə aid struktur-semantik istiqamətdə yazılmış bir sıra qıymətli monoqrafiyalar və dörsliklər çap edilmişdir. Bu sahədə N.K.Dmitriyev, A.N.Kononov, N.A.Baskakov, M.Ş.Sireliyev, S.N.İvanov, N.Z.Hacıyeva, A.M.Şerbak, Q.A.Abdurahmanov, M.Z.Zəkiyev kimi məşhur türkoloqların xidmətləri böyükdür. Son zamanlar Azərbaycan dili, türk dili, qazaq dili, qaraçay-balkar dili, qumıq dili üzrə sade və mürəkkəb cümlələrə aid struktur-semantik istiqamətdə yazılmış tədqiqat işləri dəhaq nəzəri cəlb edir.

SINTAKTİK ƏLAQƏLƏR

Söz birləşmələrini və cümlələri əmələ getirən sözlər arasında həm mənə əlaqələri, həm də qrammatik əlaqələr olur.

Sözlər arasındaki mənə əlaqələrinin əsasını təbiətdə olan obyektiv əlaqələr təşkil edir. Obyektiv ələmdə əşyalar və hadisələr arasındakı münasibət və əlaqələrin forması çox müxtəlif və rəngarəng olduğu kimi, sözlər arasındaki mənə əlaqələri də müxtəlif və rəngarəng olur. *Yaxşı kitab* birləşməsində əşya ilə onun əlaməti, *bəs kitab* birləşməsində əşya ilə onun komiyyəti, *stolun ayağı* birləşməsində müeyyen bir bütövə onun hissəsi, *kitabı oxumaq* birləşməsində hərəkətlə onun obyekti, *eva getmək* birləşməsində hərəkətlə onun istiqaməti və s. v. i.a. arasındaki münasibətlər ifadə edilir. Ümumiyyətlə, birləşmələrin mənasını əşya ilə onun əlamətləri, proses və onun müxtəlif cəhətlərdən müəyyənşədirciciliyi təşkil edir.

Sözlər arasındaki mənə əlaqələri, adəton, aşağıdakı şəkildə qeyd edilir: 1) predikativ əlaqə – *Ölü danışır, sən gəlirsən, həyat gözündür*; 2) obyekt əlaqəsi – *kitaba baxmaq, məktubu göndərmək, taləbəni övrətmək*; 3) attributiv əlaqə – *marağlı kitab, dəmir qapı, oxuyan uşaq, bəs taləbə*; 4) rəlativ əlaqə – *yavaş-yavaş danışmaq, tez-tez gəlmək, şahərə getmək, sevincdən ağlamaq*.

Sözlər arasındaki əlaqələrin ikinci cəhətinə onların (əlaqələrin) ifadə formalıları təşkil edir. Bu, əlaqələrin formal cəhəti sayılır və qrammatik əlaqələr, daha konkret olsun deyə, sintaktik əlaqələr adı ilə qeyd edilir. Bu əlaqələr sözlərin morfoloji cəhətdən deyişməsi və sintaktik cəhətdən birləşməsi nöticəsində əmələ gəlir.

Sintaktik əlaqələr iki formada təzahür edir: 1) tabesizlik əlaqəsi, 2) tabelilik əlaqəsi.

TABESİZLİK ƏLAQƏSİ

Tabesizlik əlaqəsi mənə və qrammatik cəhətdən bir-biri ilə əlaqədar olan, lakin bir-birindən asılı olmayan, biri digorini aydınlaşdırmanın, bir-birinə münasibətdə eynihüquqlu sözlər və cümlələr arasında olur: *oğlanlar və qızlar, dağlar və dərələr, oxuyur və yazır*.

Həmcins mübtədələr (*Vera və Əjdər bir an belə tabutdan kanara çəkilmirdilər. S.Röhman*), həmcins xəberlər (*Adamlar güllər, oynayırdılar*), həmcins tamamlıqlar (*Bir vaxt bunlar xalqı fəslər paşa-lara, əfəndilərə satdılar. Mir Cəlal*), həmcins zərfliklər (*Nə üçün bilməsin ki, onun yoldaşları Peterburgda, Moskvada necə dolanıllar, fikirləri nadir?* M.Hüseyn), həmcins teyinlər (*Aslanın düşüncəli və ağıllı gözlərini çox bəyəndi. M.Hüseyn*) arasında; həmcins xitablar arasında (*Qardaşlar, bacılar, bu azadlıq bayrağı altında yeni, azad hayatı doğru. C.Cabbarlı*), tabesiz mürəkkəb cümlənin komponentləri arasında (*Gözlərim gözlərinə çatmadı və ürəyimdə nə isə bir ağrı, bir mərhəmət duydum. M.Ibrahimov*), qoşa sözlerin komponentləri arasında (*dərə-təpə*) tabesizlik əlaqəsi olur.

Tabesizlik əlaqəsində olan sözlərin cümlədəki başqa sözlərə münasibəti – başqa bir söze təbe olmaları, yaxud başqa sözləri özlərinə təbe etmələri onlar arasındaki tabesizlik əlaqəsinin xarakterini deyişmir. Məsələn, *kitab və dəftər almaq* birləşməsindəki *kitab və dəftər* sözləri arasında tabesizlik əlaqəsi olduğu halda, həmin sözlərin hər ikisi *almaq* sözüne təbedir; *almaq* və *oxumaq* birləşməsindən tabesizlik əlaqəsində olan *almaq* və *oxumaq* sözləri *kitabı* sözünü özüne təbe etmişdir.




Tabesizlik əlaqəsinin xüsusi formal əlaməti yoxdur, bu əlaqə sadalayıcı intonasiya, yaxud tabesizlik bağlayıcıları ilə meydana çıxır.

TABELİLİK ƏLAQƏSİ

Azərbaycan dilində tabelilik əlaqəsinin işlənmə dairəsi çox genişdir. Bu əlaqə söz birləşmələrinin tərəfləri arasında, cümlənin həmcins olmayan bütün üzvləri arasında, tabeli mürəkkəb cümlənin baş və budaq cümlələri arasında olur. Bu əlaqə, əlaqədar olan tərəflərdən birinin digərinə təbe olmasına tələb edir. Bu əlaqə prosesində bir söz əlaqədə olduğu başqa sözdən asılı olur, bu və ya başqa cəhətdən ona xidmət edir, onu aydınlaşdırır; digər söz isə müsteqil ola-

raq başqa sözü özünə tabe edir, onun vasitəsi ilə öz xüsusiyyətlərini meydana çıxarır. *Yaxşı kitab, evə getmək, sənin daftərin birləşmələri* bu əsasda qurulmuşdur. Bu əlaqə həm söz birləşmələrinin, həm də cümleklerin qurulmasında əsas vasitə kimi çıxış edir. *Sən bu evdən pislik görəməsən* (Ə.Məmmədxanlı) cümləsindəki sözlər ancaq tabelilik əlaqəsi ilə bağlıdır.




Sözlər arasında tabelilik əlaqəleri konkret ifadə formasından asılı olaraq üç yerdə ayrılır: 1) uzlaşma əlaqəsi; 2) idarə əlaqəsi; 3) yanaşma əlaqəsi.

UZLAŞMA ƏLAQƏSİ

Uzlaşma əlaqəsi şəxsə və kəmiyyətə görə olur. Tabe edən tərəf hansı şəxsə addirsa, tabe tərəf de həmin şəxsə məxsus qrammatik əlamətlər qəbul edir, tabe edən tərəfin tak və comliyi de tabe tərəfdə eks olunur. Bu əlaqə həm predikativ əlaqəli birləşmələrin, həm də başqa, xüsusen attributiv əlaqəli birləşmələrin tərəfləri arasında olur.

Predikativ əlaqəli birləşmələrdə uzlaşma əlaqəsi xəbərlik şəkilçiləri və şəxs sonluqları vasitəsi ilə reallaşır; məs.: *mən taləbəyəm, sən talabəsan, biz taləbəyik, siz galırsınız* və s.

Azərbaycan dilində şəxsə görə uzlaşma daimi xarakter daşıyır və heç vaxt pozulmur: *mən gəldim, sən gəldin, o (Əli) gəldi, biz gəldik, siz gəldiniz, onlar (taləbələr) gəldilər*. Kəmiyyətə görə uzlaşma isə bir qədər fərqli şəkildə özünü göstərir. Bu fərqli birinci və ikinci şəxslərde, eləcə də üçüncü şəxsin tekində özünü göstərmir: *mən taləbəyəm – biz taləbəyik, sən talabəsan – siz taləbəsiniz o taləbədir*. Üçüncü şəxsin cəmində isə vəziyyət başqlaşır. Burada tabe edən tərəfin cəm olmasına baxmayaq, tabe olan tərəf gah cəmlük əlaməti qəbul edərək, onuna uzlaşır, gah da belə bir əlaməti qəbul etmir və kəmiyyətə görə onuna uzlaşır.



Tabe edən tərəfin müxtəlif əşyalara aid olması burada uzlaşmanın nisbətinə təsir göstərir:

1. Əgər tabe edən tərəf (mütbəoda) insanlara aiddirsə, tabe tərəf (xəber) eksor hallarda onunla uzlaşır, bəzən uzlaşmır. Əgər ayrı-ayın hissələr, fərdlər nəzərə çarpdırlırsa, bu vaxt uzlaşma vacib olur, əgər kəmiyyət toplu halda götürülürse, uzlaşma vacib olmur; məs.: *Adamlar buraya gələndə nə qədər tələsirdilərsə, onlar buradan çıxanda da eləcə tələsirdilər* (Mir Cəlal). Atalar oğul istər ki, çırığı, ocağı sönməsin (Mir Cəlal).

2. Tabe edən tərəf heyvənlər və quşlara aid olarsa, tabe söz onunla uzlaşır da, uzlaşmaz da (uzlaşma nisbətinə az olur); məs.: *Çərkəzi yəhər altında qızmış atlar daha da coşurdular* (M.Hüseyn). *Səsimə səs verir quşlar yuvadan* (S.Vurğun).

3. Tabe edən, cansız varlıqlara aid olarsa, tabe söz eksor hallarda onunla uzlaşır, bəzən uzlaşır; məs.: *Qılınclar yenə də parıldadı, dağlar, dərələr titrədi* (M.Hüseyn); *Projektorlar buxtada nə iş axtarırlar* (Ə.Məmmədxanlı).

Gah tabe edən tərəf, gah tabe olan tərəf, gah da hər iki tərəf bir neçə sözdən ibarət olur. Bu halda üç vəziyyət əməle gelir. Bu da tərəflər arasında uzlaşma əlaqəsinə müəyyən təsir göstərir.

I. Tabe edən bir neçə, tabe olan bir sözle ifadə olunur:

a) tabe edən tərəfdə başqa şəxslərə aid sözlərə yanaşı, birinci şəxsə aid əvəzliliklər (*mən* və ya *biz*) iştirak edir, tabe söz birinci şəxsin cəmi ilə uzlaşmalı olacaqdır: *Fikirdəyik sən də, mən də, o tifil də, o çəmən də* (S.Vurğun).

b) əgər tabe edən sözlər arasında birinci şəxs əvəzlilikleri iştirak etməsə və həmin sözlərdən biri ikinci şəxsə aid əvəzlilik (*sən, siz*) olarsa, tabe söz ikinci şəxsin cəmi ilə uzlaşacaqdır: *Anan da, sən da gözinüzü yola dikib onu gözləmişsiniz* (M.Hüseyn).

c) tabe edən sözlər ancaq üçüncü şəxsə aid olarsa, tabe söz (şəxsə görə) həmişə üçüncü şəxsə aid olur. Kəmiyyətə görə uzlaşma isə tabe edən sözlərin xarakterindən, düzülüşündən asılı olaraq dəyişir. Əgər tabe edən sözlərin ifadə etdiyi əşyalar, şəxslər eyni zamanda,

eyni yerde və xüsusən əlaqəli şəkildə götürülsə, bu halda tabe söz çox vaxt cəm olur və kəmiyyətə görə əsas sözlə uzlaşır: *Abbas, Həyət və Akif xəritəyə baxaraq danışındılar* (M.Ibrahimov). Əgor əşya və şəxslər belə əlaqəli şəkildə götürülmüşsə, ayrı-ayrılıqda götürülsə, bu halda tabe söz cəmlək əlaməti ilə çıxış etmir və deməli, bu vaxt kəmiyyətə uzlaşma pozulmuş olur: *Alim də, şair də, dağda çoban də; Deyir mahnsını ana dilində* (S.Vurğun).

Tabe sözün eyni zamanda bir neçə əsas sözə aid olub, onlarda uzlaşmasındaki bu üç cəheti (*a*, *b* və *c* bəndlərindəki cəhətlər nəzərdə tutulur) nəzərə alıb belə bir ümmümləşdirmə aparmaq olar.

həmcins mübtədaların tərkibi			mənaca bərabərdir	xəborin uzlaşması
I şəxs tek və ya cəm	II şəxs tek və ya cəm	III şəxs tek və ya cəm		
+	+	+	I ş. cəm (biz)	I ş. cəm
-	+	+	II ş. cəm (siz)	II ş. cəm
-	-	+	III ş. cəm (onlar)	III ş. tek və ya cəm

II. Tabe edən bir, tabe olan bir neçə sözlə ifadə olunur. Bu halda tabe sözlərin əsas sözlə uzlaşması iki cür olur:

1. Tabe olan sözlərin hamisi şəxs və kəmiyyətə görə əsas sözlə uzlaşır: *Mən lap məttələm, quruyub qalmışam* (S.Rəhimov).

2. Tabe sözlərdən, sırası ilə, ancaq sonuncu əsas sözlə şəxs və kəmiyyətə görə uzlaşır, qalanları isə başqa formalarla əvəz olunur. Belə hallar aşağıdakı səbəblərdən irəli gəlir:

a) tabe sözlərdə uzlaşma əlaməti olan şəxs və kəmiyyət şəkilçilərinin ixtisarı nəticəsində: *Sən oxuyur, yazır və danışısan; Mən işləyir, həm də oxuyuram.*

b) tabe sözlərin -ib (-ib, -ub, -üb) və beşən də -araq, -ərək şəkilçili feli bağlamalarla əvəz olunması nəticəsində: *Dəstə-dəstə*

biz də gərək; Sünbü'l yiğib, meyvə dərək (S.Vurğun); *Mən məktəbi buraxaraq, İsləməyə başladım.*


c) tabe sözlərin deyil, yox sözləri ilə əvəz olunması nəticəsində: *Mən səni deyil (yox), Əlini çağırıram.*

ç) tabe tərəflər mürekkeb üzv xarakteri daşıyırsa və bu vaxt onların hamisində ikinci hissə uyğun gelir, həmin ümumi hissə buraxılır və son tabe sözlə işlənir. Beləliklə, birinci yerdə duran tabe sözlər əsas sözlə uzlaşa bilmir: *Mən dayanımlı, gözləməli oldum.*

Predikativ əlaqəli birləşmələrin tabe hissəsinin hansı sözlə ifadə olunmasında uzlaşma əlaqəsinin xarakterini ciddi təsir etmir. Burada yalnız bir əsaslı cəhet nəzəri cəlb edir. Tabe söz şəxs əvəzlikləri ilə (adlıq halda) ifadə olunarkən birləşmə yenidən predikativ əlaqə əsasında qurulduğu halda, komponentlər arasında uzlaşma əlaqəsi olmur: *O duru gölləri qoruyan mənəm* (B.Qasimzadə); *Yeni dünya quran bızık, haqqə qəhəmər duran bızık* (R.Rza). Belə birləşmələrdə əsas təref üçüncü şəxsə olur, tabe söz isə müxtəlif şəxs əvəzlikləri ilə ifadə olunur və birinci tərefin şəxs və kəmiyyətindən asılı olmayaraq, ifadə olunduğu söz özünəməxsus şəkilçilər qəbul edir. Beləliklə, burada əsas söz üçüncü şəxs, tabe söz isə müxtəlif şəxslərə aid söz və şəkilçilərdən ibarət olur, məzmun və qrammatik əlamətinə görə bunlar arasında şəxs və kəmiyyət üzrə uyğunluq görülmərir. Tərəfləri arasında uzlaşma əlaqəsi olan birləşmələrdə əsas tərefin şəxs və kəmiyyətini saxladığımız halda, tabe tərefi müxtəlif şəxslər üzrə, eləcə də kəmiyyətə (III şəxs cəmdən başqa) görə dəyişdirmək mümkün olmur, *mən gəlirəm* əvəzinə *mən gəlirsən, mən gəlirik* və s. demək olmaz. Lakin burada əsas sözün şəxsi və kəmiyyəti qalaqla, tabe sözü istenilən şəxslər üzrə dəyişmək mümkündür.

Əsas söz cəmdə olduqda bir qədər məhdudiyyət əmələ gelir və bu halda tabe sözlər ancaq cəmdə işlənir, təkədə işlənə bilmir.





Bu tipli birləşmələrdə tabe sözler əsas sözlə deyil, sanki öz-özü ilə uzlaşmalı olur, yəni hansı şəxslə ifade olunursa, həmin şəxse məxsus şəkilçi qəbul edir. Müqayisə et: *gələn man-əm, gələn sən-sən, gələn bız-ik, gələn siz-siniz* və s. Burada belə bir vəziyyətin əmələ gəlməsinə əsas səbəb subyektlə predikatin öz grammatik yerlərini dəyişdirməsi və birləşmənin tərsinə qurulmasıdır. Müqayisə et: *gələn manəm – man galırəm, gələn sənsən – sən galırsən, gələn bızik – biz galırıq, gələn sizsiniz – siz galırsınız...*

Uzlaşma əlaqəsi atributiv birləşmələrdə mənsubiyyyət şəkilçiləri vasitəsi ilə yaranır. Üçüncü növ təyini söz birləşmələrində uzlaşma bütün şəxslərə, həm də onların tək və cəmlərinə görə olur; ikinci növ təyini söz birləşməsində isə uzlaşma yalnız üçüncü şəxso görədir: *mənim kitabım, sənin kitabın, onun kitabı, bizim kitabımız, sizin kitabınız, onların kitabı, məktəb direktoru, kolxoz sədri*.

Mənsubiyyyət şəkilçiləri birinci və ikinci şəxslərə ham teke, həm də cəmə görə fərqlənər. Buna görə də birləşmələrdə birinci və ikinci şəxslərdə olduğu kimi, komiyyətə görə uzlaşma da daimi xarakter daşıyır. Müqayisə et: *manım kitabım – bizim kitabımız, sənin kitabı – sizin kitabımız*. Lakin üçüncü şəxsədə biz bu fərqi görmürük. Belə ki, birləşmənin üçüncü şəxslə ifade olunmuş birinci tərəfinin tək və ya cəm olmasından asılı olmayaraq, ikinci tərəf -i, -i, -u, -ü şəkilçisini qəbul edir: *onun kitabı, onların kitabı*.

İDARƏ ƏLAQƏSİ

İdarə əlaqəsi, əsasən, obyekt və relyativ əlaqəli birləşmələrin tərəfləri arasında olur. İdarə əlaqəsinin əsas xüsusiyyəti bundan ibarətdir ki, burada tabe söz tabe olduğu sözün tələbi ilə ismin bu və ya digər halında durmali olur. İdarə əlaqəsi ismin halları ilə əlaqədar

olduğundan, bu əlaqə əsasında yaranan birləşmələrin tabe tərəfi halana bilən, yəni substantiv, ya da müvəqqəti olaraq substantivləşən sözlərdən ibarət olur. Misallar:

a) isimlərin idarə olunması: *qapını açmaq, evə getmək, evdən gəlmək, şəhərdə yaşamaq*;

b) əvəzliklərin idarə olunması: *məni dinləmək, sənə baxmaq, onu götərmək, bizdən uzaqlaşmaq*;

c) sıfətlərin idarə olunması: *doğrusunu demək, yaxşını pisdən ayırmaq, ağı qaraya qatmaq*;

c) sayıların idarə olunması: *beşdən üçü çıxməq, birinciləri mükafatlaşdırmaq, çoxu aparmaq, aži saxlamaq*;

d) məsədlərin idarə olunması: *vidalaşmağa getmək, yazmağı öyrənmək, oxumağı qayitmaq*;



e) feli sıfətlərin idarə olunması: *oynayanlara baxmaq, danışanı dinləmək, işləyənə mane olmaq*;


ə) zərflərin idarə olunması: *geriə dönmək, uzaqda yaşamaq, yuxarıdan enmək*.

İdarə əlaqəsi ilə yaranan birləşmələrin tabe edən tərəfi, əsasən, fellərdən ibarət olur.

Bir sırbaşqa nitq hissələri də müyyəyen dərəcədə idarə etmək qabiliyyətinə malikdir. Məsələn, *mən məktəbdə növbətçiymə* cümlesiindəki *məktəbdə* sözü isimle (*növbətçiymə*); *tələbələrdən* beşi birləşməsindəki *tələbələrdən* sözü sayıla; *onların yaxşısı* birləşməsindəki *onların* sözü sıfətlə idarə olunmuşdur. Lakin bunların idarə etmə gücü fellərə nisbətən çox zəifdir.

Fellərlə idarə. Bütün fellər ismin bu və ya digər hal ilə eyni dərəcədə əlaqə saxlamır, eləcə də bir fel ismin bütün halları ilə əlaqəye girməyə də biler. Məsələn, *almaq* feli birinci növbədə ismin tasirlik halını tələb etdiyi halda, *baxmaq* feli birinci növbədə ismin yönük halını, *getmək* feli ismin çıxışlıq və yönük hallarını tələb edir. Bu fellər başqa hallarda da işlənə bilər. Məsələn, *almaq* feli eyni zamanda yönük və tasirlik (*Əliya kitabı almaq*, yerlik (*saat beşdə almaq*), çıxışlıq hallarında (*mağazadan almaq*) idarə edə bilər. Eləcə də *baxmaq* feli yönük haldan başqa yerlik, çıxışlıq hallarla da işlənə bilər (*qatarда pəncərədən baxmaq*).





Fellər ismin dörd həlini – yönük, təsirlilik, yerlik, çıxışlıq hallarını idarə edə bilir. Bu hallar birinci növbədə fellərin tələbi ilə reallaşır. Bu dörd həl idarə etməkdə təsriflənən fel, feli bağlama, məsərə və feli sıfətlər arasında heç bir fərqli görmürük. Burada yalnız birləşmənin xarici cəhətində fərqlərlə qarşılaşırıq.

Fellər ismin yiyelek hali ilə əlaqədar olmur və onu idarə etmir. İsmiñ bu həl adlara idarə olunur. Məsərlərdə və feli sıfətlərdə fellik xüsusiyyətləri ilə yanaşı, ad bildirmək xüsusiyyətinin olması onları adlara yaxınlaşdırır, bu xüsusiyyət onların yiyelek həlla işlənməsinə və yiyelek halını idarə etməsinə imkan yaradır; məs.: *quşun uçmağı, körpənin gülməyi, sənin deyəcəyin (söz), onun oxuduğu (kitab)*. Dörd həlin idarəsində onlar fel kimi, bir həlin (yiyelek həlin) idarəsində isə ad kimi çıxış edir və həm də feli idarəyə xas olmayan attributiv əlaqəli birləşmə yaradır.

Fel olmayan nitq hissələri ilə idarə. Fel olmayan nitq hissələri ilə idarə dedikdə isim, sıfət, say, əvəzlilik, qismən də zərfərin idarə əlaqəsi prosesində tabeədici sözlər kimi çıxış etmələri nəzərdə tutulur. Məsələn, *evin qapısı, evin gözəli, evin biri, evin yuxarısı* birləşmələrinin birincisində *ev* sözünün isim (*qapı*), ikincisində sıfət (*gözəl*), üçüncüsündə say (*bir*), dördüncüsündə isə zərf (*yuxarı*) idarə etmişdir. Bu nitq hissələri ismin ancaq yiyelek, yönük, yerlik və çıxışlıq hallarını idarə edə bilir. Yiyelek hali idarə etməkdə bu nitq hissələri daha faal çıxış edir.

İsimlərlə idarə. İsimlərin əsas idarə obyekti yiyelek haldidir: *Şəfiqənin anası, onun kitabı, sənin düşüncələrin* və s. Başqa nitq hissələri ancaq substantivləşdikdən sonra ismin yiyelek halını idarə edə bilir.

Diger hallarn isimlə idarə olunması bir qədər başqa şəkildədir. Burada isim fəal iştirak edə bilmir və nisbətən məhdud çərçivə içərisində çıxış edir. Bunlardan bir çoxu üslub xüsusiyyəti daşıyır və bəzən də fəlin düşməsi nəticəsində idarəcilik ismin elinə keçir: *yürüşə hazırlıq, ömrə zinat; Çəkdi ordusunu Məhəmməd Qacar; Gözündə firtına, baxışında qış* (S. Vurğun); *yoldaşlardan ayrılıq, keçmişdən yadigar*.

Sıfətlərlə idarə. Sıfətlər də isimlər kimi, ismin yiyelek, yönük, yerlik və çıxışlıq halları ilə əlaqədar olaraq onları idarə edir: *kitabın maraqlılığı, işə bələd, dünyada məşhur, eşqdən məhrum*. Sıfət yiyelek hali idarə edərkən substantivləşir, yönük, yerlik və çıxışlıq halları idarə edərkən isə onda substantivləşmə getmir və bu halları idarə etmək sıfətin öz xüsusiyyətindən irəli gelir.

Saylarda idarə. Saylarda ismin yiyelek, yerlik və çıxışlıq hallarını idarə edə bilir. Azərbaycan dilində sayıların yönük həl idarə etməsinə də rast gəlmək olur, lakin bu, çox az-az özünü göstərir və bir sistem halında olmur.

Sayılar idarə etmek cəhətindən daha çox sıfətlərə bənzəyir. Onları sıfətlər kimi, yiyelek hali idarə edərkən substantivləşir (*məşqələrin çoxu, tələbələrin biri*), başqa halları idarə edərkən isə öz xüsusiyyətini saxlayır, tək-tək hallarda substantivləşir; *beşdə biri, beşdə dördüncü, (insan) burda çoxdur; adamlardan biri, beşdən az, üçdən çox; mənə çoxdur, sənə az*?

Müasir Azərbaycan dilində kəsr sayılarının ümumilik və nisbətən çoxluq bildirən hissəsi (*məxrət*) ismin yerlik halında işlənilir və surət tərefindən idarə olunur, ümumxalq danışq dilində isə təbe olan təref ismin çıxışlıq halında olur: *beşdə bir, beşdən biri*.

Sözlərin zərfər və bəzən də əvəzliliklər vasitəsi ilə idarə olunmasına da tesadüf edilir: *İclasın əvvəli; boyadan, ləkədən uzaq; qulaq asanların hamisi*.

YANAŞMA ƏLAQƏSİ

Yanaşma əlaqəsinin yaranması üçün heç bir formal-grammatik vasitə iştirak etmir. Məsələn, *yaxşı kitab*. Buna görə yanaşma əlaqəsinə belə bir tərif verilir: tabelilik əlaqəsində olan iki söz arasında əzəlşəmə və idarə əlaqələri yoxdursa, bu sözlər arasındaki əlaqə yanaşmadır.

Yanaşma əlaqəsi əsasında yaranmış birləşmələrin təbe olan tərefi yanaşan, təbe edən tərefi isə yanaşan söz kimi qeyd edilir. Azərbaycan dilində yanaşan söz əvvəlcə, yanaşan söz isə sonra gelir.

Yanaşma əlaqəsində sözlərin yanaşması – yanaşı işlənməsi əsas götürülür: *gözəl insan, sarı don, çilpaq budaq, boz səma, durub baxmaq* və s. Lakin yanaşma əlaqəsində olan sözlər bir-birindən

aralı da dura bilər; məs.: *axşam məktəbdən evə qayıtmag; sahər təbiətin gözəlliyini seyr etmək; indi kitabları döndənə oxumaq.*

Yanaşma əlaqəsinin iki növü var: 1) tam yanaşma; 2) tam olmayan yanaşma.

1) Tam yanaşma. Bu elə yanaşmadır ki, burada əlaqədar olan sözler arasında ya heç bir söz gire bilmir, ya da bunlar arasına elə sözler daxil ola bilir ki, onlar da tabeedici sözle yanaşma əlaqəsi saxlaşınlar. Məsələn, *maraqlı kitablar, gəzməli yerlər, gözəllər bağlar*. Belə sözlər tabe olduqları sözlərdən ancaq o zaman ayrı düşə bilir ki, onların arasına girən sözler de onrlarla eyni tipli olsun. Məsələn: *maraqlı və mənəli kitablar, gəzməli və yaşamalı yerlər, gözəl, yaşıł bağlar və s.*

Tam yanaşma əlaqəsində olan sözlərin də yanaşma cohetdən xüsusiyyətləri və fərqləri vardır. Məsələn, *yaxşı kitab* birləşməsi ilə *beş kitab* birləşməsinin tərəfləri arasındaki yanaşmanın nisbəti eyni deyildir; bunlardan birincisində yanaşma daha qüvvətli, ikincisində ona nisbətən zəifdir. Ona görə də bu birləşmələri birləşdirsek, bu halda birinci birləşmənin tabe olan tərefi (*yaxşı*) yənə də əvvəlki vəziyyətdə qalacaq, ikinci birləşmənin tabe olan tərefi isə (*beş*) aid olduğu sözdən müyyəyen dərəcədə ayrı düşəcəkdir: *beş yaxşı kitab*. Həmin *kitab* birləşməsindəki *həmin* sözünün yanaşması daha zəifdir. Bu birləşməni də yuxarıdakı sözlərlə birləşdirsek, *həmin* sözü dənəvə düşəcəkdir; *həmin beş yaxşı kitab*. Dənənəki *kitab* birləşməsində olan *dənənəki* sözünün yanaşması yuxarıdakı hər üç sözə (*həmin, beş, yaxşı*) nisbətən zəifdir; *dənənəki həmin beş yaxşı kitab*.

2) Tam olmayan yanaşma. Burada yanaşan sözlər yanaşılan söz arasına müxtəlif sözlər daxil ola bilər. Araya daxil olan bu sözler yanaşma əlaqəli birləşmənin ikinci tərefi ilə yanaşma əlaqəsində deyil, başqa əlaqədə olur. Məsələn: *O həmişə yiğincəqlərdən qaçıր* cümləsində yanaşma əlaqəsi saxlayan *həmişə* və *qaçıր* sözləri arasında *yiğincəqlərdən* sözü daxil olmuşdur. Bu da *qaçıր* sözü ilə idarə əlaqəsindədir.

Tam olmayan yanaşma əlaqəli sözlər bir-birinin yanında da işlənə bilər: *Səfiqə avval elə hesab elədi ki, yenə gələn Lütfəlidir, sonra gördü ki, avtomobildən düşən öz əridir* (I.Musabayov); *Bəzən utanmışam səhv'lərimdən... İndi birləşdirir ayıran bizi* (S.Vurğun). Burada yanaşma əlaqəsində olan *sonra gördü, bəzən utanmışam, indi bir-*

laşdırır sözləri yanşı işlənmiş olsa da, yənə onların əlaqəsi tam yanaşma deyildir. İstenilən vaxt belə sözler arasına başqa sözler və söz qrupları əlavə etmək olar. Məsələn, *sonra gördü əvəzine sonra mən gördüm; bəzən utanmışam əvəzine bəzən mən səndən utanmışam; indi birləşdirir əvəzine indi həyat bizi birləşdirir* şeklinde demək olar.

Bu hal yan-yanı işlənən, lakin tam olmayan yanaşma əlaqəli sözler tam yanaşmadan ayırrı.

Yanaşma əlaqəsi müxtəlif nitq hissələrindən olan sözler arasında özünü göstərir. Bir nitq hissəsinə aid olan söz başqa nitq hissəsinə münasibətdə, yerinə görə həm yanaşan, həm də yanaşılan söz kimi çıxış edə bilir.

İsm inşə yanaşması. Məs.: *Dəmir sətirlərim, odlu sözlərim, adın çəkiləndə qalxır ayağa* (S.Rüstəm). *Qızıl şairlərin qızıl bir das-tan; Qızıl yarpaqlara yazar, a dağlar!* (S.Rüstəm).

Qoşmaların köməyi ilə da isimlər isimləro yanaşa bilir. Burada qoşma isimlər arasına daxil olur və yanaşma əlaqəsi yaradır: *Nabi kimi adam, Əli kimi sənətkar və s.*

Sifat inşə yanaşması. İsmə yanaşmaq sıfətin əsas vəzifəsi olduğundan, belə birləşmələrdə sıfətlər öz xüsusiyyətlərini olduğu kimi saxlayır və tam sıfət kimi çıxış edir: *qırmızı bayraq, böyük şəhər, soyuq hava, gözəl ev, tənbəl uşaq, pis adam, yağılı xörək, bozumlu rəng, uzunsov qarız, ən parlaq ulduz, yamyayışlı çəmən, körpəcə uşaq və s.*

Sayın inşə yanaşması: *beş kitab, üç qələm, birinci sınıf, xeyli adam, çox pul.*

Yanaşma əlaqəsində olan saylarla isimlər arasında *nəfər, adəd, dənə, baş, cüt, dəst, dəsta, nüsxə* və sair ölçü bildirən isimlər işlənir: *iki nəfər adam, beş adəd karandaş, beş dənə dəftər, beş baş aila, iki cüt çəkmə, bir dəst paltar və s.* Belə hallarda saylar isimlərlə bilavasitə deyil, həmin araya girən sözlər vasitəsilə əlaqə saxlayır. Saylar birinci növbədə həmin sözlərə aid olur, onlara yanaşır (məsələn, *üç nəfər, iki cüt*), sonra həmin sözlərlə ismə yanaşır. Beləliklə, sayla isim arasında girən sözlər saylarla isimlərin yanaşma əlaqəsini pozmur, lakin burada müyyəyen mənə çalarlığına sebəb olur, bezisi isə kəmiyyət cohetdən xüsusi mənələr yaradır. *Beş adam* birləşməsi

ile beş nəfər adam birleşməsi arasında mənaca heç bir fərq yoxdur; *bir ceyran* birleşməsi *ile bir cüt ceyran* birleşməsinin mənasında isə kəmiyyət fərqi vardır və yaxud *beş sünbüll* birləşməsi *ile beş dəstə sünbüll* birləşməsinin mənaları müxtəlidir.

Əvəzliyin ismə yanaşması. İşarə və tayini əvəzlikler əksər hallarda isimlərə yanaşır və yanaşma əlaqəli birləşmələr yaradır: *bu zırzəmi, belə iş, həmin adam* və s.

Sual əvəzliklerin de bəziləri isimlərə yanaşır: *hansi kitab, neçə şəhər, neçə tələbə* və s.

Feli sıfatın ismə yanaşması. Feli sıfatlar kimi isimlərin əvvəlində galib onurlarla yanaşma əlaqəsi saxlaya bilir: *oxuyan şagird, yaran taləbə, duyan kömüllər, düşünən baslar, döyünen ürok* və s.

Dilimizdə zərfin sıfatı (*çox şirin*), sıfatların özlerinin bir-birinə (*alçaq bir yalancı, qara bir yalan*) və s. yanaşması da var.

Tam yanaşma əlaqəsində sayın saya yanaşması da maraqlıdır. Burada təkliklər yüzlükklərə, onluqlar və yüzlükler minliklərə, yənə də onluqlar və yüzlükler milyonluğaya yanaşır; məs: *dörd yüz milyon* sayında *dörd* sözü (təklik) *yüz* sözüne (yüzlүye) yanaşmış və beləliklə, *dörd yüz* birləşməsi omelə gəlməsidir, sonra bu birləşmə sayın özü də *milyon* sözünə yanaşaraq *dörd yüz milyon* say birləşməsinin yaranmasına səbəb olmuşdur.

Azərbaycan dilində ayrı-ayrı sözlərin fellərə yanaşması da çox inkişaf etmişdir. Fellərlə en çox yanaşma əlaqəsi saxlayan zərflərdir. Əsasən, tərzi-hərəkət, kəmiyyət və zaman zərfləri ilə fellər arasında yanaşma əlaqəsi olur, lakin bəzən yer zərfləri də hallanmadıqları vaxt fellərə yanaşa bilir; məs.: *yavaş-yavaş yerimək, xeyli danışmaq, dünən gəlmək, içəri girmək, irəli soxulmaq*.

Feli bağlamalar da aid olduları fellərlə yanaşma əlaqəsi saxlayır: *durub baxmaq, oxuduqca düşünmək, görüşərək ayrılməq* və s.

İsimlər də, substantivləşən bir sıra başqa sözlər de fellərə yanaşa bilir. Burada, əsasən, *kimi, tək, bəzən də üçün* qoşmaları rol oynayır. Belə vaxtlarda qoşma ilə işlənən sözlər heç bir hal şəkilçisi qəbul etmir: *quş kimi uçmaq, kağız tək ağarmaq, oxumaq üçün gəlmək* və s.

SÖZ BİRLƏŞMƏLƏRİ

ÜMUMİ MƏLUMAT

Dil sistem xarakteri daşıyır. Bu sistemi təşkil edən dil vahidləri (fonem, morfem, söz, söz birləşməsi, cümlə) özünəməxsus qanunayğunluqla sıralanaraq dilin ümumi mənzərəsini əks etdirir. Bu sistemin bir başında fonem, o biri başında isə cümlə dayanır. Fonem dilin ilk, öz-özülüyündə heç bir mənəyə malik olmayan vahidi, cümlə isə dilin son, ən mənali vahididir.

Söz birləşməsi bu silsilədə sözlə cümlənin sərhədində dayanır. Buna görədir ki, söz birləşməsi özünəməxsus xüsusiyyətlərə malik sintaktik vahid olmaqla yanaşır, bir tərəfdən sözlə, digər tərəfdən cümlə ilə bağlıdır. Lakin onlar müxtəlif, həm də bir-birinə münasibətdə müstəqil dil vahidləri olub, hərəsinin özünəməxsus xüsusiyyətləri, fəaliyyət dairəsi və rolü vardır.

SÖZ BİRLƏŞMƏSİ VƏ SÖZ

Söz birləşməsi də söz kimi dilin nominativ vasitələri sahəsinə aid olub əşyaları, hadisələri, prosesləri və s. bildirir. Bu o deməkdir ki, söz birləşməsi sintaktik mövqeyinə, cümlədəki roluna və mənasına görə sözə yaxınlaşır və o da söz kimi cümləyə tikinti materialı olaraq daxil olur. Lakin bu oxşarlıq söz birləşməsi ilə sözü eyniləşdirmir.

Hər şeydən əvvəl, söz leksik kateqoriyadır, söz birləşməsi isə qrammatik kateqoriyadır. Söz birləşməsi söz kimi nominativ xarakterə malik olub əşyaları, hadisələri və s. ifadə etse də, onları toplukdə, təcrid olunmuş halda deyil, bir-biri ilə əlaqədə, münasibətdə ifadə edir. Söz müəyyən məfhumları ifadə edərkən öz-özülüyündə o məfhumun başqasına münasibətini göstərmir, lakin bütün söz birləşmələrinin mənasında belə bir əlaqə vardır (müqayisə et: *kitab - Əlinin kitabı*). Söz birləşmələrinin ümumi mənəsi məhz bu əlaqələr əsasında meydana gəlir. Sözlərin leksik, söz birləşmələrinin qrammatik kateqoriya olması da bununla əlaqədardır.

Söz söslər əsasında, söz birləşməsi isə sözler əsasında yaranır. Söz cümlə üçün olduğu kimi, söz birləşməsi üçün də tikinti materialıdır.

Buna göre de söz birleşmesinin karakteri onu əmələ götürən sözlərle çok bağlı olur. Əgar birləşməni əmələ götürən sözlərin mənası aydın deyildirse, o vaxt söz birleşməsinin de mənası başa düşüle bilmez. Lakin söz birleşmesinin mənası onu teşkil edən sözlərin mənasının sadəcə toplusu olmayıb, sözlərin leksik-semantik məna əlaqəlerinin ifadəsi, ümumiləşmiş halidir. Buna görə da söz birleşməsi yalnız formasına görə deyil, mahiyyətə de sözdən fərqləndir.

Söz birleşmesi söze nisbətən daha çox leksik konkretliyə malikdir. Müqayisə et: *oxumaq – kitabı oxumaq, məktub – bu məktub, saat – qol saatı* və s. Beləliklə, söz birləşməsində sözün mənası konkretlaşır, daşıqlaşır. Söz birleşmesi daxilində sözdəki abstraksiya zoifleyir. Söz birleşməsində söz çoxmənalılıqlıdan, əmonimlilikdən mehrum olur və tək mənasında çıxış edir. Müqayisə et: *göz – insanın gözü, şəkinin gözü, yaz – yaz faslı, kök – kök adam, ağacın kökü* və s.

Söz birleşmesi on azı iki müstəqil sözün birleşməsindən əmələ gəlir; onlardan birinin ixtisarı birleşmənin ixtisarı deməkdir. Söz üçün belə xüsusiyyət toləb edilmir. Hər bir söz iki, üç deyil, öz-özlüyündə bir leksik vahiddir. Bu cəhətdən "söz birleşmesi = söz" deyil. Əksinə, bir halda "söz birleşmesi = 2 söz", başqa halda "söz birleşmesi = 3 söz" və s. ola bilər. Deməli, söz birləşməsinin özü deyil, hər komponenti söza bərabərdir, hər komponenti bir sözdür.

Birləşmədə köməkçi vasitələrin iştirakı nticəsində komponentlərin sayından çox söz iştirak edə bilər. Məsələn, *savad almaq üçün oxumaq* birləşməsində üç komponent, dörd söz; *evə təraf getmək* birləşməsində iki komponent, üç söz vardır.

Bunlar söz birleşməsini sözdən ciddi şəkildə fərqləndirir. Lakin dildə iki, üç müstəqil sözdən əmələ golmuş sözlər də (mürəkkəb sözler) fəaliyyət göstərir. Mürəkkəb sözlərin "zahiri görkəmi", ifado əsaslı söz birleşməsi ilə çox yaxınlıq teşkil edir, bəzən on ince cəhətlərini nəzərdən keçirmədən onları bir-birindən ayırmak çox çətin olur. Sözlər söz birleşməsinin fərqləndiriləməsi bir qədər asandırsa da, mürəkkəb sözlərlərə söz birleşməsinin münasibətini müəyyənleşdirmək, onları fərqləndirmək nisbətən çətindir.

Mürəkkəb sözlər də, esasən, söz birleşməsinə uyğun şekilde formalıdır. Hətta birləşmələrin tərəfləri arasında olan sintaktik əlaqələr mürəkkəb sözlərin əmələ gəlməsi üçün də mühüm əhəmiyyət kəsb edir və söz birləşmələrində olduğu kimi, mürəkkəb sözlər də bu cəhətdən qruplaşır.

Söz birləşmələri	Mürəkkəb sözlər
1. Ağ kağız, gőy çəmən, sarı çiçək, uca ağsaqqal, göygöz, ağbəniz, ucaboy, dağ, uzun yol, qara paltar, nazik bel, uzunsaç, qaraqış, Gülcöhə, həcileylək, qızıl qasıq, xoş söz;	ağsaqqal, göygöz, ağbəniz, ucaboy, uzunsaç, qaraqış, Gülcöhə, həcileylək, incəsanat, xoşbəxt;
2. Tut yarpağı, su qabı, pəncərə şü- sası, yazı taxtası, insan səsi, məktəb binası;	ayaqqabı, bayramqabağı, boyunbağı, yüzbaşı, danaburnu;
3. Kitab oxuyan, çay içan, şeir yazan, xəbər gətirən, maşın sürən, yüksək daşı- yan, şahmat oynayan;	pambıqırgan, taxılbiçən, toxumsapən, aşşuzən, susəpən, yerölçən, üzqırxan, ağacdələn;
4. Evə baxan, tamaşa baxan, suya gi- rən, suya batan, məktəbə gedən, işə yarayan.	günəbaxan, falabaxan, qulagagırən, rən, suya batan, məktəbə gedən, işə domuzbaxan, ağlabatan, yerəbaxan, ışayalar, xoşagələn.

Burada qarşılaşıdırılan söz birləşmələri ilə mürəkkəb sözlər arasında aşağıdakı ümumi cəhətləri qeyd etmək olar.

1. Həm söz birləşmələri, həm də mürəkkəb sözlər iki sözün birləşməsindən əmələ golmuşdır. Onları teşkil edən sözlər hər iki halda müstəqil sözlərdir.

2. Həm söz birləşmələrinin, həm də mürəkkəb sözlərin komponentləri eyni nitq hissəsinə aiddir və eyni qrammatik formadadır.

3. Həm söz birləşmələrinin, həm də mürəkkəb sözlərin komponentləri bir-birinə uyğun şekilde sıralanır.

4. Həm söz birləşmələrinin, həm də mürəkkəb sözlərin komponentləri eyni qrammatik əlaqə ilə birləşir. Birinci qrupda olanlar yanışma əlaqəsi ilə, ikinci qrupda olanlar idarə və uzlaşma əlaqələri ilə, üçüncü və dördüncü qrupda olanlar idarə əlaqəsi ilə əmələ golmuşdır.

Yalnız belə konkret qarşılaşırmışda deyil, ümumi şəkildə götürüldükde də söz birləşmələri ilə mürəkkəb sözlər bir sıra cəhətlərdən eyni əlamətlərə müəyyənlenirdir.

Bunlara baxmayaraq, söz birləşmələri ilə mürəkkəb sözlər bir sıra cəhətlərdən bir-birindən fərqlənlər. Bu, aşağıdakılardan ibarətdir:

1. Söz birləşmələrini əmələ götürən sözlər leksik-semantik müstəqilliliyini tamamilə saxlayır, ayrılıqda olduğu kimi, birləşmə daxilində də ayrı-ayrı məfhumlarla bağlı olur. Mürəkkəb sözləri teşkil edən sözlərdə isə bu müstəqillik, adətən, qalmır və onlar ayrılıqda əlaqədər olduqları məfhumlarla bu və ya başqa şəkildə əlaqəni

kəsir, ya da bu əlaqə çox zəifləyir. Mürəkkəb sözlər söz birləşmələrindən fərqli olaraq, öz-özlüyündə real varlıqlar arasındaki müxtəlif tipli əlaqələri ifadə edə bilmir.

2. Söz birləşməsinin hər komponentinə ayrılıqda sual vermək olur: *kitab (na?) – almaq (na etmək?), maraqlı (neca?) – kitab (na?), eva (hara?) – getmək (na etmək?)* və s. Mürəkkəb sözlərin komponentlərinin issə xüsusi sualları olmur, yəni onlara ayrıca sual vermək mümkün olmur, mürəkkəb söz bütövlükdə bir suala cavab verir: *günəbaxan (na?), aqsaqqal (neca?), Xanlı (kim?)* və s.

3. Söz birləşmələrinin tərəfləri arasındaki sintaktik əlaqələr təsir edici vəziyyətdə olur, özünü açıq şəkildə hiss etdirir, bu əlaqələri əmələ gatırən qrammatik vasitələr issə (əgər belələri varsa) dinamik xüsusiyyət daşıyır. Mürəkkəb sözlərdə bu əlaqələr hiss edilmir, nəzərə çarpın, tehlili zamanı issə onlar nəzərə alınır. Mürəkkəb sözlərin əmələ gəlməsində iştirak edən qrammatik əlamətlər daşlaşaraq, həmin sözün bir ünsürüne çevrilmiş olur. Məsələn, *eva getmək* birləşməsindəki *eva* və *getmək* sözləri arasındaki idarə əlaqəsi açıq şəkildə özünü göstərir, oradakı *a* hal şəkilçisi kimi xüsusi qeyd edilir. *Günəbaxan* mürəkkəb sözündə issə əlaqə gizli formaya keçir, oradakı *a* issə, öz əslindən fərqli olaraq, şəkilçi deyil, sözün bir səsi kimi çıxış edir. Yaxud *tarix kitabı* birləşməsinin ikinci tərəfindəki *təşkilidirsə, ayaqqabı* sözünün sonundakı *i* sözün bir səsidir.

4. Söz birləşməsinin hər komponentinin özünəməxsus müstəqil vurgusu olur. Mürəkkəb sözlərin komponentləri issə bir vurgu altında deyilir, yaxud da bunlardan birinin vurgusu öz əvvəlki mövqeyini saxlayır, digərinin vurgusu issə ziayifləyir və əsas vürguya tabe şəkildə ifadə olunur. Müqayisə et: *bos qab – boşqab, gümə baxan – günəbaxan, inca sənət – incəsanət*.

5. Söz birləşmələrinin tərəfləri mütəhərrik olur. Onlar hər təsəddüfde yeni sözlərlə birləşərək, başqa birləşmələrin komponentləri ola bilir. Bu cəhətdən on vacib əlamət odur ki, söz, birləşmənin komponenti olduğu vaxt eyni zamanda başqa birləşmənin əmələ gəlməsində de iştirak edir. Məsələn, *kolxoz sadri – kolxoz sadrının qardaşı, kolxozun sadri – bu kolxozun sadri, kitabı oxumaq – həmin kitabı oxumaq* və s. Mürəkkəb sözlərin tərkib hissələri issə belə xüsusiyyətə malik olmur. Mürəkkəb sözlərdə (əgər o, haqqıqtən, mürəkkəb söz kimi tam formalılaşdırırsa) heç vaxt bir komponent həmin vəziyyətdə başqa bir sözlə əlaqələnərək, yeni birləşmə və ya mürəkkəb söz təşkil edə bilmir.

MÜRƏKKƏB İDARƏ ADLARI SÖZ BİRLƏŞMƏLƏRİ KİMİ

Məlum olduğu üzrə, müasir dilimizdə ayrı-ayrı idarə, təşkilat, müəssisə və sairəni adlandırmak üçün bir sözdən istifadə edildiyi kimi (*nazirlik, akademiya, universitet, institut* və s.), qrammatik cohetdən və menaca bir-biri ilə əlaqədar olan iki və daha artıq sözün birləşməsindən də – söz birləşmələrindən de istifadə edilir (*maarif nazirliyi, elmlər akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedagoji İnstитutu*).

Bu birləşmələr Azərbaycan dilciliyində uzun zaman heç bir qeyd-şərt qoyulmadan mürəkkəb isimlər sırasında verilmiş və “mürəkkəb idarə adları” deyə izah edilmişdir. Əslində isə bu birləşmələrin nə qrammatik forması, nə komponentlərinin vəziyyəti və münasibəti, nə deyilish xüsusiyyətləri onları mürəkkəb sözləre yaxınlaşdırır, əksinə, mürəkkəb sözlərdən fərqləndirir. Bu birləşmələrdə mürəkkəb sözlər xəs olmayan birən cəhəti qeyd etmək kifayətdir: onların tərkib hissələri dilin lügət tərkibinin deyişməsindən asılı olaraq deyişkiliyə uğrayır, ümumi model və mənə qaldığı halda, birləşməni əmələ gotirən sözlərdən biri başqa bir sözlə əvez olunur. Müqayisə et: *maarif komissarlığı – maarif nazirliyi, Azərbaycan Dövlət Dariulfünunu – Azərbaycan Dövlət Universiteti*.

Bir söz ifadə etdiyi eşyanın, əlamətin aidliyi ilə əlaqədar olaraq, çox müxtəlif sözlərlə birləşib bir sıra birləşmələr əmələ gətirir:

Baki	_____	komitəsi
şəhər	_____	
rayon	_____	
partiya	_____	
komsomol	_____	
həmkarlar	_____	
təşkilat	_____	
taşis	_____	

Bu xüsusiyyətlərin heç biri mürəkkəb sözlərdə yoxdur. Dilin lügət tərkibində sözün fəaliyyəti və müstəqil inkişaf yolu ilə onun mürəkkəb sözün komponenti olaraq inkişafı bir-birinə uyğun gəlmir. Mürəkkəb sözün komponentini təşkil edən söz ayrılıqda fəaliyyətdən

düşerək arxaikleşse də, mürəkkəb sözün tərkibi dəyişməz qalır. Azərbaycan dilində vaxtile işlənmiş bir çox sözlər, eləcə də bir sıra arəb və fars sözləri müasir dilimizdə işlənmədiyi halda, ayrı-ayrı leksik vahidlərin tərkibində qalmışdır; məs.: *abqara, qaravaş, qıratxana, kitabxana* və s. Sözün söz birləşməsinin komponenti olması isə müvəqqəti xarakter daşılarından, o öz əsil inkişaf yolundan kenara çıxmır. Belə hal olá bilmək ki, söz ayrılıqla işlənməsin, müasir dildə heç bir mənə verməsin, lakin söz birləşməsinin komponenti olaraq birləşmə yarada bilsin.

Mürəkkəb idarə adları bu cəhətdən də mürəkkəb sözlərə uyğun gəlmir və onlar dildəki mövqeyi, məfhumə münasibəti və s. cəhətlərdən özünəməxsus xüsusiyyətlərə malik olan, lakin tərkibi, modeli və bir sıra başqa xüsusiyyətləri ilə söz birləşmələrindən fərqlənməyən birləşmələrdir. Müəyyən müəssisə, idarə və təşkilatların adı kimi işlənmələri onlara, əslində heç bir yeni keyfiyyət vermir, bu tipli olan və hamar tərəfindən söz birləşməsi kimi qəbul edilən bütün birləşmələr belə ad bildirmək xüsusiyyətinə malikdir: *kolxoz sadri, kitabin cildi, sədrin kabinetini, məktəb binası* və s.

Azərbaycan dilində mürəkkəb sözlər, adətən, iki, bəzən də üç kökündən ibarət olur, mürəkkəb söz üçün üç kök son həddir və həm də belə mürəkkəb sözlər olduqca az miqdardadır. Mürəkkəb idarə adları isə iki və üç sözdən ibarət olduğu kimi (*maarif nazirliyi, rayon icraiyə komitəsi*), daha artıq sözdən də ibarət ola bilir (*Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetı*).

SÖZ BİRLƏŞMƏSİ VƏ CÜMLƏ

Söz birləşməsi ilə cümlə dilin biri digərindən asılı olmayan, lakin bir-biri ilə çox yaxından bağlı olan sintaktik vahidləridir.

Bunların hər ikisi sözlər əsasında əmələ gelir. Sözlərin əlaqələnməsi isə hər iki halda ümumxalq dilində tarixən yaranmış və ümumiləşərək mücərrədəmiş qaydalar əsasında olur.

Həm söz birləşmələrində, həm də cümlələrdə real varlıqdan doğan münasibətlər – əşyalar arasındaki, əşyalarla olamətlər, hərəkatlar və s. arasındaki münasibətlər ifadə edilir. *Kağızı cırmaq* birləşməsində *kağız* əşyاسının *cırmaq* hərəketinə münasibəti ifadə edilirsə, *kağızı cirdi* cümləsində də həmin münasibət ifadə edilir. Yaxud *eva*

getmək birləşməsində hərəketin məkana münasibəti necədirse, *evə gedir* cümləsində də edilir.

Söz birləşmələrini əmələ getirən sözlər arasındaki qrammatik əlaqələrlə cümlədəki qrammatik əlaqələr də, əsasən, bir-birinə uyğun golur. *Eva getmək, evi görmək, evdə oturmaq, evdən gəlmək, maraqlı kitab, yaxşı danışmaq* birləşmələrini cümləyə çevirirək *evə gedirəm, evi görürəm, evdə otururam, evdən gəlirəm, maraqlı kitabdır, yaxşı danışır* şəklində işlətərək, birləşmələri əmələ getirən sözlərin əlaqəsində heç bir deyışiklik əmələ gəlməz. Həm birləşmələrdə, həm də cümlələrdə sözlər idarə (*eva getmək – evə gedir, evi görəmək – evi görür, evdə oturmaq – evdə oturur, evdən gəlmək – evdən gəlir*) və yanaşma (*maraqlı kitab – maraqlı kitabdır, yaxşı danışmaq – yaxşı danışır*) əlaqələri ile bağlanmışdır.

Söz birləşmələri ilə cümlələrin əmələ gəlməsində iştirak edən qrammatik vasitələr də bir-birinə uyğun golur. Müqayisə et: *evdən gəlmək – evdən gəldi, evə tərəf getmək – evə tərəf getdi, galəcək üçün çalışmaq – galəcək üçün çalışırıq*.

Sözlərin sırasına görə də söz birləşməsi ilə cümlə arasında yaxınlaşdır. Bunların hər ikisində sözlər eyni ardıcılılıqla sıralanır. *Əli gələndə – Əli gəlir, kitabı oxumaq – kitabı oxudun, evdən ötrü darıxmaq – evdən ötrü darıxır* və s.

Lakin bunlar mahiyyətə bir-birindən ciddi şəkildə fərqlənir. Söz birləşmələri ilə cümlələr arasındaki əsas fərqli onların menası ilə əlaqədardır. Cümələ bitmiş fikir ifadə edən nitq vahididir. Cümələnin bütün başqa hissələrindən, bütün leksik və qrammatik kateqoriyalardan, birinci növbədə onunla fərqlənir ki, o (yeni cümlə), ənisiyyət vasitəsidir, fikir ifadə edir. Söz birləşməsi isə cümlədən fərqli olaraq, heç bir bitmiş fikir ifadə etmir. Müqayisə et: *bu kitabdır – bu kitab, evə getdi – evə gedən, kitabı aldı – kitabı almayı*.

Söz birləşməsi ilə cümlə arasında olan bu fərqli cəhət – mənə fərqi onlar arasında bir sıra başqa fərqli xüsusiyyətlərin də meydana çıxmamasına səbəb olur. Cümledə sözlər dinamik xarakter daşıyır, fəaliyyət göstərir. Söz birləşməsində və onu təşkil edən ayrı-ayrı sözlərdə belə dinamiklik yoxdur. O, statik xüsusiyyəti malikdir və buna görədir ki, söz birləşmələri sözlər kimi nominativ xarakterə malik olur. Söz birləşmələri hadisələri, prosesləri, onların əlaqələrini dərgün şəkildə qeyd edir, adlandırır.

Cümle üçün iki mühüm əlamətin varlığı vacibdir. Bunlardan biri predikativlik, ikincisi isə cümleyə məxsus intonasiyadır. Bu iki əlamət vəhdət təşkil edir və sözlərin, söz birləşmələrinin cümleyə çevrilərək fikir ifadə etməsində həlledici rol oynayır. Bu əlamətlərin heç biri söz birləşmələrində yoxdur.

Cümü ilə söz birləşməsini forqləndirən əlamətlərdən biri de modallılıqdır. Modallıq mühüm qrammatik kateqoriyalardan olub, cümlənin əsas əlamətlərindən biri sayılır. Söz birləşmələrində isə modallıq olmur.

Cümlekərde modallığı daha qabarq şəkilde nəzəre çarpdırmış və müxtəlif tipli münasibətlər ifadə etmək üçün xüsusi söz qruplarından istifadə olunur; məs.: *Əlbəttə ki, o, Alının fikrini bilmirdi* (M. Hüseyn); *Dayan! Balka, o hələ getməmişdir* (Ə. Məmmədəxanlı); *Qaribadır, adatən, bütün aşiqlər öz sevgililərinə saxavatla səadət vəd etmişlər, sən isə mənə bunu da çox görürsan* (Ə. Məmmədəxanlı). Söz birləşmələrində isə belə sözlər işlədilmişdir. Bu o deməkdir ki, söz birləşmələrində modallığın zahiri əlamətlərini de görmək olmur.

Ümumiyyətə, cümlənin imkanları söz birləşməsinin imkanlarından çox-çox genişdir. Söz birləşməsinin əmələgəlmə qaydaları cümlənin bütün qrammatik sxemini əhatə edə bilmir. Cümlənin əmələ gəlməsində dilin, demək olar ki, bütün vasitələri, bütün hissələri iştirak edir. Sanki cümlə dildə olan və dilçilik elminin müxtəlif sahələrinin tödqiq etdiyi dil faktlarının, müxtəlif dayışmələrin, rəngarəngliklərin yekunudur. Elə bil ki, bunların hamısı nöticə etibarılı cümlə qurmaq üçündür. Bu cəhətdən söz birləşməsi özü de insana möhz cümlə vasitəsi ilə xidmət edir, dilin bir ünsürü kimi, özünün kommunikativ vəzifəsini cümlədə yerinə yetirir; o da söz kimi, cümləyə tikinti materialı halında daxil olur. Möhz buna görədir ki, cümləni təşkil edən ünsürlər çox müxtəlif olduğu halda, oraya (cümleyə) cümlənin təşkilində bilavasitə iştirak etməyən, lakin ona müxtəlif mənə cələrlərlən verən, eləvə xüsusiyyətlər götərən bir sıra eləvə vasitələr daxil olur; söz birləşməsi isə öz əsas təşkiliçiləri ilə möhdudlaşır.

Cümlədə xitablardan, ara sözlərdən, nidalardan, ədatlardan və bağlayıcılardan geniş dairədə istifadə olunduğu halda, söz birləşmələrində bunlardan istifadə olunmur.

SÖZ BİRLƏŞMƏLƏRİNİN NÖVLƏRİ SÖRBƏST VƏ SABIT BİRLƏŞMƏLƏR

Söz birləşmələrinin komponentlərinin leksik-semantik əlaqəsi, bu əlaqənin xüsusiyyəti və xarakteri söz birləşmələrinin müəyyənleşməsində mühüm rol oynayır. Bu cəhətdən söz birləşmələri bir-birindən ciddi şəkildə forqlənir və bununla əlaqədar olaraq, onlar (söz birləşmələri) "sərbəst" və "sabit" birləşmələr adları ilə iki böyük qrupa ayrılır. Söz birləşmələrinin hər bir növünün özünəmoxsus xüsusiyyəti, mövqeyi, mənası vardır.

Sərbəst birləşmələr əsil qrammatik birləşmələr olub, söz birləşmələri haqqında sintaktik təlimin əsas və vahid obyektidir. Bu birləşmələri əmələ gətirən sözlər öz əsil monalarından uzaqlaşır, öz leksik müstəqilliyini saxlayır və birləşmənin leksik-semantik deyil, leksik-qrammatik ünsürləri olurlar. Belə birləşmələri hissələrinə ayırmış, təhlil etmək olur və bu təhlil onların ümumi ruhunu pozmur, birləşmənin əsas mənasına təsir etmir: *yaxşı əsər, hündür bina, kitabın cildi, məktəbdə oxumaq* və s.

Sabit birləşmələr belə sərbəstliyə malik olmur, onlar dilin tarixi inkişafı prosesində yaranır və sabitləşir; dildə onlardan hazır şəkildə istifadə olunur. Belə birləşmələri əmələ gətirən sözlər öz əvvəlki monalarından az və ya çox dərəcədə uzaqlaşır, onların monaları birləşmənin ümumi mənası fonunda itir, hissedilməz olur və beləliklə, bu sözlər birləşmənin leksik-semantik ünsürlərinə çevrilmiş olur. Bu sözlər birləşmənin daxilində ümumi bir məna, bir məshhə ifadə edirlər: *başına hava gəlmək, dilotu yemək, gözdən pərdə asmaq, fikir çəkmək, sözündən dönmək* və s.

Sabit birləşmələr leksik birləşmələrdir, buna görə də onlar söz birləşmələri haqqında sintaktik təlimə daxil olmır. Sintaksisde söz birləşmələrindən bahs edərkən yalnız sərbəst birləşmələr nəzərdə tutulur.

Sabit birləşmələr sərbəst birləşmələrin mona inkişafı nöticəsində əmələ gelir. Sərbəst birləşmələrdən sabit birləşmələrə doğru inkişafda forma deyişikliyi getmir. Sabit birləşmə söz birləşməsinin köhnə forma əsasında yeni mahiyyət kəsb etməsidir. Sərbəst birləşmə hansı modelə əsaslanırsa, sabit birləşmə də həmin model əsasında yaranır və inkişaf edir. Statik vəziyyətdə götürdükdə formaları cəhot-

den serbest ve sabit birleşmeler arasında heç bir ciddi fərq tapmaq olmur. Onlar eyni qrammatik qaydalara əsaslanır. Her iki birləşmə növünün ümumi strukturunu, modeli, komponentlərinin forması, qrammatik əlaqələri bir-birinə uyğun gəlir. Bu cəhətdən aşağıdakı tutusdurmaya nəzər yetirmək kifayətdir.

Serbest birləşmələr	Sabit birləşmələr
1. <i>Su tökmək, kitab almaq, məktub yazmaq, su içmək, meyva yemək, dərs öyrənmək, yük daşımaq;</i>	<i>Dil tökmək, ağız açmaq, sıxıntı çəkmək, göz çıxartmaq, hava almaq, intiqam almaq, göz döymək;</i>
2. <i>Kitabı oxumaq, məktubu göndərmək, Kənlünü almaq, başını ucaltdırmamaq, dərsini öyrənmək, yandırmaq;</i>	<i>Kənlünü almaq, başını aparmaq, cilovunu yüksətmək, zəhləsini aparmaq, başını piyləmək, atasını yandırmaq;</i>
3. <i>Evə getmək, kitabə baxmaq, dəftərə yazmaq, divara dəymək (toxunmaq), suya batmaq, əla götürmək, dağğa çıxməq;</i>	<i>Başa çıxməq, vecinə galmak, başa batmaq, ayağına yazmaq, üzəyinə dəymək, ağılnına batmaq, əla almaq, gözə girmək;</i>
4. <i>Yoldan keçmək, maşından düşmək, ağacdan düşmək, evdən getmək, kitabdan oxumaq;</i>	<i>Ürəyindən keçmək, gözdən düşmək, nəzərdən keçirmək, abirdən salmaq, nəzərdən düşmək, başından eləmək;</i>
5. <i>Açıq qapı, örtülü pəncərə.</i>	<i>Açıq ürək; örtülü bazar (dostluğu pozar).</i>

Azərbaycan dilində eyni leksik vahidlərdən eyni model əsasında təşkil olunmuş bir sıra birləşmələr də var ki, eyni formada yerinə görə həm serbest birləşmə, həm də sabit birləşmə kimi istifadə olunur. *Yoldan çıxməq, əldən düşmək, əldən salmaq, yolunu azmaq, tor atmaq, tora düşmək, nazik əyirmək, ayağı büdrəmək, quyuğu bulamaq, isti aşa soyuq su qatmaq və s.* kimi birləşmələr belə xüsusiyyət daşıyır. Məs: *Maşın gələndə yoldan çıxməq lazımdır* cümləsində *yoldan çıxməq* serbest birləşmə kimi, *Pis adamlara qoşulub yoldan çıxməq* insanın hayatı üçün təhlükəlidir cümləsində *yoldan çıxməq* sabit birləşmə kimi işlənmişdir.

SADƏ VƏ MÜRƏKKƏB BİRLƏŞMƏLƏR

Söz birləşmesi dedikdə, adətən, iki müstəqil sözün birləşməsi nəzərdə tutulur. Ona görə də iki sözlü birləşmələr sadə birləşmələr hesab olunur; məs.: *yaşıl çəmən, oxumaq həvəsi, bahar fəsl, kitabı sevmək.*

Qeyd. Burada söz deyərkən müstəqil mənali sözlər nəzərdə tutulur. Kəməkçi sözler söz birləşmələrinin sadə və mürəkkəb olmasında heç bir rol oynamır. Buna görə də *evə getmək* birləşməsi sadə olduğu kimi, *evə sari getmək* birləşməsi də sadədir.

Sadə birləşmələr söz birləşmələrinin çıxış nöqtəsi, ilk variantıdır. Belə birləşmələr minimum zəruri ünsürlərdən təşkil olunur, bu ünsürlərdən birinin ixtisarı söz birləşməsinin legvi deməkdir. Sadə birləşmələr dilin quruluşu nöqtəyi-nəzərindən söz birləşmələri haqqında sintaktik təlimin bütün əsas tələblərindən cavab verir.

İkiden artıq müstəqil sözdən əməle gelmiş birləşmələr mürəkkəb birləşmələr hesab olunur: *dərs kitabının cildi, sadlığından sevinən yaşaq və s.* Mürəkkəb birləşmələr sadə birləşmələr əsasında, sadə birləşmələrin bu və ya başqa şəkildə genişlənməsi nəticəsində əmələ gelir və onlar da sadə birləşmələrdən istifadə olunan qrammatik formalara əsaslanır. Mürəkkəb birləşmələr söz çoxluğu və məzmun genisiyyili ilə sadə birləşmələrdən fərqlənir. Dildə mürəkkəb birləşmələrdən tez-tez istifadə olunur, mürəkkəb birləşmələrin bir neçə sözdən ibarət olması onlarda maraqlı quruluş xüsusiyyətləri əmələ getirir.

Bu cəhətdən mürəkkəb birləşmələrin aşağıdakı formalarını qeyd edə bilərik:

1. Bir tabeedici və bir neçə tabe sözdən ibarət olan mürəkkəb birləşmələr. Belə birləşmələrdə tabe sözler bir-biri ilə qrammatik elaqədən olmur, hər biri birbaşa əsas sözə tabe olur. Bu tipli mürəkkəb birləşmələri iki yere ayırmış olar:

a) tabeedici söz substantiv xüsusiyyətə malikdir və bir qayda olaraq, isimdir: *evdəki beş gümüş qaşış, həmin möhkəm daş hasar;*

b) tabeedici söz feldir: *səhər mağazadan kitab almaq, çıçəkləri evə göndərmək, kitabları evdə məktəbə aparanda.*

2. Birləşmədəki sözlerin hamısı deyil, bir qismi birləşmənin əsas tabeedici sözü ilə qrammatik elaqə saxlayır. Belə birləşmələrin

daxilində əsas təbəedici sözə qrammatik əlaqədə olmayan sözlər də iştirak edir. Bu sözlər mürəkkəb birləşmələrdəki başqa sözlərə tabe olur. Beləliklə, mürəkkəb birləşmə daxilində əsas təbəedici sözün iştirak etmədiyi eləva söz birləşmələri də ayırmak mümkün olur: *həmin evdəki maraqlı kitab; adamlara baxmadan astaca getmək; bu kitabı oxumaq; kitab, daftar və qələmləri yığışdırıb evə gedəndə zəngin səsini eşitmək* (*onun üçün gözlənilməz idi*).

Bu birləşmələrin daxilində bir neçə elava, ikinci dərcəcili mərkəzədiricili üzvlər də müəyyənlenəşdirmek mümkündür.

3. Sıra ilə biri digəri ilə qarşılıqlı tabelilik əlaqəsində olan sözlərin silsiləsindən ibaret mürəkkəb birləşmələr. Belə mürəkkəb birləşmələr ikinci və üçüncü növ təyini söz birləşmələrinə əsaslanır: *filoloji fakültənin dekanının müavini, Moskva universitetinin kimya fakültəsi, kolxoz sədrinin qardaşı oğlu*.

Belə birləşmələrdə həmin birləşmələrin bu və ya digər tərəfini izah edən və ya həmin birləşmə vasitəsi ilə izah olunan, lakin əlaqədar olduğu sözlə qarşılıqlı deyil, birtərəfli tabelilik əlaqəsi saxlaması ilə birləşmədəki başqa sözlərdən fərqlənen sözlər də iştirak edir: *filoloji fakültənin dekanının birinci müavini, filoloji fakültənin dekanının yazdığı məktub, bu kolxozun ferma müdürü*. Bu birləşmələrdəki birinci, məktub və bu sözləri belə xüsusiyyət daşıyır.

İSMİ VƏ FƏLİ BİRLƏŞMƏLƏR

Təbə edən tərəfin ifadə vasitəsinə görə söz birləşmələri üç cür olur: ismi birləşmələr, zərf birləşmələri və fəli birləşmələr.

Zərf birləşmələrinin ismi birləşmələrə oxşadığı və az inkişaf etdiyini nazərə alaraq, çox vaxt onları ayrıca qrupa ayırmır və ismi birləşmələrə daxil edirlər.

İsmi birləşmələr

İsmi birləşmələr adı altında əsas sözü adlarla və ya substantiv-laşmış hər hansı bir sözlə ifadə olunan birləşmələr nəzərdə tutulur.

İsmi birləşmələrinin on çox yayılmış formaları bunlardan ibarətdir: isim+isim (*gümüş qaşıq, gala qapıları, dağın havası*); sıfət+isim (*dadlı meyva, gözal şəhər, geniş küçə*); say+isim (*bəş kitab, xeyli adam, birinci sınıf*); əvəzlik+isim (*həmin yer, sənin kitabın, bu dağlar*); fəli sıfət+isim (*gələn adam, oxunmuş kitab, yazılıcaq məktub*).

İsmi birləşmələrin nisbətən az yayılmış və az işlənən formaları da vardır. Aşağıdakı birləşmə formalarını bura daxil etmək olar: isim+say (*talabalarдан biri, uşaqların üçü*); əvəzlik + say (*bizim bimiz, onların ikisi*); isim + sıfət (*uşaqların ən kiçiyi, qadının gözəli*); əvəzlik + sıfət (*bizim böyükümüz, onların qorxağı*); sıfət + sıfət (*gözəllər gözəli, yaxşılar yaxşısı*); məsədər + isim (*oxumaq həvəsi, İsləmək arzusu*); isim + məsədər (*quşun oxumağı, natiqin danışmağı*). Çox təsədüfi hallarda işlənən *bizim oxuyanımız, onların oxumuşu və yaxud beşdən biri, beşin üçü* və s. tipli birləşmələri də qeyd etmək olar.

İsmi birləşmələr iki yolla əmələ gəlir: 1) analitik yolla; 2) sintetik yolla. Analitik yolla əmələ gələn ismi birləşmələrdə xüsusi şəkilçidən istifadə olunmur. Belə birləşmələrin əmələ gəlməsində əsas rolu söz sırası və intonasiya oynayır: *gözel həyat, uca dağ, üç dost, belə bağ* və s. Analitik yolla ismi birləşmələrin əmələ gəlməsində bəzən köməkçi sözlərdən da (*qoşmalardan*) istifadə edilir: *Öli kimi alım, iş üçün alat* və s. Sintetik yolla əmələ gələn ismi birləşmələrdə şəkilçilər əsas vasita hesab olunur. İsmi birləşmələrin böyük bir qismi bu yolla əmələ gəlir: *evin qapısı, dağın zirvəsi, bizim arzumuz, məktəb direktoru* və s.

İsmi birləşmələr iki böyük qrupa ayrılır:

1. Təyini söz birləşmələri.
2. Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr.

Təyini söz birləşmələri. Təyini söz birləşmələri attributiv münasibətlər əsasında yaranır (təyinlə təyin olunanın birləşməsindən əmələ gəlir).

Təyini söz birləşmələrinin üç növü var:

- a) birinci növ təyini söz birləşmələri;
- b) ikinci növ təyini söz birləşmələri;
- c) üçüncü növ təyini söz birləşmələri.

Birinci növ təyini söz birləşmələrinin əmələ gəlməsində heç bir qrammatik-morfoloji əlamətdən istifadə edilmir. Belə birləşmələr sözlərin yanaşmasından əmələ gəlir, birinci tərəf attributiv, ikinci tərəf isə həmişə substantiv xüsusiyyət daşıyır: *yaxşı kitab, maraqlı dərs, gözəl vətan, oxuyan şagird, yazan təlabə* və s.

Birinci növ təyini söz birləşmələrinin ikinci tərəfi, bir qayda olaraq, isimlə və ya substantivlaşmış hər hansı bir sözlə, birinci tərəfi isə isimlə, sıfətlə, sayla, əvəzliklə və fəli sıfətlə ifadə olunur. Məsələn:

a) birinci tərəfi isimlə ifadə olunanlar: *daş hasar, dəmir qapı, gümüş qaşıq, taxta arakasma, torpaq yol, çit paltar, yun parça və s.*

b) birinci tərəfi sıfətə ifadə olunanlar: *böyük şəhər, geniş otaq, hündür bina, qiymatlı tədqiqat, sərin su, göy çəmən, qoca bağban, tarixi hadisə, yeni dövr, təvazökar alim, günaşlı ölkə və s.*

c) birinci tərəfi sayıla ifadə olunanlar: *beş qız, on adam, iki millət, ikinci kurs, dördüncü mərhələ, iyirminci əsr, xeyli əsər, çox kitab və s.*

ç) birinci tərəfi əvəzliliklə ifadə olunanlar: *həmin hadisə, bu ölkə, bütün insanlar, o dağlar və s.*

d) birinci tərəfi feli sıfıtolu ifadə olunanlar: *işlayən gənclər, oxuyan uşaqlar, açılan qapı, axan su, ləpələnən dəniz, yazılmış qanun, gələcək gün, güləmli hadisə, vuruşan ordu və s.*

Birinci növ təyini söz birləşməsinin ikinci tərəfi, cümlədəki vəzifəsindən asılı olaraq, müxtəlif şəkilçilər – komiyyət, hal, xəbərlik, mənsubiyyət şəkilçiləri qəbul edə bilər; məs.: *Bu sözdən sonra Tütünçü oğlu məni qucaqladı, öpüşdi, ikimiz də ağladı* (M.S.Orudabadi); *Bu adamın yanında böyük bir fanar qoyulmuşdu.* (M.S.Orudabadi); *Şəhərin kənarında olan böyük bir bağçada, hər yerdə olan kimi, ağaclar gəyərib yarpaq açmışdı* (C.Cabbarlı); *O, gözəl, girdəsiş, gənc bir qızdı, şərqli qızlara məxsus qara dərin, atlaşı gözləri, qələmlə çəkilmiş kimi, qara qaşları, inca dodaqları vardi* (C.Cabbarlı).

Bu şəkilçilər həmin birləşmənin əlaməti hesab olunmur və onun növünü dəyişmir, çünki onlar söz birləşməsinin əmələ gəlməsində vacib ünsürlər kimi çıxış etmir, söz birləşməsi onların köməyi olmadan əmələ gəlir.

Birinci növ təyini söz birləşməsinin tərəfləri ayrı-ayrı cümlə üzvləri rolunda çıxış edir: birinci tərəf həmişə teyin, ikinci tərəf isə mübtədə, xəbər, tamamlıq, zorluk, bəzən də teyin rolunda olur; məs.: *Ağacda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü* (C.Cabbarlı); *Duyan könüllərdəki; Diləklərdi, diləklər, an müqəddəs sandığım* (N.Xəzri); *Gözişləməz zəmilarda görmüşəm; Xalqın böyük əməyini bu yerdə* (N.Xəzri).

İkinci növ təyini söz birləşməsinin birinci tərəfi heç bir qrammatik-morfoloji əlamət qəbul etmir, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi ilə işlənilir: *dağ çayı, bulaq suyu, kənd hayatı, yol qeydləri, alma ağacı, məktəb binası, tələbə biletli, yaz səhəri, şair xəyali, vətən torpağı, xalq məhəbbəti və s.*

İkinci növ təyini söz birləşməlerinin bir sıra mənə və qrammatik xüsusiyyətləri var:

a) Bu birləşmələr mənasına görə ümumilik, mücorreldlik bildirir. Ona görə də mürekkeb idarə adları daha çox bu birləşmələrlə ifadə olunur: *Baki soveti, həmkarlar ittifaqı, kolxozi idarəsi, rayon komitəsi, komsomol təşkilatı və s.*

b) Bu birləşmələrdə mürekkeb isimləre doğru bir inkişaf meyli var. Mürekkeb isimlərin bir çoxu bu birləşmələrin formasına əsaslanır: *kəkklikotu, quşəppəyi, suiti, Koroğlu, dəvədəbani, ayaqabı və s.*

c) Bu birləşmələrin tərəflərinin ifadə vasitəleri mohuddur. Onlarıñ hər iki tərəfi, əsasən, isimlə ifadə olunur. Başqa nitq hissələrinə aid sözlərlə ifadə olunduqda həmin sözlər substantivləşərək, isim kimi çıxış edir: *ellər gözəli, "beş" arzusu və s.*


İkinci növ təyini söz birləşmələrinin tərəfləri əvəzliliklə, xüsusən şəxs əvəzlikləri ilə ifadə olunur (*nə sual əvəzliyindən başqa*), ona görə də bu birləşmələrin ikinci tərəfi birinci və ikinci şəxsələrə məxsus mənsubiyyət şəkilçiləri qəbul etmir.

İkinci növ təyini söz birləşmələrinin tərəfləri, xüsusən birinci tərəfi ancaq o zaman xüsusi isimlə ifadə oluna bilər ki, onların əlaqəsi həqiqi mənadan müəyyən dərəcədə ayrılmış olsun, mücorreldəşsin, həqiqi mənsubiyyət münasibəti olmasın, tərəflər əşyalar, əşyalarla şəxsələr arasında obyektiv əlaqələri bildirməkdən daha çox birlikdə bir ad, bir məfhum bildirməye meyil göstərsinlər; məs.: *Nizami muzeyi, Sabir bağı, Araz çayı, Xəzər dənizi, Azərbaycan gözəli, Nərimanov prospekti, Səttarxan xiyabanı və s.*

ç) İkinci növ təyini söz birləşmələrinin tərəfləri eyni zamanda cəm şəkilçisi qəbul edə bilmir, bir tərəf cəmənləndə o biri tərəf tek olur: *gözəllər gözəli, dünya gəncləri, həyat aşığıları, yollar ayrıçı, sular sonası və s.* (*həmkarlar ittifaqları, gənclər təşkilatları* kimi bir-iki birləşmə müstəsnadır).

d) Bu birləşmələrin tərəfləri həmişə yanaşı işlənilir və onların arasına heç bir söz daxil ola bilmir.

e) İkinci növ təyini söz birləşmələrinin tərəfləri arasında qarşılıqlı tabelilik əlaqəsi var: birinci tərəf idarə əlaqəsi ilə ikinci tərəfə, ikinci tərəf isə ulzlaşma əlaqəsi ilə birinci tərəfə tabe olur, yəni belə olur:



a) İkinci növ tayıni söz bireşmelerinin terefleri cümlede birinden ayrılmır ve birlikde (bireşme şeklinde) cümlenin bir mürəkkəb üzvü olur; məs.: *Hay vurub, qıy vurub səs sal dağlara, Gözəllər oylağı göy yaylaqlara* (S.Vurğun); *Həmid indi gecələr əvvəlki kimi məktəb dərslərini deyil, bütün dünya siyasetini düşünür və bu siyaset arasında vətəndaşları üçün nücat yolu arayır* (C.Cabbarlı).

*Qoy qırılsın artıq cəllad bıçağı,
Qoy uçulsun ölüm və qan ocağı.
Dünya əlsün azad ana queağı.
Qalx, qalx, qalx, düşkün dünya* (C.Cabbarlı).

Üçüncü növ tayıni söz bireşməsinin birinci tərefi yiyəlik hal şəkilçisi ilə, ikinci tərefi mənsubiyət şəkilçiləri ilə işlənir: *şəhərin mərkəzi, baharın gəlişi, Şərqiñ qapısı, ananın öyüdü, zamanın hökmü, dağların dərdi* və s.

Üçüncü növ tayıni söz bireşmelerinin də bir sıra məna və qrammatik xüsusiyyətləri var.

a) Üçüncü növ tayıni söz bireşmeleri ikinci növ tayıni söz bireşmelerindən fərqli olaraq, konkretlik, müəyyənlilik bildirir. Bu da onların birinci tərefinin ifadə forması ilə əlaqədardır; ikinci növ tayıni söz bireşmelerinin birinci tərefi qeyri-müəyyən (şəkilcisişiz) yiyəlik halla ifadə olunursa, üçüncü növ tayıni söz bireşmelerinin birinci tərefi müəyyən (şəkilcili) yiyəlik halla ifadə olunur. Müqayisə et: *kənd yolu – kəndin yolu, məktəb direktoru – məktəbin direktoru, kitab cildi – kitabın cildi* və s.

b) Bu bireşmelerin tereflərinin ifadə vasitələri genişdir. Onların terefləri xüsusi isimlərlə, substantivləşmiş sıfət, say, feli sıfət, məsərlər, eləcə də əvəzliliklərə ifadə oluna bilir; məs.: *vətənin baharı, bağların meyvəsi, Gəncənin havası, Nizamının əsərləri, gözəllərin vəfəsi, dağların ucası, tələbələrin biri, onların çoxu, oxuyanların səsi, oxumağın xeyri, sanın taklifi, bizim məlumatımız* və s.

Bu bireşmələrin birinci tərefi şəxs əvəzlilikləri ilə ifadə oluna bildiyinə görə, ikinci terefləri hər üç şəxsə aid mənsubiyət şəkilçisi ilə işlənir:


*Mənim kitabım
Sənin kitabın
Onun kitabı*

*bizim kitabımız
sizin kitabınız
onların kitabı*

c) Üçüncü növ tayıni söz bireşmelerinin terefləri eyni zamanda cəmlənə bilir: *sagirdlərin kitabları, onların dostları, şəhərlərin küçələri* və s.

c) Bu bireşmelerin terefləri arasına müxtəlif sözlər daxil etmək olur, həmin sözlər bireşmənin ikinci tərefinə aid olub onu izah edir: *dağların havası – dağların sərin havası, bulağın suyu – bulağın şurşır axan suyu, gecənin çöhrəsi – gecənin qara çöhrəsi, Dilşadın səsi – Dilşadın ürkən oxşayan gözəl səsi* və s.

d) Bu bireşmələrin də terefləri arasında qarşılıqlı tabelilik əlaqəsi var: birinci təref idarə əlaqəsi ilə ikinci tərefə, ikinci təref isə uzlaşma əlaqəsi ilə birinci tərefə tabe olur:



e) Üçüncü növ tayıni söz bireşməlerinin də terefləri birlükde (birleşmə şeklinde) cümlənin bir mürəkkəb üzvü olur; məs.: *Mən onu biliram ki, sənin bütün təşəbbüs lərin xalqın səadəti* üçündür (M.S.Ordubadı); *Əmir İznancın qədər qaba və şüursuz olسا da, yenə Şərqda baş verən siyasi hadisələrin incəliklərini bir-birindən ayra bilirdi* (M.S.Ordubadı); *Bizim böyük dünyamızda müxtəlifdir adamlar, Bir çoxunun öz şəklini çəkməlidir sənətkar* (S.Vurğun); *Özəldən günəşin aşığı yəm mən* (S.Vurğun); *Gözlərim görməsə, Gök gəlli verin Mən onun gözüylə cahana baxım* (N.Xezi).

Tayıni söz bireşmələrinə daxil olmayan ismi bireşmələr. Bu ismi bireşmələr dörd yere ayrıılır:

I. Bu bireşmələrdən bir qismının emələ gelməsində heç bir əlavə vasitədən istifadə edilmir. Bunların birinci tərefi ismin adlıq halında olur və həmisi substantiv xüsusiyyət daşıyır. Belə bireşmələrin birinci tərefinin mənsubiyət şəkilçili sözlərə ifadəsi daha çox inkişaf etmişdir. İkinci təref, əsasən sıfətlə ifadə olunur, burada -li (-li, -lu, -lü) şəkilçili düzəltmə sıfətlərdən daha tez-tez istifadə edilir: *gözləri yaşılı, alları qanlı, camalı solğun, gözləri dolğun*.

Bu bireşmələr həm forma, həm də manaca birinci növ tayıni söz bireşmələrinə yaxınlaşır, onların məzmununu təyinlə təyin olunan arasındaki əlaqə teşkil edir. Lakin bu ümumi cəhətlər heç de həmin bireşmələrin birinci növ tayıni söz bireşmələri ilə eyniləşdirmir. Bu bireşmələr bir sıra spesifik xüsusiyyətlərə malik olub, birinci növ tayıni söz bireşmələri ilə paralel surətdə işlənməkdədir.

Bu birləşmələrin iki növü var:

1. İkinci təref birinci tərefin eləmətini bildirir. Bu həmin birləşmələr üçün əsas xüsusiyyətdir; məs.: *Gözləri yağışlı payız küləyi; Bu sakit meydandan ötiüb keçdikə; Sarı yarpaqlara qorq olur küçə* (S.Vurğun); *Tribunada ağsaçlı bir qadın; Sınəsi odlu bir ana* (B.Azəroğlu); *Bu sonsuz dərələr, qalın mesalər; Boyunu büük duran tər bənövşələr* (S.Vurğun).

2. Bu birləşmələrin azlıq təşkil edən ikinci qismində təreflər daha six birleşir və ikinci təref birincini deyil, əksinə, birinci təref ikinci tərefi izah edir. Lakin birinci növ təyini söz birləşmələrindən fırqlı olaraq, bu birləşmələrdə birinci təref həmişə isimlərlə; attributiv deyil, substantiv isimlərlə ifadə olunur; məs.: *Cox keçmişam bu dağlardan; Durna gəzələ bulaglardan* (S.Vurğun); *Qan rəngli odlara dönüb baxdı ki; Gücsüz ayaqları yerdən üzülsün* (S.Vurğun); *Mənim könül adlı bir yoldaşım var. Könülsüz bir hayat bir vira-nədir* (S.Vurğun).

II. Birləşmələrin ikinci qrupu müyyəyen şəkli eləmətlərə malik olur. Bunlar da öz növbəsində dörd yere ayrılır. Bunlardan üçündə yalnız birinci təreflər, dördüncüsündə isə her iki təref şəkilçi – hal şəkilçisi qəbul edir. Bunlar aşağıdakılardan ibarətdir:

1. Birinci tərefi yünlük haldakı sözlə ifadə olunanlar; məs.: *İşda Mırpaşanın əxlaqsızlığı; Dillərdə söyləniñ cinayət kimi, Söylənir Alla ha xəyanət kimi* (S.Vurğun); *Arabir anamın yatdığı yerə; Baxıb ağlayırdu o birdən-birə; Tuttuğu işlərə peşiman kimi* (S.Vurğun); *İslama hörmətlə azad nəsillər; Baş ayır dünyanın xilaskarına* (S.Vurğun).

Bu birləşmələrin tərefləri arasında, əsasən, obyekt əlaqəsi mühüm yer tutur, birinci təref ikinci tərefin obyekti kimi özünü göstərir; məs.: *gələcəyə inam, gözlərə işq, həyata yaraşq, xalqa müraciət, vətənə məhəbbət, düşmənə nifrət, yoldaşa hörmət* və s. Lakin bəzən bu birləşmələrdə məkan əlaqəsinə də təsadüf edilir; *göylərə hücum, şəhərə yürüş* və s. Bu birləşmələrin her iki tərefi substantiv xüsusiyyətə malik olur.

2. Birinci tərefi ismin yerlik halindəki sözlə ifadə olunanlar. Bu birləşmələrdə birinci təref ikinci tərefi məkanca izah edir, lakin bu məkan geniş ehətə dairesine malik olmur və buna görə də çox vaxt məkan mənasına malik obyekti kimi çıxış edir. Bütövlükdə isə bu birləşmələr cümlədə hal, vəziyyət bildirmək məqsədi ilə işlədirilir;

məs.: *Səfərəlində süpürgə daxil olur* (C.Cabbarlı); *Aşıq gördüyüni dastan eyləyər; Gəzərəlində saz, cövlən eyləyər* (M.Rahim); *Ay girdi buluda üzündə kədər, Qorxdu bir də onu şahid çəkarlar* (N.Xəzri); *Gözlərdə intiqam, qılıncında qan; Buludlar kişnədi, göylər ağladı* (S.Vurğun).

3. Birinci tərefi ismin çıxışlı hal ilə ifadə olunanlar. Bu birləşmələrin birinci tərefləri, əsasən, isimlərlə, az-az hallarda əvəzliklə və başqa substantiv sözlərlə; ikinci tərefləri isə sıfətlə və ya isimlə ifadə olunur. İkinci təreflərin sıfət və ya isimlə ifadəsi həmin birləşmələrin mahiyyətinə ciddi təsir göstərir və buna görə də ümumi qrammatik görünüşə malik olan, lakin mahiyyətcə bir-birindən fərqlənən müxtəlif birləşmə növleri meydana çıxır.

a) Bu birləşmələrin birinci qrupu bütünlükə attributiv xüsusiyyət daşıyır, bu, birləşmənin ikinci – əsas tərefinin xüsusiyyətindən irəli gelir. Birləşmə cümləyə daxil olanda əşyalar müqayisə yolu ilə olamət bildirir. Bu haldə həmin birləşmələrin ikinci tərefindən müqayisə vasitəsi kimi istifadə olunur; məs.: *Hər sözü-söhbəti başından yekə; "Alım" adamların gözüne düz bax* (S.Vurğun); *O dağlardan ağır istehza nədir?* (S.Vurğun); *Söyləyək – hardasan, cavab versənə; Gözləri baxtından qara Cəmilə* (M.Dilbazi); *Qulu da Həsən kişiñin yanında özünü aydan arı, sudan duru göstərməyə səy edirdi* (M.Ibrahimov).

Bu birləşmələrdə ikinci tərefdəki sözün – sıfətin semantikasından asılı olaraq müqayisə anlayışı bəzən özünü daha qabarlı şəkildə göstərdiyi halda (*baldan şirin, dağlardan yüksək*), bəzən zəifləyir (*qəmdən azad, vətəndən uzaq*).

b) Birinci tərefi ismin çıxışlı halında olan ismi birləşmələrin ikinci qismində her iki təref isimlə ifadə olunur və birləşmə bütünlükə substantiv xüsusiyyət daşıyır. Bu birləşmələrin birinci tərefləri bu və ya digər cəhətdən ikinci tərefə aid olamət bildirir. Bunlardan bir qismində bir əşyanın mənbəyi, hansı əşyadan əmələ goldiyi göstərilir və əşyalar arasındaki bu münasibət həmin birləşmələrin mənasının əsasında durur: *dəmirdən qapı, daşdan divar, gümüşdən qasıq, qızıldan kamər* və s.

c) Birinci tərefi ismin çıxışlı halında olan ismi birləşmələrin üçüncü qismində də, ikincidə olduğu kimi, her iki təref əsasən isimlə (birinci təref bəzən əvəzlik və yer zərfi ilə) ifadə olunur. Lakin bunların tərefləri arasındaki məna əlaqələri başqa xüsusiyyət daşıyır.

Bu birləşmələrdə müyyən əşyalarla həmin əşyaların çıxış nöqtəsi, mənsub olduğu yer, əşya arasındakı əlaqə, bir əşyanın başqa əşyalardan uzaqlaşması, ayrılması kimi məna əlaqələri ifadə olunur; *uzaqdan məktublar, xaricdən nümayəndə, cəbhədən xəbər, dostdan ayrılıq, bahardan müjde, qoşşadan pay və s.*

Birinci tərefi isminin yönük, yerlik və çıxışlıq hallarında olan birləşmələrin bir sıra ümumi cəhətləri vardır. Bunların hamisində birinci təref şəkilçilidir, hamisində bu şəkilçilər hal şəkilçilərindən ibarətdir, ikinci təreflər isə şəkli olamətə malik deyildir. Bu birləşmələrin hamisində təreflər arasında idarə əlaqəsi vardır, birinci təreflər ikinci təreflərə tabe olub, onların vasitəsi ilə idarə olunur. Bunlar cümlədə hissələrinə parçalanır, bütövlükde bir üzv kimi çıxış edir.

4. Xüsusi şəkli olamətlərə malik olan ismi birləşmələrin dördüncü qrupunu her iki tərefində şəkilçi iştirak etməklə əmələ gələn birləşmələr təşkil edir. Bu birləşmələrin birinci tərefi ismin çıxışlıq halında, ikinci tərefi isə ismin yönük halında olur və her iki təref substantiv xüsusiyyət daşıyır. Bunlar müyyən məkan və zaman ölçülərini, bir mekandan, əşyadan və zamandan başqa bir məkənə, əşyaya və zamana doğru istiqaməti ifadə etmək üçün, başlanğıc və son nöqtələri eyni zamanda göstərmək üçün işlədir. Bu birləşmələrin özləri də iki yere ayrılır.

a) Bnlardan az bir hissəsinin komponentləri müxtəlif leksik vahidlərden ibarət olur; məs.: *Başdan ayağadək geymiş qurmazı; Oxurdu türkülər o gürçü qızı* (S.Vurğun); *Kimindir sabahdan axşama qədər; Yağışda, yağmurda çalışan əllər?* (S.Vurğun); *Sahildən ortaya qədər çay sakit idi, suyun üzü hərəkətsiz kimi görünürdü* (N.Ostrovski).

b) Bu birləşmələrin ikinci qisminin tərefləri eyni leksik vahidlərden ibarət olur. Bu birləşmələr qrammatik formasına, komponentlərin əlaqəsinə görə bütün başqa birləşmələrdən fərqləndiyi kimi, təreflərinin eyni leksik vahidlərden təşkil olunması onları, ümumiyyətə, məlum söz birləşmələri silsiləsindən ayırr, məs.: *Ürəyimdə bir dönyanın gücü var kimi; Dənizlərdən dənizlərə üzüb keçirəm* (S.Vurğun); *Onun divarları al-alvan naxış; Əsrdən əsrə hədiyyə qalmış* (S.Vurğun); *Könül tarlan kimi baş alıb oynar; Buluddan buluda qanad açaraq* (S.Vurğun); *Yerin qan axıdan damarları tək; Düzlərdən düzərlərə uçacaqdır* (N.Xəzri).

III. İsmi birləşmələrin üçüncü qismi qoşmalar vasitəsi ilə əmələ gelir. Bu birləşmələrin birinci tərefi həmişə substantiv sözlərdən, əsasən, isimlərdən, ikinci tərefi isə isim və sıfatlardan ibarət olur.

İkinci təref isimlə ifadə edildikdə birləşmə bütövlükə substansiv xüsusiyyət daşıyır və başqa sözlərlə isim kimi əlaqəyə girir; məs.: *Qaya boyda dağların polad cərgəsi; Sınəm üstdən aşib keçir neçə qatarla* (S.Vurğun); *Sizin şəraqa dilinizi eşitməsəm bir anlıq mən; Qaya boyda daş asılər mənim ata üzüyimdən* (S.Vurğun). *Bu gün gərək onu başa salam ki, Əzizbəyov kimi adam az-az tapılar* (M.Hüseyn).

İkinci təref sıfetlə ifadə edildikdə birləşmə bütövlükə attributiv xüsusiyyətə malik olur; məs.: *Salam har boyadan, ləkədən uzaq; Varlığı, vicdani günəş kimi ağ; Sabahki insanın ilk nəğməsinə* (S.Vurğun); *Onun bıçaq kimi iti daşları; Bir qaya şəklində göylərə sari; Qaldırıb başını səcdəyə dalmış* (S.Vurğun); *Qaralarla örtülü bir düzən gəldik* (S.Vurğun).

Qoşmanın iştirak etdiyi birləşmələrdə bəzən birinci təref müyyəyen hal şəkilçiləri də qəbul etmisi olur, belələri nisbətən az işlənsə də, hor haldə onlardan istifadə edilir; məs.: *mənim kimi tələbə, sənintək müəllim, kəndə sari yol, xəstədən ötrü dərman*.

IV. İsmi birləşmələrin dördüncü qismini əlavəli birləşmələr təşkil edir. Bu birləşmələr müyyən bir sözə ona aid olavonin birləşməsindən əmələ gəlir; məs.: *mühəndis-geoloq, maşın-traktor* (stansiyası), *fahla-gənclər* (məktəbi).

Ümumiyyətlə, söz birləşmələri, eləcə də ismi birləşmələr tabe-lilik əlaqələri osasında əmələ gəlir. Buna baxmayaraq, tabesizlik əlaqəli ismi birləşmələrə də təsədűr edilir; məs.: *"Atalar və oğullar", "Hərb və sülh", "Leyli və Məcnun", "Fərhad və Şirin", "Romeo və Cülyetta"* və s.

Tabesizlik əlaqəli birləşmələrdə mərkəzəldirici söz olmur. Bu xüsusiyyət onları başqa növ birləşmələrdən ayırr. Lakin bunlarda belə bir formal olamətin – mərkəzəldirici sözün yoxluğu onların semantik-qrammatik vahidliliyini inkar etmir. Burada, tabesizlik əlaqəsini əmələ getirən vasitələrdən (intonasiya, bağlayıcı) başqa, komponentləri bir mərkəzdə birləşdirən gizli bir bağ da var.

Bu birləşmələr müstəqil mənaya malik sözlərin təsadüfi birləşməsi olsa da, müyyəyen bir hadisənin, anlayışın adı kimi formalasdığına görə dildə sabitlaşmeye başlayır. Möhz buna görədir ki, onların komponentləri birləşmənin zaruri ünsürlərinə çevirilir və tərəflərdən birinin başqa sözə evez edilməsi uyğunsuzluğa səbəb olur, qulagımızda sünə səslənir; məsalən, "Leyli və Məcnun" evezinə "Leyli və Həsən", yaxud "Fatma və Məcnun" işlətmək olmur. Buna baxmayaraq, bu birləşmələrin komponentləri öz müstəqil mənalarını saxlayır və birləşmə daxilində, əsasən, öz həqiqi mənalarında çıxış edirlər. "Leyli və Məcnun" müyyəyen bir ofsanənin, yaxud poemanın adı kimi formalasdə da, burada Leylinin və Məcnunun macəraları təsvir olunur. Əsərin qəhrəmanlarının adları olan bu sözler birləşmə daxilində yeni məna almamış, real zəmindo ayrılmamışdır. Burada birləşmə, ümumiyyətlə, söz birləşmələrinə məxsus başqa bir mühüm cəhəti də özündə eks etdirir, real həyat hadisələri arasındaki əlaqələri de bildirir.

Zərf birləşmələri. Zərf birləşmələrinin əsas sözü zərfdən ibarət olur. Bu birləşmələr başqa birləşmə növünə nisbətən az işlənədə, onlarda əsas söz kimi çıxış edən zərf həmin birləşmələrə xüsusi keyfiyyət verir ki, bu keyfiyyət də onların ayrıca söz birləşməsi kimi qeyd edilməsini şərtləndirir. Bu birləşmələrin ikinci tərəfi, əsasən, yer, zaman və tarzi-hərəkət zərfləri ilə ifadə olunur; məs.: evdən yüksək, işqəndən tez, quş kimi tez, çox yavaş, sənində yanaşı və s.

Zərf birləşmələrinin ikinci tərəfinin zərfin bu və ya digər növü ilə ifadəsi birləşmənin ümumi xüsusiyyətinə təsir edir, zərf birləşmələrinin formalasmasında və məna cəhətində birinci tərəfin də rolu da deyildir. Bu cəhətdən Azərbaycan dilində zərf birləşmələrinin aşağıdakı növlərini qeyd etmək olur.

a) **Zərf+zərf.** Zərf birləşmələrinin bu növündə birinci tərəf kimi, əsasən, kəmiyyət zərfləri, ikinci tərəf kimi isə tarzi-hərəkət (keyfiyyət) və bəzən də yer və zaman zərfləri işlənir. Belə birləşmələrdə birinci tərəf ikinci tərəfi kəmiyyətə icazə edir, tərzə onun kəmiyyəti, dəracəsi arasındaki münasibət ifadə edilir; məs.: çox kəskin (danışmaq), olduqca yavaş (yerimək), bir qədər tez (başlamaq), bir qədər yavaş (danışmaq), bir qədər ucadan (qışkırməq), xeyli geridə (qalməq), xeyli gec (gölmək), tamamilə yanaşı (yerimək), bir qədər aralı (getmək).

b) **İsim+zərf, əvəzlik+zərf.** Azərbaycan dilində zərf birləşmələrinin az bir qismində birinci tərəf isim və əvəzliklə ifadə olunur; məs.: dostlardan aralı (dolanmaq), qarışqadan yavaş (getmək), təyaraдан iti (uçmaq); hamidan tez (oyanmaq).

Bu birləşmələr yuxarıdakılardan fərqli olaraq, idarə əlaqəsinə əsaslanır; məs.: Yer üzündə hamidan tez; Tapsanız da kompasi siz... (R.Rza); Uzaq, həyatdan uzaq bir yer var... (S.Vurğun); Mən ki qaranlıqdan, qəfsəsdən uzaq; Könüllər yolcusu azad bir quşam (S.Vurğun).

Feli birləşmələr

Əsas hissəsi – tabeedici sözü fellərdən ibarət olan birləşmələrə feli birləşmələr deyilir; məs.: onları çağırmaq, paltarı görəndə, izlərini görəndə, orada görünən və s.

Feli birləşmələrdə hərəkətlə onun aid olduğu, ya da ona aid olan müxtəlif anlayışlar arasındakı əlaqələr eks olunur. Buna görə də ümumi şəkildə götürdükdə feli birləşmələrin mözəmununu proseslə onun aydınlaşdırıcıları arasındaki əlaqələr təşkil edir. Bu əlaqələr aşağıdakı şəkildə özünü göstərir: 1) proseslə onun subyekti arasında əlaqə kimi: Məmməd danışdıqca, sən oxuyanda, tələbə öyrənərkən, büləbül oxuduğda; 2) proseslə onun obyekti arasında əlaqə kimi: kitabı almaq, məktubu göndərmək, şəhəri bəzəmək, kinoya baxmaq, yoldaşdan uzaqlaşmaq; 3) proseslə onun zamanı arasındaki əlaqə kimi: şəhər oyanmaq, gündüz işləmək, axşam yatmaq, tez gəlmək, gec getmək; 4) proseslə onun məkanı arasındaki əlaqə kimi: kənd-dən çıxməq, şəhərə gəlmək, evdə oturmaq, yaylağa getmək, uzaqda yaşamaq, yaxında işləmək; 5) proseslə onun tarzi arasındaki əlaqə kimi: tez-tez yerimək, astadan danışmaq, yanaklı baxmaq, dalbadal düzülmək, yaxşı oxumaq; 6) proseslə onun kəmiyyəti arasındaki əlaqə kimi: çox danışmaq, az işləmək, bir qədər oxumaq, xeyli yemək; 7) proseslə onun səbəbi arasındaki əlaqə kimi: xəstəlikdən yatmaq, sevinçdən gülmək, qorxudan dinməmək; 8) proseslə onun məqsədi arasında əlaqə kimi: oxumağa getmək, işləmək üçün hazırlaşmaq, yaşamaq üçün yemək.

Azərbaycan dilində feli birləşmələrin əmələ gələməsi üç forma ilə: feli bağlama, feli sıfət və məsərlərə bağlıdır. Bu adlar altında başa düşülen söz qrupları feli daxil olan, öz-özlüyündə heç bir predikativlik

bildirmeyen sözlərdən ibarətdir. Bu sözlərin hamısı feli daxil olub, onun hissələri olmaqla bərabər, başqa nitq hissələrinin də xüsusiyyətini özündə eks etdirir. Həmin sözlərin feli birləşmə yarada bilmələri də onların bu ikili xüsusiyyətdən irəli gelir.

Birinci tərəflərinin ifadəsinə görə feli birləşmələrin üç növü var:

1. "Ad+fel" formalı feli birləşmələr. Bu birləşmələrin birinci tərəfləri adları ifadə olunur: *kitabı oxumaq, həyatə baxmaq, onu görmək*.


2. "Fel+fel" formalı feli birləşmələr. Bu birləşmələrin birinci tərəfləri fellərlə ifadə olunur: *durub baxmaq, qorxub qaçmaq, qaçraq getmək, oxuya-oxuya gəlmək, baxdıqca sevinmək*.

3. "Zərf+fel" formalı feli birləşmələr. Bu birləşmələrin birinci tərəfləri zərfərlərə ifadə olunur: *tez gəlmək, birdən gülmək, kənarə çəkilmək*.


Söz birləşmələri təlimində *fel+fel* və *zərf+fel* formaları xüsusi olaraq diqqəti cəlb etmir; *ad+fel* forması isə bu cəhətdən müümən əhəmiyyətə malik olub, həm forma variantlarının, həm da mənə növlərinin çoxluğuna görə feli birləşmələrin əsasında dayanır, ona görə də feli birləşmələr bu əsasda öyrənilir.

Adlarla fellərin birləşməsində əmələ gələn feli birləşmələr. Bu feli birləşmələrinin birinci tərəfi əsasən isimlə (*kitabi oxumaq, evə getmək, dərsdən çıxməq*), əvəzliklə (*manı qorxutmaq, biza baxmaq, səndən almaq*), substantivləşmiş sıfətlə (*gözələ vurulmaq, qarani ağdan seçmək*), substantivləşmiş sayla (*beşdən üçü çıxməq, birinci-ləri öyrətmək*) ifadə olunur, ikinci tərəflərində isə yənə də ya feli bağlama, ya feli sıfət, ya da məsədər durur.


Adlarla fellərin birləşməsindən əmələ gələn feli birləşmələrin bu növlərini ümmüniləşdirsek, belə olar:

1. İsim 


- feli bağlama (*məktubu oxuyanda, evə gedəndə*)
- feli sıfət (*məktubu oxuyan, evə gedən*)
- məsədər (*məktubu oxumıaq, evə getmək*)

2. Əvəzlik 

- feli bağlama (*sənə baxanda, məni görəndə*)
- feli sıfət (*sənə baxan, məni görən*)
- məsədər (*sənə baxmaq, məni görmək*)

3. Sifət 

- feli bağlama (*yaxşını pisdən ayıranda*)
- feli sıfət (*yaxşımı pisdən ayıran*)
- məsədər (*yaxşını pisdən ayırmaq*)

4. Say 

- feli bağlama (*beşdən üçünü çıxanda*)
- feli sıfət (*beşdən üçünü çıxan*)
- məsədər (*beşdən üçünü çıxməq*)

Birinci tərəfi məsədərlə və feli sıfətlə ifadə olunan *oxumağı sevmək, oxumağa getmək, danışanı dinləmək, danışana qulag asmaq* kimi birləşmələr də bura daxildir.

Bu birləşmələrin birinci tərəfi bir neçə sözdən, söz birləşmələrindən də ibarət ola bilər: *məktəb uşaqlarına baxmaq, istirahət parkına getmək, saat doqquzun yarısında oyanmaq* və s.

Adlarla fellərdən əmələ gələn feli birləşmələri aşağıdakı növlərə ayırmak olur:

1. Adlıq halli feli birləşmələr: *Əsəd gələndə, sən danışanda*.
2. Təsirlik halli feli birləşmələr: *kitabi alanda, səni görəndə*.
3. Yönüllük halli feli birləşmələr: *evə gələndə, yola baxanda*.
4. Yerlik halli feli birləşmələr: *evdə oturanda, bağıda yatanda*.
5. Çixışlıq halli feli birləşmələr: *evdən gələndə, dağdan enəndə*.

Adlarla fellərdən ibarət feli birləşmələrin əmələ gəlməsində, onların komponentlərinin əlaqələnməsində hal şəkilçiləri mühüm rol oynayır. Bu birləşmələrin bəzi növlərində komponentlərin əlaqələnməsi üçün heç bir vasitədən istifadə edilməsə də (*Əli danışanda, kitab oxumaq*), bu, hal şəkilçilərinin rələni mehdudlaşdırır. Bu birləşmələrin komponentlərinin əlaqələnməsində hal şəkilçilər ilə yanaşı qoşmaların da rələ vardır. Bəzi birləşmələrdə qoşmalarla hal şəkilçilər yanaşı işlənir (*evə sari getmək*), bəzilərində isə komponentlər ancaq qoşma vasitəsi ilə əlaqələnir və hal şəkilcisiindən istifadə edilmir (*maşın ilə getmək*).

Adlıq halli feli birləşmələr

Bu növ birləşmələrin birinci torəfində ismin adlıq halindəki bir söz (ad), əsasən, isim, ya da əvvəzlik; ikinci torəfində isə fel, daha dəqiq desək, feli bağlama, feli sıfət və ya məsədər durur. Lakin bu birləşmələrin ikinci torəfi daha çox feli bağlamalardan ibarət olur: *sən köçəndə, o gələrkən, Əli oxuyanda*.

İsmiñ adlıq halindəki sözlərlərə əlaqələnərək feli birləşmə yarada bilmək cəhətindən feli bağlamaları şərti olaraq iki əsas hissəyə ayırmak olar:

1. Adlıq halli feli birləşmə yarada bilən feli bağlamalar. Bu feli bağlamalar -*anda* (-əndə); -*dıqda* (-dikdə, -duqda, -dükdə); -*dıqca* (-dikcə, -duqca, -dükcə); -*inca* (-incə, -unca, -ünçə); -*kən*; (-ma), -*mış*, (-mə); -*mış*; -*ar-maz*, -*ər*, -*məz*; -*madan* (-mədən); -*a-a*, -*a-a*; -*dıǵımdan*... şəkilçiləri ilə əmələ gelir və adlıq halli feli birləşmələrin yaranmasında həllədici rol oynayır; məs.: *Bahar gələndə, müəllim danişdəq, radio səsləndikə, sən galincə, dərs başlanarkən, sən gedərkən, mən gəlməmiş, mən gələr-gəlməz, gün çıxmadan, mən bila-bılə* və s.

Adlıq halli birləşmə yaratmaq cəhətindən bu feli bağlama formalarının hamısı cənii xüsusiyyətlərdir. Bu cəhətdən onların özlərini də iki qrupa ayırmak olur:

a) Buradakı feli bağlamaların bir qrupu, cümlədəki rol və mənasından asılı olmayaraq, adlıq haldəki sözlərlə birləşib adlıq halli feli birləşmələrin yarada bilir. Həm də bu feli bağlamalar adlıq halli feli birləşmələrin yaranmasında əsas rol oynayır və olduqca çox işlənir: -*anda* (-əndə); -*dıqda*..., -*dıqca*..., -*inca*..., -*kən*; (-ma) -*mış*, (-mə) -*mış*; -*əli* (-əli), -*ar*, -*maz*, -*ər*, -*məz* şəkilçili feli bağlamalar buraxılır.

b) Birinci qrupa daxil olan feli bağlamaların ikinci hissəsinin adlıq halla birləşərək feli birləşmə yarada bilməsi onların mənasından asıldır. Buraya aid olan feli bağlamalar iki əsas forma - *a-a*, -*a-a* və -*madan*, -*mədən* şəkilçiləri ilə əmələ gelir.

Bu feli bağlama formaları cümlədə terzi-hərəkət mənasında çıxış edir, cümlənin mübtədəsi olan adlıq haldəki sözlə əlaqə saxlayır, lakin bununla birləşdə feli birləşmə əmələ getira bilmir; məs.: *Tərlan kim iyi vuraraq buludlardan buludlara; Uçub gedir şahinlərim dumanları yara-yara* (S.Vurğun); *Kür çayı sahilə səs sal-a-sala;*

Dəyişmiş rəngini axan suların (S.Vurğun); *Aslan isə ağaran dan yerinə baxa-baxa dərindən və rahat nəfəs aldı* (M.Hüseyn); *O heç xəbəri olmadan, arxanı, oradakı işini xatırlayırdı* (Ə.Əbülləhəsən); *Bircə söz demədən bayağı oğlan; Dərin sikirlərə qarq olub axdi* (L.Səfərli); *Qadınlar isə Dilgüşəyə baxıb başlarını qaldırmadan, bellərini düzəltmədən katman vururdular* (Ə.Vəliyev).

Bu iki feli bağlama forması terzi-hərəkət deyil, başqa mənalarda işlənərsə, o vaxt ismin adlıq halindəki sözlərə açıq və aydın şəkildə, həm də birbaşa əlaqə saxlayaraq söz birləşməsi əmələ getirə bilir; məs.: *O dedi ki, man qal dura-dura papirosu spığca ilə niyə yandırırsan* (M.Hüseyn); *Ancaq iş gorək yoluyan getsin, yoxsa Şərif hanının adamıdır ki, mən dura-dura, mənim adamuma əlaltı ling vursun* (C.Cabbarlı); *Oyanardım hər gün səhər tezədən günəş doğmadan* (S.Vurğun).

2. Feli bağlamaların ikinci qrupu, bir qayda olaraq, adlıq halli feli birləşmə əmələ getirə bilmir. Bu qrupa -*ib*, -*ib*, -*ub*, -*üb*; -*araq*, -*ərək* şəkilçiləri ilə əmələ gələn feli bağlamalar və -*mış*, -*mış*, -*mış*, -*mış* şəkilçisinin *keçmək*, *qalmag*, *ötəmk* sözlərinə qoşulması ilə əmələ gələn feli bağlamalar daxildir. Bu feli bağlamalar cümlədə adlıq haldəki sözlərlə əlaqələnmək cəhətindən eyni deyildir. -*ib* (-*ib*, -*ub*, -*üb*); -*araq* (-*ərək*) şəkilçili feli bağlamaların bu cəhətdən əsas xüsusiyyəti ondan ibarətdi ki, onlar, demək olar ki, adlıq halda olan sözlərlə həmişə əlaqə saxlaya bilir, lakin bu əlaqə onların söz birləşməsi yaratmalarına səbəb ola bilmir; məs.: *Tahir yerində hərkətsiz dayanıb onlara baxır, mədənin rəsmi işçisi olduğunu güman edirdi* (M.Hüseyn); *Çatıb qara qaşlarını fikə getdi o bir anlıq* (S.Vurğun); *Şeirlərin əsgər kimi sıra-sıra düzülərək; Keçir sənin gözlərinin qabağından, sən gülərək* (S.Rüstəm); *Piyada gələrək zəmanəmizə; Onlar da tarixlə qoşa qocalmış* (S.Vurğun).

Qalmaq, keçmək və ötmək sözlərino -mış, -mış, -muş, -müss şəkilçisinin qoşulmasından əmələ gələn feli bağlamalar yuxarıdakı bütün feli bağlamalardan fərqli olaraq, nə cümlənin mübtədəsi ilə əlaqələnə bilir, nə də adlıq haldəki başqa bir sözlə; ona görə də bunlar heç vaxt adlıq halli feli birləşmə əmələ getira bilmir; məs.: *İskəndər kişi gecədən xeyli keçmiş özünə gəldi* (M.Hüseyn); *Zəfər bayramına bircə gün qalmış; Bizi qurban verdi İslam ömrünü* (S.Vurğun); *Əli iş vaxtından xeyli ötmüş gəlib çıxdı*.

Adlıq halli feli birleşmelerin əmələ gəlmesində feli sıfatların də rolü az deyildir. Burada, əsasen -an, -ən və bir sırə hallarda -dığım... və -müs... şəkilçili feli sıfatlarından istifadə edilir:

a) İkinci tərəfi -an, -ən şəkilçili feli sıfatları ifadə olunanlar: *Manı ağa iştayın yerda, nökərə kim verərdi?* (C.Cabbarlı); *Gül-pəri, dediyim sözləri unutma, mən deyən kimi əməl eylə* (Ü.Hacıbayov); *Ulduzları sayrısan lal gecələr manimdir* (X.Rza).

b) İkinci tərəfi -dığım... şəkilçili feli sıfatla ifadə olunanlar: *Mən, dostum dediyim kimi, qarının söhbətinə qulaq asdım* (Mir Cəlal); *Amma mən olduğumu demə ha* (Ü.Hacıbayov); *Aman, cəllad, sən vurdugun yaranın; Ürayımda hələ dərin izi var* (S.Rüstəm); *Mən düşdүyüm dərdlərə o düşüb qorulmamış* (B.Vahabzadə).

c) -mış, -miz, -müs, -müs şəkilçili feli sıfatların da adlıq halli feli birleşmelerin ikinci tərəfi kimi çıxış etdiyini tez-tez görmək olur: *gözü çıxmış, hayatı sönmüş, yanğı qızarmış* və s.; məs.: *Yolda İbad bogazı qurmuş rast galib ona* (C.Cabbarlı); *Min bir xəbər verir dündədan biza; Üstünü toz almış qalın kitablar* (S.Vurğun); *Qamçıla! Üzünün rəngi bozarmış; O çırkıń keçmişin son vüqarını* (S.Vurğun); *Qanadı qurmuş bir möhəlat vermədi xörəyi yiğişdirəq* (Mir Cəlal).

İkinci tərəfi məsərlər ifadə olunan adlıq halli feli birleşmələr, ikinci tərəfi feli bağlama və feli sıfətlə ifadə olunan adlıq halli feli birleşmələrə nisbəton geniş yayılmasa da, ayrı-ayrı əsərlərin dilində bu formalara müyyəyon qədər rast gəlmək olur, məs.: *Bu əmri hamı eşitmək üçün ucadan oxuyar...* (Mir Cəlal); *Səbr eylə hala, yağı qarınlar dolar isə; Dövrədə plov qalmagə imkan olar isə; Gər sür-sümüyündən bu təmən qalar isə; Bir şey yetişər ham sənə, qismət olar isə;* (M.Ə.Sabir); *Gül budağın gül əyər, Yel asdikə tel əyər, Oğul ölmək göz təkər, Qardaş ölmək bel əyər* (Bayatı).

Məsərlər o zaman adlıq haldakı sözü daha çox birleşərək feli birleşmə əmələ gətirə bilir ki, həmin məsərlərdən sonra ilə qoşması işlənsin; məs.: *Bir adam islamakla iş irali getməz, Maşın galmakla iş bitmir, Sən getməklə yer genişlənməz, Bir gül açılaq ilə faslı-bahar olurmu ya?* (M.Ə.Sabir).

Əsasən xalq danişq dilinə xas olan bu forma müasir dövrdə yazılmış əsərlərin dilində də özüne müyyəyen yer tutmaqdadır; məs.: *Zəng çalınmaqla onların söhbəti yarımcı qaldı* (M.Ibrahimov); *Stansiya iki gün gec işə düşməklə dünya dağılmayacaq ha...* (M.Ibrahimov).

Adlıq halli feli birleşmelerin tərəfləri cümlə içorisində bir-birində ayrılıqda deyil, bir yerdə götürürlər və birləşmə şəklində cümlənin mürəkkəb üzvü kimi qeyd edilir.

Təsirlik halli feli birleşmələr

Bu birleşmələrin birinci tərəfi ismin təsirlik halında olan hor hansı bir sözə – adla ifadə olunur: *hayəti süpürmək, ağacları qoparmaq, qapuları yıxmaq, küləsi sovurmaq, qütbələri fəth eləyən, hayatı seymək, kitab oxumaq* və s.

Bu növ birleşmələrin mözəməni ümumi monada obyektlə, həmin obyekt üzərində icra edilən, həmin obyektdə təsiri keçən hal və hərəkət təşkil edir. Bu ümumi xüsusiyyətini nəzərə alaraq, belə birleşmələrə obyekt əlaqəli birleşmələr adı verilir.

Təsirlik halli feli birleşmələr iki yero bölünür:

1) müyyəyonlik bildironlər; 2) qeyri-müyyəyonlik bildironlər.

Müyyəyonlik bildironlarda birleşmənin birinci tərəfi şəkilçili olur və müyyəyon obyektlə ifadə edir. Bu birleşmələrin birinci tərəfindəki söz həm danişan, həm də dinişən üçün məlumat olan (onların bildiyi, gördüyü, eşitdiyi, konkret olaraq təsəvvür etdiyi) obyekti (osyanı) ifadə edir. Bu müyyəyonlik birleşmənin ikinci tərəfini də təsir edir və beləliklə, birleşmənin ümumi mözəməni müyyəyonlik bildirir: *insanı düşünmək, attı sürmək, qapını açmaq* və s.

Təsirlik halli feli birleşmələrin qeyri-müyyəyonlik bildiron növü isə bunun əksinədir. Əvvəla, burada birinci torəf heç bir şəkilçili qəbul etmədən işlənir, digər torəfdən o (birinci torəf) həmişə qeyri-müyyəyonlik, ümumilik bildirir: *qəzet yayanlar, su gətirmək, portagäl soymaq* və s.

Müyyəyonlik bildiron birleşmələrin birinci tərəfinin ifadə vasitələri çox geniş olduğu halda, qeyri-müyyəyonlik bildironlərin ifadə vasitələri ona nisbəton çox məhduddur.

Müyyəyonlik bildiron birleşmələrin birinci tərəfləri həm ikinci, həm də üçüncü növ toyını söz birleşmələri ilə ifadə oluna bilir.

a) İkinci növ toyini söz birləşməsi ilə: *qız xəborını eşitcək, qan axmasını dayandırmag*.

b) Üçüncü növ toyini söz birləşməsi ilə: *quşcuğun yuvasını yuxanda, tarlaların bəndlərini qıranda, hacinin dərddarlarını əskiltmək*.

Qeyri-müəyyənlik bildirən birləşmələrin birinci tərəfləri isə yalnız ikinci növ toyini söz birləşməleri ilə ifadə oluna bilir: *çörək dərdi çəkən, sədədət sədəqəsi istəyən, başağrı dərməni verinəcə*.

Müəyyənlik bildirən feli birləşmələrin birinci tərəfləri bir çox hallarda mənsubiyyət şəkilçili sözlərlə ifadə olunur: *işlərimizi korlayan, gözünü sıxışdırıcı, oğlunu oyatmaq, qızını görmək, yurdunu sevən və s.*

Müəyyənlik bildirən feli birləşmələrin birinci tərəfi xüsusi isimlərə də ifadə olunur: *Məsməni çağırən, Gündüzü istəyəndə, Azadı görmək və s.*

Qeyri-müəyyənlik bildirən feli birləşmələrin birinci tərəfləri isə nə mənsubiyyət şəkilçili sözlərlə, nə də xüsusi isimlərlə ifadə olunur.

Təsirlik hallı feli birləşmələrin birinci tərəflərinin əvəzlilikə ifadəsində də cinsi hadisələrlə rastlaşırıq: *səni duydugca, səni görən, buntarı vəzən, manı duvanlar, onu yüksəltmək, onu görmək, bizi gorən və s.*

Bu birləşmələrin qeyri-müəyyənlik bildirən qismində əvəzlilik də (*na sual əvəzliyindən başqa*) iştirak etmir.

Müəyyənlik bildirən feli birləşmələrin tərəfləri bir-birinin yanında işləndiyi kimi (*səni çağıranda, kağızı yanan və s.*), bir-birindən aralı da işlənə bılır: *düşündüklərini açıq yazaralar, hayatı bir yeni gına səsləyən, işi tez qurtarmaq və s.*

Qeyri-müəyyənlik bildirən feli birləşmələrin tərəfləri bir-birindən aralı işlənə bilmir, onlar həmişə yanşı golir və arasına başqa sözərək daxil ola bilmir: *tarix görmüş, beşik yırğalayıb, paltar yamaq, süfrə döşəmək, portagal soymaq, söz demək, kitab yanan və s.*

Təsirlik hallı feli birləşmələrin qeyd olunmuş növlərinin özlərindən avval golon təyinəcisi sözərək münasibəti də diqqəti colb edir. Bu birləşmələrin hər iki növünə aid təyinəcisi sözərək ola bilər. Müəyyənlik bildirən feli birləşmələrin təyinərləri, bir qayda olaraq, birləşmənin birinci tərəfinə aid olur, ikinci tərəfə isə onun əlaqəsi olmur. Həm də bu vaxt bu təpli birləşmənin ikinci tərəfinin feli bağlama, feli sıfot və ya məsələlə ifadə olunması həmin cəhətə təsir etmir: *Bu böyük ehtiramı görəndə, bu əli sıxanlar, bu son sözərək*

eşidərkən və s. Qeyri-müəyyənlik bildirən birləşmələrdə isə birləşmədən avvel gələn təyinəcisi söz heç də həmişə birləşmənin birinci tərəfinə aid olmur. Belə təyinlər gah birləşmənin birinci tərəfinə, gah bütünlükle birləşməyə aid olur, gah də həmin birləşmənin aid olduğu başqa bir sözü aydınlaşdırmağa xidmət edir:

a) Təyin birləşmənin birinci tərəfinə aiddir: *yeni yollar tapmaq, gözəl bir hayat qurmaq, başqa bir ev tikmək.*

b) Təyin bütünlükle birləşməyə, daha çox isə ikinci tərəfə aiddir: *Yox, biz o kitab yazımı bilmək istəyirik (C.Cabbarlı); Paho! Bu nə işdir ki, görüblər, belə də adam aldatmaq olarmı? (Ü.Hacıbəyov); Harada yaxşı baş qırxıdırmag olar? (Ü.Hacıbəyov).*

c) Birləşmənin evvelində işlənən təyin həmin birləşmənin təyin etdiyi sözə aiddir: *o dərs danışan oğlan, həmin məktub gətirən qız.*

Qeyri-müəyyənlik bildirən feli birləşmələrin bu cəhətdən başqa bir xüsusiyyəti də vardır. Bu birləşmələrin birinci tərəfinə aid ümumi təyinlər ola bildiyi halda (*maraqlı kitab oxumaq, beş kitab almaq*), onların birinci tərəfini izah edən müəyyənloşdirici (müəyyənlik bildirən) təyinlər olmur.

Təsirlik hallı feli birləşmələrin bu iki növü (müəyyənlik və qeyri-müəyyənlik bildirən növləri) arasındaki oxşar və fərqli cəhətlər ikinci və üçüncü növ toyini söz birləşmələri arasındaki oxşar və fərqli cəhətləri xatırladır.

Tabe sözü təsirlik halda olan feli birləşmələrin ikinci tərəfləri, əsasən, təsirli fellərdən ibarət olur, bəzən isə bu birləşmələrin ikinci tərəfindən təsirsiz fellərin də iştirakına rast gəlmək olur. Bu cəhətdən də təsirlik hallı feli birləşmələri iki yerdə ayırmalı olar.

İkinci tərəfin təsirli fellərlə ifadə olunması təsirlik hallı feli birləşmələr üçün əsas olamadır. Təsirlik hallı feli birləşmələri başqa feli birləşmələrdən fərqləndirən on mühüm xüsusiyyətlərdən biri də möhz budur.

Bu nöqtəyi-nozardan həmin feli birləşmələrin ümumi monzərəsinə belə ifadə etmək olar: *"ismin təsirlik hallı + təsirli fel".*

Təsirlik hallı feli birləşmələrə xas olan obyekti monası təsirlik halda sözərək təsirli feli vəhdətindən meydana çıxır. Buna görə də obyekti monası təsirlik hallı feli birləşmələrin əsas qismində, ikinci tərəfi təsirli fello ifadə olunan qismində özünə möhkəm yer tutur.

Məsələn, kitabı oxumaq, Məmmədi görmək, uşağı əyləndirmək, dəftarı gətirmək və s. Lakin bu obyektin hərəkətə münasibəti həmisi eyni xüsusiyyət daşıdır. Burada bir sırə mənə çalarlıqlarına, birləşmələrdən fərqli olan xüsusiyyətlərə rast gəlmək olur; hərəkət hər təsadüfdə obyekt üzərində müxtəlif şəkildə təsir göstərir. Lakin bu birləşmələrin hamısı üçün ümumi olan xüsusiyyətlər var:

- a) bu birləşmələrin hamısında birinci tərəfləri konkret əşya məzmunlu sözlərdən, əsasən, isimlərdən ibarət olur;
- b) bu birləşmələrin ikinci tərəfləri fiziki hərəkət bildirən təsirlər fəllərdən ibarət olur;
- c) bu birləşmələrin bütün mənə növlərində hərəkətə həmin hərəkət fiziki cəhətdən məruz qalan əşya arasındakı münasibəti göstərilir.

Bu birləşmələrdə fellərin ifadə etdiyi hərəkət tam feal xarakter daşıyır, obyekti tamamilə əhatə edib öz iradəsinə tabe edir, onu yaradır, möhv edir, formasını, mahiyyətini, yerini, vəziyyətini dəyişdirir, əşya isə öz-özlüyündə sabit qalmayıb dəyişsə və bu cəhətdən feal olsa da, onda təsir etmək xüsusiyyəti yoxdur, o ancaq təsir ediləndir. Belə birləşmələrdə tabe edən tərəfin tabe tərəfə təsiri həm qrammatik təsir kateqoriyası cəhətdən, həm də hərəkət-əşya mənasında məntiqi cəhətdən özünü göstərir. Bu birləşmələrdə hərəkətin obyekto tam fiziki təsiri ifadə olunduğu göra, həmin prosesi əyni şəkildə göstərmək, hərəkətdə obyekti müxtəlif formalı münasibətini təcrübə olaraq bir-birindən fərqləndirmək de mümkündür.

İkinci tərəfi təsirlər fəllərlə ifadə olunan təsirlik halli feli birləşmələrin hamısı belə xüsusiyyət daşıdır və bunların bir çoxunda hərəkətin obyekto fiziki təsir münasibəti hiss edilmər. Lakin qrammatik cəhətdən obyektlə fel arasında təsir kateqoriyası ilə bağlı olan münasibət yənə də qalır: *sizi görmək, sözləri eşitmək, səni duydurmaq, yolumu gözləyən*.

Bu birləşmələrin birinci tərəfləri konkret əşya mənalı sözlərlə ifadə olunduğu kimi, konkret əşya məzmununu verməyən mücarred mənalı sözlərlə da ifadə oluna bilir; məs.: *bacarıq tələb edən, qüsurları görmək, gözəlliyi qiymətləndirmək* və s.

İkinci tərəfi təsirsiz fellərdən ibarət olan təsirlik halli feli birləşmələr dilimizdə geniş yayılmamışdır; lakin hər halda belə birləşmələr var və müasir Azərbaycan dilində onlardan istifadə edilir.

Təsirsiz hərəkət fellərinin hamısı deyil, bir qismi ismin təsirlik halını idare edə bilir. Bu fellər, əsasən, aşağıdakılardan ibarətdir: *getmək – yolu getmək, xeyli yol getmək; gəlmək – yolu xeyli gəlmək; gəzmək – şəhəri gəzmək; dolanmaq – bağı dolanmaq; aşmaq – dağı aşmaq; keçmək – köprüni keçmək; qalxmaq – diki qalxmaq; enmək – enisi enmək; qaçmaq – yolu xeyli hissəsini qaçmaq; yüyürmək – yolu bir hissəsini yüyürmək; addimlamaq – kükçəni o tərəf-bu tərəfə addimlamaq* və s.

Yalnız təsirsiz hərəkət fellərini deyil, *yaşamaq, yatmaq, durmaq, dayanmaq* kimi təsirsiz felləri də ismin təsirlik hali ilə əlaqələndirib təsirlik halli feli birləşmələr əmələ gətirmək olur; məs.: *bütün qış yataqxanada yaşamaq* (*Heç kəsim olmadığından yazı da, qış da institut yataqxanasında yaşayirdim*), *gecəni yatmamaq*, bütün gecəni ayaq üstə dayanmaq.

Təsirlik halli feli birləşmələr iki yero ayrıılır:

1. Birinci tərəf ikinci tərəfi məkanca aydınlaşdırır; məs.: *bir kilometri üzmək, dörd kilometri yüksəlmək, yolu xeyli hissəsini getmək, bütün yolu gülmək, dəyalar keçmək, dağlar aşmaq, yol getmək, dün-yaları gəzmək* və s.

2. Birinci tərəf ikinci tərəfdə ifadə olunan hərəkətin hansı zamana aid olduğunu və davam etmə müddətini bildirir. Bu birləşmələrin birinci tərəfləri *yaz, yay, payız, qış, il, ay, həftə, gün, gecə* və s. kimi zaman bildirən sözlərlə ifadə olunur: *qış çalışmaq, yazı İsləmək, yayı yaylağda yaşamaq, gecəni yatmamaq* və s. Bu birləşmələrdə birinci tərəflərin ifadə etdiyi zaman anlayışını daqıqlaşdırırmak və ümumən birləşməni daha da tamamlamaq üçün bəzi köməkçi vasitələrdən istifadə edilir; məs.: *bu qış şəhərdə keçirmək, bütün gecəni yatmaq, bütün ili boş qalmaq, bütün günü çalışmaq, bütün gecəni əsan, bütün günü davam edən, üç il İsləmək* və s.

Yönlük halli feli birləşmələr

Bu birləşmələr “yönlük hal + fel” qaydasında qurulur.

Ümumi şəkildə görtüdükde yönük halli feli birləşmələrin mənəsi hərəkətə onun (hərəkətin) istiqaməti arasındaki əlaqələr teşkil edir. Bu birləşmələrin birinci tərəfləri ikinci tərəfdəki fellərlə ifadə olunan hərəkətin istiqamətini bildirir; məs.: *evə dönmək, dağlara səykənmək, evvana qoyulan, kəndə çatmaq, yollara baxmaq, şəhərə buraxılan, stansiyaya çatanda* və s.

Yönlük halli feli birləşmələrdə hərəkətin istiqamətini bildirmək mənəsi bütün təsadüflərdə qalır, gah qabarıq, gah da solğun şəkildə özünü göstərir.

Yönlük halli feli birləşmələrin ikinci tərəfi həm təsirsiz, həm də təsirli fellərlə ifadə olunur.

İkinci tərəfi təsirsiz fellərdən ibarət olan yönük halli feli birləşmələrin tərəfləri arasındaki əlaqə daha sıx olur, birləşmə daha müstəqil və tamamlanmış görünür. Belə birləşmələrdə yarımqılıq, çatışmaqlıq hiss olunmur; məs.: *həyata gəlmək, yüksəyə qalxmaq, dağa çıxmaq, kitabə baxmaq* və s. Yönlük halli feli birləşmələrin əsas məna əlaqələri bu tipli birləşmələrdə öz əksini tapır.

İkinci tərəfi təsirli fellərlə ifadə olunan yönük halli feli birləşmələrin tərəflərinin əlaqəsi nisbatən zəif olur. Melumdu ki, təsirli fellər hansı semantik qrupa aid olmasından asılı olmayaq, birinci növbədə, ismin təsirlik halında olan müstəqim obyekti toləb edir. Buna görə də ikinci tərəfi təsirli fellərdən ibarət yönük halli feli birləşmələrdə çox vaxt təsirlik haldakı sözün de vacib bir ünsür kimi iştirakını görürük; məs.: *əlini çıynınə vuranda, sözləri Fidana demək, boruları quyuşa endirmək, bundları sənə demək, onu (bu) torpağa gətirən* və s.

Bələ birləşmələrdə yönük hal yalnız felin təkbaşına ifadə etdiyi mənənaya deyil, müstəqil obyektlə felin birləşməsində alınan ümumi mənənaya xidmət edir.

Yönlük halli feli birləşmələrin tərəfləri arasında aşağıdakı məna əlaqələri olur:

1) Birinci tərəf hərəkətin müəyyən obyekta doğru istiqamətini göstərir. Belə birləşmələrdə birinci tərəf ikinci tərəf üçün obyekti rolü oynayır; məs.: *uşağa tərbiyə vermək, insanlara səadət gətirmək, kitabə nəzər salmaq* və s.

Obyekti əlaqəsi, əsasən, təsirlik halli feli birləşmələrə aiddir. Bu birləşmələrdə hərəkət obyekti bütünlükə əhatə edir. Yönlük halli feli birləşmələrdə isə hərəkət obyekti əhatə edə bilmir; burada sadəcə olaraq, obyekte doğru meyil, istiqamət ifadə olunur.

Yönlük hal tek-tek hallarda hərəkət vasitisi əhatə olunan və yaxud qismən əhatə olunan obyekti də bildirə bilir. Məsələn, *sənəd-*

ləri yoxlamaq mənasında işlədilən *sənədlərə baxmaq* birləşməsində obyekt hərəkət vasitəsi ilə əhatə olunur, hərəkətin təsirinə məruz qalır. Bu tipli birləşmələrin ikinci tərəfləri *baxmaq, nəzər salmaq, nəzər yetirmək, göz qoymaq, göz yetirmək* felləri ilə və bu mənada çıxış edə bilən başqa fellərlə ifadə olunur.

Obyekti əhatə etmək nöqtəyi-nəzərindən bu birləşmələr təsirlik halli feli birləşmələrə yaxınlaşır. Ona görə də bəzən bu birləşmələrin ümumi məna əlaqəsini əsasən saxlayıb, birləşmənin ikinci tərəfindəki təsirsiz feli ona sinonim olan fellə əvəz etməklə yönük halli feli birləşməni təsirlik halli feli birləşməyə çevirmək olur. Müqayisə et: *evə nəzər salmaq – evi nəzzərdən keçirmək*.

Azərbaycan dilində bəzi fellər eyni məna əlaqəsi ilə həm təsirlik hali, həm də yönük hali tələb edə bilir; məs.: *ati minmək – ata minmək; dağlı qalxmaq – dağa qalxmaq; işi başlamaq – işə başlamaq*.

Yönlük halli feli birləşmələrin tərəfləri arasında obyekti əlaqəsində bir sıra məna çalarlıqları ifadə olunur.

1. Məkan əlaqəsi. Bu qrupa daxil olan feli birləşmələrin birinci tərəfi yer bildirən isimlərlə, ikinci tərəfi isə müxtəlif semantik qruplara daxil olan təsirsiz və təsirli fellərlə ifadə olunur. Bura daxil olan birləşmələrdə birinci tərəf hərəkətin istiqamətləndiyi yeri, hərəkətin qurtaracağı məkanı bildirir. Bu birləşmələrdə ikinci tərəfin təsirsiz hərəkət felləri ilə ifadəsi daha çox inkişaf etmişdir; məs.: *küçələrə çıxanlar, məktəbə getmək, yəhərə köçmək, evə getmək, (onu) kəndə aparmaq, (məktubu) xaricə göndərmək*.

2. Zaman əlaqəsi. Bu birləşmələrin ikinci tərəfi müxtəlif tipli fellərlə, birinci tərəfi isə *yaz, yay, payız, qış, səhər, axşam, il, ay, gün, saat, dəqiqə* kimi zaman bildirən isimlərlə ifadə olunur və hərəkətin zaman istiqamətini, hərəkətin davam etdiyi zaman müddətini, zaman ölçüsünü bildirir; məs.: *axşama saxlamaq, sabaha keçirmək, qışa saxlamaq; iki saata qayıtməq, bir ilə görülməyən (islər), bir aya qurtarmaq, dörd ilə yerinə yetirmək*.

2) Birinci tərəf məqsəd bildirir. Bu birləşmələrin birinci tərəfi çox vaxt məsədərə ifadə olunur: *oxumağa getmək, işləməyə galanlılar, gözəllik axtarışına getmək, gəzməyə getmək, qonaqların şərafına verilən (qonaqlıq)*.

3. Səbəb əlaqəsi. Bu birləşmələrdə birinci tərəf ikinci tərəfə ifadə olunan hərəkətin başvermə səbəbini bildirir; məs.: *günahsız yera tutulmaq*.

3) Birinci tərəf hərəkətin necə, hansı yolla, nə vasitə ilə icra edil-diyini bildirir; məs.: *Qol gücünə çəkib çıxarmaq, can bahasına həyat qazanmaq, birliyin hesabına yaşamaq, qamçı zoruna dağıtmaq, xeyriyyə puluna açılmış*.

Bu qrupa daxil olan birləşmələrin bəzilərində birinci tərəf qiymət dərəcəsi, hərəkətin hansı kəmiyyət əsasında əmələ gəldiyini bildirir; məs.: *bahə qiymətə satmaq, yarı qiymətə satmaq, bir girvənək çörəyə almaq, beş manata vermək*.

Yerlik halli feli birləşmələr

Bu birləşmələrin tabe sözü ismin yerlik halında olur; məs.: *dənizdə görünən, evda oturan, şəhərdə yaşayan, institutda oxuyan*.

Bu birləşmələrin ikinci tərəfi semantik mənsubiyyətdən, leksik mənasından aslı olmayaq, bütün fellərlə ifadə oluna bilir.

Bu xüsusiyyət yerlik halli birləşmələrdən başqa, yalnız adlıq halli birləşmələrə aiddir; nə təsirlik, nə yönlük, nə də çıxışlıq halli feli birləşmələrin ikinci tərəfləri belə geniş fellər şəbəkəsi ilə ifadə oluna bilmir.

Yerlik halli feli birləşmələrdə birinci tərəfin ifadə etdiyi məkan mənası (sahəsi) ikinci tərəfdə ifadə olunan hərəkətin fəaliyyət sahəsindən geniş olur, hərəkət həmin məkanın sərhədlerindən kənarda deyil, onun daxilində baş verir. Burada baş verən hadisə, hərəkət müxtəlif tipli ola bilər, əyri xətt üzrə, dairəvi xətt üzrə inkişaf edə bilər, durğun xüsusiyyət daşıya bilər, məkana münasibətdə durğun vəziyyət keçirən əşyanın özü üzərində gedə bilər və s. Lakin bu müxtəliflik yəne də müyyəyen dairə içərisində qapanır; məs.: *Bakıda yaşamaq, kənddə işləmək, meşədə gəzən, havada uçan, göydə yanın və s.*

Yerlik halli birləşmələrin tərəfləri arasında bəzən məkan əlaqəsi fonunda, bəzən da bu əlaqədən kənarda başqa məna əlaqələri da özünü göstərir. Bu əlaqələr aşağıdakılardan ibarətdir:

1. **Obyekt əlaqəsi.** Yerlik halli feli birləşmələrin birinci tərəfinin ifadə etdiyi məkan sahəsi kiçildikcə, onun əhatəsi daraldıqca məkan mənasından obyekta doğru meyil əmələ gəlir və bu, nəhayət, məkan çalarlığına malik olan obyekta çevirilir; məs.: *kitabda yazılın, elmdə yüksəln, işdə fərglənən və s.*

2. **Zaman əlaqəsi.** Bu əlaqədə olan feli birləşmələrin birinci tərəfləri *əsr, il, ay, həftə, gün, saat, dəqiqə, saniyə, yay, yaz, payız, qış*,

ərafə, vaxt, dövr, ömr, gecə, gündüz, səhər, axşam, aprel, may və s. kimi zaman bildiren isimlərlə, bəzən da sayrlarla ifadə olunur. Bu sözlər bəzən təklidkə (*baharda açılan çiçəklər, qışda yağan qar*), bəzən de başqa sözlərlə birlilikdə müxtəlif tipli birləşmələr daxilində (*həmin zamanda gəlmək, saat beşdə oyanmaq*) feli birləşmənin birinci tərəfi olur.

Birinci tərəfdə söz çoxaldıqca zaman anlayışı konkretləşir, onun əhatə dairəsi kiçilir. Müqayisə et: *yayda istirahət etmək – yayın sonlarında istirahət etmək; noyabrda gəlmək – noyabrın beşində gəlmək – 1964-cü il noyabrın 5-də gəlmək; 1960-ci ildə başlanan – 1960-ci ilin yazında başlanan – 1960-ci il yazın əvvəlində başlanan* və s.

Çıxışlıq halli feli birləşmələr

1. Bu birləşmələrdə də **məkan əlaqəsi** əsas yer tutur. Burada birinci tərəf hərəkətin başlandığı yeri, geniş sahədə hərəkətin başlangıç nöqtəsini bildirir. Bu birləşmələrin birinci tərəfi məkan bildirən sözlər, ikinci tərəfi isə, bir qayda olaraq, hərəkət və iş felləri ilə ifadə olunur; məs.: *məktəbdən getmək, otaqdən çıxməq, həyətdən aralanmaq, döyüsdən qayıdan, divardan aşmaq* və s.

Çıxışlıq halli feli birləşmələr bəzən yerlik halli feli birləşmələrə də meyil göstərir və həmin birləşmələrə məxsus məna çalarlığına malik olur, ona görə də bu vaxt çıxışlıq halli feli birləşmələri yerlik halli birləşmələrə çevirilmək mümkün olur. Müqayisə et: *dərədən axan (çay) – dərədə axan (çay); çaydan (balıq) tutmaq – çayda (balıq) tutmaq; bağdan axan (su) – bağda axan (su); döşündən (gül) dərdiyimiz (yamaclar) – döşündə (gül) dərdiyimiz (yamaclar).*

2. **Obyekt əlaqəsi.** Hünərdən söz açan, ondan soruşmadan, *Qurban*dan öyrənəmək, *Əlidən aldiğimiz* (*məktub*), ağacdan qoparılan (*alma*), tağdan üzülən (*yemiş*), qəfəsdən azad olmaq, uşaqlardan gizlətmək, səndən ayrılna və s.

3. **Səbəb əlaqəsi.** Bu birləşmələrin birinci tərəfi, əsasən, mücərəd mənalı isimlərlə və məsderlə ifadə olunur; məs.: *qazəbdən titrəyən, acıdan ölmək, gözləməkdən yorulmaq, xəcalətdən qızaran*.

4. **Zaman əlaqəsi.** Bu məna əlaqəsində olan çıxışlıq halli feli birləşmələrin birinci tərəfi hərəkətin başlangıç zamanını bildirir və zaman bildirən, yaxud müyyəyen mənada zaman anlayışına malik olan,

müyyən dövrlə bağlı ad bildirən sözlərə ifadə olunur; məs.: *gəcədən qalan, keçən ildən saxlanan, payızdan əkilmiş, keçən ildən başlanan*.

5. Çıxışlıq halli feli birləşmələrdə bəzən birinci tərəf hərəkətin tərzini də bildirir; məs.: *yerindən danışan, kökündən qopan, ürəkdən sevinmək, zildən çıxməq*.

Qoşma feli birləşmələr

Bu birləşmələr qoşmaların köməyi ilə yaranır və belə bir formaya əsaslanır: "müstəqil mənalı söz+qoşma+fel". Qoşma ilə onun əlavə olunduğu söz birləşmənin birinci komponentini, fel isə birləşmənin ikincini, əsas komponentini təşkil edir.

Qoşma bu birləşmələrin tərəfləri arasında əsas əlaqələndirici vasitə hesab olunur. Bununla yanaşı, qoşmalar birləşmələrin tərəfləri arasındaki məna əlaqələrində də mühüm rol oynayır. Ümumiyətə, qoşmaların feli birləşmələrdəki rolunu aşağıdakı şəkildə ümumişdirmək olar:

1. Qoşmalar feli birləşmələri zahiri formalaşmasına görə qoşmasız feli birləşmələrdən fərqləndirir. Müqayisə et: *kitaba baxmaq – kitaba sari baxmaq; məktəbə getmək – məktəbə tərəf getmək*.

2. Qoşmalar feli birləşmələrin tərəfləri arasında qrammatik əlaqə yaradır, ayrı-ayrı sözlerin birləşməsinə, söz birləşməsi emələ gotirəsinə kömək edir; məs.: *quş kimi uçmaq, arzu ilə yaşamaq*. Qoşmalar öz-özülüyündə fella əlaqə saxlaya bilməyən, felin tələblərinə tabe olmayan yiyəlik halin fella əlaqəsini tömən edir; məs.: *onun kimi oxumaq, bizim kimi yaşamaq, sənin üçün yaşamaq*.

3. Qoşmalar feli birləşmələrin tərəfləri arasındaki məna əlaqələrinin daha qabarlıq şəkildə ifadəsinə, həmin mənalara dürüst və doğiq şəkildə ifadəsinə yardım göstərir və eyni zamanda tərəflər arasında məna çalarlıqları yaradır; məs.: *evə getmək – evə sari getmək – evə kimi getmək; günortadan yatmamaq – günortadan həri yatmamaq*.

4. Qoşmalar feli birləşmələrin tərəflərinin məna əlaqəsinin yaranmasında on vacib ünsür kimi iştirak edir, birləşmələrin məna əlaqələri qoşmalar vasitəsilə reallaşır; məs.: *at kimi getmək, at ilə getmək, at üçün getmək*.

Birləşmələrin məna əlaqələrinin yaranmasında komponentləri emələ gotirən əsas sözlərin leksik mənaları, qrammatik formaları da

mühüm əhəmiyyət kəsb edir. Buna görədir ki, biz əsas sözləri, birləşmənin ümumi quruluşunu saxlayıb qoşmani dəyişəndə yeni məna əlaqəsi alırsa (*evə sari getmək, evə kimi getmək, evə görə getmək*), qoşmani eynilə saxlamaqla birləşmədə edilən başqa dəyişikliklər birləşmənin mənasına töşir edir, onun tərəflərinin əlaqəsini dəyişdirir. Bu dəyişikliyi iki aspektde aparmaq olar:

1) Birloşmədəki qoşma və birləşmənin ümumi quruluşu qalır, komponentlərdən bu və ya digəri və ya hər ikisi başqa leksik mənaya malik sözle əvəz edilir; məs.: *evə kimi getmək – axşama kimi getmək – axşama kimi gözləmək; küçə ilə gedən – qatar ilə gedən – Oqtay ilə gedən və s.*

2) Birloşmədəki qoşma, birləşməni təşkil edən əsas sözlər də dəyişdirilmədən qalır, bir söz başqa sözle əvəz edilmir, lakin birləşmənin qrammatik quruluşu dəyişilir; daha doğrusu, bircin tərəfdəki əsas sözün qrammatik forması dəyişdirilir; məs.: *buludlara kimi yüksələn – buludlar kimi yüksələn; mənə qədər danışan – mənim qədər danışan*.

Qoşmalı feli birləşmələrdə bu cəhətdən başqa xüsusiyyətlər də özünü göstərir; bir-birindən müyyən cəhətdən fərqlənən birləşmələrdə mona əlaqələri eyni, yaxud çox yaxın olur. Bunu da iki maddə üzrə qeyd etmək olar:

1) Birləşmələr eyni qrammatik formaya, eyni məna əlaqəsinə malik olur, qoşmalar isə müxtəlif olur; məs.: *evə sari getmək – evə tərəf getmək – evə doğru getmək; evə kimi getmək – evədək getmək – evəcan getmək və s.*

2) Birləşmələr qrammatik formasına görə də, qoşmalarla görə də fərqlənir; tərəfləri arasındaki məna əlaqələrinə görə eyni və yaxın olur; məs.: *ısdan ötəri gəlmək – iş üçün gəlmək – işa görə gəlmək*.

Qoşmalı feli birləşmələrdə, ilk növbədə, iki əlamət diqqəti cəlb edir:

1) Bu birləşmələrin az bir qismində birinci tərəfdəki əsas söz şəkilçisiz olur; məs.: *adam kimi yaşamaq, uşaq kimi ağlamaq, kınaya ilə danışmaq, pəhləvan ilə güləşmək və s.* Belə birləşmələrin tərəflərinin əlaqələnməsində qoşmalar yeganə vasitə olub, tərəflərin məna əlaqələrində daha faal iştirak edir.

2) Birləşmələrin əsas qismində birinci tərəfdəki söz qoşma ilə işlənməklə yanaşı, özü də hal şəkilçiləri qəbul edir; məs.: *sənin kimi oxumaq, məktəbə sari baxmaq, evdən ötrü darixmaq və s.*

Qoşmalı birləşmələrin birinci tərəfindəki sözler ancaq yiyelik, yönlik və çıxışlıq hal şəkilçiləri qəbul edə bilir.

Bütün bunları nəzərə alıb, qoşmalı feli birləşmələri dörd yərə ayırmag mümkünündür: 1) birinci tərəfi heç bir şəkilçi qəbul etmədən işlənənlər; 2) birinci tərəfi yiyelik hal şəkilçisi qəbul edənlər; 3) birinci tərəfi yönlik hal şəkilçisi qəbul edənlər; 4) birinci tərəfi çıxışlıq hal şəkilçisi qəbul edənlər.

Üçüncü və dördüncü növdə olan birləşmələrin birinci tərəfləri hallana bilən bütün sözlərlə ifadə oluna bildikləri halda, birinci növdəkəi birləşmələrin birinci tərəfləri əvəzliklər, xüsusən şoxs əvəzlikləri ilə ifadə oluna bilmir. Birinci növ birləşmələrin əksinə olaraq, üçüncü və dördüncü növ birləşmələrdən isə fərqli olaraq, ikinci növ birləşmələrin birinci tərəfləri yalnız əvəzliklərlə ifadə olunur.

Birinci və ikinci növ birləşmələr arasında ümumi cəhətlər de vardır. Bu ümumi cəhətlər həmin birləşmələrin eyni qoşmalarla malik olması və mənə əlaqələrinin uyğunluğundan ibarətdir. Müqayiso et: *Məmməd ilə danışmaq* – *sənin ilə danışmaq*; *Məmməd kimi oxumaq* – *sənin kimi oxumaq*; *Məmməd üçün çalışmaq* – *sənin üçün çalışmaq*.

Bu yaxınlıq həmin birləşmələrin mahiyyətəcə əlaqədar olduqlarını göstərir, eyni manşəli olduqlarına işarə edir.

Qoşmalı feli birləşmələrin də tərəfləri arasında rəngarəng mənə əlaqələri vardır. Bu birləşmələrin birinci tərəfləri müxtəlif cəhətlərdən (zaman, məkan, səbəb, tərz və s.) ikinci tərəfləri izah edir.

CÜMLƏ

ÜMUMİ MƏLUMAT

Cümle hər bir dilin qanunları əsasında qrammatik cəhətdən formalaşan, bitmiş fikir ifadə edən vasitedir; məs.: *Biz yaralılar üçün gedirdik. Onları dərhal şose yoluna, sanitər maşınınə gətirməli idik. Axtarış yerlərimiz isə başdan-ayağa atəş xətti idi. Yaralı axtardığımız hər addım torpağı hər dəqiqə ölüm yağırdı* (Mir Cəlal).

Cümldə fikrin bitkinliyi nisbi xarakter daşıyır. Çünkü o (yəni cümle), nitqin elementləridir, hissələridir. Hər bir cümle həyat həqiqətinin müəyyən bir cəhətini, əşya və hadisələr haqqında məlumatların müəyyən bir hissəsinə ifadə edir. Hər hansı əşya və hadisə haqqında ətraflı məlumat vermək üçün bir neçə cümlədən istifadə edilir. Ona görə də bizim danışqlarımız, söhbətlərimiz, yazılan əsərlər, məqalələr və s. yalnız bir cümlədən deyil, bir-biri ilə əlaqədar olan bir sıra cümlələrdən ibarət olur. Belə halda cümlələr bir-birini tamamlayırlar, bunun nəticəsində müəyyən məsələyə aid ətraflı məlumat verilir və mətnədəki cümlələrin ayrı-ayrılıqda ifadə etdikləri mənalara nisbətən daha ətraflı, daha tam, bitmiş fikir olda edilir; məs.: *Aşşam yavaş-yavaş araya gəldi. Gün qüruba yavraqlaşdı. Qalın meşə, yaşıl ot adam boyda, gözəl quşların noğmaları, iti bulagların qızılı, havanın təmizliyi insana ləzzət verir. Gərdişin comərdiliyini anlayırsam. Belə bir gözəl vaxtida haman meşədə tək, yaşıl otun üstə sarılmış gözəl bir qız görərsinizsə, mənzəra daha artıq dərəcədə gözəl görünür...* (N.Nərimanov).


Mətnlərdə cümlələrin bu şəkildə müəyyən tələblərə uyğun olaraq düzülüşü, bir-birini izləməsi və tamamlaması onlardakı fikir bitkinliyinin nisbiliyi ilə bağlıdır.

Adətən cümlələr iki, üç, dörd və daha artıq sözün birləşməsi nəticəsində əməle gelir; məs.: *Adamlar haradadır? Məndən niyə gizlədirsin?* (Mir Cəlal); *Mən onunla görüşməyə gedirəm* (C.Cabbarlı); *Gülsabah, məni yenidən həyata sən çıxardın* (C.Cabbarlı); *Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl saçlarını böyük bir*

hayəcanla çımdırmaya başlamışdır (M.S.Ordubadi). Bunlardan fırqli olaraq, yalnız birço sözden ibaret olan cümleler de vardır; məs.: *Payızdır... Tökülür yarpaqlar bir-bir* (S.Rüstəm); *Aşşamdır... Günəşin rəngi qırmızı; Buludlar çəhrayı, üfiqlər laldır* (S.Vurğun).

Orta məktəb qrammatikalarında bu cəhəti nəzərə alaraq, cümləyə belə bir tərif verilmişdir: "Bitmiş fikir ifadə edən bir neçə sözün birləşməsinə və ya bir sözə cümlə deyilir". Bu, cümlənin basit izahı olsa da, orada cümlə üçün xarakter olan üç mühüm əlamət öz ifadəsini tapmışdır: 1) cümlə bitmiş fikir ifadə etməlidir; 2) cümlə bir neçə sözün birləşməsindən əmələ gəlir; 3) cümlə bir sözdən de ibarət olur.

Cümə sözlerin sadəcə, əlaqəsiz yiğimindən ibarət olmur. Cümlədəki sözler müəyyən qaydalar osasında birləşir, həm mənə, həm də qrammatik cəhətdən bir-biri ilə əlaqədər olur, biri digərini aydınlaşdırır, izah edir və buradan da cümlə və onun mözmununu doğur; məs.: *Yenə coşur dəniztək qəlbimdəki arzular!* (S.Rüstəm) cümləsindəki sözlerin əlaqələrini bu şəkildə qeyd etmək olar:



Cümlədəki sözlerin bir-biri ilə belə əlaqələnməsi vacibdir. Doğrudur, cümlədə bəzi sözler de iştirak edir ki, onlar cümlədəki başqa sözlərlə belə hərtərəfli əlaqə saxlamır; məs.: *Sabir, o günləri gətirmə yada* (S.Vurğun); *Sair, mənə inan, nə atam, nə də anam mənim xoşbaxlılığım mane ola bilər* (M.S.Ordubadi). *Nəhayət, gülümsəyərək məktubu cibinə qoydu* (M.S.Ordubadi) cümlələrinəndəki *Sabir, sair, nəhayət* sözləri belə sözlərdən, bu sözlər həmin cümlələrdəki başqa sözlər arasında yuxarıda göstərilən əlaqələri qeyd etmək olur. Bu da ondan irəli gəlir ki, cümlədə olan və yuxarıdakı sxemlərə göstərilmiş sözlər arasında həm mənə, həm də qrammatik əlaqələr olduğu halda, bu sözlərlə (*Sabir, sair, nəhayət* sözləri) onların daxil olduğu cümlələrdəki başqa sözlər arasında yalnız mənə əlaqəsi vardır. Ona görə də bunlar cümləni əmələ getiren əsas vasitələr deyil, yardımçı vasitələr kimi cümləyə daxil olur. Bunlardan

başqa, cümlədə bir sıra köməkçi sözlərdən də (qoşma, bağlayıcı, ədat, nida) istifadə edilir ki, bunlar da cümlədə yardımçı vasitələr kimi çıxış edir.

Bələliklə, cümlə əsas sözlərdən (bunlar cümlə üzvləri adlanır, cümlənin esasını təşkil edir və fikir yalnız onların vasitəsi ilə ifadə olunur) və bir sıra yardımçı vasitələrdən (bu vasitələr – sözlər cümləni təşkil edən əsas sözlərin əlaqələnməsinə, cümlədəki fikrin ifadə tonuna, kimo aid olmasına, cümlədə müəyyən münasibətlərin yaranmasına və s. kəmək edir) istifadə olunur. Lakin bütün bu müxtəlifliklər dələ aid vahid sintaktik qanunlarla tənzim edilir.

Cümələrin əmələ gəlməsindəki qaydalar hər bir dilin öz daxili inkişaf qanunlarına əsaslanır.

Dilda cümlənin əhəmiyyəti çox böyükdür. Başqa sözlə desək, cümlə dilin özüdür. Cümlənin əmələ gələsində dili, demək olar ki, bütün vasitələri, bütün ünsürləri iştirak edir. Sənki cümlə dilda olan və dilçilik elminin müxtəlif sahələrinin (fonetika, leksikologiya, semasiologiya, morfologiya...) todqiq etdiyi dil faktlarının, müxtəlif doyişmələrin, rəngarəngliyin yekunudur. Ele bil ki, bunların hamısı nəticə etibarilə cümlə qurmaq üçündür. Cümlə dilin bütün başqa hissələrindən, bütün leksik və qrammatik kateqoriyalardan, birinci növbədə, onunla forqlənir ki, o (yəni cümlə), ünsiyyət vasitəsidir, fikir ifadə edir. "Dil, comiyətin bütün üzvləri arasında ünsiyyət və fikir mübadiləsi vasitəsi olmaqla cümlədən əsas ünsiyyət forması kimi istifadə edir" (Bax: "Грамматика русского языка", tom II, ch.1).

Cümə üçün üç mühüm əlamətin varlığı vacibdir: predikativlik, bitmə intonasiyası, modallıq. Bu əlamətlər vohdat təşkil edir və sözlərin, söz birləşmələrinin cümləyə çevrilərək fikir ifadə etməsində həllədici rol oynayır.

Predikativlik sözlərin varlıq haqqında müəyyən məlumat vermesi ilə ölçülür.

Burada bir şey ya təsdiq, ya inkar edilir; ona münasibət bildirilir; müəyyən hadisə haqqında məlumat vermek və ya məlumat almaq və s. nəzərdə tutulur. Predikativlik, sözlərin müəyyən qaydada düzünlüşündən və müəyyən qrammatik üsullarla əlaqələnməsindən mey-

dana gelir; burada modalliq, zaman ve şəxs kateqoriyaları əsas rol oynayır. Bu kateqoriyalar dilda danışının həqiqətə münasibətini bildirir və predikativliyin yaranmasında birinci derəcəli rol oynayır. Bu əlamətlərdən məhrum olan nitq vahidi ya ayrı-ayrı leksik vahidlərden – sözlərdən, ya da söz birləşmələrindən ibarət olaraq qala-caqdır. Məsələn, *səhər*, *axşam*, *kitabı oxumaq*, *Əli gələndə* və s. bu kimi söz və birləşmələrde yuxarıda dediyimiz əlamətlərin heç biri yoxdur, ona görə də onların heç biri varlıq haqqında müyyəyen məlumat verə bilmir, bir şeyi təsdiq və ya inkar etmir. Lakin bunlarda lazımi forma dəyişikliyi etməklə predikativlik əmələ gətirək, onlar: *Səhərdir*. *Axşamdır*. *Kitabı oxudum*. *Əli gəldi* kimi cümlələrə çevriləcək və cümle üçün vacib olan xüsusiyyətlər kost edəcək.

Predikativliyin tamamlanmasında ikinci bir mühüm əlamət – cümləyə məxsus intonasiya iştirak edir. Cümlələrin əmələ gəlməsində və ümumiyyətə, ünsiyət prosesində intonasianın rolu olduqca böyükdür.

İntonasiya ilə predikativlik vəhdətdə olub, adətən, birlikdə çıxış edir; məs.: *Gəmi uzun əsrlər dalgalarla döyülmüş qaya kimi sahil-dən ayrıldı*. Sular onu, bir daha quryuya qovuşmasın deyə, quzunu qoyundan ayıran kimi itəlayıb apardı. *Sahildən içərilərə doğru uzanan dərin bir iz qaldı*. *Sənki şəhər gəmini buraxmaq istəmirdi* (Mir Cəlal). Buradakı cümlələrin hamisində həm qrammatik cəhətdən cümə kimi formalasınaq, yəni predikativlik, həm də cümləyə məxsus intonasiya vardır. Bu halda intonasiya predikativliyin tenzim-edicisi kimi çıxış edir və onu tamamlayır. Lakin beşən bunun ekisi də baş verir, yəni elə hallar olur ki, öz-özlüyündə cümə kimi formalasmayış və predikativ münasibət bildirməyən hər hansı söz və ya söz birləşməsi intonasiya vasitəsilə cümləyə çevrilmiş olur. Bu vaxt o ister-istəməz predikativ münasibət bildirməye başlayır; məs.: *Hind, Çin və Rur əmələləri; İrəli! İrəli!* (S.Vurğun); *Yay günü. Yol üstü. Ağac kölgəsi...* *Kölgədə bir galin oturmış yalnız* (S.Vurğun). Buradakı *irəli*, *yay günü*, *yol üstü*, *ağac kölgəsi* kimi söz və birləşmələrin ayrılıqla predikativ münasibət bildirməkləri aydındır, lakin onlar mənən daxilində belə bir münasibət ifadə edir. Deməli, burada cümləni yaradan, birinci növbədə, intonasiyadır. Ayrı-ayrı ictimai yerlərdə tez-tez biza rast gələn *papiros çəkməmək*, *zibilləməmək* və s. kimi söz və ifadələrin cümləyə çevriləməsi və fikir ifadə etməsi məhz bu yolla əmələ gəlməşdir.

Ürək böyük, arzular çox, yollar uzun, sabrımsa az... kimi ifadələr də mübtəda və xəberdən ibarət sadə müxtəsər cümlələrdir. Lakin üslubun tələbinə görə burada xəber şəkilçiləri ixtisası düşmüş və beləliklə, zahiri qrammatik formalasma aradan çıxmışdır, lakin cümlələr yənə də cümləliyini itirməmişdir. Burada yanaşı duran iki sözün cümlə kimi çıxış edərək fikir ifadə edə bilməsi yənə də intonasiyanın sayəsində olmuşdur.

Bəzən elə tasadüflər olur ki, öz-özlüyündə predikativ əlamət malik olan və predikativlik bildirən hər hansı söz və ya ifadə müyyəyen şərtidə, xüsusən cümləyə məxsus intonasiyanın yoxluğu üzündən predikativliyini itir və cümləlikdən çıxır; məs.: *Öldü var, geri döndü yoxdur*. Buradakı *öldü* və *geri döndü* hissələrinin qrammatik cəhətdən cümə kimi formalasığını şübhə etmək olmaz. Onları daxil olduğu cümlədən çıxardıqda müyyəyen fikir ifadə edir və başqa cümlələrdən ferqliənmir. *Öldü* sözündə şəxs, komiyət, zaman kateqoriyaları vardır. O, üçüncü şəxsin təkina aid olub, keçmiş zamanda baş vermiş bir hadisə haqqında hökm ifadə edir. İki söz-dən ibarət *geri döndü* hissəsi haqqında da eyni sözləri demək olar. Lakin qrammatik cəhətdən formalasən və öz-özlüklərində bitmiş fikir ifadə edən bu cümlələr *Öldü var, geri döndü yoxdur* cümləsində cümləyə məxsus intonasiyalarını itirmiş, bunun nəticəsində də onlardakı predikativlik öz dinamikliyini itirərək donuq hala düşmüş və nəhayət, cümə aradan çıxmışdır.

Bütün bunlar göstərir ki, cümləyə məxsus intonasiya ilə predikativlik cümlənin bir-biri ilə çox möhkəm əlaqədə olan iki elə vacib şərtidir ki, cümləni onlarsız düşünmək mümkün deyildir. Cümləyə məxsus intonasiya məntədə cümlələrin sərhədimi, bir cümlənin harada başlayıb harada qurtardığı müyyəyenləşdirmək, cümlələrin bir-biri ilə əlaqəsini aydınlaşdırmaq üçün də əhəmiyyətlidir.

Cümlənin əsas əlamətləri sırasında modalliq da xüsusi əhəmiyyətə malikdir. Her bir cümlə müyyəyen bitmiş bir fikir ifadə etməklə yanaşı, həmin fikrin həqiqətə münasibətini də göstərir. Ona görə də predikativlik və intonasiya kimi, modalliq da cümlənin daimi əlamətlərindən hesab olunur.

Bəzi cümlələrdə heç bir əlavə münasibət olmadan müyyəyen fikir ifadə edildiyindən, modalliq zəifləyir və özünü xüsusi şəkildə göstərə bilmir; məs.: *Rasim onun şəklini çəkdikcə bu cəzibə artırdı* (M.Ibrahimov); *Rəssam gözlərini Mədinədən çəkmirdi, Mədina də bu göz-lərə baxırdı* (M.Ibrahimov).

Bəzən modallıq qabarıq şəkildə özünü göstərir; məs.: *Həsən çox şeylər demək istədi... Ancaq nə danişa bildi, nə də əlini tərpətdi* (M.İbrahimov).

Cümlədəki modallıq xüsusi sözlər vasitəsilə daha da qüvvətlenir və yeni mənənə çələnləri kəsb edir; məs.: *Beləliklə, aylar gəlib keçdi, Zohra evə qaytmadı* (M.İbrahimov); *Təəssüf ki, nə vaxt götürüləcəyini öyrənə bilməmişik* (M.Hüseyn).

Ümumiyyetlə, dilçilikdə, eləcə də türk dillerinə aid yazılmış bir sıra əsərlərdə adətən belə bir fikir irəli sürürlür ki, cümlədə subyekt və predikativ ifadəçiləri olan iki qütbüñ varlığı və bu qütblərin predikativ əsasda birləşməsi vacibdir. „...hər bir cümlədə (istər onu məntiqi, istərsə də grammatik planda götürürək) iki qütbüñ müəyyənleşməlidir: mübtəda (subyekt) və xəbər (predikat). İki qütbüñ olmadan qapanmış elektrik səbəkəsi olmadığı kimi, prinsip etibarilə iki məntiqi-grammatik qütbsüz də (subyekt və predikat) cümlə ola bilməz. Beləliklə, cümlə iki vahidin (mübtəda və xəbərin) sintezindən ibarətdir“ (N.K.Dmitriyev).

Ümumi mənada götürükdə cümlə, doğrudan da, bu iki əsas üzərində qurulur. Lakin bu, o demək deyildir ki, bütün cümlələrdə bu qütblərin hər ikisinin olması və eyni zamanda hər ikisinin iştirakı vacibdir. Başqa dillərdə olduğu kimi, Azerbaycan dilində də xeyli miqdarda tərkibli cümlə növləri vardır ki, bunlarda eyni zamanda həm mübtəda, həm də xəbər (yəni bu iki qütbüñ sintezini) görmək olmur; məs.: *Səhədir. Günsün rəngi sapsarı: Sarılıq çılğınmış ağ buludları* (S.Vurğun). Buradakı *Səhədir* bir sözdən ibarət cümlədir. Yalnız xəbərdən ibarət olan bu cümlənin mübtədası yoxdur və burada mübtəda axtarmaq da doğru deyildir. Deməli, bu cümlə qütblərində birinin əsasında qurulmuşdur.

Bunlar göstərir ki, hər bir konkret cümlənin bu iki vahidin (qütbüñ) əlaqəsi əsasında formalasdığını iddia etmək birtərəfli olardı. Lakin bu, ümumən cümlənin prinsip etibarilə bu iki qütbüñ əsasında formalasması fikrini inkar etmir.

CÜMLƏNİN MƏQSƏD VƏ İNTONASIYAYA GÖRƏ NÖVLƏRİ

Nitqimizi təşkil edən cümlələr bir-birindən fərqlənən müxtəlif məqsədlərlə işlədir. Cümlelərin bir qismində eşa və hadisələr haqqında məlumat verilir; bir fikir ya tösdik, ya inkar edilir; başqa qrup cümlələrdə heç bir məlumat verilmir, əksinə, danışan müəyyən məsələ ətrafında başqasından məlumat almaq, öz fikrini tamamlamaq, dəqiqləşdirmək məqsədi ilə həmin cümlələrdən istifadə edir; digər qrup cümlələrdə istek, arzu və s. ifadə edilir. Bütün bu xüsusiyyətlər cümlələrin müxtəlifləşməsinə səbəb olur: *Dayınız Bakıda yaşıyır? – Mənim dayım yoxdur* (İ.Əfəndiyev); *Şair, onun qıdrətini duya bil* (S.Vurğun); *Düşündürür məni bu sırlı diyar; Burda həqiqətlər, əfsanələr var* (S.Vurğun); *Ah, nə deyim, nə ad verim bu aləmdə mən sana? Al, bu qələm, bu da kağız, öz hüsnumü yazzsan!* (S.Vurğun).

Cümlələrdə yürüdülen məqsədin belə deyişken olması həmin cümlələrin deyilis xüsusiyyətini, intonasiyasını da deyisir. Cümleyə məxsus ümumi intonasiyadan kənarə çıxmamaq şərti ilə, bu cümlələrin hərəsinin özünəməxsus deyilis xüsusiyyəti var. Məsələn, yuxarıdakı *Dayınız Bakıda yaşıyır?* cümləsinin deyilisində bir cür, *Mənim dayım yoxdur* cümləsinin deyilisində başqa cür, *Şair, onun qıdrətini duya bil* cümləsinin deyilisində isə onların hər ikisindən fərqli olan bir intonasiyadan istifadə edilir.

Bu cümlələrdə intonasiyanın fərqlənməsinə səbəb, daha doğrusu, müxtəlif intonasiyaları doğuran amil həmin cümlələrdə yürüdülen məqsəddir. Məqsəd intonasiyanın əsasıdır, intonasiya isə, öz növbəsində, məqsədin göstəricisi, müəyyənləşdiricisidir. Danışan öz nitqindəki cümlələrin hansı münasibətlə deyildiyini dinləyiciyə çatdırmaq üçün cümləni müəyyən intonasiya ilə ifadə etməli olur. Məsələn, əgər intonasiya fərqli olmasa idi, dinləyici müxtəlif məqsədlərlə deyilmiş *Dərs başlandı* cümləsi ilə *Dərs başlandı?* cümləsi arasında heç bir fərq qoya bilməzdi, çünki burada nitqin materialı tamamilə eynidir: cümlələrin hər ikisi eyni sözlərdən əmələ gəlmişdir, hər iki cümlədə sözlər eyni grammatik mövqeyə, sıraya, eyni tipli əlaqə vasitələrinə malikdir.

Bu göstərir ki, cümlələrin bu cəhətdən fərqlənməsində, onların növlərə ayrılmamasında intonasiyanın rolü çox böyükdür.

İntonasiya cümlelerde o qədər incə emosional münasibətlər yaradır ki, heç bir formal qrammatik vasitə həmin münasibətləri o şəkildə yarada bilməz. İntonasiyanın belə ciddi təsir qüvvəsi ilə əlaqədar olaraq, bəzi dərsliklərdə, eləcə də Azərbaycan dilinə aid yazılmış orta məktəb qrammatikalarında cümlelerin bölgüsü yalnız intonasıya ilə əsaslandırılır, intonasiyani doğuran məqsəd isə qeyd edilmiş. Məqsəd və intonasiyaya görə cümleler dörd yərə bölünür:

1. Nəqli cümə.
2. Sual cüməsi.
3. Əmr cüməsi.
4. Nida cüməsi.

NƏQLİ CÜMLƏ

Nəqli cümlelərde müəyyən bir hadisə, əşya, əlamət və s. haqqında məlumat verilir. Həm də məlumat adı təsviri yolla gedir, nəql olunur. Burada müəyyən bir fikir ya təsdiq, ya da inkar olunur. Hökmələr adətən belə cümlelərlə ifadə edilir; məs.: *Mən elə demək istəmədim* (C.Cabbarlı); *Ancaq, doğrusu, mən pərəstiq etdiyim bir adamı belə görə bilmirəm* (C.Cabbarlı); *Günçün əlinən yapışdır bərk-bərk; Qoynuna uğurlu bir sahər galır* (S.Rüstəm); *Mən güləmə dedikə, san hey gülürsən; Mən də öz yerində gülən şairəm* (S.Rüstəm).

Nəqli cümlelər dilda on çox yayılmış, ümumi qaydalar esasında qurulur. Dilə məxsus olan söz sırası öz həqiqi və düzgün ifadəsinə daha çox bu cümlelərdə tapır. Azərbaycan dilinin cümle quruluşuna uyğun olaraq, bu cümlelərdə adətən xəber cümlenin sonunda, başqa üzvlər isə, yəna müəyyən sıralanmaya tabe şəkildə xəbərdən əvvəl gelir (şeir dili nezərə alınmur); məs.: *Gəldiyev uşağı tamdı. Birinci arvaddan olan oğlu idi. Uşaq böyümiş, rəngi açılmış, dirçəlmış, çəvikləşmişdi. Parlag gözləri hər seyi görmək istəyirmiş kimi oynayardı. Bu tanışlığdan Gəldiyev pozuldu, üzünü yana çevirdi* (Mir Cəlal).

Nəqli cümlelər dilin on kütləvi ünsiyyət vasitəsi hesab olunur, həm də bunlar başqa cümle növlərinə nisbətən daha çox işlədir. Epik xüsusiyyət daşıyan bütün əsərlər (roman, povest, hekayə, poema v.s.), bizim söhbətlərimizdə, çıxışlarda, məktub və protokollarda, məqalələrdə və s. nəqli cümlelər əsas yeri tutur. Məsələn, Mir Cəlalin "Yollar" hekayəsindəki 75 cümlədən 66-sı, S. Vurğunun "Mugan" poemasının birinci hissəsindəki 31 sədə cümlədən 28-i nəqli cümlədir.

Nəqli cümlelərin ifadə vasitələri də çox genişdir. Bu cümlelərin feli xəbərləri daha çox felin xəber forması ilə ifadə olunur. Ona görə də nəqli cümlelər feli xəber formasının deyişilə bildiyi bütün zamanlara aid məlumatları ifadə edə bilir; məs.: *Uşaqlar gurultu ilə ayaga qalxdılar* (Mir Cəlal); *Sizi görünçə hər bir şeyi unuduram* (C.Cabbarlı); *Son dəfə olaraq bu al dodaqlarımızdan öpməyinçə heç bir yərə getməyəcəyəm* (C.Cabbarlı); *Adam, işinin üstündə bərk durar* (Mir Cəlal); *Rübəbə zahirdə bu xəbəri soyuq qarşılıqlı* (Mir Cəlal); *Göy köynək qadın Rübəbəni tanımırımsı* (Mir Cəlal).

Nəqli cümlelərin xəbərləri feli başqa formaları ilə (əmr formasından başqa), məsələlər və feli sıfətlər də ifadə oluna bilir. Xəbəri feli başqa formaları ilə ifadə olunan nəqli cümlelərin özürlərə məxsus forqlı xüsusiyyətləri vardır və bunlar bu cəhətdən, xəbəri feli xəber forması ilə ifadə olunan nəqli cümlelərdən forqlənir. Xəbəri feli xəber formasında olan nəqli cümlelərdə müəyyən hal və hərəkətin baş vermesi və ya baş verməməsi haqqında məlumat verilir, xəbəri başqa formalarla ifadə olunan nəqli cümlelərdə müəyyən hal və hərəkətin baş verib-verməsinin vacibliyi, lazımlığı, arzu olunduğu, başkası üçün şərt olduğu və s. haqqında məlumat verilir. Bu cəhətdən *Mən bu gün dərsə gəldim. Mən bu gün dərsə gəlmədi* cümleləri ilə *Mən bu gün dərsə gəlməliyəm. Mən bu gün dərsə gəlməməliyəm* cümlelərini müqayisə etmək kifayətdir. Nəqli cümlelərin xəbərlərinin bu fel formaları ilə ifadə olunması onların (nəqli cümlelərin) nitqdəki mövqeyinə da təsir edir. Məsələn, xəbəri feli şərt forması ilə ifadə olunan nəqli cümlelər ayrılıqda müstəqil sadə cümle kimi işlənə bilmir, onlar həmisi tabeli mürrekkeb cümlelərin tərkibində işlənir və şərt, qarşılıq (güzəşt), mübtəda, tamamlıq və s. budaq cümleləri olur; məs.: *O, Bayramı Quba meydanına kimi ötürsəydi, bu uzun yolda min cür təsadüf baş verə bilərdi* (M.Hüseyn); *Daha özü görünməsə də, hər yerdə barmağı var* (M.Hüseyn); *Kim rusca bilmirsə, kandə müəllimə, ya da bizə yaxın başqa savadlı bir adamı oxutsun* (M.Hüseyn); *Kimin islamaya könlü yoxdur*, zorla tutub saxlamuram (M.Hüseyn).

Xəbəri feli iltizam-arzu forması ilə ifadə olunan nəqli cümlelər də bu cəhətdən maraqlıdır. Belə nəqli cümlelər müstəqil sadə cümle kimi istifadə olunduqda, onların daxilində gərək sözünün işlədilməsi vacib olur; məs.: *Bu gün gərək bir kitab alam. Gərək sözü olmadan bu cümlənin ayrılıqda işlənməsi uyğunsuzluq əmələ getirir*,

məs.: *Bu gün bir kitab alam. Əli səhər bizi gələ.* Bu vəziyyətdə, yəni xəbəri fəlin iltizam-arzu forması ilə ifadə olunan, lakin tərkibində *gərək* sözü işlədilməyən sadə cümlələr, bir qayda olaraq, mürəkkəb cümlələrin tərkib hissələri kimi işlədir; məs.: *Gəldim ki, bir qədər işləyəm. Məmməd oxudu ki, alim ola.*

Bunlar göstərir ki, nəqli cümlələrin feli xəbərlərinin müxtəlif fel formaları ilə ifadə olunması cümlənin ümumi məzmununa, onun qrammatik mövqeyinə təsir edir (əks təqdirdə, naqli cümlələrin xəbərlərinin bu formalalarla ifadəsindən bəhs etməyin heç bir əhəmiyyəti olmazdı və bu, əslində, cümə üzvləri bəhsinə aid bir məsələnin takrarı olardı).

Nəqli cümlələrin xəbərləri adlarla da ifadə olunur; məs.: *Mən həmin Cəmiliyəm* (M.Hüseyn); *O zamanlarla indikinin fərqi çoxdur, usta* (M.Hüseyn); *Yəqin bu maşının dilini hamidan yaxşı bilən o dur* (M.Hüseyn).

Nəqli cümlələrin xəbərləri fellə ifadə olunduqda əşyanın (geniş mənada) hali və hərakəti haqqında məlumat verilirsə, nəqli cümlələrin xəbərləri adlarla ifadə olunduqda əşya səciyyələndirilir, onun bu və ya digər xüsusiyyəti – mənsubiyəti, vəziyyəti, əlaməti, miqdarı və s. verilir. Nəqli cümlələrdə əşya və hadisə haqqında, onların zamanı, forması, yeri, tərzi, səbəbi, məqsədi və s. haqqında da məlumat ifadə edilir. Buna görə də xəbəri fellə ifadə edilən nəqli cümlələrlə, xəbəri adlarla ifadə edilən nəqli cümlələr öz məzmunlarına və qrammatik əlamətlərinə görə bir-birindən forqlənir. Tasadufi deyildir ki, bu cəhət nəzərə alaraq, ümumiyyətlə, cümlələri “feli cümlələr” və “ismi cümlələr” deyə iki yəri ayıırlar.

Nəqli cümlələr adı danışq tonu ilə ifadə edilir. Cümlənin müəyyən hissəsində ton nisbetən yüksəkdir, sona yaxın isə yenə adı hala düşür, bəlkə bir qədər də zeifləyir. Cümlədə hansı söz nəzərə çarpdırılarsa, daha doğrusu, məntiqi vurgu hansı sözün üzərinə düşürse, həmin sözün sərhədində ton yüksəliyi və yüksəliş onunla da biterək adiləşməyə doğru gedir; məs.: *Siz kitabı mənə vermisiniz cümləsində* heç bir dəyişiklik etmədən, sözlərin yerini dəyişdirmədən məntiqi vurgunu gah *siz* sözünün, gah *kitabı* sözünün, gah *mənə* sözünün, gah da *vermisiniz* sözünün üzerine salmaq olar. Beləliklə, məntiqi vurgulu sözdən asılı olaraq, həmin nəqli cümlənin müxtəlif hissələrində səs tonu yüksəkə bilər. Bu o deməkdir ki, nəqli cümlələrdə gah cümlənin əvvəli, gah orta hissəsi, gah da axır hissələri yük-

sək tonla deyilir, lakin məntiqi vurgulu söz nəzərə alınmazsa, bir qayda olaraq, nəqli cümlələrin orta hissələri əvvəl və sonlara nisbətən yüksək intonasiya ilə ifadə edilir. Buna görədir ki, məntiqi vurgu bir sira hallarda cümlədəki sözlərin yerdəyişmasına, məntiqi vurgulu sözün xəbərə yaxınlaşmasına səbəb olur. *Siz kitabı mənə vermisiniz* cümləsində *mənə* sözü məntiqi vurgusu olan söz mövqeyindədir. *Kitabi mənə siz vermisiniz* cümləsində *siz*, *Siz mənə kitabı vermisiniz* cümləsində isə *kitabı* sözü belə mövqedədir.

Bir cümlədə bəzən bir neçə məntiqi vurgulu söz olur və onlar həmcinslik təşkil edir. Bu vaxt səs tonunun yüksəliş müddəti bir qədər artıq olur; məs.: *Alim də, şair də, dağda çoban da; Deyir mahnısını ana dilində* (S.Vurğun). Burada *alim* sözündən başlayaraq *çoban* sözünün sonuna qədər səs tonu yüksəlməyə doğru gedir. Bu sözlərin her üçü (*alim*, *şair*, *çoban*) cümlənin başqa hissələrinə nisbətən yüksək intonasiya ilə deyilir. Lakin bunların özləri arasında da bu cəhətdən fərq vardır. Belə ki, səs tonu bu sözlərin deyilişində eyni şəkildə başlayıb, eyni şəkildə bitmir. Ona görə də bu cümlədə *çoban* sözü daha yüksək, *şair* sözü ona nisbətən zəif, *alim* sözü isə bu nisbətdə daha zəif, lakin cümlənin ümumi tonundan qüvvətli intonasiya ilə ifadə edilir. *Qəlbin də, sevgin də, dərдин də haqqırdı* (S.Vurğun) cümləsi haqqında da eyni sözləri demək olar.

Bəzən də nəqli cümlədə heç bir söz ayrıca qeyd edilmir. Danışan, dinləyicinin diqqətini cümlədəki bu və ya digər sözə xüsusi olaraq cəlb etmək məqsədi daşıdır, bu, dinləyici üçün də maraqlı deyildir. Danışan, cümlədəki heç bir sözü ayrıca qeyd etmədən cümlənin ifadə etdiyi bütün fikri dinləyiciyə çatdırmaq istəyir; məs.: *Külək siddətlə əsirdi. Qızılğılın şaxələri bir-birinə qarışmışdı, tikanlar kükəl qarışında siddətlə yrğalanır və qızılğılın incə yarpaqlarını cırmaqlayırdı.* Gənc *şair* bunu görəkən əlini uzadıb gülün budaglarını bir-birindən ayırdı. İndi bülbül yaralı gülün ətrafında dolaşıb ağlarkən, *şair* də kənarda durub bu vəziyyətə tamaşa edir və öz-özüna deyirdi... (M.S.Ordubadi).

Nəqli cümlələrin bu tipi daha çox təsviri xarakter daşıyır. Burada danışan çox vaxt bu və ya digər təfərrüati tələb edən sual qarşısında dayanır. Məsolən, yuxarıdakı *Külək siddətlə əsirdi* cümləsini alaqlı. Mətinin xüsusiyyətindən hiss olunur ki, bu cümlədəki sözlərin üçü də, toxminan, eyni tonla deyilir, onlardan heç biri xüsusi intonasiya ilə ayrılib nəzərə çarpdırılmır və buna ehtiyac da hiss edilmir. Əger yazıçı

burada *Külək necə əsirdi? Külək nə edirdi? Nə şiddətlə əsirdi?* kimi suallar arasında qalsa idi, o vaxt birinci sual cavab olaraq *Külək şiddətlə əsirdi* cümlesinde *şiddətlə* sözü; ikinci sualın cavabında həmin cümledəki *əsirdi* sözü, üçüncü sualın arasında isə *külək* sözü xüsusi intonasiya ilə deyilməli idi.

Nəqli cümlələr, sual, əmr və nida cümlələrindən fərqli olaraq, daha çox cümə növlerini ohate edir. Nəqli cümlələr tərkibli və cütterkibli cümlələrin bütün növlerində ola biler, onlar müxtəsər və geniş ola biler. Tabesiz və tabeli mürakkəb cümlələrin tərkibindəki cümlələr çox vaxt nəqli cümlələrdən ibarət olur.

SUAL CÜMLƏSİ

Sual cümlələri sual məqsədi ilə işlədilən cümlələrə deyilir. Dənişan sual cümləsi vasitəsi ilə başqasından müəyyən bir məsələni öyrənmək, müəyyənləşdirmək, bir məsələyə aid onun münasibətini bilmək və s. istəyir; məs.: *Adınız nədir? Nə üçün gülümsəyirsiniz? Kitabxanamı mədəniyyət evinə köçürmək olmaz mı?* (İ.Əfəndiyev); *Mali ora aparmaq ola? Onun buralarda tanış-bilişi çıxdır?* (Ə.Əbülləhov).

Sual cümlələri hal-hazırda bir sira başqa mənalarda, başqa məqsədla işlənəcə də, birinci növbədə başqasından cavab almaq üçün meydana çıxmış və bu məqsədə işlənməyə başlamışdır.

Sual cümlələrinin özlərinə məxsus xüsusi sual intonasiyası olur. Bu intonasiya sual cümlələrini başqa cümə növlərindən ayıran əsas vasitələrdəndir. Sual cümləsinə məxsus intonasiya bu və ya başqa şəkildə bütün sual cümlələrinə aid olur, bir çox hallarda isə sual cümləsinin əmələ gəlməsində yegana vasitə kimi çıxış edir. Lakin sual cümlələrinin əlaməti ancaq intonasiyadan ibarət deyildir. Burada başqa qrammatik vasitələrdən də istifadə edilir: *İndi də təchizati gecikdirirsən? Bu saat cərəyan varmı? Yaxşı, bəs Şeyda qardaş özü hardadır?* (M.Hüseyn)

Bu sual cümlələrinin birincisində sual bildirmək üçün heç bir formal əlamət yoxdur, ikinci və üçüncü cümlələrdə isə belə əlamətlər vardır. Lakin bu əlamətlər də bir-birinin eyni deyildir. Yəni bu son iki cümlədən birincisində sual bildirən vasitə (*mi*) heç bir leksik mənaya malik olmayıb ayrıraqda deyil, sözə bitişərək (*varmı*) işlənir, ikinci cümlədə sual bildirən vasitə (*hara*) leksik mənaya malik

olub müstəqil işlənə bilən sözdən ibarətdir. Hətta verilmiş misalda həmin sual bildirən söz ismin yerlik hal şəkilçisini və xəbərlik kate-qoriyası şəkilçisini qobul etmişdir.

Sual cümlələrinin əmələ gəlməsindəki bu müxtəlifliyi nəzərə alaraq onları üç növə ayıırlar:

1. Sual intonasiyası ilə əmələ gələn sual cümlələri.
2. Sual ədatları ilə əmələ gələn sual cümlələri.
3. Sual əvəzlilikləri ilə əmələ gələn sual cümlələri.

Sual intonasiyası ilə əmələ gələn sual cümlələri. Bu sual cümlələrində sual intonasiyasından başqa, sual bildirməyə xidmət edən heç bir qrammatik vasitə istirak etmir. Ona görə də bu tipli sual cümlələrinin vahid və yeganə əlaməti sual intonasiyasından ibarətdir; məs.: *Söyüdü arxin suyu azalmayacaq?* (İ.Əfəndiyev); *Hüseynzadəni yola salanlardandır? Bu da İstanbula gedir?* (Mir Cəlal); *Borpa dövrünün məktəbini biza müvəffəqiyyət hesab edirən?* (Mir Cəlal).

Bu sual cümlələri zahirən heç bir cəhətdən nəqli cümlələrdən fərqlənmir. İntonasiyanı dəyişməkələ, onları asanlıqla nəqli cümlələr kimi işlətmək olar. Yazida isə onların sonundakı sual işarələri atılırlar, həmin cümlələr nəqli cümlələr kimi oxunar. Bu o deməkdir ki, belə cümlələrin sual cümləsinə çevriləməsində heç bir qrammatik deyişlik edilməmiş, sözlərin sırası, əlaqə vasitələri, bir-birinə münasibəti eyni ilə qalmış, yalnız onların intonasiyası başqlaşmışdır.

Sual cümlələrinin bu tiplində, məntiqi vurgunun hansı söz üzərinə düşməsindən asılı olmayaq, xəbərin son hissesi, bir qayda olaraq, uzadılır və buradan da sual intonasiyası yaranmış olur; məs.: *Sən məni təngid edirən? Sən mana yol göstərirsin?* (Y.Sirvan); *Kolxozumuzun sədrini indi də İmran dayıdır?* (M.Hüseyn).

Bu cümlələrdə məntiqi vurgunu müxtəlif sözlərin üzərinə salmaq, bu və ya digər sözü nisbatən yüksək intonasiya ilə, xüsusi şəkildə ifadə etmək mümkündür. Məsələn, birinci cümlədə məntiqi vurgunu gah *sən*, gah *məni*, gah *da təngid edirən* sözlərinin üzərinə salmaq olar. Bunlardan asılı olmayaq, həmin cümlələrin xəbərlərinin son hissələri bütün tosadüflərdə müəyyən dərəcədə uzadılır və davamlı olur. Cümənin bu hissəsinə qədər onun nəqli və ya sual cümləsi olduğunu müəyyənləşdirmək çətindir, yalnız bu kiçicik hissənin uzadılması ona başqa xüsusiyyət verir və cümə sual cümləsi kimi işlədirilir.

Sual intonasiyasının gücü ilə müxtəlif tipli cümlələr sual cümləsinə çevrilə bilər. Hətta öz formal xüsusiyyətlərinə görə nəqli də sual

cümüllerinden fərqlənən əmr cümüllerinin xəbərləri əmr formasının birinci ve üçüncü şəxslərinə aid olduqda, həmin cümüllerin de sual cümləsinə çevirmək olur; məs.: *Mən getdim. Biz gedək. O getsin. Onlar getsinlər* kimi əmr cümüllerində xəbərlərin son hissəsinin tələffüzüni deyisərək onlara sual intonasiyası vermekle həmin cümüllerin sual cümləsinə çevirmək olar: *Mən gedim? Biz gedək? O getsin? Onlar getsinlər?*

Bu göstərir ki, sual cümüllerinin ifadə vasitələri çox genişdir. Nəqli cümüllerin xəbərləri fəlin əmr forması ile ifadə oluna bilmədiyi halda, sual cümüllerinin xəbərləri nəqli cümüllerin xəbərlərinin ifadə olunduğu bütün fel formaları ilə, eləcə də fel olmayan nitq hissələri ilə ifadə oluna bildiyi kimi, fəlin əmr forması ilə da ifadə oluna bilir. Neinki cümüller, hətta öz-özlüyündə predikativ xüsusiyyət daşımayan sözlər və birləşmələr də sual intonasiyası vasitəsi ilə (burada cümləyə məxsus ümumi intonasiyanın da müdaxiləsi vacibdir) sual cümləsi kimi işlənə bilər.

-*mi* (-*mi*, -*mu*, -*mü*) sual ədati ilə əmələ gələn sual cümülləri; məs.: *Nizamının poemalarına həsr olunmuş xalılar yadindadır mı?* (M.Hüseyn); *Adam da sevgini gizli saxlarmı?* (M.Ibrahimov); *Bu narazılıq duygusu onun da içərisini gəmirmirmi?* (M.Ibrahimov).

Bu ədatlar sual cümüllerinin daha çox xəbərləri ilə işlənir. Yuxarıdakı cümüllerin hamısında məhz belə işlənilmişdir. Belə cümüllerin sual cümləsi kimi formalasması daha çox xəbərlə bağlı olur. Lakin bu sual ədatları cümlənin başqa üzvləri ilə də əlaqələnərək sual cümülləri əmələ gatırıb. Məsələn, *Bu kitabı Həsənmi yazmışdır?* cümləsində sual ədatı mübtəda ilə, *Sən şəhərəni gedəcəksən?* cümləsində zərfliklə, *Bunları Məmməddənmi aldın?* cümləsində tamamilə işlədilmişdir.

Bu ədatın hansı sözlərlə işlədilməsi məntiqi vurgudan asılıdır. Cümədə hansı sözün üzərinə vurğu düşürse, həmin ədat da daha çox o sözlərlə işlədir. Yuxarıda sual ədati ilə işlədilmiş *Həsənmi, şəhərəni, Məmməddənmi* sözlərinin hamısı məntiqi vurgulu sözlərdir. Bu ədat cümlədə hansı sözə aid olursa, sual cümləsində aydınlaşdırılması lazım gələn məsələ də həmin sözlə əlaqədar olur.

Sual ədati ilə əmələ gələn sual cümüllerində intonasiya ilə əmələ gələn sual cümüllerindən fərqli olaraq, xüsusi intonasiyadan istifadə edilmir. Bu cümüllerde xəbərlərin son hissəsini uzatmağa da ehtiyac olmur. Burada -*mi* (-*mi*, -*mu*, -*mü*) ədati bir qədər qüvvətli tələffüz edilir.

Sual intonasiyası ilə əmələ gələn sual cümüllerini ilə sual ədati ilə əmələ gələn sual cümüller arasında ümumi cəhətlər də var. Sual cümüllerinin bu növlerini hər ikisində heç bir söz cümlədə qeyri-müəyyən sözlər – sual sözləri ilə əzəv edilmir. Hər iki cümlə növündə müəyyən olmayan bir şeyin meydana çıxarılması deyil, müəyyən bir aşyanın, əlamətin, hərəkətin və saironin təsdiqi və ya inkarı soruşulur. Belə bir xüsusiyyətə malik olduğuna görədir ki, bu tipli sual cümüllerinə *bəli*, *yox*, *xeyr*, *ha*, *var* kimi ayrı-ayrı təsdiq və inkarlıq bildirən sözlər de cavab vermək olur və bunlar həmin cümüller üçün bilavasitə və tam cavablar hesab edilir. Məsələn, *Siz da iştirak edəcəksiniz?* cümləsinə cavab olaraq *bəli*, *ha*, yaxud da *xeyr*, *yox* kimi qısa, lakin həmin cümlənin tələbi nöqtəyinənəzərindən tam cavablar vermək mümkündür. Bu tipli başqa cümüller haqqında da eyni sözləri demək olar. Lakin bu o demək deyildir ki, bu sual cümüllerinin cavabları həmişə bu şəkildə olmalıdır. Bunlara eyni manada başqa şəkilli cavablar da vermək olar. Məsələn, *Siz da iştirak edəcəksiniz?* cümləsinə *Biz da iştirak edəcəyik* kimi cümlə ilə; *Mədəniyyət evimin xoşunuza gəlməri?* cümləsinə *Mədəniyyət evinin xoşuma gəlir*, yaxud da sadəcə olaraq, *Xoşuma gəlir* cümləsi ilə (yaxud da bunların inkarı ilə) və s. şəkildə cavablar vermək mümkündür. Lakin belə cavablar intonasiya ilə və sual ədati ilə əmələ gələn sual cümüller üçün spesifik xüsusiyyət daşıdır; *bəli*, *xeyr*, *var*, *ha* kimi sözlərə ifadə olunan cavablar iso sual cümüllerinin bu növleri üçün spesifikdir.

Bu sual cümüllerinin bəzilərinin xəbərləri eyni sözün iki dəfə təkrarından ibarət olur; bunlardan biri təsdiq, digəri iso inkarda işlənir; məs.:

*Səbə, məndən söylə ol gülüzarə,
Bülbü'l gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşküñü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?
(Nəbatı)
Mən deyən oldu, olmadı?*
(M.Ə.Sabir)

Bu halda həmin sual cümüllerinə cavab olaraq *bəli*, *xeyr*, *ha*, *yox*, *var* kimi sözlərdən istifadə etmək mümkün deyildir. Burada sual cümüllerinin xəbərinin bir hissəsi onun cavabı kimi istifadə edilə bilər.

Məsələn, yuxarıdakı: *Bu hicran düşkünü, illər xəstəsi; Qapına dərməna gəlsin, gəlməsin?* cümlosuna cavab olaraq *gəlsin* (müsbat cavab), *gəlməsin* (mənfi cavab) sözləri ilə cavab vermək mümkündür. Ola biler ki, cavabda sual cümləsindeki üzvlər yenidən sadalansın, bu halda da cavab cümlosunun sonunda yena da ya *gəlsin* sözü, ya da *gəlməsin* sözü işlənilməlidir. Məsələn, *Kitabi gətirrim, gətirməyim?* cümlosuna ya *gətir*, ya da *gətirmə* cavabları verilə bildiyi kimi, *Kitabi gətir, Kitabi gətirmə* cavablarını da vermək mümkündür.

Sual əvəzlilikləri ilə əmələ gələn sual cümlələri. Bu, sual cümlələrinin en çox işlənen ve geniş yayılmış növüdür. Bu sual cümlələrində nə -*mi* (-*mi*, -*mu*, -*mü*) edatlarından istifadə edilir, nə de bunlarda ayrıca sual intonasiyası olur. Bunlar xüsusi sözlərin – sual əvəzliliklərinin köməyi ilə əmələ gelir; məs.: *Nə vaxt görüşə bilərik?* (M.Əsfandiyev); *Ac olduğunuzu mənə nə üçün əvvəldən demirdiniz?* (M.Hüseyn); *Əntiqə nə vaxt oxuyacaqdır?* (Mir Celal); *Bu sözlərin hansı onun həqiqi etiqadını ifadə edirdi?* (M.İbrahimov).

Sual cümlələrinin bu növündə gah subjekt, gah obyekt, gah predikat və s. məlum olmur, danışan məlum olmayan həmin şey və hadisələri, hal və hərakətləri, elamətləri və s. meydana çıxartmaq üçün onları qeyri-müəyyən şəkildə ifadə edən sual əvəzliliklərindən istifadə edir; məs.: *Kitabi kim oxudu?* cümlosunda iş görən – subjekt məlum deyildir. Onu müəyyənleşdirmək, meydana çıxarmaq üçün *kim* sual əvəzlilikləndən istifadə edilmişdir. *Sən kimi gördün?* cümlosunda isə obyektiñ müəyyənleşdirilməsi nəzərdə tutulmuşdur və s.

Sual cümlələrində işlədilən sual əvəzlilikləri cavabda nəzərdə tutulan sözləri – cümlə üzvlərini əvez edir və grammatik nöqtəyi-nəzərdən, əvez etdiyi cümlə üzvlərinin xüsusiyyətlərini qəbul edir. Ona görə də cümlə üzvlərini əvez edən yardımcı vasitələr – sual əvəzlilikləri ister-istəməz həmin cümlə üzvləri rolunda çıxış edir.

Sual əvəzlilikləri ilə əmələ gələn sual cümlələrində mənqli vurgu əsasən sual bildirən sözlərin üzərinə düşür; məs.: *Nə üçün işıqları yandırmırsınız?* (İ.Əsfandiyev); ...*bu yaraşlı sağlam oğlanı kimi belə iyrancı hala salmışdır?* (İ.Əsfandiyev); *Polkovnik, bu saat hərəkəti idarə edən kimdir?* (C.Cabbarlı).

Sual əvəzlilikləri ilə əmələ gələn sual cümlələrinə yuxarıda qeyd etdiyimiz *bəli*, *hə*, *yox*, *xeyr* sözləri ilə cavab vermək mümkün deyildir. Məsələn, *Bu kitabı kim gətirdi?* cümlosu qarşısında cavab olaraq,

bəli və yaxud da *yox* sözlərindən istifadə etmək yalnız başa düşül-məzlik əmələ getirə bilər. Çünkü bu tipli sual cümlələrində məqsəd, məlum olan bir şeyin təsdiqi və ya inkari deyil, məlum olmayan bir şeyin müəyyənləşdirilməsi, meydana çıxarılmasıdır.

Sual cümlələrini daha da qüvvətləndirmək, sual anlayışını artırmaq məqsədi ilə *ki*, *bəs*, *məgər* kimi sual edatlarından da istifadə edilir. Bu sual edatları sual cümlələrinin əmələ golması üçün xüsusi vasitələr hesab olunmur, sual cümlələri onlarsız da yaranır. Hətta bunlar öz-özlüklerində sual monasına da malik olurlar. Onların coxunu başqa tipli cümlələrde də işlətmək mümkündür. Lakin sual cümləsində onların həm sözləri sual monası alır, həm də cümləyə gəlməkdə onun təsir qüvvəsinə artırır, sual tekdil edir; məs.: *Biz rayon üçün nə etmişik ki?* (M.İbrahimov); *Bəs nə oldu sanın o sözlərin?* (M.İbrahimov); *Bəs bu dilotunu sənə kim yedirib?* (M.İbrahimov); *Məgər belə də səs, belə də məlahət olar?* (Mir Cəlal).

Bəs sual edatlarını sual cümlələrinin bütün növlerində – həm sual intonasiyası ilə əmələ gələn sual cümlələrində (*Bəs albom düzəltmirsiniz?*), həm -*mi* (-*mi*, -*mu*, -*mü*) sual edatlı sual cümlələrində (*Məgər sən özün həmin cəhənnəmdən keçməmişsin mi?* Ə.Məmmədxanlı), həm də sual əvəzlilikli sual cümlələrində (*Bəs kəndin qalan camaatından niyə səs-səmir çıxmır?* Ə.Məmmədxanlı) işlətmək olur.

Sual cümlələri öz yaranış nöqtəyi-nəzərində başqasından cavab almaq məqsədi ilə işlədilmiş olsa da, zaman keçidcə bu cümlələrdən başqa məqsədlər üçün də istifadə edilmişdir. Sual cümlələrinin bir sıra formaları işlədildikdən, onlar heç bir cavab taleb etmər və cavab almaq məqsədi ilə də işlədilmir. Məs.: *Ayrılarımı könül candan?* (S.Vurğun); *Kim bilir neçədər dünyadan yaşır?* (S.Vurğun). Bu cümlələr bir şeyi müəyyənləşdirmək, başqasından öyrənmək üçün deyil, müəyyən bir şeyi tasdiq və inkar etmək üçün işlədilmişdir. Birinci cümlə *Könül candan ayrılmaz* mənasında, ikinci cümlə isə *Dünyanın neçə yaşı olduğunu heç kəs bilmir* mənasında işlədilmişdir. Lakin həmin cümlələrin bu son variantlarına nisbətən birinci variantları daha yaxşı səslənir, həm də burada fikir daha qətiyyətlə verilir.

Ədəbiyyatşünaslıqda bunlara bədii, ritorik suallar deyilir və onlar bədii ifadə vasitələrindən biri hesab olunur. Bəs cümlələrdən bədii əsərlərin diliində dəha çox istifadə edilir. Onlar əsərin təsir qüvvəsinə artırmaq, dinləyicimizi və oxucunu düşünməyə sövq etmək məqsədi daşıyır. Məsələn, S.Vurğunun "Zamanın bayraqdan" poemasında bələ bir bənd var:

Nə üçün ağlımız bu sırları
 İnci tak saplara düzə bilməsin?
 Nə üçün söz yazan şair əlləri
 Elmin dəryasında üzə bilməsin?

Bəzən dildə sual cümlələrindən müeyyən hadisələri nəql etmək, xəbər vermək məqsədi ilə də istifadə edilir. S.Vurğunun "Buruqlar səltənəti" əsərindən getirilmiş aşağıdakı cümlələr bu cəhətdən çox xarakterikdir.

Bayraqmı götürdü Bombey fəhləsi?
 Silahmı qurşadı? Nə izdiham var?
 Sürgündənmi galır Taylağın səsi?
 Keçir al-bayraqlı barrikadalar.

Bu bəndin birinci, ikinci və üçüncü misraları sual cümlələrindən ibarətdi və burada dörd sual cümləsi vardır. Bu sual cümlələri nəqli cümlələr kimi, "Bombey fəhləsinin bayraq götürürməsini", "silah qurşamasını", "izdiham olmasına", "Taylağın səsinin sürgündən gəlməsini" xəbər vermək üçün işlədilmişdir. Ona görə də, şeiri nəzərə almasqəs, bu sual cümlələrini anşılıqla eyni mənalı nəqli cümlələrə çevirmək olar. Bunlar ancaq xarici görünüş və ifadə formalarına görə sual cümlələri hesab olunur, daxili mənə, məqsəd nöqtəyi-nəzərindən isə bunlar nəqli cümlələrden fərqlənmir.

Sual cümlələrindən behs edərkən bir cəhət həmişə diqqəti cəlb edir. O da sual cümlələrinin hökm bildirməsi, hökm ifadə edə bilib-bilməməsi məsələsidir. Çünkü bütün başqa cümlə növlərinin hökm ifadə etməsi məsələsi dilçilikdə mübahisəli deyildir. Lakin sual cümlələrinin hökm ifadə edib-ətməməsi həm dilçilər, həm da məntiq-şünaslar arasında mübahisə doğurmış və bu mübahisə indi də davam etməkdədir. Hətta məntiq kitablarında sual hökm dairəsindən çıxarılmışdır; dilçiliyə dair əsərlərdə isə, başqa növ cümlələrindən fərqli olaraq, sual cümlələrinin hökm ifadə edə bilməməsi fikri irəli sürülmüşdür. Bu fikir də ona əsaslanır ki, sual cümlələri həyat həqiqəti haqqında biza heç nə demir, bir şeyi təsdiq və ya inkar etmir. Lakin dilçilər və məntiqşünaslar arasında sual cümlələrinin hökm edə bilməsi fikrini irəli sürənlər və qəbul edənlər də vardır.

Sual cümlələrinin bir sıra cələ əsas xüsusiyyətləri vardır ki, onlar sual cümlələrinin hökm ifadə edə bilməsi fikrini doğurur.

Əvvələ, qeyd etdik ki, sual cümlələrinin bir qismi sual məqsədi ilə işlədilir. Sual cümlələrinin bu tiplerinin çoxunda tam açıq şəkildə hökm ifadə edilir və onlar bu cəhətdən başqa cümlə növlərindən, məsələn, nəqli cümlələrdən fərqlənmir. Əsil mənada sual cümlələrinə, yəni sual məqsədi ilə işlədilən sual cümlələrinə golincə, bunnarda, doğrudan da, müeyyən həyat həqiqəti tam açıq və bitkin şəkildə sona qədər ifadə edilmir. Lakin hər halda, bunlar həyat həqiqətini ifadə edən mənalar osasında qurulur. Nəqli cümlələrde olduğu kimi, bunlar da təsdiq və inkar bildirə bilir. Burada da subyekt və predikatın əlaqəsi olur və s. Bütün bunlar göstərir ki, əsil mənada sual cümlələri də hökmle bağlıdır. Lakin bunların hökmərlə münasibəti başqa cümlə növlərindən fərqlənir.

ƏMR CÜMLƏSİ

Əmr cümləsi də cümlənin məqsəd və intonasiyaya görə növlərindən biri olub, özünəməxsus xüsusiyyətlərə malikdir. Orta məktəb dərsliklərində, bir qayda olaraq, əmr cümlələrinə belə tərif verilir: "Əmr, xahiş, nəsihət və s. bildirən cümlələrə əmr cümləsi deyilir". Bu tərif bir qədər bəsits xarakter daşısa da, əmr cümlələrinin əsas xüsusiyyətlərini özündə eks etdirə bilir və buradan görünür ki, "əmr cümləsi" adı ilə qeyd edilən bu cümlə növünün mənə xüsusiyyətləri daha geniş olmaqla hamim ifadənin ("əmr cümləsi" ifadəsinin) hərfi mənasından konara çıxır. Daha doğrusu, bu cümlələr qotu əmr mənası ifadə etməklə yanaşı, onunla bağlı olan başqa mənalar da (xahiş, öyd, nəsihət, toləb, həttə istək, arzu və s.) ifadə edə bilir. Bu isə əmr cümlələrinin mənə və işlənmə dairəsini genişləndirir.

Əmr cümlələrinin bu müxtəlif mənaları içorisində, sözün həqiqi mənasında, əmri ifadə etmək əsas olduğundan və bu cəhət daha qabaq şəkildə özünü göstərdiyindən həmin cümlələr "əmr cümləsi" deyə qeyd edilir. Məsələn, C.Cabbarlının "1905-ci ilde" pyesində qubernator öz tabeliyində olanlarla danışaraq belə əmr verir: - *Siz birbaş mənimlə danışın, pulemyotları düzün, Nobeli bərk qoruyun... Gedin, general, əmrimi gözlöyin...* Yaxud S.Vurğunun "Vaqif" pyesində İbrahim xan Eldarın tutulmasını əmr edərək deyir: - *Tez olun, tutun Eldari, Ona da göstərin daş zindanları.* Bu məsalların hamisində qotu əmr mənası vardır. Qotu əmr ifadə edən cümlələr rəsmi

əmrlərdə, qararlarda, göstərişlərdə və sairədə daha çox işlənir. Herbi əmr və göstərişlər, bir qayda olaraq, belə cümlələr əsasında qurulur. Əmr cümlələrinin digər qismi istək, arzu bildirir; məs.:

*Gün o gün olsun ki, qurtarsın dava,
Dağlısan buludlar, açılsın hava.
Alınsın düşməndən intiqam, qisas.
Torpaq nəfəs alıb dincəlsin bir az.
Silinsin könüldən, ürəkdən ağrı,
Bir də tapdanmasın torpağın bağı.
Sağalsın yaralar, axmasın qanlar.
Sevinsin insanlar, gülsün insanlar!*

S.Rüstəmin "Gün o gün olsun ki..." şeirindən götürülmüş bu parçadakı bütün cümlələr istək, arzu bildirən əmr cümlələridir (ümumiyyətə, həmin şeir bütünlüklə belə cümlələr əsasında qurulmuşdur). Hərfi mənada götürükdə, bu cümlələrdə əmr mənəsi yoxdur, lakin buna baxmayaq, onlar yenə də əmr cümlələri hesab olunur, çünki onların grammatik formaları yuxarıda qeyd edilmiş qəti əmr bildirən cümlələrdən heç bir cəhətinə görə forqlənmir. S.Vurğunun "Muğan" poemasından götürülmüş aşağıdakı cümlələr də cənii xüsusiyyətə malikdir:

*Mənim yaratdığım bu sədə əsər
Sənin şöhrətinlə bir dastan olsun...
Bir zəmiyə dönsün hər kiçik sünbül;
Muğanda əkdiyim bu xirdəca gül
Qoy sanın əlinlə gülüstən olsun!..*

Əmr cümlələrinin bir qismi də xahiş, rica, müraciət bildirir; məs.: *Sən allah, ay Gülsüm bacı, mallar gələndə sən onları bir az yemə... (C.Cabbarlı); Biz bir iş üçün gəlməmişik, rica edirəm ki, tapşırınız yoldaşlarımı da buraxınlar (C.Cabbarlı).*

*Gördüyün, seçdiyin nöqsanları sən
Bağısla, oxucum... mümkünsə əgər...
Buyur, köməkçim ol, yapış əlimdən.*
(S.Vurğun)

*Ovçu, insaf eylə, keçmə bu düzdən!
O çöllər qızını ayurma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, –
Qıyma öz qanına boyana ceyran!*
(S.Vurğun)

Nəhayət, əmr cümlələri öyüd, nəsihət, məsləhət, təskinlik də bildirir; məs. *Şirin dillər səni addatmasın (Mir Cəlal); Fikir eləmə, oğul, iş igid başına galır (Mir Cəlal); Qardaşlar, narahat olmayınn, bu adam həmin söylədiyim Mirzə Rzadır (C.Cabbarlı); Şair, heç aldanma dünya varına; İnanma dünyanın etibarına; Savab gör, yaşılıq eylə (S.Vurğun).*

Bu ümumi məna növlərindən başqa, əmr cümlələrində bir sira digər məna incəlikləri də tapmaq olur; əmr cümlələri bir çox müxtəlif üslubi xüsusiyyətlərə də malikdir: *– Dövlət bəy, yalvarıram siza, bir da mənimlə görüşməyə can atmayımız. Qoy bu görüş son görüş olsun. Əgər bütün dediklərinizdə, azacıq da olsa, doğruluq varsa, əgar, doğrudan da, siz məni sevirsinizsə, məndən hamışlıq ayrılmır. Bir yerdə məni görsəniz, mənə yanışmayınız (C.Cabbarlı).* Bu cümlələrdə nə qəti hökm, nə də əmr cümlələri üçün yuxarıda sadaladığımız başqa mənalardır. Bu cümlələr aciz bir qadının yalvarışlarını ifade edir, lakin yeno də əmr cümlələridir.

Əmr cümlələrində bu müxtəlif məna forqlərini vermək üçün heç bir formal olamətdən istifadə edilmir. Bu mənalardır əmr cümləsinin işlədildiyi şəraitlə, metnle, münasibətlə bağlı olaraq meydana çıxır və həmin cəhətlərlə də müəyyənləşdirilir. Ona görə də eyni sözlərden ibarət olub, eyni şəkildə qurulmuş əmr cümlələri yerinə görə müxtəlif mənalardır ifadə edərək bir-birindən ayrıla bilir. Başqa sözə desək, bir əmr cümləsini yerinə görə qəti əmr ifadə edən cümlə mənasında işlədə bildiyimiz kimi, başqa mənalarda da işlədə bilirik. Buna görədik, əmr cümlələrindən ədəbi dilimizin bütün sahələrində, eləcə də adı danışqda geniş istifadə edilir.

* * *

Əmr cümlələrinin xəbərləri, əsasən, felin əmr forması ilə ifadə olunur. Bu, əmr cümlələrinin adı, lakin daha çox istifadə edilən formasıdır. Buna görə də felin əmr formasının xüsusiyyətləri, məna cəhətləri əmr cümlələrində də təzahür edir; məs.: *Sən də ana kimi*

öz bağına bas; Muğan torpağının ağı günlerini (S.Vurğun); Bu saat hər kas öz yerinə gedib işe başlasın! (Ə.Vəliyev); Təhqiqat üçün komissiya seçilsin, yüngül tərbiyəvi cəza verilsin, töhmət olunsun (Mir Cəlal); Baxşı, yox, Baxşı... Məni burada qoyma.. Məni də özünlə Bakıya apar (C.Cabbarlı).

Əmr cümleləri müxtəliif şəxslərə yönəldilə biler. Yəni bu cümlelərin təhrif obyekti həm birinci, həm ikinci, həm də üçüncü şəxslər ola bilər. Lakin əmrin mənə və xüsusiyyətləri bütün şəxslərdə eyni olmur. Əmr daha çox ikinci şəxse – qarşıda durana, dinişayıcıyi edilir. Buna görə də əmr cümlelerinin xəberləri çox vaxt ikinci şəxse aid olur; məs.: *Bura bax, qonşu, sən zəhmət çək, bir az da damış* (C.Cabbarlı); *Gözlərin dolmasın, ey nazlı pəri; Boş yerə yapışma o dalğalarдан* (S.Vurğun); *İki qardaşın arasına qan saldığını fikirləş, bir xəcalatını çək!* (Ə.Vəliyev); *Ay qonşular, bundan da muğayat olun* (Mir Cəlal); *Kürələri yenidən alışdırın, dəmərləri qızdırın, çəkiciləri uca qaldırın* (Mir Cəlal).

Bunlar əmrin ən konkret formasıdır. Burada fikir obyekti birbaşa çatdırılır. Xəbəri üçüncü şəxslə ifadə olunan əmr cümlelərində isə belə deyildir. Bu cümlelərdə əmr obyekti həmsöhbət kimi qeyd edilmir, o, üçüncü şəxs kimi nəzərdə tutulur; məs.: *Təhqiqat üçün komissiya seçilsin, yüngül tərbiyəvi cəza verilsin, töhmət olunsun* (Mir Cəlal); *Təvəqə edirəm, münəvvərlərimiz məni diqqət ilə exitsinlər* (Mir Cəlal); *Mən təklif edirəm ki, fədailərin çox hissəsi silahları alıb dağlara çıxaraq, "Şahi istəmirik, məşrutə istəyirik" deyib təhdid etsinlər. Az bir hissəmiz də "Rədd olsun məşrutə, padşah Allahın kölgəsidir" deyib onlara qarşı çıxın* (C.Cabbarlı); *Bəli, buyursunlar* (C.Cabbarlı).

Qoy baş aysın mənə çöllər...
Qoy arxamca bütün ellər
Alqış desin hünərimə.
(S.Vurğun)

Əmr və qərarlardada əmr cümlesiinin bu tipindən daha çox istifadə edilir və onların xəbərləri, adətən, felin məchul növündə olur.

Əmr cümlelerinin xəbərləri birinci şəxslə ifadə edildikdə vəziyyət tamamilə başqa şəkil alır. Hətta burada birinci şəxsin tək və cəminin də bir-birindən ayırmak lazımlı galır. Əmr cümlesiinin xəbəri birinci şəxsin təkinə aid olanda, sözün əsil mənasında, əmr aradan

çixır, həm də yalnız əmr mənəsi deyil, əmr cümlesiə aid bir sıra başqa mənalar da aradan çıxır. Bu da təbiiidir: adam öz-özünə əmr edə bilməz, öz-özündən xahiş edə bilməz və s. Burada yalnız arzu, istək mənəsi qalır; məs.: *İndi xəbər verim oxucuma mən; Xəyalı küsdürən bir faciadən* (S.Vurğun); *Mən də bu evdə gizlənib elə bunlara qulaq asım* (C.Cabbarlı); *Gəl səni beş dəqiqəliyə ora göndərəm* (C.Cabbarlı); *Qulaq ver, ondan sənə bir şey söyləyim* (C.Cabbarlı).

*Deyirəm ki, qanadını gərəndə hicran,
Birləşdirim ayrı düşmüş dost əllərini;
Həsrət çəkən sevgiliilər qovuşan zaman
Şərə düzüm bu vüsalın əməllərini.*
(S.Vurğun)

*Deyin, gülün, əl də çalın, heç qismayın səsinizi.
Gülər görün, oynar görün, xoşbəxt görün hər vaxt sizi!..*
(S.Vurğun)

Xəbəri birinci şəxsin cəminə aid əmr cümlelərində isə əmr cümlesi xəs olan bütün mənalar qalır. Bu da onunla bağlıdır ki, burada danışınan, təhrif edən özündən başqa şəxslər, yeni əlavə təhrif obyektləri də iştirak edir. Burada bir cəhət xüsusi olaraq nəzərə çarpır: belə cümlelərdə birinci şəxs həm təhrif edən, həm də təhrif olunanlardan biri kimi özünü göstərir. Lakin burada əmr cümlelərinin həmin mənələri çox zoifləyir; məs.: *Gedək, buradan gedək* (Mir Cəlal); *Bahadır bay, gedək içəri* (C.Cabbarlı); *Paşa, onda bir yerde gedək* (C.Cabbarlı); *Çal, barı son görüşdə keçmişin xatiratı ilə ruhlanıb yola düşək* (C.Cabbarlı); *Gəl toyumuz barasında niyyət eyləyək, gedək bayira, qulaq asaqq...* (C.Cabbarlı).

*İndi yanumca gəl, yapış olımdən,
Bir Muğan qızına müsəfir gedək.
Gözəl bir aləmi ziyanat edək...*
(S.Vurğun)

*Bülbül! Səhər-səhər qonaq budağa,
Günəşin eşqinə bir dastan qoşaq!
Ötək bağçamızda dodaq-dodağa...*
(S.Vurğun)

Əmr cümlelərinin xəbərləri bəzən felin başqa formaları ilə də ifadə olunur. Bu formalar içərisində felin vacib forması daha faal çıxış edir. Xəbəri felin vacib forması ilə ifadə olunan cümlelər, ümumiyyətlə, işin vacibliyini bildirdiyi kimi, əmr möqamında işlənərək əmr mənası da ifadə edə bilir; məs.: *Artıq dilləri silaha, sözləri gülləyə dəyişmali* (C.Cabbarlı); *Bu gündən etibarən bu məsələ əbədilik olaraq bitməlidir* (C.Cabbarlı); *Zülmdən qorxmamalı, qaçmamalı, Allah deyə hückum etməli* (C.Cabbarlı); *Bu saat bütün polis səfərbəriyə alınmalıdır, yiğincalarla dağılmalı, zabastovkaçılarından bir nəşərinin ayağı yerdə qalan mədənlərə toxuna bilməməlidir.* Bu saat axın saxlanımlıdır (C.Cabbarlı).

Xəbəri felin arzu-iltizam, bacarıq formaları ilə ifadə olunan cümleləri də bəzən əmr məqsədi ilə işlətmək olur; məs.: *Rica edirəm, vaxt az olduğu üçün yalnız Mirzə Rzanın mətanət və sədaqəti xüsusunda söyləyəsiniz* (C.Cabbarlı); *Qardaşlar, rica edirəm, etidalinizi qeyb etməyəsiniz* (C.Cabbarlı); *Artıq mən siz saxlamıram, buyura bilərsiniz* (C.Cabbarlı); *Siz gedə bilərsiniz* (C.Cabbarlı). Bu cümlelərin xəbərləri kimi çıkış eden və felin arzu-iltizam, bacarıq formalarında olan söyləyəsiniz, qeyb etməyəsiniz, buyura bilərsiniz, gedə bilərsiniz fellərini, həmin cümlelərdə oləvə heç bir məna və qrammatik deyişiklik etmədən felin əmr formasına çevirmek mümkündür; məs.: *Rica edirəm, vaxt az olduğu üçün yalnız Mirzə Rzanın mətanət və sədaqəti xüsusunda söyləyin. Qardaşlar, rica edirəm, etidalinizi qeyb etməyin.* Lakin bunsuz da həmin cümlelər təhrikedici xarakter daşıyır və onların ilk variantlarını da əmr cümleləri hesab etmək olar.

Xəbəri felin xəbər forması ilə ifadə olunan cümlelər də yerinə gərə əmr cümlesi kimi işlənə bilir; məs.: *Sənə bir saat vaxt verirəm. Bir dəqiqə də vaxt itirmədən gedirsən həmin yerə, – orada kimlərin yaşadığı haqqında ətraflı məlumat toplayıb geri qayıdarsan. Səni izleyən olsa, ona qarşı atəş açarsan.*

Xəbəri felin əmr forması ilə deyil, felin başqa formaları ilə ifadə olunan cümlelərin əmr cümlesi kimi işlənib-islənməməsini müəyyənləşdirmək üçün həmin cümlelərin hansı məqsədlə işlədildiyinə diqqat yetirmək lazımdır. Bunun üçün iso o cumlələrin daxil olduğu mətni, onların əlaqədar olduğu başqa cumlələri, işlədildiyi şəraiti nəzərdən keçirmək lazım gelir. Çünkü belə cümlelər əslində əmr cumlələri deyil, nəqli cumlələr olub, müəyyən şəraitdə əmr cümlesi

sinə çevirilir. Həm də bunların əmr mənası ifadə edərək əmr cümlesi kimi işlədilməsi birbaşa deyil, dolayısı ilə olur. Zahirən bu cümlelərin heç biri əmr cümlosuna oxşarır.

Bəzən əmr cümleləri məsədlərdən və məsədə tərkiblərdən, yəni məsədə-cümələrdən ibarət olur. Məsələn, C.Cabbarının “1905-ci ildə” pycindən götürülmüş bu mukalimədə belə əmr cümlelərin dən istifadə edilmişdir:

Polismeyster. *Volodini buraxmag?*

Qubernator. *Buraxmaq!*

Polismeyster. *Elədir ki var, general hazırlırları. Bu doğru əmrdir, çünki onun nüfuzu çox böyükdür.*

Qubernator. *Buraxmaq və sabahdan gec olmayıaraq onu və Əsriyanı mənə təslim etmək!*

Yənə həmin əsərdə qubernator məsədə-cümələdən istifadə edərək əmr verir: *Dəstənin başında kim durur? Eyvaz Əsriyan! Bu saat həbs etmək!*

Əmrin əsas xüsusiyyətlərindən biri onun qısalıq tələb etməsidir. Bununla əlaqədar olaraq, qotı əmr ifadə edən cümlelər bir sıra hallarda ixtisas edilmiş şəkildə olur və bunun nəticəsində, fel olmayan, başqa nitq hissələrinə mənsub olan ayrı-ayrı sözlər və birləşmələr də əmr cümlesi əmələ gətirə bilir. Məsələn, C.Cabbarının “Nostreddin şah” pycində şah qulama *Sitarəni!* – deyə əmr verir. Burada *Sitarəni* bir sözdən – isimdən ibarət əmr cümlesidir. Yaxud yənə həmin əsərdə şah *Sakit olun* mənasında *Sakit!* – deyə əmr edir. Burada əmr cümlesi yənə de bir sözdən – sıfıldən ibarətdir. Yaxud başqa bir misal: *Polkovnik, onu buraxın. Yoldaşlarını elə bu gecə birbaş dusṭaşa* (C.Cabbarlı). Bu cümədə feli xəbəri olmayan əmr cümlesidir. Hərbi əmr formaları da adəton belə qısa, azsözlü yarımcıq cümlelərdən, söz-cümələrdən ibarət olur; məs.: *Farağat! Azad! İrəli! Arxamca!* Birinci böyük bir addım sağa, üçüncü böyük bir addım sola, dördüncü böyük iki addım sola, addımla arş.

Əmr cümlelərinə müəyyən mənə incəlikleri əmələ getirmək üçün ədatlardan istifadə edilir; məs.: *Gəl inad göstərmə eşqinə qarşı...* (S.Vurğun); *Salam söyləyək gəl əsan yellərə; Aparsın qoy onu uzaq ellərə* (S.Rüstəm); *Di gəl durnalara bir şeir deyək* (S.Vurğun); *Cox gözəl, Vaqifi çağırın görək* (S.Vurğun); *Ona tapşırın tənbəllik etməsin ha!* (Y.Sirvan).

Əmr cümlelerinin əmələ gəlməsində bu ədatların heç bir ciddi rolü yoxdur. Əmr cümleleri onlardan asılı olmayaraq əmələ gəlir və işlenir. Lakin bu ədatlar əmr cümlelerinde müəyyən münasibətlər ifadə edir, əmr cümlelerindəki mənəni qüvvətləndirir, təkidlə edir. Ona görə də ədatla işlənən əmr cümleleri ədatsız işlənən əmr cümlelerindən fərqlənir. Bunu nəzərə alaraq, dilçilik ədəbiyyatında bəzən bu cəhətdən əmr cümlelerini ədatlı və ədatsız əmr cümleleri deyə iki yerə ayıırlar.

NIDA CÜMLƏSİ

Nida cümleleri hiss, həyəcan bildiren cümlə növü kimi qeyd edilir; məs.: *Ay haray, köməyə gəlin, taxtabənd uçuldù, adamlar qaldı altında!* (C.Cabbarlı); *Ada, Yaşar, Yaşar, Toğrul, Nürsət...* Buraya gəlin, tutmuşam! Evimizi yuxdu zəlim oğlu... Su basdı alımı... Bura gəlin!.. (C.Cabbarlı); *Nə çoxdur Qarabağda gözəl qız!* (Ə.Vəliyev).

Nida cümleleri nəqli cümlelerin, sual və əmr cümlelerinin əsasında yaranır. Bu cümlə növləri müəyyən şəraitdə, yeni xüsusiyyətlər kəsb edərək nida cümləsinə çevrilə bilir; məs.:

Vah!.. Bu imiş dərsi-üsuli-cədid?!
Yo...x! Yo...x! Oğul, məktəbi-üsyandyı bu!
Molla deyil bundakı təlim edən!
Əlhəzər et, bir yeni şeytəndi bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!

(M.Ə.Sabir)

Bu nida cümleleri nəqli (*Yo...x! Yo...x! Oğul, məktəbi-üsyandyı bu!* *Molla deyil bundakı təlim edən!.. bir yeni şeytəndi bu!.. baş-ayaq qandı bu!..), əmr (*Əlhəzər et.. Dur qaçaq, oğlum...*) və sual (*Vah!.. Bu imiş dərsi-üsuli-cədid?!*) cümlələrinin hiss, həyəcanla deyilməsi nəticəsində əmələ gəlmüşdür. Nida cümleleri hansı cümlə növündən əmələ gəlirsə (nəqli, sual, əmr), həmin cümələ növünün ümumi xüsusiyyətlərini müəyyən dərcədə özündə saxlayır. Əvvəlki cümlə növünün xüsusiyyətini saxladığına görədir ki, sual cümlelərindən əmələ gələn nida cümlelerinin sonunda bir çox hallarda hər*

iki cümlə növüne (sual və nida cümlelerine) məxsus xüsusiyyətləri əks etdirən işaretlər (sual və nida işaretləri) eyni zamanda işlədilir. Məsələn, *Sual qopdu hər ürəkdən: - Şair, na tez qocaldın sən?!* (S.Vurğun); *Kim istəməz çarşışmağı sırtınalarla?!* (S.Vurğun).

Nida cümleləri həm danişanın emosional duygu və həyəcanlarını, həm də onun başqa şəxs və oşyalara olan emosional-əqli münasibətlərini ifadə edə bilir. Nida cümleləri inam, inamsızlıq, heyrat, təcəcüb, şübhə, istehza, nifrat, etinaslılıq, qorxu, vahim, qəzəb, hirs, kin, sevinc, mərhəmət, məhrəbənlilik, rəhm, qəm, kədər, qüssə və s. kimi hissə halları ifadə etmək xüsusiyyətinə malikdir. Bu hissə hallarla yaxından bağlılıq və onları ifadə etmək xüsusiyyəti nida cümlelərinə növbənən ayıran əsas cəhətlərdəndir. Məsələn, S.Vurğunun "Vaqif" pyesindən götürülmüş aşağıdakı nida cümlelərinə bu cəhətdən nəzər yetirmək kifayətdir: *Aman! Bu olmasın Vaqifin səsi! Of.. dostum, qardaşım, xoş buyurmusan; Səndə dağ havası duyuram, inan! Qonağı, qonağı – qonağa bir bax; Hər yoldan ötəni başa çıxardaq! Kişi, bu nə işdir?! Küsüb getdi xan?! Ah mənsab... Ah şöhrət... yaranmasaydin! Aman! Ayaqladı müqəddəs dini; Bu tanrı düşməni, vətən xain! Nələr gördün, aman, Vaqif! Nə qansızmış zaman, Vaqif! Nə gözəl də boyu var! İtil gözlərimdən, bivaşa yarım! Aha! Cürətə bax, cəsarətə bax!*

Bu nida cümleləri mənənə incəliklərinə, emosional münasibət ifadə etmələrinə, intonasiyalarına görə bir-birindən fərqlənir; məsələn, əgər *Of.. dostum, qardaşım, xoş buyurmusan; Səndə dağ havası duyuram, inan!* cümlelərində sevinc, məhrəbənlilik kimi hissə hallar ifadə edilirse; *Qonağı, qonağı – qonağa bir bax;* *Hər yoldan ötəni başa çıxardaq!* cümlelərində kin, qəzəb, hirs kimi hissə hallar ifadə edilmişdir. Yaxud: *Nələr gördün, aman, Vaqif! Nə qansızmış zaman, Vaqif!* cümlelərində təessüf, mərhəmət, eyni zamanda qəm, kədər; *Aman! Bu olmasın Vaqifin səsi!* cümlosunda heyrat və eyni zamanda sevinc kimi hissə hallar ifadə edilir; *Kişi, bu nə işdir?! Küsüb getdi xan?!* cümlelərində təessüf, kinaya qarışq istehza ifadə edilir.

Ədəbi dilin başqa əslublarına nisbətən, məsələn, deyək ki, elmi dilə nisbətən bədii dildə nida cümlelərindən daha çox istifadə edilir. Nida cümleleri, xüsusi, yüksək pafoslu, romantik əsərlərdə, seirdə, dram əsərlərində olduqca çox işlədir. Adı tosviri xarakter daşıyan əsərlərde – roman, povest və hekayələrdə belə cümlelər nisbətən az işlənir.

Nida cümlelerinin emələ gəlməsi, əsasən, onların mənasından aslı olub, yuxarıda sadaladığımız emosional mənalarla bağlı olan intonasiya ilə meydana çıxır. Lakin nida cümlelerinin emələ gəlməsində bəzi başqa vasitələrdən de istifadə edilir. Bu vasitələrdən biri sual əvəzlikləridir. Sual əvəzlikləri öz əsil mənalarında sual məqsədi ilə sual cümlelerində işlədir. Lakin onlar bəzən öz mənalarından konara çıxaraq, nida cümləsinə məxsus emosional mənalar ifade etmək xüsusiyəti kəsb edir; məs.: *Bu qərib manzərə nə qədər acı!* (S.Vurğun); *Səni duyan könlüm nə baxtıyardı!* (S.Vurğun); *Yoldaş Karim, görürsənmi, gözəllik adamın başına nə bəla gətirir!* (Mir Cəlal); *Artıq qanın devil qara; O gün hara, bu gün hara!* (S.Rüstəm).

Nida cümlelerinin emələ gəlməsinə kömək edən vasitələrdən biri de nidalardır. Bunlar nida cümlelerinin emosionallığını, təsir qüvvəsini artırır, onların mənalarının müəyyənleşməsinə kömək edir. Nidalar, bir qayda olaraq, nida cümlelərdən istifadə edilir. Ona görə de nidalar bu cümlelerin əsas əlamətlərindən sayılır. Nida cümləsinin mənəsi bir sira hallarda orada işlədilənnidən çox asılı olur. Nida cümləsinin adı da onun nidalarla bu qədər yaxın mənə əlaqəsində olması ilə bağlıdır; məs.: *A h, yənə Sitara xatirə düşdü?* (C.Cabbarlı); *Ox, o fəlakəlli gecə olmasayıd!*.. (C.Cabbarlı); *Of, məni titrədi sonin gözlərin; Göz yaşı görməsin ala gözlərin; Boy, tərsliyə bax!* (S.Vurğun); *Aman!.. Bağrım başı od tutdu, aman...* (S.Vurğun).

Nida cümlelerinin emələ gəlməsində bəzən sual əvəzlikləri ilə nidalar eyni zamanda iştirak edir; məs.: *Ax!.. Necə kef çəkməli əyyam id!*; *Onda ki övladı-vatan xam id!* (M.Ə.Sabir); Ah, nə qədər mehribandır bu xoşbəxt sehər! (S.Vurğun); *Vay, vay! Nə yaman müşküla düşdü işim, Allah!* (M.Ə.Sabir); *Heyhat! Ah... İnsafsız, gözəllər nə qədər insafsız olurmuş!* (Mir Cəlal).

Nida cümlelerinin emələ gəlməsində xitabların da müəyyən rolü vardır. Xitab nida cümleleri üçün nə formal əlamət, nə də onların emələ gəlməsi üçün bir vasita hesab edilir. Lakin xitablar bəzən əsil mənasında müraciət üçün deyil, bədii vasita kimi işlədirilir və nida cümləsinin emələ gəlməsinə kömək edir. Belə hallarda xitablar tez-tez təkrarlanır, müxtəlif xitablar sadalanır, çox vaxt ey sözü ilə müəşəyi edilir; məs.:

*Gəl öpüm üzündən, nazlı sevgilim,
Ey mənim səhbətli, sazlı sevgilim!*
(S.Rüstəm)

*Qaranlıq gecədə səni gözləyib,
Durmağdan yoruldum, ey dan ulduzu!
Uzaq üfüqlərə göz gözdirməkdən
Az gala kor oldum, ey dan ulduzu!*

(C.Cabbarlı)

Nida cümlelerinin emələ gəlməsində cümlədə sözlərin təkrarının da əhəmiyyəti vardır. Məlumudur ki, təkrar bir sira hallarda ifadəni qüvvətləndirmək üçün işlənir. Sözlərin bu mənədə təkrarı cümləyə emosionallıq verir, onun nisbətən yüksək intonasiya ilə deyilməsinə səbəb olur və beləliklə də, nida cümləsinə məxsus xüsusiyətlər meydana çıxır; məs.: *Bu eva, bu eva, tez bu evə keç!* (C.Cabbarlı); *Qalx, qalx, düşkün dünya!* (C.Cabbarlı).

*Üşyançı ol, üşyançı ol, üşyançı, amandır!
Şərqiñ o qızıl qəndili sönmüş, onu yandır!
Dur, ağlama, sil gözlerinin yaşını, tap can:
Üşyan yarat, üşyan yarat, üşyan yarat, üşyan!
Zəncirləri qırmaq, o böyük haqq yolu tapmaq
Üşyanlaşdır, üşyanlaşdır, üşyanlaşdır ancaq!*

(S.Rüstəm)

Bütün bu deyilən vasitələr nida cümlelerində intonasiya ilə yanaşı çıxış edir.

Nida cümlelerinin bir hissəsi də təbrik, alqış, sağlıq söylemək, istək, arzu kimi mənalar ifadə edən cümlələrdən ibarət olur; məs.: *Alqış galacayıñ qəhrəmanına!* (S.Vurğun); *Sağ ol, vətən oğlu! Sağ ol, qardaşım!* (S.Vurğun); *Yaşasın qardaş olan insanlar!* (S.Vurğun); *Qoca Şərqiñ Nərimani var olsun!* (Mir Cəlal); *Yaşasın Səttar xan inqilabi!* (Mir Cəlal); *Rübabənin ürəyindən bir arzu keçdi: Tramvaylar kimi gurultulu bir hərəkət bizi həmişəlik Gəldiyevlərdən ayırt saydı!*.. (Mir Cəlal); *Ay ana, nə olaydı, həmişə yanında olaydın!* (Mir Cəlal).

SADƏ CÜMLƏ SİNTAKSİSİ

CÜMLƏ ÜZVLƏRİ

Cümle bir-birindən fərqli mənə və vəzifəyə malik müxtəlif mövqeli sözlərdən düzəlir ki, bunlara cümle üzvləri deyilir.

Lügəvi mənəna və qrammatik şəkli malik hər bir söz və ya söz birləşməsi cümle üzvü ola bilər. Cümle üzvlərdən bozılıları cümləni quruluş cəhətdən yaratmaqdə və bitmiş bir fikri ifadə etməkdə ən zəruri və həllədici əhəmiyyətə malikdirse, digərləri bunları izah etməyə, aydınlaşdırmağa, mənalarını tamamlamağa xidmet edir. Bunnardan birincilər baş üzvlər, ikincilər isə ikinci dərəcəli üzvlər adlanır. Məsələn, *Bu şagird dünənki tapşırığı düzgün yazımışdır* cümləsində *şagird* və *yazmışdır* sözləri bunları aydınlaşdırıran *bu*, *tapşırığı*, *düzgün*, *dünənki* sözləri olmadan quruluş cəhətdən cümləni emələ getirir və bitmiş bir fikir ifadə edir (*Şagird yazmışdır*). Aydınlaşdırıcı sözlərin – üzvlərin özləri do basqa-basqa mənə və vəzifəyə, həmçinin mövqeyə malikdir. Məsələn, *bu sözü şagird sözünü* (mübtədanı), *dünənki sözü tapşırığı* sözünü (tamamlığı), *düzgün* sözü (terzi-hərokət zərfliyi) *yazmışdır* sözünü (xəbori) aydınlaşdırıldıqdan və aydınlaşdırılan sözlərsiz (baş üzvlərsiz) düşünülmədiyindən və ya onlarsız müstəqil şəkildə işlənədiyindən asılı üzvlər adlanır.

Cümle üzvləri özlərinin mənalarına, vəzifələrinə və mövqelərinə görə baş və ikinci dərəcəli üzvlər adı altında aşağıdakı şəkildə qruplaşdırılır:

Baş üzvlər: mübtəda və xəbor.

İkinci dərəcəli üzvlər: tamamlıq, toyin və zərflik.

Cümle üzvləri müxtəlif vəzifəyə malik olmalarına baxmayaraq, bir-biri ilə six qrammatik (sintaktik) əlaqədə: tabeeditci və ya tabe mövqeyində olub, mənaca tam bir vahid olan cümlələri yaradır.

BAŞ ÜZVLƏR

Cümlənin baş üzvləri mənə və qrammatik cəhətdən cümlənin əsasını təşkil edir və xəbor mübtədaya predikativ əlaqə vasitəsilə bağlanır.

Mübtəda

Mübtəda cüttərkibli cümlənin elə bir baş üzvüdür ki, qrammatik cəhətdən cümlənin digər üzvlərindən asılı olmayıb, adlıq halda olub, olaməti (hərokət, hal-voziyyət, xasso, keyfiyyət) xəbərdə müyyəyen olunan əşyani (bu sözün geniş mənasında) bildirir. Mübtəda *kim*, *nə* və *hərə* suallarından birinə cavab olur; məs.:
Uşaqqاقىر; Mən oxuyuram; Quşlar uçur; Hava qaralır; Qohrəmanlar ölmürلər; Çoxu piyada gəlir; Bura çox mənzərlidir; Qohrəmanlıq cəsarət tələb edir; Yay çox isti keçir; Beş üçündən çoxdur və s.

Mübtədədə əşya anlayışı geniş olub, xəbərdəki olamətin daşıyıcı kimi çıxış etməklə, qrammatik əşyalıq mənasına malik müxtəlif (lügəvi mənalı) sözlərə – şəxs (insan), başqa canlı və cansız əşya, hadisə və möshum, cələcə də məkan və s. bildirən söz, söz birləşmələri ilə ifadə olunur.

Mübtədanın adlıq halda ifadə etdiyi əşya tamamlıqların ifadə etdiyi əşyadan (müstəqim və ya qeyri-müstəqim obyektlər) fərqli olaraq, özünü müstəqil və feal göstərir; cümlədə fail (subyekt) kimi çıxış edir.

Beləliklə, adlar özünün əsil formasında, başqa sözlə, adlıq (əsas) halda işləndikdə öz ilkin əşya mənasını və ya sonradan əldə etdiyi substantivliyi – əşyahıtı saxladıqda mübtəda olduğu kimi (məsələn: *Dəş tikinti materialıdır; Sən tək gəzəl yoxdur cümlə cahanda...* (M.P.Vaqif), başqa bir isimden əvvəl gələn attributivləşdikdə və ya ilkin attributivliyini saxladıqda toyin (məsələn: *Dəş divar çox uca idı; Yuxarı otaq daha səliqəli idi; Gözəl qamat, gözəl gərdən, gözəl üz; Gözəl olmaz sən tək olsa gözəl yüz* (M.P.Vaqif)), hər hansı bir feldən əvvəl hərokətin təsirinə məruz qalan əşya kimi çıxış etdikdə tamamlıq (məsələn, *Arabalar tikintiyə dəş daşıyırlar*), adverbiallaşdırıqda isə zərflik olur (məsələn: *Uşaqlar yuxarı qaçdır; Gözəl durub, gözəl gəzib, gözəl bax...* (M.P.Vaqif)).

Türk dillərində, o cümləden Azərbaycan dilində fellər, həmçinin adlar xəber olarkən daşıdları qrammatik olamət vasitəsilə subyekt (şəxs) bildirdiklərinə görə çox zaman cümlədə subyekti müstəqil sözlu ifadəsinə – mübtədaya ehtiyac olmur; məs.: *Mən uşaqlıqda həmişə gəy gurultusundan qorxardım* (İ.Əfəndiyev); *Uşaqlıqda həmişə gəy gurultusundan qorxardım; Sən nə qədər böyük məxluqsanmış!.. O mənə nə*

ısa demək istəyirdi (İ.Əfəndiyev); *Mənə nə işə demək istəyirdi*; *Çay içəndən sonra onlar bərabər məktəbə getdilər* (Ə.Məmmədxanlı); *Çay içəndən sonra bərabər məktəbə getdilər və s.*

Şəxs evezlikləri ilə ifadə olunan mübtədalar aşağıdakı hallarda buraxılır:

1) Üzərinə mənətiq vurğu düşdükde:

Elxan. Çixilacaq bir yol varsa, bari sən qaç, qurtar (C.Cabbarlı); *Şəkil çəkməyi mənə o öyrətməmişdir.*

2) Özündən sonra ki ədati və ya *da*, *də* bağlayıcıları işləndikdə:

Mən ki damdan, bacadan baxmaz idim; Su kimi hər tərəfə axmaz idim (M.Ə.Sabir); *Aqşin. O da mənimlə danışmaq istəmədi* (C.Cabbarlı).

3) Həmcins olduqla:

Nadir. Qardaşlarım, yoldaşlarım, indi biz, bizim ailəmiz, bəlkə, siz də təhlükə qarşısındayq (C.Cabbarlı); *Mən və Qiyas bu məsələni lazımi təşkilatlar qarşısında rəsmi şəkildə qaldıracağq* (Ə.Abbasquliyev).

4) Yarımçıq cümlədən ibarət olduqla:

– *Tumurcuqlarını kim yolub?*

– *Mən* (Mir Cəlal).

Altunbay. Arada kim qaldi? Sən və qızmar odlar! (C.Cabbarlı).

5) Ziddiyət əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissəsi olan sada cümlələrin mübtədasi olduqla:

Elxan. Neçin o zəngindir, mən bir köləyəm (C.Cabbarlı); *Əvvəlcə onlar məlaşdı, sonra biz banlaştıq* (Y.V.Çəmənzəminli); *Elxan!* *Bu, qarışqalar kimi ayaq altına tökülen insan cəsədləri, bu allər, bu ayaglar, bu kallələr, bu sümüklər, bunlar, bunlar da deyir lailahə illahillah, yalnız mən demirəm* (C.Cabbarlı); *hesab edilmək, zənn edilmək, sayılmaq, elan edilmək, təyin edilmək* kimi möchul (passiv) fellor cümlənin xəbəri olduqla, həmin cümlədə iki mübtədə iştirak edir¹.

Düşmənini düşmən hesab etməyəni dost bilma, elə adam tanış adlanar, dost sayılmaz ("Qabusname"); *Bu kitab bütün yaxşıtlıqların mənbəyi, bütün elmlərin məxəzi, xeyir və mənfaət xəzinəsi, hikmət açarı hesab edilir* ("Kəlilə və Dimnə"); *Bu sülalənin hökmdarları*

Şirvanşahlar adlanırdalar ("Azərbaycan tarixi"), *Azərbaycan zəbt edilindən sonra torpaqların və suvarma sularının çox hissəsi xilafətin mülliyyəti elan olundu* ("Azərbaycan tarixi"); *Bugatay bütün güvəvlərə sərkərdə təyin olundu* (Y.V.Çəmənzəminli), və s.

* * *

Mübtədə insan məfhumu ifadə etdikdə *kim* sualına cavab olur; məs.:

Axşamüstü mən bu əhvalati Quluya söylədim (İ.Əfəndiyev); *Biz bugünkü səadətimizə çıçaklı yollarla gəlib çıxmadiq* (Ə.Məmmədxanlı); *Onlar yavaş-yavaş danışıldılar* (M.İbrahimov); *Mən özüm onu tutub buraya göndərmişəm* (M.İbrahimov); *Uzun geyimli və saçlarının uclarından gümüş parçaları sallanan qızlar yürüyüşərək itləri qovdular* (Y.V.Çəmənzəminli); *Hacı Qara. Heydər bəy doğru deyir* (M.F.Axundzadə).

Mübtədə insandan başqa, digər canlı və cansız varlıqları ifadə etdikdə *nə* sualına cavab olur; məs.:

Atlar kişiñir, inəklər böyür, qoyunlar məlaşirdi (Y.V.Çəmənzəminli); *Qışlar uçdu əskidi; Vay, səsləri kəsildi* (A.Səhət); *Çıxır dağ döşünə körpə qızular; Tərlanın səsini əks edir sular* (S.Vurğun); *Qar qurşaqdan yuxarı idi* (M.Süleymanov); *İlhəm təbiətin baxş etdiyi bir imtiyazdır* (Y.V.Çəmənzəminli); *Xala, bu təsadüf nə qəribə seydir?* (Ə.Məmmədxanlı); *Oxumaq bütün gəncərin vəzifəsidir* və s.

Mübtədə məkan anlayışı ifadə etdikdə *həra* sualına cavab olur; məs.:

İsfahan bir şəhərdir, hər kəs öz vəkili (Məsəl); *Azərbaycan canubda Xəzər sahilində Qafqaz sira dağlarının o tayında gözəl bir ölkədir* (Ə.Məmmədxanlı); *Nə üçünsə ürəymə dammışdı ki, orə Muradgilin kəandidir* (İ.Əfəndiyev); *Bura sizin evinizdir, man da sizin sahibinizəm* (Ə.Məmmədxanlı); *Abxaziya ölkəsi çox gözəl və mənzərəli dağlar qoynunda yerləşmişdir.*

Lügəvi suali *nə* və eləcə də *həra* olan sözlər mübtədə olarkən şəxsləndikdə, yəni insan məfhumu ifadə etdikdə *kim* sualını tələb edir; məs.:

Dedi bir gün qarışqaya mıl çək: – Sən zirəksən və ya ki mən zirək? (A.Səhət); *Alma edər idи yüz təfəxür; Əmrud özünü qıldı*

¹ Həmin fellorun məlumat növü (*hesab etmək, saymaq* kimi iki vasitəsiz tamamlıq tələb edir (bax: "Vasitəsiz tamamlıq" bölməsinə).

zahir (Füzuli); *Tülkü dedi*: – *Çox sağ ol, ey qurd lələ; Boş damışqdan nə yetər hasılə* (A.Səhhət); *Əlqıssə ki, bustanda qavun; Vəsf etdi özünü həddən əzfuz* (Füzuli); *Danışır Bakı*.

Lügəvi suali kim və eləcə də *hara* olan sözlər məchul növ feli xəberlərlər əlaqədə mübtəda olarkən məntiqi obyekti bildirir və *nə* sualını teləb edir; məs.:
Şəhərə xeyli qoşun toplanmışdı; Xam torpaqlarda gənclər tarəfindən onlarla şəhər və qəsəbə salınmış, kolxoz və sovxoza taşkil edilmişdir.

Mübtədanın ifadə vasitələri. Mübtəda isim, şəxs əvezliyi, təyini söz birləşməsi və məsələ tərkibi ilə, həmçinin substantivləşən digər nitq hissəsi və söz birləşməsi ilə, eləcə də bunları əvəz edə bilən sual əvezlikləri ilə ifadə olunur.

Substantivləşmə prosesində bir nitq hissəsi ismin morfoloji olamətlərini (kəmiyyət, mənsubiyət və hal şəkilciliyi) qəbul etməklə əşyalı məzmunu əldə edib, ismin sintaktik vəzifəsində çıxış edir. Substantivləşmə həm daimi (məs.: *gənc, qoca, dost, düşmən, qəhrəman* və s.), həm də müvəqqəti olur (məs.: *qızımız, aqlar, 26-lar* və s.) və hər iki halda əlamət və onun aid olduğunu əşya birləşərək öz təzahürünü əlamət bildirən sözdə tapır; məs.:

Gənc oğlan biza yaxınlaşdı – Gənc biza yaxınlaşdı; Gözəl qızlar hər axşam bu bulağa suya gələrdilər – Gözəllər hər axşam bu bulağa suya gələrdilər.

Bələliklə, mübtəda ya bilavasitə, ya da bilvasitə (substantivləşərək) əşya bildirən müxtəlif nitq hissəsi və söz birləşmələri ilə ifadə olunur.

Mübtədalar, əsasən, nitq hissələrindən isim, əvezlik, məsələ, sıfat, say və zərflə (yer zərfi ilə) ifadə olunur.

İsimlə ifadə olunan mübtədalar. Mübtəda, əsasən, isimlə ifadə olunur. Bu isə ismin ən səciyyəvi xüsusiyyətdən – şəkilcisi (adlıq hal) formada əşya ifadə etməsindən irəli gəlir.

Mübtəda ismin bütün növləri ilə (xüsusi və ümumi, konkret və mücerred, tak və topluluq bildirən və s.) ifadə olunur. Bu zaman mübtədalardan insan məfhumu ifadə eləni *kim*, başqa canlı və cansız əşyaları ifadə edəni *nə*, məkan anlayışı ifadə edəni isə *hara* sualına cavab olur; məs.:

Kəbusəy bizdən əvvəl oraya gəlməşdi (Y.V.Çəmənzəminli); *Uşaqlar ayağa qalxıb qoca müəllimlərini qarşıladılar* (Ə.Məmməd-

xanlı); *Məktubu qız verdi* (M.İbrahimov); *Sənməz. Xalq ərab-lərin cəbrindən qurtarmaq üçün odlardan kömək istəyir* (C.Cabbarlı); *Məhəbbət mənim gözlərimdə Çandranı xılqatın tacına çevirmişdi* (M.İbrahimov); *Bu dünyada qayğı bilməz oğlanlarıq, qızlarıq; Dünya geniş bir bağçadır, çiçəkləri bizlərik* (C.Cabbarlı); *Azərbaycan cənubda, Xəzər sahilində, Qafqaz sira dağlarının o tayında gözəl bir ölkədir* (Ə.Məmmədxanlı); *Nərgiz ki göz açdı bağış girdi; Bir baxmağınan özün itirdi* (Füzuli).

Əvezliklə ifadə olunan mübtədalar. Mübtədaların əvezliklə ifadəsi geniş yayılmaqla əvezliyin ayrı-ayrı məna növü ilə əlaqədər olaraq müxtəlif xüsusiyyəti malikdir.

Şəxs əvezlikləri, xüsusən birinci və ikinci şəxs (tək və cəm) konkret şəxs ifadə edərək *kim* sualına, üçüncü şəxs isə, əslində substantivləşən işarə əvezliyi olduğundan insan məfhumu bildirib-bildirməməsindən asılı olaraq həm *kim*, həm də *nə* sualına cavab olur; məs.:

Mən orada uşaqlara bizim kəndin məktəbinə son nəfəsinə kimi müdafiə etmiş bir qəhrəmanın hekayəsini danışacağam (Ə.Məmmədxanlı); *Sən gərək rahi-həqiqətdə cahandan keçəsan; Xaniman-dan keçəsan, baş ilə candan keçəsan* (A.Səhhət); *Biz bugünkü saatdatımıza çıçaklı yollarla gəlib çıxmadiq* (Ə.Məmmədxanlı); *Cox gözəl, siz hacının bu ehsanları haqqında nə kimi qərara gəlmisiniz?* (M.S.Ordubadı); *O mənə nə isə demək istəyirdi* (İ.Əfəndiyev); *Onlar bir dəqiqə üstündə oturdular* (Ə.Məmmədxanlı); *O mənim cavanlıq şəklimdir; Onlar düşünlülmüş...* (Y.V. Çəmənzəminli).

Birinci və ikinci şəxsin comini bildirən *biz* və *siz* əsas şəxs əvezlikləri -lər (cəm) şəkilcisi ilə işləndikdə nəzərdə tutulan şəxslər mehdudlaşır, azalır; məs.:

Bizlər gocalmış, siz cavansınız (Mir Cəlal).

Yiyəlik şəxs əvezlikləri (ümumiyyətlə, ismin yiyəlik hal şəkilcisinənən sonrakı -ki (-ki, -ku, -kü) ismi sıfat şəkilcisi qəbul edən bütün sözlər və söz birləşməleri ilə ifadə olunan mübtədalar sahib şəxslə birlikdə mənsub əşyani da özündə eks etdirir və manaca mənsub əşyənin insan məfhumu ifadə edib-etməməsindən asılı olaraq *kim və nə* sualına cavab olur; məs.:

– Neyləyim, – dedi, – mənimki də bunlardır (İ.Əfəndiyev); *Səninki niyə birinci olur?* (İ.Qasımov, H.Seyidbəyli); *Bizimkilər tandır qoyur, sən yürü* (Mir Cəlal); *Sizinkilər gəlib çıxdı, yoxsa*

yoldadırlar?; Onunku yundandır; Onunkular. maşallah, od parçasıdır.

Qayıdış şəxs əvəzləkləri öz təyin əvəzliyinin mənsubiyyət şəkilçisini qəbul etməsi ilə düzəldiyindən ikinci vo ya üçüncü növ təyini söz birləşməsinin ikinci tərəfi kimi meydana çıxır. Bu əvəzləklər mübtəda rolunda ya teklikdə, ya da aid olduğu əsas şəxs əvəzliyi ilə birgə işlənir ki, bu axırınca haldə subyekti tokidlik yolu ilə daha da konkretləşdirir. Qayıdış şəxs əvəzləkləri də əsas şəxs əvəzləkləri kimi, əsasən, kim sualına, yalnız üçüncü şəxsə aid olduqda bəzən nə sualına cavab olur; məs.:

Özüm rəngli xoşlayıram deyə sizinkini də tünd elədim, – dedim (İ.Əfəndiyev); *Dilbər. Yaxşı, al, onda özün bunu düzəlt* (C.Cəbərli); *Xeyr, – dedim, – mən özüm da tezən durmağa adət etmişəm* (İ.Əfəndiyev); *Yazılıları kərpiclərə özü həkk etmişdir* (Y.V.Çəmənzəminli); *Nə vaxtəcan özümüz çalıb, özümüz oxuyacağıq?* (İ.Əfəndiyev).

İşarə əvəzləklərindən *bu* və *o* bilavasitə (adlıq hal formalarından), *bələ* və *elə* isə nisbət şəkilçisi və ya cəm və nisbət şəkilçisi qəbul etməkələ substantivləşdikdən sonra mübtəda olur, *kim* və *nə* sualını tələb edir; məs.:

Bu, xəsta bir rus qızı idi (Ə.Məmmədxanlı); *Bu, heç bizim ağlımız gəlmirdi* (İ.Əfəndiyev); *O mənə nə isə demək istəyirdi* (Ə.Əfəndiyev); *Biz gözümüzü həyata burada açmış, onun göyləri, ulduzları altında boy atmışq – o bizim üçün doğmadır* (Ə.Məmmədxanlı); ...*Bütün bunlar indi nə qədər uzag, nə qədər qəmli xatırələr olmuşdur* (İ.Əfəndiyev); *Onlar yavaş-yavaş danışındalar* (M.İbrahimov); *Bələləri iyirmi beş ailə idi* (M.İbrahimov).

Qeyd. *O* işarə əvəzliyi *bu* işarə əvəzliyinə nisbəten abstraktlıq ifadə etdiyindən monasi bas cümlədən evvel gələn mübtəda budaq cümləsi torəsfəndən konkretləşən mübtəda rolunda işlənər və budaq cümlədə *kim* və *nə* sənə əvəzliyinin iştirakından asılı olaraq *kim* və *nə* sualına cavab olar; məs.:

Kim birinci gəlsə, o da mükafat alacaqdır; Kim ki getmişdi, o da gördü; Nə gətirilsə, o da satılacaqdır; Nə tökərsən aşına, o çıxar qaşığına (Atalar söyü).

Qeyri-müəyyən əvəzləklər mübtəda olarkən *kim* və *ya* *nə* sualına cavab olur; məs.:

110

Pəyədən mal-qarani bəzi çıxardır qırğışa; Bəzi səhryaya gedir işləməyə, bəzi bağı (A.Səhhət); *Hamısı bacarımdən asıldır* (İ.Əfəndiyev); *Hər şey zəhmətin başındadır* (İ.Əfəndiyev); *Bəziləri gülüşdü* (M.İbrahimov); *Kim isə qoluma girib, məni yuxarı çıxardı* (Ə.Məmmədxanlı); ...*Kim i təxtü kimi tacü kimi i şəşər istədi...* *Heç birində aqibət bir zövqü rahat görmədim* (M.P.Vaqif); *Birdən qocanın gözlərində nə isə parladi* (Ə.Məmmədxanlı); *Biri ölməzsa, dirilməz birisi* (H.Cavid).

Sual əvəzləkləri bilavasitə əsya ifadə edən sözlərdə və söz birləşmələri ilə ifadə olunan mübtədaların həm lügəvi, həm də sintaktik sualtı kimi, substantivləşməklə mübtəda olan sözlərin və söz birləşmələrinin isə sintaktik sualtı kimi işlənir; məs.:

Kim bilir, bəlkə də biz ömrümüzün yarısını artıq yaşamışq (M.İbrahimov); *Kim deyir onu?* (İ.Əfəndiyev); *Onun fikrini görəsən kim lər öz mahnilarında oxuyacaqlar?* (M.İbrahimov); *Qalada nə var?* (İ.Qasimov, H.Seyidbəyli); *Hara daha mənzərlidir?*; *Kim qalıb gəlsəydi, gələcəyi də o qazanacaqdı* (M.İbrahimov); *Nə faydalıdılırsa, o da əkilsin; Hara sizin üçün əlverişlidirsə, ora bizim üçün də yararay.*

Məsdlərə ifadə olunan mübtədalar. Məsdlər fel adı olduğundan bilavasitə eşyalıq ifadə edib, insan möfhumu və məkan anlayışı bildirir və mübtəda rolunda təkcə *nə* sualına cavab olur; məs.:

Yaşam aq öz-özlüyündə bir məqsəddir (Y.V.Çəmənzəminli); *Anı bir ehtiyatsızlıq və tələsmək bütün işi pozardı* (M.İbrahimov).

Sifatlı ifadə olunan mübtədalar. Sifatlılar öz osas sintaktik vəzifələri zamanı təyin rolunda işlənir, lakin substantivləşdikdən sonra mübtəda da ola bilir. Əsl sifatlılar, həmçinin isimdən və feldən düzəltmə sifatlılar feldən ovvel adverbiallaşdır zorluk olduqları kimi, substantivləşib mübtəda olur, -ki (-ki, -ku, -kü), -dakı (-dəki) şəkilçili ismi sifatlılar, -dığım... və -acağım... şəkilçili feli sifatlılar isə heç vaxt adverbiallaşdır, yalnız substantivləşib mübtəda olur. Birincilər qeyri-müəyyən, axırıncılar isə müəyyən əsya (geniş monada) ifadə edərək, *kim* və *ya* *nə* sualına cavab olur; məs.:

Tənbəl deyar: ver yeyim, ört yatom, gözlə canum çıxmاسın (Məsəl); *Sən tək gözəl yoxdur cümlə cahanda...* (M.P.Vaqif); *Yaxşıları qurtarib, pisləri qalıb; Sən sən olsan, Mərdən kimi lütlər çəkilib yerində oturar* (Mir Cəlal); *"Ağlar" nə istəyir "qırımızılar"dan*

(S.Vurğun); *Keçən işdən mərd i gidlər pozulmaz; Atalar deyibdir: tőkülən dolmaz* (M.P.Vaqif); *Yersiz goldı, yerli qaç* (Atalar sözü); *Sinasi dağlılar; Vəfəsi bir egin dağının zülfünə bağlılar; Daxilin olmuşlar* (M.Müsfiq); *Çörəkxanadakılar vurhavur işləyir, su tökür, xamur yoğurur, kürəyə od qoyurdular* (Mir Cəlal); *Gördüklerinə bunlar olmuş, görəcəkləriniz də bunlar olacaq, başqa heç nə olmayacaq.*

Sayla ifadə olunan mübtədalar. Saylar da substantivləşdikdən sonra mübtəda rolunda çıxış edir. Miqdar sayılarının, xüsusun qeyri-müeyyən sayıların substantivləşmə meyli, o cümlədən şəxslənməsi sira sayılarına nisbətən zəifdir. Miqdar və qeyri-müeyyən sayılar qeyri-müeyyən əşa (geniş mənada), sira sayıları isə müeyyən əşa (geniş mənada) ifadə etməklə, *kim* və ya *nə* sualına cavab olur; məs.: *Bir az deyil, min də çox deyil* (Məsəl); *On üç nəhəsdir* (S.Rəhman); *Sizə bərc verdiyimiz bu yüzlər və minlər şimal sərhədin-dəki neft yataqlarının amerikanların alına keçməsini təmin etməlidir...* (M.İbrahimov); *Çoxları onun xasiyyətinə dair vaxtilə söylənən əfsanələrə indi inanmur* (M.Hüseyn); *Birincilər bizim mədənin hesabindadir* (M.Süleymanov).

Zərfə ifadə olunan mübtədalar. Zərfin mənə növləri içərisində yer zərfəri geniş mənada əşa, daha doğrusu, məkan ifadə etdiyindən bilavasitə mübtəda rolunda işlənir (yer bildirən isimlər və ismi birləşmələr kimi) və *hara* sualına cavab olur; məs.:

Şübhəsiz ki, buralar bir zaman evlərlə dolu olacaq... (Y.V.Çəmənzəminli); *Nə üçünsə ürəyimə dammışdı ki, ora Murad-gilin kəndidir* (İ.Əfəndiyev); *Mimrə çox düşünmədən: – Belə bir bina üçün Ulusun içinde alverişli bir yer görmürəm, – dedi və ali ilə ulusun üst tərəfini göstərərək: – oralar dağlıqdır* (Y.V.Çəmənzəminli); *Bu yerlər ömründə insan üzü görməmişdir* (İ.Əfəndiyev); *Harda olsan, ora döñər behiştə...* (M.P.Vaqif); *Burası həməzənlər düşərgahı imiş* (Y.V.Çəmənzəminli); *Aşağılar hələ gün idi, lakin Qızey qışlaşığın üzərinə xoş bir sərinlik enmişdi* (İ.Əfəndiyev).

Mübtədalar, əsasən, aşağıdakı söz birləşmələri və tərkiblərlə ifadə olunur:

- 1) təyini söz birləşmələri ile;
- 2) məsələ tərkibləri ile;
- 3) feli sıfat tərkibləri ile.

Təyini söz birləşmələri ilə ifadə olunan mübtədalar. Birinci növ təyini söz birləşməsinin tərəfləri ayrı-ayrı cümlə üzvü, birinci tərəfi hemişa tərəfi hemişa təyin, ikinci tərəfi isə müxtəlif cümlə üzvü, o cümlədən mübtəda olur, yalnız ikinci növ təyini söz birləşmələrinin hər iki tərəfi birlikdə bu və ya başqa cümlə üzvü, o cümlədən mürəkkəb mübtəda olur.

İkinci növ təyini söz birləşmələri ilə ifadə olunan mübtədalar əsasən qeyri-müeyyən əşa bildirir və *kim*, *nə*, *hara* suallarından birinə cavab olur; məs.:

Qoca ev sahibəsi qapını açıb, onları içəri buraxdı (M.İbrahimov); *Vətən eşi daima qəlbimizdə sönməz bir atəşdir* (Ə.Məmmədxanlı); *Qız ürəyi necə zəif olurmuş* (İ.Əfəndiyev); *Bir-iki saniyə sonra siddətlili gəy gurultusu bizim üzerinde partladı* (Ə.Məmmədxanlı); *Oktjabr ayı qurtarırdı* (M.İbrahimov); *Böyük döyüş meydani atəş və hərəkət içərisində idı* (Ə.Məmmədxanlı).

Məsələ tərkibləri ilə ifadə olunan mübtədalar. Məsələ tərkibləri mübtəda olub, *nə* sualını tələb edir; məs.:

Solmaz. Yadlar mərhəmətinə siğınmaq od gəlininə yara-
maz (C.Cabbarlı); *Tənbələ, ayriya xeyirxahılıq etmək yaxşı işləyənin belindən basmaq deməkdir* (M.Ibrahimov); *Bitdi havayı gəzmək!* (İ.Əfəndiyev).

Feli sıfat tərkibləri ilə ifadə olunan mübtədalar. Feli sıfatlı məsələlərdən fərqli olaraq yanındıqları şəkilçilər hesabına sıfatlıya malik olduğundan, substantivləşdikdən sonra (mürəkkəb) mübtəda rolunda işlənir, *kim* və ya *nə* sualına cavab olur; məs.:

Evdə isə sakit otaqların sükünatını pozan yenə o idı (Ə.Məmmədxanlı); *Burada qabilə düzəldən, buranı abad edən midiyali Cəməsb olmuşdur* (Y.V.Çəmənzəminli); *Şəhərdən gələnlər bizi "Ölürlər" adlı bir tamaşa göstərdilər* (M.Ibrahimov); *İndi gündüz iştgında gördükleri onu daha da sarsıldı* (Ə.Məmmədxanlı).

Mübtədanın quruluşa növləri. Mübtədalar quruluşca iki növ olur:

- 1) sade mübtədalar;
- 2) mürəkkəb mübtədalar.

Sade mübtədalar leksik vahidlərə, başqa sözlərlə (sədə, düzəltmə və mürəkkəb sözlərlə), yeni nitq hissəleri ilə ifadə olunan mübtədalardan ibarətdir; məs.:

Hümmət nə isə Murada damışdırı (İ.Əfəndiyev); İndi hər yerdə xalq sənin başına and içir, oğul! (Ə.Məmmədxanlı); Nahayat, yuxu qorxuya qalib gəldi (Y.V.Çəmənəzəminli); Arabaçı çıyinlərini çəkərək uzaqlaşdı (Ə.Məmmədxanlı); Mən vətəni canım kimi sevirəm; Ruhum, ətim, qanım kimi sevirəm (A.Səhhət); Çay içdikdən sonra onlar bərabər məktəbə getdilər (Ə.Məmmədxanlı); Bəziləri gülləndi (M.Ibrahimov); Birdən qocanın gözlərində nə isə parladi (Ə.Məmmədxanlı); Çalışmayanlar, acizlər, təbəssülər və acı təbəssülər həyata müvəffəq olmazlar (Y.V.Çəmənəzəminli); Üçü da birdən qışqırdı (M.Hüseyn).

Mürəkkəb mübtədalar sintaktik vahidlərə, daha doğrusu, toyini söz birləşmələri, məsələr və feli sıfət və s. tərkiblərlə ifadə olunan mübtədalardan ibarətdir; məs.:

Biz ikimiz də ayağa qalxdıq (İ.Əfəndiyev); Molla İbrahim-xəlil. Keçmiş və əldəki kürələrin gümüşünü Əylis erməniləri alıblar (M.F.Axundzadə); Keşik çəkmək işi on nəfər gancə həvalə olundu (Y.V.Çəmənəzəminli); Döyüşçülərdən biri yürüüb attı tutur (Ə.Məmmədxanlı); Bu anda birdən at ayağının səsi eşidilir (Ə.Məmmədxanlı); Solmaz. Yadlar mərhəmətinə siğınmaq od galinina yaraşmaz (C.Cabbarlı); Vətənin sevməyən insan olmaz; Olsa, ol şaxsda vicdan olmaz (A.Səhhət).

Xəbər

Xəbər cüttərkibli cümlənin elə bir baş üzvüdür ki, qrammatik cəhətdən yalnız mübtədadan asılı olub, mübtədanın ifadə etdiyi əsyənin əlamətini (geniş mənada) bildirir, adətən, felin deyişən şəkilləri ilə, həmçinin adlarla və ad birləşmələri ilə ifadə olunur. Xəbərin qrammatik cəhətdən mübtədadan asılı olması onun şəxsa və komiy-yətə görə mübtəda ilə uzaşması deməkdir. Cümlənin xəbər qitbü informativ cəhətdən daha qüvvətli olur; məs.:

Solmaz. Mən bir sönməz ulduzam ki, daim işiq saçaram (C.Cabbarlı); Bu şəhrə ki, təşrif-i-bəqələr gətiribəsən; Sən xoş galibəsən və səfələr gətiribəsən (M.P.Vaqif); Butorpaqlar öslər boyu xalqımızın alın torı və qanı ilə suvarılmışdır – o bizim üçün müqəddəsdir (Ə.Məmmədxanlı); Biz bu ərəb yurticilarından, bu vəhi elbəyilərindən qurtulmalyıq (C.Cabbarlı); ...Bəs deyirlər siz Leyli-Macnun kimi sevişmisiniz! (S.Vurğun); Koxa. Bunlar o banın adamlarıdır (M.F.Axundzadə).

Tərkibli cümlədə yeganə baş üzv olan xəbər daşıdığı morfoloji əlamətlər dünüşünlənən subyektlər üzələr və ikinci dərəcəli üzvləri öz etrafında qruplaşdırır; məs.:

İki aya qədər simal tərəfdəki ölkələri gəzib dönməli idim (Y.V.Çəmənəzəminli); Pəri xanım. Ay qız, qoy badyanı, avvaldən gərək bunu gətirəydin (M.F.Axundzadə); Ah, nə gözel dəqiqələr idi! (Y.V.Çəmənəzəminli); Gəlmədi ol sərvəqəddü güləndəm; Bir çıxayıq bu hieranın altından (M.P.Vaqif); Ay quşcuğalar, nə yaraşıqlılsız (A.Səhhət).

Cümlədə xəbərlə mübtədanın əlaqələnməsi xəbərlik (predikativlik) kateqoriyasını və bununla da hökm və fikirlərin ifadəsinə yaradır. Hökm və fikir xəbər vasitəsilə ya tösdik, ya da inkar edilir. Beləliklə, xəbər obyektiv gerçəklilikə və başqalarına olan münasi-bətmətizin ifadəsinə tömən etməkdə həlliçəli rol oynayır. Xəbərlik kateqoriyası ya morfoloji əlamətlərlə, ya da morfoloji əlamətlərsiz emələ görür. Bu cəhətdən xəbərlik anlayışının ifadə tərzini iki növə bölmək olar: 1) morfoloji üsul; 2) sintaktik üsul.

Xəbərin morfoloji üsulla ifadəsi. Azərbaycan dilində xəbərin morfoloji üsulla ifadəsi daha geniş yayılmışdır. Bu üsul xüsusi morfoloji vasitələrin – xəbərlik şəkilçilərinin bütün nitq hissələrinə və eləcə də söz birləşmələrinə artırılması ilə xəbər emələ gətirilməsindən ibarətdir. Qeyd olunan əlamətlərin xəbərlərdən atılması ilə xəbərlik kateqoriyası pozulur və cümlələr müyyəyen bir fikir və hökm ifadə etməyən söz yığımına çevrilir; məs.:

Pərzad. Anamın gözünün ağı-qarası bir manəm (M.F.Axundzadə); Hər gedən gəlməş, mənim ol qəmkürəm gəlməmiş; Ey gözüm, qan ağla kim, çəsmi-xumarum gəlməmiş (M.P.Vaqif); "Quzğun"dan bizim evə galən gənci biz yola verəcəyik zənnindəyəm (Y.V.Çəmənəzəminli); Turğut. Yazıq ki, heç bir yana gedə bilməyəcəksən (C.Cabbarlı); Altunbay. Siz gözläyin (C.Cabbarlı).

Xəbərin sintaktik üsulla ifadəsi. Xəbərin sintaktik üsulla ifadəsi morfoloji elamətlərsiz, daha doğrusu, sözlərin sırası və intonasiya vasitəsilə əmələ gelir.

Bu növ xəbərlərə felin emr şəklinin ikinci şəxs təki ilə ifadə olunan feli xəbərləri, müqayisə edilən və bununla da iştirakı vacib olan subyektlərə (mübtədə) aid bəzi ismi xəbərləri, həmcinin yığcamlıq, təsirlik məqsədi ilə əslublu əlaqədar bəzi frazeoloji ifadələri (idiomlar, atalar sözü, zərbi-məsəllər və s.), xüsusun var, yox, deyil, gərək sözləri ilə ifadə olunan ismi xəbərləri aid etmək olar; məs.:

Altunbay. Sən get, onları gözləyirəm (C.Cabbarlı); *Ağız nazik, dodaq nazik, dil nazik; Ağ əllərin əlvən hənədan, Pəri!* (M.P.Vaqif); *Siz yüz iyirmi iki, biz yüz iyirmi* (M.Hüseyn); *Sən ağa, mən ağa, inaklı kim sağa* (Atalar sözü); *Bu qurtları qırmaq gərək. Dənyaya hay qırmaq gərək* (M.Müşfiq); *Əkəndə yox, biçəndə yox, yeyəndə ortaqqardaş* (Atalar sözü); *Aləmə vəlvələ salmaq lazımlı; Qurulus şairi olmag lazımlı!* (M.Müşfiq).

Xəbərin ifadə vasitəsi. Xəbər öz ifadə vasitələrinin genişliyinə və rəngarəngliyinə görə başqa cümlə üzvlərindən seçilir. Əgər mübtədə və tamamlıq yalnız substantiv söz və söz birləşmələri ilə, təyin attributiv söz və söz birləşmələri ilə, zərflik isə, əsasən, adverbial söz və söz birləşmələri ilə ifadə olunursa, xəbər bunların hamısı ilə və heç bir başqa cümlə üzvünün ifadə olunmadığı dəyişen (təsirflənan) felle ifadə olunur. Xəbər təkəcə təsirlik hal şəkilçili adlarla, bir dənə təsirflenən felə, nə də adlara aid edilməyen feli bağlamalarla ifadə olunmur. Beləliklə, ifadə vasitələrinə görə xəbərin bu genişliyi onun cümlədə ən zəruri grammatik kateqoriya olmasından irəli gelir.

Xəbər öz ifadə vasitələrinə görə iki növə ayrılır:

- 1) feli xəbərlər;
- 2) ismi xəbərlər.

Feli xəbərlər. Feli xəbərlər yalnız felle ifadə olunur. Bununla belə, feli xəbərlərin özünəməxsus geniş forma və mənə xüsusiyyətləri mövcuddur. Feliz zaman, şəxs, təsirlik, növ, forma, inkarlıq və terz kateqoriyalarına malik olmaqla daha çox predikativlik əlaqəsi yaradır və cümlədə, adətən, xəbər olur. Buna görə də bəzən fel və xəbər anlayışlarının eyniləşdirilməsinə baxmayaraq, bunlar bir-birinə yaxın olan başqa-başqa kateqoriyalardır.

Fel xəbər olarkən bütün mənə və forma xüsusiyyətləri (əlamətləri) ilə öz əksini tapır və nə et, nə etsin, nə etdi, nə etmişdir, nə edir,

nə edəcək, nə edər, (gərək) nə edə, nə etməlidir, nə edəsidir, nə etməkdir, nə etsə və s. suallardan birinə cavab olur.

Felin əmr formasında olan xəbərlər heç bir zaman şəkilçisi, eləcə də hekayə və rəvayət bildirən idi, imiş köməkçi felləri ilə işlənmir. Bu növ xəbərlər ikinci şəxsin tokinə aid olduğunuqda sintaktik, ikinci şəxsin cominə, birinci və üçüncü şəxslərin tokinə və cominə aid olduğunuqda isə morfoloji üsulla ifadə olunub, əmr olunan, həmcinin xahiş və arzu olunan hərəkətin göləcək zamanda icrasını bildirir; məs.:

Molla! İşim yaşıdı, yazım, yazmayım? Huşu başım çəsdi, yazım, yazmayım? (Ə.Nəzmi); Altunbay. *Sən get, onları gözləyirəm* (C.Cabbarlı); *Səba, söylə məndən ol güllütərə; Bülbül gülüstənə gəlsin, gəlməsin?* (Nəbatı); Turğut. *Siz onun yazıq görkəminə aldanmayın* (C.Cabbarlı); Altunbay. *Burax, burax gəlsinlər* (C.Cabbarlı).

Felin xəbər forması ilə ifadə olunan xəbərlər bütün zamanları əhatə etməklə daha geniş xəbərlik xüsusiyyətinə malikdir.

Felin xəbər formasının sadosu zaman və xəbərlik (şəxs) şəkilçilərinin, mürəkkəbi isə bunularla yanaşı idi, imiş köməkçi fellərinin iştirakı ilə yaranır. Təkcə şühudi keçmiş zamanda olan xəbərlər tam bitkinlik, qətilik və şahidlik ifadə etdiyindən idi, imiş köməkçi felləri ilə işlənmir; məs.:

Man cahan mülkündə mütləq doğru halət görmədim; Hər nə gördüm, ayri gördüm, özgə babət görmədim... (M.P.Vaqif); *Yavuqlaşış qaydaşıyla q u c a q l a ş d i, öpüşdü...* (A.Səhhət); *Yarım gün də tarlada çalışdıq* (Y.V.Çəmənzəmənlı).

Sən nəməz. İndi onlar öz yerlərini bərkitmışlar (C.Cabbarlı); *Onlar dünən gəlməmişdilər. Mana bir sevgili qonaq gələcək; Gələcək, bilmirəm haçaq gələcək* (A.Səhhət); *O indi dəha zəhmli və qüdrətli gərür nürdü* (Ə.Məmmədxanlı); *Rəbi. O burada Babədə ilə yaşayırmış* (C.Cabbarlı); *Azad isə yalnız o zaman qayıda-caqdı* (Ə.Məmmədxanlı); *Əbu Ubeyd. Rəbi, Solmaz bu gün atas-* *gaha köçürülləcəkmış* (C.Cabbarlı); *Solmaz. Man bir solmaz yarpağam ki, çıçəkləri bazarəm* (C.Cabbarlı); *Bilsə idim, uymaz idim səhətə; Vəsli ilə düşməz idim niyyətə!* (Ə.Nəzmi).

Felin arzu (iltizam) forması ilə ifadə olunan xəbərlər heç bir zaman şəkilçisi qəbul etməsələr də, göləcək zamanda hərəkətin arzu, istək yolu ilə icrasını bildirir. Bu növ xəbərlər idi, imiş köməkçi felləri ilə işləndikdə keçmiş zaman anlayışı ifadə edir. Bəzən felin arzu formasında olan xəbərlərdən əvvəl gərək, kaş və s. sözlər işlənib

xəbərdə ifadə olunan arzu, istək mənalarını daha da qüvvətləndirir; məs.:

Molla İbrahimxəlil. Dəxi ki gəlibsiniz, laməhalə gərəkdir ki, iksir kürdə qaynadığı yerdən uzaqlaşmaya siniz (M.F.Axundzadə); Bu qanlı faciə dərs olsun biza; Gərək hər zaman göz qoyaq cərgəmizə (S.Vurğun); Teymur ağa. Məgər mən ölmüşəm ki, səni vəzir özgəsinə verə bila? (M.F.Axundzadə); Gəlmədi ol sərv-qaddı güləndəm; Bir çıxayıq bu hicranın altından (M.P.Vaqif); Yaxşı. Gərək günəş dağları aşib sönəməyəyi; Gərək mənim dönmüş taleyim dönməyəyi... (C.Cabbarlı).

Felin vacib forması ilə ifadə olunan xəbərlər heç bir zaman şəkilcisi qəbul etməyib, hərəkətin gələcək zamanda icrasının vacib olduğunu bildirir və idi, imiş köməkçi felleri ilə işləndikdə keçmiş zaman anlayışı ifadə edir. Vacib forması ilə ifadə olunan xəbərlərin inkarı, əsasən, -ma (-mə) şəkilcisi və bəzən də ismi xəbərlər kimi deyil sözü ilə (sintaktik üsulla) yaranır; məs.:

Mən də, qardaş, sənin kimi dağ aşməliyam (S.Vurğun); Elxan. İnsanlığın nicat yolu bu mənşur məzarlığın qara torpaqları üzərindən keçməlidir (C.Cabbarlı); Sən yənə da oyanaraq quşlardan əvvəl; Tunc sinəni verməlisən bizim Bozdağı (S.Vurğun); Bu qədər əmək sərf olunan qəbiləni sevməli və onum adət və qanunlarına hörmət etməlisiniz! (Y.V.Çəmənzəminli); Qorxmaz. Biz bu ərəb yırıcılarından, bu vəhi elbəyilərdən qurtulmalıyıq (C.Cabbarlı); İki aya qədər şimal tərəfdəki ölkələri gəzib dönməli idim (Y.V.Çəmənzəminli); Əbu Ubeyd. Lakin siz bu gün səhər vergiləri gətirməliyiniz (C.Cabbarlı).

Felin lazımlı forması ilə ifadə olunan xəbərlər də zaman şəkilcisi qəbul etməyib, hərəkətin gələcək zamanda icrasının lazımlığını bildirir və idi, imiş köməkçi felleri ilə işləndikdə keçmiş zaman anlayışı ifadə edir. Lazımlı forması ilə ifadə olunan xəbərlərin inkarı -ma (-mə) şəkilcisi və on çox deyil sözü ilə meydana çıxır; məs.:

Biz gələsi deyilik, onlar gələsidiirlər; O dünən biza xəbər verəsimiyis.

Felin davam forması ilə ifadə olunan xəbərlər də zaman şəkilcisi işlənib, hərəkətin icrasının indiki zamanda, idi, imiş köməkçi felleri ilə işləndikdə isə keçmiş zamanda davam etdiyini - bitmədiyini ifadə edir; məs.:

Ya biza sahib olubdur başı saçlı çağalar; Cüçələr tək bizi çəkməkdədirler işsə, əmu! (Ə.Nəzmi); O bu çətin və məsul vəzifənin öhdəsindən hamını heyrət salan bir bacarıq və istedadla gəlməkdə idi (Ə.Məmmədxanlı); O bir zamanlar həmin bu yolla şəhərə gəlməkdə imis.

Felin şərt forması başqa fel formalarından fərqli olaraq, müstəqil xəbər kimi işlənə bilməyib, yalnız tabeli mürəkkəb cümlənin şərt və bəzən mübtədə, tamamlıq, yer və s. budaq cümlələrinin xəbəri olub, hərəkətin gelecek zamanda, idi, imiş köməkçi felleri ilə işləndikdə isə keçmiş zamanda müəyyən şərtlə əlaqədə icra edildiyini bildirir; məs.:

Darı, künçüd, arpa, bugda əkməsəm; İl in üç fəslində zəhmət çəkməsəm; Ac qalmazmı gözəl, məsum uşaqlar? (A.Səhət); Elxan. Mənimlə gedəcək olsan, səni xalqdan ayıran bu altunlar-dan, bu sansız sərvətdən bir qırpmıda vaz keçib yola çıxmalsan (C.Cabbarlı); Deməsin, Vaqif, açıl kim, gəlsə mandan can alır; Kimdir ona can verən, farmani-yarım gəlməmiş (M.P.Vaqif); Bilsə idim, uymaz idim səhəbat; Vəslİ ilə düşməz idim niyyətə (Ə.Nəzmi); Kim oxusa, o da qiymət alacaqdır; Nəyi tapşırsa, onu da oxuyacağam; harada işləsə, oraya da köçəcəyəm.

Xəbərin felin məna növləri ilə ifadəsi. Felin ayrı-ayrı məna növləri xəbər rolunda öz məna xüsusiyyətlərini olduğu kimi saxlamaqla, predikativlik münasibətlərinin müxtəlif şəkillər meydana çıxmamasına və cümlənin struktur cəhətdən adı quruluşuna müyyən təsir edir.

Məlum növ fellərlə ifadə olunan xəbərlər həm təsirli, həm də təsirsiz olur. Bütün təsirli fellər kimi, məlum növ təsirli fellər də vəsitiyeli tamamlıqlarla yanaşı, vəsitiyəsiz tamamlıq tələb etdiyi halda, məlum növ təsirli fellər (ümumiyyətlə, bütün təsirsiz fellər) yalnız vəsitiyeli tamamlıq qəbul edir, daha doğrusu, vəsitiyəsiz tamamlıqla işlənmir. Beləliklə, məlum növ feli xəbərli cümlələrdə möntiqi və grammatik üzvlər bir-birinə uyğun gəlir (subjekt – mübtədə, obyekt – tamamlıq) və adı qaydada sıralanır; məs.:

Ulduz heç bir söz demədi (Ə.Məmmədxanlı); Elxan. Mən onu çox sevirdim (C.Cabbarlı); Hər axşam kökləyir aşiq sazını (S.Vurğun); Özüm rəngli xoşlayıram deyə, sizinkini də tünd elədim (İ.Əsfandiyev); Altun bay. Sən get, onları gözləyirəm (C.Cabbarlı).

Mənə bir sevgili qonaq gələcək; Gələcək, bilmirəm haçaq galəcək (A.Səhət); *Rəbi. O burada Babək adı ilə yaşaymış* (C.Cabbarlı); *Ancaq açılmayırlar o qorxur ki, sən; Onu birdəfəlik rədd eləyəsan* (S.Vurğun); *Altun bay. Sən get, onları gözläyirəm* (C.Cabbarlı); *Zalxa. Tarverdi, Pərzad ilə qosa qarıyasən!* (M.F.Axundzadə).

Məchul növ fellərlə ifadə olunan xəbərlər təsirsiz olduğundan vəsitsiz tamamlıq tələb etmir. Bu növ feli xəbərlərin subjekti mənələr və ya qeyri-foal (passiv) olduğundan çox vaxt zahirde olmur və həm də mənəqli obyekti qrammatik subyekto uyğun golur, yəni mübtədə kimi çıxış edir. Mənəqli subyektin işlədilməsinə ehtiyac olduqda o yənlər vəsitsi tamamlıq kimi meydana çıxır (məs.: *Məktub yazıldı – Məktub Azər tarəfindən yazıldı*).

Ocaqlar çatıldı, kabablar bişdi (S.Vurğun); *Altun bay. Ağac bar gətirmək üçün əkili* (C.Cabbarlı); *Hacı Qara. Toxumunuz yer üzündən götürülsün!* (M.F.Axundzadə); *Sənməz. Boli, Solmaz mahv ediləcəkdir* (C.Cabbarlı); *Üç dəfə çalındı qapının zəngi; Kimdir qonaqlığa bu vaxtsız gələn* (S.Vurğun); *Bu torpaqlar əsrlər boyu xalqımızın alın təri və qanı ilə suvarılmışdır – o bizim üçün müqəddəsdir* (Ə.Məmmədxanlı).

Qayıdış növ fellərlə ifadə olunan xəbərlər, adəton, təsirlər ləğəndə düzəlib, osason, təsirsiz olur (*geyinmək və soyunuşmaq* fellərinən başqa) və buna görə də vəsitsiz tamamlıqla işlənən. Bu növ feli xəbərlər cümlələrdə mənəqli subyekti qrammatik subyekto uyğun golub mübtədə kimi çıxış etməklə monaca mənəqli obyekti də ifadə edir, başqa sözlə, subyekti hərəkəti öz üzərində icra edir; məs.:

Sel kimi töküldü göydən yağışlar (S.Vurğun); *Açılin, iyi güllərim, açılın; Allı-əlvənlə güllərim, açılın* (A.Səhət); *Solmaz. Mənsiz güllər açılmاسın, axar sular dayansın; Oxu, bülbülbül, bəlkə yarım oyansın...* (C.Cabbarlı); *Hər isti yazın da, soyuq qışın da; Üzündə, gözündə şəfqət söküldü* (S.Vurğun); *Qoy mən paltomu geyinim, gedək.*

İcbar növ fellərlə ifadə olunan xəbərlər təsirli fellərdən düzəldiyi kimi, təsirli də olur və buna görə də vəsitsiz tamamlıq tələb edir. Bu fellərdən ibarət xəbərlər mənalarındakı icbarlı xüsusiyyətdən asılı olaraq iki və daha artıq subyekti varlığını nozorda tutur və mübtədə rolunda işlənən subyekti hərəkəti başqa (meydanda olmayan və ya mübtədə kimi işlənməyən) subyekto görür; məs.:

Əbu Ubeyd. Eləmi? Yaxşı, göldin. Sizi çağırıldıraram (C.Cabbarlı); *Ata kimi danışdırıb hər bir nəfəri; Səadət də, galəcək də sizindir, – dedi* (S.Vurğun); *Əbu Ubeyd. Apar, yanına gəlmək üçün yalan dediyinə görə bu cəhənnam bəkçisinə əlli taziyana vurdurub, altı ay həbs etdir* (C.Cabbarlı); *Sonrasa qarışib yena qızlara hər gün oxudardı öz əsərini* (S.Vurğun).

Qarışılıq növ fellərlə ifadə olunan xəbərlər, osason, təsirli fellərdən düzəlib təsirsiz olur və buna görə də vəsitsiz tamamlıq tələb etmir. Bu növ fellərdən ibarət xəbərlər hərəkətinə subyekti tərofındən (tək olduqda) meydanda olmayan, daha doğrusu, mübtədə rolunda çıxış etməyən (başqa bir) mənəqli subyektle qarışılıqlı icra edildiyini və ya bir neçə subyektin (com olduqda) hərəkəti qarışılıqlı icra etdiklərini bildirir; məs.:

Yay fəsiyidi, bir gün axşam çağında; Gəzisirdim Qız qalası dağında (A.Səhət); *Moni görçək hönkürtü ilə ağlaşdırılar* (Y.V.Çəmənzəməlini); *Yavuqlaşış qardaşıyla qucaqlaşdı, öpüşdü...* (A.Səhət); ...Bəs deyirlər siz Leyli-Məcnun kimi sevişmisiniz!.. (S.Vurğun).

İsmi xəbərlər. Feldən, daha doğrusu, təsriflənən feldən başqa, digər nitq hissələri və söz birləşmələri də ifadə olunan xəbərlər ismi xəbər adlanır. Beləliklə, ismi xəbərlər isim, sıfot, say, əvozlik, məsədər, feli sıfotla, homçının toyini söz birləşmələri, məsədər və feli sıfot tərkibləri və s. ilə ifadə olunur.

Xəbər ismin mənə və quruluşa bütün növləri ilə (xüsusi və ümumi, konkret və abstrakt, tək və topluluq bildirən və s.) ifadə olunur; məs.:

– Sahibi Qəmərbənəndür. Bir adı da Səadət xanımdır (M.İbrahimov); *Zalxa. Ba, nə yaxşı yaylıqdır!* (M.F.Axundzadə); *Nisəyə deyil, sözüm həqiqətdir* (M.İbrahimov). *Ikiüzlülük gərxudan əmələ gələn bir xəstəlikdir* (M.Hüseyn); *Ələcim nədir, millətimdir, gərək dərdini çəkəm* (M.Ibrahimov).

Xəbərlər sıfotla bütün mənə növləri və dərəcələri ilə ifadə olunub mübtədəyə aid keyfiyyət, olamot və s. bildirir.

Tarverdi. Allah, tifəngi necə uzundur! (M.F.Axundzadə); *Sən hər əsrər gəzəl idin, dağların əzəmətli idi, çayların cəşqün idi, torpaqların bərəkətli idi* (Ə.Məmmədxanlı); *Sənməz. Burada iş toyuq-cüçə üzərində deyil, məsələ dənə dərindir* (C.Cabbarlı); *Mən nə bilim böylə cəfakar imiş; Ax, bu porivəş nə dilazar*

imiş (Ə.Nəzmi); *Solmaz Altunbay* çox hıyləgər və yırtıcıdır (C.Cabbarlı); *Bir zaman bunlar da sizinkilər kimi qapqara idi* (M.İbrahimov).

Xeberlər sayların bütün mənə növləri ilo ifado olunub, mübtədaya aid komiyyət, sira vo s. ifado edir; mos.:

Ağə dedi, yox, sahih bilsə ki, üç yüzdür (M.İbrahimov); *Altunbay. Hədəf bir, nəticə də bir və heçdir* (C.Cabbarlı); *Fək. Mən bircəyəm!* (M.F.Axundzadə); *Pəri çoxdur, nə fayda, heç birinin; Adamlıq adası, hayif ki, yoxdur!* (M.P.Vaqif); *Altunbay. Siza hər şey azdır* (C.Cabbarlı); *Müsəmirdə çıxış edənlər onuncular idi.*

Əvəzliyin bütün mənə növləri (qeyri-müəyyən ovozliliklərdən başqa) xəbor rolunda işlənir.

Şoxs ovozliliklərinin hor üç növü (əsas, yiyolik və qayıdış şoxs ovozlilikləri) xəbor rolunda çıxış edir. Qayıdış şoxs ovozlilikləri isə bozon əsas şoxs ovozliliklərdən sonra golmoklo birləikdə mürəkkəb ismi xəbor olur; mos.:

Pərzad. Anamın gözünün ağı-qarası bir mənəm (M.F.Axundzadə); *Rəbi. İsləm dininə, bir olan Allaha qarşı üşyan qaldıran, xalq içində təhlükət aparıb elmi dinsizliyi, zinaya, yollasılığa, üşyana çağrınan sənmisən?* (C.Cabbarlı); *Bizləriz o ki, müsəlman deyəriz adımıza; İftixar eydiyiriz şöhrəti-əedadımıza* (Ə.Nozmi); *Nahəq yerə elə bilirik ki, bizi dənəvələr yaşayınlar axmaq olublar, ağıllı elə bir biziç* (M.İbrahimov); *Gələnlər bizimkilər idi; Kişi, vallah, günah özüm dədir* (M.İbrahimov); *Günahkar mən özüməm.*

İşarə ovozlilikləri həm sədo cümlənin, həm də xəbor budaq cümləli tabeli mürəkkəb cümlənin baş cümləsinin ismi xəbori rolunda işlənir; mos.:

Altunbay. Bax, mən buya am (C.Cabbarlı); *Evda isə sakit otagaların sükunətini pozan yenə o id* (Ə.Məmmədxanlı); *Naçalnik. Heydər bay, yoldaşların bulardım!* (M.F.Axundzadə); *Sənməz. İşin iç üzü belədir* (C.Cabbarlı); *Yaxşısı budur, nə pis iş tut, nə da pis söz eşit* (M.İbrahimov).

Sual ovozlilikləri, adətən, sual cümləlerinin xəbori rolunda işlənir; mos.:

Bu ağalar kimdir? (M.İbrahimov); *Naçalnik. Baş yoldaşların kim idi?* (M.F.Axundzadə); *Elxan. Lakin asıl məqsəd nədir?* (C.Cabbarlı); *Nuxulular. Molla Həmid, bu dərvish nədir, bu xoruz nədir?* (M.F.Axundzadə); *Bir de görüm, necəsan?* (M.İbrahimov);

Tarverdi. Siz necəsiniz? (M.F.Axundzadə); *Məstəli şah. Xanım, Hətəmənən ağa, Şahbaz bəy indi haradadırlar?* (M.F.Axundzadə).

Qeyd. Qeyri-müəyyən ovozliliklərdən (sual ovozliliklərdən töroyon kimi, kim isə, kimse, nə isə, nəsə və səridən başqa) az qismi xəbor olur; Bu işdə günahkar hamı deyil, bəzilərdir.

Zərfin də bozi növləri xəbor rolunda işlənir; mos.:

Yoxsa bir vaxt aylıacaqsınız ki, gecdir (M.İbrahimov); *Tələsmə, Tahir, hələ təzdir* (M.Hüseyn); *Bəli, ağa burdadır* (M.İbrahimov); *Xolil yüzbaşı. Ay ağa, buradadırlar, tapmışam, gəlin!* (M.F.Axundzadə); *Şirzad bu saat aşağıdadır, -deyib, Yarməmməd boyumunu uzadı, -çağırmış?* (M.İbrahimov); *Ferma müdürü də içəriodur* (M.İbrahimov).

Mosdorlər ismi xəbor kimi çıxış edir və başqa ismi xəborlərdən forqlı olaraq com şəkiləsi qobul etmir; mos.:

Əlbəttə, zahirdə bu da irəliləməkdir (M.İbrahimov); *Bələ qoyulmuş aləmin binası; Dəyişməkdir torağının əsası* (A.Sohot); *Tənbəllik yətməqdır, ölümdür* (M.İbrahimov).

Toyini söz birləşmələrdən hor iki tərofi birləikdə cümlənin mürəkkəb bir üzvü olan ikinci və üçüncü növ toyini söz birləşmələri, bozi tosادüfdə isə mona xatirino toyin və toyin olunanından ibarət tərofları birləikdə eyni bir üzv kimi çıxış edən birinci növ toyini söz birləşməsi ismi xəbor rolunda işlənir; mos.:

Mən kənd müəlliməsiyəm (Ə.Məmmədxanlı); *Oxqay, can dərmanıdır* (M.İbrahimov); *Man orda məskən salmaq fikrindəyəm* (Ə.Məmmədxanlı); *Koxa. Bunlar obanın adamlarıdır* (M.F.Axundzadə).

Mosdor, feli sıfot və ismi sıfot tərkibləri bozon hissələrinə – üzvlərinə ayrılmadan cümlənin mürəkkəb bir üzvü, o cümlədən ismi xəbori olur; mos.:

Kapitanın qapısından həyat ummaq; Əjdahənin ağızından nücat ummaq deməkdir! (M.Müşfiq); *Ahura Mazda cavab verdi: - Ən savab işlər susuz yerə su çıxarmaq, ağac əkmək, körpü salmaq, zərərli həşəratı öldürməkdir* (Y.V.Çəmənzimli); *Almaz. İndi burada mən bir dərs deyənəm, bir də vətəndaşam* (C.Cabbarlı); *Ahura Mazda cavab verdi: - Mənə an sadıqlar yaxşı fikirləri, yaxşı sözlü və yaxşı hərəkətlilərdir* (Y.V.Çəmənzimli).

İsmi xəbərlərin hal kateqoriyasına və qoşmalara münasibatı**. İstər adlar, istərsə də ad birləşmələri, yəni ismi birləşmələr təsirlik haldan başqa, bu və ya digor halda işləndikdən və bəzən də ayri-ayrı qoşmları qəbul etdiğindən sonra xəber rolunda çıxış edir.**

Aqliq halda olan söz və eləcə də söz birləşmələri bilavasita xəbərlək şəkilcisi qəbul edərək xəber olur; məs.:

Elxan. Mənəm müqəssir, mən (C.Cabbarlı); *Bu hansı Səli-midir?* (M.Ibrahimov); *Elxan. Budur əsrlər boyu qanun adına hökmənləq sürən qanunsuzluq!* (C.Cabbarlı); *Bazar günləri səhər saat səkkizdən on ikiyə qədər xırda tacir və alverçilərə mal burax-dığımız yer oradır* (M.Ibrahimov); *Ay quşcuğazlar, nə yara-şıqlısız* (A.Səhhət); *Məni qocaldan da elə onların dərdididir* (M.Ibrahimov).

Yiyəlik halda olan sözler xəbər şəkilcisi və ya qoşma və xəber şəkilcisi qəbul etdiğdə ayrıraq müştəqil olaraq xəber olur; məs.:

Torpaq sizindir – bir pay, su sizindir – iki pay, mal sizin-dir – üç pay, toxum bizimdir – bir pay, bax, bu əl, bu zəhmət bizimdir – bu da bir pay, elədi ki pay (M.Ibrahimov); *Elxan. Kimindir və nə üçün onundur?* (C.Cabbarlı); *Kərim. Qız Bayramındır!* (M.F.Axundzadə); *Vaqifi derlərdi çox gözəl sevən; Elə bildim, sən də onun kimisən...* (M.P.Vaqif); *Onun sağından və solundan hərərətlə fisiltular eşidildi: – Xan səninladır, başla-sana!* (Y.V.Çəmənzəminli).

Yönlük halda olan sözler ya bilavasita xəbərlək şəkilcisi, ya da qoşma və xəbərlək şəkilcisi qəbul etməklə xəber olur; məs.:

Gərək bütün cavanları ayağa qaldırasınız, ümidiñ sizədir (M.Ibrahimov); *Hacı Qara. Əleykəssalam! Nasırın topu nə eçı-yədir?* (M.F.Axundzadə); *Almaz. Yoldaşlar, mənəm sözüm yoxsun və ortabək kəndlilərdir* (C.Cabbarlı); *Yanardağ. Cavab ver, odlar galını!* *Axır bütün ümidiñ sən qüdsiyyətinədir* (C.Cabbarlı); *Onlar da sənə qarşıdır.*

Yerlik halda olan sözler qoşma qəbul etmədiyinə görə, birbaşa xəbərlək şəkilcisi ilə işlənməklə xəber olur; məs.:

Ağlamalı gürün axıratdadır; Hələ indi səndə nə var, ağlar-san! (M.P.Vaqif); *Elxan. Halbuki mən onu altunlara, dirlərə, kölə-liya qarşı mübarizəyə çağırarkən açıqlanıb atdıgi baltanın yeri budur, göysümdədir* (C.Cabbarlı); *Yadindamıdır mazi – o keçmiş gözəl*

əyyam?! (A.Səhhət); *"Quzğun" dan bizim eva galən gənci biz yola verəcəyik zənnindəyəm* (Y.V.Çəmənzəminli).

Cıxışq halda olan sözler ya bilavasita (qoşmalsız), ya da qoşmalardan sonra xəbərlək şəkilcisi qəbul etməklə xəber rolunda çıxış edir; məs.:

Almaz. Yoldaşlar, man özüm də bu kənddənəm, getmişəm, yənə də qayydib bu kəndə sizin aranıza gəlmışəm (C.Cabbarlı); *O nə bundan, düzü, nə on dəndir; Yeni bir şey, əcaib insandır* (A.Səhhət); *Şirin sözlərinin çox müştaqiyəm; Danışmayıb kiriməyin nəndəndir?* (M.P.Vaqif); *Qəblənin tarixi onun tərcüməyi-halindən ibarətdir* (Y.V.Çəmənzəminli).

Xəbərin var, yox, deyil sözləri ilə ifadəsi. İsmi xəbərlər bəzən adları və ad birləşmələrinin bu sözlərdən biri ilə işlənməsindən ibarət olur; məs.:

Vaqif, öyünmə ki, kəmalimiz var; Allaha şükr ki, kəmal da yoxdur (M.P.Vaqif); *İndi o da yoxdur* (Ə.Məmmədxanlı); *Halbuki sənin də nöqsanın az deyil* (M.Ibrahimov).

Xəbərlərdə inkarlıq kateqoriyasının ifadəsi. Inkarlıq kateqoriyası xəbərdə, adoton, iki (morpholoji və sintaktik) üsulla meydana çıxır. Feli xəbərlər inkarlığı, əsasən, morfoloji üsulla, yəni -ma (-mə) inkarlıq şəkilcisi və inkarlıq bildirən nə sözü ilə, ismi xəbərlər isə takcə sintaktik üsulla, daha doğrusu, nə və deyil sözləri ilə ifadə edir; məs.:

İlyas bu fərmana o qədər də əhəmiyyət vermirdi (M.S.Orudbadı); *Elxan. Ancaq unutma ki, nə olursa olsun, Elxan Biləgənlə bu məsum gözəlliyi unutmaya caqdır...* (C.Cabbarlı); *Nə yordan doyur, nə əldən qoyur* (Atalar sözü); *Nə ətdir, nə balıq* (Atalar sözü); *Onlar gələn deyil, gedək.*

Xəbərin quruluşca növləri. Xəbərlər, feli və ismi olmasından asılı olmayaraq, quruluşca iki növ olur:

1. Sade xəbərlər;

2. Mürəkkəb xəbərlər.

Sadə xəbərlər leksik vahidlərlə, başqa sözlə, sadə, düzəltmə və mürəkkəb sözlərlə, yəni nitq hissələri ilə ifadə olunur; məs.:

Altun bay. Sən get, onları gözəyləyirəm (C.Cabbarlı); *O bütün günü fikirləşirdi* (Ə.Məmmədxanlı); *Təbiati belədir, xeyir-xahdır* (M.Ibrahimov); *Elxan. Çünkü bizim gedəcəyimiz yollar*

da başqa - başqadır (C.Cabbarlı); *Kimin ki, yaxşı dostu var, o xoşbəxtidir* (M.Ibrahimov).

Mürakkəb xəbərlər sintaktik vahidlərlə, daha doğrusu, toyini söz birləşmələri, məsədər, feli sıfət və ismi sıfət tərkibləri, *idi, imiş* köməkçi fellərinin qoşulduğu sözlər və s. ilə ifadə olunur; məs.:
Orası mənim isim deyildir (C.Cabbarlı); *Yaxşı deyiblər: savadsız ev susuz dəyirman kimidir...* (C.Cabbarlı); *Elxan. Mənim yolun sənə qarşıdır* (C.Cabbarlı); *Mən Gəncə torpağındanam, baba, - dedi, - Həmdünyan kəndinə gedirəm* (Ə.Məmmədxanlı).

İKİNCİ DƏRƏCƏLİ ÜZVLƏR

İkinci dərəcəli üzvlər baş üzvləri və biri digərini izah edir. Cümənin ikinci dərəcəli üzvləri tamamlıq, toyin və zərflilikdən ibarətdir.

Tamamlıq

Tamamlıqlar feli xəbərə, həmçinin ismi xəbərə aid olur. Tamamlıqlar ismin adlıq və yiyəlik hallarından başqa, digər hallarında və bəzi qoşmalarla işlənən sözlər və birləşmələrlə ifadə olunub, eşa bildirir. Tamamlıqlar hərəkətin təsirinə məruz qalan, hərəkətin icrası nəticəsində yaranan, hərəkətin çıxdığı, yönəldiyi obyekti, əlamətin (geniş mənədə) müqayisə obyekti və s. ifadə edir.

Tamamlığın ifadə vasitələri. Tamamlıq özünün aşya məzmunundan asılı olaraq hallana bilən bütün söz və söz birləşmələri ilə ifadə olunmasına görə, bir növ, mübtədə ilə eyniyət təşkil edir.

Tamamlıqlar nitq hissələrindən isim, şəxs əvəzliyi, məsədər, həmçinin substantivləşən işarə əvəzliyi, sıfət, say və s. ilə də ifadə olunur; məs.:
Yol uzunu mən çoxluçı çək dərdim (İ.Əsfəndiyev); *Hər şey birlikdən, hünərdən asılıdır* (Ə.Abasov); *Solmaz. Məni ondan tək bir atəşgah ala bilər* (C.Cabbarlı); *Özüm rəngli xoşlayıram deyə, sizinkini də tünd elədim* (İ.Əsfəndiyev); *Özümü azad bir torpaqda hiss edirdim* (M.S.Ordubadi); *Söhbəti cavanlıqdan, sevməkdən, seviləmkəndən saldı* (Ə.Abasov); *Qubernator. Səndən soruşuram, bunu kim öldürmüdü?* (C.Cabbarlı); *Bakı şəhərində anadan olmuş otuz-otuz beş yaşılı bir adam haraları gəzməmişdi*

(M.Ibrahimov); *Sən allah, bax, buranı öz evin hesab elə* (İ.Əsfəndiyev); *Təzə gözəl görən kimi köhnəni unudular* (Ə.Vəliyev); *Bacarmazsim! Çünki milyonlardan yüz qat azısmış!* (S.Vurğun).

Bu cümlelərdəki tamamlıqlardan çıçək, birləşdən, hünərdən, cavanlıqdan isimlə, *məni, səndən* əsas şəxs əvəzliyi, sizinkini yiyoğlıq şəxs əvəzliyi, özünü qayğılış şəxs əvəzliyi, sevməkdən, seviləmkəndən məsədər, *bunu, ondan işarə əvəzliyi, haraları sual əvəzliyi, buranı* yer zərfli, köhnəni sıfət, *milyonlardan* isə sayıla ifadə olunmuşdur.

Tamamlıqlar ikinci, üçüncü növ toyini söz birləşmələri və məsədər tərkibləri, substantivləşən feli sıfət tərkibləri və s. ilə ifadə olunur; məs.:
Solmaz. Yadlar mərhəmətinə siğınmaq od gəlininə yaraşmaz (C.Cabbarlı); *Hər kim çatınlıyi görə doyunca; Ömrün iç üzünü o anlayacaq* (S.Vurğun); *Bir gecə qar bizim dağın da təpəsinə shəhər kimi ağardı, ancaq İmamlı kişi dağda toy çaldırmadandan ol çəkmədi* (Ə.Yılıslı).

Tamamlıqların ifadə vasitələrindəki əsas xüsusiyyət ondan ibarətdir ki, müəyyən vasitəsiz tamamlıqlar, eləcə də vasitəli tamamlıqlar müəyyənlilik və qeyri-müəyyənlilik kateqoriyası ilə əlaqədar olaraq daha geniş, qeyri-müəyyən vasitəsiz tamamlıqlar isə məhdud ifadə vasitələrinə malikdir. Buna görə də qeyri-müəyyən vasitəsiz tamamlıqlar leksik-semantik cəhətdən müəyyənlilik bildirən nitq hissələri və söz birləşmələri ilə (xüsusi isimlər, əsas, yiyəlik və qayğılış şəxs əvəzlikləri, həmçinin substantivləşən işarə əvəzlikləri, bəzi feli sıfət və feli sıfət tərkibləri, eləcə də üçüncü növ toyini söz birləşməsi və s.) ifadə olunmur.

Hərəkətlə obyekt arasındaki əlaqənin xarakterinə görə tamamlıqlar iki növə bölündür: 1) Vasitəsiz (müstəqim) tamamlıq; 2) Vasitəli (qeyri-müstəqil) tamamlıq.

Vasitəsiz tamamlıq

Bu növ tamamlıqlar hərəkətlə bilavasitə (müstəqim) bağlı olub, hərəkətin təsirinə məruz qalan obyekti ifadə edir. Vasitəsiz tamamlıqlar ismin təsirlik halı ilə ifadə olunur.

Vasitəsiz tamamlıqlar formasına görə iki cür olur: 1) hal şəkilli və vasitəsiz tamamlıqlar; 2) hal şəkilli və vasitəsiz tamamlıqlar.

Təsirlik hal şəkillili vasitəsiz tamamlıqlar. Təsirlik hal şəkillili vasitəsiz tamamlıqlar aid olduqları fellər torəfindən idarə

olunduqlarından, başqa sözle, həmin fellər idarə əlaqəsi ilə bağlınlardan, cümlədəki yerləri serbest olur; məs.:
...Çandranı mən bu cür sevirdim, mənim gücüm da bu sevgidədir (M.İbrahimov); "Rast" qurtaran kimi Çərkəzi alqışladılar (İ.Əfəndiyev); Əlibəy Ata, həbs etdilər yazıq Eldarı! (S.Vurgun).

Bu misallarda vasitosız tamamlıqlar Çandranı cümlənin bütün üzvlərindən əvvəl, Çərkəzi yalnız xəbərdən əvvəl, Eldarı isə bütün üzvlərdən sonra işlənmişdir.

Təsirlik hal şəkilcisi vasitosız tamamlıqlar. Təsirlik hal şəkilcisi vasitosız tamamlıqlar, bir qayda olaraq, aid olduqları fellərin yanında gəlir; məs.:

O daşlı-kəsəklər boz səhralarda; Cörək da yeyirdik, şeir də yazdıq (S.Vurgun); Sonsuz qadılara sovgat aparardılar (Y.V.Çəmənzəmənil); Ay Tanrıqulu, yüyürlap atka gətir (M.Hüseyn).

Bu misallarda vasitosız tamamlıqlar: çörək, şeir, sovgat və lapatka bilavasita aid olduqları feli xəbərin yanında işlənmişdir. Bunları aid olduqları fellərdən (xəbər) aralı işlətmək, yəni aralarına başqa söz daxil etmək mümkün deyildir.

Vasitosız tamamlıqlardakı bu ikili xüsusiyyət təsirlik hal şəkilcisinin qoşuluğu sözlərə müəyyənlik məzmununu vermesindən irəli gəlir ki, nticəde təsirlik hal şəkilcili vasitosız tamamlıqlar müəyyənlik, təsirlik hal şəkilcisi vasitosız tamamlıqlar isə qeyri-müəyyənlik bildirir. Məsələn, *şagird dəftəri aldı* cümləsində məlumat verənə dincən arasında onlara vaxtilə və yaxud səhbət zamanı məlum olan müəyyən bir əşyadan (objekt) səhbət gedir, *şagird dəftər aldı* cümləsində, ümumiyyətlə, qeyri-müəyyən bir əşya – *dəftər haqqında* səhbət gedir.

Azərbaycan dilində xüsusi isimlər, şəxs əvəzlilikləri, *kim* sual əvəzliyi, substantivlaşan işarə əvəzlilikləri, yer zorfları (*ora, bura, içarı, irəli* və s.), *-dəki (-dək)* şəkilcili ismi sıfatlar, *-diğ..., -acığı...* şəkilcili feli sıfatlar, üçüncü növ toyını söz birləşmələri və saira həmisi müəyyən məfhum ifadə edir və bunu görə da vasitosız tamamlıqlar olarken har zaman hal şəkilcisi ilə işlənir; məs.:

Səlim onlara galib Dilaranı yeni bir kinoya dəvət etdi (M.İbrahimov); *Mən Hindistanı, İraqı, Misri, Ərəbstanı* gözdim, sizin kimi bir dosta rast gəlmədim (M.İbrahimov); *Qadın da onu təqib etdi* (S.Vurgun); *Mən yena da səni sevirəm* (M.İbrahimov); Altunbay. *Sən get, onları gözləyirəm* (C.Cabbarlı); *Ana bunu*

hiss etdi (İ.Əfəndiyev); Altunbay. *Mən özümü sizə tanıtıraram* (C.Cabbarlı); – *Orada kimi tanyırsan? – Heç kimi* (M.Hüseyn); *Çandra sən in qüdratını nümayiş etdirir* (M.İbrahimov).

Bu misallardakı *Dilaran, Hindistanı, İraqı, Misri, Ərəbstanı, səni, onu, onları, bunu, özümü, kimi, heç kimi, sənin qüdratını* vasitosız tamamlıqlarını tösürlik hal şəkilcisi, yəni qeyri-müəyyən vasitosız tamamlıqlar kimi işlətmək olmaz, eks təqddirdə həmin cümlələr ya heç bir məna ifadə etməz, ya da mənaları deyişilər.

Qeyri-müəyyən vasitosız tamamlıqlar, adətən, ümumi isimlərlə, hemçinin ikinci növ toyını söz birləşmələri, bəzən də *heç nə* əvəzliyi və saira ilə ifadə olunur; məs.:

Bir fəhlə öz əli, öz zahmətiyələ... Həyata, insana məhəbbətiylə; Mismar da düzəldir, şeir də yazar (S.Vurgun); *Fəhlələr hardansə xərək tapıb götirmişdilər* (M.Hüseyn); *Şiz onu itələyərək əlinə bir alma cecəsi verdi* (Y.V.Çəmənzəmənil).

Bu misallardakı *mismar, şeir, xərək, alma cecəsi* vasitosız tamamlıqları qeyri-müəyyənlik bildirir.

Vasitosız tamamlıqlar müəyyənlik bildirdikdə *kimi, nəyi, haranı* suallarından birinə, qeyri-müəyyənlik bildirdikdə isə yalnız *nə* sualına cavab olur.

Vasitosız tamamlıqların osas mahiyyətini və ya əhatə dairesini aydınlaşdırarkən onların hərəketlə olan əlaqələrini nəzərə almaq lazımdır.

Vasitosız tamamlıqların böyük bir qrupu aid olduğu fellərdə ifadə olunan konkret fiziki hərəkətin icrası neticəsində yaranan və yaxud deyişikliyə uğrayan, o cümlədən subyekti (hərəket vasitosuna) təsirinə məruz qalan maddi obyekti ifadə edir. Bu tamamlıqlar da öv-növbəsində bir sıra məna xüsusiyyətlərinə görə aşağıdakı növlərə bölünür.

Natıca obyekti bildirən vasitosız tamamlıqlar. Bu növ vasitosız tamamlıqların ifadə etdiyi əşya (maddi varlıq) hərəkətin icrasından əvvəl mövcud olmayıb, yalnız aid olduğu hərəkətin tösürü ilə, yəni onun icrası neticəsində yaranır. Bu növ tamamlıqlar *yaratmaq, qurmaq, kəsf etmək, tikmək, yazmaq, toxumaq* və sair bu kimi fellərlə ifadə olunan xəbərlərə aid olur; məs.:

İgidlər alaçığ tıkdılər (İ.Əfəndiyev); *Mən, doğrudan da, bu fikir-dəyəm ki, Roma öz qüdratını göstərmək üçün Çandranı yaratmışdır* (M.İbrahimov); *Qacar. Burda kəllələrdən bir qala qurun!* (S.Vurgun); *Bir şeir yazmışdım dardı-dilimden;* *Cox bayəndin, qızım, öpdün əlimdən* (Ə.Cavad).

Tam dəyişikliyə uğrayan vasitəsiz tamamlıqlar. Vasitəsiz tamamlıqların bu növünün ifadə etdiyi əşya hərəkətin icrasından övvəl da mövcud olur, lakin hərəkətin təsiri ilə, yəni onun icrası nöticəsində tam dəyişikliyə uğrayır, başqa sözlə, yox olur. Bu növ tamamlıqlar *məhv etmək, dağıtmak, uçurmak, söndürmək, sindirmək* və sair bu kimi fellərlə ifadə olunan xəbərlərə aid olur; məs.:

Nəhayat, yanğını söndürdülər (M.Hüseyn); *Xalq. Komala-rimizi dağıdırılar* (C.Cabbarlı); *Vaqif. Uçurma könlümün xanti-manını...* (S.Vurğun); *Evvaz. Su stəkanını salıb sindirdim* (İ.Əfəndiyev); *Qadın sası ilə oxunan bir mahni otağa dolaraq gecənin süküntunu pozdu* (İ.Əfəndiyev).

Qisman dəyişikliyə uğrayan vasitəsiz tamamlıqlar. Bu vasitəsiz tamamlıqların ifadə etdiyi əşya hərəkətin icrasından övvəl da mövcud olur, lakin hərəkətin təsiri ilə, yəni onun icrası nöticəsində tam dəyişikliyə uğrayıb yox olmur, yalnız daxili keyfiyyət, olamət və sair cəhətdən qisman dəyişikliyə uğrayır. Bu növ tamamlıqlar *rəng-ləmək, qaraltmaq, ağartmaq, işıqlandırmaq, böyütmək, kiçitmək, süpürmək, tamizləmək* və sair bu kimi fellərlə ifadə olunan xəbərlərə aid olur; məs.:

O, mazulu şlini üzüne cirpub, yanagını daha da qaraltdı (M.Hüseyn); *Sənməkdə olan ocağın zəif sələsi onların çöhrələrinini işğalandırırırdı* (İ.Əfəndiyev); *Əllər, düşüncələr aləmlər qurur; Ürək də böyüdür öz sərhədini...* (S.Vurğun); *Görünür, qız evi bir az bundan qabaq silib-süpürmüdü* (İ.Əfəndiyev).

Ver və yaxud vəziyyət dəyişikliyinə uğrayan vasitəsiz tamamlıqlar. Vasitəsiz tamamlıqların ifadə etdiyi əşya hərəkətin icrasından övvəl da mövcud olur, lakin hərəkətin təsiri ilə, yəni onun icrası nöticəsində məkanı münasibətə yer və ya vəziyyət dəyişikliyə uğrayır. Bu növ tamamlıqlar *yaxınlaşdırmaq, uzaqlasdırmaq, gatırmaq, aparmaq, daşımaq, qovmaq, oynatmaq* və sair bu kimi fellərlə ifadə olunan xəbərlərə aid olur; məs.:

Tez-tez galib onu qonşu kəndlərə aparırdılar (İ.Əfəndiyev); *Altınbay. Siz iki həftə bundan qabaq vergiləri gətirməliydiniz* (C.Cabbarlı).

Bu növ tamamlıqların özleri da hərəkətin icrasında fəal və qeyri-fəal iştirak etməsinə görə iki yərə bölünür:

Bu tamamlıqların ifadə etdiyi obyektlər, adəton, insan məshhumu bildirdikdə aid olduğu fellərlə hərəkətin icrasında, osason, fəal iştirak edir; məs.:

Yenə də onlar sükut dolu ağır baxışlarla məni yola saldılar (M.İbrahimov); *Aşiq çağırıdlar* (İ.Əfəndiyev); *Zəmündar öz camadarıni, yəni mübəsirini manım dalımcı göndərmişdi* (M.İbrahimov).

Bu tamamlıqların ifadə etdiyi obyektlər cansız varlıqları və bəzən də eyni mənada insan məshhumu bildirdikdə hərəkətin icrasında qeyri-fəal iştirak edir; məs.:

Təxti-rəvanı qulların ciyindən alb yera qoydular (İ.Əfəndiyev); *Mən də öz sətəkanımı götürdüm* (M.İbrahimov); *Sənə qarı dağlara gedib bir atək çıçək götürdi* (İ.Əfəndiyev); *Toğrul. Bacısını sürükləyib aparmışlar* (C.Cabbarlı).

Vasitəsiz tamamlıqların böyük bir qrupu konkret fiziki hərəkətin icrası nöticəsində yaranan, dəyişikliyə uğrayan, o cümlədən subyektiñ təsirinə məruz qalan obyekti deyil, subyektiñ *qavrama* (*dərk etmə, danışma, eşitmə, hiss etmə və s.*) obyekti olur. Bu tamamlıqların özleri də subyekti və hərəkəti olan münasibətləri cəhətdən bir-birindən seçilir. Bunların bəziləri (*görmək, nəzərdən keçirmək, seyr etmək* kimi fellərə aid olduğunu) qavrama prosesində subyektdən aralı olduğunda halda, bəziləri (*duymaq, hiss etmək, başa düşmək, tanumaq* kimi fellərə aid olduğunu) subyektdə yaxınlaşmış olur və bu yaxınlaşmada real təsiri obyekti deyil, əslində subyekti özü hiss edir; məs.:

Səlimnaz arvad Aşlanı az görməmişdi (M.Hüseyn); *Nəfəssiz buddalar, bütlər, ehramlar; Min il eşitmədi insan səsini* (S.Vurğun); *O həmtətilin, həm də ətrafinda baş verən digər hadisələrin mənasını, bir növ, dərk edə bilmirdi* (M.Hüseyn); *Tikintidə işləyənlər Sənubarı, qiyabı da olsa, çıxdan tənyardılar* (İ.Əfəndiyev); *Atlıların, hər halda, yaxşı məqsədla gəlmədiyi ni hamu duyurdu* (M.Hüseyn); *Gənc qadın nə düşünmürdü?* (İ.Əfəndiyev).

Bəzən bu növ tamamlıqlar mətndə *hiss etmək, duymaq* kimi fellərin mənasını ifadə edən *görmək, eşitmək* və sair fellərə aid olur; məs.:

Mən bu gözlərdəki məhəbbəti də, sözümüzün axırını gözləyən intizarı da görürdüm (M.İbrahimov).

Bəzən hesab etmək, *zənn etmək, sanmaq* felləri və bu fellərin mənasına yaxın *saymaq, bilmək, adlandırmaq* felləri ilə ifadə olunan xəbərlər iki vasitosuz tamamlıq toləb edir. Bu tamamlıqlardan ovvolincisi həmçə müəyyən vasitəsiz tamamlıq (dərketmə obyekti), ikinciisi isə qeyri-müəyyən vasitəsiz tamamlıq olub, gümanetmə və qismən müqayisə (bu halda *kimi* qoşması ilə işlənir) obyekti olur; məs.:

Bəndəli qətiyyən xəyal edə bilməzdə ki, Məşədi Hüseyin onu öz həmkarı, öz zəhmət yoldaşı, öz bərabəri sayar (Mir Cəlal);

Demək olar ki, o da başqa iranlılar kimi İranı dünyanın ən əbad və gözəl ölkəsi, Tehrani dünyanın ən böyük paytaxtı, şahı qibleyi-aləm, Allahın kölgəsi və şahların şahı bilirdi (A.Makulu); Tahirzadənin mühüm mətləblər müqabilindəki bu ağırlığını bəziləri ehtiyat, bəziləri tarəddüd, Mirzə Abbasqulu işə tamkin, sabır adlandırdı (Mir Cəlal); Onlar çarı, onun bütün dəstgahını öz atayında bir ləkə kimə hesab edir... (A.Makulu).

Təyin etmək, həmçinin bu mənada işlənən qoymaq feli də iki obyekt tələb edir; məs.:

Mən səni bu gündən dəstəyə başçı təyin edirəm.

Qeyd. Vasitəsiz tamamlıqlar, xüsusun icbar və bəzən də məlum növ oxutdurmag, söyləşdirəmək, danışdırmaq, dilləndirmək və s. fellərə aid olub, insan məshhumu ifadə etdiğində hərəketi bilavasitə icra edən məntiqi subyekti olur; məs.:

Bir neçə xalq mahnısı cəldirib Gülaçarı oxutdurdu (İ.Əfəndiyev).

Vasitəsiz tamamlıqların bir qrupu aid olduğu hərəketin maddi-məkan münasibətini ifadə edir. Bu tamamlıqlar lügəvi cəhətdən yer (məkan) məzmununu bildirən isimlər, zərflər və söz birləşmələri ilə ifadə olunub gəzmək, dolanmaq, getmək, gəlmək, keçmək kimi hərəki fellərə aid olur; məs.:

Fərhad. Çöllər düşdüyüm o vaxtdan bəri; Dolandım dağları, meşəlikləri (S.Vurğun); Üç verstlik yolu piyada getməli idi (M.Hüseyn); Hər halda şəxsi yolunu keçin, çıxın ora... (M.Ibrahimov); Dolaşdım məbədləri gizlice; El dərdini el ağzından duyaydım (Ə.Cavad); Biz onun sahəsinə gəzirkən (M.Ibrahimov).

Vasitəli tamamlıq

Bu növ tamamlıqlar ismin mökani-grammatik halları olan: a) yön-lük; b) yerlik; c) çıxışlıq hallarında və ç) qoşmalarla işlənən isimlərlə, əvəzliliklərlə, həmçinin substantivləşmiş digər nitq hissələri və söz birləşmələri ilə ifadə olunub əsyaliq (geniş mənada) bildirir.

İsmiñ yönüñ halında işlənən vasitəli tamamlıqlar. Bu vasitəli tamamlıqları da ifadə etdikləri mənaya görə aşağıdakı növlərə ayırmak olar: 1) bənzəmə-oxşama bildirənlər; 2) yönəlmə bildirənlər; 3) məqsəd bildirənlər və s.

Bənzəmə-oxşama bildirənlər vasitəli tamamlıqlar, əsasən, təsirsiz fellərlə işlənib subyektin (mübütdə) oxşadıldığı əşyani bildirir; məs.:

Onlar işq və səadət içində olan körpə uşaqlara bənzəyirdi (İ.Əfəndiyev); Oğlum, Firidun, sən mənim oğlunsan, halal süd əmmiş bir adama oxşayırsan (M.Ibrahimov); Axi yayda bu suyun hər damcısı bir qızılıla bərabər olur (İ.Əfəndiyev).

Bu növ tamamlıqlar bəzən təsirli fellərlə işləndikdə müstəqim obyekti (vasitəsiz tamamlıq) oxşadıldığı əşyani bildirir; məs.:

Dilarə həmişə onu ərinə, əri işə Dilarəyə oxşadırdı (M.Ibrahimov); Fərhad. Mən sənin eşqinə çapdim dağları; Cənnətə döndərdim qayalıqları (S.Vurğun).

Qeyd. Bu növ tamamlıqlar yaraşmaq, yaramaq və s. fellərlə, həmçinin sanat, adət, məxsus və s. kimi isimlərlə ifadə olunan xəbərlərə aid olduqda tam bənzəmə-oxşama deyil, aid olma, xas olma və saire bildirir; məs.:

Eldar. Yaraşmayır basılmaq qəhrəman gürcülərə (S.Vurğun); Eldar. Araxdan vurmaq ığida yaraşmaz! (S.Vurğun); Sapur. Şahlarla layiqdir, doğrudan o qız (S.Vurğun); Şeyx Şairə sənətər tikanlı sözlər (S.Vurğun).

Yonəlmə (yaxınlaşma) – istiqamət bildirən vasitəli tamamlıqlar, adətən, təsirsiz fellərlə işlənir. Bunlar təsirsiz hərəki (dinamik) fellərlə (yaxınlaşmaq, yanaşmaq və s.) aid olduqda subyektin (mübütdə) öz fiziki hərəketinin icrası prosesində istiqamət alındığı əşyani, təsirsiz qeyri-hərəki (statik) fellərə (müraciət etmək, əmr etmək, yalvarmaq, əlac etmək və s.) aid olduqda subyektin (mübütdə) öz qeyri-fiziki hərəketinin icrası prosesində müxtəlif hərəkət təsirinin (söyləmək, təsir etmək və s.) yönəldiyi əşyani, təsirli fellərə aid olduqda isə müstəqim obyekti (vasitəsiz tamamlıq) ifadə etdiyi əşyanın yönəldiyi əşyani – şəxsi ifadə edir; məs.:

Qarı qalxıb xəstəyə yanmışdı (İ.Əfəndiyev); Solmaz. Sözlərin bir iddium kimi insanın beyninə, baxışların bir tyna kimi ürəyinə sancılır (C.Cabbarlı); Vaqif. Qardaşım! Sən nahaq yalvardın ona... (S.Vurğun); Tez ol, qarı, oğlumun dərdində əlac et (İ.Əfəndiyev); Bacardıqca həmişə fəqir-füqəraya al tutmuşan (M.Hüseyn); Vaqif. Ala bu məktubu, qoynunda gizlə; Onu gözün kimi qoruyub gözlə; Çatdır hardadırsa qaçaq Eldara (S.Vurğun); Üç gün-üç

geçə şadyanalıq etməyi, qalibiyyat badaləri qaldırmağı qoşun əhlinə amr etdi (İ.Əfəndiyev).

Bu növ tamamlıqlar bəzən qarşı qoşması ilə işlənir; məs.:

Hamisində sənətə, sənətkarə qarşı böyük bir məhəbbət var idi (İ.Əfəndiyev); *Solmaz. Mən ona qarşı heç bir şey düşünmürrəm* (C.Cabbarlı).

Məqsəd bildirən vasitəli tamamlıqlar, əsasən, təsirli və təsir-siz fellərə aid olub hərəkətin icrasının, ismi xəbərə aid olduqda isə əlamətin meydənının məqsəd obyekti bildirir; məs.:

Qız bulağası uşa getdi (M.Ibrahimov); *Aşıqlar hünsünə dastan dedilər* (İ.Əfəndiyev); *Ey könül! Min namə yaz bir gülzərin eşqinə; Can evindən seyrə cıx bir xoş güzərin eşqinə* (S.Vurğun); *Xançobanə toy etdilər* (İ.Əfəndiyev); *O, insan eşqinə öz əllərilə; Zevsin dərgahından od oğurladı!* (S.Vurğun); *Sözüm vardır mənim sizə, durnalar!* (M.P.Vaqif).

Bu növ tamamlıqlar çox vaxt ismin yönük hal şəkilçisi ilə deyil, üçün, ötrü və s. qoşmalarla işlənir; məs.:

Sabah qum üçün çaya gedəcəklər, -deyə o, ərinə baxdı (İ.Əfəndiyev); *Solmaz. Mən sən inçin çiçəklərdən süslü bir tac yaparıram; Yol ver manı, gül dərmışəm, sevdiyim cın aparm* (C.Cabbarlı).

İsmiñ yerlik halında işlənən vasitəli tamamlıqlar. Bu növ vasitəli tamamlıqların özünü idafə etdikleri mənalara görə aşağıdakı növlərə bölmək olar: 1) nisbi yer bildirənlər; 2) seçilmiş bildirənlər və s.

Nisbi yer bildirən vasitəli tamamlıqlar, əsasən, *var*, *yox* sözləri ilə idafə olunan ismi xəbərlər və yaxud bu sözlerin monasına yaxın fellərlə (*qalmaq, olmaq, ola bilmək* və s.) idafə olunan feli xəbərlərə aid olur. Bular və ya ya digər əşyinin tutduğu – yerleşdiyi sahəni deyil (bu halda yer zərfliyi olur), hər hansı bir əşya və ya əlamətin müvəqqəti və yaxud daimi aid olduğu, mövcud olduğu əşyani, şəxsi bildirir; məs.:

Altunbay. Bir də, ağa, məndə sizin üçün çox gözəl və dəyərli bir yaqtı vardır (C.Cabbarlı); *Əlibəy. Bunda qalmamışdır nə namus, nə ar...* (S.Vurğun); *Elxan. O yazıçıda heç bir günah yoxdur* (C.Cabbarlı); *Küləklər, küləklər, ey sarın küləklər; Siz də var goxusu hər yerin, küləklər!* (M.Müşfiq); *Mən öz gözümələ el oğlu da bunları çox görmüşəm* (S.Rohimov).

Seçilmiş bildirən vasitəli tamamlıqlar əsasən, nisbi yer bildirən vasitəli tamamlıqların aid olduğu xəbərlərle işlənib subyektə (mübtəda) aid hər hansı bir əlamətin az və ya çox olduğu sahəni bildirir; məs.:

Sara igidlərə yoldaş, quşlara sırdəş oldu, cıdırarda ad aldı, ox atmaqdə taysız oldu (İ.Əfəndiyev); *Cəbi ana məhəbbətinin uçurulmasında Göyərçini müqəssir görürdü* (S.Rəhimov); *Tamara. Doğrudan, Eldar! Qılınç döyüşündə məharətin var!* (S.Vurğun).

İsmiñ çıxışlıq halında işlənən vasitəli tamamlıqlar. İsmiñ çıxışlıq halında işlənən vasitəli tamamlıqların özünü də ifadə etdikleri mənalara görə bir neçə növə bölmək olar: 1) çıxış obyekti; 2) maddi əsas və ya səbəb; 3) sahiblik və ya aidiyyət; 4) mövzu obyekti; 5) xarici təsir obyekti; 6) müqayisə bildirənlər.

Çıxış obyekti olan vasitəli tamamlıqlar, əsasən, təsirsiz fellərə aid olub, subyektin (mübtəda) ister həqiqi, isterse məcazi mənada çıxdığı, uzaqlaşlığı, ayrıldığı, təsirinin azaldığı və s. obyekti bildirir¹; məs.:

Səriyyə. Qoy manı öldürsünlər, amma man sandən ayrılmaram (C.Cabbarlı); *Qacar. Yaxşı, gəl al götür bu inadından* (S.Vurğun); *Ara sözünə inanıb məndən üz döndər...!* (M.Hüseyn); *Şirin. Xosrov da taxtından, tacından keçir; Yolunda ömrün-dən, baxtından keçir* (S.Vurğun).

Eyni tamamlıqlar təsirli fellərə aid olduqda müstəqim obyektin (vasitəsiz tamamlıq) ister həqiqi, isterse məcazi mənada çıxdığı, təsirinin azaldığı və sair obyekti bildirir; məs.:

Kuraman. Deyirlər səni vəzirlikdən qovlayacaq xan! (S.Vurğun); *Aşşin. Mən onu tutduğu yoldan qaytararam* (C.Cabbarlı); *Azərbabə. Bu gün gətirərlər ondan bir xəbər* (S.Vurğun).

Mənbə-maddi əsas və ya səbəb obyekti olan vasitəli tamamlıqlar hem təsirsiz, hem də təsirli fellərə aid olub², subyektin və ya müstəqim obyektin əmələ gəldiyi əşyani (obyekti) və yaxud subyekto (mübtəda) aid əlamətin (geniş mənada) meydana çıxmışının səbəb obyekti bildirir:

1. Vasitəli tamamlıqların bu qrupu *əmələ gəlmək, yaranmaq, qurulmaq, düzəlmək, ucalmaq* və s. təsirsiz fellərlə işləndikdə subyektin (mübtəda) əmələ gəldiyi obyekti idafə edir; məs.:

¹ Şəkilçə bu növ tamamlıqlara oxşayan yer zərflikləri cümlədə obyek olmayıb, hərəkətin çıxış nöqtəsini idafə edir.

² Səbəb zərflikləri bu tamamlıqlardan forqlı olaraq cümlədə obyek olmur, yəni əşyaliq idafə etmir.

O, dünyanın on nadir çiçeklerinden çekilib, – deyə qarı cavab verdi (İ.Əfendiyyev); Elxan. Oturduğun bu geniş sarayın daşları əllərimin qabarlarından yapılmış, torpağı alın tarımla, göz yaşlarınıyla yoğunmuşdur (C.Cabbarlı); Mən azılın bir sıfırıñ hayqırın; Haqq bağırın sədasiñ dan yarandım; Ölümün pəncasında hıçqırın; Mezəlmlərin nəvasından yarandım (M.Müşfiq).

Bu tamamlıqlar təsirli fellərə aid olduqda müstəqim obyektiñ (vasitəsiz tamamlıq) emələ gəldiyi obyekti ifadə edir; məs.:
Qoy sənə şeir düzüm tarlanın ipayından; Gəl sənə çələng höriüm bağların çıçayından (Ə.Cavad); *Yerdəki hər soyuq daş parçasından; Bir saray yaradır sənətkar insan* (S.Vurğun).

2. Bu növ tamamlıqlar *qorxmaq, xəsta olmaq, yixilməq, uçmaq, dağılmaq, titrmək* və s. təsirsiz fellərə və bəzi ismi xəbərlərə aid olub, subyekta (mübtəda) aid əlamətin (hal-vəziyyət, keyfiyyət və s.) meydana çıxmamasının sobəb obyektiñ bildirir; məs.:

Topal. Gördün lələşini? Qorxdular məndən... (S.Vurğun); *Onların böyük bir qismi açıraq və soyuqdan ölüür, min cür dərd və azarın əlində acız bir halda can verib solurdular* (M.Ibrahimov); *Bir xəstəyəm qəm otaqlı ürəyimin yarasından* (S.Vurğun).

Sahiblik və ya aidiyyət obyekti olan vasitəli tamamlıqlar, *qalmaq, yadigar qalmaq, nümunə qalmaq, miras qalmaq* və sair bu kimi feli xəbərlərə, *yadigar, hadiyyə, nümunə, pay, miras* və sair bu kimi isimlərə ifadə olunan ismi xəbərlərə aid olub, subyektiñ (mübtəda) ifadə etdiyi əsyaya keçmişdə sahib olan və yaxud onun keçmişdə aid olduğunu obyektiñ bildirir; məs.:

Qoca. Böyük Koroğluandan qalmış yadigar; Budur, dəstəsində barmaq yeri var (S.Vurğun); *İndi oğlundakı sədəfə tutulmuş balaca səz ondan qalmışdır* (İ.Əfendiyyev); *Vaqif. Rusiya padşahi o zülmkarдан – Yekaterinadan bir hədiyyədir* (S.Vurğun).

Mövzu obyekti olan vasitəli tamamlıqlar subyektiñ ister yazılı, isterse şifahi şəkildə haqqında malumat verdiyi obyektiñ bildirir və *danışmaq, söyləmək, bəhs etmək, xəbər gətirmək, demək, söz salmaq* kimi fellərə aid olur; məs.:

O hər şeydən: kəndimizdən, kolxoz sədri Qədirin məzəli hərəkətlərindən, Musa kişiñdən danışındı, lakin bir dəfə da olsun Bayimdən söz salmırıd (İ.Əfendiyyev); *Tamara. Göt üzünün durnaları, beyin vətan havasından* (S.Vurğun); *Bir az oralarдан danış* (M.Ibrahimov); *Hey dillən, sazım, dedim; Bir az da yazım*

dedim; Ölkənin hünərindən, zərbəci ərlərindən; Qadının dan, qızından; Parlayan yıldızından (Ə.Cavad).

Bu növ tamamlıqlar bəzən ismin çıxışlıq hal şəkilçisi evəzinə, yerlik hal şəkilçisini qəbul edən *bara, haqq* kimi köməkçi sözlərlə işlənir; məs.:

Ömründə bir dəfə bizim camaatdan dəyirman barədə şikayət eşidibsmi? (İ.Əfendiyyev); Düşmənim də mənim barəmdə bu sözü deməz (M.Hüseyin); *Hətta onun haqqında mərkəzi qəzərlərdə də məqalələr çap olundu* (İ.Əfendiyyev).

Xarici təsir obyekti olan vasitəli tamamlıqlar subyektiñ (mübtəda) özüne təsir göstərməklə bərabər, ona məxsus xarici əlamət və təsirin çıxığı əşyani – şəxsi bildirib, *şübhələnmək, incimək, narazı olmaq, iyrənmək, küsmək* kimi feli xəbərlərə, həmçinin *razi, yanğılı, xoşhal* kimi adılla ifadə olunan ismi xəbərlərə aid olub, xarici təsir obyektiñ ifadə edir; məs.:

Kim dən şübhələnirsiniz? (M.Hüseyin); Və qıf. Gözüm su içməyir heç Xuramandan... (S.Vurğun); Onun sərt və coşqun rəftarından kimsə inciməzdi (İ.Əfendiyyev); *Şapur. Nə olar... nə olar... küsmürəm sizdən* (S.Vurğun); *Camaat ondan xırtdəyacən narazıdır* (M.Hüseyin); *Əli bəy. Dedi ki, atana məndən salam de; Onun köməyindən çox xoşhalam de...* (S.Vurğun).

Meydana çıxma – tapılma obyekti olan vasitəli tamamlıqlar qismən hərəkətin çıxış obyektiñ bildirməklə bərabər, subyekta (mübtəda) aid əlamətin (geniş mənada) meydana çıxan, tapılan vasitə obyekti olur. Bu tamamlıqlar, əsasən, təsirli (*tutmaq, öpmək, yemək, içmək* və s.) bəzən də təsirli fellərin sinonimi olan təsirsiz (*yapışmaq* və s.) fellərə aid olmaları ilə eyni formalı başqa vasitəli (xarici təsir obyekti olan və s.) tamamlıqlardan seçilir. Bu tamamlıqlar öz növbəsində özlərinin aid olduğunu eyni (tesirli) fellərlə işlənən vasitəsiz tamamlıqlara qismən oxşamaqla, ya mümkün olan müxtəlif obyektdən (əşya və yaxud şoxs) birinin, ya da tamin (küll) műəyyən bir hissəsinin hərəkətin təsirinə məruz qaldığını bildirir.

a) Mümkün olan müxtəlif obyektdən birini bildirənlər: – *Gedək, Südabəya bir hədiyyə alaq, – deyib qolunda tutdu və evdən çıxardı* (M.Ibrahimov); *Azər baba. Öpsün alnından bəhar rüzgarı...* (S.Vurğun); ...*Şən torpaqdan yapış, burdadır qüvvət...* (S.Vurğun); *Firdun şanəni yerə atdı və kuzənin qulpundan yapışdı...* (M.Ibrahimov).

b) Tamın (küll) müəyyən hissəsini bildirenler. Bu növ tamamlıqlar çox vaxt köməyi zərflikləri ilə işlənir ki, bunlar da məntiqədən obyektlərin miqdardan bildirir; məs.:
İbrahim xan. O məni dənizə basıb dedi, xan; Buyur, doyunca iç tökdüyün qandan! (S.Vurğun); Azər baba. Al, oğlum, bir loğma kəs bu çörək dən! (S.Vurğun); Ozan. Mən də bu nemət dən az-çox yemişəm... (S.Vurğun); Gah şad gəldi, gah da çar suyundan içdi getdi (Ə.Cavad).

Müqayisa obyekti olan vasitəli tamamlıqlar xəbərdə ifadə olunan eləmiyi subyektlə (mübtədə) müqayisədə tamamlayırlar. Bu tamamlıqlar sıfətlərlə, həmçinin az, çox qeyri-müeyyən sayıları ilə ifadə olunan ismi xəbərlərə, habelə bu sözlərin biri ilə ol köməkçi felindən düzənlən mürrekkeb ismi xəbərlərə aid olur; məs.:
Vaqif. İnsanın canından şirindir övlad... (S.Vurğun); O mənim qardaşımdır. Qardaşım dan da artıqdır!.. (M.Ibrahimov); Yox, layiq görəməm mən bunu səna; Ölüm dən pis olar töhmət insana... (S.Vurğun); Vücudunun son bahar yarpağından fərqi yox, dədəğində gülüş, bir qaynayan şərqi yox... (M.Müsfiq); Fərhad. Ölsən də, ölümdən yüksəkdəsən sən! (S.Vurğun); Biz sayca onlardan çıxıuq.

Qoşmalarla işlənən vasitəli tamamlıqlar. Vasitəli tamamlıqlar çox vaxt müxtəlif qoşmalarla işlənir. Bu qoşmaların bir qrupu (*üçün, ötrü, qarşı və s.*) sözə (tamamlıq) isminin bu və ya digər hal şəkilçisinin (bəzən de *ilə* qoşmasının) verdiyi mənədan başqa yeni bir mənə vermediyi üçün, onlardan yuxarıda vasitəli tamamlıqların mənə növündən bəhs edərək danişildi. Bunlardan *ilə* qoşması isə ismin hal şəkilçiləri ilə işlənən vasitəli tamamlıqlardan fərqli olaraq yeni mənələr amələ gətirir.

İlə qoşması ilə işlənən vasitəli tamamlıqlar 1) vasitə, 2) birləşlik, 3) qarşılıq, 4) fərqlənmə (seçilmə) və s. bildirir.

Vasitə (alat) obyekti olan tamamlıqlar, əsasən, eyni kökdən ibarət təsirli və təsirsiz fellərə aid olub, konkret isimlərlə, həmçinin substantivleşmiş məsələ, işsə evezliyi və sairə ilə ifadə olunaraq, subyekte (mübtədə) aid hərəkətin icrasında vasitə obyekti kimi çıxış etməklə xəbərin mənasını tamamlayırlar¹. Buna görə de bu tamam-

¹ *İlə* qoşmalı bozı konkret isimlər məcəzi mənədə işlənib *qarşılaşmaq, yola salmaq, xatırlamaq, yad etmək* və s. fellərə aid olduqda cümlənin vasitə obyekti (tamamlıq) deyil, məsələdə isimlər kimi, torzı-hərəkət zərfliyi olub, nezə, *na cür* və s. suallardan birinə cavab olur. Bu haqda “torzı-hərəkət zərflikləri” bəhsində geniş məlumat verilir.

lıqlar bəzən lügəvi mənasında vasitə məfhumu bildirən *vasitə* sözü ilə ifadə olunduqda da mənələrinə heç bir xələl gəlmir və *na vasitə ilə, kimin vasitəsi ilə* suallarının mənələrinə yaxın *na ilə* və ya *kim ilə* suallına cavab olur; məs.:

Cavanlar maşını q um ilə doldurdular (İ.Əfəndiyev); Altunbay. Mən altınlarımla sənə gizli kömək edə bilərəm (C.Cabbarlı); Bütün bunlarla “söhbəti kas!” demək istəyirdim (M.İbrahimov); Oddam dı. Əlbatta, hər şey qurban vermək lə, toyuq - cüca gətirmək lə düzələr (C.Cabbarlı); Hərə bir vasitə ilə bu keçmiş müğənniyə öz hörmətini ifadə etməyə çalışırı (İ.Əfəndiyev).

Birgəlik (iştirak) obyekti olan tamamlıqlar hərəkətin icrasında subyektlə (mübtədə) birgə iştirak edib hərəkətin icrasında foal mövqə tutur və cümlədə birgəlik (iştirak) obyekti olur. Bu tamamlıqlar *ilə* qoşmasından sonra özünü lügəvi mənasına görə birgəlik məfhumu bildirən *birgə, bərabər, birlikdə, bəhəm* kimi sözlərlə işləndikdə mənələrinə heç bir xələl gəlmir. Belə tamamlıqlar həm hərəki, həm qeyri-hərəki feli xəbərlərə, həm də bəzəi ismi xəbərlərə aid olub, *kimlə* (*kimlə birlikdə, kimlə bərabər* mənasında) *na ilə* (*na ilə birlikdə, na ilə bərabər* mənasında) suallarından birinə cavab olur; məs.:

Eldar. İranı talayan o qart canavar; Gəlir sürüs ilə bizi soyğama... (S.Vurğun); Rəbi. Yaxşı, san da bizim ilə gedəcəksən (C.Cabbarlı); Bütün kainatı gözdir öz ünlə; Kiçik bir zərrədən ilham alanda!.. (S.Vurğun); Biz onları kəndimiz in Şahmar kimi zarafatçı gəncərlər ilə, Bəyimlə birlikdə əzik-becərdik (İ.Əfəndiyev).

Qarşılıq obyekti olan tamamlıqlar şəkilcə vasitə ve birgəlik obyekti olan tamamlıqlarla, mənacə isə sonunculara oxşayıb, hərəkətin icrasında subyektlə (mübtədə) birgə fealiyyət göstərədə, hərəkətin icrası prosesində subyekta qarşı duran obyekti bildirir və *kim ilə, na ilə* (*kimə qarşı* mənasında) suallarından birinə cavab olur; məs.:

Qacar. Xeyr! Öləməşim, hələlik sağam; İndi mən ölümlə çarpışacağam!.. (S.Vurğun); Banu. Düşmənlə qoç kimi durun üz-üzə; Sizi tapşırıram ulu Hürmüza! (S.Vurğun); Məhəbbət hicrənla, həyat ölümlə, Vuruşmuş daima pəncə-pəncəyə (S.Vurğun).

Qeyd. Bu növ tamamlıqlar bəzən *qarşı* qoşması ilə işlənən söz və söz birləşməleri ilə ifadə olunur; məs.:

Elxan. Biz arəb mətəsimlərinə, Bağdadın xilafatına qarşı vuruşurug (C.Cabbarlı).

Fərqlənmə (seçilmə) obyekti olan tamamlıqlar vasito obyekti olan tamamlıqlardan fərqli olaraq, xəbərdəki əlaməti tamamlayarkən subyektin (mübtədə) ifadə etdiyi əşya ilə (geniş mənədə) müqayisədə fərqləndiyini bildirir və fərqlənmək, seçilmək, ayrılməq və s. fellərlə ifadə olunan feli xəbərlərə, həmçinin fərqli sıfəti ilə ifadə olunan ismi xəbərə aid olur; məs.:

O öz zahiri görkəmi ilə başqalarından heç nə ilə fərqlənmirdi (M.Hüseyin); *Xəzər dənizi öz böyüklüyü ilə başqa qapalı dənizlərdən seçilir.*

Tamamlığın quruluşca növləri. İstər vasitəsiz, istərsə vasitəli tamamlıqlar özlerinin müxtəlif mənə növlərindən asılı olmayaq, quruluşa iki növə bölünür: 1) sadə tamamlıqlar, 2) mürəkkəb tamamlıqlar.

1) Sadə tamamlıqlar ayrı-ayrı sözlərlə ifadə olunur; məs.:

Bir bir aylığa bunu kiraya vermişik (M.Ibrahimov); *Uşaqlar həmişə səndən giley eləyirdilər... - deyə ana ayag üstündə dayanan oğlanlara baxı* (İ.Əfəndiyev); *Guya aqlam aqla ölüni qaytaracaqlar* (M.Hüseyin); *Bəlkə sizdə bir xeyir xəbər ola?* (S.Rəhimov).

2) Mürəkkəb tamamlıqlar sintaktik vahidlərlə – söz birləşmələri ilə ifadə olunur; məs.:

Əsas iş matbaənin məhsulunu fəhlə kütləsinə çatdırmaqdır (S.Rəhimov); *Xosrov. Odlar ölkəsinin şahzadəsinə; Qəlbimdə çırpanın sevda səsinə; İran torpağından salamlar olsun!..* (S.Vurğun); *Vera yaranı nə ilə bağlamağı bilmirdi* (S.Rəhman).

Təyin

Cümələdə əşya ifadə edən hər hansı bir sözə – üzvə aid olub, onun əlamət, keyfiyyət və kəmiyyətini bildirən ikinci dərəcəli üzvə təyin deyilir.

Təyin sıfat, say, isim, feli sıfat və bəzi əvəzliliklər, həmçinin ismi sıfat və feli sıfat tərkibləri ilə ifadə olunub *necə, nə cür, nə qədər, hansı* suallarından birinə cavab olur. Təyinin suallarına müəyyənlik və qeyri-müəyyənlik kateqoriyası cəhətdən yanaşıqlıq aydın olur ki, qeyri-müəyyənlik təyinləri *necə* və ya *nə cür*, həmçinin *necə* və ya *nə qədər* sualını, müəyyənlik təyinləri isə *hansı* sualını və bu sualın

əvəz (əhatə) edə biləcəyi *neçənci, nə zamankı, haradaka, kimdəki, nədəki* suallarını tələb edir; məs.:

İki qara qoyunun südündən kasaya sağıb, gəldi (Ə.Abasov); *Bayram. Get, al bu yaylıq da sənə peşkəş olsun* (M.F.Axundzadə); *O gətirib bəğçədək təpacıya bir çanaq arpa tökdü* (Ə.Məmmədxanlı); *Gecədən yola tökülmüş das yolun üstünü örtmüsdü* (İ.Əfəndiyev); *Onun ayağında uzun boğaz rezin çəkma, əynində gəy mahud palto, başında yelənli qara kələğayı vardi* ("Azərbaycan" jurn.); *Yol rəisi Adil Səriyyənin gəlmədiyini görüb ona telegram vurdurdu* (İ.Əfəndiyev).

Söz birləşməsindən və cümələdə hər zaman birinci tərəf olan təyin təyinolununa yanaşma əlaqəsi ilə tabe olduğundan qrammatik cohətdən heç bir dayışıklığı uğramır.

Təyin cümələnin mübtədəsinə, tamamlığına, ismi xəbərinə, isimlə və bəzi ismi birləşmələrlə ifadə olunan zərfliyinə, həmçinin təyininə, daha doğrusu, bəzi ismi sıfətlərlə ifadə olunan təyininə aid olur:

1) Mübtədəyə aid təyinlər; məs.: *Bayram. Get, al, bu yaylıq da sənə peşkəş olsun* (M.F.Axundzadə); *Ötrafində bər çox gözəl qız və oğlanlar durmuşdu* (Y.V. Çəmənzəminli); ...*Saçının hər mu淫na yüz saçı sünbüllər fəda; Ləhçeyi-göstərmişən gülsəndə bülbüllər fəda; Qasının hər taqına qurban iki dünya, Pəri!* (M.P.Vaqif); *Nəticədə, dağılmış kəndlər və şəhərlər yenidən canlanmış, yeni evlər, yeni küçələr salılmış, yeni nəşil meydana gəlmişdi* (M.Ibrahimov).

2) Tamamlığa aid təyinlər; məs.: *Divanbəyi. Yasavullar, gətirin bu oğlani manım dalımcı!* (M.F.Axundzadə); *Biz bugünkü saadətimizə çiçəkli yollarla golub çıxmadiq* (Ə.Məmmədxanlı); *Sən hər bir hadisəyə, hər bir faciaya kənardan ləqeyp baxırsan* (Ə.Abasov); *Yaşadığca çarpışmayı, seymayı; Qələbimdəki diləklərdən öyrəndim* (M.Müşfiq); *O gündən kənd oxuyan, yuva tikən, yem datışınca uçan quşlarla doldu* (Ə.Məmmədxanlı).

3) İsmi xəbərə aid təyinlər. İsmi xəbər, daha doğrusu, isim və bəzi ismi birləşmələrlə ifadə olunan xəbər təyin qəbul edir; məs.:

Fok. Ağə divanbayı, bu haman adamdır! (M.F.Axundzadə); *Bu, xəsta bir rus qızı idi* (Ə.Məmmədxanlı); *Ana, ana... çiçəkli bir fidan- dir ki, içimdə; Ta əzəldən kök salaraq, ürəyimdə boy atış* (M.Müşfiq).

4) Zərfliyə aid təyinlər. Zərfliklərdən yer və zaman zərflikləri, eləcə də müqayisə bildirən torzi-hərəkət zərflikləri isimlə, həmçinin ismi birləşmələrlə ifadə olundığından, eşyalıqə malik olub təyin tələb edir; məs.:

Tarverdi. Görüm o biri sandıqda nə var? (M.F.Axundzadə); Tərlən könlüm yena uca dağlara; Havalanıb, hərgiz gomaz bu yerdə (M.P.Vaqif); Kişilərə evvanda yer salındığından Qərəfil bacı o geca mənimlə bir otaqda yatdı (İ.Əfəndiyev); O bu kənddən heç hara getməyəcək (Ə.Abasov); Tavat nənəyə də birdən elə gəldi ki, tezliklə o da bu geniş diñyada, yol kanarındakı bir daş kimi, dənizdəki bir qaya kimi, çöldə bitən bir ağac kimi tək və yetim qalacaqdır (Ə.Məmmədxanlı).

5) Təyinə aid teyinlər. Bir çox dillərdən fərqli olaraq, türk dillərində, o cümlədən Azərbaycan dilində -ki (-ki, -ku, -kü), xüsusən -dakı (-dəki), həmçinin -li (-li, -lu, -lü) şəkilçili ismi sıfotlar kökləri hesabına eşyalıq malik olduğundan, özləri təyin kimi çıxış etdikdə belə, təyin tələb edir; məs.:

Buludlar belə, bu açıq geniş səmələrdəki yollarında sanki yorulub dayanır (Ə.Məmmədxanlı); Mən bu baxışlardaki mənəni sahə oxuya bilməzdəm (Ə.Məmmədxanlı); Kənd bu gecəki hadisədən bir-birinə dəymişdi (Ə.Abasov); Daş hasarlı binaya yaxınlaşdıq.

Bu təyinlərin sırası pozulduğda, yəni ismi sıfotlardan ibarət təyinlər – təyinlərin öz təyinlərindən qabağa düşükde və ya əvvəl göldikdə bir-birinin təyinliyindən çıxıb eyni bir (ümumi) təyinlənəna aid qeyri-həmcins təyinlər kimi işlənir. Məsələn (müqayisə et):

Buludlar belə, səmələrdəki bu açıq geniş yollarında sanki yorulub dayanır; Mən baxışlardaki bu mənəni sahə oxuya bilməzdəm; Kənd gecəki bu hadisədən bir-birinə dəymişdi; Hasarlı daş binaya yaxınlaşdıq və s.

Təyin təyinolununun geniş mənədə əlamətini bildirir. Bu əlamət həm təyinlərin, həm də təyinlərin lügəvi mənəsi nəzərə alınmaqla bir sira konkret mənalardan (keyfiyyət, müqayisə, miqdər, sira, hərəkət, zaman, məkan və s.) ibarətdir. Beləliklə, təyinləri aşağıdakı əsas mənə növlərinə bölmək olar:

1) keyfiyyət təyinləri; 2) müqayisə təyinləri; 3) maddiyyət təyinləri; 4) miqdər təyinləri; 5) sıra təyinləri; 6) işsə təyinləri; 7) hərəkət təyinləri; 8) zaman təyinləri; 9) məkan təyinləri.

1. **Keyfiyyət təyinləri** təyinlərinə, adından da məlum olduğu kimi, keyfiyyət, həmçinin əlamət və s. cəhətdən aydınlaşdırmaqla, əslı sıfotlərlə, həmçinin isimdən və fəldən düzəltmə sıfotlərlə, eləcə də isim və ismi birləşmələrlə ifadə olunur və qeyri-müəyyənlik təyin kimi çıxış etməklə necə və ya nə cür sualına cavab verir; məs.:

Mən qarşımıda yamaşıl çöllər görürəm. Qeyrətlə, bacarıqlı ellər görürəm (M.Müşfiq); Baş tərəfdəki stolun üstünə rəngbərəng şüşə qablar, güzgü, daraq, əlvən kağızlarından qayrılmış gül dəstələri düzülmüşdü (İ.Əfəndiyev).

2. **Müqayisə təyinləri** təyinlərinə başqa bir əşya ilə müqayisə edilmə və ya bənzəmə yolu ilə hasil olan əlamətlə təyin etməklə, müqayisə bildirən kimi, tək və s. əşyalarla işlənib, qeyri-müəyyənlilik təyin kimi çıxış edir, necə və ya nə cür sualına cavab olur; məs.:

Buna görərdim ki, onun sümükləri sizildir, yoxsa üzün ömür boyu daşıdığı dağ kimi yüksəklerin ağırlığındır mədəm onun ciyinlərini azır? (Ə.Məmmədxanlı); Sultan, Kərəməxan və buldozerçi kimi oğlanlar sizin kimi yüksəlmək üçün yox, ancaq vətənə xeyir vermək üçün çalışırlar (İ.Əfəndiyev).

3. **Maddiyyət təyinləri** isimlərlə ifadə olunan təyinlər içərisində geniş yayılmaqla, əşya ifadə edən konkret isimlərlə istifadə olunub, qeyri-müəyyənlik təyin kimi çıxış edir və necə, nə cür sualların dan birinə cavab olur; məs.:

Onun ayağında uzunboğaz rezin çəkmə, əynində göy məhud palto, başında yelənlə qara kələgayı vardi ("Azərbaycan" jurn.); Baş tərəfdəki stolun üstünə rəngbərəng şüşə qablar, güzgü, daraq, əlvən kağızlarından qayrılmış gül dəstələri düzülmüşdü (İ.Əfəndiyev).

4. **Miqdar təyinləri** öz ifadə vasitələrindən (miqdər sayıları, say birləşmələri və qeyri-müəyyən sayılar) asılı olaraq təyinlərinin müəyyən və qeyri-müəyyən miqdərini (kəmiyyətini) bildirməklə, qeyri-müəyyənlik təyin kimi çıxış edir və necə, nə qədər sualına cavab olur; məs.:

Zalxa. Düş Şamaxı yolu, bəş yüz sövdəgər gəlib gedir, birin, ikitiñ soy, malin gətir, görək ki, doğrudan qoçaqsan, ya lovgalıq edirsin? (M.F.Axundzadə); İki qara qoyunun südündən kasaya sağıb gəldi (Ə.Abasov); O gün yanına bir neçə xəstə gətirdilər (Y.V.Çəmənzəminli); O kədərləi uşaqlıq günlərindən bəri çox sular-sellər axıb getmişdir (İ.Əfəndiyev).

5. **Sıra təyinləri** təyinlərinin sırasını bildirməklə, sıra sayıları ilə ifadə olunub, müəyyənlik təyin kimi çıxış edir və hansı və ya neçənci sualına cavab olur; məs.:

Bəsirət Nemətullayev ikinci otağa girdi (S.Rəhimov); Yedinci vaqonun qarşısında başı açıq dayanıb qəzet oxuyan uzunsıfət oğlanın siması Nərimana tamış gəldi (Mir Cəlal); Bu qayda ilə Qəşəm

Sübhənverdizadə qırmızı qanlı kababdan ötürüb, birinci butulkamı boşaltdı (S.Rohimov).

6. İşarə təyinləri təyinolunanı konkret olamot, keyfiyyət, komiyət cəhətdən deyil, eynicinsli oşyalara işarə etməklə onları bir-birindən seçmək yolu ilə təyin edir və işarə əvəzlilikləri ilə ifadə olunur. İşarə təyinlərindən bu, o, həmin, həmən əvəzlilikləri ilə ifadə olunanları müəyyənlək təyinləri (hansi suallı), belə, elə işarə əvəzlilikləri ilə ifadə olunanları isə qeyri-müəyyənlək təyinləri kimi (necə, nə suallı) çıxış edir; məs.:

Qoca əli ilə xarabarı göstərərək: – Budur, oğlum, Qızıl Arslanın sənə bağışladığı Həmdünyanın kəndi, həmin elə bu xarabalıqdır ki, öz ayağınla galib çıxmışan... (Ə.Məmmədxanlı); Tarverdi. Görün o biri sandıqda nə var? (M.F.Axundzadə); Bizə bu nazlı aləm göründəri qaranlıq; Gözəl çalışmasaydıq, gözəl yaşamasaydıq (M.Müşfiq); – Bəli, belə bir vədə verilib, – deyə Karo sözünə davam etdi (Ə.Abasov).

7. Hərəkət təyinləri feli sıfət və feli sıfət tərkibləri ilə ifadə olunaraq təyinolunanı ifadə etdiyi hərəkət cəhətdən olamətləndirir. Tərkibində mənsubiyət şəkilcisi istirak edən -dığım..., -açağım... şəkilcili feli sıfət və feli sıfət tərkibləri müəyyənlək, başqa şəkilcili feli sıfət və feli sıfət tərkibləri isə, əsasən, qeyri-müəyyənlək təyinləri kimi çıxış edir; məs.:

Divan bəyi. Doğrudan bunlar mən dediyim sözlərə inanırlar? (M.F.Axundzadə); İndi isə onun şüuru bu gecə gördüyü, xarabadan mütəəssir olaraq bir vaxtlar zəif bir duman kimi tutub saxladığı o qorxunc mənzərləri yenidən canlandırır, onun yuxusunu o uzaq fəlakətin dəhşətləri ilə doldururdu (Ə.Məmmədxanlı); Martda tikiləcək böyük körpünün planı indidən mütəkkirə edilirdi (İ.Əfəndiyev).

8. Zaman təyinləri təyinolunanı zamanca təyin edir. Bu təyinlər, adətən, zaman zərfələrində -ki (-ki, -ku, -kü) şəkilcili, zaman bildirən isimlərdən, həmçinin ismi birləşmələrdən isə -dəki (-dəki) şəkilcili ilə düzələn ismi sıfətlərlə ifadə olunub müəyyənlək təyinləri kimi çıxış etməklə hansi və ya nə zamankı sualına cavab olur; məs.:

Axsəm ki firtina, axşəm ki ruzgar; Düşmüs nağlı kimi xalqın ağızına (M.Müşfiq); Bu il bəzən əvvəlki köhnə, sərxaş il deyildir! (M.Müşfiq); Qış dəki hadisə heç yadından çıxmaz; Aprel ayının dəki sel çox ziyan verdi.

9. Məkan təyinləri təyinolunanı məkanca təyin edir. Bu təyinlər yer zərfələrindən, yer (məkan) bildirən isimlərdən və ismi birləşmələrdən, eləcə də əşya bildirən bütün söz və söz birləşmələrindən -dəki (-dəki) şəkilcili ilə düzələn ismi sıfətlərlə ifadə olunub, müəyyənlək təyinləri kimi çıxış etməklə, hansi və ya haradəki sualına cavab olur; məs.:

O zaman qarşısında meşəli sahildən nə isə çıxıb gurultu ilə gölə düşdü (Ə.Məmmədxanlı); Neft olmasa, fabrik necə işlər?.. Parlamarı ocaqlardakı odlar? (M.Müşfiq); ...Sonra şəlaləyə, meşəyə və dərədəki cərgə ilə düzəltmiş vəhşi armud ağaclarına baxıb: – Gözəl yaylaqdır, – dedi (Ə.Məmmədxanlı); Meydana çıxdı bu gün sandəki böyük hünər (M.Müşfiq).

Təyinin ifadə vasitələri. Təyinlər ya bilavasitə, ya da bilvasitə, yəni atributivləşərək əşyannı əlamətinə bildirən aşağıdakı nitq hissələri və söz birləşmələri ilə ifadə olunur:

1. Sıfatlı ifadə olunan təyinlər. Buraya əsl və mürikkəb sıfatlar, düzəltmə sıfatlərindən isə köklərində əşyahlığı və ya felliyi zəif ismi və feli sıfatlar, daha doğrusu, isimdən və feldən düzəltmə sıfatlar daxildir; məs.:

Zalxa. Onun kimi gözəl, sözü bütün oğlan tamam obada varmı? (M.F.Axundzadə); Qara buludlu göy də, işıqsız yer də, hər ikisi bir-birinə qovuşmuş... (Ə.Məmmədxanlı); Projektorlardan xiyanənlərə salınan rəngbərəng işıqlar parka füsunkar gözəllik verirdi (İ.Əfəndiyev); Balas. Artıq bu bir həqiqətdir ki, qadın məcəlis yarışığıdır, qadınsız camiyət çürük bir ağac kimidi... (C.Cabarlı); Bürümüs dövrəmi dəhşətlə, qadurmuş ləpələr (M.Müşfiq); Solma z. Sənsiz güllər açılmasn, axar çaylar dayansın (C.Cabarlı).

2. İsmi sıfatlı ifadə olunan təyinlər. Buraya köklərində əşyaliyi qüvvəti olub, tərkib (ismi sıfat tərkibi) onuna getirən -ki (-ki, -ku, -kü), xüsusən -dəki (-dəki), həmçinin -li (-li, -lu, -lü), bezi tosadüfə -siz (-siz, -suz, -süz) şəkilcili ismi sıfatlar daxildir; məs.:

Kənd bu gecəki hadisədən bir-birinə dəymışdı (Ə.Abasov); Qış dəki hadisəni heç vaxt unutmaram; Sənin ana ayrılığı yolunda tökdüyüñ göz yaşları irəlili nəsillərin səadət çıçəyini suvaracaq (Y.V.Çəmənəzəmli); Əlyar xan qonşu kənddəki malikanasını qayıtdırdı (Ə.Məmmədxanlı); Oxu, tar! ...Gözləri qibləyə açılan hasarlı binalar; Dinqəməş azəldən səsini; Papaqlı atalar, çadralı analar; Ötürmüş sayəndə köksünü (M.Müşfiq).

3. Feli sıfırda ifadə olunan təyinlər. Buraya köklərində felliyi qüvvətli olub, tərkib yaradan feli sıfırda daxildir; məs.:

Mən doğma Azərbaycandan, sevdiyim, vurulduğum bir şəhərdən ayrıram... (Ə.Məmmədxanlı); Bu gördüyüünüz güllü-çiçəkli qabila əvəzində burada boş bir çöl varmış (Y.V.Çəmənzəminli); O gündən kənd oxuyan, yuva tikən, yem dalısınca uçan quşlarla doldu (Ə.Məmmədxanlı).

4. Sayla ifadə olunan təyinlər. Buraya qeyri-müəyyənlik bildirən miqdar sayıları, qeyri-müəyyən sayılar ve müəyyənlik bildirən sıra sayıları daxildir; məs.:

Oddamdı. Dünən vur-təsəkkiz gotur cüça, iki də axsaq keçi gətirmişdilər (C.Cabbarlı); Sonra qız oğlana yeddi tapmaca söylər və tapmasını tələb edir (Y.V.Çəmənzəminli); Molla İbrahim-xəlil... İkinçi kürənin iksirinin təkmil və tamam olmasına bir ay qalıbdır (M.F.Axundzadə); Sonuncu qadının dili bizimkinə yaxın olduğundan anlaşıdtıq (Y.V.Çəmənzəminli).

5. Əvvəzliliklə ifadə olunan təyinlər. Buraya əsasən müəyyənlik bildirən *bu*, *o*, *hamiñ*, *haman* qeyri-müəyyənlik bildirən *bələ*, *elə*, *bəzi* işarə əvvəzlilikleri, həmçinin *hansi*, *necə*, *nə cür*, *neçə* və sair sual əvvəzlilikleri daxildir; məs.:

Get-geda bu cürm siddətinə qaib etmiş, ətraf qəbilələrdə bələ bir ittifaq düşərsə, cürm işləyənləri qəbilədən kənara atalar (Y.V.Çəmənzəminli); O ləkələr Yusif böyüküñkü gedəcəkdir (Ə.Abasov); İndi şair yena ham in bağçada, yena ham an o qosa sarv ağacları altında, unudulmaz Afaqının qəbri yanında oturmuşdu (Ə.Məmmədxanlı); Qapıda qarovalı çəkən iki qız əllərindəki nizələri yera vuraraq bəzi sözlər dedilər (Y.V.Çəmənzəminli); Hansı oğlan hansi qızı yixarsa, sağ elini başına çəkər: "Həyatın sonuna qədər mənə tabəsən", – deməkdir (Y.V.Çəmənzəminli).

6. İsimlə ifadə olunan təyinlər. Buraya maddilik, həmçinin içtimai väziyyət, milliyyət, cinsi mənsubiyyət və s. bildirən isimlər daxildir; məs.:

Ulduz ciriq şineline bürünüb, çırkı dəş döşəmə üzərində uzanmışdır (Ə.Məmmədxanlı); Mən lap balaca ikan kəndimizə gələn o qaraçı nənə mənə fal açdı... (Ə.Məmmədxanlı).

7. İsmi sıfat tərkibi ilə ifadə olunan təyinlər. İsmi sıfatlardən -ki (-ki, -ku, -kü), xüsusən -dakı (-dəki), həmçinin -li (-li, -lu, -lü) şəkilçiləri ilə düzənlərə özlərinə aid təyin qəbul etməklə tərkib

yaradır ki, bunlar da öz əsas vəzifələri zamanı təyin vəzifəsində işlənir; məs.:

Bu gecəki ziyaflədə mən bu səsi eşitməsəm, məclisim naqış olacaqdır (Ə.Məmmədxanlı); Buludlar belə, bu açıq geniş səmələrdəki yollarında sanki yorulub dayanır (Ə.Məmmədxanlı); Çoxdanır çalınmayır divardan asılı tarın; Tutqun bir ürək kimi telləri paslı tarın (M.Müşfiq).

Qeyd. Bəzən ismi sıfatlar müstəqil olaraq təyin kimi çıxış edə bilməyib, özündən əvvəlki təyinlə birlikdə mürəkkəb təyin rolunda işlənir; məs.:

Xəstəxananın baş həkimi məni ikinci mərtəbədəki pilləkənin yuxarı hissəsində qarşılıdı (İ.Əfəndiyev); Buludlardan ildirimlər çəxdirən göy üzündə çıraqbanlar yaxdırın; Al a gözlü şimşəklərə and olsun! (M.Müşfiq); O, xurmayı saçlı, göy gözlü bir oğlan idi (İ.Əfəndiyev).

8. Feli sıfat tərkibləri ilə ifadə olunan təyinlər. Feli sıfatların çoxu öz daxili üzvləri ilə birlikdə, yəni tərkib şəklində mürəkkəb təyin kimi işlənir; məs.:

Qərəfil bacı zorla kənar edib, başında çaynik olan iri ağ samovarı yüngül hərəkətlə götürərək stolun üstündə qoydum (İ.Əfəndiyev); Ozaman baya qadan bəri qara bir heykəl kimi hərəkətsiz dayanmış qara çadralı qız ilan vurmuş kimi yerindən sıçradı (Ə.Məmmədxanlı); Martda tikiləcək böyük körpünün plant inididən müzakirə edilirdi (Ə.Məmmədxanlı); Ağacı götürüb yənə yeni cizgilar çəkdi və o biri gün görəcəyimiz işləri təyin etdi (Y.V.Çəmənzəminli).

9. İkinci növ təyini söz birləşməsi ilə ifadə olunan təyinlər. Nəhayət, tanış şəfqət bacısı Cəvahir xanum gəlib mənə xəbər verdi ki, oğlanın ayağını kəsməyəcəklər (İ.Əfəndiyev); O zaman yenidən azad olduğunu eşidən və tən qızı Afaq biixtiyar başını divara söyüdə (Ə.Məmmədxanlı); Gürcüstan valisi İraklı ilə dostluq davam edirdi (Y.V.Çəmənzəminli).

10. Üçüncü növ və mürəkkəb təyini söz birləşməsi ilə ifadə olunan təyinlər. Gənc mənə yanaşdı və yavaş səslə: – Xaqanın böyük qızı Ərdicə səni görmək istəyir (Y.V.Çəmənzəminli); El xan. Budur mənim gedəcəyəm yol, istor isan manimla gedə bilərsən (C.Cabbarlı); Ön tərafda hərəkət edən sərkərdələrdən ən mahiri

Oxabay idi (Y.V.Çəmənzəminli); *Axşam məktəbinin tədris hissə müdiri* Əli müəllim çox gözəl insandır.

Qeyd. Bəzən ikinci və üçüncü növ, hatta mürəkkəb təyini söz birləşmələri -*dəki* (-*dəki*) ismi sıfot şəkilçilərini qəbul etməklə məkanı və zamanı bildirən mürəkkəb ismi sıfotları kimi təyin olur; məs.: *Dən üzərinə açılan pəncərə önündəki masa arxasında oturmuşdu* (Ə.Məmmədxanlı); *Mərmər süntulu sarayın qabağında dəki meydanda orkestr vals çalırdı* (M.Ibrahimov); *Başları üzərində yüksək Cülyan dağının alp otları ilə örtülü tapasında yayılarda və aşağıda onun qalın və keçilməz mesaclarında qaynayan saysız-hesabsız çeşmələr dərəyə doğru sütülərək bir-birinə sarmasına* (Ə.Məmmədxanlı).

11. Qoşma birləşmələri ilə ifadə olunan təyinlər. Nuxulular dan birisi. *Sizin kimi* büzürgüvarın ziyarəti üçün çəkdidiyimiz zəhmət bizi lər eyni-rahət və səadət göründü (M.F.Axundzadə); *Buna görədirmi ki,* onun sümükleri sizildəyir, yoxsa uzun ömür boyu daşıdığı dağ kimi yüklərin ağırlığından müdam onun çıyinlərini özir? (Ə.Məmmədxanlı).

12. Saylarla ölçü bildirən adlardan düzələn birləşmələrlə ifadə olunan təyinlər. ...Ayaqlarından yerə bağlı bir cüt göyərçin kimi *hey qanad* çalıb havalanmaq istərdilər (Ə.Məmmədxanlı); *Şibra xatunun riyasəti* beş kişiilik bir heyət seçildi (Y.V.Çəmənzəminli); *Hacı Kərim* zərgər. *Şeyx Salah* öz gözü ilə görürdü ki, *Əylis erməniləri* iyirmi beş min manat sikkəli pul gətirib, *Molla İbrahim Xəlildən* əlli pud xalis gümüş alıb aparıblar; *elədirmi seyxrəna?*! (M.F.Axundzadə).

Qeyd. Bəzən aidlik bildirən *aid*, *maxsus*, *xas*, *dair*, həmçinin *layiq*, *uyğun* və s. sözler ol köməkçi fəlinən düzəlmış feli sıfetsiz işləndikdən öündən əvvəl idarə etdiyi müxtolif adlarla birlikdə təyin olur; məs.:

Şəriyyənin buldozerçini *Adilin* yanında müdafiə etməsi min-nətdarlılığı *layiq* bir hərəkatı idi (İ.Əfəndiyev); *O biza maxsus* ikinci mərtəbədə yaşayırdu.

13. Frazeoloji birləşmələrlə ifadə olunan təyinlər. *Bu, iyirmi altı-iyirmi yeddi yaşlarında*, qırmızı gillü ağı çitdən qırçılı tuman,

golu qısa qofla geyib qara saçlarına siğal verərək tən ortadan ayrılmış, dikdəban çəkməli, ətli-canlı, “*gəl məni gör, dərdim dən öl*” bir galin idi (İ.Əfəndiyev); *Bu gəlişi gözəl sözlərdən o bir-təhər görünürdü* (İ.Əfəndiyev); *Mən Adilin yanında heç də üzü dən laqlı, gözü barmaqlı* bir adam olmaq istəmirəm (İ.Əfəndiyev).

Təyinin quruluşca növləri. Təyinlər öz mənə növlərindən asılı olmayaraq quruluşca iki cür olur: 1) sadə təyinlər, 2) mürəkkəb təyinlər.

1. Sadə təyinlər ayrı-ayrı sözlərlə ifadə olunur; məs.:

Qərənlə bacım zorla kanar edib, başında çaynik olan *iri ağaç* samovarı yüngül hərəkətlə götürərək stohun üstüne qoydum (İ.Əfəndiyev); *O zaman qarşida kimi* məşəli sahildən nə isə çıxıb gurultu ilə gölə düşdü (Ə.Məmmədxanlı); *Bu dünya da hər halın bir sonu* vardır (İ.Əfəndiyev); ...*Tutinin ağızındaki şəkkər məqalə* baxma ram; *Mən sonin şirin-şirin* göftərinin müştaqiyəm (M.P.Vaqif).

2. Mürəkkəb təyinlər sintaktik vahidlərlə (söz birləşmələri) ifadə olunur; məs.:

Biz cəbhə boyu uzanan möhtəşəm şam məşəsindəyik (Ə.Məmmədxanlı); *Divan bəysi. Doğrudan, bunlar mən dediyim sözlər inanmırlar?* (M.F.Axundzadə); *Nadir şahın bütün soñərlərində Gürçüstan valisi İraklı ilə bərabər qazaxlılar da* iştirak etmiş və böyük igidlik göstərmisdilər (Y.V.Çəmənzəminli).

Zərfliklər

Zərfliklər hərəket və ya əlamətin əlamətini bildirən ikinci dərəcəli üzv olub, cümlənin digər ikinci dərəcəli üzvlərindən fərqlənir.

Zərfliklər cümlədə, əsasən, feli xəbərə (terkib daxilində məsədər, feli sıfat və feli bağlamaya), həmçinin adlara, xüsusən sıfatlərlə ifadə olunan ismi xəbərə aid olub, hərəket və ya əlamətin icra və meydana çıxma tərzini, yerini, zamanını, səbəbini, məqsədini, miqdərini, dərəcəsini, şərtini və s. bildirir.

Zərfliklər öz ifadə vasitələrinə görə başqa cümlə üzvlərindən az və ya çox dərəcədə seçilir. Bu forq ondan ibarətdir ki, bəzi zərfliklər öz mənalarından asılı olaraq eyni növ nitq hissəsi ilə, yəni

terzi-hereket zərfliyi terzi-hereket, zaman zərfliyi zaman, yer zərfliyi yer, komiyat zərfliyi işe komiyat zərfi ilə ifadə olunur. Bundan başqa, yer zərfliyi yer bildirən ümumi və hətta xüsusi isimlər ifadə olunduğu halda, zərfliyin bir çox mənə növleri isimlər ifadə olunmur. Zaman zərfliyi geniş şəkildə, terzi-hereket və sabəb zərflikləri işe qışman feli bağlama və feli bağlama tərkibləri ilə ifadə olunduğu halda, yer, komiyat, məqsəd və s. zərfliklər bunlarla ifadə olunmur. Bezi zərfliklər, xüsusun şərt və qarşılıq-güzeşti zərflikləri bir çox zərfliklərdən (terzi-hereket, zaman, yer, komiyat və s.) fərqli olaraq, ayrı-ayrı nitq hissələri ilə deyil, adətən, xüsusilaşmış tərkiblərlə ifadə olunur.

Zərfliklərin ifadə vasitələrindəki bu müxtəlifliyi hərəkəfli əks etdirmək üçün onlardan zərfliyin ayrı-ayrı mənə növleri içərisində bəhs etmek məqsədə daha uyundur.

Zərfliklərin aşağıdakı mənə növleri vardır:

- 1) terzi-hereket zərfliyi; 2) yer zərfliyi; 3) zaman zərfliyi; 4) sabəb zərfliyi; 5) məqsəd zərfliyi; 6) komiyat zərfliyi; 7) derəcə zərfliyi; 8) şərt zərfliyi; 9) qarşılıq-güzeşti zərfliyi.

Tərzi-hereket zərflikləri. Tərzi-hereket zərflikləri hərəkətin 1) icra tərzini, 2) keyfiyyətini, 3) müqayisəsini, 4) hərəkətin icra və əlamətin meydana çıxma prosesində eşyanın hal-vəziyyətini bildirərək *necə, nə cür, nə tərzdə, nə halda* və s. suallarından birinə cavab olur.

Hərəkətin icra tərzini bildirən zərfliklər bilavasitə hərəkətlə bağlı olub, feli xəberlərlə işlənir və *necə, nə cür, nə tərzdə* suallarından birinə tələb edir.

Bu növ zərfliklər a) tərzi-hereket zərfli, b) feli bağlama və ya feli bağlama tərkibləri, c) *ila (-la, -la)* qoşmalı isimlər və ç) frazeoloji birləşmələrlə ifadə olunur; məs.:

a) *Atlar yavaş hərəkət edirdi* (M.Ibrahimov); *Furqon astaca cirildayırdı* (M.Ibrahimov); *Çəqqallar getdikcə daha ucadan ulasırdılar* (M.Ibrahimov); *Yazılısa nəqətbənəqta, deyilsə hərbə-hərf; Qurtarmaz həşrə qədər halu macərası gülün* (Natevan); *Kefinin belə dəru vaxtında o, dodaq alı zümzümaya başladı* (M.Ibrahimov).

b) Adətən, -araq, -əraq və bözen -ib (-ib, -ub, -üb), -a (-ə), -madən (-madən), -armaz (-ərməz) şəkilcili feli bağlama və feli bağlama tərkibləri ifadə etdikləri hərəkət və ya olamat vasitəsi ilə əsas feldəki (xəber) hərəkətin icra tərzini bildirir; məs.:

Gözlərindən iki damcı yaş süzülərək yerə düşdü (M.Ibrahimov); *Bu ayın başında tamamı olan iksirin və kürənin gümüşünü də Vartaşen yəhudiləri yalvarıb ahblar* (M.F.Axundzado); *Takım asta danışa-danışa çörəyini yeyirdi* (Ə.Əbülbəsən); *Ehmalca, səs salmadan hərdən bir az sürünməyə, düşmən saldatlarına yaxınlaşmağa başladı* (Mir Cəlal); *Bələliyənən, Məmənə xanım görər-bilməz Koroğluya aşiq olmuşdu* ("Koroğlu").

c) Mütərrəd¹ isimlər və bu isimlərdən düzələn ikinci növ təyini söz birləşmələri (bəzən öz təyinləri ilə birləşdə *ila (-la, -la)* qoşması ilə işləndikdə cümlədə tərzi-herekət zərfliyi olur; məs.:

Araz dağları yarib, qayalar dalır; Zamanın fikri tək axır sürətə (S.Vurğun); *Ana onları öz uşaqları kimi məhribənlə qarşıladı* (M.Ibrahimov); *Mən sevirəm öz yurdumu bir müqəddəs məhabəbatla* (S.Vurğun); *Aslan bu adamları üzəkdən, həqiqi bir gənclik ehtirasi ilə sevirdi* (M.Hüseyn).

Qeyd. Əşya mözəməni güclü olan konkret isimlər və bözen mənəsi konkretloşun mücərrəd isimlər cümlədə tərzi-herekət zərfliyi deyil, vasitəli tamamlıq rolunda çıxış edir və *kimlə, na ilə* suallarından birinə cavab olur. Bunlar tərzi-herekət zərfliklərindən fərqli olaraq, bözen müyyənlik təyinlərini (*bu, o, həmin* və s.) qəbul edir; məs.: *Bundan sonra Güldəstin şəklinə atrafını həmişə təravatlıçıçəklərlə bəzərdi* (M.Ibrahimov); *Kürd Əhməd qartal gözləri ilə süküt içində durmuş kəndlilərə baxdı* (M.Ibrahimov); *Qüvvətimiz, ümidişimiz, arzularımız bu məhabəbatla isinmişdir – bu məhabəbat analarımızın ilk öpişindən ürəyimizə axmışdır* (Ə.Məmmədxanlı).

ç) *Ala öküzü əqlik adına Talibxan dirigözü uddu* (S.Rəhimov); *Sözgəlişi dedim* (M.Ibrahimov); *Atın dördnala çapırır külək* (S.Vurğun).

Keyfiyyət zərflikləri hərəkətin hansı keyfiyyətdə icra olunduğu və *necə, nə cür* suallarından birinə cavab olur.

Bu növ zərfliklər, əsasən, keyfiyyət zərfli və frazeoloji birləşmələrlə ifadə olunur; məs.:

¹ Konkret isimlər yalnız mövazı monada işləndikdə cümlə zərfliklər rolunda çıxış edə bilir; məs.: *Biz onları duz-çörəkli qarşılıqlı vəs*.

Həzərat, yaxşı baxın qabaqda duran gözələ! (A.Hüseyn); ...*Gözəl durub, gözəl gəzib, gözəl bax...* (M.P.Vaqif); *Boyun-boğazım yaxşı sari, isti geyindir, getsin* (Ə.Əbülhəson); *Ancaq-ancaq yarı ac-yarı tox dolanırlar* (M.Ibrahimov); *Ona yalan-dan tasallı vermək özünə də iyrənc göründü* (M.Ibrahimov).

Müqayisə zərflikləri feli xəbərə, bəzən de sıfət və zərfə ifadə olunan cümlə üzvlərinə, xüsusən ismi xəbərə aid olub, *necə, nə cür* suallarından birinə cavab olur.

Bu zərfliklər kimi, *tək, təki və ya qədər* qosşmaları ilə işlənən a) sıfətlərə, b) feli sıfət və ya feli sıfat tərkibləri ilə, c) isim və əvəzliklərə, elecə də ç) -*incə* (-incə, -uncə, -uncə) şəkilçili feli bağlama tərkibləri ilə ifadə olunur; məs.:

a) *Gülər əvvəlki kimi hərəkətsiz oturmuşdur* (C.Cabbarlı); *Bir ay rəmazan məmin müsəlmanlar səhərdən axşamadək keşli kimi dolanırlar* (C.Məmmədquluzadə).

b) *Əzəmətli Neva da; Axırdı ağır-agır, dünyadan küsmüş kimi* (R.Rza); *Camaat yerində qurmuş kimi durmuşdu* (M.Ibrahimov).

c) *Şərafətiniz varsa, ağa, bu qapıdan içəri qonaq kimi girmişsiniz, qonaq kimi də çıxıb gedin* (M.Ibrahimov); ...*Sözün hökmü meydan sürər uzaq vuran mərmilər tək* (S.Vurgun); *İksiri möhüm barıt kimi havaya uçur* (M.F.Axundzadə); *Turabin rəngi kül kimi bozardı* (M.Hüseyn); *Ay işığında başı ciyində taxta qapiya söykənərək durmuş Gülnaz ona bir xəyal, bir heykəl kimi göründü* (M.Ibrahimov); *Daşlar o də kimi isti idi*.

ç) *Adamın adı pisliyə çıxınca, canı çıxsa yaxşıdır* (Atalar sözü); *Allah o günü mənə görsədincə, ölüm versə, yaxşıdır* (M.Hüseyn).

Hal-vəziyyət zərflikləri subyekti hal-vəziyyətini, daha doğrusu, hansı vəziyyətdə hərəkəti icra etdiyini bildirərək, feli və bəzən də ismi xəbərə aid olub, *necə, nə cür, nə vəziyyətdə, nə halda* və sair suallardan birinə cavab olur.

Bu zərfliklər a) zərflerla, b) hal-vəziyyət məzmunu bildirən *hal, vəziyyət, şəkil, tarz* və sair sözlərin ikinci təraf kimi işləndiyi birinci növ təyini söz birləşmələri, c) *üst, iç, alt, arxa* və sair köməkçi sözlərin ismin yerlik halında ikinci təraf kimi işləndiyi ikinci və üçüncü növ təyini söz birləşmələri, ç) feli sıfat tərkibləri, d) feli bağlama və feli bağlama tərkibləri, e) siddətləndirmə dərəcəsində olan sıfətlər və *ə*) frazeoloji birləşmələrlə ifadə olunur:

a) *Alo evvana çıxıb pallı-paltarlı ağac taxtın üstündə uzandı* (S.Rəhimov); *İndi biz istəyirik ki, arvadlar ərsiz, analar oğul-suz, oğullar anasız qalmasın* (M.Hüseyn); *Sanki elə anadan da golsuz doğulmuşdum* (M.Ibrahimov).

b) *Mən iclasdan çox tutqun bir halda çıxdım* (M.Ibrahimov); *Sevirsən?! – deyə birdən-birə utancaq bir vəziyyətdə yenə sözünü yarımcı kaçı, üzünü döndərib sənəkdən yapışdı* (S.Rəhimov); *Hər ikisi, az bundan əvvəl aralarında baş vermiş səhəbdən hələ fikrən ayrılmadıqlarını göstərən bir tərzədə dalğın baxırdı* (M.Hüseyn).

c) *Bu daş Smirnov dizi üstə yixildi* (M.Hüseyn); *Başı müsi-bətlər çəkmis Tabrizim... yenə qan içində çalxalanıb, yenə od içində yanır* (Ə.Məmmədxanlı); *Hikmət İsfəhani ağır bir təəssürat altında saraydan çıxdı* (M.Ibrahimov); *Faytonlar bir-birinin arasına düzülmüşdü* (Ə.Məmmədxanlı); *Mənsur hayatı ilə ölüm arasında cavab gözləyirdi* (C.Cabbarlı).

ç) -an, -ən şəkilçili feli sıfat tərkibləri görmək feli xəbərinə aid olub, obyekti hal-vəziyyətini bildirir; məs.:

Pancaraya yaxın gəlib şəfqət bacısını tak bağçada gəzən gör-düm (M.Ibrahimov); *Uca hasarla örtülülmüş bağların yanından keçər-kən, maşını Hikmət İsfəhaninin geniş darvazasında saxladıqda Kürd Əhmədi oradan çıxan gördü* (M.Ibrahimov).

Qeyd. Bu növ zərfliklər təsirli feli xəbərlərə aid olduqda obyekti, obyekti qayıdış şəxs əvəzliyi ilə ifadə olunduqda isə obyekti kimi çıxış edən subyekti hal-vəziyyətini bildirir; məs.:

Man onu heç vaxt acıgli, əsəbi və yaxud qas-qabaqlı görmə-mişdim (M.Ibrahimov); *O özünü yorğun hiss edir* (S.Rəhimov).

d) Hal-vəziyyət bildirən fellərdən düzəlmış feli bağlama və feli bağlama tərkibləri bəzən hərəkətin icra tərzi ilə berabər, subyekti hal-vəziyyətini bildirir; məs.:

Mister Tomas oturub trubka çəkir və nə isə qarşısındaki kağızları baxırdı (M.Ibrahimov); *O, başını aşağı salaraq, ayaq üstə yatrıldı* (Ə.Sadiq); *Qıçlarım əsə-əsə həyat qapımıza çat-dım* (M.Ibrahimov).

e) Rəng bildirən sıfətlər (şiddətləndirmə dərəcəsində) homin sıfətlərdən düzəlmə fellərlə ifadə olunan xəbərlərə aid olduqda subyekti daxili (psixoloji) hal-vəziyyətini bildirir; məs.:

Dodaqları *gah qıpçırmızı* qızarır, *gah saralır*, *gah da kətan kimi ağappaq* ağarır (C.Cabbarlı); *O şərdir ki, paxılığından qap-qara yanır* (M.Ibrahimov).

ə) *Min il yola baxdı qu'lağı səsdə* (S.Vurğun); *Onun da üsti-başı mazuta bulaşmışdı, o da Xanlar kimi yanığının sönməyini istəyir və bacardıqca əlli-a yaqılı tərpanırdı* (M.Hüseyen).

Yer zərfliyi. Yer zərflikləri 1) hərəkətin icra yerini və ya əşyanın yerləşdiyi (tutduğu) sahəni, 2) hərəkətin istiqamətini, 3) hərəkətin çıxış (başlangıç) nöqtəsini, 4) hərəkətin son nöqtəsini, 5) hərəkətin həm çıxış, həm də son nöqtəsini və 6) hərəkətin keçidiyi yolu bildirir.

Hərəkətin icra və yaxud əşyanın yerləşdiyi (tutduğu) yeri bildirən zərfliklər. Bu növ zərfliklər feli xəbərlərə aid olduqda hərəkətin icra yerini, ismi xəbərlərə aid olduqda isə hadisənin mövcud olduğu yeri və ya əşyanın yerləşdiyi sahəni ifadə edir və hər iki vəziyyətdə ismin yerlik halında işlənib, *harada* sualına cavab verir; məs.: *Qoca anası yerdə yatmışdı* (M.Ibrahimov); *Yalnız yuxarı tərəfdən böyük çadırın qabağında bir ocaq hələ də közərirdi* (İ.Əfəndiyev); *Xoş ol kəsa ki, vel dolanıb, dağda çobandır, asuda hamandır* (M.Ə.Sabir).

Bu növ zərfliklər a) yer zərfləri, b) yer bildirən isimlər, c) ikinci növ təyini söz birləşmələri, ç) köməkçi sözlərlə isimlərdən ibarət birləşmələrlə və d) frazeoloji birləşmələrlə ifadə olunur:

a) *Burada olurlar, yoxsa kandda?* (M.Hüseyen); *A kişi, deyirəm, indi ki, belədir, sən bu su dəyirmanı ilə ortada tek qalib nə qayracasən?* (İ.Əfəndiyev); *Nə işim var, qoy özü başqa yerdə özünə bir iş tapşın* (M.Ibrahimov).

b) *Yolda o rast gəldi bir xana* (S.Ə.Şirvani); *Alo eyvanda yatmışdı* (S.Rehimov); *Molla bir gün çöldə cüt sürürdü* ("Molla Nəsrəddin latifləri"); *Yaxşı axtarın, məsədə partizan var* (Mir Cəlal).

c) *Cəbi aylarla qarı nənəsi ilə başı qarlı Çalbayır dağlarında gəzir* (S.Rehimov); *Həmin intibahnamələrdən bir qismi də o gecə Rəhimbəyin zavodunda... divarlarla yapışdırılmışdı* (M.Hüseyen).

ç) Mənşəcə adlardan – isim və sıfetlərdən olan bir qrup sözlər, ümumiyyətlə, türk dillərində, o cümlədən Azərbaycan dilində özlərinin ilk vəzifəsi olan əşa və əşa əlaməti bildirməkdən başqa, məcazi və köməkçi vəzifəde işlənib, müxtəlif məkanı münasibət əlaməti, bəzən də zaman, tərzi-hərəkət, səbəb və yaxud məqsəd əlaməti ifadə edir.

Bu köməkçi sözlərə *təpə, üst, alt, dib, orta, iç, qabaq, ard, arxa, yan, kənar, qıraq, qarşı, qənsər* və s. sözleri, həmçinin bədən üzvləri adları olan *baş, ayaq, ağız, sinə, döş, böyük, üz, qas, dal, bel, burun* və s. isimləri daxil etmək olar.

Bu sözler köməkçi vəzifələri zamanı ikinci və üçüncü növ təyini söz birləşmələrinin ikinci tərəfi kimi çıxış etməklə hər hansı bir eşyanın içorisində və ya bir neçə əşyanın arasındaki yer tutmayı, hər hansı bir əşyanın yanındakı, öündəki (qarşısındaki), üzərindəki, altın-daktı, dalındakı yerləşməni və sairəni ifadə edir; məs.:

Üç qadın arabanın içində oturmuşdu (Ə.Sadiq); *Səfə ondan ol çəkməyərək irəliyə yeri yibey evvanın qabağında dayandı* (S.Rehimov); *Tez ayağa qalxıb, heç bir söz demədən qapı ağızında dayandı* (Ə.Sadiq); *Birdən üstündə oturub, babasını uzaqdan seyr etdi* (A.Qaiq); *Aşağıda, bulağın başında otururlar* (Ə.Sadiq).

d) *Mühəribələr Bağdadın qulağının dibində gedirdi* (M.S.Orubabidi); *Bu nə sözdür, gözümüz üstə yeriniz var...* (İ.Əfəndiyev).

Hərəkətin istiqamətini bildirən zərfliklər. Bu zərfliklər, adəton, feli xəbərə aid olub, hərəkətin yönəldiyi istiqaməti bildirərək, *haraya* və ya *hara* (*haraya* mənasında) sualına cavab olur.

Bu növ zərfliklər ismin yönülü halında işlənən a) yer zərfləri, b) yer bildirən isimlər, c) təyini söz birləşmələri, ç) köməkçi sözlərin iştirak etdiyi söz birləşmələri və d) frazeoloji birləşmələrlə ifadə olunur:

a) *Bir həftədən çıxdı geriye qayıdıblar!* (S.Rehimov); *Birdən içəriyə dönerək, eşiyə yüyürdü* (M.Hüseyen); *Bir neçə gün əvvəl buraya da gəlmışdı* (S.Rehimov); *Dibçəkəndəki çiçəklərdən ətrafa qoxu yayılırdı* (M.Süleymanov).

Qeyd. Yer zərfləri bəzən yönük hal şəkilcisiş işləndikdə yönük hal məzmunu bildirir və hərəkətin istiqamətini ifadə edir; məs.:

O, Cəmildən cavab almamış, pilləkənlə yuxarı durmandı (M.Hüseyen); *Hünar od kimi içəri girdi* (Mir Cəlal); *Xatircəm ol, bu gün vəzir bura gələ bilməz* (M.F.Axundzadə); *Əl-üzümüyü yumaq üçün aşağı düşdü* (İ.Əfəndiyev).

b) O, kahanın üstündən düşüb, tələsik kəndə getdi (S.Rəhimov); *Oçví komaya girdi* (Ə.Məmmədxanlı); *El yaylağa köcdü* (İ.Əfəndiyev).

c) *Gənc qadının varlığını bordan-bira anlaşılmaz bir qorxu bürüdü və o bütün vücudu ilə titrəyərək döñüb sürətlə qonaq otağına getdi* (İ.Əfəndiyev); *Mən bu düşüncələrlə həyatımıza girib, evimizin artırmasına çıxdım* (İ.Əfəndiyev).

ç) İsimlərlə köməkçi sözlərdən ibarət təyini söz birləşmələri, əvvəlkildən fərqli olaraq, daha bir sırə məkanı münasibətləri – hərəkətin əşyanın içində və ya iki və daha artıq əşyanın arasına, yanına, qarşısına, üzərinə, altına, arxaşına yönəlməsinə və sairəni bildirir; məs.:

O da başqları kimi, gələnlərin qabağına yüyürər, atasını axtarardı (Mir Celal); *Balaxanım iki stakan çay, bir qab mürəbbə gətirib qoydu sətolun üstünə* (Ə.Veliyev).

d) *Onu canlı hayatdan, vuruş səhnəsindən qaytarıb dörd divar arasına qapadılar... öldürdülər* (C.Cabbarlı); *Mənim uşucularla bəhs etməyə qadir olan qanadlarımı sindirib quyu dibinə saldın* (C.Cabbarlı).

Hərəkətin çıxış (başlanğıc) nöqtəsini bildirən zərfliklər. Bu növ zərfliklər, adəten, hərəki fellərə aid olub, *haradan* suallına cavab olur.

Bu zərfliklər çıxışlıq halda işlənən a) yer zərfəri, b) yer bildirən isimlər, c) təyini söz birləşmələri və ç) köməkçi sözlərin iştirak etdiyi birləşmələrlə ifadə olunur:

a) *Rədd ol buradan, başlama fəryadə, akińčı!* (M.Ə.Sabir).

b) *Qoy o maral bu dağlardan çıxıb getsin, sevgilim...* (Ə.Məmmədxanlı); *Şahbaz bay tez damdan gedir* (M.F.Axundzadə).

c) *Heyvanlar və quşlar çay boyundakı qamışlıqlardan və Samux məşəsindən baş alıb uzaqlara qaçırdılar* (Ə.Sadiq); *Şirner saatına baxaraq, tələsik alını Salavatın quru, isti ovçundan çəkdi və tatar-lara inandığım bildirdi* (Ə.Əbülhəsən).

ç) İsim və köməkçi sözlərdən ibarət söz birləşmələri hərəkətin əşyanının içindən, bir neçə əşyanın arasından, üstündən, altından, arxaşından çıxdığını və sairəni bildirir; məs.:

Gömgöy olmuş damar bir zolaq kimi qulağının dibindən alına doğru uzamırı (M.İbrahimov); *Bəzən ona elə gəlirdi ki, Qulaməli ölməyib, indicə gədiyiñ dalından çıxacaq* (Ə.Sadiq).

Hərəkətin son nöqtəsini bildirən zərfliklər. Bu növ zərfliklər, adəten, hərəki fellərə aid olub, hərəkətin varacağı son nöqtəni bildirir

və *harayadək, harayan, haraya qədər, haraya kimi* suallarından birinə cavab olur.

Bu zərfliklər, əsasən, hədd bildirən *dək, can, cən, qədər, kimi* qosmalarının qosulduğu a) yer bildirən isimlərlə, bəzən zərf və əvəzliklərlə, b) təyini söz birləşmələri ilə, c) köməkçi sözlərlə isimlərdən ibarət söz birləşmələri və saire ilə ifadə olunur:

a) *Bizim kənd uşaqları yaman qabiliyətli olurlar, bir oxumaq oxuyur ki, səsi düz Narginəcən gedir...* (M.Hüseyn); *Bir ucu Kirəcə qədər uzanıb gedir* (M.İbrahimov).

b) *O zaman Pərinin bəxtiyar səsi Lalə dərəsinin üzərində qanadları, ta Şah dağının zirvəsinə qədər ucalırdı...* (Ə.Məmmədxanlı).

c) *Yol şəhərin xaricindən başlayıb qalanın içərisinədək uzanırı* (Q.İllkin); *Lalələr bir yol kimi ta dağın başına qədər uzanır* (Ə.Sadiq).

Bu növ zərfliklərin bəzən qosmasız (yönlük hal şəkilçisi ilə) işlənib son hədd ifadə etməsi fellərin (*çatmaq, gedib çatmaq, gəlib çatmaq, axıb gəlmək* və s.) məzmunundan – hərəkətin bitməsi terzini bildirməsindən asılı olur; məs.:

Yalnız bir ay sonra onlar Tehrana çatdırılar (M.Ibrahimov); *1945-ci il iyun ayının əvvəllərində Xanmuradov gəlib Bakıya çıxdı* (Ə.Sadiq).

Hərəkətin həm çıxış, həm də son nöqtəsini və ya istiqamətini bildirən zərfliklər. Bu növ zərfliklər, adəton, hərəki fellərə aid olub, bircincisi ismin çıxışlıq, ikincisi isə yönük hal şəkilçisi ilə (bəzən son hədd bildirən *dək, can/cən, qədər, kimi* və yaxud istiqamət bildirən *tərəf, doğru, səri qosmları* ilə) işlənən sözlərlə ifadə olunub, *haradan-haraya, haradan-harayadək, haradan-haraya kimi, haradan-haraya qədər* suallarından birinə cavab olur.

Bu zərfliklər ayrı-ayrı nitq hissələri (isim, zərf və əvəzliklər) və söz birləşmələri ilə ifadə olunur; məs.:

Bu gəmi arxadan cəbhəyə qoşun, cəbhədən arxaya yaralı daşıyırı (Ə.Əbülhəsən); *Molla bir gün piyada şəhərdən kəndə gedir* ("Molla Nəsroddin lətifələri"); *Bu bağdan o bağı keçir, qarşında hər kas çıxırısa, monali-monasız səhəbə tuturdum* (İ.Əfəndiyev).

Hərəkətin keçidiyi yolu bildirən zərfliklər. Bu növ zərfliklər hərəki fellərlə əlaqədar olub, *haradan* və *hara* ilə suallarından birinə cavab olur.

Bu zərfliklər a) ismin çıxışlıq hal şəkilçisi ilə işlənən isimlərlə, b) ikinci və üçüncü növ təyini söz birləşmələri ilə, c) *ilə* (-la, -la) qoşmalar isimlərlə, ç) ikinci və üçüncü növ təyini söz birləşmələri ilə, d) ikinci tərəfi *boy*, *uzun* sözlərdən ibarət ikinci növ təyini söz birləşmələri ilə (bəzən ikinci tərəfi -ca şəkilçisi artırılır) və e) ikinci tərəfi *yan*, *dal* və başqa köməkçi sözlərdən ibarət üçüncü növ təyini söz birləşmələri ilə (həmisi ikinci tərəfi -ca şəkilçisi eləvə olunur) ifadə olunur:

a) *Ovçu, insaf ela, keçmə bu dütədən!* (S.Vurğun); ...*Aym 25-də şəhərimizdən ötəcəyəm, bələk, görüşə bildik* (Mir Cəlal).

b) *Biz onun günəşləri, küləkləri, yağışları içərisindən keçmişik, bizi onun nəfəsi bərkitməşdir* (Ə.Məmmədxanlı); *Tikinti ilə tanış olmaq üçün gələn bir dəstə gənc sexin qabağından keçirdi* (Ə.Sadiq).

c) *Səttarla Ülkər böyük bir məşə ilə yeddi gün-yeddi gecə yol gedib böyük dağça çıxdılar* ("Azərbaycan nağılları"); *Dar cığırla, bir az o tərəfdə yanana işqlara doğru getdi* (Ə.Sadiq).

ç) *Qatar yerində tərəpnir və bir dağıqə sonra o artıq sürətini artıraraq bir od kimi tunel içərisi ilə irəliyə uçur* (Ə.Məmmədxanlı).

d) *İllərlə Volqa boyu dolaşdı* (R.Rza); *Ana ilə qız Kür boyunca irəliliyərək cöka, qovaq, səyid və iyidə ağaclarının çox six bitdiyi kiçik meşərə girdilər* (Ə.Sadiq).

e) *Nəfəsini bir qədər dərəndən sonra nəhəng maşınların yanına addimlib yonlara tamaşa etdi* (Ə.Sadiq); *Buna görə də şəhərin ayanları ya xətibin müridləri xətibin və əmirin dalınca gedirdilər* (M.S.Ordubadi).

Qeyd. Bəzən bu növ birləşmələr tərzi-hərəkət zərfliyi olur; məs.: *On il müddətində adamlar bir-birinin dalınca buraya gəlir* (Ə.Sadiq).

Zaman zərfliyi. Zaman zərflikləri hərəkət və ya əlamətin müəyyən bir zamanla bağlılığını, daha doğrusu, 1) hərəkət və ya əlamətin icra və ya meydana çıxma zamanını; 2) hərəkət və ya əlamətin başlanğıc zamanını; 3) hərəkət və ya əlamətin qurtaracaq zamanını; 4) hərəkət və ya əlamətin həm başlanğıc, həm də qurtaracaq zamanını bildirir.

Hərəkətin icra və ya əlamətin meydana çıxma zamanını bildirən zərfliklər. Bu növ zərfliklər həm feli, həm də ismi xəbəre aid olub, *nə vaxt*, *nə zaman*, *haçan* suallarından birinə cavab olur.

Bu zərfliklər a) zaman zərfli, b) feli bağlama və feli bağlama tərkibləri, c) feli sıfot və feli sıfot tərkibləri, ç) zaman bildiron isimlər, d) miqdər sayıları, e) təyini söz birləşmələri və ə) frazeoloji birləşmələrlə ifadə olunur.

a) Bəzi zaman zərfli (tez, gec, gec-gec və s.), adətən, feli xəbəre, bəziləri (*indi, onda, geca, gündüz* və s.) həm feli, həm də ismi xəbəre aid olur; məs.:

Siz onda balaca olardınız (İ.Əsfandiyev); *Dərhal günahımı bildi* (Mir Cəlal); *Səni çox tez ayrdı bizdən ölüm* (A.Səhət); *Əvvəl bacır salona, xeyli diqqətlə baxır* (R.Rza); *Gec gəlsəm, yatarsan, qapını da döyərəm, – dedi* (M.İbrahimov); *Indi onda bir qətiyyət duyulurdu* (C.Cabbarlı); *Indi məktəbdədir*.

Bu növ zərfliklər bəzən burada yer zərfi ilə (*bu vaxt, bu an mənasında*), həmçinin ismin yerlik hal şəkilçisini qəbul edən yer isminin işləndiyi müxtəlif söz birləşmələri ilə ifadə olunur; məs.:

– *Gözəlmə, man sən qanım bahasına xidmət etməyə hazırlam, fəqət bu işdə məzuram...* *Burada Sitarənin ondama susdaluş yera daydı* (C.Cabbarlı); *Hər ikisi qah-qah çəkib güldü, kruşkələr dodaqlarına gətirdilər. Bu yerdə Ostapenko bal biçəgini vedrəyə salıb tamızlayırdı* (Mir Cəlal); *Yazarsan ki, durdugum yerdə, küçə ilə getdiyim yerdə elə bərk yuxum gəlir ki, az qalıram yixləm* (C.Məmmədquluzadə).

b) -anda (-əndə); -diqədə...; -kan (-kən); -madan (-mədən); -mış (-mış); -ar, -maz (-ar, -məz); -caq (-cək); -inca... və s. şəkilçili feli bağlama və feli bağlama tərkibləri, əsasən, feli xəbəre aid olub, zaman zərfliyi rolunda işlənir; məs.:

Gələndə Kürd Əhmədi gördüm (M.İbrahimov); *Tahir fikirli-fikirli uzaqlara baxarkən qarşısındaki adamı gördü* (M.Hüseyn); *Qapı döyüldü, kim olduğunu soruşduğda bir qadın səsi eşildi* (M.İbrahimov); *Gülşən tarlaya çatcaq yoxlamağa başladı* (Ə.Vəliyev); *Onun çatılmış qaşlarını və iti baxışlarını görünce tez gözlərini döndərdi* (C.Cabbarlı); *Artıq mən göydəki ulduzlara baxmadan anımın nağıllarını eşimədən yuxulardım* (M.İbrahimov).

c) -an (-ən), -diğim... şəkilçili feli sıfot və feli sıfot tərkibləri zaman, vaxt kimi sözlərlə, həmçinin *tək, kimi* və sair qoşmalarla işlənərək, feli və bəzən də ismi xəbəre aid zaman zərfliyi olur; məs.:

Biz qurudan zaman bataqlıqları; Dörd yanın çıçıklar, gülər açacaq (S.Vurğun); *Nəhayət, gün günortadan əyildiyi zaman Bayımın tapşırığını yerinə yetirmək üçün qonağın dalınca MTS-ə*

getdim (İ.Əfendiyev); *Qızlar quş kimi sıçrayıq qalxırlar məni görən tək...* (S.Vurğun); *Sən onunla tanış olan vaxt o, tələbə idi.*

c) Bu növ zərfliklər bəzən müstəqim və ya qeyri-müstəqim (məcazi-metonomik) zaman bildirən isimlərlə (yerlik halda) ifadə olunub, feli və ismi xəberlərə aid olur; məs.:

Bir qoşa bülbül də hər ilk baharda; Aşıqlor eşqinə ilhamə galır... (S.Vurğun); *Yayda yaylağımdır; qışda oylagım; Yazda seyran-gahum bu dağlar mənim* (Aşıq Əlasger).

Zaman bildirən isimlər təsirlik halda işləndikdə həm təsirli¹, həm de təsirsiz feli xəbərə aid olub (bəzən öz toyinləri ilə birlilikdə) zaman zərfliyi olur; məs.:

Biz gecəni yola düşdük; Bu dərəyə galənlər o gün ü mütləq yeni bir şey öyrənməsi olmalı və orada nağıl etməli idilər (Ə.Sadiq); – *Ona baxma, bu yayı anam müəllim tutacaq, hazırlaşacağam!* (S.Rəhimov).

d) Bu növ zərfliklər bəzən yerlik hal şəkilcili miqdar sayıları ilə ifadə olunur. Bu sayıların zaman ifadə etməsi (meydanda olmayan, lakin cümlənin məzmunundan anlaşılan) saat, il, yaş və sair zaman bildirən isimlərlə bağlı olmalıdır; məs.:

On yeddi də parçaladıq; Zəncirini biz zülmətin... (R.Rza); *İyirmisində galər döñər galınə; İyirmi birdə seyqəl verər telinə; İyirmi ikidə düşər eşqin göltüna...* (M.P.Vaqif).

e) Ya bir, ya da hər iki tərəfi zaman bildirən sözlərdən ibarət təyin söz birleşməleri zaman zərfliyi olur; məs.:

Müharibə arasında böyük bir mədənin müdürü vəzifəsinə qədər yüksəlməsi (Ə.Məmmədxanlı); *Bunlar ona dekabrin əvvəllərində verilmişlərdi* (Ə.Əbülhəsən); *On üç yaşında bir mükafat aldin...* (Ə.Cavad).

ə) *Ancaq zəngin təbiat qışın qış vaxtında seçilir* (Mir Cəlal).

Hərəkat və ya əlamətin başlangıç zamanını bildirən zərfliklər. Bu növ zərfliklər feli və bəzən ismi xəbərə aid olub, nə vaxtdan, nə zamandan, haçandan suallarından birinə cavab olur.

Bu zərfliklər çıxişlıq halda a) zaman zərfləri, b) isimlər, c) sayılar, c) bəri qoşmalı müxtəlif nitq hissəsi və söz birləşmələri, d) feli bağlama və feli bağlama tərkibləri ilə ifadə olunur:

¹ Bu növ zaman zərflikləri təsirli feli xəbərə aid olduqda ismin tosırılık hal şəkilcisi ilə ifadə həmin feli xəbərə aid başqa bir söz – vasitəsiz tamamlıq olara bilər, məs.:

Man bütün gecəni səni güclədim cümlesində tosırılık hal şəkilcisi ilə işlənən iki söz-dan biri – səni vasitəsiz tamamlıq, digəri isə (bütün gecəni) zaman zərfliyidir.

a) *Ay qız, qoy badyam, əvvəldən gərək bunu gətirəydin* (M.F.Axundzado); *Bəlkə də, o yoxluğu indidən diymuşan san* (R.Rza).

b) Eyni zərfliklər bəzən müstəqim və ya qeyri-müstəqim olaraq zaman bildirən isimlərlə ifadə olunur; məs.:

Səhərdən o iki dəfa oğlu Xolmoqortsevin yanına getmişdir (Ə.Əbülhəsən); – *Yox, anacan... Mən uşaqlıqdan Azarı sevirəm* (Ə.Məmmədxanlı).

c) Bu növ zərfliklər sayıları ifadə olunduqda həmin sayıların zaman bildirən (saat və s.) sözlərle bağlı olduğu cümlənin məzmunundan aydın olur; məs.:

– *Gəlin, dəqquzdan burada oluram* (Mir Cəlal).

ç) *Qızım, mən gəzirəm səhərdən bəri; Sizin kənd yerini, bu zəmirləri* (S.Vurğun); *Çoxdan bəri Durna bulağının daş sırranına soyğunmış balaca qırımızı sənəyin boğazından çıxan ağappaq su piqıldır, dayırımlı qumlu gölüməçəzə töküldürdü* (S.Rəhimov); *Tilsimlər dənizəni unutduğum gündən bəri; Tilsimləri yarib keçir bu qatarın təkərləri* (S.Vurğun).

d) Bu növ zərfliklər bəzən -ali (-əli), -andan (-əndən), həmçinin -mamış (-məməş) şəkilcili (çıxişlıq halda) feli bağlama və feli bağlama tərkiblərindən ibarət olub, ifadə etdikləri hərəkətin icra vaxtı ilə xəbərdəki hərəkət və ya əlamətin çıxış vaxtını bildirir; məs.:

Bakıya galəli bu nöqsanımı qismən düzəltmişəm (M.Hüseyn); *Vallah, dünən bunu eşidəndən az qalıram elə öz əlim ilə bir qəbir qazam, gırəm içinə, yaxam qurtarsın* (C.Məmmədquluzadə); *O, müəllicəyə gedəndən xeyli yaxşdır.*

Hərəkat və ya əlamətin qurtaracaq zamanını bildirən zərfliklər. Bu növ zərfliklər, əsasən, feli və bəzən də ismi xəbərə aid olub, nə zamanadək, nə zamanacan, nə zamana kimi, nə zamana qədər suallarından birinə cavab olur.

Bu zərfliklər, adətən, a) son hədd bildirən dək, can (can), kimi, qədər qosmaları ilə, bəzən yalnız ismin yönük hal şəkilcisi ilə işlənən zərflər, isim, feli sıfot (və ya feli sıfot tərkibi) və təyini söz birləşmələri ilə, b) feli bağlama və ya feli bağlama tərkibləri ilə ifadə olunur.

a) *Sübəhadək cəng elədim; Əllərindən çəkdim aman* (Aşıq Əlös-gor); *Bəs sən nə üçün o çəgəcən yatmamışın?* (İ.Əfendiyev); *Bu vaxta qədər harada qalmışın, Pərvin?* (Ə.Məmmədxanlı); *Məni tamam yuxu aparana qədər o, nağılini kəsmədi* (M.İbrahimov).

b) -inca... şəkilçili feli bağlama və feli bağlama tərkibləri hərəkət (feli xəbərdə) və əlamətin (ismi xəbərdə) son anını ifadə etdikləri hərəkətin icrası ilə bağlıdır; məs.:
Öləncə bıl edərəm nələvvü fığan, getmə (Natevan); Qazi bu sözə addimları yavaşdır və evə çatınca İsləm cüçəyə dönür ("Molla Nəsreddin lətifələri").

Hərəkət və ya əlamətin həm başlanğıc, həm də qurtaracaq zamanını bildirən zərfliklər. Bu növ zərfliklər birinci tərəfi çıxışlı, ikinci tərəfi yönülü hal şəkilçisi və dək, can (can), kimi, qədər qosmaşları ilə işlənən söz və söz birləşməleri ilə ifadə olunub, feli və bəzən də ismi xəbərə aid olub, nə vaxtdan, nə vaxtadək, nə zamandan, nə zamana kimi suallarından birinə cavab verir; məs.:

Birini səhər dən içərdim axşama kimi, sənin sağlığını, birini də axşam dən içərdim səhərə kimi, bax bu cənabi mırzənin sağlığını (C.Məmmədquluzadə); Burada səhər azanından təgün batanadək çəkic səsi aramsız olaraq eşidilirdi (A.Makulu); ...Mən 1920-ci ildən 1925-ci ilə qədər, yəni yeddi yaşımdan başlamış mal otarmaq, tövlə süpürmək və sair bu kimi işlərdə atama kömək edərdim (M.Ibrahimov).

Qeyd. Bəzən bu növ zərfliklərdə hərəkətin başlanğıc zamanını bildirən sözden sonra monaca başlanğıc məshumu bildirən başlamış, başlayaraq feli bağlamaları işlənir; məs.:

Yazdan başlamış payızın son ayına qədər işlərimiz çoxalırdı (M.Ibrahimov); Bu gündən başlayaraq ayın axırına kimi işləri qurtarmalıyıq.

Səbəb zərfliyi. Səbəb zərflikləri hərəkətin icrasının və ya əlamətin meydana çıxmاسının səbəb və ya bəhanəsini bildirir və nə üçün, nədən ötrü, niya, nə səbəbə suallarından birinə cavab olur.

Səbəb zərflikləri a) feli bağlama və feli bağlama tərkibləri; b) çıxışlı hal şəkilçili məsədər və məsədər tərkibləri, mücərrəd isimlər, ikinci tərəfi uc, üz köməkçi sözlərindən ibarət ikinci və üçüncü növ təyini söz birləşməleri (öz təyinləri ilə birlükde), c) yönük və ya çıxışlı hal şəkilçisi ilə işlənən səbəb sözünün müxtəlif nitq hissəsi və söz birləşməsi ilə yaratdığı tərkiblər, ç) ismin yerlik hal şəkilçisi ilə işlənən nəticə, sayə, üst sözlerinin ikinci tərəf kimi çıxış etdiyi ikinci və üçüncü növ təyini söz birləşməleri və d) üçün, ötrü, görə

qoşmaları ilə işlənən sual əvəzlikləri, feli sıfət və feli sıfət tərkibləri ilə ifadə olunur:

a) -ib..., -caq (-cək), -diqda..., -anda (-əndə), -araq (-ərək), -inca..., -diğdən... vo sair şəkilçili feli bağlama və feli bağlama tərkibləri bəzən ifadə etdikləri hərəkətlə əsas hərəkətin icra səbəbini bildirir və həmişə feli xəbərə aid olur; məs.:

Qardaşım isə yaraların ağrısına davam götirməyib öldü (Q.İlkim); Kötüm bulanı küçədə cövlənini görcək; Nitqim tutulur hərzəvü hədyanını görcək (M.Ə.Sabir); Gülsənəmin gəlmədiyini gördükda, o birbaş Alo kişigilə gedidi (S.Rəhimov); ...Məşədibəyin atası Baki pristavının vəhşi rastlarına, sonsuz təhqir-lərinə dözməyərək onu küçədə vurub öldürmüdü (M.Hüseyn).

b) Camaat elə qışqırıb o yan-bu yana qaçırdı ki, adamın gül-məkdən qarnı cirilirdi ("Molla Nəsreddin lətifələri"); Mən hey göyə baxdim... göy mənə baxdu... Yollara baxmaqdan gözlərim adı... (Ə.Cavad); İntizər dən üzüllürdü (M.Ibrahimov); Dərddən beli bükmüldü; Qonşul uq üzündən görəndə ötəri bir salam verirdim (Mir Cəlal).

c) Bu səbəbdən də Rəhimbayla səhbətində həm təmkinli, həm də sərbəst idi (M.Hüseyn); Bu iğid qızın səbəbinə bizim yaylağı-mızdan bir quzu aparan olmaz (M.S.Ordubadi); Ol səbəbdən xalq arasında miqdarın yoxdur (M.F.Axundzadə).

ç) Heç nəyin üstündə, görəsan ki, arada biabırçılıq baş verdi (M.Ibrahimov); Biz bu kişinin sayasında xoşbaxlılıq çatmışıq... (Ə.Sadiq); İngilabdən qabağın yadigar olan bu ev qırıbı bir təsadüf nəticəsində hələ də yerində durmaqda idi (M.Ibrahimov).

d) Çay dağ döşündən gəldiyinə görə xəyli iti və xırıldaya-xırıldaya axırdı (S.S.Axundov); Onunçun əhli-dil daim qəminü zarū məhzundur (Heyran xanım).

Məqsəd zərfliyi. Məqsəd zərflikləri hərəkətin icrasının, əlamətin meydana çıxmاسının məqsədini bildirir və niya, nə üçün, nədən ötrü, nə məqsədə, nə məqsədlə suallarından birinə cavab olur.

Məqsəd zərflikləri a) sual əvəzlikləri (niya, nə üçün və s.), b) yönük hal şəkilçili məsədər, məsədər tərkibləri və mücərrəd isimlər, c) üçün, ötrü qoşmaları ilə işlənən məsədər və məsədər tərkibləri, həmçinin ikinci tərəfi xatir sözündən ibarət üçüncü növ təyini söz birləşmələri, ç) ikinci tərəfi məqsəd, niyyət, bəhəna sözlərindən ibarət birinci və ikinci növ təyini söz birləşmələri, d) ikinci tərəfi ugur, yol, dal köməkçi sözlərindən düzələn təyini söz birləşmələri ilə ifadə olunur:

a) Bu növ zərfliklər eyni formalı səbəb zərfliklərindən fərqli olaraq, adətən, təsdiq feli xəbərlərə aid olur; məs.:
Dünən nə üçün şəhərə getmişən? Son nədən ötrü buraya galmışan (Mir Celal).

b) Biz dünyaları abad etməyə gəlmışık (Ə.Məmmədəxanlı); *O, göylərə qanad çalmağa getdi; Qızın qisasını almağa getdi* (M.Rahim); *O, bulağası su gətirməyə getdim* (M.Ibrahimov).

c) O, kənkan idi, amma a cindən ölməmək üçün arpa əkirdi (C.Cabbarlı); *Molla Qafar doğru deyir, bizi sənin xatırın üçün təvəqqə elzayirik.* – dedi (S.Rəhimov).

ç) *Həsəni tamamılıq nüfuzdan salmaq vəzifəyerindən tutmaq məqsədilə bir telegram da vurmağı qərara aldılar* (M.Ibrahimov); *Bu niyyətlə o, şeylərini un ucqar pəncərələrdən birinin qabağına çəkib, əmədamını açdı* (Ə.Əbülləhəsən); *Yerini rahatlamaq bəhanəsi ilə qalxıb ona baxdı* (M.Ibrahimov).

d) Eyni zərfliklər bəzən ikinci tərofi yerlik hal şəkilcili uğur, yol, həmçinin -ca şəkilcili dal köməkçi sözündən ibarət ikinci və üçüncü növ təyini söz birləşmələri ilə ifadə olunur; məs.:

Onlar vətəni xilas etmək kimi nəcib, yüksək bir məqsəd uğrunda vuruşurdular (M.Ibrahimov); *Qəribədir ki, əmimin məni görən gözü yoxdur, amma oğlu mənim yolumda canını da versə, uş deməz* (M.Hüseyn).

Qeyd. Məqsəd zərfliklərinin ilk baxışda səbəb zərfliklərinə oxşamasına (niyə, nə üçün, nədən ötrü suallarına cavab olmasına) baxmayaraq, bunları ayrımaq mümkündür.

Əvvəla, səbəb zərfliyi *nə sabəbə, nə sahəbdən* suallarını, məqsəd zərfliyi *isə nə məqsədə, nə məqsədlə* suallarını da tələb edir. Məsələn, *O xəstələndiyindən dərsə galmaçıdı* cümləsində *xəstələndiyindən* zərfliyi *nə sabəbə, nə sabəbdən* sualını təlob etdiyi halda, *nə məqsədə, nə məqsədlə* sualını vermək düzgün olmaz. Həmçinin *Araz ali təhsil almaq üçün şəhərə gəldi* cümləsində *ali təhsil almaq* üçün zərfliyi *nə məqsədə, nə məqsədlə* sualını təlob etdiyi halda, *nə sabəbdən, nə sahəbdə* sualını vermək düzgün olmaz. İkinci, misallardan göründüyü kimi, səbəb zərfliyinin (*xəstələnmək*) ifadə etdiyi səbəb aid olduğu hərəkət və ya əlamətdən (*gəlməmək*) avval mövcud olduğu halda, məqsəd zərfliyinin ifadə etdiyi səbəb və ya məqsəd (*ali təhsil almaq*) aid olduğu hərəkət və ya əlamətdən (*gəlmək*) sonra meydana çıxır.

Üçüncü, səbəb zərfliyi təsadüfi bir səbəbi (*xəstələndiyindən*) bildirdiyi halda, məqsəd zərfliyi obyektiv səbəbi (*oxumaq üçün*) ifadə edir.

Miqdar zərfliyi. Miqdar zərflikləri hərəkət və ya əlamətin miqdardır bildirməklə, feli və bəzən də ismi xəbərə aid olub, *nə qədər, neçə* suallarından birinə cavab olur.

Bu zərfliklər 1) hərəkət və ya əlamətin miqdarını, 2) məkan miqdarını, 3) zaman miqdarını, 4) qızıl və döyər (qiyomat) miqdarını bildirir.

Hərəkət və ya əlamətin miqdarını bildirən zərfliklər. Bu növ zərfliklər hərəkət və ya əlamətin miqdarını, neçə dəfə tekrar olunması ifadə etməklə, feli və bəzən də sifolordan ibarəti ismi xəbərə aid olub, *nə qədər, neçə dəfə* suallarından birini tələb edir.

Bu zərfliklər a) miqdardır zərfləri, b) son hədd bildirən *kimi, qədər, can (cən), dək* qoşmaları ilə işlənən isimlər, c) miqdardır sayıları ilə təkrar bildirən *dəfə, kərə* və *yol* köməkçi sözlerindən düzənlən söz birləşmələri, ç) bəzi miqdardır zərfi və ya sual əvəzlikləri ilə *dəfə* sözündən düzənlən söz birləşmələri və d) kəsir sayıları və ya miqdardır sayıları ilə *faiz* sözündən düzənlən söz birləşmələri ilə ifadə olunur.

a) *Man demədimmi, çox yema, tez pozular məzəcimiz?* (M.Ə.Sabir); *Qurd dedi; çox-çox yanıram halına* (A.Sohhet); *O dəfələrlə mənə demişdi...* (M.Ibrahimov).

b) *Çox adam divandan xırtdayaçən narazıdır* (M.Hüseyn).

c) *Rəşid inanrırdı ki, Süsən kimi mənəvi istiqlaliyyətini saxlayan insanlar ömürlərində yalnız bir dəfə yalnız birini sevirlər* (M.Hüseyn); ...*Bir kərə vermişəm ala bilmənəm; Ol qaməti-sənubərdən ağlımı* (M.P.Vaqif); *Əlli yol çapıllam, yüz yol talannam;* *Bir şey deyil dövlət, mal, incimərəm* (Aşıq Ələsgər).

Qeyd. Bəzən canlı danışq dilində miqdardır sayıları yuxarıdakı qoşmalarsız işləndikdə də eyni mənəni ifadə edir; məs.:

Yüz ölç, bir biç (Atalar sözü).

ç) *Nadir cəbhəyə getməmişdən qabaq zavodu bir neçə dəfə dolandı* (H.Seyidbəyli); *Keçən vaxtlarda çox ittifaq düşüb ki, yay çox isti olub, çox quraqlıq keçib və müsəlman camaati neçə dəfə-lərlə müsəllaya çıxıblar.* *Mən özüm də bu işləri nəçə-nəçə dəfələr görmüşəm və eşitmışəm...* (C.Məmmədquluzadə).

d) *Kağızını ver, haqqını da birə bəş alırsan* (S.Rəhimov);
“*Man səni çox istərəm, bir yanımı boş istərəm*” – deyilən atalar
sözünü, o, iki yüz fəz həyata keçirirdi (A.Şaiq).

Məkan miqdarı bildirən zərfliklər. Məkan (yol, ərazi və s. qət olunma) miqdarı bildirən zərfliklər, adətən, hərəki feli xəbərə aid olub, *nə qədər* suallını tələb edir.

Bu növ zərfliklər miqdar zərfəri, həmçinin miqdar sayıları və qeyri-müəyyən sayılarla ölçü-məsafə bildirən söz (*addim, metr, kilometr* və s.) və söz birləşmələrinənden (*cida boyu, çınar boyu* və s.) düzələn tərkiblərə ifadə olunur:

Qaranlıqda xeyli getdim (Mir Cəlal); *O, Mübaşir Məmmədi gördükdə* yenə sarsıldı və iki addim geri çıxıldı (M.İbrahimov); *Bəla bir yolda* vagon gündə *bir-iki kilometr* irəliləyə bilər (Ə.Sadiq); *Gün iki cida boyu* qalxmışdı (Mir Cəlal).

Zaman miqdarı bildirən zərfliklər. Bu növ zərfliklər hərəkətin icrası və ya əlamətin meydana çıxmazı zamanının miqdarmını bildirərək, əsasən, feli xəbərə aid olur və *nə qədər, nə qədər vaxta, nə vaxtda* (*nə qədər vaxta* mənasında) suallardan birinə cavab olur.

Bu növ zərfliklər a) miqdar zərfəri, b) miqdar sayıları və zaman bildirən isimlərdən (*il, ay, həftə, gün* və s.) düzəlib, adlıq, həmçinin yönlük və yerlik halda işlənən söz birləşmələri, c) tosırılık halda işlənən zaman bildirən isimlərlə (*bəzən* miqdar bildirən öz teyinləri ilə), ç) *ilə (-la,-la)* qoşmalı zaman bildirən isimlərlə, d) ikinci tərəfi *boy, uzun* sözlərindən, birinci tərəfi *isa* zaman bildirən isimlərdən ibarət ikinci növ teyini söz birləşmələri və e) ismin adlıq, yönlük, tosırılık hallarında işlənən miqdar sayıları ilə ifadə olunur:

a) *Ağayı Sofi, hələ çox gözləyəcəyik?* (M.İbrahimov); *Əlibay cənabları Qafqazda xeyli* çalışmışdır (Mir Cəlal); *O azca düşünbüb, vəziri-dərbəri* yanına çağırıldı (M.Ibrahimov); *Taniyram səni, man da səni bir az oxumuşam* (C.Məmmədquluzadə).

b) *Sizin yüz illik yolu keçəcəyik o n ilə* (R.Rza); *On iki saat-dək gərək man özümü ona yetirəm* (M.F.Axundzadə); ...*Min illik yolu iyirmi ildə keçmişlər* (M.Ibrahimov); *Getmişdi o n günə, çıxdı on beşə; Neçin saldı manı belə təşvişə?* (Ə.Cavad).

c) *Mən sevincimdən, gecəni yatmadım* (C.Cabbarlı); *Onlar nəinki payızı, hətta bütün qışı Krimda oturub: "Bu gün-sabah Qafqaz yolu açılar",* – deyə gözləməyə məcbur oldular (Mir Cəlal); *Gündə dörd-beş saat ayaq üstə dərsini de, üç ay yayı da get,* –

kefin istəyən yaylaqlarda dincəl! (S.Rəhimov); *Mən bütün günü məktəbdə növbətçiyməm.*

ç) *İllərlə Volqa boyu dolaşdı* (R.Rza).

d) *Mən indi hər sözün üstündə bəzən; Saatlar üzunu fikrə gedirəm* (S.Vurğun); – *Yox, əmi, mən atamın faciəsini ömrüm boyu unutmayacağam* (M.Hüseyn).

e) *Namuslu iyidən, səni yüz yaşa!* (Aşıq Ələsgər); – *Səfər əmi, saatın neçədir? – On iki yə işləyir!* (Mir Cəlal); *O zaman ayıldığın, masanın üstündəki saat altını vururdu* (Ə.Vəliyev).

Çəki və ya dəyər miqdarı bildirən zərfliklər. Bu növ zərfliklər çəki miqdarı bildirdikdə yüklemək, boşaltmaq və s. feli xəbərlərə, dəyər miqdarı bildirdikdə isə almaq, satmaq kimi feli xəbərlərə aid olub, neçə, neçəyə, neçədən, nə qədər suallardan birinə cavab olur.

Bu zərfliklər a) sual əvəzlikləri, b) yönlük və çıxışlıq halda işlənən miqdar sayıları, həmçinin bu sayılarla dəyər bildirən (*manat, qapık* və s.) və ya ölçü bildirən (*metr, kubmetr* və s.) sözlərdən düzələn birləşmələrlərə ifadə olunur:

a) *Aslan cibini qurdaladı: – Yaxşı, nəçər verim?* (M.Hüseyn); *Sən bunu nəçədən almışan?* (C.Məmmədquluzadə).

b) *Sitara bunu görüb atasından qalmış həmin mülkü, bağlı Mənsura on min manata satmışdı* (C.Cabbarlı); – *Harada yeddiyə verirlər?.. Yeddi iki şahidan bir qapık əskiya verməzlər* (C.Məmmədquluzadə); *O, səkkiz saatda 640 kubmetr yüklemişdi* (Ə.Sadiq).

Dərəcə zərfliyi. Dərəcə zərfliklər əlamətin meydana çıxmاسının dərəcəsinə bildirməklə, adətən, sıfatlərlə ifadə olunan müxtəlif cümlə üzvüna, xüsusən xəbərə aid olub, *nə dərəcə, nə dərəcədə* suallarına cavab olur.

Bu zərfliklər a) *tamamilə, tamamən, büsbüütün* və s. dərəcə zərfli, b) ikinci tərəfi *dərəcə* sözündən ibarət birinci növ toyini söz birləşmələri ilə (adlıq və yerlik halda) ifadə olunur:

a) *Ta ki, gördüm camalının şölsin; Əridi bağlarında tamam yağın* (M.P.Waqif); *Burada tamamən səninə şərikəm* (M.Ibrahimov); *O qədər dalğın, o qədər fikrili idi ki, galib-gedənlərlə də sual-cavab eləmirdi* (Ə.Əbülbəhəsən).

b) *Pristavın öz yanında onun uzunqlığını çox oxşayır, üzündən və burnundan öpür, hədsiz dərəcədə tərifləyirdi* (S.Rəhimov); *Haman mənə giley yazan şagirdlərdən man özüm çox artıq dərəcədə dilgirəm* (C.Məmmədquluzadə).

Şərt zərfliyi. Şərt zərflikləri hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını şərtləndirən səbəbi bildirərək, hansı şərtlə sualına cavab olur¹.

Bu növ zərfliklər, adətən, bir sıra xüsusişmiş tərkiblərlə: a) ikinci tərəfi lügəvi cəhətdən şərt bildirən şərt sözündən düzənlər və *ilə qoşması* ilə işlənən birinci və ikinci növ təyini söz birleşmələri, b) ikinci tərəfi yerlik hal şəkilçili təqdir sözündən ibarət birinci növ təyini söz birleşmələri, c) beşən cümlənin və ya mətnin ümumi məzmunundan asılı olaraq -*inca*, -*məniş*..., -*madan*..., həmcinin -*andan sonra*... şəkilçili feli bağlama və feli bağlama tərkibləri (bu halda zərfliklər və xəbərlər, adətən, inkarlıq kateqoriyasında işlənir) və c) ikinci tərəfi yerlik hal şəkilçili yer sözündən ibarət birinci növ təyini söz birleşmələri ilə ifadə olunur:

a) *Şərki na şərtlə qazdırıq?* (A.Şaiq); *Elin adətinin mühabifə edilməsi şərti ilə raziyam* (M.S.Ordubadi).

b) *Xalqlar arasında sülh və əmin-amanlıq yarandığı təqdirdə soyuq müharibə siyaseti boşça çıxacaqdır; Lazım gəldiyi təqdirdə tələbələrin hamisəna evlərinə getmək üçün icaza veriləcəkdir və s.*

c) *Meydanda şəşpər atmamış; Qolların dalda çatma-mış; Qırat döşənə qatmamış; Buraxmam səni, bəzirğan!* ("Koroglu"); *Qız atasının razılığı olmadan əra getmək istəmər* (İ.Əfəndiyev); *Qızın rəyi olandan sonra kim na deya bilər?* (İ.Əfəndiyev).

ç) *Qoyun olmayan yerdə keçiye Karaməddin ağa deyərlər* (Atalar sözü); *Böyük olan yerdə kiçik danışmaz* (Atalar sözü).

Qarşılıq-güzəşt zərfliyi. Bu növ zərflikləri hərəkətin icrasına və ya əlamətin meydana çıxmasına qarşı duran və ya bu halda güzəşto gedən səbəbi bildirərək, əsasən, feli xəbərə aid olub, *na olduğu halda, na ola-ola, naya baxmayaraq* və s. suallardan birinə cavab olur.

Bu növ zərfliklər xüsusişmiş tərkiblərdən a) -*a/-a, -a/-ə, -diqə..., -inca..., -kən, -araq (-ərək)* şəkilçili feli bağlama və feli bağlama tərkibləri, b) yerlik hal şəkilçili *hal sözünün -diğι...* şəkilçili feli sıfət və feli sıfət tərkiblərinə, adlıq halda olan *bərabər sözünün iso ilə qoşması* məsələr və ya məsələ tərkiblərinə qoşulduğu birleşmələr, həmcinin ikinci tərəfi (yonluk halda) *avəz* sözündən, birinci tərəfi

¹ Şərt və elcən də qarşılıq-güzəşt zərflikləri, əsasən, xüsusişmiş tərkiblərlə ifadə olundukundan heç bir suala cavab vermər. Bunların qeyd olunan sualları da şərti xarakter daşıyır.

iso məsələr və ya məsələ tərkibindən ibarət ikinci növ təyini söz birleşmələri və c) çıxışlıq hal şəkilcisinən sonra şərt bildirən -*sa* (-*so*) şəkilcisinin işləndiyi məsələ və məsələ tərkibləri ilə ifadə olunur:

a) ...*Man qal dura-dura, papirosu spička ilə niyə yandırırsan* (M.Hüseyn); *Xosrov*. *Bu düzdür, görürəm yumşaldıqca man;* Bir daş, daş astır omun dilindən (S.Vurğun); *Atan ilə atamı devinçə, özüm ilə özümü de (Atalar sözü); Xosrov. Mənə baş ayarkan dumanlı dağlar; Mənim qılincimi öpürkən göylər; Şöhratim etməyir o qəlbə asər* (S.Vurğun); *Bu ürək dağırdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər* (M.Ibrahimov).

b) *Qırx səkkiz yaşı olduğu halda, üzündə, saçlarında bir dənə də aq tük yox idi* (İ.Əfəndiyev); *Rəşidin təkidi ilə Rahimbayın mühəsibliyə götürdüyü Turab, sahibinin pul haqq-hesabını çəkməklə bərabər, tamam ayrı bir işlə də məşğul olurdu* (M.Hüseyn); *Nahaq yera, nəticə çixarmaq əvəzinə gülürsən* (Ə.Vəliyev).

c) *Fit calmaqdansa, bir az çalış, toy tədarükündə ol* (A.Şaiq); *Onun ağırlığını gəzdirməkdənə, boyundan aşır, namus ilə ol!* (S.Rəhimov).

Bu növ zərfliklərin ifadə etdiyi səbəbin xəbərdəki əlamətlə qarşılıq (ziddiyət) təşkil etməsi, ya bunlarla xəbərlərin lügəvi (antonim) mənalarından, ya birinin tösdiq, digorinin inkarlıq kateqoriyasında işlənəsindən, ya da buna aid aydınlaşdırıcı üzvlərin qeyd olunan xüsusiyyətlərə malik olmasından və sairədən irəli gəlir; məs.: *Rahimbayın oğlu Rəşid iyirmi dörd yaşına çatdığını halda, indiyəcan evlənməmişdi* (M.Hüseyn); *Açından ölüb cənnətə getməkdənsə, toxundan ölü, cəhənnəmə get* (Atalar sözü); *Ökişi bir söz deməya-deməyə, bunlar ona vəkillik eləyirlər* (M.Hüseyn).

Zərfliyin quruluşca növləri. Zərfliklər quruluşca iki növbədən ibarət: 1) sadə zərfliklər, 2) mürəkkəb zərfliklər. Mənə növlərindən asılı olaraq bir çox zərfliklər (terzi-hərəkət, zaman, yer, komiyət, səbəb, məqsəd və s.) quruluşca həm sadə, həm də mürəkkəb olduğu halda, bəzi zərfliklər (şərt və qarşılıq-güzəşt zərflikləri) yalnız mürəkkəb olur.

1) Sadə zərfliklər başqa cümlə üzvləri kimi ayrı-ayrı sözlərlə ifadə olunur; məs.:

Mən oradan dağın qarına çox baxmışdım – oradan baxanda qar manə daha aq görünürdü (Ə.Əyləncəli); *Furğun astaca cirildiyrdı* (M.Ibrahimov); *Gec-tez onlar Rey məməkətini öz allarına*

alacaqlar (M.S.Ordubadi); *Vidadi hələ da Şişədə Vaqifə qonaq idi* (Y.V.Çəmənəzəminli); *Ehmalcə, səs salmadan hərdənbir sürünməyə, düşmən soldatlarını yaxınlaşmağa başladı* (Mir Cəlal).

2) Mürəkkəb zərfliklər sintaktik vahidlərlə (söz birləşmələri) ifadə olunur; məs.:

Məclis dağıldı; hər kəs öz hesabını anlayıb, məyus bir halda evinə getdi (Y.V.Çəmənəzəminli); *Bibim çırğın piltəsini alışdırıb samovarin yanına qoydu; çırq yandı, biz susduq* (Ə.Öylisli); *Biz gecə saat 10-dan gündüz saat beşə qədər yoldaşların basdırılmasında, yaralların sarınması ilə məşqül olduq* (M.S.Ordubadi); *Bir qapıda yüksü düştürtmək lazımlı olanda eşşəyin boynunu saxlamaq üçün Yaqub həmişə məni çağırırdı – bunun özü heç də az iş deyildi* (Ə.Öylisli); *Axşam qaranlıq düşdüyü zaman Səba xanım məktubun cavabını gaçırdı* (M.S.Ordubadi); *Allahqulu Kazımın daxmasına girdikdə, Kazımı körpə uşaqları ilə bərabər kürsüdə oturan gördü* (Y.V.Çəmənəzəminli); *Bu kənd 15 tasarrufatdan ibarət olmasına baxmayaraq, hərəsi bir tərəfdən, bir dərədən tüstünləndi* (S.Rəhman).

CÜMLƏ ÜZVLƏRİNİN HƏMCİNS İŞLƏNMƏSİ

Həmcins üzvlərin xarakterik xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
a) Həmcins üzvlər cümlədə eyni sintaktik vəzifədə, yəni eyni cümə üzvü rolunda çıxış edir.

b) Həmcins üzvlər bir-biri ilə ya tabeziqlik (bitişdirme, bələşdürülmə, qarşılıq) bağlayıcıları, ya da sadalama (birləşdirici, bələşdürücü, qarşılaşdırma intonasiyası ilə) bağlanır.

c) Həmcins üzvlər özleri üçün ümumi (müştərek) olan hər hansı bir cümə üzvü ilə eyni sintaktik əlaqə və mona münasibətində olduğu üçün nəticədə, əsasən, eyni ifadə vasitəsinə və eyni şəkli malik olub, eyni suala cavab verir.

ç) Həmcins üzvlər ikidən az olmamaqla, qeyri-məhdud kəmiyyətə malik olur.

Bunlardan başqa, cümlənin həmcins üzvləri bozi (nominativ) söz birləşmələrinən fərqli olaraq müəyyən bir məfhumu deyil, lazımlı göldikdə ümumi cins məfhumu altında birləşə bilən bir sıra ayrı-ayrı növ məfhumlarını ifadə edir və hər biri müstəqil vurguya malik olur; məs.:

*Xəzən ayında meyvələr şüri edər savılmağa,
Bazara turp, kök, kələm, soğan gələr satılmağa.*

(A.Səhhət)

Bu cümlədə həmcins üzvlərin – mübtədaların (*turp, kök, kələm, soğan*) ifadə etdikləri növ məfhumlarını onlar üçün ümumi *tərəvəz* cins məfhumu ilə ümumiləşdirmək olar.

Bəzən müxtəlif məfhumları ifadə edən sözlər, ümumiləşdirici söz olmadıqda belə, həmcins üzvlər kimi işlənib, sinonim və ya antonimlər əmələ getirir. Həmcins üzvlər bu halda emosional çalarlığı ilə ya birleşir, ya da qarşılıqlıdır; məs.:

Dostlar, gəlin bu dağlardan, bu düzənlərdən bir də keçək! (S.Vurğun); *Yağ, ey yağış, fikrim kimi, hissim kimi; Uzaq, yaxın çöllərə yağ, ölkəmizə, ellərə yağ!* (M.Müşfiq); *Düşməşlər gah şirin, gah acı toruna; Sevinə-sevinə, goruna-goruna* (M.Müşfiq).

Cümlənin həmcins üzvləri öz leksik tərkiblərindən və hər hansı bir nitq hissəsinə olan morfoloji münasibətlərindən deyil, sintaktik vəzifələrindəki eynilikdən asılıdır. Buna görə də həmcins üzvlər cümlədə bəzən ayrı-ayrı nitq hissələri və söz birləşmələri ilə (bəzən müxtəlif şəkildə) ifadə olunub, başqa-başqa leksik suallara cavab olur; məs.:

Uzaqdan ağırlaşan kəndləri, ətrafi bağlarla örtülü, bir-birindən aralı tikilmiş binalar, kəndin qırığında müxtəlif bar ağacları ilə örtülmüş bağları, altı otaqdan ibarət ikimərtəbəli evləri, atası, anası, kəndin böyründəki Şomulu təpənin görünüşü, axşam tərəfləri həyətərdən eşidilən mal-qara səsi Əzizin gözü qabağına gəlirdi (Ə.Vəliyev).

Bu misaldə həmcins mübtədalardan *kəndləri, bağları, evləri* kəmiyyət və mənsubiyət şəkilçili, *atası, anası* yalnız mənsubiyət şəkilçili, *binalar* isə yalnız kəmiyyət şəkilçili isimlərlə, *mal-qara səsi* ikinci, *Şomulu təpənin görünüşü* isə üçüncü növ təyini söz birləşmələri ilə ifadə olunmuşdur. Bunlardan *atası, anası – kim?*, yerde qalanları isə *nə?* sualına cavab olur.

Cümlənin bütün üzvləri həmcins ola bilər; məs.:

1. *Tatar da, gürcü də, rus da, türkman də; Ehtiram saxlayır bu böyük ada...* (S.Vurğun) – mübtədalar həmcinsdir;

2. *Turğut, Ağa, öldürə bilərsiniz, boğdura bilərsiniz, quyuya atdırıa bilərsiniz, diri-diri yera basdırıa bilərsiniz* (C.Cabbarlı) – xəberlər həmcinsdir;

3. Sona Bahadırı sevir, çünkü Bahadır nihayatda mülayim, ağılli, qeyrətli, insaflı, ürəyi temiz bir cavandır (N.Nerimanov) – təyinlər həmcinsidir;

4. Professor fikirləşir, yeni toxum u, çiyid sapılıq torpağı, hərərəti, sapından sonra cərgələrin üzərinə verilmiş gübrəni nəzərdən keçirirdi (Ə.Vəliyev) – tamamlıqlar həmcinsidir;

5. Kolxoçular günorta yeməyinə, istirahət etməyə, dincəl-məvə qayıtlılar (Ə.Vəliyev) – zərfliklər həmcinsidir.

Bəzən qrammatik cəhatdən cümlə üzvləri ilə əlaqədar olmayan sözler de həmcins olur; məs.:

Kür qıraqı, Qarayazı, göy çəmən; Qoca palid, tüstüllənən od-oçaq!.. Saç ağardı, unutmadım sizini man; Hansı şair sizini bir də yazacaq? (S.Vurğun) cümləsində Kür qıraqı, Qarayazı, göy çəmən, qoca palid, od-oçaq – həmcins xitablardır.

Həmcins üzvlər həm müxtəsər, həm də geniş ola bilər. Geniş həmcins üzvlər aydınlaşdırıcı sözlərə malik olur; məs.:

Atmışam man həvəsi, eşqi daxi, dilbəri də; Səni də, şeri də, ilhamı də, dəftəri də (A.Səhət); Bu, daşqın çayları kaməndə salan, sildirən qayaları partıldan, yüksək dağların bulağlarını gur işığa döndürən, yarasız torpaqları məhsuldar elyən, münbit torpaqlardan bol məhsul götürən qəhrəmanlar kimi fədakar və qorxmazdır (Ə.Vəliyev).

Həmcins üzvlərlə oxşayan sözler aşağıdakı hallarda cümlənin həmcins üzvləri olmur:

a) Bu sözlərdə həmcins üzvlərə aid xüsusiyyatlardan bu və ya digəri çatmadıqdır. Məsələn, *Qəhrəmanlıq casarət taləb edir* cümləsində *qəhrəmanlıq* və *casarət* sözleri eyni suala (*nə?*) cavab olub, eyni sözə – xəbərə aid olsa da, burlardan birincisi xəbərlə tabelilik əlaqəsinin ulaşma növü ilə əlaqədar olub, tabeədici mövqə, ikincisi isə xəbərlə tabelilik əlaqəsinin idarə növü ilə əlaqədar olub, tabe mövqə tutur. Bunlar qrammatik məna cəhatdən de müxtəlif olub, birincisi mübtəda, ikincisi isə vasitəsiz tamamlıq vəzifəsində işlənir.

b) Mənaca bir-birini tödricən konkretləşdirən bəzi mürəkkəb zaman və yer zərflikləri eyni növ məfhumlarını ifadə etmədiyinə və aid olduqları xəbərə eyni münasibətdə olmadığını görə həmcins olmur. Neticədə bunların arasında sadalayıcı intonasiya da olmur; məs.:

Hicüm sahər dan üzü başlanılmışdır (Ə.Məmmədxanlı); Həsən manzilinə gecə saat on birdə gəldi (Y.Sirvan); Monitorların kontruru dağın döşündə kiçik taxta otaqda yerləşirdi (Ə.Sadiq).

c) Cümldə müxtəlif münasibətlə – hərəkətin tekrar olmasına və ya uzun müddət davam etmesini, əşya və şəxslərin çoxluğunu, əlamətin tesirli şəkildə meydana çıxmasını və s. bildirmək məqsədi ilə tekrar olunan eyni sözler həmcins olmur; məs.:

Elxan. Bu, qarişqalar kimi ayaq altına tökülen insan cəsədləri, bu əllər, bu ayaglar, bu kəllələr, bu sümüklər, bular, bular da deyir lailahə illəllah! (C.Cabbarlı); Edəməm tark, Füzuli, sari-kuyin yarın; Vətənimdir, vətanımdır, vətənimdir, vətənim! (Füzuli); Gedirlik, gedirlik – hey akiñ yeri; Şümlanmış, dənəvər qara torpaqdır (Ə.Comil); Dünyanın hər yerinin müxtəlif adamları: Şimala sari, Şimala sari getdilər (N.Hikmət).

Həmcins mübtədalar. Həmcins mübtədalar digər həmcins üzvlər kimi, öz aralarında tabesizlik əlaqəsi ilə – ya tabesizlik bağlayıcıları, ya da yalnız birləşdirici fasılı ilə bağlanıb söz cərgəsi əmələ gətirir. Həmcins mübtədalar müəyyən bir xəbər və ya xəbər qrupuna aid olub, onunla eyni münasibətdə olur; məs.:

Səfər ilə Qurban gedirdilər (C.Cabbarlı); Qızlar və oğlanlar yanına oturmuşdular (M.Hüseyn); Xalqın düşmənləri, istibdadın nökərləri çoxdan sınaqdan çıxarılmış bir silah işə salırlar (M.Ibrahimov); Elxan. Bütün həbsxanalar, bütün bu qılınclar, bu mizraqlar, bu qara iplər, zəncirlər də deyir lailahə illəllah! (C.Cabbarlı).

Həmcins mübtədaların töyinləri onlara müxtəlif münasibətdə olur:

a) Həmcins mübtədaların ümumi və ya xüsusi töyini olur; məs.: *Sahildə vurnuxan şofer ilə briqadır başlarının itirmişdilər* (İ.Əfəndiyev); Altunbay. *Bu üşyan küləsini bəsləyən akiňlər, biçinlər, torpaqlar kimindir* (C.Cabbarlı); Eldar. *Ona hamdam olmuş saralan şamlar, Qəlbi hicran çəkmiş qərib axşamlar...* (S.Vurğun).

b) Bir cərgə həmcins mübtədanın bir ümumi töyini, o biri cərgənin başqa bir ümumi töyini, bəzisini isə xüsusi töyini olur; məs.:

O vaxtlar buralarda çoxlu uca ağac, saysız-hesabsız quş, meşə heyvanları, müxtəlif otlar və çiçəklər, atırlı güləllər bir-birinə qarışar, aran olmasına baxmayaq, düzənliklər müşk-anbər qoxuyarmış (Ə.Vəliyev).

c) Həmcins mübtədaların bozılörünün xüsusi töyini olduğu haldə, bəzisini töyini olmur; məs.:

Qılınclar, nizələr, yumruqlu qollar; Döyüşən insanlar, ayrılan yollar; O qanlı günlərdən bir yadigarıdır (S.Vurğun).

Teyinlər də xəberlər kimi həmcins mübtədaların əlamətini bildirir də, müxtəlif fərqli (mənə və qrammatik) xüsusiyyətlərə malikdir:

a) Teyinlər həmcins mübtədalara aid olmaya da bılır, lakin xəbərin meydanda olması vacibdir;

b) Teyinlər həmcins mübtədalar üçün ümumi və xüsusi ola bildiyi halda, xəbərlər ümumi olur;

c) Teyinlər həmcins mübtədalara aid olan əlaməti müəyyən zaman xaricində bildirdiyi halda, xəber əşyaya aid əlaməti konkret zaman daxilində bildirir;

ç) Teyinlər bir qayda olaraq həmcins mübtədalardan əvvəl, xəbor isə sonra gəlir.

Qeyd. Haycanlı (ekspresiv) nitqdə xəbor həmcins mübtədalardan əvvəl də galə bilar; məs.:

Vaqıf. Var olsun azadlıq, bir da məhəbbat!. (S.Vurğun).

Həmcins mübtədaların sırası. Həmcins üzvlər müəyyən principlərə əsaslanan qanunauyğunluqla sıralanır. Bu qanunauyğunluq özünü müxtəlif şəkildə göstərməkə, həmcins üzvlərin bir-birinə və ya özləri üçün ümumi (müştərek) olan hər hansı bir cümlə üzvünə sintaktik münasibətdən deyil, sonuncuya olan mənə çalarlığından irəli gəlir. Beləliklə, öz sırasına görə, həmcins mübtədalalar xəbərdən, həmcins xəberlər mübtədədan, həmcins teyinlər teyin etdikləri sözdən – üzvdən, həmcins tamamlıq və zərfliklər isə xəbərdən asılı olur.

Həmcins mübtədalalar əsasən aşağıdakı qaydada sıralanır:

a) Həmcins mübtədalar subyektlərin içtimai vozifəsi, hüquqi cəhətdən daha əsas mövqə tutmasına görə düzülür; məs.:

Konsertdə Azərbaycan xalq artisti Qurban Primov, əməkdar artistlərdən Sara Qədimova, Fatma Mehrəliyeva, Hacı Məmmədov, Əbülfəz Əliyev, Gülağa Məmmədov, artistlərdən Əlibaba Məmmədov və İrşad Məmmədov iştirak edirlər.

Qeyd. Həmcins mübtədalalar siyasi ədəbiyyatda bəzən əlifba sırası ilə düzülür.

b) Hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin voziyətinə (yerləşməsinə) görə (yuxarıdan aşağıya, uzaqdan yaxına və ya əksinə) düzülür; məs.:

Yusif durub Bahadırı nahar olunan otağa dəvət etdi, hamısı nahar otağına getdilər. Yusif stolun başında, Bahadır sağ tərəfdə və Maşa, Sona sol tərəfdə əyləşdilər (N.Nərimanov); Uzaqda dəniz və yelkən gəmisi, bir tərəfdə bəğlar, ən yaxında isə dar ağacında üzü arxaya ağ kömləklə bir cənaza görülür (H.Cavid).

c) Hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin tədrisiliyi (ardıcılılığı) ilə əlaqadır olaraq düzülür; məs.:

Hamidan qabaq Bayram, onun dalmca Bahadır, ən azıda Gözəl içəri girdi (M.Hüseyn); Livan, Tunis, Mərakeş, Sudan, Malayziya Federasiyası, Qana və Qvineya indi müstəqil dövlətlər olmuşlar.

ç) Əşya və ya şəxslərin tarixən qədimliyinə əsasən düzülür və ən qədim olanı əvvəl gəlir; məs.:

Tövrat da, İncil da, Quran da biza; Cahil babalardan yadigar qalmış (S.Vurğun); Hanı əski assurlılar, kəsrilər (A.Səhət).

d) Əşyaların keyfiyyətinə (bahaldan ucuza, əsasdan ikinci dərəcəliyə və ya əksinə), həcmində əsasən (böyükdən kiçiyə, bütövdən hissəyə və ya əksinə) düzülür; məs.:

Lotereyada 1 "Mersedes" və 6 "Moskvit" markalı avtomobil, 20 motosiklet, 10 motoroller, 40 pianino, 15 televizor, 200 paltaryuyan maşın, 400 soyuducu, 1000 xalça, 230 yun parça və çoxlu başqa şeylər oynamırlar; Elxan. Yemək, içmək, parlaq altunlar, geniş barigahlar həyatın məqsədidirmi? (C.Cabbarlı); Əsgərlərin bir qismi, məmurlar və köylülər gedər (H.Cavid).

e) Əşyaların monasına görə (konkretdən mücərrədə və ya əksinə) düzülür; məs.:

Vəzir. Bu dünya qalınmış ulu şahlara; Zülüm də, zalim də var ola bilməz! (S.Vurğun).

ə) Həmcins mübtədalalar bəzən (məsədər və ya məsədər tərkibləri ilə ifadə olunduqda) hərəkətin (mənətiqi obyektin) mənasına görə, yəni ümumidən xüsusiyyət və ya daha konkretə doğru düzülür; məs.:

Bütün gözlərdən uzaq, bütün dillərdən və nəzərlərdən uzaq sevdiyin və sevildiyin adamla bir otaqda tək qalmaq, yalnız onu görmək, yalnız onun səsini eşitmək, yalnız ona baxmaq, yalnız onun nəfəsini duyma qən böyük sədətdir (M.İbrahimov).

f) Həmcins mübtədalardan *başqa, sairə, özgə, qeyri* və sair əvəzliklər ifadə olunanı və yaxud bu əvəzliklərdən ibarət təyini olanı ən axırdır; məs.:

Bosqablar, çəngəl-biçaq, təzə dərilmis göyərti və sairə olduqca təmiz və səliqə idi (İ.Əsfəndiyev); *Əziz becərmə ilə bila-vasita maşğul olur, kultivasiya çəkmək, seyrəltmək, suvarmaq, uc vurmaq və başqa işlər onun göstərişi ilə görüldürdü* (Ə.Vəliyev).

d) Subyektlər öz aralarında eyni münasibətdə olduqda, onlardan bu və ya digərini ayırmaya ehtiyac olmur və həmcins mübtədalar adı qaydada sıralanaraq düzülür; məs.:

Evdə ancag Sona ilə Bahadır galdu (N.Nərimanov); *Bu min-valla Bahadır və Sona hər gün dərsdən sonra bu təhər səhbətlərə ciddi surətdə girişirdilər* (N.Nərimanov).

Həmcins xəbərlər. Həmcins xəbərlər bir-birinə tabesizlik əlaqəsi, tabesizlik bağlayıcıları, sadalama intonasiyası və birləşdirici fasile ilə bağlanmış, eyni bir mübtədaya və ya mübtədəyə qrupuna aid olur; məs.:

Sən insanın mədəsinə girmiş xərçəng kimi qorxulu və dəhşətlisan (M.Ibrahimov); *Mənim ümidiñin qapılarını; Neçin gah açırsan, gah qapayırsan?* (M.Müşfiq); *Azaddır, işıqlıdır, gözəldir vətənimiz!* (Ə.Cəmil); *Ortada yə, ucad yə, kənardə dolan* (A.Makulu); *O, həyatın çirkab, tikən dolu quyularına yiximmiş, ancaq battıl qalmamış, üzə çıxmaga bacarımişdi* (S.Rohman).

Həmcins xəbərlər ya bir, ya da bir neçə şəxsin əlamətini bildirməklə, əsasən, eyni nitq hissəsi ilə ifadə olunub, eyni formada çıxış edir. Həmcins xəbərlər ifadə vasitələrinə görə iki qrupa bölünür: həmcins feli xəbərlər, həmcins ismi xəbərlər.

Həmcins feli xəbərlər bir-biri ilə şəxsə, kəmiyyətə və zamana görə uyğun olur, lakin zamana görə uyğunluq bəzən pozulur, yəni həmcins feli xəbərlər müxtəlif zamanlarda çıxış edər; məs.:

Qiyamatdır, qiyamat!.. Qalx, oyan, zövq al bu fürsətdən (H.Cavid); *Döyüş dəvəm edir, dəvəm edəcək* (Ə.Cəmil).

Həmcins feli xəbərlərin bəzən hamisi ya təsdiq, ya inkar, bəzən də təsdiq, digəri və ya digərləri inkar kateqoriyasında olur; məs.:

Qaçay fəhlə yoldaşları ilə çox mülayim rəftar edir, bilməyənləri başa salır, şuluqluq eləyənlərin qulağını burur. Veyşal Kəngərli kimilərini hədələyirdi (Ə.Vəliyev); *Təlxək. Mən demədimmi çox yanma; Uşaq kimi çox inanma; Bu dünya-*

nın sofasına; Sarayların vəfasına... (S.Vurğun); *Səba, məndən söylə ol gülüzara; Bülbül gülüştana gəlsin, gəlməsin?* (Ə.Nəbatı).

Həmcins feli xəbərlər həm təsirli, həm də təsirsiz fellərlə ifadə olunaraq, felin formallarından (əmr, xəbər, vacib, lazım və s.) birində olur.

Həmcins xəbərlərin sırası. Həmcins xəbərlər (cyni sıralı) digər həmcins üzvlərdə olduğu kimi, müyyən prinsipə görə yerləşir. Həmcins xəbərlər ifadə etdikləri əlamətin (geniş mənada) xarakterinə və subyekte (əşyaya) münasibətinə görə, əsasən, aşağıdakı qaydada sıralanır:

a) Həmcins feli xəbərlər subyektin hərəkətinin höcmində – daha genişindən kiçiyinə doğru olan bir ardıcılıqla düzülür; məs.:

Bilirsən, Sünbüll bacı, Dadaş mənim üzümün suyunu töküb, dinclik vermir, hər gün bir eşq namə oxuyur (B.Bayramov); *O, kitabxanaya gedib, müxtəlif əlyazmalarını oxuyub, lazımı məlumatları topladı.*

b) Həmcins feli xəbərlər hərəkətlərin icrasındakı zamana görə, yəni ilk hərəkətdən son hərəkətə doğru olan tədriciliklə düzülür; məs.:

Ayıbasardan cənuba doğru gedən araba yolu parça-parça əkilmiş zəmirlərin arasından keçir, Kəkkliki dərə ilə yuxarıya uzanır, zəmirlər qurtaran yerdən ilan xətti cızaraq, Laçın dağının yəhər yastığına bənzəyən belinə qalxır, böyükük kolluğu içərisində görünməz olurdu (M.Hüseyn).

c) Həmcins feli xəbərlər hərəkətlərin icrasındakı səbəb və nöticə münasibətinə görə, səbəbdən nöticəyə doğru düzülür; məs.:

...Təhsilini qurtaranda ağdamlı bir oğlana əra gedərək, daha kəndlərinə qayıtmamışdı (Y.Şirvan); *Ocağıdan qalxan qara və acı tüstü daxmamı bürümüş, Xədicə qarının gözlərini qızartmış, yaşıartmış* (Ə.Vəliyev).

ç) Həmcins feli xəbərlər hərəkətin icrasındakı səbəb və möqsəd münasibətinə görə, yəni səbəb olandan möqsəd olana doğru düzülür; məs.:

Məsəd. Haydi gedəlim, rahatsız etməyəlim (H.Cavid); *Biz cəhənnəm, sən qaç, qurtar* (M.Hüseyn).

d) Həmcins feli xəbərlər hərəkətin mühümüyüntən görə, yəni danişan və yazanın nəzərinə daha əsas (lazımlı) hərəkətdən ikinci dərəcəliyə doğru düzülür; məs.:

Elxan. Solmaz, qalx, ayaqlarda sürünmə! (C.Cabbarlı);
Məsud. Haydi, Şeydanı bulağım da evə gedəlim (H.Cavid).
Həmcins ismi xəberlər, aşağıdakı qaydada düzülür:

a) Subyekte və ya əşyaya aid əlamətin (keyfiyyətin) derəcəsinə görə, yeni en xarakterikdən ikinci dərcəliyə doğru düzülür; məs.: *Kənddə müəllim həm mirzədi, həm artistdi, həm doktorudur, həm vəkil, aqronom, həm qazi* (Mir Cəlal).

b) Subyekte və ya əşyaya aid əlamətin (miqdarın) derəcəsinə görə, yeni azdan çoxa doğru düzülür; məs.:

- *Nəyi yoxladasan, magar belələri birdi, ikidi* (Mir Cəlal).

c) Subyekta və ya əşyaya aid əlamətin hüquq cəhətdən daha əsasından ikinci dərcəlisinə doğru düzülür; məs.:

Bunlar onun dostları, qohumları, küçə qonşuları, atasının tanışları idi (A.Makulu).

c) Subyekta və ya əşyaya aid əlamətin əhatə dərcəsinə görə (genişdən kiçiyə doğru və ya əksinə) düzülür; məs.:

Siz İfranın iştixarı, bizim iştixarımız, başımızın böyüyü - sünüz (M.Ibrahimov).

Həmcins tamamlıqlar. Həmcins tamamlıqlar bir-birine tabesizlik əlaqəsi: ya bitişdirmə bağlayıcısı və sadalama intonasiyası, ya da sadalama intonasiyası və birləşdirici fasile ilə bağlanır. Həmcins tamamlıqlar mübtədalarla eyni ifadə vasitələrinə malik olub, isimlərlə, həmcinin digər substantivləşmiş nitq hissələri və söz birləşmələri ilə ifadə olunub, tabelilik əlaqəsi ilə eyni bir xəbərə aid olur.

Həmcins tamamlıqlar əsas iki növə bölünür: həmcins vasitəsiz tamamlıqlar və həmcins vasitəli tamamlıqlar.

Həmcins vasitəsiz tamamlıqlar. Həmcins vasitəsiz tamamlıqlar təsirli feli xəbərə aid olur. *Sərin bir hava otların iyini, sünbüllerin goxusunu xırmana gətirdi* (M.Ibrahimov); *Bu məsələ atanıda, ananı da* çox həyəcanlandırdı (M.Hüseyn); *Apar, özün apar cəbhəyə bizi; Apar qalbimizi, irədəmizi!* (S.Vurğun); *Tünd qəhvəyi rəngli yun parçadan frenç və şalvar geymişdi* (İ.Əfəndiyev); *Firudin mağazadan iki uşaq ayaqqabısı və bir uşaq paltosu aldı*.

Həmcins vasitəli tamamlıqlar. Həmcins vasitəli tamamlıqlar da həmcins vasitəsiz tamamlıqlar kimi eyni ifadə vasitələrinə malik olub, tabesizlik əlaqəsinin eyni növləri ilə bir-birina bağlanır.

Bu tamamlıqlar a) ismin yönük, yerlik, çıxışlıq hal şəkilçiləri ilə və b) qoşmalarla işlənir.

a) Hal şəkilçiləri ilə işlənən həmcins vasitəli tamamlıqlar bölgüs-dürmə və qarşılıq bağlayıcıları və yaxud birləşdirici fasile ilə bağlan-dıqda hal şəkilçiləri heç birində ixtisar olunmur; məs.:

Hakim olduq, nəhayət, yera, göyə, dənizə (M.Müşfiq); *O sözləri həm beyninə, ham ürəyinə, ham da bloknotuna yazardı* (Ə.Vəliyev); *Qacar. Vicdan! O nə məndə, nə də səndə var!* (S.Vurğun); *Sənə çıxlu nağıl deyər əsgərlikdən, davadan* (Ə.Cəmil); *Elxan. Halbuki bu vaxta qədər heç bir daşdan, heç bir sillədən ağlamamışam* (C.Cabbarlı); *Güldən də, ciçəkdən da, günəşdən də gözəlsən...* (Ə.Vahid).

Bu növ həmcins tamamlıqlar bitişdirmə bağlayıcılarından ilə və əzəzen də və ilə bağlılıqda əvvəlkinde hal şəkilçisi düşə bilər; məs.:

Təlxək. Keçərəm yolunda bas ilə candan!... (S.Vurğun); *Qapını açıq gördükdə heyrət etdi, dəhşəti bir fikir və gizli bir vahidən sarsıldı* (M.Ibrahimov); *Elxan....atəsgah işa səni qan və qılınca təslim edir* (C.Cabbarlı).

b) Bu tamamlıqlar, əsasən, ilə (-la, -lə), qarşı, üçün qoşmaları ilə işlənilir və həmin qoşmalar həmcins vasitəli tamamlıqların hamisində eynilə işləndiyi kimi, çox vaxt axırından başqa, əvvəlincilərdə düşür; məs.:

Gah atası ilə zarafat edirdi, gah qulluqçuları ilə (N.Nərimanov); *Kolxozen geri qalması atam üçün də, mənim üçün də yaxşı deyildir!* (Ə.Vəliyev); *Hamisinda sənətə, sənətkara qarşı böyük bir mahəbbət var idi* (İ.Əfəndiyev).

Həmcins tamamlıqların sırası. Həmcins tamamlıqların sıralanmasında aşağıdakı şəkildə meydana çıxır:

a) Həmcins tamamlıqlar obyektlərin ictimai vəziyyəti, vəzifesi, hüquqi cəhətdən daha mühüm mövqə tutması və s. əsasında düzülür; məs.:

Rayon partiya komitəsinə də, Əzizə də bu xüsusda ətraflı yazmışdır (Ə.Vəliyev).

b) Obyektlərin hərəkətin icrasındaki tədriciliyinə və ya özlərinin ifadə etdikləri hərəkətin tədriciliyinə əsasən (bu halda məsədər və ya feli sıfətlərlə ifadə olunur) düzülür; məs.:

Miting gedən sexin yanındaki otagda işa Cunyatovla Əjdər mitinqin qurtarmasını və tətil komitəsinin seçilməsini, həm də "Nina"nın yeni materialını götürəcək Veranın gəlməsini göz-ləyirdilər (S.Rəhman).

c) Obyektlərin qədimliyinə görə (qədimdən yeniyə və yaxud öksinə) düzülür; məs.:
Onun çoxardığın bütçərəstliyi də, xristianlığı da, müsəl-

manlığı da danır (M.Ibrahimov).

ç) Obyektlərin vəziyyətinə görə düzülür; məs.:
O, birdən qarşısını, sağını, solunu dinlədi (Ə.Vəliyev).

d) Əşyaların – obyektlərin keyfiyyət, əlamət və ya miqdarına görə (əsasdan ikinci dərəcəliyə, bahaldan ucuza, böyükdən kiçiyə, çoxdan azə və yaxud öksinə) düzülür; məs.:

Münəccim Səyavuşun tacını və qılıncını alır (H.Cavid);
Musə. *Hətta bu gün səni də, kəndimi də, o vicdansız babanı*
da yənə bu tək əlimlə rahatlaşdıracağam (H.Cavid); *Şeyda. Xayır,*
xayır, sənə pərəstiş etdiyim günləri, sənə sarıldığım dəqiqələri
hənüz unutmadım (H.Cavid).

e) Əşyaların – obyektlərin mənasına görə (ümmidən xüsusiyyə, mücərrəddən konkreta və yaxud öksinə) düzülür; məs.:

Bir-bir baxırdım ol köhnə asara, viran olmuş Sura, bürçə,
hasara (A.Sehhet); *Nə bilim, bəs yerini, küçəsini, məhəllə-*
sini bilmirsinizmi? (M.Ibrahimov); *Əbu Ubeyd. İndi mən*
sizinlə də, xalq ilə də hesablaşa bilərəm (C.Cəbbərli).

ə) Obyektlər bir-biri ilə eyni münasibətdə olduqları, onlardan bu və ya digerini ayırmaya ehtiyac olmur və onlar adı qaydada sıralanaraq düzülür; məs.:

Gözəllikdə, salıqədə, təmizlikdə, bacarıqda, insan-
lığda Sünbüllə kolxozdə səhrət qazanmışdı (B.Bayramov).

Həmcins təyinlər. Həmcins təyinlər təyinolunan sözün – üzvün ifadə etdiyi əşyani ayrı-ayrı cəhətdən (keyfiyyət, əlamət, komiyyət və s.) deyil, bu və ya başqa bir cəhətin müxtəlif tərofindən izah edir. Beləliklə, həmcins təyinlərin hər biri təyin etdiyi sözə eyni münasibətdə olur.

Həmcins təyinlər bir-biri ilə tabeziqlik əlaqəsilə: ya tabeziqlik (bitişdirmə, bəzən də qarşılıq və bölüşdürülmə) bağlayıcıları, ya da sadalama intonasiyası və birləşdirici fasılı ilə bağlanır; məs.:

Dilsiz və sağır göylər onun halını duymaz (H.Cavid); *İsti,*
lakin bürküsüz bir yay axşam bir dəstə uşaq kəndə yola düşdü;
Fikri dar, qalbi dar, ac göz, ac gədən; Hər zaman, hər yerdə
təriflər güdən; *Düz sözün, haqq fikrin ziddinə*
gedən; Hər soyuq nəfəs də, hər quru səs də; Mansabə, şöhrətə, pula
həvəs də; Ömürlük yox olur bizim ölkədən... (S.Vurğun).

Cümələdə eyni sözə aid toyinlər əşyani müxtəlif cəhətdən izah etdikdə onunla eyni münasibətdə olmur və həmcins hesab edilir. Bu toyinlərin sırası həmcins toyinləri nisbəton da sabit olub, əsasən, başqa-başqa nitq hissələri ilə ifadə olunur və bu ifadə vasitələrinin lügəvi monası və grammatik töbötüntə əsasən düzülür. Məsələn, *Səhərdəki gördüyüümüz həmin hündür, tarixi, das qala "Qız galası"* dir. Bu toyinlər eyni nitq hissəsi ilə, xüsusən sıfotlərlə ifadə olunduqda müümə olaməti bildirən toyinolunanın yanında gəlir, baş-qaları iso eyni tədricliklə ondan aralı yerləşir.

Həmcins toyinlər toyinolunanı bu və ya başqa cəhətin müxtəlif tərofindən izah edərkən bu təroflər öz aralarında a) yaxın (sinonim), b) yaxın olmayan və c) öks (antonim) mənalar ifadə edə bilər:

a) *Deyirlər, o çox iradəli və qorxmaz adamdır* (M.Ibrahimov); *Yığın-yığın axışan avtolar, tramvaylar, Çiçəkli, süslü,*
təravət bər cahan qoşar (H.Cavid); *Nə xoş, nə gözəl bir əməl-* dir (M.Ibrahimov).

b) *Rəsəd ucaboylu, gözəl, gülərz bir oğländi* (İ.Əsfandiyev);
Burası Tehranın on-on beş kilometr şimal-şərqində dağların etəyində düşmüs sərin, sulu və bağlı-bağatlı bir yayaqdır (M.Ibrahimov); ... *Yoğun, qırmızı bir oğlan irəli çıxı* (M.Hüseyn).

c) *Qarışdakı meydan böyük və kiçik masnırla dolu idi.*

Həmcins zərfliklər. Həmcins zərfliklər, əsasən, eyni və bəzən də müxtəlif ifadə vasitələrindən malik olub, biri digorinə tabeziqlik oləqəsi əsasında (ya tabeziqlik bağlayıcısı, ya birləşdirici fasılı, ya da sadalama intonasiyası ilə) bağlanır. Həmcins zərflikləri məna növlərinə (terzi-hərəkət, yer, zaman, səbəb və s.) və aid olduqları cümlə üzvüna görə qruplaşdırmaq olar.

Həmcins terzi-hərəkət zərflikləri. Həmcins terzi-hərəkət zərflikləri: a) zərflərlə, b) feli bağlama və feli bağlama tərkibləri ilə, c) ilə qoşmalı isimlər və toyini söz birləşmələri ilə, ç) hal-veziyət bildirən bəzəi sözlərin ikinci tərof kimi işləndiyi söz birləşmələri ilə, d) kimi qoşması ilə işlənən söz və söz birləşmələri ilə ifadə olunur:

a) *Nədənsə, indi bu hal ona daha acınacaqlı və dəhşətli*
göründü (M.Ibrahimov); *Rusca, gürçüçə damışı* (S.Rəhman);
Başladı şəhərbəşəhər, kəndbəkənd soraqlaşıb gəzməyə ("Azərbaycan nağılları").

b) *Uşaqlar gülüşərək; Tez atılıb düşərək; Babaya əl çal-*
dilar (Ə.Cəmil); *Düşmüsələr gah şirin, gah acı toruna; Sevinə-*
sevinə, qoruna-qoruna (M.Müşfiq).

c) Yolun düşsə ağər bizim Azərbaycana; Qarşılıq məhəbbətələ, duzla, cörəklə; Salamlarıq gülər üzlə, açıq ürəklə! (Ə.Cəmil); Mələk bacı dizləri üstə oturub, kəndli qadınlara məxsus təmkin və səliqə ilə təknədə xəmir yoğururdu (Ə.Sadiq).

c) Sofi İranparəst ürəyi bəşəlmış və arxayıñ bir halda onun yanından çıxdı (M.İbrahimov).

d) İgid var ki, dəniz kimi, dalğa kimi hey coşur; Gecə-gündüz ölüm ilə albayaxa vuruşur (Ə.Cəmil); Bir an şad olmadı ürək, məhabbat; Ağlıdı gah Məcnun, gah Leyli kimi (S.Vurğun).

Həmcins yer zərflikləri. Həmcins yer zərflikləri cyni formada, yeni bu ve ya digər məkanı hal şəkilçisi və yaxud qoşmalarla işlənən a) isimlərlə, b) zərfllərlə, c) təyini söz birləşmələri ilə ifadə olunub, bitişdirmə bağılayıcıları ilə, yaxud birləşdirici fasılı və sadalama intonasiyası ilə biri-biri ilə bağlanır;

a) Keç bu dağdan, bu arandan; Astaradan, Lənkərandan (S.Vurğun).

Qeyd. Bəzən isimlər hər, bütün və s. təyin avəzlikleri, həmcinin o, bu işarə avəzlikleri ilə birləşdikdə həmcins yer zərflikləri olur; məs.: Eyni zamanda hər yerdə, hər əyalətdə, hər şəhərdə adamlarımı olmalıdır (M.Ibrahimov); Bir cəbhədə, bir səngərdə gərərk sinə! (Ə.Cəmil); Kənlüm keçir Qarabağdan, gah bu dağdan, gah o dağdan (S.Vurğun).

b) Düşməni qoymağın büsbütün geridə; Səsimiz gurladı ötədə, bəridə! (M.Müşfiq); Aşağıda da, yuxarıda da heç kəs yox idi.

c) Bu otlardan dağ ətəklərində, çay kənarlarında çox görəməzəm; yalnız bu alıqlardan sonra qabaqçı evlərin qapılalarında, pəncərələrində bir hərəkət oldu (S.Rəhimov); Ağam sabah saat altından başlayaraq növbə ilə ingilis, amerikan və sonra da alman səfərətxanalarında olacaqdır (M.Ibrahimov).

Qeyd. Biri çıxışlıq, digəri yönük hal şəkilçisi qəbul edib hərəkətin həm çıxış nöqtəsini, həm də yönəldiyi istiqaməti bildirən tərkiblərdən bir neçəsi cyni cümlə daxilində isələndikdə həmcins olur; məs.: Bu sözlər iki günün içinde vağzalдан şəhəra, şəhərdən şəhərlərə, kəndlərə, kəndlərdən evlərə, evlərdən isə hər bir kəsin qulağına çatdı (Mir Cəlal).

Həmcins zaman zərflikləri. Həmcins zaman zərflikləri bir-biri ilə tabesizlik əlaqəsinə görə bağlıdır, əsasən feli, həmcinin ismi xəbərə aid olur və a) zaman zərflləri və zaman bildirən isimlərlə, b) feli bağlama və ya feli bağlama tərkibləri ilə, c) feli sıfat və ya feli sıfat tərkibləri ilə ifadə olunur:

a) Bu gün də, sabah da saşarbor olun (Ə.Cəmil).

b) Yurdumuzda yaz olalı; Bülbüllər pərvaz olalı; Məclislərdə səz olalı; Dildən-dila düşdü adın (Ə.Cəmil); Biz ağa ilə mübahisə eləyəndə, ağa məni maşından çölə salanda Mister Harold qəhqəhə çəkib gülürdü (M.Ibrahimov).

c) Feli sıfat və ya feli sıfat tərkibləri qoşma və ya zaman bildirən sözlər birləşdikdə həmcins zaman zərflikləri olur ki, bəzən qoşma və zaman bildirən sözlər (axırından başqa) ixtisar olunur; məs.:

Günəş yalnız üfüqlərə yatlığı, evlərin və ağacların kölgəsi bütün küçələri örtdüyü zaman sərin düşürdü (M.Ibrahimov).

Həmcins zaman zərflikləri, əsasən, iki qaydada sıralanır:

a) Ümumi xarakterli əvvəl, get-gedə konkretloşdırıcıları işə sonra gəlir; məs.:

Bığara övrətin cisminin qalanından yenə tarix hicrinin min iki yüz doxsan doqquzuncu ilində, ramazanın beşində, pəncəşənbə gənűn, axşamdan üç saat keçdikdə genə bir parça ayrılib qopdu, haman gün oğlum Məmməd Əli anadan oldu (C.Məmmədquluzadə).

b) Məntiqi cəhətə səbəb oları və ya qabaqcə vəqə oları əvvəl, get-gedə asılı olanları və ya sonra vəqə olanları işə sonra gəlir; məs.:

Gün əyiləndən, kölgələr sallanandan, qırış səkkiz nömrəli qatar ötəndən az sonra vağzal yolunda yorğunluqdan ağrığı addımlayan bir adam görünmüdü (Mir Cəlal).

Həmcins səbəb zərflikləri. Həmcins səbəb zərflikləri -diğindən... şəkilçili feli bağlama və ya feli bağlama tərkibləri ilə, çıxışlıq hal şəkilçili isimlərlə, ikinci tərəfi uc, üz və sair köməkçi sözlərdən ibarət ikinci və ya üçüncü növ təyini söz birləşmələri ilə, üçün qoşmali feli sıfat və məsələ tərkibləri ilə ifadə olunur; məs.:

Utandığın dan və qorxusundan bütün bədənin soyuq bir tərəfdə (M.Ibrahimov); Kəndimizin ucundan, kolxozumuzun ucundan yoldaşlarının, tay-tuşlarının yanında başımı yuxarı qaldıra bilmirəm (Ə.Vəliyev); Belə hallarda istər-istəməz özünü

onlara müqayisə edir və səbirsizlik göstərdiyi, darıxdığı üçün özünü danlayır (M.Ibrahimov); ... Tapdığını da vaxtılı vaxtında yeməmək və vət məməq üzündən Sarın gündən günə zəifləməyə başlıdı. (Ə.Əbülləsosun).

Həmcins məqsad zərflikləri. Həmcins məqsad zərflikləri bir-biri ilə tabesizlik əlaqəsi ilə (bitişdirmə bağlayıcısı və ya birloşdırıcı fasilə) bağlanıb, üçün, ötrü qoşmaların və başqa köməkçi sözlər işlənən məsələ və ya məsələ tərkibləri ilə ifadə olunur. Bu zərfliklərin çox vaxt axırincisindən başqa, yerde qalanlarında üçün, ötrü qoşmaların və köməkçi sözlər ixtisar olunur; məs.:

Orda da sarınlamak, tənbəki çəkmək üçün; Nəfəsi təng-laşanlər aksam küçəyə çıxır (Ə.Comil); Türk qızları ancaq afsərə getməkdən və ya sıräng dilini bilməkdən ötrü və öz dilini, millətinin düşmən tutmaqdən ötrü mədəniyyətin dələnəcə gedirlərə, heç getməsələr yaxşıdır (N.Norimanov).

Digər həmcins zərfliklər (kəmiyyat, güzəşt və s.) nisbəton az işlənir; məs.:

Həftələrcə, aylarca bu orijinal əsərin; Qarşısında dalmışlar rəssamlar dərin-dərin (H.Cavid); Şeyx Hadi. Yolçular qarşısız qalıb nagah; İki-bir, üç-bir oldular həmrəh (H.Cavid); Sevgi-lin ola-ola, nişanlıın dura-dura mani niyə bədbəxt eləyirəm, Əziz?! (Ə.Vəliyev).

Bir neçə üzvü həmcins olan cümlələr. Bəzən bir cümlədə nəinki bu və ya digər cümlə üzvü, hətta bir neçə cümlə üzvü həmcins olur. Beləliklə, cümlənin a) mübtəda və xəberi, b) mübtəda və təyini, c) mübtəda və tamamlığı, ç) mübtəda və zərfliyi, d) xəber və təyini, e) xəber və tamamlığı, ə) xəber və zərfliyi, f) mübtəda, xəber və tamamlığı, j) mübtəda, xəber, tamamlıq və təyini, ə) mübtəda, təyin və zərfliyi və h) bir neçə ikinci dərəcəli üzvü həmcins olur; məs.:

a) *Burdə şahlar, dərəbəylər, xanlar; Şəni-söhrət keçirən xaganlar; Çoxdan öz vaxtını tərk etmişdir. Gøyün altında sənub getmişdir...* (S.Vurğun).

b) *İncə, dilbər tablolar, parlaq, zəngin ləvhələr; Maraqla seyrə dalmış nəzərləri cəlb eylər* (H.Cavid).

c) *Elxan. Dünyada əbədi səadəti, azadlığı, sevgiləri, birlik və qardaşlığı tərəhhümlər, sədəqələr düzəltməyəcəkdir* (C.Cabbarlı).

ç) *Fəqət səndən gen düşəndə; Ayrıılıq məndən düşəndə; Saçlarımı dən düşəndə; Boğar aylar, illər manı...* (S.Vurğun).

d) *Orta boylu, boğazı nازik, qaraşın, biğ yeri yenicə tərləmiş bir gənc Rəhim bayın qarşısında dayanıb, adblə salam verdi, parusin kepkasını çıxarıb baş aydı* (M.Hüseyn).

e) *Gündə ipək bir dona; Bəzənərmis Məhnəyar; Yanında qulluqlular; Bağçaları, bağları; Bu düzələri, dağları; At belində gəzərmiş* (S.Vurğun).

ə) *İlk günlərdə arabir piçilti ilə gileyənən fəhlələr indi heç bir seydon çəkinmir, həm ucadan, həm də tez-tez etiraz yağıdırırdılardır* (M.Hüseyn).

f) *Elədər. Qılınclar, nizələr, dəmir qalxanlar; Sinəndə at çapan şahları, xaganları; Sənə parçaladı, diddi ətini; Qəlbini, hissini, məhabbatini...* (S.Vurğun).

g) *Fikri dar, qəbidi dar, acgöz, acgödən; Hər yerdə, hər zaman təriflər güdən; Düz sözün, haqq fikrin ziddinə gedən; Hər soyuq nəfəs də, hər quru səs də; Mənsəbə, söhrətə, pula həvəs də; Ömürlük yox olur bizim ölkədən; Bir türfəli kimi çıxır cərgədən...* (S.Vurğun).

ğ) *Saysız-hesabsız küçələr, bir-birinin böyürənə soxulmuş uca, alçaq evlər, bir-birinə aman verməyən maşınlar və faytonlar hörümək toru kimi onların əl-qoluna sarımb göz açmağa, harada olduqlarını müəyyən etməyə imkan vermirdi* (M.Ibrahimov).

h) *Pınacı ordları batmış, yarpaq kimi saralılmış və arıqlamış Arazi və Niyazi göstərdi* (M.Ibrahimov).

Həmcins üzvlərdə ümumiləşdirici sözlər. Ümumiləşdirici sözlər həmcins üzvlərdən əvvəl və ya sonra gələrək onlara eyni formada çıxış edir, eyni məna daşıyır, eyni sintaktik vəzifədə işlənir və eyni suala da cavab olur.

Ümumiləşdirici sözlər ümumi isimlərlə ifadə olunduqda bəzən həmcins üzvlərin mənasındaki növ məflumları ümumiləşdirərək, cins məflumunu bildirir; məs.: Sahibkarlar: *Həyat mərədən hörülüş hasar təcində idi, hasarın dibi ilə boyaboy ağaclar; nar, gılınar, gül kolları var idi* (Mir Cəlal).

Ümumiləşdirici sözlər ümumi isimlərlə ifadə olunmadıqda cins məflumuna uyğun golmır, yalnız yekunlaşdırıcı monaya malik olub, həmcins üzvləri nəzərə çarpdırır. Bu növ ümumiləşdirici sözlər müxtəlif vasitələrlə ifadə olunur.

CÜMLƏ ÜZVLƏRİNİN XÜSUSİLƏŞMƏSİ

Xüsusileşmələr cümlə üzvləri içerisinde mühüm yer tutur. Dildə xüsusileşməyən cümlə üzvləri ilə yanaşı, bir çox xüsusileşən üzvlər də işlədirik. Cümələ üzvlərinin bir qismi xüsusi quruluş və mənaya malik olub, cümlənin qalan qismindən intonasiya və fasiliyə görə ayrılmış ki, bu cür ayrılmaya da xüsusiləşmə deyilir. Xüsusileşmənin dilimizdə bir neçə tipi vardır. Ən çox nəzərə çarpan xüsusileşmə tipi feli tərkiblərin xüsusi qrammatik şəraite düşüb xüsusileşməsidir.

Məlum olduğu üzere, genişlənmiş üzvlərin bir qismi cümlənin adı mürəkkəb üzvü vazifəsində işləndiyi halda, digər qismi xüsusileşmiş üzv vazifəsi daşıyır. Feli sıfət tərkibi adı halda teyin, substantivləşdikdə xüsusileşməyən mübtəda, tamamlıq vəzifelərində işlənir, feli sıfət tərkibi zərf və qoşma ilə idarə eləqəsi ilə birləşib, cümlənin qalan hissəsindən menaca, intonasiyasına görə ayrıla və xüsusileşir. Feli isim tərkibi mübtəda, tamamlıq vəzifəsində işləndikdə, xüsusileşmir. Qoşma (və ya az da olsa isim-qoşma) ilə işləndikdə cümlənin qalan hissəsindən menaca, intonasiyaya ayrırlar, xüsusileşir. Feli bağlama tərkibləri də (bunlar, adətən, qoşma qəbul etmir) cümlənin o biri qismindən menaca ayrırlar, onlar da xüsusileşir. Bütün bunları nəzərə alıqda, feli tərkiblərdən ibarət olan geniş üzvlər iki xarakterdə olur: a) xüsusileşməyən geniş üzvlər, b) xüsusileşən geniş üzvlər. Xüsusileşən geniş üzvlərin müxtəlif ifadə formaları vardır.

a) Feli sıfət tərkibləri qoşma, qoşlaşmaşaq üzrə olan isim və ya zərfle idarə olunduqda menaca və quruluş etibarilə xüsusi konstruksiya emələ gelir. Belə konstruksiyalar bilavasitə feli xəberlə yanaşı işlənmədiqdə (yəni aralarında başqa sözlər işləndikdə) cümlənin qalan qismindən ayrılrı və xüsusileşmiş zərflək (zaman, tərz-i-hərəkət, qarşılaşdırma) vəzifəsi daşıyır, məs.:

Beyənənci arvadı ilə haqq-hesabını kəsəndən sonra, öz kəndlərindən evlənə bilməyəcəyini başa düşüb, birbaşa yuxarı dağ kəndlərinə keçmiş və orada Mələyi görüb elçi düşmüşdü (İ.Şixli); Bir neçə gün də öz yatağında istirahət edəndən sonra Züleyxa ayağa qalxdı (S.Rəhimov); Siz ey Avropanın cahangirləri; Tarixin məhvəri dənəndən həri; Quldur palitarına büründünüz siz; Budur ölümünüz, acizliyiniz (S.Vurgun); Gőyün üzünü qara bulud alan kimi, bəzi xəstələrə mənfi təsir göstərir; Polad hər vaxt narahat olduğu zamanlar etdiyi kimi, indi də

o yan-bu yana gəzinmək istədi (S.Rüstəm); Mehri... ürək sixan hər şeyi unudu, əbədi səadətə qovuşmuş kimi, qəlb, vücudu, əsəbləri mum kimi yumşalıb rahat oldu (Mir Cəlal); Hümmət yar yarış şərtlərinin ayri-ayrı maddələriniz izah edən zaman, Kərim Sadığın ayağını basaraq ehmələcə deyirdi... (Ə.Vəliyev); 48 yaşı olduğu halda, saçlarında bir dənə də ağ tük yox idi (İ.Əsfəndiyev).

Bələ tərkiblər birbaşa xəbərə yanaşırsa, yəni arada başqa sözlə işlənmirsə, xüsusileşmə baş verməz. "Əsgər tüsəngi uzandığı halda doldurdu" cümləsində halda sözü ilə doldurdu sözü arasında nə fasıl var, nə də xüsusileşmə. Bunlar arasında qarşılaşdırma mənası da yoxdur.

b) Feli bağlama tərkibləri bilavasitə feli xəbərə yanaşıqdə xüsusileşmə üçün şərait olmur. Ele ki feli bağlama tərkibi ilə cümlənin feli xəbəri arasında digər sözlər də istirak edir, onda feli bağlama tərkibinin qalan hissədən ayrılması (xüsusileşməsi) üçün şərait yaranır. Beləliklə, xüsusileşmiş zaman, qarşılaşdırma zərfləkləri emələ gəlir, məs.:

Üç həftə avval Mehrivan bütün fəlakətlərinə bu adəmin səbəb olduğunu söylədiğə, Salim o adamlı xüsusi surtda görülmüşdü (S.Hüseyn); Qızlar hər dəfə vəri başa vurdugda, görülən işə baxdıqda, sahənin bir hissəsinin çox qəşəng təmizləndiyini görürdülər (Ə.Vəliyev); Aтанla atamı deyincə, özünlə özümə de (Atalar sözü); Mələk alları titrəyə-titrəyə iri mis parçı qabağı uzadanda, Cahandar ağa galının biliyindən yapışib, bir göz qırpmında onu atın qucağına almışdı (İ.Sixli); Fərman müəllimin hekayəsini dini lərkən, həmin oğlana öz doğma qarşılığı kimi ürəyi yanmışdı (Ə.Sadiq).

Xüsusi bir qrup xüsusileşən tərkiblər vardır ki, onlar əlaqədar olaraq, fərqli olaraq, asılı olaraq, əksinə olaraq, yanaşı olaraq, mürvafiq olaraq sözləri ilə təşkil olunur və cümlədə tərz-i-hərəkət zərfləyi vəzifəsi daşıyır, məs.:

Hər gün telefonla ən azı iki dəfə Qüdrətlə danışır, təkrar mənfi cavab alıqda, adı vaxtlardan fərqli olaraq, narahat halda piçıldır, ucadan ah-uf eləyirdi (M.Hüseyn); Sübhən verdi zədə keçəngünkü ağlamağının əksinə olaraq, "Hər saniyənin bir hökmü var" deyirdi (S.Rəhimov); Mingəcəvirlilər, işin vəziyyətin-dən asılı olaraq, hər neçə aydan bir köhnə idarə binasını sökərək, əvvəzinə başqa bir təpənin üstündə yeni bina tikirdilər (Ə.Sadiq).

c) Məsədər tərkibi qoşma (və ya az miqdarda isim+qoşma) qəbul edərək, cümlənin feli xəborindən aralıda yerləşir, intonasiya və fasılı ilə cümlənin qalan hissəsində müəyyən qədər ayrırlar və xüsusişmiş səbəb, məqsəd, qarşılaşdırma mənəni zərfliklər kimi formalasılır; məs.:
Aşağıdan yenidən başlamaq əvəzinə ulduzunu gözə soxasoxa, "haqiqət" axtarmaya başlayıb (B.Bayramov); *Ona ürəkdirək* vermek yerinə bir az da ürəyini sıxıblar ("Kotoglu" dastarı); *Bunun qarşısını almaq məqsədi ilə Qara Kərəm oğlu* ayağa dördü (M.Ibrahimov); *Rüstəm Cəfərin zəif* damarından tutmaqla birdəfəlik onu kırıtmak istədi (M.Ibrahimov); *Keçən il maya dəyərinin aşağı salınması* sayəsində sovxozen fəhlərlər xeyli miqdarda mükafat da almışlar;

Ela xüsusiyyətlər vardır ki, bu məsələdə həm feli sıfət, həm də feli isim (məsədər) tərkibləri cənə dərəcədə addır. Məs.: *baxmayaraq* sözü ilə feli sıfət tərkiblərindən də, məsədər tərkiblərindən də qarşılaşdırma mənəni xüsusişmiş zərfliklər əmələ gəlir; məs.:

Nizami xalqların həyatına hamidən artıq tanış olduğuna baxmayaraq, Püsəran kəndində təsadüf etdiyi hayatı heç bir xalqın tarixində oxumamışdı (M.S.Ordubadi); *Kazım Sonadan* yaşca böyük olduğuna baxmayaraq, çox zaman onun dediklərini anlamaz, gözünü döyüb durardı (M.Ibrahimov); *Evvaz kişi tamam islandığına və başdan ayağa su içində olduğuna baxmayaraq*, özünü yenidən çaya vurub, o taya keçənlərə kömək edirdi (Ə.Veliyev); *Yaşının az olmasına baxmayaraq*, inək sağır, paltar yuyur, birnəfəsə kəndin kənarındaki dörədən dörd-beş sahəng bulaq suyu gatırırdı (İ.Sixli); *Onların nazik geyimlərinə baxmayaraq*, heç kim şaxtadan şikayət etmirdi (S.Qadırzadə).

Bəla tərkiblərdə feli sıfət və məsədərin ixtisara düşməsi neticəsində yeni bir forma da əmələ gəlir. *Baxmayaraq* sözü ismə birləşir. Neticədə yaranan monolit bir söz birləşməsi və məna bütövlüyü cümələ daxilində seçilir və yəna də xüsusişmiş qarşılaşdırma mənəni zərfliklər əmələ gəlir; məs.: *Səlcuq şahزادələri dövlətin süqutuna baxmayaraq*, *Kirmando, İraqda, hətta Misirdə* bəla

¹ *Baxmayaraq* sözü öz mifstiqim mənasından başqa, əlavə bir keyfiyyət də qazanmaq üzərində. O, feli bağlama mənasını saxlamışla borabor, cənə zamanda qoşma keyfiyyəti də qazanır.

hökumət düzəltməyə başlayıblar (M.S.Ordubadi); *Yaşının çoxluğunu və görkəminin sadəliyinə baxmayaraq*, o çox söhbəticil və zərafatçı bir adam idi (Ə.Nəzərlı); *Bu iki gündə Firudunun bütün səylərinə baxmayaraq*, Musa kişinin ruhi ələmində bir sakitlik əmələ gəlmədi (M.Ibrahimov); *Fərmanın davatına baxmayaraq*, müəllim gəlməmişdi (Ə.Sadiq); *Ata-anası tərəfindən verilən cəzaya baxmayaraq*, Xosrov yenə də inadında davam edirdi (A.Şaiq).

II. a) İsmi birləşmələr başqa, savayı, qeyri, əlavə sözləri ilə idarə olacaq osasən birləşir, həmin birləşmənin cümlənin qalan hissəsi ilə grammatiq olacaq zoifləyir və beləliklə, xüsusişmə baş verir; məs.:

Onun 60 yaşlı anasından başqa, heç bir kişi yox idi (H.Nəzərlı); *Həmişəki yerində oturmuş Pəri nənədən başqa*, ailə üzvlərinin hamisi ayaq üstündə yasavullarla üz-üzə dayanmışdı (M.Hüseyn); *Bu kisələrdə yemək şeylərindən başqa*, hər ehtimala qarşı qazmaya lazımlı olacaq reagentlər, xırda alətlər, baltalar və s. də vardi (M.Ibrahimov); *Əgər belə olarsa, Namazgulunun Zülmət dəstasına qoşulmaqdan savayı, daha ayrı bir yolu qalmırı* (S.Rəhimov); *Ədhəmin başına həmişəkindən əlavə, bir dəstə adamın toplandığı* görüb, "sinq düşməmkəm üçün" ayaq saxladı (B.Bayramov).

Başqa sözü idarəedici vəziyyətdə olmasa, xüsusişmə əmələ getirməz:

Siz bunun hələ başqa oyunları görməmişsiniz (İ.Əfəndiyev).

Burada xüsusişmə baş vermir.

Başqa, savayı, əlavə, qeyri sözləri ilə əmələ gələn bu xüsusişmə tipinin menü variantları vardır:

1. Xüsusişmiş üzvün oşyası ilə cümlənin yerdə qalan hissəsindəki əşya cənə cinsli olur. Cümlənin tösdig xəbori hər ikisinin varlığı iqrar edir, yəni ikinci haqqında söylənən müsbət fikir, xüsusişmiş həmcins üzvə də aid olur; məs.:

Ibrahim çox təsərrüfatçı olmaqdan başqa, çox da müşahidacı idi (S.Rəhman); *Ağalar və baylardən başqa, Şahməmməd və Xanməmməd* də burada idi (Y.N.Çəmənzəməlinli).

2. Xüsusişmiş üzvün oşyası (bu, növ adlandırılara bilər) cümlənin yerdə qalan hissəsindəki daha böyük əşyanın (cinsin) bir hissəsini təşkil edir. Ona görə daha böyük əşya (o, adətən *hami, hər*

kas, hər şey, bütün+cəm halda olan, yaxud topluluq bildirən bir isimle ifadə olunur) haqqında söylenən fikir xüsusiləşmiş üzvə aid olmur; başqa sözlə desək, xüsusiləşmiş üzv daha böyük eşa barədə deyilən fikirdən kəndə qalır. Deməli, xüsusiləşmiş üzv istisna edilmə səciyyəsinə malik olur. Belə cümlelərdə xüsusinin ümumiyyətini hissəni bütövə eks münasibəti ifadə olunur; məs.:

Həmi başa düşəcək, o bədbəxtdən başqa (Ə.Vəliyev); Demək lazımdır ki, bir yığın mürid və mövhumaçılarından başqa, Xərabat məhəlləsi ətrafında yığılan xalq onun dostu idi (M.S.Ordubadi).

3. Cümplenin yerde qalan qismi inkar aspektində olarsa, xüsusiləşmiş üzvən eşa haqqında müsbət fikir hasil olur ki, o da həmin eşa ilə məhdudlaşır; məs.:

Şirin-şirin yatan kəndlilərin xorultusundan başqa, bir səs eşidilmirdi (M.Ibrahimov); Sənəmdən başqa, Çiçəkdən başqa, partkom Əsbətdən başqa, işləyən bir qız xeyləği, arvad xeyləği yoxdur (Ə.Əbülləhənov); Lazım galsə, öz idarəmi də, evimi də kümrxana elzəyəcəyəm, onun üçün mənə heç zad deməzlər, sağ oldan başqa (B.Bayramov).

Bələliklə, başqa sözü ilə xüsusiləşen üzvün birinci qrupunda aid olma, ikincisində istisna edilmə, üçüncüsündə isə məhdudlaşma xüsusiyyəti vardır.

b) İsmi birləşmələr ikan qoşması ilə birləşərək, zaman və qarşılaşdırma mənali xüsusiləşmiş zərfliklər əmələ gətirir; məs.:

Gün günorta yerinə qalxmaq üzrə ikan, kəndin yuxarı basından bir dəstə atlının çal-qamçı gəldiyi göründü (S.Rəhimov); Xanpəri bu fikirlərin əlində dəsttgir ikan divar saatı on ikini vurdub (Ə.Vəliyev); Buna görə də "beş" xəyalında ikan, "dörd" aldm... Birimiz bu qədər dərəd içində ikan, nədən digərimiz elə gülür? (İ.Əfəndiyev); O gözəllik pərisinin min-lərlə pərəstişkarı varken, məni nə üçün sevsin? (A.Şaiq).

III. Sözlərin və söz birləşmələrinin əvvəlinə gelərək, qüvvətlendirən, seçib qeyd edən xüsusən, ələlxüsüs, həttə, o cümlədən, özü də, illah da sözləri vasitəsilə müxtəlif cümlə üzvlərinin xüsusiləşməsi əmələ galır; məs.:

Böyük bir ordunu məmlakətə gətirmək, xüsusən əkin və biçin zamanı xalqın tarlalarını basdırmaq - məmlakəti böyük bir aqlı fəlakətinə sala bilər (M.S.Ordubadi); Siz alımsınız, özünü yaxşı bilirsiniz, Şərqə, xüsusən İran kimi böyük bir məmlakətə elm və mədəniyyəti verən, islamdan da qabaq bu yerlərdə

yaşayan babalarımız olmuşdur (M.S.Ordubadi); Biçarə Mənsur bu altı ayda, ələlxüsüs bu bir neçə gündə divanə kimi olmuş, hər gün ağacın dibində oturub canyandırıcı nəşərlə ağlayırdı (C.Cəbbarlı); İllərdən bəri hamidan, həttə yaxın qohumlarından belə gizli saxladığı sırrını mülliəmdən də gizlətmək istədi (A.Şaiq); Xanpəri Gözəlin dinib-danışmadığına, cavab vermədiyinə, həttə qimildanmadığına təcəcüb eldi (Ə.Vəliyev); Güldəstə xeyli danışdı, həttə əsəbiləşdi də (Ə.Vəliyev); Yaşlıları o cümlədən Kərim dayı da Yunis kişiyyə öyüd verərdilər (L.Hüseynov); Elə bu məsələ də əqli kəsən hər kasi, o cümlədən qayğı çəkən raykom katiblərinindən birisi olan Tahir Dəmirovun da çox bork düşündürrü (S.Rəhimov); Heç mümkün deyildi ki, Xəlilov kimi bir professor, özü də müükəmməl təhsil almış bir adam, respublikanın taleyi bir adamın iradasından asılı hesab olası... (M.Hüseyn); Bir adam ki belə tərtəmiz, özü də gönçədən çıxmış gül kimi, vicdanla işləyir, o irəliyə getməlidir, ya geriye? (S.Rəhimov); Ev işlərində, illah da palaz toxumaqda Güllü nənəyə çatan olmamışıdı.

IV. Sözlərin adı düzüllüs qaydası deyişilərək, müyyən cümlə üzvü xəbərdən sonraq keçib, qoşulma əlaqəsi ilə cümləyə bağlanmış olur. Bu yolla müxtəlif cümlə üzvü xüsusileşir; məs.:

a) *Hakim mənzilindən çox razıdır, ələlxüsüs arvadı (N.Vəzirov); O vicdanına and olsun ki, bir dəha pintilik eləsanız, iti məsciddən qovan kimi, sizi bu küçədən qovacağam, ələlxüsüs da ki, bu müftəxor maymaq Fərmanı (S.Rəhimov); Burada Reynqarten üçün artıq hörmət göstərilirdi, xüsusən qulluqçular tərəfindən (C.Məmmədquluzadə).*

b) *Həmi deyir: avrədələr, qızlar, kişilər, həttə balaca uşaq-lar da (M.F.Axundzadə); Siz isə ancaq bir tülküsünüz, həm də qorxaq bir tülkü (C.Cəbbarlı).*

c) *Bu arvad həmi ilə görüşür, bir məndən başqa (M.Ibrahimov); Nə deyirəm, qurban, elə ibranda da eşşək üstündə hər şey satmaq olar, bir məsciddən və hamamdan başqa (Ə.Məmmədşanlı).*

ç) *Öz insanlıq haqqını almaqçın zaman-zaman,
Çıxıdı döyüş yoluna
Fəhlə - aməkçi insan...
(R.Rza)*

d) Bu gəbələr ağanın halal xoşu olsun, öz anasının südü kimi (Ə.Abasov); Saç-saqgal ağarib, az qalıb bel də büküsün, bircə o uşaqların dərdini çəkməkdən... (M.Ibrahimov); Salman Şərəbi ortalığa gətirirlər qarını doldurmaq üçün yox, ürək açmaq üçün (M.Ibrahimov).

V. Xüsusişmə eməlo getirən səbəblərdən biri də cümlədə osas üzvən fasilə və intonasiya ilə ayrılan əlavələrin işlənməsidir ("Əlavələr" bölməsinə bax).

Misallar:

*Sinəmdə dil açıb danışdı iham
Ömrümədə an aziz bir gün olaydı –
Mənim Aybənizim, mənim qız balam
Hünərdə, namusda Aygün olaydı.*
(S.Vurğun).

Bizim uşaqlar – Tapdıqla Qələndər səhər burada mənə malumat veriblər (Ə.Əbülləhəson); Bu gün iyunun 22-də, yəni müharibənin bir ili tamam olan gündə düşmən şəhəri hökmən almaq istəyirdi (Ə.Əbülləhəson).

Bütün cümlə üzvləri cini dorocədə xüsusişmişir. Bunlardan bozılərinin xüsusişməsinə tez-tez, bəzilərininkinə isə gec-gec rast gelirik. Ən az hallarda xüsusişən xəbər, mübtəda və teyindir. Ən çox xüsusişən isə zərfliklər və tamamlıqlardır. Bunlardan başqa, əlavələr də xüsusişir.

Xəbərlər dən çox əlavələr şəklində xüsusişir:

Sənin kimi rəncərin əsil cəbhəsi buradır – kənddir (Mir Cəlal); ...Ancaq onu da bilin ki, bura "xaraba" sözünə qətiyyən layiq olmayan sağlamlıq ocağıdır, minlərlə insana yenidən həyat verən şəfəxanadır (Q.Xəlilov).

Həmcins üzv şəklində işlənən mübtədalardan və tamamlıqlardan biri xüsusan, ələxüsus, həttə, o cümlədən və bu tipli sözlər vasitəsilə xüsusişir; məs.:

Kellə otag kənar adamdan boşaldılandan sonra qonşu otaqlardan birinin qapısı açıldı. İbrahim xan, Vəqif, Məmmədhəsən ağa,

Məlikşahınzərin gənc oğlu Cəmşid, xanzadələr, o cümlədən Məmməd bəy içəri daxil oldu (Y.V.Çəmənzəməli); Rüstəm kişi rayonun adlı-sənli adamlarını, həttə rəhbərlərin i də toya ygmaq, böyük süfrə açıb, karvan kimi daldala düzülən "pobeda" larda gəlin gətirmək istəyirdi (M.Ibrahimov).

Teyin daha az xüsusişir, cünki dilimizdə, adoton, teyin teyin-ləndən ayrı düşə bilmir. Bununla belə ədəbi dildə cümlədə elő şorait yaranır ki, toyinin xüsusişməsi mümkün olmur; məs.:

İndi bir yarım, üç tonluq maşın deyil, beş, səkkiz və həttə on tonluq maşınlar dalbadal gəlirdi (M.Süleymanov).

Cümlənin xüsusişmiş üzvlərində, xüsusən feli torkiblərə olan xüsusişmələrdə belə bir hal nəzərə çarpır ki, bu da onların məzmunca tabeli mürəkkəb cümləye ekvivalent olmasıdır. Yəni cini məzmunu xüsusişmiş üzvü olan sadə cümlə ilə də, tabeli mürəkkəb cümlə ilə də ifadə etmək olur.

1) Siz özünüz yaxın qohum olduğunuz halda, mən sizin işinizə necə qarışa bilərdim?

2) Yaşının altmışdan keçməsinə baxmayaraq, gözləri yaxşı görürdü (İ.Əfəndiyev).

3) İcraiyyə komitəsi sədri Kamilov təkid edə-edə, müstəntiq Murtuzov bu otağa köçməmişdi (S.Rəhimov).

4) Onlar partiya və hökumətə sədəqətlə xidmət etdikləri kimi, dövlət mükafatlarının müqabilində daha can-dildən İsləməyə çalışırlar (Ə.Voliyev).

Xüsusişmə vasitəsilə ifadə olunan bu fikirləri homin cümlələrin tabeli mürəkkəb cümlə variantı ilə sıra nömrələrinə müvafiq şəkildə belə ifadə edə bilərik:

1) Bir halda ki siz özünüz yaxın qohumsunuz, mən sizin işinizə necə qarışa bilərdim? Ya da: Madam ki siz özünüz yaxın qohumsunuz, mən sizin işinizə necə qarışa bilərdim?

2) Hərçənd yaşı altmış keçmişdi, amma gözləri yaxşı görürdü. Ya da: Yaşı altmış keçmişdən də, gözləri yaxşı görürdü.

3) İcraiyyə komitəsi sədri Kamilov təkid etsə də, müstəntiq Murtuzov bu otağa köçməmişdi. Ya da: Hərçənd icraiyyə komitəsi sədri Kamilov təkim edirdi, müstəntiq Murtuzov yenə də bu otağa köçməmişdi.

4) Onlar necə ki partiya və hökumətə sədəqətlə xidmət edirdilər, eləcə də dövlət mükafatlarının müqabilində daha can-dildən İsləməyə çalışırdılar.

Bu ifadə formalarının müxtəlifliyi onların sade və mürəkkəb cümlə kimi müəyyənlaşmasını təmin edir. Bu iki cümlə formasının məzmunun eyniliyi (ya da yaxınlığı) onların eyni cümə tipi sayılmasına əsas vermir. V.V. Vinoqradovun dediyi kimi, "Cümplenin konkret məzmunu qrammatik tədqiqat obyekti ola bilməz. Qrammatika yalnız her hansı bir ümumxalq dilinə məxsus olan cümlənin quruluşunu, cümlələrin tipik formalarını öyrənir". Bu cür xüsusişmiş üzvləri yanlış olaraq, budaq cümləyə bərabər tutan dilçilər xüsusişmiş üzvləri yarımprediktiv konstruksiyalar adlandırırlar. Halbuki bunlarda heç bir predikativ əlamət yoxdur.

Ela konstruksiyalar vardır ki, orada xüsusişmə könüllüdür (fakultativdir); yeni müəyyən bir konstruksiyanı məqsəd və intonasiyadan asılı olaraq, xüsusişdirərsən də, xüsusişdirmərsən də. Məs.:

Bizim Əhmədin oğlu Kamal Həmidov yarışa birincilik qazandı. Bu cümlədə *Kamal Həmidov* sözlərini intonasiya və fasilo vasitəsilə xüsusişdirmək olar. Yeni belə: *Bizim Əhmədin oğlu, Kamal Həmidov, yarışa birincilik qazandı.*

Bu cümlələr arasında fərq ondadır ki, birinci halda cümlədə teyin vəzifəsində işlənən *bizim Əhmədin oğlu* sözleri sonrakı halda mübtədə kimi müəyyənüşür. Əger bunların sırası dəyişilərsə, xüsusişmədəki könüllülük aradan qalxar və xüsusişmə zəruri şəkil alar:

Kamal Həmidov, bizim Əhmədin oğlu, yarışa birincilik qazandı. Burada *Bizim Əhmədin oğlu* birleşməsi zəruri olaraq xüsusişləşir.

ƏLAVƏLƏR

Müasir Azərbaycan dilində əlavələr mühüm yer tutur. Əlavələr özündən əvvəlki üzvün daha aydın, daha dəqiq ifadə olunmasına xidmət edir. Onlar hansı üzvə aid olursa, həmin üzvün de vəzifəsini daşıyır; yəni mübtədənin yanında əlavə mübtədə, xəbərin yanında əlavə xəbər, tamamlığın yanında əlavə tamamlıq və s. kimi işlenir. Buna görə də əlavə xüsusi bir cümlə üzvü kimi özünü göstərə bilmir və "altıncı bir cümlə üzvü" kimi cümlə üzvləri sırasına daxil edilmir.

Əlavələrin hamısı eyni xüsusiyyətə malik deyil. Bunlardan bir qrupu izah edib aydınlaşdırıldığı sözdən fasilə və intonasiyaca ayrıldığı halda digər qrupu ayrılır. Bu cəhətdən onları iki qrupa ayırmak olar:

- 1) xüsusişən əlavələr;
- 2) xüsusişməyen əlavələr.

1. Xüsusişən əlavələrdən əvvəl fasilə etmək zəruridir. Eyni zamanda onlardan qabaq yəni bağlayıcısının işlədiilməsi mümkündür.

Xüsusişən əlavələrin başlıca xüsusiyyətlərindən biri budur ki, həmin əlavələr izahedici sözlər hesabına genişlənə bilir:

Əsrimizin böyük tikintilərini – dünyanın ən nəhəng misilsiz tikintilərini ən qısa müddədə başa çatdırın əmək adamlarının qüdrəti ilə Xəzər dənizindəki şəhər də böyüyüb inkişaf edəcəkdir (Ə.Əsgərov).

Bu misaldə *dünyanın ən nəhəng misilsiz tikintilərini* birleşməsi əlavədir. Burada əsas üzvdən başqa, izahedici sözlər də vardır. Belə əlavələr xüsusişən əlavələr sayılır.

Bu tipli əlavələr əlavəli üzvlə eyni qrammatik formada olur. Əlavəli üzv ismin hansı halindadirsa, əlavənin də əsas üzvü ismin eyni halında olur:

Adama elə gəlirdi ki, bunlar – indiyəcən aralarında maneələr, məsafələr olan istəklilər artıq heç vaxt bir-birindən ayrılmayaçaqlar (Mir Cəlal); *Külək çöllərdən galxan tüstü və dumani cənuba – Salyan və Lənkəran tərəfə qovub aparırdı* (M.İbrahimov); *Onu – boy-a-başa çatdırıldığı igid balasını bağrına basmaqla bütün intizar və nigarantlıqları unutdu* (Mir Cəlal); *Meşələrdə – xəlvət guşələrdə, uzaq arxadan axışib gələn əhali bizi – döyüşdən çıxmış əsgərləri ziyarət etməmiş öz xanimanına*

yaxın getmirdi (Mir Cəlal); Lakin bircə an sonra eyvanda söhbət tamam başqa şeydən – mədəni təvlədən gedirdi (İ.Hüseynov).

Əlavəli üzvə əlavə hal, kəmiyyət və çox vaxt da şəxsə görə uzaşmalıdır.

Xüsusişən əlavələrin bəziləri ya bir sözdən, ya da cümlənin bir mürəkkəb üzvünü təşkil edən söz birləşmələrindən ibarət olur; məs.:
Biz, manqalarla uyaraq, asas halqanı – briqadani unutmuşusq (Ə.Veliyev); *Bunları – fü qara balaclarını ata kimi böyüdəcəyik* (Mir Cəlal); *Ülfət, oğlumun bər qızla – Məsədi İbrahimin qızı ilə gəzdiyini biliirdə də, açıb ağartırdı* (Mir Cəlal).

Bu tipli əlavələrin bir qismi, yəni I və II şəxs əvezliklərinin əlavəleri, əlavəsi olduqları üzvə kəmiyyətə və isim halına görə uzaşır, şəxsə görə isə uzaşmir. Bu cür əlavələr cümlədə mübtədə olduqda, o biri əlavələrdən fərqlənirlər. Fərqli ondadır ki, onlar qrammatik cəhətdən cümlə ilə bağlı olmayan sözlərin xüsusiyyətini alıv və cümlənin xəbəri ilə uzaşır. Ele bu xüsusiyyətə görə də əlavələr bahsi köhnə qrammatika kitablarında bir müddət qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər (xitab, ara söz və nidalər) arasında verilmiş və onlardakı durğu işarələri o zamandan inдиya qədər xitab və ara sözlərdəki durğu işarələri kimi işlədilir. İndi də yazı yananlar, *Biz tələbələr əla oxumağa söz vermişik* cümləsində *tələbələr* sözünün hər iki tərəfində vergül qoyurlar. Bu o zamandan qalma “ənənədir”.

Xüsusişən əlavələrin böyük əksəriyyəti əlavəsi olduğu üzvü əvəz edə bilir və cümlə pozulmur. Bir qismi isə bir-birini əvəz edə bilmir, əvəz etdikdə cümlə pozulur. Əlavə söz mübtədə olduqda, eger əsas üzvə əlavə arasında həm şəxsə, həm kəmiyyətə, həm də isim halına görə uzaşma varsa, belə əlavə – izah etdiyi üzvü əvəz edə bilər. Bunlardan biri (xüsusişən şəxsə və ismin halına görə uzaşmadan biri) olmadıqda, əlavə özündən əvvəlki üzvü əvəz edə bilməz.

Xüsusişən əlavələrdə əlavə ilə əlavəli üzv arasında durğu, fasılı olur.

Cümlədə əlavə əlavəli üzvdən asılı veziyətdə olur. Bu asılılıq özünü aşağıdakı xüsusiyyətlərdə göstərir:

Birinci, əlavəsi olan cümlə üzvünü atsaq, əlavə öz keyfiyyətini – əlavə olmaq keyfiyyətini itirir.

İkinci, əlavə öz xarakterindən asılı olaraq, aid olduğu cümlə üzvü ilə şəxsə, kəmiyyətə və isim halına görə uzaşmalıdır.

Üçüncü, əlavəni asılı olduğu cümlə üzvündən ayırdıqda nə əlavə, nə də cümlə üzvü teklikdə əvvəlki mənəni ifadə edə bilməz.

Doğrudur, cümlənin düzgülüyü pozulmaz, amma əvvəlki mənə dəngunuğu, mənə genişliyi pozular və cümlənin təsir qüvvəsi azalar.

Dördüncü, əlavə asılı olduğu cümlə üzvünə yəni, *yaxud* (yəni mənasında) sözleri, intonasiya ilə bağlanır.

Cümlə üzvünü nəzərə almadiqda, deməli, cümlə *yəni*, *yaxud* sözleri ilə başlanmalıdır. Onda da anlaşılmazlıq, mənasızlıq meydana çıxar. Əslində bu sözler ona görə işlənir ki, özündən əvvəlki cümlə üzvünü izah etsin, onu konkretlaşdırınsın. Deməli, bu sözlərdən əvvəl müəyyən bir izah olunası, konkretləşdiriləsi cümlə üzvü olmalıdır. Bu da oləvənin asılı veziyətinə bir sübutdur.

Bu yuxarıdakı səbəblərə əsasən, demək olar ki, əlavə müstəqil cümlə üzvü deyildir. O, mənə etibarilə və cümlədə tutduğu yerə görə aid olduğu cümlə üzvündən asılıdır. Ona görə də bir cümlədə mübtədənin, o birində xəbərin, üçüncüsündə tamamlığın, dördüncüsündə zərfliyin yanında işlənib, onları konkretləşdirir.

Xüsusişən əlavələrin bir xüsusiyyəti de ondan ibarətdir ki, onlar əlavəli üzvə eyni səhbat hədəfinin müxtəlif ifadələri kimi meydana çıxır. Buna görə də cümlə üzvü ilə əlavə bəzən tamamilə, bəzən də təqribən eyni aşyanın müxtəlif şəkildə ifadələri olur.

Bütün bunlara əsasən xüsusişən əlavələrə belə tarif verə bilərik:

Asılı olduğu cümlə üzvündən sonra gelib, onun qrammatik əlamətlərini daşıyan, ifadə etdiyi məzmunu konkretləşdirir və izah edən, ondan xüsusi üzvindən istifadə edən zaman xüsusişən əlavə deyilir.

2. Xüsusişən əlavələr əsas üzvdən fasılı ilə ayrılmır. Bundan aşağıdakı tipləri vardır:

a) Şəxs əvezliklərinin yanında gelib, ondan intonasiya vasitəsilə ayrılmayan əlavələr xüsusişən əlavələrdəndir:

El adətində var ki, sən – Gülöysə, ərsiz-ailəsiz qalib, saçını ağardıb qariyasın? (B.Bayramov); *Biz – tələbələr onlara yardım etmək məqsədi ilə pul toplamışq...* (İ.Sixli); *Şəxsan mən – Qəşəm bu xarabaliğa ziddəm, gözəllik tərəfdarıyam* (S.Rəhimov).

Burada əlavələr izah etdikləri sözlərlə (əvezliklərlə) əlavə birləşmisi təşkil edir. Əvozliklərən sonra nə fasılı etmək lazımlı gelir, nə də *yəni* bağlayıcısını işlətmək mümkün olur.

b) İsimlərdən sonraya keçən təyinlər əlavəyə çevirilir; məs.:

Xəlil yüzbaşısı hamisini dustaqlı edir (M.F.Axundzadə); *O zaman mən, mən, mən bədbəxt o qədər məğrur oldum ki, əhdimi sindirdim, onu yandırdım* (C.Cabbarlı).

Bu cümlelerde *yüzbaşı* və *bədbəxt* sözləri xüsusiləşmeyən elave kimi işlənmişdir.

c) Dilimizdə yaxın zamandan əməle gəlib, özündə əvvəlki söyü konkretlaşdırıb əlavələr. Bu əlavələr birləşmə təşkil edir. Bu birləşməyə iki ümumi isim daxil olur, hər ikisi bir əşyani ifadə etmək üçün işlənir.

Bu tipli əlavələrə aid aşağıdakı misalları göstərə bilərik:

Mənim səxluğumu, qaynar təbiətimi, bəzən ədəb-ərkan qəlibinə sığmayan açıqlığımı bəyanən, könülmə, ürəyimcə olan mühəndis-geoloq Camalın məhabəbbətini mənim qəlbimdən heç bir qüvvə saxışdırı bilməzdə (B.Bayramov); *Kolxozların yeni suvarma sisteminə keçmələri üçün lazımi tədbirlər görülmüş, yeni suvarma-meliorasiya qurğuları yaradılmışdır; Usta Yunis Rəşidov yoldaşın rəis olduğu komsomolçu-gənclər sahəsinin kollektivi də yarışda irəli gedir.* Lakin bu birləşməni, yeni əlavə birləşməsini dəfisə yazılan və iki isimdən təşkil olunan qoşa sözlərdən fərqləndirmək lazımdır. Bu fərqi izah etmək üçün aşağıdakı cümlelərə diqqət edək:

- 1) Bir neçə rayonda muzey-sərgilər təşkil edilmişdir.
- 2) Ata-analar öz uşaqlarının tarbiyası qeydində qalmağıdırlar.

Bu cümlelərdə olan *muzey-sərgilər* və *ata-analar* birləşmələri sanki bir-birinin cymidir. Lakin bunlar arasında mühüm fərqlər var. Çünkü *muzey-sərgilər* birləşməsində olan *muzey* və *sərgi* sözləri bir hədəfdə birləşir. *Ata* və *ana* sözləri isə iki ayrı-ayrı hədəfləri ifadə edir. Deməli, birincinən bir əşyasi, ikincinən isə iki əşyası vardır. Başqa cür demis olsaq, eyni şey həm muzeydir, həm də sorgi. *Ata-analar* dedikdə isə iki adam nəzərə çarpır (*ata* və *ana*).

Əlavə birləşməsi mürekkeb söz vəziyyətində olduğuna görə, həm ayrıca bir cümlə üzvü kimi, həm də II və III növ təyini söz birləşməsinin birinci tərofi kimi işlənir:

- 1) *İnstitut* bu il 50 nəfər mühəndis-geoloq buraxacaqdır;
- 2) 35 nömrəli fəhlə-gənclər məktəbində 200 nəfər gənc fəhlə istehsalatdan ayrılmayaq təhsil alır.

Bu cümlelərdən birincisində *mühəndis-geoloq* birləşməsi tamamilə, ikincisində *fəhlə-gənclər* birləşməsi II növ təyini söz birləşməsinin birinci tərofi kimi işlənmişdir.

Bəlo əlavə birləşməsinə daxil olan iki isimdən birincisi daima sabit qalır, yalnız ikincisi qrammatik forma qəbul edir. Məsolən, *mühəndis-mexanik*, *mühəndis-mexanikin*, *mühəndis-mexanikdən*, *mühəndis-mexaniklər* və s.

Xüsusiləşməyən əlavələrin bir qismi dildə əlavə kimi əmələ gəlsələr də, sonradan inkişaf nəticəsində mürekkeb sözün tərkib hissəsinə çevrilmişlər.

Coğrafi adların tərkibində olan *dağ*, *çay* sözləri vaxtilə əlavə kimi işlənmişdir. Məsolən, *Babadağ*, *Murovdağ*, *Qusarçay*, *Vəlvələçay* kimi sözlər bu qəbildəndir.

Müasir dilimizdə *Məsməxanım*, *Babakiş*, *Əlibaba* kimi adlar işlədir ki, bu adların sonundakı *xanım*, *kişi*, *baba* sözləri əvvəller ayrı işlənmiş, özündən qabaqlik sözü müəyyən cəhatdən konkretləşdirilmişdir. İndi da dilimizdə *Məsmə xanım*, *Baba kişi*, *Əli baba*, *Ağa dayı* formaları işlənməkdədir. Bunların bəziləri titul, bəziləri yaş dərcəsi, bəziləri qohumluq münasibəti və s. monalar bildirse də, hər halda sözün əlavəsi kimi işlənmişdir.

Yuxarıdakı misallardan aydın olur ki, bu qrupa daxil olan əlavələr xüsusi isimlərin sonunda işlənir və Azərbaycan onomastikasına daxil olan mürekkeb isimlər əmələ getirməyə xidmət edir.

Cümələ üzvü və ondan asılı olan əlavə bəzən həmcins üzv kimi nəzərə çarpır bilər, çünki bunların hər ikisi, həmcins üzvlər kimi, eyni cümlə üzvü ilə əlaqədar olub, eyni suala cavab verə bilir. Buna görə də əlavəli üzvələr əlavənin bir-birinə münasibəti həmcins üzvlərin bir-birinə olan münasibəti ilə qarışdırıb bilər. Lakin burada mühüm fərqlər vardır. Əgər əlavəli üzvələrə əlavə eyni hədəfdə birləşir, həmcins üzvlər müxtəlif hədəflərə aid olur. Aşağıdakı misalları müqayisə edək:

1) ... Yeni nəslimizi – sovet balalarını oxudub, uca mərtəbələrə yetirmək partiyamızın tapşırığı, hökumətimizin planı və vətəndaşlırmızın borcudur (Mir Cəlal).

2. İstəyirki, oxucu, birləşən başçısını – cəbhədə xəbər-atərsiz ikən gənc Fətullani tanış, onun macərasını bilsin (Mir Cəlal).

3. Həyəcanlı fikirlər arasında Firdidun, Qəhrəmanı və Kürd Əhməd gəlib Aramuñ gözərlərini öndəndə durdu (M.Ibrahimov).

Birinci cümlədə oxutmaq məsələsi eyni söhbət hədəfinə aiddir, yəni yeni nəslimizi, sovet balalarını birləşmələri eyni əşyada birləşir. Burada başqa-başqa əşyalar nəzərdə tutulmur və onları həmcins üzv kimi başa düşmək yanlış olardı. Eləcə de ikinci cümlədə esas üzv olan birləşən başçısını və onun əlavəsi olan cəbhədə xəbər-atərsiz itən gənc Fətullani birləşmələrində eyni adam nəzərdə tutulur. İki ayrı-ayrı şəxs nəzərdə tutulsa idi, onda həmcins üzv vəziyyətində işlənmiş

olardı. Məsələn, birinci cümlədə *partiyamızın tapşırığı, hökumətimizin planı, vətəndaşlarımızın borcu* birleşmələri həmcins xəborlar kimi işlənmişdir. Həmcins üzvlərin vəziyyəti üçüncü misaldə daha aydın görünür. Buradakı *Firidun, Qəhrəmanı, Kürd Əhməd* sözləri üç ayrı-ayrı şəxsi bildirdiyi üçün onların münasibətini əlavəli üzv və əlavənin münasibəti ilə qarşıdırmaq olmaz. Əlavəli üzvə əlavə arasında *yəni* bağlayıcısını işlədə bilerik. Həmcins üzvlər arasında isə həmin bağlayıcını işlətmək olmaz. Eyni zamanda həmcins üzvlərin sadalama intonasiyası ilə əlavələrin izahəcisi intonasiyası, həmcinin bunlar arasında edilən fasilelər de bir-birindən forqlıdır.

Əlavə ilə təyin arasında müəyyən yaxınlıq var: eyni fikri həm əlavə, həm də təyinin köməyi ilə ifadə etmek mümkündür. Buna görə də rus dilçiliyində əlavəni təyinin bir növü kimi izah edirlər. Azərbaycan dilində isə əlavə ilə təyinin on yaxın vəziyyətini alıqdə yənə bunlar arasında ciddi fərqlər olduğunu görürük; məs.:

Birinci dəfə id ki, ...atasi da oğlunu – dünənə qədər gözü önündə imək-ləyən, yixila-qalxa yeriyən ana uşağımı, simasından ümid və rəşadət yağan o yaraşlı gənc oğlunu ağlayan görürdü (Mir Cəlal).

Bu cümləni belə ifadə etmək olardı:

Birinci dəfə id ki, ...atasi da dünənə qədər gözü önündə imək-ləyən, yixila-qalxa yeriyən ana uşağımı, simasından ümid və rəşadət yağan o yaraşlı gənc oğlunu ağlayan görürdü.

Misallardan göründüyü kimi, isimlə (həm də ona aid olan izahəcisi sözlərlə) ifadə olunan əlavələr və təyinlər arasında çox yaxınlıq var. Bu yaxınlıq en çox məzmun eyniliyindədir. Lakin bunlar ayrı-ayrı formalar, ayri-ayrı kateqoriyalardır. Birinci misaldakı əlavəli üzv və əlavələr yerlərinə və qrammatik vəziyyətlərinə deyişərək, sonrakı misaldə təyinlərə və təyinlənona çevrilmişdir. Bu xüsusiyyətlər, həmcinin intonasiya və fasile fərqləri da göstərir ki, təyinlə əlavə başqa-başqa kateqoriyalardır. Nəzərdən keçirdiyimiz misallar əlavə ilə təyinin hələ çox yaxın olduğu vəziyyətə aiddir. Başqa həllərdə bu fərqlər daha qabarıq nəzərə çarpır.

Ümumiyyatla, təyinlə əlavə arasında aşağıdakı fərqləri müəyyən etmək olar.*

1. Dilimizin qrammatik quruluşuna xas olan bir xüsusiyyətdir ki, təyin təyinləndən qabaq gelir. Əlavə isə, bir qayda olaraq, izah etdiyi üzvdən sonra gelir.

* 4 və 6-cı bəndlərdə təyinlənonun mübtədə olduğu vəziyyət nəzərdə tutulmur.

2. İsimlə ifadə olunan toyinlər adətən *hansi* sualına cavab olduğu halda, əlavə, hansı üzvün əlavəsidirse, həmin üzvün də tələb etdiyi suala cavab olur.

3. Məlumdur ki, Azərbaycan dilində təyin təyinlənenin qrammatik formasını qəbul etməz. Xüsusiləşən əlavələr isə izah etdiyi üzvün formasını qəbul edir, yəni isim halına və kəmiyyətə görə onunla uzaşır.

4. Danışq zamanı təyin təyinlənen arasında adı fasilo edilir. Əlavə ilə əlavəli üzv arasında isə daha artıq fasilo tələb olunur.

5. Əlavə və onun izah etdiyi cümlə üzvü fellə (həm də feli sıfət, feli bağlama və məsərlə) cənə dərəcədə idarə olunduğu halda, bütün təyinlər, o cümlədən de isimlə ifadə olunan toyinlər fellə idarə olunur.

6. Təyinin asılı olduğu üzvü (toyinlənoni) cümlədən atıldıqda, cümlə pozulur. Əlavənin asılı olduğu üzvü atıldıqda isə cümlə pozulmur.

Xüsusiləşən əlavənin növləri. Cümlədə isim, evezlik və zərf-lərlə, həmcinin substantivləşən nitq hissələri ilə ifadə olunmuş cümlə üzvlərinin və cümlə üzvü olmayan digər sözlərin əlavəsi olur. Hemin nitq hissələri isə cümlədə müxtəlif funksiyalarda işlədir. Dilimizdə mübtədə, tamamlıq və zərfliyin (zaman və yer zərfliklerinin) əlavəsi dəha çox işlənməkdədir. Bundan başqa, tərkib üzvlərinin, təyini söz birləşmələrinin və xitabları da əlavəsi olur. Bu cəhətdən əlavələri aşağıdakı növlərə ayırmış olar:

I. Cümə üzvlərinin əlavəsi.

1. Mübtədanın əlavəsi; 2. Tamamlığın əlavəsi; 3. Zərfliyin əlavəsi; a) zaman zərfliyinin əlavəsi; b) yer zərfliyinin əlavəsi; 4. Xəbərin əlavəsi.

II. Digər funksiyalarda işlənən sözlərin əlavəsi:

1. Tərkib üzvlərinin əlavəsi; 2. Birleşme tərəflərinin əlavəsi; 3. Xitabların əlavəsi.

Əlavələrin bu növləri üzərində ayri-ayrılıqla dayanaq.

I. Cümənin üzvlərinin əlavəsi.

1. Mübtədanın əlavəsi. İstor şifahi, istərsə də yazılı nitqdə müəyyən üzvləri, o cümlədən mübtədaları da konkretləşdirmək, doqıqlaşdırmaq, izah etmək, yaxud da nitqi qüvvətəndirmək, onun təsirini artırmaq lazımlıq göldikdə əlavələrden istifadə olunur:

Deyəsan, məni bunlar, qalm kitabların mənəsi ilə silahlanmış həkimlər, şəfqət və mərhəmətdən yoğunluq qızlar həyata qaytarırlar (Mir Cəlal); *Orta təhsil alan sizlər, kolxozun qabaqcıl gəncləri buna*

necə dözürsünüz? (M.İbrahimov); Usta Həsən Hacı Rüstəmi apardı diş həkiminin yanına, həkim, təmtəraqlı bir xanım Hacını əyləşdirdi kürsünün üstündə (Ə.Haqverdiyev); Bədii ədəbiyyatda ancaq bədii kəlmələr işlətmək lazımlı olduğunu sən, gənc şair hamidən əvvəl təyin etmişən (M.S.Ordubadi); Ondan sonrakı hadisələri daha aydın xatırlayır: onlar – ana və qız tək qaldılar (S.Rəhman).

2. Tamamlığın əlavəsi. Adati üzrə, Səkincə bir yerə gedəndə, evin açarının qonşuya – Güllər xalaya verərdi (Mir Cəlal); Cəbhəçi əsgərin oğlu ilə görüşü hamidən çox ananı – Asyamı sevindirdi (Mir Cəlal); Əmər xan Avaristandan gözəl silahlar – xəncar, qılınc və gümüşə tutulmuş yəhər-əsbab göndərmişdi (Y.V.Çəmənzəminli); Sonra o, gözlərini dolandırıb, güneylərə – o çıçaklı, yarpaqlı güneylərə baxdı (B.Bayramov).

3. Zərfliyin əlavəsi. Azərbaycan dilində eله zaman ve yer zərflikləri vardır ki, onlar ya isimlə, ya da isim xüsusiyyəti sözlərə ifadə olunur.

Dilimizdə en çok zaman və yer zərfliklərinin əlavəsi işlədirilir.

a) Zaman zərfliklərini izah etmək, konkretləşdirmək üçün xüsusilaşmış əlavədən istifadə olunur.

Babası onun bir saat da darsdən qalmamasına razi olmasa da, bu gün, mahz indi, bağın yaxşı vaxtında, ağaclarla meyvənin çaraq kimi yandığı, yoldan keçəni çağırıldığı bir zamanda... əziz nəvəsinin bağdan getməsinə heyif silənirdi (Mir Cəlal); Bu nəhs günlərdə, yəni Novruzdan 15 gün keçənədək gərək qibleyi-alam şahlıqdan əl çəkə (M.F.Axundzadə); Qışın oğlan çağında – yanvarın 11-də Nəriman xəstəxanadan vidalaşib hissələrinə yola düşdü (Mir Cəlal).

b) Yer zərfliklərini izah etmək və konkretləşdirmək üçün əlavə zərfliklər işlədirilir.

Buradan da Bərgüşad çayı aşağı – Araza doğru sallanır, o taydan – Qaradağdan basılı galan dumanlar bu aranın gündüzünü gecaya döndərir (S.Rəhimov). Bax, yöndəmsiz binalar uçulmalı, dağlıb abadlaşmali ikən, kənardı, böyük bir meşənin yerində prospekt, ya da qəsəbə salıraq... (B.Bayramov); Pilləkənlərlə yuxarı dırmaşan adam düz buraya, Səltənatın evinə gəldi (Mir Cəlal).

Başqa zərfliklərin də əlavəsi ola bilər.

4. Xəbərin əlavəsi. Bəzən isimlə, yaxud da ismi söz birləşmosı ilə ifadə olunan xəbərlərin konkretləşdirilməsi xatirinə əlavə xəbərlər işlədirilir.

Sənin kimi rənchərin əsil cəbhəsi buradır, kənddir (Mir Cəlal); Onları (qonaqları) heyrətə salan hər şeydən çox Hacının nahar qab-qasığı – servizləri idi (Mir Cəlal); Hacı İbrahimxəlilin evi kəndin ayğında – gəl başında idi (Mir Cəlal).

5. Təyinin əlavəsi. Əlavə III növ təyini söz birləşməsinin birinci tərəfini izah edir ki, bununla da təyinin əlavəsi omələ gəlir.

Əzilsin ilannı – fəsizmin başı; Gülsün vətənimin torpağı, daşı (S.Rüstəm); Danışan qızın, Manyanın yanaqları sevincdən, həyəcandan qızarmışdır... (Mir Cəlal); Memarın – şəhər quranın vəzifəsi təkcə öz müasirləri üçün deyil, galəcək nəsillərin yaşayışı üçün ən yaxşı şərait yaratmaqdır (B.Bayramov).

II. Digər funksiyalarda işlənən sözlərin əlavəsi.

1. Feli sıfət, feli bağlama və məsər tərkiblərinin daxilində də əlavələr işlənə bilir.

Dünen kiçik kənddə – Mingəçevirdə mal otaran o gənc indi, budur bax. Nəhəng bir maşında sükan dalında durub texnikanı cilovlayaraq (R.Rza); Əsmər xala İlyasi burada – Tamamın evində gördükdə təccüblandı (I.Hüseynov); Vaxtilə bu məktəbə ayaq basıb oxuyan, baharın şəklində baxan usaqlar indi vətənimizin böyük şəhərlərində – Moskva, Leningrad, Bakıda ali təhsil alb qayıtmış, kənd məktəbində müəllimlik ilə məşğuldurlar (Mir Cəlal); Düşmən... sol cinahdan bu dəfə sağ cinaha – Yalta şəhəsi tərəfə atılmışla, noyabrın on birində dəhə siddətlili vuruşmalara başlıdır (Ə.Əbülhəson); Mən gül dəstəsinə bu oğlana, hamidən, hər kəsdən qəbag anasını axtarırıb tapan oğula verməyi kəsdirdim (Mir Cəlal).

2. Xitabların əlavəsi. Xitabları konkretləşdirmək, onun təsir gücünü artırmaq üçün əlavələrdən istifadə edilir:

Oqtay, Firangiz! Yavrum! Aldanırsan! (C.Cabbarlı); Aqşin. Tapdım, çox şükr, o sağdır. Elxan, zavallı qardaşım! Solmaz. Elxan, aslan ürkli igid?! Aqşin. Elxan, əziz qardaşım, təslim ol! Elxan. Solmaz, sənən həyatının batan günüşi! Acınma, həyat çox bilinməzdür, qılınc və zəncir dünyası çox yaşaya bilməz (C.Cabbarlı); Şahmar. Əşri, ay baba, yaman əndazadən çıxardırsınız... (B.Bayramov).

Paralel əlavələr. Eله hallar olur ki, müəyyən cümlə üzvünү izah etməkdə bir əlavə kifayət etmir, yaxud ifadəni daha da qüvvətləndirmək lazımdır. Onda ikinci (bəzən üçüncü) əlavənin də işlədilməsinə ehtiyac hiss edilir. Belə əlavələrə paralel əlavələr adı vermək olar:

Sevil. Mən indi boynumu kişilərin qolları arasına, bu mərhəmət boyandırığuna, bu dəmir obruqlara, bu çəlik məngənlərinə keçirə bilmərəm (C.Cabbarlı); *Uzaqda, buludların arasında mavi göylərdə ulduzlar parlayırı* (M.Ibrahimov); *Xalçada Bakının ən gözəl küçələrindən biri – Xəzər sahili, bular çəkilmişdi* (Mir Cəlal); *Nəriman və qızın söz-söhbətə ehtiyacı olmazdı*. Bunlar bütün hiss və fikirlərinin mahəbbətin an zəngin dili ilə – sükütlə ilə, qəlbin dorinliklərini təxir edən odlu sükütlə ifsاد edərdilər (Mir Cəlal); *İndi hamən bu Qələndər – bu təvəzükər kolxoz mühəsibə süngü çəkib düşmənin üstünə gedirdi* (Ə.Əbülləsən).

Paralel eləvələrlə həmcins üzvlərdən ibarət olan eləvəni qarışdırmaşı. Aşağıdakı misala diqqət edək:

Abbas kişi elə bu saat bir quş olub qaçmag. Köşkü kəndində, doqquz ağızında var gücü ilə səslənmək, haray salib hamını və hər kəsi – biləni, bilməyəni, oxumuşu, avamı, dostu, düşməni, rəncərini, odunçunu, kömürçünü, meşə qarovalıçusunu, çobani, naxırçını – hamını, hamını yıqlaq. Bakidan, orada başlanan yeniləməndən, insana kəmək, dost, qardaşlıq əli uzadan böyüklərdən söhbət açmaq istəyirdi... (Mir Cəlal).

Bu cümlədəki ümumilişdirici *hamını, hər kəsi* sözlerinin iki əlavəsi var: 1) *biləni, bilməyəni, oxumuşu, avamı, dostu, düşməni, rəncərini, odunçunu, kömürçünü, meşə qarovalıçusunu, çobani, naxırçını*; 2) *hamını, hamını*. Birinci əlavəyə daxil olan 12 həmcins üzvün hamısı bir əlavə hesab edilməlidir.

Xüsusişən əlavələrin quruluşca növü. Xüsusişən əlavələri quruluşca iki yerə ayırmak olar: 1. Müxtəsər əlavələr. 2. Geniş əlavələr.

Müxtəsər əlavələr o əlavələrə deyilir ki, onlar yalnız bir cümlə üzvündən ibarət olur. Məlumatlı ki, cümlə üzvü həm bir sözlə, həm də söz birloşmeleri ilə ifadə olunur:

Salavyonun zenit toplar batareyası ta dekabra qədər yalnız hava hadəfləri ilə – tayyaralarla mübarizə etmişdi (Ə.Əbülləsən); *Lətişə ona – fışaya elə hər vaxt qayğı ilə, səmimi yanaşmış, o işə bunu başa düşə bilməmişdi* (L.Hüseynov); *Adamlar hər tərəfdən buraya – mədəniyyət evinə axıb gəlirdi*.

Geniş əlavələr isə iki və ya ikiden çox üzvdən ibarət olur. Geniş əlavələrdə əsas üzvün əvvəlində bir və ya bir neçə aydınlaşdırıcı üzv – tayıñ, tamamlıq və zərflilik iştirak edir.

Meşələrdə – xəlvət guşələrdə, uzaq arxadan axışılıq gələn əhali bizi – döyüsdən çıxmış əsgərləri ziyarət etməmiş, öz xanimanına yaxın getmirdi (Mir Cəlal); *Görünür, biz – başıbələli anaların üzəyi bu dünyada dərd çəkmək üçün yaranıbdir!* (S.Rəhimov); *İstərəm ki, yenidən bir körpə olum, anamin, o məhrən xılqətin qucağına atılım, isti nəvəzişlərinə tutulum* (Mir Cəlal).

CÜMLƏ ÜZVLƏRİNİN SIRALANMASI

Bütün sintaktik vahidlərin tərkib hissələri kimi, cümlə üzvləri de müyyəyen qanunauyğunluq əsasında sıralanır.

Cümələ üzvlərinin hər birinin özünəməxsus mövqeyi onların ümumi sırasını müyyəyen edir. Bu sıralanmada hər bir üzvün tutduğu mövqey onun mənası və qrammatik töbötündən irəli gelir. Cümələ üzvlərinin qrammatik töbötü onların qrammatik kateqoriyalara (subsstantivlik, attributivlik, adverbiallıq, prosessuallıq, müyyəyenlik, qeyri-müyyəyenlik və s.) münasibətindən, bu münasibətin dərəcəsindən və ifadə tərzindən asılı olur.

Cümələde yalnız tabesizlik əlaqəsi ilə bağlanan sözlər eyni hüquqlu olduğundan bir-birine zidd mövqə tutmur. Beləliklə, həm məna və şəkilçə, həm də sintaktik vəzifəcə eyni hüquqlu olan həmcins üzvlərin sırası onların eyni qrammatik töbötindən deyil, ifade vasitələrinin lügəvi mənasından asılı olur. Buna görə də həmcins mübtədələr, həmçinin eyni ifadə vasitələrinə malik həmcins tamamlıqlar və bözi ismi xəbərlər subyektlərin ictimai vəzifələri, hərəkətin icrası və ya olamotin meydana çıxmışındaki vəziyyəti, ardıcılılığı, əşya və şəxslərin tarixiliyi, əşyaların keyfiyyəti, mənası və s. əsasında; həmcins feli xəbərlər hərəkətlərin höcmi, mühümlüyü, hərəkətlərin icrasındağı zaman, səbəb və notica, səbəb və məqsəd münasibəti əsasında; digər həmcins üzvlər də bu və ya başqa məna xüsusiyyəti əsasında sıralanır. Həmcins üzvlər yalnız öz aralarında eyni münasibətə olduğunda, yəni bu və ya digər məna münasibətino görə forqlənmədikdə adı qaydada sıralanır və bu sıranı pozdunda cümlənin mənasına xələl gəlmir.

Cümələ üzvlərinin sırası pozulduğda cümlənin mənası ya tamamilə, ya da qismən deyisildiyi kimi, bəzən də monasılığın yol verilir. Bütün bunları aydın təsəvvür etmək üçün onları bir-birilərə əlaqədə nozordan keçirmək lazımdır.

Cümlədə mübtəda və xəbərin yeri. Cümə mübtəda və xəbərin sintezindən ibarət olduğu üçün bu üzvlər (mübtəda və xəber) heç bir ikinci dərəcəli üzvdən asılı olmadığı halda, ikinci dərəcəli üzvlər burlardan asılı olur.

Baş üzvlərdən xəber mübtədaya uzlaşma əlaqəsi ilə bağlanıb ona tabe olur. Uzlaşma əlaqəsi ilə tabe olan bütün sözlər (ikinci və üçüncü növ təyini söz birləşmələrinin ikinci tərəfləri) kimi, xəber də asılı olduğu mübtədadan sonra gelir; məs.:

Güldən sindi (Y.V.Çəmənzəminli); Payız qurtardı (Ə.Əylili); Mədinə kefsizləmişdi (Y.V.Çəmənzəminli); Qatar yola düşdü (İ.Əfəndiyev); Ham süküt içinde idi (Y.V.Çəmənzəminli); Mən kənd müəllimisiyəm (Ə.Məmmədxanlı); Aqşin. O mənim gardaşımın yadigarıdır (C.Cabbarlı); Pərzad. Anamın gözünün ağıqarası bir mənəm (M.F.Axundzadə); Altunbay. Sizi yaşıdan kimdir? (C.Cabbarlı); Adınız nədir? (İ.Əfəndiyev); Fok. Mən bircəyəm! (M.F.Axundzadə); Kitab oxuyan kimdir? (İ.Əfəndiyev) və s.

Baş üzvlərin qeyd olunan sırası sade geniş cümlədə de eynilə qalır, başqa sözlə, əvvəlcə mübtəda və ona tabe sözlər (mübtəda zonası), sonra ise xəber və ona tabe sözlər (xəber zonası) işlənir; məs.:

İndi kimsəsiz bir qızın bu yad otagda ən əziz arzusundan əbədi olaraq ayrılmış məcburiyyətində qaldığını hiss etməsi çox kədərlidir (İ.Əfəndiyev); Nərgiz xanım indi artıq əlli yaşını keçmiş, gözəl gözlərə və insani heyran edən məlahətlisi səsə malik bir qadın idi (Ə.Məmmədxanlı) və s.

Emosional nitqdə cümlənin baş üzvlərinin qeyd olunan sırası bəzən mənalarının daha qabarlıq nəzərə çatdırılması xatirinə mübtədənin xəberdən sonra və ya xəberin mübtədadan əvvələ keçməsi ilə pozulur; məs.:

Bitdi havayı gəzmək! (İ.Əfəndiyev); Elxan. Mənəm müqəssir, mən! (C.Cabbarlı); Gəlmədi mənim muradım... (İ.Əfəndiyev); Danışın Baki; "Qarabağ maralı" – oxuyacaq Səriyyə. Pianinoda müşayiət edəcək Nuriyyə xanım (İ.Əfəndiyev); Elxan. Budur əşrlər boyu qanun adına hökmranlıq sürən qanunsuzluq! (C.Cabbarlı); Çıxır dağ döşnüş körpə qızular; Tərlanın səsinə əks edir sular (S.Vurğun) və s.

Cümlədə tamamlığın yeri. Mübtəda ilə xəberin, xüsusən təsirli feli xəberin bitmiş bir fikir ifadə etməsində mühüm rol oynamasına görə tamamlığın, xüsusən vasitosız tamamlığın ikinci dərəcəli üzvlər arasında mövqeyi böyükdür.

Tamamlıqlar, adətən, xəberə idarə əlaqəsi ilə bağlanır. Söz birləşmələrinin idarə əlaqəsi ilə tabe olan bütün tərəfləri kimi, tamamlıqlar da asılı olduğu xəberdən əvvəl gelir. Tamamlıqların sıralamasında diqqəti cəlb edən cəhət odur ki, qeyri-müəyyən vasitosız tamamlıqların sırası son dərəcə sabit, müəyyən vasitosız tamamlıqlar, eləcə de vasitəli tamamlıqların sırası bir qədər sorbestdir.

Qeyri-müəyyən vasitosız tamamlıqlar başqa tamamlıqlardan fərqli olaraq, şəkilcisiz, daha doğrusu, qeyri-müəyyən təsirlik haldə işlənib, həmçən bilavasitə xəberin yanında (ondan əvvəl) gelir və məhz bu sabit mövqeyinə görə türkoloji dincilikdə bəzən xəbərə yanaşma əlaqəsi ilə bağlandığı da qeyd olunur. Qeyri-müəyyən vasitosız tamamlıqların bu sabit sırası onların müəyyənlik bildirən vasitosız tamamlıqlardan, həmçinin müəyyənlik kateqoriyası ile neytral münasibətdə olan vasitəli tamamlıqlardan fərqli olaraq, qeyri-müəyyənlik bildirəməsindən irəli gelir və bu növ tamamlıqlar, lügəvi monalarından asılı olmayıraq, yalnız nə? sualını telob edir.

Qeyri-müəyyən vasitosız tamamlıqların sıralanmasındaki bu sabitlik baş üzvlərdən tekce xəberin və ya hər iki baş üzvün, eləcə de baş üzvlərdən başqa, ikinci dərəcəli üzvlərdən birinin, bir neçəsinin və ya hamisinin iştirak etməsindən asılı olmayıraq, pozulmur. Beləliklə, qeyri-müəyyən vasitosız tamamlıq mübtədədan, eləcə de bütün ikinci dərəcəli üzvlərdən sonra, tekce aid olduğu xəberdən əvvəl gelir; məs.:

Mən işə bir söz demirdim (İ.Əfəndiyev); Vəqif pəncərənin içində oturub şeir yazdır (Y.V.Çəmənzəminli); Mən səninçin çıçıklardan süslü bir tac yaparam (C.Cabbarlı); Kəkotu yena atrafa gözəl qoxular saçırı (Y.V.Çəmənzəminli); Baramanın pulunu alan kimi şəhərdən radio da gətirdəcəyəm (İ.Əfəndiyev) və s.

Bu növ vasitosız tamamlıqların sırasındaki sabitlik onların mənasındaki qeyri-müəyyənliklə yanaşı, xüsusi şəkli eləmətinin olmamasından irəli gelir. Belə ki, qeyri-müəyyən vasitosız tamamlıqlarla onların aid olduğu feli xəber arasına başqa üzvlər, daha doğrusu, şəkli eləmətsiz üzvlər: mübtəda, xıtab və s. daxil olduqda qeyd olunan tamamlıqlar onların yerini tutar və onlar kimi düşünülür. Müqayisə et:

Həkim usta çağırı - Usta həkim çağırı; Ay qoca, buradan uşaq keçdimi? - Ay uşaq, buradan qoca keçdimi?; Əli hamal çağırı - Hamal Əli çağırı və s.

Qeyri-müəyyən vasitosız tamamlıqlar yalnız başqa üzvə çevrilmək töhlükəsi olmadıqda bəzən inversiya nöticəsində (şeridə) aid olduğu feli xəberdən sonra gelir; məs.:

*Örkən, palaz, çatı toxu, ip tovla, yun dara,
Təndir qala, bişir çörək, aş, ət, gavur qızı.
(M.Ə.Sabir).*

Müeyyen vasıtəsiz tamamlıq, həmçinin vasitəli tamamlıqlar hər zaman şəkli eləmətlə (hal şəkilçisi və qoşma ilə) işləndiyindən surətləri bir qədər sərbəst olur; məs.:

Atam çayı dəmlədi (Ə.Əylişli); Mən bunu başa düşürdüm (İ.Əfəndiyev); Oğlan altdan-altdan Kazıma baxırdı (Y.V.Çəmənzəminli); Mən i san tanımursan, Məşəhidən soruşsən, ay arvad! (Mir Cəlal); Bunu san yaxşı bilirsən, uşağı da danlama (Mir Cəlal); Bununla mərasim bitdi (Y.V.Çəmənzəminli); O gün man ciblərimi cövüzlə doldurub məktəbə getdim – uşaqlara cövüz payladım (Ə.Əylişli); Bu sözlərdən sonra qayçı ilə ipliyi kəsdi (Y.V.Çəmənzəminli) və s.

Yuxarıdakı misalların birinci və ikincisində müeyyen vasıtəsiz tamamlıq mübtədədən sonra və xəbərdən əvvəl, üçüncüsündə vasitəli tamamlıq mübtədə və tərzi-hərəkət zərfliliyindən sonra, xəbərdən əvvəl, dördüncü və beşincisində müeyyen vasıtəsiz tamamlıq, altıncısında isə vasitəli tamamlıq bütün üzvlərdən əvvəl, yedincisində müeyyen vasıtəsiz tamamlıq vasitəli tamamlıqdan, sokkizincədə isə vasitəli tamamlıq vasıtəsiz tamamlıqdan əvvəl golmişdir.

Emosional nitqədə, xüsusən şeirdə müeyyen vasıtəsiz tamamlıq, eləcə də vasitəli tamamlıqlar aid olduğu xəbərdən sonra da golur; məs.:

*Bəs danışma, bura say öldürüb aldıqlarını!
Böyük aldıqlarını, böldürüb aldıqlarını! (M.Ə.Sabir).*

Qacar. Çaylar yaradılsın göz yaşlarından (S.Vurğun) və s.

Cümələdə zərfliklərin yeri. Zərfliklər özlərinin mənə növlərindən və ifadə vasitələrindən, başqa sözlə, mənə və qrammatik tabiotlərindən asılı olaraq bir-birinə zidd müxtəlif mövqə tutur.

Tərzi-hərəkət və kəmiyyət zərflikləri, adətən, feli xəbərə aid olub, biləvasitə onun yanında (ondan əvvəl) golur; məs.:

Düşmən top atışını birdən başladığı kimi, birdən də kəsdi (Ə.Əbülhəsən); Furqon axtaca cirildayrdı (M.Ibrahimov).

*Sairəm, cünti vəzifəm budur aşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar yazım,*

*Günü parlaq, günüüzü ağı, gecəni tar yazım,
Pisi pis, ayrını öyri, diüzü həm var yazım,
Niya bəs böylə bərəldirsən, a qare, gözünү?
Yoxsa bu ayınədə ayrı görürsən özünü?!*

(M.Ə.Sabir)

Gözəl durub, gözəl gəzib, gözəl bax... (M.P.Vaqif); Əhməd xanın rəngi sapsarı saralıdı (F.Xoşginabi); Taxıl, taxıl deyib də çox çığırma zəngəzurlu tək; Bayın-xanın, xanın-bayın əlində ehtikarlı gör! (M.Ə.Sabir); Əli bəy canablari Qafqazda xeyli çalışmışdır (Mir Cəlal) və s.

Tərzi-hərəkət və kəmiyyət zərfliklərinin sırasındaki sabitlik onunla izah olunur ki, keyfiyyət bildiren sözlər (sifatlar), bəzi işarə əvəzlilikleri, həmçinin kəmiyyət zərfəri möhz feli xəbərin yanında gəlməklə tərzi-hərəkət zərfliyi olur. Onlar feli xəbərdən aralanıb başqa bir isimdən əvvələ keçdiyik, adətən, teyin rolunda çıxış edir, bəzən isə substantivləşərək mübtədə və tamamlıq olur; məs.:

Gözəl qamat, gözəl gərdən, gözəl üz; Gözəl olmaz sən tək, olsa gözəl yüz (M.P.Vaqif); ...Sapsarı armudu mən öz əlimlə dərib qatar qabağında satmağa aparmıdım (Ə.Əylişli); İndi bu dağlarda xeyli fədai vardı (F.Xoşginabi) və s.

Qeyri-həmçins tərzi-hərəkət zərfliklərindən feli bağlama və ya feli bağlama tərkibləri ilə ifadə olunanı əvvəl, zərf, sifet və s. ilə ifadə olunanı sonra golur, cünti oks halda zərf və sifotla ifadə olunanı feli bağlama tərkibinə aid zərfliyə çevirilir. Müqayisə et:

O, başını aşağı salaraq ayaq üstə yatırı (Ə.Sadiq); O, ayaq üstə başını aşağı salaraq yatırı və s.

Zaman zərfliklərindən tez, gec və s. zaman zərfəri ilə ifadə olunanları biləvasitə feli xəbərin yanında (ondan əvvəl) golidiyi halda, *indi, sonra, əvvəl, gec-tez, tez-gec* və s. zərfəri, həmçinin bir çox feli bağlama və feli bağlama tərkibləri ilə ifadə olunanları bütün üzvlərdən, hətta mübtədədən da əvvəl golur və hamısı xəbərə yanaşma əlaqəsi ilə tabe olur; məs.:

Bayram axşamları iş bir saat tez qurtaracaqdır (M.S.Ordubadı); Siz onda balaca olardınız (İ.Əfəndiyev); Gec-tez onlar Rey məmləkətini öz əllərinə alacaqlar (M.S.Ordubadı); Bir axşam yağmurlu bir havada qapı döyüdü (Y.V.Çəmənzəminli); Həmin gün Bəndaltı Şamaxı meydəmına gəldi (Mir Cəlal); İndi isə bizim

hörmətli sazəndələrimiz "Bağdaduri" çalacaqlar (İ.Əfəndiyev); Onun çatılmış qaslarını və iti baxışlarını görünce tez gözlərini döndərdi (C.Cabbarlı) və s.

Zaman zərfliklərindən bir qrupunun çox zaman cümlənin bütün üzvlərindən evvel galməsi onların (*indi, gec-tez, bir axşam, həmin gün və s.*) "serbestliyindən" – heç vaxt atributivləşmə, substantivləşmə təhlükəsi qarşısında qalmamasından, bəzi feli bağlama tərkiblərinin evvel galməsi isə onların sonrakı üzvləri öks halda öz daxili üzvlərinə çevirmək təhlükəsindən irali gelir.

Zərfliklərden yer, səbəb və məqsəd bildirilərlər, adatən, xəbərdən idarə əlaqəsi ilə bağlanır, onların cümlədəki yeri de müəyyən vasitəsiz və vasitəli tamamlıqlar kimi sərbəst olur. Bununla belə, qeyd olunan zərfliklər çox vaxt mübtədədan sonra, xəbərdən evvel gelir; məs.:
Dəbdəbəli bir qafılça dırılara doğru gedirdi (Y.V.Çəmənzəminli); *Baramanın pulunu alan kimi şahərdən radio da gətirdəcəyim* (İ.Əfəndiyev); *Bu zaman İbrahim xan maiyayıtlı bərabər Əsgərəna göndərmiş olduğu qoşunu yoxlamaq üçün Qala qapısından çıxırdı* (Y.V.Çəmənzəminli) və s.

Qeyd olunan zərfliklər inversiya nəticəsində bəzən xəbərdən sonra da gelir; məs.:

Qoşun yığış golit Arana (Y.V.Çəmənzəminli); *Bağban ağlar bar ucundan, Xəstə ölünar ucundan; Ələsgər tək yar ucundan; Batıbdır yasa tellərin* (Aşıq Ələsgər).

Sərt və qarşılıq-güzeşt zərflikləri, adatən, xüsusilaşmış tərkiblərlə ifadə olunduğundan mübtədədan sonra, xəbərlən və ikinci dərəcəli üzvlərdən evvel, ya da bütün üzvlərdən, hətta mübtədədan da evvel gelir. Öks halda bu zərfliklərin ifadə vasitələri olan feli bağlama tərkibləri özündən evvel gələn üzvləri özərlərinə tabe edər; məs.:

İran bu hasarları yixmayınca, özünü xarici sərmayaşdarların əlindən qurtarmayıncı, istiqlaliyyət və azadlıq görməyəcəkdir (M.Ibrahimov); *Böyük olan yerdə kiçik danışmaz* (Atalar sözü); *O kişi bir söz deməyə-deməyə, bunlar ona vəkillik elayirlər* (M.Hüseyn); *Qız mənəti bir təbassüm lə gülüm-sədiyi halda, mən özümü itmiş kimi dayanmışdım* (M.S.Ordubadi); *Gecə yarısından xeyli keçdiyinə baxmayaraq, Firidunu yuxu aparmırdı* (M.Ibrahimov) və s.

Cümələdə təyinlərin yeri. Təyin etdiyi sözə münasibətdə hər zaman birinci tərəf olan təyin təyinolunana yanaşma əlaqəsi ilə tabe olub, qrammatik cəhətdən heç bir dəyişikliyə uğramır; məs.:

Bu xəbər onu sarsıdı (Y.V.Çəmənzəminli); *Bu bir yetim qızdır, Hacı (Mir Cəlal); Mən bu sözləri özümü aldatmaq üçün demiram* (İ.Əfəndiyev); *O gün yanına bir neçə xəstə gətirdilər* (Y.V.Çəmənzəminli); *Pərvad iki körpəsi ilə galib çıxdı* (Y.V.Çəmənzəminli); *O bu kənddən heç hara getməyəcək* (Ə.Abasov); *Mən bu baxışlardakı mənəni sahə oxuya bilməzdəm* (Ə.Məmmədəxanlı) və s.

Bu cümlələrdən birincidə təyin mübtədədan, ikincidə xəbərdən, üçüncüdə müəyyən vasitəsiz tamamlıqlan, dördüncüdə qeyri-müəyyən vasitəsiz tamamlıqlan, beşincidə vasitəli tamamlıqlan, altıncıda yer zərfliyindən, yedinciđe iki təyindən biri (*baxışlardakı*) müəyyən vasitəsiz tamamlıqlan, digəri isə (*bu*) ismi sıfətlə ifadə olunan o biri təyindən (*baxışlardakı*) evvel gəlmüşdür. Təyinlərin sırasındaki bu sabitlik ondan irali gelir ki, sırası pozulan təyinlər isimlə ifadə olunan başqa üzvlərin təyininə, felle ifadə olunan üzvün zərfliyinə çevriləmək, həmçinin substantivləşərək mübtədə və ya qeyri-müəyyən vasitəsiz tamamlıq olmaq təhlükəsi qarşısında qalar. Qeyd olunan "tehlükə" gözənlənilə medikdə inversiya nəticəsində təyin etdiyi sözdən sonra gələ bilər; məs.:

Atan sonin bir igiddi būsatlı; Çal papaglı, boz şinelli, boz atlı (Ə.Comil) və s.

Cümledə həmcins olmayan bir neçə (qeyri-həmcins) təyinin sırası onların müəyyənlik və qeyri-müəyyənlik kateqoriyasına münəsibəti cəhətdən nəzərdən keçirilməlidir.

Qeyri-müəyyənlik təyinləri təyinolunana daha yaxın mövqə tutur. Qeyri-müəyyən eşa ifadə edən söz – *üzv hansı?* suallı müəyyənlik təyinlərini birbaşa qəbul etdiyi kimi, yanında qeyri-müəyyənlik təyinləri olanda da tələb edir və bu yolla müəyyənlik bildirir.

Qeyri-həmcins təyinlərin sabit sırası pozulduğunda bəzən biri digərindən asılı üzrə (zərfliyə, təyinə və s.) çevrilərək qeyri-həmcins təyinlikdən çıxır. Bu vəziyyət onların lügəvi mənası və qrammatik töbiətdən asılı olur.

Qeyri-həmcins (eyni zamanda qeyri-müəyyən) təyinlər içərisində bilavasitə təyinolunananın yanında isimlə ifadə olunan təyin gelir. Isimlər osil (şəkilçisiz) formalarında yalnız başqa bir ismin evvelində gəlməklə atributivləşən təyin olur; məs.:

Məşədəki o möhtəşəm tarixi dəş qala aydın görünürdü; Həmin o iki köhnə sarı mıs qazan evda qalmışdı; Gördüyüm o ucaboy həkim oğlan kəndlimizdir və s.

Qeyri-həmcins təyinlər içərisində isimlərdən sonra sıfotlərlə ifadə olunanı gelir. Ərab məşəli -i şəkilçisi ilə düzələn sıfotlər bila-vasita təyinolunmanın yanında (isimlə ifadə olunan təyin olduqda ondan əvvəl) gelir; məs.:
Qədim milli mədəniyyət (məşhur siyasi xadim, bu qədim tarixi daş qala) xalq tərəfindən qorunur və s.

Sıfotlərlə ifadə olunan digər qeyri-həmcins toyinlərdən əşyanın mühüm və ya əsas əlamətinə bildirən təyin bilavasito toyinolunun yanında, başqları isə əlamətin mü hümlük dərəcəsilə əlaqədar olaraq təyinolunandan aralı işlənir; məs.:

Hündür gözəl bina (gözəl hündür bina, təmiz qara kışmiş, ucuz üzüsüz süd, qırmızı şirin nar, dadlı üzlü qatır) satılır və s.

Qeyri-həmcins təyinlərdən sayılarla ifadə olunanı sıfotlərdən əvvəl (təyinolunandan daha aralı) gelir. Bu təyinlərin özürlərə qeyri-müayyənlilik və müayyənlilik ifadə etməsinə görə xüsusi siraya malikdir. Miqdar sayıları ilə ifadə olunan qeyri-müayyənlilik təyinləri sıfotlərlə ifadə olunan toyinlərdən əvvəl gelir; məs.:

Bir maraqlı bədiyi kitab (iki hündür gözəl daş bina, üç ucaboy qaraşın oğlan) gördük və s.

Qeyri-müayyən sayılar da miqdər sayıları kimi bilavasito sıfotlərin yanında gelir. Lakin çox, xeyli, həmcinin az sayı sıfotlərdən (toyinlərdən) əvvəl adverbiallaşaraq sıfotlarda əlamətin dərəcəsini bildirən dərəcə zərfliyi olur və qeyri-həmcins toyinlikdən çıxır; *çox gözəl quş, çox şirin meyva, xeyli aralı kənd, az ərinmiş yağ var id* və s. Buna görə də *çox, xeyli* sayıları əvəzində sıfotlərdən əvvəl adverbiallaşmayan *çoxlu* sayı, *az* sayının əvəzində isə *bir neçə, bir qədər, bir neçə dənə, bir neçə adəd* və s. qeyri-müayyən sayılar işlənilir; *çoxlu şirin meyva, bir neçə maraqlı kitab, bir qədər ərinmiş yağ var id* və s.

Sıra sayıları ilə ifadə olunan qeyri-həmcins toyinlər nisbəton müayyənlilik ifadə etdiyindən qeyri-müayyənlilik toyinlərindən, o cümlədən miqdər sayılarından əvvəl (təyinolunandan daha aralı) gelir; məs.:

İkinci enli düz küçə, üçüncü ucaboy qaraşın oğlan, birinci iki ağı daş bina uzaqdan görünürdü və s.

Qeyri-həmcins toyinlərdən işarə əvəzlikləri ilə ifadə olunanları da qeyri-müayyənlilik və müayyənlilik ifadə etməsinə görə xüsusi siraya malikdir.

Konkretlik bildirən *bələ* və abstraktlıq bildirən *elə* işarə əvəzlikləri ilə ifadə olunan qeyri-müayyənlilik toyinləri adı sıralanma zamanı sayılarla ifadə olunan qeyri-müayyənlilik toyinlərindən əvvəl goldişi kimi, bözen möntiqi vurgunun töşürü ilə yerlərini dəyişir və qeyri-həmcins toyin olaraq qalır. Müqayisə et: *bələ üç maraqlı kitab – üç belə maraqlı kitab; bələ çoxlu dadlı meyva – çoxlu bələ dadlı meyva; elə iki hündür das qala – iki elə hündür das qala var id* və s. Qeyri-müayyənlilik bildirən bu toyinlər sıra sayıları ilə ifadə olunan müayyənlilik toyinlərindən sonra (təyinolununa daha yaxın) işlənilir; *ikinci bələ bir hörməti adam yox id; birinci elə daş ev kəndin mərkəzində tikilmişdi* və s.

Müayyənlilik toyinlərinin sərhədi qəti şəkildə *bu, o, həmin, həmən* işarə əvəzlikləri ilə ayrılr. Müayyənlilik ifadə edən bu əvəzliklər qeyri-müayyənlilik toyinlərindən sonra golmaz. Məsələn, *Bu iki gözəl das ev (həm in böyük taxta bina, o qədim tarixi kitab, həmən qara ayıgr at) sizindir* cümləsi heç vaxt *İki bu gözəl daş ev (gözəl bu iki daş ev, böyük həmin taxta bina, qədim o tarixi kitab, qara həmən ayıgr at)* sizindir deyilməz.

Qeyri-həmcins toyinlər içərisində zaman bildirən isimlərdən (adlıq halda) *-ki, -ki, -ku, -kü* şəkilçisi ilə düzələn ismi sıfotlərə ifadə olunanları işarə əvəzliklərindən əvvəl, zaman zərflərindən düzələnləri isə işarə əvəzliklərindən həm əvvəl, həm də sonra gelir. Müayyənlilik bildirən bu toyinlərin işarə əvəzlikləri ilə ifadə olunan toyinlərdən əvvəl və sonra golmosı köklərindəki əşyalı dərəcəsindən asılıdır.

Zaman bildirən isimlərdən (*səhər, axşam, gecə* və s.) düzələn ismi sıfotlərin köklərində nisbəton əşyalı olduğundan, sabit sıraları pozulduğda işarə əvəzlikləri qeyri-həmcins toyinlikdən çıxıb ismi sıfotlərin toyininə çevirilir. Müqayisə et: *Səhərki bu kiçik yığıncaq – bu səhərki kiçik yığıncaq, axşamki o qorxunc tufan – o axşamki qorxunc tufan* (yaddan çıxmaz) və s.

Zaman zərflərindən (*əvvəl, sonra, indi, dünən, bu gün, bildir, iniş* və s.) düzələn ismi sıfotlərin köklərində əşyalı olmadığından və ya zoif olduğundan, bular işarə əvəzliklərindən əvvəl goldikdə qeyri-həmcins toyin olduqları halda, işarə əvəzliklərindən sonra goldikdə qeyri-həmcins toyinliklərində qaldığı kimi, bözen vurgu və fasılı natiqində işarə əvəzliklərinin (toyinin) olavosino çevirilir. Müqayisə et: *Əvvəlki o maraqlı konsert – o əvvəlki maraqlı konsert* və ya

o. (yəni) əvvəlki maraqlı konsert; bildirki həmən qorxunc sel – həmən bildirki qorxunc sel və ya həmən, (yəni) bildirki qorxunc sel (hələ də yadimdادر) və s.

Qeyri-həmcins toyinlərdən feli sıfatlarla ifadə olunanı bura qədər qeyd etdiklərimizdən avval gölir.

Feli sıfatlarla və ya feli sıfat tərkibləri ilə ifadə olunan qeyri-həmcins toyinların ovval golması onların müəyyənlilik və qeyri-müøyynlik ifadə etməsindən daha çox, aşağıdakı üç cəhətə olaqoddadır:

1) Feli sıfatların köklərində fellik olduğundan, qeyri-həmcins toyinlərdən *ela*, *bələ* işarə əvəzlilikleri, qeyri-müøyyn sayları, sira sayları, bütün aslı və düzəltmə (həm feldən, həm də isimdən) sıfatlar feli sıfatdən evvələ keçidkədə adverbiallaşdır qeyri-həmcins toyinlikdən çıxır və feli sıfatdan aid mütayisə, kəmiyyət, tərzi-horəkat zərfliyinə çevirilir. Müqayiso et: *Çalışan bələ şagirdlər – bələ çalıyan şagirdlər (həmişə ala qıymət alar); Uşaqlıqda eşitdiyim çox nağıl – uşaqlıqda çox eşitdiyim nağıl (hələ də yadimdادر); Kəndimizə galan o birinci gənc – kəndimizə birinci gələn o gənc (müəllim idı); Geniş bir vadinin ortası ilə axan bu sakit çay – geniş bir vadinin ortası ilə sakit axan bu çay (uzaqdan çox gözəl görünürdü); Kəndin ortasında tikilmiş hamən o gözəl təzə bina – kəndin ortasında təzə tikilmiş hamən o gözəl bina (məktəb idı)* və s.

2) Feli sıfatlar adları, xüsusən isimləri özlərinə tabe edərək tərkib şəklində mürəkkəb təyin kimi işləndikdə qalan bütün qeyri-həmcins toyinler (işarə əvəzlilikleri, sayları, sıfatlar və s.) feli sıfat tərkibindəki bələ və ya digər isimdən (mübtədə, tamamlıq və zərflik) evvələ keçidkədə qeyri-həmcins toyinlikdən çıxıb, feli sıfat tərkibindəki ismin təyininə çevirilir. Müqayiso et: *Qədim yazıları oxuyan bu qadın – bu qədim yazıları oxuyan qadın (məşhur tarixçi idı); Qışda biza gələn hamən kişi – hamən qışda biza gələn kişi (atamın yaxın dostu idı); Kitab alan o iki uşaq – iki kitab alan o uşaq (birinci sinifda oxuyur); Saçları kürəklərinə tökülmüş bu qara qız – qara saçları kürəklərinə tökülmüş bu qız (məşhur hind rəqqasasıdır); hadisədən xəbərdar olan dünənki qoca – dünənki hadisədən xəbərdar olan qoca (volçular ağıllı məsləhət verirdi)* və s.

3) Qeyri-həmcins toyinlərdən on sonda – bilavasito toyinlərinin yanından gələn maddilik toyinləri (isimlər) feli sıfatlardan evvələ keçidkədə qeyri-həmcins toyinlikdən çıxıb feli sıfatın mübtədəsinə (məcəhul növ feli sıfatə aid olduğunu) və ya tamamlığına (tosırlı feli sıfatə

aid olduğunu) çevirilir. Müqayiso et: *Axşamdan yüklenmiş hamən dəmir araba – axşamdan dəm ir yüklenmiş hamən araba (vola salınma-mışdır); Tikintiyə götürdiyiniz bu iki taxta vagon – tikintiyə taxta götürdiyiniz bu iki vagon (hələ də boşaldılmamışdır)* və s.

Qeyd olunan “təhlükə” gözlənilmodikdə, yəni feli sıfatlar daxili substantivliyə, bu, o, hamən, hamən işarə əvəzlilikleri ilə substantivlik, prosessuallıq və adverbiallıq malik olmadıqdan bunlar öz yerlərini dəyişdikdə də qeyri-həmcins toyin olaraq qalır. Müqayiso et: *Oxudığınız bu kitablar – bu oxuduğunuz kitablar, yazdığınız hamən məktub – hamən yazdığınız məktub, çağıracağınız o adam – o çağıracağınız adam, gəzəcəyiniz hamən şəhərlər – hamən gəzəcəyiniz şəhərlər* və s.

Feli sıfatlərdən yalnız –dağım..., –dığım..., –digi... və –acıığım..., –acıığın..., –acıığlı... şəkilçiləri ilə düzənləri müəyyənlilik toyinləri kimi çıxış edir. Buna görə də qeyri-müøyyn vasitosuz tamamlığın deyil, müəyyən vasitosuz tamamlığın təyini olur. Məsolən, *Yazdığın kiçik məqalə oxudum* deyilir; *Yazdığın kiçik məqaləni oxudum* deyilir. Qeyd olunan feli sıfatlarda müəyyənlilik feli sıfat şəkilçilərinin tərkibində mənsubiyət (nisbat) şəkilçilərinin (–im..., –m..., –...) iştirakı ilə yaranır.

Qeyri-həmcins toyinlərdən –daki, –dəki şəkilçili ismi sıfatlarla ifadə olunanı (ismi sıfatlar içərisində) dəha çox isimliyə – əşyalıga malik olduğu üçün bözon feli sıfatlərdən de ovvəl golir. Bu ismi sıfatlərdən sonra gələn bütün qeyri-həmcins toyinlər ismi sıfatləndən – toyindən evvələ keçidkədə qeyri-həmcins toyinlikdən çıxıb ismi sıfatın toyininə çevirilir. Müqayiso et: *Muzeydəki gördiyyünüz bu tarixi daş kitabələr – gördiyyümüz muzeydəki bu tarixi daş kitabələr (çox qıymatlıdır)* və s.

Qeyd olunan ismi sıfatlar feli sıfatdən (qeyri-həmcins toyindən) evvəl göldikdə bözon -ki, -ki, -ku, -kü şəkilçisi düşməkədə sıfatlığını itirib horəkötin aid olduğu yeri, zamanı və ya şəxsi ifadə edən bir söz – üzv kimi feli sıfat tərkibinə daxil olur. Məsolən, *Şəhərdəki gördiyyünüz hamən möhtəşəm tarixi daş abidə – şəhərdə gördiyyünüz hamən möhtəşəm tarixi daş abida (“Qız qalası”dır)* və s.

QRAMMATİK CƏHƏTDƏN CÜMLƏ ÜZVLƏRİ İLƏ BAĞLI OLMAYAN SÖZLƏR

Bu ad altında nezerde tutulan sözlər, cümle üzvlərindən fərqli olaraq, cümlənin əmələ gələsində bilavasitə iştirak etmir və onlar heç bir suala cavab vermir. Həmin sözlərlə cümle üzvləri arasında məna əlaqələri olsa da, qrammatik (sintaktik) əlaqələr olmur. Belə sözlər ya müraciət, ya da müxtəlif münasibətlər bildirmək məqsədi ilə cümlədə işlədir. Qrammatik cəhətdən cümle üzvləri ilə əlaqədar olmayan sözlər iki qrupa ayrılır: 1) xıtab; 2) ara sözlər.

Xıtab

Cümlədə müraciət məqsədi ilə işlədilən sözlər xıtab adlanır. Xıtab ismin adlıq halında olur və heç bir suala cavab vermir; məs.: *Rüstəm! Səndən ayrıldı bir aydır ki, gecələr yuxum gölmir* (C.Cabbarlı); *Qızarmış, sevgilim, al yanaqların* (S.Vurğun).

Müraciət edilən bildiren söz məzmunca ikinci şəxs, formaca isə üçüncü şəxs olur. Ona görə də xıtab həmişə ikinci şəxsin adı ilə ifadə olunur və ya ikinci şəxsin adının yerini tutur. Əgər cümlədə birinci və ikinci şəxslərin adları çoxlursa və matndən də bu adların birinci və ikinci şəxslərlə olağanlığı məlum olursa, o zaman həmin adları əvəz edəcək şəxs evezliklərinə chtiyac duyulur və beləliklə, həmin adlar cümlə üzvlüyündən çıxıb, ya cümlənin xüsusi siloşmış üzvü, ya da xıtab olur; məs.:

Uçan quşlar, uçan quşlar! Dayanın bir an! (Ə.Ziyatay); *Yaşıl çəmən bayraq edər laləni; Ötərsiniz onda şən-şən, durnalar!* (S.Rüstəm); *Təbriz! Dərya kimi dalğalan, çağla* (S.Rüstəm).

Xıtablı cümlələrdə ikinci şəxs haqqında danışıldığı kimi, başqa şəxs, əsya anlayışları haqqında da danışq gedə bilər. Belə haldə, həmin cümlələrin xəbərləri həm məzmun, həm də forma cəhətdən ikinci şəxslərə əlaqənə kosır. Cümlədəki xıtab ikinci şəxso müraciət olsa da, cümlənin xəbəri başqa şəxslərə əlaqədar olur; məs.:

a) Xıtablı cümlənin mübtədəsi birinci şəxsdir, xəbəri də birinci şəxslər uzlaşır:

Gözel dost, mən səni yalnız qoyub gölmədim (R.Rza); *Lalalar açarkən ilk bahar çağı; Mən sənin yanına golərəm, qardaş!* (S.Rüstəm).

b) Xıtablı cümlənin mübtədəsi üçüncü şəxsdir, xəbəri də üçüncü şəxslər uzlaşır:

Sənin tayların heç evlənməyib, a y oğul! (S.Rəhimov); *Ay ata! Axır onlar bir-birini sevirlər* (C.Cabbarlı).

Quruluşca xıtablar sadə və mürəkkəb olur. Bunlara müxtəsər və genişlənmiş xıtablar da deyilir.

Bir sözdən ibarət olan xıtablar sadə xıtab adlanır; məs.: *Dostlar, bayramınız mübərək olsun!* (O.Sarıvolli); *Sevgilim, gözlərin düşür yadına; Ulduzlu göylərə baxanda sənsiz* (R.Rza); *İlyas, sən danışacaqsanım?* (M.S.Ordubadı).

Mürəkkəb xıtablar söz birləşmələri şəklində olur; məs.: *Sabr elə, sevgilin göləb çatacq; Bir az da sabr elə, Müğən gözəli!* (S.Vurğun); *Gözərlərin dolmasın, ey nazlı pəri; Boş yərə yapışma o dalğalardan* (S.Vurğun); *Təslim ol, dəli Kür! İnadi burax!* (S.Vurğun).

Mürəkkəb xıtablar bəzən aydınlaşdırıcı sözlər vasitəsilə genişləndirilir. Belə genişlənmə əsasən feli sıfot tərkibləri hesabına olur; məs.:

Gümüş belli yelmar kimi; Şütiyərək qaçan Araz! Sənə pambıq çöllərinin; Tələbi var bu yaz! (R.Rza); *Hənsi dörddir edən sizi bağrı qan; Ey bu yerdən ucub gedən durnalar?* (S.Rüstəm).

Xıtabların genişlənməsi başqa birləşmələrlə də ola bilər; məs.:

Ey Füzuli seirinin bir bəstəkar qardaşı! Şöhrət tapdı adınla bizim ana yurdumuz (S.Vurğun); *Ey böyük günlərin böyük ustası! Bayram nişanıdır döşümüdə çiçək!* (S.Vurğun).

Sadə xıtablar əsasən isimlərlə ifadə olunur.

Mürəkkəb xıtabların əsas hissəsi isim olsa da, onların daxiliində müxtəlit nitq hissələri iştirak edir.

Xıtablar şəxs əvəzləkləri (II şəxs) ilə də ifadə olunur. Lakin şəxs əvəzləklərinin xıtab olması isimlərlə ifadə olunan xıtablardan fərqlənir. Isimlərlərə və isimləşmiş başqa sözlərlə ifadə olunan xıtablar əlavə, aydınlaşdırıcı sözlər tələb etmədən də işlənə bildiyi halda, şəxs əvəzləkləri ilə ifadə olunan xıtablar özlərindən sonra aydınlaşdırıcı sözlər tələb edir; məs.:

Siz, ey Avropanın cahangırları; Tarixin mehvəri dönəndən bəri; Quldur paltarına büründünüz siz! (S.Vurğun); *Sən, ey məqsədi*

qaranlıq hayatın ışıklı ulduzu, sən, ey ışıklı Şərqi qaranlıq yarvusu! Bu Allah qədər pak, səmimi heyətində, bu məsum, zavallı görkəmində səni kim sevməyə bilər? (C.Cabbarlı).

Xitab müxtəlif əşya və varlıqların adlarını bildirə bilər. Bu cəhətdən xitabların üz növünü göstərmək olar:

1. İnsan adı bildirənlər.
2. Başqa canlıların adlarını bildirənlər.
3. Cansız əşyaların və mücorrođ anlayışların adlarını bildirənlər.

İnsan adı bildirənlər: bu, xitabların əsas ifadə formasıdır. Çünkü müstaqil şəkilde ancaq şəxso müraciət edilir. İnsana müraciət edərən əsas məqsəd onu, dinleyicini oystatmaq, çağırmaq, onun diqqətini nitqə dəha artıq cəlb etməkdir. İnsan adları bildirən xitabların özləri de müxtəlif olur. Bunlar (a) insanın xüsusi adını; (b) şəxsin qohumluğa görə adını (*ata, ana, qardaş, bacı, dayı...*); (c) cinsə görə əlamətlərini; (ç) ictimai münasibət və başqa adlarını bildirə bilər; məs.:

a) *Getmə, Qüdrət, ayaq altına tökülen cənəzələr, başlar, kəllələr bizi yürüsdən qaytarıa bilməz* (C.Cabbarlı); *Mən, Gülsabah, sənilər də danışmaq istəyirəm* (C.Cabbarlı).

b) *Ay atı, belə iş yaramaz* (C.Cabbarlı); *Ayaqyalın Safo ilə gümüşdaşı xəncər bir yerdə yola getmir, ay bala* (S.Rəhimov); *Qardaş, müqəddəsdir bizim qanunlar* (S.Vurğun); *Əmi, bilirəm, mən bir da sağalmayacağam!* (C.Cabbarlı); *Qızım, güssə çəkna! İnsallah sağalırsan, bu işlərin hamisini ayrdı edərik* (C.Cabbarlı); *Ana! Qurban olum, sənə; Gəl bizimla yaşa, ana!* (S.Vurğun).

c) *Sən hələ uşaqsan, qız!* (C.Cabbarlı); *A kişi, nədən qorxuram?* (C.Cabbarlı); *Xanım, dünən çağırtdığınız axund Fərəculla galib* (C.Cabbarlı); *Adın şərəflidir sənin, ey qadın!* (S.Vurğun).

ç) *Gördüyün, seçdiyin nöqsanları sən; Bağışla, oxucum... Mümkinənə agar...* (S.Vurğun); *Avropa qurtardı ölümündən, qandam; Xilaskar biz olduq dünənya, dostlar!* (S.Vurğun); *Vallah, yoldaş, daha onu nə arz eləyim, axtarsanız, bunlarda da az yoxdur* (C.Cabbarlı); *Yavaş, səs salmayın, yoldaşlar* (S.Vurğun); *Vətəndaş, siz nə edirsiziz, nə deyirsiniz?* (C.Cabbarlı).

Başqa canlıların adlarını bildirənlər:

Harda var axtaraq düşməni, atım; Onları vaxt ikən gör, tam, atım (S.Vurğun); *Gözəl bir süfrə açmışdır çəməndə ilk bahar, bülbüll!* Nədəndir quşsədən, qəmdən vurursan dəm, nə var, bülbüll? (S.Rüstəm); *Yayıl çəmən bayraq edər, laləni; Ötərsiniz onda şən-şən, durnalar!* (S.Rüstəm).

Cansız əşyaların və mücorrođ anlayışların adlarını bildirənlər:

Sən elə bilmə ki, ömrün qocalır; Biz sənin arxanıq, dostunuq, ey Kür! (S.Vurğun); *Ey könül, Kür ilə söhbəti qurtar; Uzundur onsu də, dastamız...* (S.Vurğun); *Qoca Roma! Günəş doğur göylərinə gecə yari; Gözün aydın, sağalmışdır; Tolyattinin yaraları* (S.Vurğun); *Mənim romanti kam! Sən də qanadlan!* (S.Vurğun).

İnsana aid xitablardada əsas məqsəd dinleyicinin diqqətini cəlb etməkdir, qalan xitablardada əsas məqsəd ifadənin təsirini artırmaqdır. Ona görə də insana aid olan xitablar ümumxalq dilində geniş dairədə işlədirilir. İnsana aid olmayan xitablar iso əsasən bədii dildə və bəzən də müəyyən hissi hal keçirən insanların müraciətlərində işlədirilir. Ona görə də belə xitablar və előcə də insanlara aid xitablar bir qismi bədii xitablardır.

Dildə insana aid müxtəlif mənəli xitabların birloşdirilərək işlədiriləməsindən dərhal rast gəlmək olur; məs.:

Yoldaş Gülsabah xanım, mən özüm qocaman artistəm, talant da məndə nə qədər istəsən vardır (C.Cabbarlı); *Vətəndaş Yaşar Süleyman oğlu, sizin üçün bu şahidlər kəfi deyilsə, başgalarını dindirək* (C.Cabbarlı).

Bir cümlədə ceyni şəxs və ya əşyaya yönəldilmiş, ceyni mənəli, lakin formaca müxtəlif olan xitablar da iştirak edə bilər; məs.:

Qardaşlarım, yoldaşlarım, indi biz, bizim ailəmiz, bəlkə, siz də təhlükə qarşısındayıq (C.Cabbarlı); *Özizim, quzum, gözüm, mən pul alram, san yox!* (C.Cabbarlı).

Eyni cümlədə müxtəlif şəxs və əşyalarla da müraciət etmək olar. Belə halda xitablar, yuxarıdakindan fərqli olaraq, həm məzmunca həm də formaca müxtəlif olur. Bu xitablar homcins xitablardır; məs.:

Ah, düşünən başlar, yaradan olıllər! Qanad verirsiniz düşüncələrə (S.Vurğun); *Gəl, ana yurdumun qızı, gəlini!* İndi hünar vaxtı, qeyrot dəmidir (S.Vurğun); *Qardaşlar, bacılar, bu azadlıq bayrağı altında yeni azad həyata doğru!* (C.Cabbarlı); *Vətənim in gəncləri! Qızları, oğlanları!* Qarşımızda açıqdır bütün həyat yolları (S.Vurğun).

Bəzən xitab olan sözün ilk leksik mənəsi zəifləyir və müəyyən münasibətlə xitab kimi işlənir. Bu da hissə hallarla əlaqədar olur; məs.:

Özizim, axı oyun gedir, nə bağırsısan (C.Cabbarlı); *Ay atam, qız qurbanlıqdan nə çıxacaq, toyuqdan danış, toyuqdan* (C.Cabbarlı); *Yox, a qardaş, səyyahlar, yadlar, qonaqlar üçün hər yerdə böyük yurdular,*

hər şey vardır (C.Cabbarlı); Açıq yaşamışdır bizim nənələr; Kəfəndir, a bala m, saray pərdələr (S.Vurğun).

Müasir Azərbaycan dilində xitablar tez-teznidalarla işlədir. Belə halda xitablar nidalarla yanaşı müyyən hissi halları da ifadə edir. Nida xitaba xüsusi intonasiya verir; məs.:

Ah, Rüstəm, ürəyim çatlayır! (C.Cabbarlı); Of... dostum, qardaşım, xoş buyurmuşsun (S.Vurğun); Nə var, fikirdəsan sən, ey sərvinaz; Amandır örtməsin, ey nazlı nigar; O ay camalını qara buludlar! (S.Vurğun); Ox, Aqşın, heç soruşma, macəra çoxdur (C.Cabbarlı).

İfadəni qüvvətləndirmək, nitqin təsir qüvvəsini artırmaq üçün xitablar müxtəlif şəkilde təkrarlanır; məs.:

Səda xitabların təkrarlanması:

Məşələr! Məşələr! Doğrudan da, siz; Yayda da, qışda da ilk baharınız (S.Vurğun); Aylarımı könüll candan? Azərbaycan, Azərbaycan! (S.Vurğun); Solmaz, Solmaz, sən özünü məhv edirsən (C.Cabbarlı).

Çağırış monasında işlədilən belə xitablar təkrarlanarkən, onlar arasında bir çox hallarda ay nidası işlədirilir və müraciət qüvvətləndirilir:

Məhəbbat dəmidir, bahar, ay bahar! (S.Vurğun); İnsanlar! Ay insanlar; Könlümüzdədir bahar (R.Rza).

Mürekkeb xitabların təkrarlanması:

Ana torpaq! Ana torpaq! Sənin bu hüsmün; Şeirimizin üzündə nəqs olunmuşsun (S.Vurğun); Qoca Zərdüş! Qoca Zərdüş! Üç min il qabaq. Sən də Muğan səhrasını gəzib dolandın! (S.Vurğun).

Xitabin mənası yalnız müraciət bildirməklə möhdudlaşdır. Xitab həm də danışanın müraciət etdiyi şəxs və əşyaya münasibətini də bildirir. Bu münasibət əzizləmə, məsləhət vermə, yalvarma, qarşısındakına kin bəsləmə, hirslənmə, əmr etmə və s. olavə mənalarından ibarətdir. Xitab vasitəsilə müraciət edilən xüsusiyyətləri də müyyənleşdir bilir. Bunun üçün müxtəlif vasitolardan istifadə edilir:

a) Xitab üçün seçilən sözlər vasitəsilə:

Səsini kəs, həyəsiz! Məgər səninlədir razi olmayasan? (C.Cabbarlı); Get, xain! Mən sənin qızın deyiləm! (C.Cabbarlı); Sağ ol, əzizim (C.Cabbarlı); Cəllad! Sənin qalaq-qalaq yandırıdığın kitablar; Min kamalın səhrətiidir, min ürəyin arzusu (S.Vurğun).

b) Şəkilçilər və köməkçi sözlər vasitəsilə:

Aydınciyim! Mən eşitdim ki, siz gəlmisiniz (C.Cabbarlı); Gültəkinciyim, durunuz!. Yalvarıram, bir qədər tərəpnəməyiniz, sizi bir ilahi heyti görəmək istərdim (C.Cabbarlı); Gültəkincən, vallah yalan deyirdim (C.Cabbarlı).

Birinci şəxs tokin mənsubiyət şəkilçisi bəzi hallarda öz əsil xüsusiyyətiyle yanaşı incilik, hörmət, yaxınlıq mənası da ifadə edir. Bu hal əsasən həmin şəkilçiyə malik sözün xitab kimi çıxış etməsində özünü göstərir. Bu zaman həmin sözün qarşısında *man* (*mənim* - şəklinde) əvəzliyi işlənə də bilər, işlənməyə də bilər; məs.:

Öyrənir, sairim, o, hayatı (S.Vurğun); Bülbülm! Köksünün altı sarıdır (S.Vurğun); Sənə halal olsun, ey qəhrəmanım; Babakələr yurdunun duzu, çörəyi (S.Vurğun).

c) Xitabin əlavəsi vasitəsilə:

Cəfər, ey xəsta cismiñ canı; Səd ya nəhs olan günü təni (S.Ə.Sirvanı); Səriyyə, gözəl bacım, məgar sənən oldıruübər? (C.Cabbarlı); Gültəkin, zavallı, neçin etdin? (C.Cabbarlı); Vaqif, ey şerimin könül dastam; De, səhəbatın hanı, de, sazin hanı? (S.Vurğun); Bahar! Bahar! Ey günəşin sevdalı qızı! Yay aləmə şəfəq rəngli gur saçlarını (S.Vurğun); Elxan, böyük insan dostu, mən həmişə səninlayam! (C.Cabbarlı).

c) Xitabin təyinləri vasitəsilə:

Namərd Bəhram! Yazıq qızı öldürüdün. İnsafsız Pəri! Zalim Gülnisə, biçarə qızıçığı işrətinizə fəda etdiniz (C.Cabbarlı); Gözəl vətən! Mənan dərin; Besiyisan gözəllərin! (S.Vurğun); Ey böyük sənətkar, ey böyük insan; Nə olar başını yerdən qaldırsan! (S.Vurğun); Gözəl dost, dirləşin qoy məni aləm! (S.Vurğun).

Xitab edilən şəxs və əşyaya münasibət həmin xitabin aid olduğu cümlənin məzmununu ilə müyyənəşdir. Burada xitabın ifadə tonu da əhəmiyyətlidir, o, cümlənin məqsəd və intonasiyaca müyyənəşməsinə kömək edir; məs.:

Qoca Roma! Günsə doğur göylərinə gecə yaru; Gözün aydın, sağalmışdır, Tolyattinin yaraları! (S.Vurğun); Amerika! Hər qərarı, hökmü verən zaman olur! Bil ki, qullar dünyasının intiqamı yaman olur! (S.Vurğun).

Xitablar cümlə üzvləri ilə qrammatik (sintaktik) əlaqə saxlamağın görə onların cümlədə müyyən möhkəm yeri olmur. Xitab

cümplenin əvvəlində, ortasında, axırında, bir sözlə, cümplenin hər yerində işlənə bilir və yerinin müxtəlifliyinə baxmayaraq, eyni məzmunu malik olur, yerini deyişməsi ilə cümlədə heç bir mənə deyişkiliyinə səbəb olmur:

a) cümplenin əvvəlində:

Təbriz! Dərya kimi dalğalan, çağla (S.Rüstəm); Bülbül! Səhər-səhər qonaq budaga; Günəşin eşqinə bir dastan qoşaq! (S.Vurğun).

b) cümplenin ortasında:

Qızarmış, sevgilim, al yanaqların (S.Vurğun); Durulmuş, şai-rim, bulanmış sular... (S.Vurğun).

c) cümplenin sonunda:

Kimsən, haralısan? Danış, ay çoban!

- Dağınstan əhliyəm, ləzgiyəm, qardaş! (S.Vurğun); Yazın növbərisan bizim diyarda; Qırırmızı təllərini sana, bənövşə! Mən səni sevmişəm bir ilk baharda; Kənlüümü vermişəm sana, bənövşə! (S.Vurğun).

Xitab diqqəti cəlb etmek, çağırış məqsədi ilə işlədilsə, əsas hallarda cümplenin əvvəlində gelir.

Xitab müyyəyen cəhətlərdən mübtədaya oxşayır. Bir sıra cümlələrdə həm xitabın, həm də mübtədanın mənaca eyni şəxsə aid olması, xüsusən belə hallarda mübtədanın cümlədə iştirak etməməsi (*Baş alıb gedirsən hayana ceyran*) xitabla mübtədanın qarışdırılmasına səbəb olur.

Xitabın xüsusiyyətlərini düzgün başa düşmək, onu mübtədadan fərqləndirmək üçün aşağıdakı cəhətləri nəzərə almaq lazımdır:

1. Mübtəda cümle üzvüdür, həm də cümplenin baş üzvüdür, xitab isə cümlə üzvü deyildir.

2. Mübtəda cümlədə haqqında danışılanı bildirir, cümlədə ifadə edilən fikir, hökm mübtədaya istinad olunur; xitab isə haqqında danışılanı bildirmir, ona heç bir fikir, hökm istinad olunmır, o ancaq müraaciət olunanı bildirir.

3. Mübtəda və xitab – hər ikisi ismin adlıq halında olur; lakin xitabın adlıq halı mübtədanın adlıq halından intonasiyası, yüksək tonla deyilməsi ilə fərqlənir.

¹ Qeyd. Cümplenin əvvəlində işlənən xitablardan sonra xitabın deyilişindən asılı olaraq ya nida, ya da vergül; cümplenin ortasında işlənən xitabların hər iki torəfində vergül, cümplenin sonunda işlənən xitablardan əvvəl vergül, sonra isə cümplenin tolubindən asılı olaraq, ya nöqtə, ya sual, ya da nida işarəsi qoyulur.

4. Mübtəda cümlədə müyyəyen bir suala – ismin adlıq halının sualardan birinə cavab verdiyi halda, xitab heç bir suala cavab vermır.

5. Mübtəda cümplenin əsas üzvü kimi, başqa cümlə üzvləri ilə həm mənə, həm də grammatik cəhətdən əlaqədar olur, xitab mənaca cümlə və onun üzvləri ilə əlaqədar olsa da, grammatik cəhətdən cümplenin heç bir üzvü ilə əlaqədar olmur.

6. Mübtəda başqa cümlə üzvləri ilə grammatik əlaqə saxladığından heç bir xüsusi intonasiya, yazıda heç bir işarə ilə onlardan ayrılmır, xitab isə cümlə üzvləri ilə grammatik cəhətdən əlaqədar olmadığında intonasiya ilə, yazıda vergül və nida işarələri ilə onlardan ayrılır.

7. Dilimizdə mübtəda, adətən, xəbərdən əvvəl gelir, xitabin isə cümlədə müyyəyen yeri yoxdur.

8. Mənətiqi vurğunun tələbinə görə cümlədə mübtədanın yerini dəyişdiridikdə cümplenin mənəsi da müyyəyen dərəcədə dəyişir, xitabın yerini dəyişdiridikdə isə cümplenin mənəsində dəyişiklik olmur.

9. Mübtəda müstəqim və ya qeyri-müstəqim şəkildə bütün nitq hissələri ilə ifadə oluna bildiyi halda, xitab bütün nitq hissələri ilə ifadə oluna bilmir.

10. Mübtəda məzmunca hansı şəxsi bildirirsə, formaca da həmin şəxsə aid olur; bu cəhətdən mübtədanın məzmunu ilə forması uyğun gelir; xitab isə, bundan forqlı olaraq, məzmunca ikinci şəxsi, formaca üçüncü şəxsi bildirir.

ARA SÖZLƏR

Ara sözlər danışan və yazanın ifadə etdiyi fikrə münasibətini bildirir və heç bir suala cavab vermır; məs.:

Əlbəttə, nə siz bura nağıl damışmağa gəlmisiniz, nə də biz ona qulaq asmağa (M.Hüseyn); Doğrudan da, hava işıqlanır, dağlı məhəlləsinin alçaq daxmaları qarşısında tək-tək adamlar görünməyə başlayırdı (M.Hüseyn); Təssüf ki, yolu bizi göstərən yoxdur (M.Ibrahimov).

Müasir Azərbaycan dilindəki ara sözlər formallaşma və inkişafı cəhətdən müxtəlifdir. Bəzi sözlər nitq hissələrindən və özlərinin ilkin lügəvi mənələrindən ayrılaraq hal-hazırda ancaq ara sözlər kimi çıxış etmək qabiliyyətinə malik olmuşdur. Belə sözlər ayrı-ayrı cümlə üzvləri kimi çıxış edə bilmir və onlar əsas nitq hissələrindən tamamilə ayrılmışdır.

Bunlara aid *beləliklə, nəhayət, əlbəttə, təəssüf, heyf, yəqin, bəlkə, gümən* (ki), *guya, həqiqətən, sanki* və s. misallar göstərmək olar.

Ara sözlərin ikinci hissəsi müxtəlif nitq hissələri ilə əlaqə saxlayır. Belə ara sözlərə *görünür, demək, deməli, doğrudur, şübhəsiz, deyəsan, deyirələr, mənə görə, sənə görə, mənçə, sənçə, bilirsinəmi, bilirsinizmi, məlumdur* və s. kimi misallar göstərmək olar. Bu sözlər cümlədə həm ara sözlər kimi, həm də cümlə üzvləri rolunda çıxış edə bilir.

a) ara sözlər kimi: *Demək, evin qapısını döymək olmazdı*. (M.Hüseyn); *Bilirsiniz, mən dostluğunu əzəldən sədaqəti, etibarı seqmisiyəm* (O.Sarivellii); *Fəhlələr də, deyəsan kiçik bir işarə gözləyirdilər* (M.Hüseyn);

b) cümlə üzvləri rolunda: *İndi, demək, gülmək, şadlıq etmək lazımdır. Bunların hamisini siz bilirsiniz. Gərək, hamiya deyəsan ki, vaxt yaxınlaşır*.

Bu sözlər cümlə üzvləri kimi çıxış edərkən öz leksik mənalarını saxlayır, ara sözlər kimi işlənəndə leksik mənalarından uzaqlaşır və onların lügəvi menası yox olmağa doğru gedir.

Ara sözlərin bəziləri, adətən, bağlayıcısız işlənir, bəziləri isə həm bağlayıcılı, həm də bağlayıcısız işlənir. Məsələn: *Mənçə, adətan, doğrusu, düzü, deyəsan, əksina, nəhayat, əvvala, birinci, məsəlon* və s. kimi ara sözlər bağlayıcısız işlənir. Ara sözlərin ekşər hissəsi isə həm bağlayıcı ilə, həm də bağlayıcısız işlənir. Bunlara aid *əlbəttə, doğrudan, yəqin, şübhəsiz, görünür, demək* və s. misalları göstərmək olar. Azərbaycan dilində ara sözlər *ki, da, də* bağlayıcıları ilə işlənir.

a) Bağlayıcısız işlənənlərə aid: *Mənçə, adresi sahv salmışq* (M.Hüseyn); *Deyəsan, atam qımışib güldü* (S.Vurğun);

b) Həm bağlayıcısız, həm də bağlayıcı ilə işlənənlərə aid: *Əlbəttə, Aslan atasının xasiyyətinə baladır* (M.Hüseyn); *Əlbəttə ki, hamisini yox* (M.Hüseyn); *Sevgilim, anla ki, qısqancılıq nadir!* *Anla ki, doğrudan, o, faciadır...* (S.Vurğun); *Doğrudan da, Məşədi bay hər gün fəaliyyət dairəsini genişləndirirdi* (M.Hüseyn); *Şübhəsiz, atanız ritsarlara xas olan mərdliklə hərəkət etmişdir* (M.Hüseyn); *Burada, şübhəsiz ki, palata xidmətçisinin ali vardır* (Ə.Thbülləson).

Ara sözlər bir sözdən ibarət olduğu kimi, bir neçə sözdən – söz birləşmələrindən də ibarət olur; bununla əlaqədar olaraq, onları iki yera bölmək olar:

1) sadə ara sözlər; 2) mürəkkəb ara sözlər.

Sadə ara sözlər bir sözdən ibarət olur; məs.:

Nəhayət, Nina dilləndi; – Demək, mənimlə getmirsən (Ə.Thbülləson); *Doğrudur, Rey bizimki deyil* (M.S.Ordubadi); *Hayif ki, mən qılinc və mizraq işlətmək işində savadsızam* (M.S.Ordubadi).

Mürəkkəb ara sözlər isə bir neçə sözdən ibarət olur; məs.:

Bilirsin, Vidadi! Sözün doğrusu, Olmaq istəmirəm vicdan ogrusu (S.Vurğun); *Ürəyimdə, necə deyər, bir nisgilim var* (S.Vurğun); *Atalar demişkən, açıqli mərddir* (S.Vurğun).

Ara sözlərin morfoloji tipləri. Morfoloji tiplərinin göstəriliği iki hissəyə ayırmak olur: ismi ara sözlər, feli ara sözlər.

İsmi ara sözlər fel olmayan nitq hissələri ilə (ism, sıfat, say, əvəzlik, zərf) əlaqədar olur. Feli ara sözlər isə fellə əlaqədar olur.

İsmi ara sözlər. İsimlə əlaqədar olanlar: *təəssüf, nöqtəyi-nəzərdən, adata görə, xoşbəxtlikdən, bədbəxtlikdən, məlumatə görə* və s.

Sıfətlə əlaqədar olanlar: *aydındır (ki), doğrusu, düzü, doğrudur, təbii ki, məlumdur ki* və s.

Sayıla əlaqədar olanlar: *birinci, ikinci, üçüncü, dördüncü, birincisi, ikincisi* və s.

Əvəzliliklə əlaqədar olanlar: *mənçə, sənçə, bizcə, sizcə, mənə görə, sənə görə, biza görə, sizə görə* və s.

Zərfərlər əlaqədar olanlar: *əlbəttə, həqiqətən, adətan, hərfən, qəlbən, əksinə* və s.

İsimlə əlaqədar olan ara sözlər ismin adlıq halında (*təəssüf*), yön-lük halında (*məlumatə görə*), çıxışlıq halında (*xoşbəxtlikdən*) olur. Bu ara sözlərin, eləcə də, sıfətlərə əlaqədar olan ara sözlərin bir çoxu da xəber şəkilçiləri qəbul etmiş olur (*aydındır, doğrudur...*). Sıfətlə əlaqədar olan ara sözlərin bəziləri də sıfətin heç bir şəkilçi qəbul etməmiş vəziyyətində olur (*təbii ki*), bunların bəziləri isə nisbet şəkilçisi ilə işlənir (*doğrusu, düzü*). Sayla əlaqədar olan ara sözlər sira sayları ilə tam uyğunluq təşkil edir (*birinci, ikinci...*), lakin bəzən bunların axırına -si, (-si, -su, -sü) şəkilçisini eləvə etmək olur (*birincisi, ikincisi...*). Əvəzliliklə əlaqədar olanlar ya şəxs əvəzliyinin sonuna -ca şəkilçisini eləvə etməklə (*mənçə, sənçə...*), ya da şəxs əvəzliyinin yönlük halda qoşmalarla işlənməsile düzəlir (*mənə görə, sənə görə...*).

Feli ara sözlər. Belə ara sözlərin ekşəriyyəti fəlin şəxslə formalırda olur və ayın-ayrı şəxslərə göstəriliş. Ona görə də belə ara sözlər ancaq xobərdən ibarət olan cümlələri xatırladır, lakin bu haldə həmin sözlərin əsil leksik mənələri itdiyinə görə onlar ancaq ara sözlər adlanı bilir.

1. I şəxsin tək və cəmİNə uyğun gələnlər: *deyirəm ki, deyək ki, tutaq ki və s.*

2. II şəxsin tək və cəmİNə uyğun gələnlər: *görürsən ki, inan, inanın və s.*

3. III şəxsin tək və cəmİNə uyğun gələnlər: *deyir, deyirlər və s.*

Feli ara sözlər felin xəbər (*deyirəm, deyirlər*), əmr (*deyək ki, tutaq ki*), vacib (*deməli*) formalarına uyğun gələ bilir. Ara sözlər felin həm məlum (*görürəm ki*), həm də məchul növündə (*görünür*) ola bilir. Ara sözlər məsələlərde uyğun gələ bilir (*demək*).

Söz birləşmələri şəklində olan ara sözlər. Bu tipli ara sözləri aşağıdakı şəkildə müəyyənləşdirmək olar:

1. Birinci növ təyini söz birləşməsi şəklində formalaşanlar. Müasir Azerbaycan dilində ara sözlər kimi çıxış edən belə birləşmələrin bir çoxunun ikinci tərəfləri, adətan a) ya xəber şəkilçisi, b) ya ismin bu ya ya digər halının şəkilçisini qəbul edib işlənir, c) ya da qoşmalarla işlənir. Qoşmalarla işlənərkən də qoşmaların telebine əsasən, ikinci tərəflər ismin hal şəkilçilərini qəbul edə bilər: a) *qəribə işdir, aydın məsalədir*; b) *bir tərəfdən, digər tərəfdən*; c) *hər şeydan əvvəl*.

2. Üçüncü növ təyini söz birləşməsi şəklində formalaşanlar. Belə birləşmələrin də ikinci tərəfləri müxtalif hal şəkilçiləri qəbul edir, ya da qoşmalarla işlənir: *bunun qarşısında*.

3. Bu birləşmələrin başqa bir qismində birinci tərəf ilə qoşmasını qəbul edir, ikinci tərəf isə ya şəkilçisiz işlənir, ya da yənə ismin hal şəkilçilərini qəbul edir: *bununla bərabər, bununla yanşı, bununla birlidə*.

4. Bu birləşmələrin bəziləri də feli sıfat tərkibləri formasında olub qoşmalarla işlədir: *həmişə olduğu kimi, yuxarıda qeyd edildiyi kimi və s.*

5. Məsəlin xəbər şəkilçisi qəbul etmiş *lazım* sözü ilə işlənməsi neticəsində: *demək lazımdır ki...*

6. Felin əmr forması ilə əlaqələnərək, ona yanaşan və yaxud onun tərəfindən idarə olunmaqla əmələ gələnlər: *yeri gəlmışkən deyək ki, sizə deyim, misal üçün deyim ki, taxminən deyək ki.*

7. Felin şort formasındaki fella başqa sözlərin birləşməsindən alinanlar: *qısa deyilərsə, qısa desək, yumşaq deyilsə, öz aramızda desək.*

8. Felin xəbər formasının (müxtəlif şəxslərdə, tək və cəmde; ayrı-ayrı mənə növlərində) müxtəlif nitq hissələri ilə əlaqələnməsi neticəsində əmələ gələnlər. Burada xəbər formasındaki söz, birləş-

mənin aparıcı, tabedici sözü olur: *elə gəlir ki, necə deyərlər, belə çıxır ki...*

9. Ayri-ayri sözlərin feli bağlama ilə birləşərək feli bağlama tərkibi əmələ gətirməsi şəklində formalaşanlar: *Yeri gəlmışkən, sadəcə olaraq.*

ARA SÖZLƏRİN MƏNA NÖVLƏRİ

Ara sözlərin aşağıdakı məna növləri var.

1. Fikrin gerçeklik dərəcəsini göstərən ara sözlər. Ara sözlərin bir qismi daxil olduğu cümlədəki fikrin həqiqətən olub-olmadığını göstərir. Bu ara sözlər vasitəsilə, danişan öz dediyinin həqiqətə uyğunluğuna da işarə etmiş olur. *Əlbəttə, şübhəsiz, heç şübhəsiz, həqiqətən, doğrudan, doğrudan-doğruya, yəqin, bəlkə, ehtimal, ola bilər, deyəsən, görünür, doğrudur, aydın, güman, guya, təbii, gərək, mübahisəsiz* və s.

Həqiqətə münasibət müxtəlif dərəcədə ola bilər. Ona görə, fikrin gerçeklik dərəcəsini göstərən ara sözlərin özləri bir-birindən fərqlənir. Bu cəhətdən onları üç hissəyə ayırmak olur:

a) bu ara sözlərin bəziləri fikrin həqiqətə uyğunluğunun qətiliyini göstərir. Belə ara sözlərə yəqinlik bildirən ara sözlər də deyilir: *əlbəttə, şübhəsiz, həqiqətən, doğrudan, yəqin* və s.

b) bu qrupa daxil olan ara sözlərin ikinci bir hissəsi güman, şübhə və imkan bildirir: *bəlkə, güman ki, ehtimal, gərək ki, görünür, ola biləsin, olsun ki, demək olar, deyəsan* və s.

c) fikrin adilik dərəcəsini göstərən ara sözlər. Ara sözlərin az bir qismi cümlədə ifadə olunan fikrin, göstərilən fakt və hadisələrin adı qaydalara uyğunluğunu, onların adətən belə olmasına bildirir: *adətan, adətə görə, həmişə olduğu kimi, qaydadır, bir qayda olaraq, təbii ki* və s.

2. Danışanın ifadə olunan fikrə hiss münasibətini bildirən ara sözlər. Bu münasibət müxtəlif olur. Danışan, ara sözlər vasitəsilə cümlədəki fikrə öz razılığını, təessüsünü, sevincini, kədorunu və s. göstərə bilər. Belə ara sözlərə “təessüs bildirən” ara sözlər də deyilir: *xoşbəxtlikdən, bədbəxtlikdən, təəssüs, qəribədir, qəribə işdir, heyif, təəccübülüdür* və s.

3. Fikrin mənbəyini göstərən ara sözlər. Belə ara sözlər cümlədə ifadə olunan fikrin kim tərofından deyildiyini, onun, danişanın, özünməsi, yaxud başqasının aid olduğunu, yaxud da əksəriyyətə məlum olan və qəbul edilən bir fikir olduğunu və s. bildirir: *məncə, sənəcə, bızcə, sızcə, manə görə..., fikrə görə..., malumdur, malumata görə..., görürəm..., deyir, deyildiyinə görə..., nögteyi-nəzərdən və s.*

4. Fikrin ifadə tərzini göstərən ara sözlər. Belə ara sözlər nitqin bir şəkildə başqa şəkər keçməsini, üslub deyişmosunu, fikrin ümumi və ya xüsusi şəkildə deyilməsini və s. göstərə bilir. Bunların bəzi-ləri ümumilaşdırıcı sözlər kimi dənmişdir: *bir sözla, başqa sözla, doğrusu, daha doğrusu, düzü, açığı, daha açığı, sadəcə olaraq..., dediyi kimi..., demişkən, necə deyərlər, hərşən, əslində və s.*

5. Danışığın ekspressiv xüsusiyyətini göstərən ara sözlər. Bu qrup ara sözlər danışığın, nitqin tonunu, emosional gözəlliyyini göstərir. Bu ara sözlər fikrin ifadə tərzini göstərən ara sözlərdən onuna fərqlənir ki, əgər fikrin ifadə tərzini göstərən ara sözlər danışanın bu cəhətdən danışığa münasibətini bildirirsə, bu ara sözlər danışığın, nitqin özünün tonunu, xüsusiyyətini göstərir: *öz aramızdır, zarafatsız, vicedanla, ədalatla, qəlbən, demək olar ki və s.*

6. Nitqin hissələri arasındaki münasibəti (əlaqəni) göstərən ara sözlər. Bu ara sözlər cümlədəki bir fikrin başqa fikirlər və ya daha geniş kontekstlə əlaqəsini göstərir. Bu ara sözlər cümlənin bu və ya digar hissəsinə nəzərə çarpıldırmaya, dəqiqləşdirməyə, möhduldlaşdırmağa, izah etməyə, cümlənin, nitqin hissələrinin qarşılıqlılaşmasına, onların əlaqələnməsinə kömək edir. Belə ara sözlər fikrin ümumi-laşdırılmasına, yekununu, sırasını və s. da bildirə bilər. Bu qrup ara sözlər ara sözlərin bir sıra başqa qruplarına nisbətən daha geniş yayılmışdır və dilimizdə çox işlədir: *yeri gałmışkən, məşələn, nəhayət, üstəlik, bir daha, xüsusən, əsasən, ümumiyyətlə, əksinə, bununla bərabər, bununla yanaşı, bununla birlidə, xülasa, birinci, ikinci, əvvələn, demək, belalılık, bir tərafədən, misal üçün, məşələn, taxminən, hər şeydən əvvəl və s.*

7. Dinlöyicinin diqqətini çalb etmək məqsədi ilə işlədilən ara sözlər. Bu qrup ara sözlər qarşıda duranın, dinlöyicinin diqqətini deyiləcək fikrə, cümləyə və ya cümlənin bir hissəsinə çalb etmək məqsədi ilə işlədir. Adətən, dinlöyici qrammatik cəhətdən ikinci şəxs olur. Ona görə də bu qrupa daxil olan ara sözlərin çoxu ikinci şəxsə olur. Ona görə də bu qrupa daxil olan ara sözlərin çoxu ikinci şəxsə olur. Belələri isə on çox felin sual və əmr formada olan fellərdən ibarətdir. Belələri isə on çox felin sual və əmr for-

malarında özünü göstərir: *görürsünüzmü, bilsən, bilirsənmi, inanır-sənmi, təsəvvür edirsənmi, təsəvvür et, inanın, inan, tutalm, bağışla, əgər bilmək istəyirsən, tutaq ki, deyək ki və s.*

ARA CÜMLƏLƏR

Ara cümlələr ara söz funksiyası daşıyan cümlələrə deyilir. Ara cümlələr də ara sözlər kimi mənalar verərək əsas cümlədə ifadə olunan fikrə qarşı müxtəlif münasibətlər bildirmək üçün işlədir. Müasir Azərbaycan dilində ara cümlələr ara sözlərə nisbətən az işlənər; mos.:
İndi mənim ümidi bircə sənsən ki, səni sevəndən sonra hər şey nəzarimdən çıxıb, elə bili rəm ki, dünyada bir sənsən, bir də mən (C.Cabbarlı); *Ləp yadımdan çıxmışdı, necə deyərlər, hər intizaracısının bir şirnisi var* (S.Vurğun); *Demək olar ki, ixtira onların əsas işi ilə üzvi vəhdətdədir* (M.Hüseyn).

Dilimizdə ara cümlələrdən başqa, əlavə cümlələr də işlədir. Bunlar cümlələrə əlavə edilərək müxtəlif məqsədlərlə işlədilən müs-təqil cümlələrdir; mos.:

O irəli dedim ki, adə Məmmədxan, bu şey lazımdır, qalوشlu adam yenə saatə işarə etdi, müzayiqəsi olmadı, dost yolunda başını verən oğlanıdır, bədəbxət! (Ə.Abasov); Lalə xanum, - Mınayev dərin düşüncədən ayılıb dayandı - məncə, biz mühüm bir nöqtəni yadımızdan çıxarıraq... (M.Hüseyn); Suyu çoxaldım, uşaqlar, - məhlülə baxa-baxa yanaşdı - dünəndən bəri balta çox yavaş gedir (M.Hüseyn).

Əlavə cümlələr vasitəsilə, danişan çox vaxt nitqə əlavə qeydlər edir, bunların köməyi ilə müyyəyen dəqiqləşdirmələr, izahlar, düzəlişlər aparır. Əlavə cümlələrdəki fikir ya ümumiyyətlə osas cümlədəki fikrə aid olur, ya da həmin cümlədəki hər hansı bir sözin ifadə etdiyi fakt, eşa, hadisə haqqında əlavə məlumat verir, onların vəziyyətini, yerini, zamanını və s. bildirir; mos.:

Əsil həqiqətdə bu cənab - Məşədi bay menşevik natiqi göstərdi - fəhləni sahibkarın qabağında diz çökəməyə çağırır (M.Hüseyn);

Mühasib qapını içəridən ilişdirərək bu asudə yerdə (müdir kəndlərə çıxmışdı) başını açıb işləyirdi (S.Rəhimov).

Əlavə cümlelər əsas cümədəki müəyyən bir söz və ifadəyə aid olarken, çox vaxt həmin söz və ya ifadədən sonra, lakin onunla yanaşı işlənir; məs.:

Ilk dəfə gördüyü əfəndinin (o, belələrinə həmişə əfəndidəyərdi) danişq adası, yeri, baxışı ona çox qəribə, qeyri-təbii və gülmləi görünürdü (M.Hüseyn); Qəza rəisi (o, yerli Azərbaycan bəylərindəndir) uryadınki müdafiə üçün söz tapa bildi (M.Hüseyn); Oğlu Bayram üçün Gözəli istəməyə elçiliyə gedən ağaqqallar (indi onların heç biri sağ deyil) qız evinin razılığını alar-almaz. Teybə bu əhvalatdan xəbar tutan kimi, başı alovlu atası evinə yürüüb, qardaşlarının üstünə qışqırdu... (M.Hüseyn).

Nitqdə əlavə cümələlərdən başqa, əlavə birləşmələr və əlavə sözlər da işlənir. Bunlar da öz rollarına, cümədəki yerlərinə, aid olduqları cümələlərə münasibətlərinə və əlaqə formalarına görə əlavə cümələlərə benzəyir.

O, gecə yaridan sonra həmin kitabları oxuyur, nazik, uzun dəftərina qeydlər yazar, başa düşmədiyi yeri (bazən yalnız müəllimin özünü imtahan etmək üçün) soruşurdu (M.Hüseyn); Şamo Qeybəlinin evində nağıl etdiyi həmin işğlı səhəri (özü də o qədər bilmədən) tərənnüm etməyə başladı (S.Rəhimov); Vay əleyküməsalam, buyurun, əyləşin, (Səfərə) adə, siz də buyurun bu tərəfə. Xeyr, axund, yerim çox yaxşıdır. (Kənarə) Zəlim oğlu yaxşı duyub işi (C.Cabbarlı).

SADƏ CÜMLƏNİN STRUKTUR-SEMANTİK TIPLƏRİ

Sadə cümələlər bir predikativ mərkəzi olan cümələlərdir. Belə cümələlərin müxtəlis struktur-semantik tipləri vardır. Bunların içorisində ele cümələlər var ki, bir, iki və ya çox cümə üzvlərindən ibarətdir. Eleləri də vardır ki, onlar cümə üzvlərinə ayrılmırlar. Bu cəhətinə görə sadə cümələləri iki qrupa ayırmak olar: 1) üzlənən sadə cümələlər, 2) üzlənənməyən sadə cümələlər. Üzlənənməyən cümələlər qrupuna *səz-cümələrlər* (başqa adla, cümə əvəzleri) təşkil edir. Əksər sadə cümələlər isə üzlənən cümələlər qrupuna daxildir.

ÜZVLƏNMƏYƏN SADƏ CÜMLƏLƏR

SÖZ-CÜMLƏLƏR

Dilde ele sözler var ki, izahəcisi sözlər qəbul etmədən, müxtəlis növü cümələləri evəz edir. Bunları "cümə əvəzleri" de adlandırmaq olar. Belələri cümə üzvlərinə ayrılmadığından, üzlənənməyən cümələlər sırasına daxildir.

Məsələn:

- Oğlunuz bu məktəbdə oxuyur?
- Bəli.
- Rəşiddən başqa, yenə oğlunuz var?
- Xeyr.

Buradə aydınlaşdır ki, bəli sözü *oğlum bu məktəbdə oxuyur* cüməsi, xeyr sözü isə *Rəşiddən başqa, daha oğlum yoxdur* cüməsi əvəz zina işlənmişdir.

Söz-cümələlər on çox müsahibədə işlədir; bundan əlavə, monoloqlarda da onlara yer verilir. Cümə əvəzlerinin formallaşmasında motnun, səhəbet gedən şəraitin və intonasiyanın mühüm rolu vardır. Mətndən və səhəbet gedən şəraitden, onun deyiliş torzindən amlaşır ki, bu və ya digər cümə əvozi hansı mənəni daşıyır, onun ifadə olunmasına (xidmət edir). DiaЛОQda o, başqasının fikrinə danişanın münasibətini yuxarıda misallarda olduğu kimi), monoloqda isə öz fikrinə münasibətini bildirir; məs.:

Kor-korana başqasının sərsəm fikirlərinə "bəli-bəli" deyib pillə pillə yüksəlməkmi? Yox, mən buna razi ola bilmərəm; İndi daha mən həm Adilə, həm də şirinsəhət Əbdürəhmana görə geriyə qayda bilmərəm. Yox, əsla yox.

Söz-cümələlər müxtəlis növü cavab cümələlərini evəz edir:

- a) cütərkibli sadə cümələləri:
 - Cənab, sizə fayton lazımdır?
 - Bəs necə?
 - Həra buyurursunuz?
 - Ora sür, limana.
 - Baş üstə!
- b) tökrökibli sadə cümələləri:
 - Deyəsan, vaxtdır.
 - Bəli.

c) tabeli mürəkkəb cümlələri:

- Deyirsən, adamların hamisi etibarlıdır?
- Bəli.
- ç) tabesiz mürəkkəb cümlələri:
 - Daha sabrım tükənib, getmək istəyirəm.
 - Yaxşı.
 - Kinoya getmək istəyirəm, mənimlə gedək.
 - Baş üstə!

Yuxarıdakı cümlələr quruluşca müxtəlif olduqları kimi, intonasiyaca da rəngarangdır.

Söz-cümələlər ifadə vasitələrinə və monalarına görə müxtəlidir. Onlar ədatlara (*aha, heç, ancaq, bəs necə, necə yəni, eləmi* və s.), modal sözlərlə (*əlbəttə, əlbəttə ki, şübhəsiz, bəlkə, bəlkə də, əslə, qatışışın və s.*), predikativlərlə (*heyf, təəssüf, əfsus, haydi, əlvida, bəli, yaxşı, hə, xeyr, yox və s.*) vənidalarla (*ura, ay-hay, sss...! sss...!*) ifadə olunub, təsdiq, inkar, razılıq, sual, etiraz, şübhə, yeqinlik, təoccüb, heyrat, təəssüf, kinaya, təhrük etmə, əmr və s. monaları bildirir. Bu monaların yaranmasında intonasianın, mətnin və söhbət gedən şəraitin çox böyük rolü olur. Yuxarıdakılara aid konkret misalları nəzərdən keçirək:

1. Təsdiq və razılıq bildirən söz-cümələlər *bəli, hə, yaxşı, baş üstə* predikativləri, *bəs necə, aha, ancaq* ədatları, *əlbəttə, əlbəttə ki, şübhəsiz* modal sözləri ilə ifadə olunur.

- Buyur, oğlum, yuyun. Görünür uzaqdan gəlmisin?

- Bəli, Bakıdan gəlmmişəm (B.Bayramov).

- Aha, deməli, üzəyinin açarını tapmışam (B.Bayramov).

Əqliqulu. Gövhər, əsəb mərkəzimə təsir eləmə! Get papiroş gətir! Gövher. Yaxşı, yaxşı, hırsızlıma (S.Rəhman); Yasəmən. Gördüyüm odur ki, maşallah, günü-gündən çiçək kimi açılsın. Nazlı. Əlbəttə, hırsızlıdan yox, əsəblərimlə oynayan yox (S.Rəhman).

İnkər və etiraz mənalı söz-cümələlər yox, xeyr predikativləri, heç ədat, əslə, qatışışın modal sözləri ilə ifadə olunur.

- Gözüümə tanış gəlirsən, artist deyilsən?

- Xeyr.

- Qubadlıda klub müdürü olmamışan?

- Xeyr, mən agronomam (S.Rəhman).

- Özün məndən incimədin ki?

- Qətiyyən! (B.Bayramov).

Baloğlan. Yox, canım, yox. Lap elə də deyil. Yox, yox (C.Cabbarlı).

3. Heyrot, təoccüb monaları xeyra, yoxa, yox canım, (intonasiyasına və mətnə görə) predikativləri ilə bildirilir:

Həmzə (kənara). Xeyra... yenə başladı əlibeydən (C.Cabbarlı).

Qacar. Aha... baş əyməyir hüzurunda bu! (S.Vurğun).

4. Şübə monali söz-cümələlər bəlkə, bəlkə də, olsun ki modal sözləri ilə ifadə olunur:

- Vaxtı olsa idi, Eldar səni yola salmağa gələrdi.

- Bəlkə də,

5. Sual monali söz-cümələlər necə yəni (intonasiyasına və mətnə görə), eləmi, bəs nə, bəs necə, necə məgər ədatları ilə ifadə olunur. Çiçək. Nəfikirləşirəm, ay oğul, nə tez qəribəsdin?

Ümid. Qəribəsamırəm, xala. İşim düz götürmir.

- Necə bəyəm?.. (B.Bayramov).

Xanımnaz. Daha gəlib sənə demirəm ki, qorxarsan.

Almaz. Necə yəni? (C.Cabbarlı).

6. Təəssüf mənalı söz-cümələlər heyf, təəssüf, əfsus predikativləri ilə ifadə olunur:

Sünbü'l. Deyəsan, işi daha da korladığ.

Sükufe. Heyf, deyirəm gedib anama danışım, bəlkə o bir tədbir təkə (S.Rəhman).

7. Bəyənmə, tərifləmə, alqışlama mənali söz-cümələlər afərin, əhsən, amin, maşallah, bərəkəlləh predikativləri, ura nidası ilə ifadə olunur.

Hacı Əhməd. Bərəkəlla, kişi qızı, bərəkəlla, kişi qızı, afərin, bərəkəlla, fərasət! (C.Cabbarlı); Müğənni elə oxudu ki, həmi onun məharətinə heyran galmışdı. Əhsan!

8. Əmr, tohrit etmə mənalı söz-cümələlər haydi predikativi, sus, sss, sss nidaları ilə ifadə olunur.

Rəbi. Burax bu dilləri, haydi! (C.Cabbarlı). Sönməz. Sus... Qardaşlar, onların adını çəkməyin (C.Cabbarlı).

9. Salamlama və vidalama bildirən xüsusi söz-cümələlər do var ki, bunlar da salam, salamaleykim, xudahafiz, əlvida kimi sözlərlə ifadə olunur.

Əvoz etdiyi cümlələrin xarakterinə görə söz-cümələləri möqsəd və intonasiyaca aşağıdakı növlərə ayırmak olar: neqli, sual, nida və əmr cümələ əvvəzləri.

1) Nəqli cümlelerin yerinə işlənən söz-cümələlər də nəqli xarakterdə olur:

— *Səni bura gələndə görüb-eliyən olmayıb?*

— *Yox* (Mir Cəlal).

2) Sual cümlelerinin yerinə işlənən söz-cümələlər sual xarakteri daşıyır:

— *Siz ki arif adamsınız, Mikayıł əmi.*

— *Necə bəyəm?* (B.Bayramov).

3) Nida və emr cümlelerinin yerinə işlənən söz-cümələlər de onların səciyyəsinə malik olur. Dilçilik ədəbiyyatında belələrini “emosional söz-cümüle” adlandırmışlar: *Haydi, yubanmayın!*

Az sözlə ifadə olunmasına görə, söz-cümələlər adlıq cümələləre bənzeyir. Lakin bunlar arasında mühüm fərqlər var: adlıq cümələlər müstəqil menəli sözler, yeni isimlər və ismi birləşmələrlə (*Bakı, Hayatın evi. 1917-ci il. Petrograd şəhəri*) ifadə olunduğu halda, söz-cümələlər belə sözlərle ifadə olunmur.

Söz-cümələlər ilk baxışda müstəqil mənəli kimi nəzərə çarpan bəzi sözlərlə (*yaxşı, çox gözəl, çox pakiza, baş üstə, göz üstə və b.k.*) ifadə olunur ki, bunlar artıq müstəqillikdən uzaqlaşmışlar. Adlıq cümələlər mətndən əvvəl (başda) işlədir, onlarda adı çəkilən əşya və hadisənin varlığı tasdiq edilir, onları hər kəs öz bildiyi kimi təsəvvüründə canlandırır. Söz-cümülelər isə başqa məqsəd üçün işlədir. O özündən əvvəlki fikirlərle bağlı olub, danışanın o fikrə münasibətini yığcamaş şəkildə ifadə edir.

Söz-cümələləri yarımcıq cümələlərdən də fərqləndirmək lazımdır. Məlumdur ki, yarımcıq cümələlər də özündən əvvəlki fikirlərle bağlı olub, tek-tek sözlərlə ifadə olunur. Lakin yarımcıq cümələlərin digər üzvlərini (bunlar, adətən, müstəqil mənəli sözlərlə ifadə olunur) mənənə vasitəsilə bərpa etmək olur, cümələ əvəzlerinin belə üzvləri yoxdur və mənənə vasitəsilə də bərpa oluna bilmir.

Güman etmək olar ki, söz-cümələlər dilin yığcamlığı (qənaətə) meyli ilə əlaqədar olaraq emələ galır və onlar vasitəsilə az sözlə geniş mənənə ifadə edilir.

ÜZVLƏNƏN SADƏ CÜMLƏLƏR

Azərbaycan dilində üzvlənən sadə cümələlərin zəngin tipləri vardır. Cümələ üzvlərinin iştirakına görə belə sadə cümələləri aşağıdakı kimti təsnif etmək olar:

I. Baş üzvlərin iştirakına görə:

1) cütterkibli cümələlər;

2) təktərkibli cümələlər.

II. Baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzvlərində iştirak edib-etməməsinə görə:

1) geniş cümələlər;

2) müxtəsər cümələlər.

III. Baş və ikinci dərəcəli üzvlərin buraxılıb-buraxılmamasına görə:

1) bütöv cümələlər;

2) yarımcıq cümələlər.

Baş üzvlərin hər ikisi iştirak edən sadə cümələlər cütterkibli cümələlər, baş üzvlərdən yalnız biri iştirak edən cümələlər isə təktərkibli cümələlər deyilir.

Baş üzvlərdən başqa, ikinci dərəcəli üzvlər (ya onlardan biri, ya da hamısı) iştirak edən cümələlər geniş cümələlər, yalnız baş üzvlərdən ibarət olan cümələlər isə müxtəsər cümələlər adlanır. Ele cümələlər də olur ki, orada baş və ya ikinci dərəcəli üzvlər öz ifadəsini bilavasite tapır ki, bunlara bütöv cümələlər deyilir. Cümələnin hər hansı üzvünün (ve ya üzvlərinin) buraxıldığı hallara da rast gəlirik ki, bunlara da yarımcıq cümələlər deyilir.

TƏKTƏRKİBLİ SADƏ CÜMLƏLƏR

Sadə cümələlərin bir qismi baş üzvlərdən birinin iştirakı ilə qurulur və digər baş üzvə ehtiyac hissəsi edilmir. Belə sadə cümələlərin çox hissəsi xəber qütbü əsasında, az bir qismi isə mübtəda qütbü əsasında formalasılır. Buna görə də belə cümələləri təktərkibli sadə cümələlər adlandırırlar.

Təktərkibli sadə cümələlər iki hissəyə bölünürlər:

1) mübtədasız təktərkibli cümələlər;

2) xəbərsiz təktərkibli cümələlər.

Mübtədasız təktərkibli cümələlərə xəber və ikinci dərəcəli üzvlər iştirak edir. Buraya daxildir:

- 1) şəxssiz cümlələr;
- 2) qeyri-müəyyən şəxslər cümlələr;
- 3) ümumi şəxslər cümlələr.

1. Şəxssiz cümlələr

Şəxssiz cümlələrdə mübtəda iştirak etmir və onu təsəvvürə də götirmək olmur. Şəxssiz cümlə dedikdə bezişləri cələ başa düşür ki, burada şəxs olmur, əşya iştirak edir. Məsələn, *Kitab – bilik mənbəyidir* cümləsində mübtəda şəxslə deyil, əşya ilə ifadə olunmuşdur. Halbuki “şəxssiz cümlə” şərti termindir, əslində mübtədasız cümlələrin bir qismi belə adlandırılır. Əgər cümlədə mübtəda və xəber varsa, heç ona tərkibli cümlə da demək olmaz. Xuxarıdakı cümlə (*Kitab – bilik mənbəyidir*) mübtədalı və xəbərlə olduğuñan görə cüttərkibli cümlədir. Bəzən də “şəxssiz cümlə”yə misal götirilən *Mənə soyuqdur* cümləsini şübhə ilə qəbul edirlər. Burada da onu əsas götürürler ki, *mənə* sözü şəxssidir. Yenə də “şəxssiz” termininin şərti olduğu, mübtədasızlığın əsas olduğu nəzərdən qaçırlımsı olur. Bütün bunlara əsasən, yadda saxlamaq zəruridir ki, “şəxssiz cümlə” mübtədasız cümlələrin bir növüdür.

Ela cümlələr olur ki, mübtədasız yoxdur, lakin onu əlavə elemək mümkünündür; məs.:

Hərdən bir dərsə gecikir cümləsinə asanlıqla mübtəda artırmaq olur. Adətnə, belə cümlələrin mübtədası özündən əvvəlki cümlələrdə deyilmiş olur, sonrakı cümlələrdə qonaqt xatirinə buraxılır. Bu cür cümlələri şəxssiz cümlələr adlandırmak olmaz.

Diger mübtədasız cümlələrdə (qeyri-müəyyən şəxslə və ümumi şəxslər cümlələrdə) mübtədanı təsəvvürə gətirmək olur, onu, formalda olsa, bərpə elemək mümkünündür.

1) *Eldarı dekanlığa çağırırlar.*

2) *Na akərsən, onu biçərsən.*

Birinci cümlədə Eldarı çağırınların dekandan, müavindən və katibdən ibarət olduğu (cümlədə qeyri-müəyyən qalan şəxslər) təsəvvürə gətirilə bilər. Yaxud həmin cümləyə, formalda olsa, “onlar” mübtədasını əlavə etmək olar (lakin buna ehtiyac yoxdur). Şəxssiz cümlədə isə bu mümkün deyildir.

İkinci cümlədə bütün şəxslərdən ibarət mübtəda təsəvvürü var. Həmin cümləyə formal surətdə sən mübtədasını gətirmək olar (lakin

buna ehtiyac yoxdur). Hər iki misalın mübtədasız olmasına baxma-yaraq, bunlar şəxssiz cümlə deyildir. Şəxssiz cümlədə, yuxarıda qeyd etdiyimiz kimi, mübtəda olmur, təsəvvürə getirilmir və formal suratda da olsa, cümləyə artırıla bilmir; məsələn, *At ölündə itin bayramıdır* şəxssiz cümləsində *at ölündə* zaman zərfliyi, *itin bayramıdır* isə xəbor vəzifəsindədir.

Şəxssiz cümlələr, digər sade cümlələr kimi, ismi xəbərli və feli xəbərli olur. İsmi xəbərlər isimlər, sıfətlər, zərflər, II və III növ təyini söz birləşmələri ilə ifadə olunur; məs.: *Vaxdır; Artıq gecdir; İçəridə istidir; Gecənin yarısıdır; Yaz fəsli idi; Qışın oğlan çağrı idi* və s.

Feli xəbərli şəxssiz cümlələrdə xəbərlər ya şəxssiz fellərlə, ya şəxssizlik mənası veren digər fellər və frazeoloji birləşmə əmələ getirən bəzi fellərlə ifadə olunur.

1) Xəbəri şəxssiz fellərlə ifadə olunan şəxssiz cümlələr; məs.: *İcləsə sizin məsələnizi baxılacaq; O məsələyə hələ baxılmayıb; Sabah muzeya gediləcək; Xəzər dənizində suitiya az təsadüf edilir; Dünənki dərədə sadə cümlələrdən də bəhs edilmişdir.*

2) Şəxssizlik mənası yaranan digər fellərlə de şəxssiz cümlə qurulur.

a) felin vacib şəkli ilə:

Bunu na ilə izah etməli, bu adəmi necə tanımla! (M.İbrahimov); *Nə etməli, tərbiyə meydənini, balatların galacızını bu ağıbaşlarla tərk edib getməlim, yoxsa bu meydana yol tapmalımı?* (Mir Cəlal).

b) bəzi machul fellər xəber vəzifəsində işlənərək şəxssizlik mənası emələ gətirir; məs.:

Dünən bu məsələdən az damılıdı; Məktəbdən xaric edilməsinə qərar verildi (*Qərara alındı* deyilsə, mübtəda tələb olunur).

c) *getmək, gəlmək* kimi məlum fellər vasitəsilə aşağıdakı frazeoloji birləşmələr əmələ gəlir ki, bunlar da şəxssiz cümlənin xəbəri olur: *zəhləm gedir, yazığım galır, xoşum galır* (*xoşun gəlmir, xoşu gəlmir, acığım galır*). (*Xoşuma galır* forması ilə deyilərsə, mübtəda tələb edər).

Gəlmək sözünün tosriflənən formasından biri ilə ondan qabaq işlənən *elə* və ya *bələ* sözü yönlük halda olan bir şəxs əvəzliyi, yaxud isimlə birləşərək, *mənə elə galır* tipli şəxssiz cümlə əmələ gətirir; məs.:

Mənə elə galır ki, sabah hava yaxşı olar; Onda Əhmədə elə gəlmişdi, mən onun zərərinə danışıram.

ç) qalmaq, keçmək kimi məlum fellər vasitəsilə şəxssiz cümlələr düzəlir; məs.:
Tayalara od vuranda az qalmışdı ki, məni öldürələr (İ.Şıxlı);

Gecədən xeyli keçmişdi.

d) xəbər yerində məsdər və olar (olmaz), məsdər və gərək (lazımdır) sözləri işlədilməklə də şəxssiz cümlə əməle getirilir; məs.:
Ağzı özürini boynunun ardından tanımış olar (Atalar sözü); Eyni

qəribə təbəddülüti Ciminin də çöhrüsində görmək olardı (İ.Əfəndiyev); Bilirsən, bacıqızı, hər başına papaq qoyan kişi saymaq olmaz (B.Bayramov); Bir evda ki belə gözəl olmaya, o ev bərbəd olub talanmaq gərək (M.P.Vaqif); Top qapiya tərəf ötürüllür, vurmaq lazımdır.

e) xəbəri məsdərlə ifadə olunan və zəruriyyət ifadə edən şəxssiz cümlələr; məs.:
Indi əlac ancaq buna qalırdı ki, göz-qulaq olmaq, gəlinə və

Qaraşa birgə yaşamağın, namuslu ailə yaratmağın təhrərinə öyrətmək (M.İbrahimov); Bir az səbr etmək (N.Norimanov); Bu qan ağlayaqları kimdən cavab gözləmək? (N.Nərimanov).

Dilciliik adabiyatında belə cümlələri məsdər cümlələr adlandıranlar da var.

Dilimizdə olan şəxssiz cümlələr müxtəlif mənalar daşıyır.

I. Ətraf mühitdəki hal-vəziyyəti ifadə edə bilər:

Qonşuda toydur; Bazarda ucuzlugdur; Qərb cəbhəsində sakitlikdir; Kassanın qabağında basabasdır; İsti bir gün idi; Bilirsiniz ki, işinizin pis vaxtidır.

II. Zaman bildirə bilər:

1786-ci ilin baharı idi (Y.V.Çəmənzəminli); Bahara az qalmışdı (Y.V.Çəmənzəminli); Lakin gec idi; Otuzuncu ilin əvvəli idi (B.Bayramov); Adlarını saydığın o yeniyetmələrin indi oxuyan vaxtıdır, bala ("Azərbaycan" jur.).

III. Psixoloji hal bildirə bilər:

Pis adamlardan acığım golur; At ölöndə itin bayramıdır; Doğrusu, ona heç ürəyim qızır (B.Bayramov); Bayağdan mənə atmaca atanların Çələbioğlu ilə sinə-sinəyə dayanıb dör-dör döyüşməyimdən xoşları gəldi ("Azərbaycan" jur.); Gün üfüqdən çirtlayanda Xəzərin oyunaşan ləpələrini seyr etməkdən doymaq olmur (B.Bayramov).

IV. Şəxssiz cümlələr cürbəcür modal çələrlər ifadə edə bilər:

1) Güman, təxmin ifadə edə bilər:

Ona elə galırkı ki, həyatda Sona onu gülə-gülə qarşılıyacaq...
(B.Bayramov).

2) Zorurluk ifadə edə bilər:

Hər bir addımda xalqın mənəfeyini nəzərə almalı; Yüksək qiymət almaq üçün yorulmadan çalışmaq lazımdır.

3) İmkən mənəsi bildirə bilər:

Soruşa-soruşa Moskvaya getmək olar; Xalqın nə ağızını yummaq olur, na dilini kəsmək olur (A.Makulu); Qafqazda nadir bitki növlərinə təsdiq edilir; Bağların müalicəsində göydəş möhlulundan və kükürd tozundan istifadə edilir.

4) Etiraz ifadə edə bilər:

Gülüş. Gücsüz bir qadın dustaqla saxlayıb, qapıları onun üzünə qapamaq, onun günüsünü evə gətirib ona güldürmək, mənim atama yaramaz ölü paltarı geyinidir, heyvan kimi ağızını qapamaq və dilini bağlamaq, sərsəm bir meymun kimi, cansız bir marionetka kimi barmaq ucunda oynatmaq (C.Cabbarlı).

V. Şəxssiz cümlələr adı bir məlumatı ifadə edə bilər:

O kitabdan məndə də var (danışqdan); Zorbulaq dərəsi ilə Biçənək çayının yerləşdiyi tırənin başına qalxanda dəyirmanların qabağındakı camaata hay düşüy ("Azərbaycan" jur.); Şamaxıdan Bakıya maşınla iki saatlıq yoldur.

Azərbaycan dilindəki şəxssiz cümlələrin ya qənaət etmək nöticəsində bir sözün buraxılması, yaxud da mübtədanın xəbərə qovuşub mürəkkəb (frazeoloji) xəbərlər əməle gətirməsi sayəsində əməle gəldiyini güman etmək olar.

2. Qeyri-müəyyən şəxsləri cümlələr

Mübtədasız təktərkibli sadə cümlələrdən biri də qeyri-müəyyən şəxsləri cümlələrdir. Belə cümlələrdə işin icraçısı qeyri-müəyyən olur və cümlədə öz ifadəsinə mübtəda şəklində tapa bilmir. Şəxssiz cümlələrdən fərqli olaraq, bu cümlələrdə icraçı şəxs konkret olaraq təsəvvürə gətirilməsə də, hər halda, formal da olsa, təsəvvürə gətirile bilir.

Əhmədi maarif şöbəsində yaxşı qarşılıtlar cümləsində Əhmədi qarşılıyan ya maarif şöbəsinin müdürü, ya da başqa işçiləridir (hər halda, iş icraçılарını, konkret olmasa da, təsəvvürə gətirmək olur). Lakin bu icraçılardan cümlədə öz ifadəsinə mübtəda şəkildə tapa bilmir.

Onlar danışanı ve dinleyeni maraqlandırmadığına göre cümlede qeyri-müyyəyon şəkildə qılır.

Doğrulur, işin icraçısı başqa vasitələrlə də qeyri-müyyəyon halda ifadə oluna bilər. Məsələn, *Eldargilin eyvanında birisi oturub kitab oxuyurdu* cümlesiində, həqiqətən, şəxş qeyri-müyyəyəndir, yəni biz onun kim olduğunu bilmirik. Lakin işin icraçısı (yəni *birisidir*) cümledə mübtədə vozifəsində işlənmişdir. Həmin cümledə qeyri-müyyəyənlilik öz ifadəsinə leksik vasita ilə tapmışdır. Qeyri-müyyəyon şəxslər cümndlər mütbtədə olmur, qeyri-müyyəyənlilik isə öz ifadəsinə qrammatik yolla tapır. Buna görə də mübtədəsi meydanda olub, qeyri-müyyəyənlilik ifadə edən cümndlər cüttərkibli cümndlərdir. Qeyri-müyyəyon şəxslər isə tərkibkili cümndlərin bir növüdür. Bütün bunlara əsasən, yuxarıdakı cümledə qeyri-müyyəyənlilik olsa da, qeyri-müyyəyen şəxslər cümldə sayıla bilməz.

Qeyri-müyyəyənlilik qrammatik yolla ifadə edilərkən cümlede mübtədə iştirak edərsə, yənə də bizim bəhs etdiyimiz cümlə tipi almaz. Məsələn, *Məktəbə yeni avadanlıq gətirildi* cümlesində avadanlığı getirənlər məlum deyil. Buradakı qeyri-müyyəyənlilik yaranan vasita fəlin məchul növüdür. Fəlin məchul növü xəbər vazifəsində işlənərkən üzərində iş icra olunan əşya (avadanlıq) özünü mübtədə kimi göstərir. Beləliklə, cümledə qeyri-müyyəyənlilik qrammatik yolla ifadə olunsa da, tərkibkili cümlo deyil, cüttərkibli cümlo alınır.

Qeyri-müyyəyon şəxslərin qrammatik olamətinə göldikdə, onun xəbəri III şəxs cəmədə olan müxtəlif fellərlə ifadə olunur. Qeyri-müyyəyon şəxslərin xəbəri vazifəsində:

1) Xəbər şəklinin müxtəlif zaman formaları işlənə bilər:

Deyirlər, bülbüllü dila gətirən gülin eşqidir (B.Bayramov); *Dərin sükutdan sonra xan ali ilə işara etdi, Vaqifi buraxdılar* (Y.V.Çəmənzəminli); *Sonra onu Şurabad kənd Sovetinin sadri seçmişlər* (B.Bayramov); *Sizin kimi maymaqlar olan yerdə adamın maralına güllə atalar, içini də daş* (İ.Sixli); *Səni özbaşına qoymazlar* (İ.Sixli); *İndi görürəm lazım olmayacaq, məktəbdən hər şey verəcəklər* (İ.Sixli); *İraklı xanın da yanına getmişdi, üz göstərməmişdilər* (Y.V.Çəmənzəminli).

2) Əmr şəkli işlənə bilər:

Tapsırın, mənə çay gətirsinlər.

3) Vacib və lazım şəkilləri işlənə bilər:

Bunları bir toy üçün ayırb saxlamışam, sabah gəlib aparmalıdlırlar (aparasıdlılar).

4) Şərt şəkli işlənə bilər:

Sənin tövlədə işlədiyini görəsam, dəlinə peyin səbəti aldığını desələr, bağrum çatlar... ("Azərbaycan" jur.).

Qeyri-müyyəyon şəxslər cümndlər aşağıdakı hallarda işlədilir:

a) iş görən no danışan, no de dinleyən üçün maraqlı olmayanda, yəni danışanı və dinleyəni yalnız işin özü maraqlandıranda, iş görülməsi ön plana keçir, onu icra edən isə arxa plana keçir və qeyri-müyyəyon hala düşür; ...*Adına özü olan da Əbdüləli boy, olmayanda Əbdül bəli boy deyirlər* (C.Cabbarlı).

b) iş icra edən danışana və dinleyənə məlum olmayanda qeyri-müyyəyon şəxslər cümlo işlədir; *Qapını döyürlər.*

Ola bilər ki, iş görən danışana, belkə də, məlumdur, dinleyənə isə məlum deyildir; *Burada sizi gözlayırlar.*

c) iş icraçıları çox olan zaman müyyəyon işi konkret şəxslə bağlılamaq olmur; *Deyirlər ki, həyat qoçaqlarındır* (C.Cabbarlı); *Bizlərda qonaga çox hörmət edirlər, qulluğunda dururlar.*

ç) bəzən de əslüb xatırına qeyri-müyyəyon şəxslər cümlo işlətmək lazımlı gəlir; *Mənim ruhunu qurdular, həvəsimi öldürdülər.*

Ruhunu qırın, həvəsinə öldürən bir adam olduğu halda, çox adam kimi qələmə verilir.

Bütün bunları nəzərə alırdıqda, işin icraçısının az və ya çoxluğuna, danışana və ya dinleyənə, ya da hər ikisine məlumluq dərəccəsinə görə, qeyri-müyyəyənlilik müxtəlif dərəcədə olur (ya çox dərəcədə, ya da az dərəcədə qeyri-müyyəyon olur). Yuxarıdakı misalları bu baxımdan yoxlamaq olar.

Qeyri-müyyəyon şəxslər cümledə görülen iş real və ya qeyri-real ola bilər. Bu da müyyəyon işin həyata keçib-keçməməsi ilə bağlıdır; məs.:

1) *Payız girəndə bizi yiğib Hüseyn əmioğluya qosdular, göndərildilər* *Qarayazida şum etməyə* ("Azərbaycan" jurn.).

2) *Onun bu sözləri nə niyyətlə dediyini bilmirəm, ancaq elə bil başına bir qazan qaynar su tökdür* (B.Bayramov).

Birinci cümledə işin icraçı real, ikinci cümlənin ikinci hissəsində isə qeyri-real xarakterdədir.

Qeyri-müyyəyon şəxslər cümlo ya ayrıca sadə cümlo şəklində, ya da mürəkkəb cümlənin bir hissəsi kimi işlənə bilər.

1) *Mənə dedilər ki, siz dünəndə buradasınız.*

2) *Fərhad deyir ki, Mehdiyin aşını bisiriblər.*

3) *Boyananı Ağdamdan göndərmişdilər, amma heyif ki, yarısı yanmışdı...* (Y.V.Çəmənzəminli).

Aydındır ki, birinci misal tabeli mürəkkəb cümlədir. Onun yalnız birinci hissəsi (*mənə dedilər*) qeyri-müəyyən şəxslər cümlədir. İkinci hissənin (*siz dünəndən buradasınız*) həm mübtədəsi, həm də xəbəri olduğu üçün cütterkiblidir.

Həmçinin ikinci tabeli mürəkkəb cümlənin budaq cümləsi, üçüncü misalın hər iki tərkib hissəsi – həm baş, həm də budaq cümləsi qeyri-müəyyən şəxslər cümlələrdir. Eləcə də sonrakı tabesiz mürəkkəb cümlənin birində (4-cü misal) birinci hissə qeyri-müəyyən şəxslər cümleyə misal ola bilər.

Bəzən qeyri-müəyyən şəxslər cümle üslubi səciyyə daşıyır. İşin icraçısı danişan şəxs (I şəxs, tek) olduğunu halda, özünü qeyri-müəyyən şəkilde təqdim edir, onunla bağlı olan iş on planda verilir. Beləliklə, danişan şəxs *Siza dedim ki, fikriniz dərsdə olsun* cümləsi evəzina, *Sizə dedilər ki, fikriniz dərsdə olsun* cümləsini işlədir. Deməli, belə çıxır ki, həmin fikrin kim tərefindən deyildiyi yox, fikrin özü (*fikriniz dərsdə olsun*) əsas imiş.

3. Ümumi şəxslər cümlələr

Ümumi şəxslər cümlələr də mübtədəsiz cümlələrin bir növü olub, təktərkibli cümlələr arasında xüsusi yer tutur. Əgər qeyri-müəyyən şəxslər cümlələrdə işin icraçısı qeyri-müəyyən III şəxslərdirsə, ümumi şəxslər cümlələrdə icraçı bütün şəxslər, yəni hamidir. Burada mübtədə ümumi şəkildə tasavvur olunur. Ümumi şəxslər cümlələrde hamı tərefindən qəbul edilmiş, bir ümumi qayda şəklini almış hökmərlər ifadə olunur. Belə cümlələr çox zaman atalar sözü, məsəl, hikmatlı sözlər halına keçmiş cümlələr olur; məsəl, *hikmatlı sözlər halına keçmiş cümlələr olur; məsəl,*

Sözün doğrusunu zarafatda deyərlər; Bu günün işini sabaha qoyma; Cücəni payızda sayarlar; Çörəyi ver çörəkçiye, bir çörək də üstəlik; Bağ'a baxarsan, bağ olar, baxmazsan, dağ olar kimi ifadələr məhz belə yaranmışdır.

Bunlar bütün şəxslərə (ister tek olsun, isterse də cəm) eyni dərəcə adıdır.

Ümumiliyi leksik yolla ifadə etmək olar. Əgər bir cümlədə *hamı, bütün insanlar* kimi sözlər işlədiłarsa, onda da bütün şəxslər əhatə olunur, verilən hökm hamiya aid olar: *hamı azadlığı sevir*. Lakin belə cümlə təktərkiblilikdən çıxır, mübtədalı cümleyə çevirilir. Ümumi şəxslər cümlələrdə isə ümumiləşmə grammatik yolla ifadə edilir.

Xəbərlərinin ifadə formalarına görə ümumi şəxslər cümlələr iki cür olur:

1) Xəbəri ikinci şəxsin təkində olan fellərlə ifadə olunan ümumi şəxslər cümlələr. Belə cümlələrdə xəbərlər formaca II şəxsin təkində işlənə də, məzmunca bütün şəxslərin təkini və cəmini əhatə edir; məsəl:

Bağı akırsan ki, meyvəsinə dərəsən, kölgəsində dincəlasən; Kitabın özünü də oxumağı garək bacarasən, sükutun da dilini garək bilaşan (B.Bayramov); *Bir də məsəl var, bardağa girdin, oldun bardaq suyu* (Şixli).

Bu mürəkkəb cümlələri təşkil edən sadə cümlələr (*Bir də məsəl var* qismindən başqa) ümumi şəxslər cümlələrdir. Onlar üçüncü şəxsin təkinə aid olmaqla bərabər, qalan şəxslər və kəmiyyətlərə (tək, cəm) də eyni dərəcədə aidir. Həmin misallarda xəber şəklinin müxtalif zamanları işlənmişdir. Xəbərlərin başqa fel şəkilləri (əmr, şərt, arzu) ilə ifadə olunması da mümkündür:

Eşitdiyinə inanma, gördüyüնə inan; Ev alma, gönü al; Asilsən da, uca budagdan asıl (Atalar sözü və məsəllər); *İstər ki, körpə uşaqları basını dizinin üstünə alıb, ona şirin nağıl deysən* (B.Bayramov).

Bela misallarda cümleyə formal olaraq *sən* mübtədəsini gətirmək olar, lakin əslində buna ehtiyac yoxdur. Cüməla onu tələb etmir; çünki məzmunca onun iş görəni bütün şəxslərdir. Əgər *sən* sözü cümleyə daxil edilərsə, cümlə təktərkibli deyil, cütterkibli cümleyə çevirilir. Müqayisə edin: 1) *Nə tökərsən aşına, o çıxar qaşığına; Nə əkərsən, onu biçərsən;* 2) *Sən nə tökərsən aşına, o çıxar qaşığına; Sən nə akırsan, hamısı yaxşı bitir.*

Birinci vəziyyətdə bütün şəxslər nəzərdə tutulduğu halda, ikinci vəziyyətdə yalnız ikinci şəxsin tokı nəzərdə tutulur. Buna görə də birinci misallarda ümumiləşmə olduğu halda, ikincidə belə ümumiləşmə yoxdur. Beləliklə, birinci cümlələr təktərkibli (ümumi şəxslər), ikinci cümlələr isə cütterkibli hesab edilir.

2) Xəbəri III şəxsin cəmində olan müzare zamanlı fellərlə ifadə olunan ümumi şəxslər cümlələr. Belə cümlələrdə də xəbərlər formaca III şəxsin cəmində işlənə də, məzmunca bütün şəxslərə və kəmiyyətlərə (tək, cəm) aid olur:

Uman yerdən küsərlər; Qonağa "get" deməzlər, altından palazı çəkərlər; Günü günə satmazlar (Atalar sözü).

Ümumi şəxslər cümlələrin bu tipi yalnız atalar sözü və məsəllərdə deyil, adı danişqıda da işlənilir:

*Bələ səhbəti ayaqüstü eləməzlər, gedək oturaq (İ.Şixli).
Əsi, xeyir işə kömək eləyərlər axı, bu arayıştı təsdiqlə qurtar... (B.Bayramov).*

Bu formadakı xəbərlər qeyri-müəyyən şəxslər cümlələrdə də işlədirilir.

"Burada İsləmə" deyərlər, sən də İsləməzsən cümləsində birinci hissə ("Burada İsləmə" deyərlər hissəsi) qeyri-müəyyən şəxslər cümlədir. Bunun əvvəlkilərə benzəməsi yalnız onların müzare zamanda olınmalıdır. Məzmunu göldükde, aralarında çox fərqli var. Əvvəlkilərə (məsələn, *Bələ səhbəti ayaqüstü eləməzlər* cümləsində) ümumişən var, bir qayda halına düşmüş məsolədən səhbət gedir. Sonrakı misalda isə bu yoxdur. Əvvəlkilər misalda olan hökmə bütün şəxslər, o cümlədən danışan və dinleyən özləri də daxildir. Sonrakı misal isə I, II şəxsə aid olmur, yalnız III şəxs dairesində qapanıb qalır. Buna görə də əvvəlkilər misallar ümumi şəxslər, sonrakı misal isə qeyri-müəyyən şəxslər cümlə kimi qiymətləndirilir.

Ümumi şəxslər cümlələr həm ayrıca sadə cümlə kimi, həm də mürəkkəb cümlənin tərkib hissələri kimi işlədirilir:

1) *Gərək iş görəndə cəsarətin ola. Özüñə inanınsan. Çətinliyin qarısında titramayəsan* (B.Bayramov); 2) *Kim var idi ki, qayda-qanunla gedəsən?* ("Azerbaijan" jurn.); 3) *Nə əkərsən, onu biçərsən* (Atalar sözü); 4) *Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, Yatma tülkü kölgəsində, qoy yesin aslan səni* (Atalar sözü).

Ümumi şəxslər cümlə yuxarıdakı birinci misalda müstəqil sadə cümlə kimi, ikincidə budaq cümlə (...qayda-qanunla gedəsən) kimi, üçüncüdə həm budaq, həm də baş cümlə kimi, dördüncüdə tabesiz mürəkkəb cümlənin tərkib hissələri (*Keçmə namərd körpüsündən... Yatma tülkü kölgəsində*) kimi işlənmişdir.

Ümumi şəxslər cümlələrin əksər qismində nəsihatamız, iibrətəmizlik fikirlər verilir. Bundan oləvə, nəsihat-etiraz (*Nabələd adamlı bələ rəftar etməzdilər*. B.Bayramov); təəssüf-etiraz (*Heç insasdır, bələ havada İsa bulğagini enib erkək atını şaqqa vurmaysan?* B.Bayramov); məsləhət (*Yorğanına bax, ayağını uzat*. Atalar sözü), adı malumat (*Hara baxırsan, gül-çiçəkdir*. B.Bayramov) və s. mənalardır da ifadə olunur.

ADLIQ CÜMLƏLƏR

Adlıq cümlələr qrammatik cəhətdən cümlə kimi formallaşmayan, lakin cümləyə məxsus intonasiyaya malik olub, başqa cümlə növləri kimi, bitmiş fikir ifadə edən sözlərdən və söz birləşmələrindən ibarət olur.

Adlıq cümlələr adlıq haldəki isimlərlə, substantivləşmiş başqa nitq hissələri ilə, təbeedici tərifli ismin adlıq halında olan ismi birləşmələrle ifadə olunur. Burada müxtəlif şəxslərin, əşyaların, hadisə və proseslərin adı çəkilir, lakin onlar haqqında heç bir məlumat verilmir, masə:

XVIII əsr. Azərbaycan, Qazax mahali. Vidadinin evi (S.Vurğun); *Qarabağ. Şuşa qalası. Xan sarayı. Qacarın keyf məclisi* (S.Vurğun); *Uçqar kəndlərində birində "Şəfqəq" kolxozunun idarəsi, böyük salıq-səzliylik, köhnə formalı rayon telefonu. Səhnədə Salamov və Mirzə Hüseyn* (S.Rəhman); *Terek sahilləri, Don sahilləri. Boz şinəl, avtomat. Göylərdə bir kin* (R.Rza).

Adlıq cümlələr çox vaxt qrammatik cəhətdən formallaşmış, qrammatik predikati olan cümlələrlər müşayit edilir. Bu onların söz və söz birləşməsi kimi deyil, cümlə kimi dərk olunmasına kömək edir, məs.:

Məclis vəge olur Saranın varlı və Avropa qaydası ilə bəzənnmiş otağında. Sol künçdə kreslo, qabaqda miz, üzərində şəmdanlar, kitab və qeyri, yanında bir neçə kürsü və bir tərəfdə üçqayaq üstündə bir dibçəkdə zərif qırmızı çiçəklər, divarda Saranın rəsmi (C.Cabbarlı); Balaşın evi. Köhnə qayda ilə döşənmüş bir ev. Sevil tak oturub oxuyur (C.Cabbarlı); *Bərdə yaylaqları. Səhər açılmaq üzrədir. Azərbaycan göylərinə məxsus bir təravət. Turaclar ölüşür* (S.Vurğun).

Adlıq cümlələr söz əhatəsinə görə iki cür olur: a) müxtəsər adlıq cümlələr, b) geniş adlıq cümlələr.

Müxtəsər adlıq cümlələr bir baş üzvdən ibarət olur. *Kür sahili... Bağça-bağ* (M.Rahim); *Yol. Qatar. Minənlər var, düşənlər var* (R.Rza); *Bakı. Gecə. Yadimdadır üç il qabaq Sahil boyu şöla saçan çıraqbanlar* (S.Vurğun); *Şuşa qalası. Xan sarayı... Vaqifin evi. Toy məclisi, oyun* (S.Vurğun); *Bahar mövsümü...* *Gürçü yurtusu, İkinti çağı* (H.Cavid).

Geniş adlıq cümlələrdə baş üzvü aydınlaşdırılan sözlər – ikinci dərəcəli üzvlər də iştirak edir. *Aydın bir mayıs gecəsi. Kürdən azacıq kənarda çiçəkli, yaşıl bir dağ kəməri* (H.Cavid); *Yeni tikilmiş istirahət*

evinin hayatı. *Qabaq planda Nəsirovun stolu* (S.Rəhman); *Kəndin kənarında səfəli bir yer, göy çəmənlik, gəzəl mənzərələr. Uzaqdan kənd görünür. Qabaq planda böyük bir söyüd ağacı* (S.Rəhman).

Başqa cümlə növlərinən fərqli olaraq, bu cümlələrdə ikinci dərəcəli üzvlərin dinamikliyi zəifdir, onlar cümlə üzvlərindən dənə çox söz birləşmələrinin komponentlərini xatırladır. Bu üzvlərin mövqeyi də məhduddur. Burada biz ikinci dərəcəli cümlə üzvlərinin heç də bütün mənə növlərini görə bilmirik. Adlıq cümlələrdə ikinci dərəcəli üzvlər kimi, əsasən təyindən, yer zərfliyi və az-az hallarda zaman zərfliklərindən istifadə edilir; məs.:

a) **Təyinlərə aid:** *Qədim Azərbaycan. Bərdə padşahlığı. Uca və sənətkarlıqla işlənmiş bir qala* (S.Vurğun); *Ataşadə. Qürüb vaxtıdır. Sağ tərəfdə böyük və əzəmətli bir öküz heykəli* (S.Vurğun); *Xalçalar döşənmış böyük bir çəmənlik. Bir tərəfdə çay dəstgahı, o biri tərəfdə kabab bisir* (S.Rəhman).

b) **Yer zərfliyinə aid:** *Başının yanında çiçəklər, dərman şüsaləri. Divarda güzgü, Əbdül mütəffəkkir dayanmış. Bağçanın o biri başında digər bir otaga giracək qapı. Saranın daxmasından bağçaya pəncərə. Camaatla üzvəz qapı. Lampa yarımlı xod* (C.Cabbarlı); *Məclis vəqə olur Kirman kəndlərinin birində. Mirzə Rzanın otağı. Solda bir pəncərə, sağda və daldə bir qapı. Otaq köhnə xalı və sadə şeylərlə bəzənmiş. Divarda iki tüsəng, iki patrondaş* (C.Cabbarlı).

c) **Zaman zərfliyinə aid:** *Yenə həmin yer. Mürşüldə Sadıq skamyun üstündə yatmışdır. Səhərin gözəl mənzərəsi* (S.Rəhman).

Bir sır hallarda adlıq cümlənin əsas hissəsinə – baş üzvünə aid və ya adlıq cümlədəki hər hansı bir üzvə aid tayin feli sıfətlə ifadə olunur, bu vaxt adlıq cümlədə (feli sıfot tərkibi daxilində) tamamilə, eləcə də zərfliyin başqa növlərinin də işləndiyini görmək olur, lakin bu üzvlər adlıq cümlənin əsas hissəsi ilə birbaşa qrammatik əlaqə saxlaya bilmir. Bu cəhətdən cümlənin özünü, yəni onun əsas hissəsinin mənası nisbətən genişdir. O, aşağıdakı qrammatik mənə növlərinə malikdir:

a) **Şəxs bildirir:** *Haman otaq. Birinci pərdədən üç ay keçmiş. Gültəkin və Dövlət bay* (C.Cabbarlı); *Aparata sarı çaparı beş atlı. Qabaqda Qıratin üstündə Rövşən, onun ətrafında Eyvaz və Səfər* (S.Rəhman); *Böyük salon. Həsən xan və kəndlilər* (S.Rəhman); *Ay işığı, bulaq başı, göy çəmən; Bir dünyamız, bir sən özün, bir də mən* (S.Vurğun).

b) **Əşya bildirir:** *Hacı Həsənin evi. İskəndərin otağı: küncdə damır kravat, qabaqda köhnə miz, üstündə bir-iki kitab; mizin yanında iki köhnə stul* (C.Məmmədquluzadə); *Divar içində iki dolab. Birisi qab-qacaq üçün. O biri yorğan-döşək üçün. Rəf üstündə istəkan, nəlbəki, qandıq, piyalə, çaynik və qeyri* (S.S.Axundov).

c) **Yer bildirir:** *Hacı Həsənin evi. İskəndərin otağı. Hacı Həsən və Kərbələyi Fatma xanım fikirli oturubular* (C.Məmmədquluzadə); *Şuşa qalası. Cıdır düzü* (S.Vurğun); *Bağça, Ceyran xalanın evinin qabağı* (S.Rəhman); *Dağ döşü, bulaq başı... Biz aflatın göz-qası* (R.Rza). *Təbriz şəhəri. Xalça fabrikinin qarşısı. Fabrikin ətrafında silahlı adamlar gəzisir* (M.S.Ordubadi).

c) **Zaman bildirir:** *Azərbaycan, gözəl bir yaz... Həyat bolluq, işıq çoxdur* (S.Vurğun); *XVIII əsr. Azərbaycan, Qazax mahali, Vidadinin evi* (S.Vurğun); *Gəca. Bir tərəfdə həyat, qalın ağaclar görünür* (S.Rəhman); *Səhər ertə, dəmirçi Musanın dükanının qabağı. Dükan bağlıdır* (S.Rəhman); *Yenə həmin yer. Bir həftədən sonra. Kolxoçular dəstə ilə keçirlər* (S.Rəhman).

d) **Hadisə və proses bildirir:** *Çənlivel, Alagözlə Məhəmmədin toyu* (S.Rəhman); *May bayramı, Bakı böyük. Parad keçir, bax...* (S.Vurğun);

*Yarğan üstü... Bulaq başı, mis səhəng,
Üç gəlinin bir ağızdan gülümseyi,
Kəhər atın dəli Kürü keçərək
Baş sallayıb ağır-agır galmöyi*
(S.Vurğun).

Adlıq cümlələrin bir qismi mübtədə əsasında, bir qismi isə xəbər əsasında formalasılır. Bu cəhətdən adlıq cümlələr iki yerdə ayrılır:

a) **Mübtədə əsasında formalasılanlar.** Şəxs və ümumən canlıları və cansız əşyaların bildirən adlıq cümlələrin əsas aparıcı hissəsi mübtədəyə uyğun gelir, ona görə də belə adlıq cümlələr mübtədə əsasında formalasılmış adlıq cümlələr hesab olunur; məs.:

Sol divarda Gültəkinin böyüdülmüş görkəmi, altında dolab, üzərində tar, sağda dördəbucag, solda isə girdə miz (C.Cabbarlı); *Uzaqdan Çənlivel görünür. Ətrafda qarlı dağlar, dumanlı qayalar* (S.Rəhman); *Bazar... Yan-yanaya düzülmüş dükanlar, çadırlar... dəvə karvanları, yiğilətlər* (S.Rəhman); *Səhnədə Salamov və Mırzəhüseyn* (S.Rəhman).

b) **Xəbər əsasında formalasılanlar.** Zaman, geniş mənada məkan, hadisə və proses bildirən adlıq cümlələrin aparıcı hissəsi xəbəre

uyğun gəlir və bunlar xəbər əsasında formalasən adlıq cümleler hesab olunur; məs.:

İmamyanın otagi. Axşam (C.Cabbarlı); Dadaşın evinin yanı. Axşam. Ay işığı (S.Rəhman); Axşam, ay işığı. Yenə həmin yer (S.Rəhman); Xəzər. Axşam üstü (M.Rahim).

Adlıq cümleler dilin inkişafının sonrakı dövrləri ilə bağlı olub, adətən, yazılı ədəbi dildə işlədirilir. Damışqda adlıq cümlelərdən nisbətən az istifadə olunur.

Dram əsərlərinin remarkalarında, kinossenarilerdə, programlarda adlıq cümlelər çox işlədirilir və bəzən kəmiyyət etibarılı başqa cümle növündən irəli keçir. Seirədə və nəşr əsərlərində de adlıq cümlelərdən istifadə olunur. Lakoniklik yaratmaq, təsviri qisa və aydın vermək üçün adlıq cümlelərin ehəmiyyəti var.

Cümplenin şəxsa görə növləri baxımından adlıq cümlelər şəxssiz cümleyə uyğun gelir.

Qeyd 1. Zahiri cəhdən adlıq cümləyə benzəyen “hər sözü bir ulduz, bir şəffaf almaz” (S.Vurğun); “Hava sakit... Dəniz şəffaf... Şəhər dilbər...” (S.Vurğun); “Dünya böyük, şəhərlər çox” (S.Vurğun); “Zənci dalğın... Salın səssiz...” (S.Vurğun) kimi cümlelərini adlıq cümlelərdən fərqləndirmək lazımdır. Bu cümlelər, adlıq cümlelərdən fərqli olaraq, mütbədə və xəbər əsasında formalasən, lakin üslub xatırına xəbər şəkilciliyi ixtisar edilən cüttərkibli cümlelərdər.

Qeyd 2. Qəzet, jurnal, kitab və s. adlarının, sərlövhələrin adlıq cümlə hesab edilməsi doğru deyildir. Belə olsaydı, bütün adları cümlə hesab etmək lazımlı gələrdi, bu halda sözlə, adla cümlə arasında forq silinirdi. Hər hansı bir ad, söz, birləşmə o zaman adlıq cümlə adlanır ki, o, fikir ifadə etmək məqsədi ilə işlədişsin, cümlə avazında işlədişsin.

CÜTTƏRKİBLİ SADƏ CÜMLƏLƏR

Baş üzvlərin hər ikisi iştirak edən cümlelərə cüttərkibli cümlelər deyilir.

İkinci dərəcəli üzvlərin işlənib-işlənməməsinə görə cüttərkibli cümlelər iki qrupa bölünür:

1. Müxtəsər cümlelər.
2. Geniş cümlelər.

Müxtəsər cümlelər

Baş üzvlərdən ibarət olan cüttərkibli cümlelər müxtəsər cümlelər adlanır. Müxtəsər cümlelər subyekti *mütbədə*, predikati isə *xəbər* şəklində (müstəqil sözla) ifadə olunan məntiqi kateqoriya olan hökmün dildə ifadəsindən ibarətdir; məs.:

Onlar gözlədilər (İ.Sixli); Mən tanımırıam (Mir Cəlal).

Geniş cümlelər

Müxtəsər cümleləri taşkil edən baş üzvlər öz etrafında ikinci dərəcəli üzvlər (təyin, tamamlıq və zərflilik) toplamaqla geniş cümlə əmələ getirir. Tərkibindəki ikinci dərəcəli üzvə görə geniş cümlelərin aşağıdakı növlərini göstərmək olar:

1. Yalnız təyinin iştirak etdiyi geniş cümlelər.

Dediyməkin onun altındadır (Y.Şirvan); Bir yarpaq belə tərəpmirdi. O bizim öz adamımızdır (Ə.Abasov); Ceyran qəşəng qızı (S.Qədirzadə); Qara zurnanın qulaqbətirici səsi kəndi götürdü (Ə.Abasov); Gələn kolxoz sədri Həsən idi (Y.Şirvan); Oğlundan ilk dəfə belə sözləri eşidən Nabi sərhəndi (Ə.Abasov); Bu kitab həmin tələbənindir.

2. Yalnız vasitəsiz tamamlığın iştirak etdiyi geniş cümlelər.

Yusif dəstərxanı yiğisdirdi (Ə.Abasov); Qara məni başa düşür (M.Ibrahimov); Sən məni hadələyirsin (Y.Şirvan); Hami təzə hadisə baş verdiyini yaqın etdi (Ə.Abasov); Dəvəni sarvan çəkər (Mir Cəlal).

3. Yalnız vasitəli tamamlıqların iştirak etdiyi geniş cümlelər.

Göz gördüyüünə alışar (M.Ibrahimov); Mürşüdlə mən özüm danışaram (Y.Şirvan); Qardaşın səndən narazıdır.

4. Yalnız tərzi-hərəkət zərfliyinin iştirak etdiyi geniş cümlelər.

O, yaltaq casına gildi (Ə.Abasov); Mən belə fikirləşirdim (İ.Sixli); Onlar yanaşı oturdular (Ə.Abasov); Siz xoşbəxt yaşaya bilərsiniz (Y.Şirvan); Mən diqqətlə eşidirdim (Mir Cəlal).

5. Yalnız yer zərfliyinin iştirak etdiyi geniş cümlelər.

Küçədə toz qalxdı (Ə.Abasov); Şəhərdə gediş-geliş azalmışdı (S.Qədirzadə); Hər üçü eyvana gəldi (Ə.Abasov); Dağların başına qar yağmışdı; Azər məktəbdə növbətçidir; Qız sonra getdi (Mir Cəlal); Qadınlar yavaş-yavaş darixirdilər (Y.Şirvan); Sən indi azadsan (Ə.Abasov).

6. Yalnız səbəb zərfliyinin iştirak etdiyi geniş cümlələr.

O niyə yoxdur (M.İbrahimov); *Araz xəstəliyindən gəlməmişdi* (A.Şaiq).

7. Yalnız məqsəd zərfliyinin iştirak etdiyi geniş cümlələr.

Mən oxum ağa gedirəm (Mir Cəlal); *Biz işləməyə galmişik*.

8. Yalnız kəmiyyət zərfliyinin iştirak etdiyi geniş cümlələr.

Biz xeyli danişdığ; Anamı aldatmaq çox çötiñdir (S.Qədirzadə).

9. Yalnız şərt zərfliyinin iştirak etdiyi geniş cümlələr.

Biz bu şərtlə gedə bilirok. Onlar bu şərtlə razidirlər.

10. Yalnız qarşılıq-güzeş zərfliyinin iştirak etdiyi cümlələr.

Havanın buludlu olmasına baxmayaraq, ətraf aydın idı.

11. Bir neçə ikinci dərəcəli üzvün iştirak etdiyi geniş cümlələr.

Örűşdən qayidan mal qapılarda məlaşirdi (İ.Sixh); *Külək pəncərəni taqqılı ilə taybatay açdı* (Ə.Abasov); *Siz camaatı yaxşı başa sala bilmədiniz* (Ə.Abasov); *Musiqi həssas ürəkləri titrədir* (M.İbrahimov); *Heç bir eynəykar başını məndən gizlədə bilməz* (Ə.Abasov).

12. İkinci dərəcəli üzvlərin hamısının iştirak etdiyi geniş cümlələr:

Bu ikigat zərba onu yaman incidirdi (M.İbrahimov); *Onun bu istəyinin qarşısını hər zaman Siranüş alırdı* (Ə.Abasov); *O, nəzik vəzərçəkmasının toz basmış boğazlarını hər iki əli ilə yuxarı dardı* (Y.Şirvan); *Gurhagur yanar dəmir peçin istisi otağı bark qızdırı* (İ.Sixh); *Hacının tapşırığına görə bu faciə bir sərr kimi ancaq ailə üzvlərinin üzərində qalmalı idi* (Ə.Abasov).

BÜTÖV VƏ YARIMÇIQ CÜMLƏLƏR

Yarımçıq cümlələr

Sade cümlənin yuxarıda bəhs olunan növləri eyni zamanda bütöv cümlələdir. Məktəb qrammatikalarında "yarımçıq cümle" adı altında, adətən, bir və ya her iki baş üzvü "buraxılan, lakin düşüncə bilən və asanlıqla yerində işlədiə bilən" cümlələr verilir. Halbuki müəyyən şəxslə tərkibli cümlələrdə də baş üzv olan mübtədamın işlənməməsinə baxmayaraq, onu düşünmək və asanlıqla yerində işlətmək mümkündür; məs.: *Gəlirəm, oxuyursan, yazırıq, görürsünüz və s.*

Lakin bu tip cümlələr heç bir dilçilik ədəbiyyatında yarımcıq cümle hesab edilmir. Beləliklə, yarımcıq cümlələrdə bir və ya bir neçə cümle üzvünün buraxılması adı bir sintaktik normadır. Bu vəziyyət ondan irəli gəlir ki, yarımcıq cümlələr daha böyük sintaktik quruluşun tərkib hissəsi kimi işlənməkə, onda buraxılan bu və ya başqa cümə üzvü həmin quruluşun başqa bir (adətən, əvvəlinci) hissəsində işlənir. Buna görə də buraxılmış bu və ya başqa üzvü bəzən yarımcıq cümləde işlətdikdə, həmin cümlələr mövcud sintaktik quruluşunu və əslubi xarakterini dəyişir; məs.:

- Hara belə, Vaqif? - Kitabxanaya; - Sən hara belə gedirsən, Vahid? - Mən kitabxanaya gedirəm.

Yarımçıq cümlələr şəhə nitq üçün daha xarakterik olmaqla berabər, bədii ədəbiyyatda, xüsusən dialoqlarda və qismən təsvirlərdə işlənir.

Yarımçıq cümlələrin dilimizdə işlənən on əsas növü dialoqun qarşılıqlı replikalardan ibarət yarımcıq cümlələrdir; məs.: *Bir de görüm, Bakdan gəlmişindən məqsədin nədir? - Təyo gəlmışəm.* – *Kimin toyuna? - Dostum un. - Harada işləyir, dostun? - Prokurorluqda. - Vəzifəsi nədir dostunun? - Müştəntiq* (A.Məmmədov).

Dialoqda işlənən yarımcıq cümlələrin əksəriyyətində quruluşa yarımcıqlı yarımcıq cümlələrdə təkrar olunmayan sözlərin dialoqun əvvəlki replikalardında mövcud olması ilə izah olunur. Bu növ cümlələrin də əsas iki növü vardır: 1) dialoqun (replikann) hissəsini təşkil edən cümlələr; 2) cavab cümlələr.

1. Dialoqun hissələri olan cümlələrin (replikaların) tərkibi əvvəlki replikalarda söylənilən fikrin inkişafı üçün hansı sözlərin işlənməsinin vacib olması və hansı sözlərsiz keçinməyin mümkün olması ilə müyyəyən olunur.

Münəvvər xanım mane oldu: - O qız tamınz, nabələd usaqdı, azar, qoy bir az işinişin hələ! - Az-maz, qoy alışsin (Mir Cəlal); *Eyvaz. ...Bu nədir, ay xala, inididən saçların ağaribdir, eyib devil!* Gülsüm. *Eh, dünyanın dərdi-qəməndən* (C.Cəbərli); *Sonra kənd tasərrüfatı institutunun qiyabi şöbəsində oxumuşam.* – *İşləyə - işləyə!* (Mir Cəlal).

Mükələmodəki qarşılıqlı replikalardan – yarımcıq cümlələrin bir növü də təkrar-sual cümlələridir. Müxtəlif üzvlərdən ibarət olan bu cümlələr yüksək emosional nitqə dinleyən torəfindən təkrar olunur və sual intonasiyası ilə müşayiət olunur. Bir çox hallarda bu növ yarımcıq cümlələrdən sonra başqa növ (təsdiq və ya inkar bildirən) cavab yarımcıq cümlələr işlənir; məs.:

Qarı... Gözü düşüb xanın sana, Mənə bir xalət alsana? Xuraman. Nədir, nadir, xanın gözü? Mehriban. ...Doktor, kim olmuşdur bunun qatili? Söhbet. Qatılı? Muxtar bəydir. Mehriban. Necə? Muxtar bəy? Şirin. Təqsirim nədir ki? Məryəm. Nadir? Xəyanətl (S.Vurğun); Üç başıq. Kənddə olurlar. – Üç baş? Kənddə olurlar? Yaxşı bu maaşla iki evi necə dolandırırsınız? (M.Hüseyn); Vəzir. Atayın vəfasına bax! Deyirlər Şapuru vəzir qoyacaq. Şiruya. Şapuru? Şapuru? (S.Vurğun); Qubernator. ...kazaklar da bir az kömək etsinlər. Polismeyster. Kimsə? Qubernator. Kimsə? Heç kimə, hər iki tərəfdə ara soyuduqla onlar qızılırsınlar (C.Cabbarlı); Mahmud cavab verdi: – Bir az barıt olsa, onun atasını yandırardıq. – Barıt? O məndə... (A.Makulu).

Cavab-yarımcıq cümlələrin forması, əsasən, müvafiq sualların xarakterindən asılı olur. Beləliklə, cavab-yarımcıq cümlələrin əsas üç növü mövcuddur: 1) sualda seçilən, nəzərə çarpdırılan bu və ya başqa cümə üzvünən cavabı; 2) tasdiq və ya inkari tələb olunan sualın cavabı; 3) dinləyənə təklif olunan cavab variantlarından birini seçməyə imkan verən sualın cavabı.

1) Cümlo üzlərləndən birini seçdən, nəzərə çarpdırılan sualın tələb etdiyi cavab-cümlo üçün xarakter cəhət ondan ibarətdir ki, bu və ya başqa söz və ya söz birləşməsindən ibarət olan cavabların sintaktik vəzifəsi sualda mənəsi nəzərə çarpdırılan sözün sintaktik vəzifəsi ilə eyni olur. Beləliklə, bu cür sual-cümələlər üçün *kim*, *na*, *hansi*, *na cür*, *necə*, *haçan*, *na vaxt*, *haraya*, *harada*, *haradan*, *na üçün*, *niya*, *na qədər*, *neçə* və s. sual əvəzliklərinin işlənməsi adı haldır. Başqa sözlə desək, bu cümlələr sual cümlələrinin sual əvəzlikləri ilə düzənlən növündən ibarətdir. Bu növ cavab-cümələrinin bu və ya başqa cümlo üzvlərinə müvafiq galmosuna görə aşağıdakı növürləri vardır:

a) mübtədədən ibarət olanlar: – *Gedənlər dənizdə qərg olsalar, kim cavab verəcək?*.. – Özləri (M.Hüseyn); *Bunu kim kəsib?* – Özüm. *Tumurcuqlarını kim yolub?* – *Mən.* – *Babama kim dərs verib?* – Heç kəs. Uşaqlar, – dedi, – bunun içində nə var? Uşaqlar cavab verdilər: – Çöp (Mir Cəlal).

b) xəbərdən ibarət olanlar: – *Bu kimdir?* – *Gəldiyevdir.* – Əhmədov haradadır? – İclasdadır; – *Eviniz hayandadır?* – *Buradadır!* – Hansıdır? – *Odur!* (Mir Cəlal); Qoca. Eldar hansınızdır? Eldar. Mənəm, ay əmi (S.Vurğun); Qubernator. Polkovnik, bu nadir? Polismeyster. Qiymadır, general həsrətləri (C.Cabbarlı).

c) tamamlıqdan ibarət olanlar: – *Bağışlayın, kimi görmək istayırsınız?* – Direktoru. Gəldiyev bir də soruşdu: – *Nə istəyirsiniz?* Uşaq dedi: – *Anam.* – Ali baba nəyi bilər? – Ağacları, gülərə (Mir Cəlal); – *Kimə satursan orda?* – *Müştəriyə.* – Bas nadəm qorxursan? – *Xortdandan* (Mir Cəlal); *Bu gün sən ləp fantaş eləvirsən, serjant.* – *Nədə?* – *Nəticə çıxarmağda* (H.Seyidbəyli); *Na ilə gəldin?* – *Motosikletə* (İ.Əfəndiyev).

c) təyindən ibarət olanlar: – *O oğlan gəlməşdi ax!* – Hansi oğlan? – ...Şuşaltı. – Hansi Şuşaltı? – Biri var ey, direktor qovan (Mir Cəlal); – *Sənən neçə qardaşın var?* – Bir (H.Seyidbəyli).

d) zərflikdən ibarət olanlar:

– *Məhbusları necə qaçırdıraqsınız?* – *Piyada.* – *Şeyləri necə daşıyağıq?* – *Faytonla* (M.Hüseyn); – *Bas sən harada qaldın?* – *Evimizdə* (A.Makulu); – *Bunu havaxt almısınız?* – *İlin avvalında;* Tərlanov təccübə baxdı: – *Mənə çox sağ ol niya deyirsən?* – *Xahişimi rədd etmədiyiniz üçün* (H.Seyidbəyli); – *Hara belə?* – deyə Həsən kişi təccübə soruşdu. – *Tərəzinin gözlərini düzəltməyə,* – deyə Süleyman cavab verdi (C.Gözələv); – *Bas indiyəcən na qədar yiğmişsin?* – *Haşla azdır, cəmi 70 ton.*

e) bir neçə üzvdən ibarət olanlar:

– *Necədir?* – *Yaxşı tələbədir, fəsaldır.* – *Kimdir onlar?* – *Anam, bacım, yoldaşım, bir uşaq* (Mir Cəlal); *Keç fəsillər qova-qova;* De harda xoş olur hava? – *Mavi göllər qirağında* (İ.Səfəri).

2) Cavab-cümlelərin mühüm bir qismi sual intonasiyası və sual ədatı *-mi* (-mi, -mu, -mü) ilə düzələn sual cümlələrində haqqında soruşulanın tasdiqini və yaxud inkarını bildirir:

Yanında bir kişi də var idı, görmədin? – *Yox, görmədim.* – *Düzdür bu?* – *Düzdür!* – *Heç nə yoxdur?* – *Yoxdur, xeyr* (Mir Cəlal); – *Mənim qızım institutda oxuyur, ikinci sinifdə.* – *Səttarzada Rübabəmi?* – *Bəli, Rübəbə!* (Mir Cəlal); – *Birçə yerdə işləyirsiniz?* – *Birçə yerdə.* – *Sən bundan ötrü gəlmisinən?* – *Bundan ötrü* (İ.Əfəndiyev).

Cavab-yarımcıq cümlələrdən bəzən monoloqda da istifadə olunur. Yüksek hiss-həyəcan ifadə edən bu cümlələr müxtəlif üzvlərdən ibarət olur; məs.:

Qubernator. ...*Siz bilən, mədənlərdəki bu şulugluğun əsil səbəbi nadir, əsil şuluq salan kimdir?* Eyyaz Əsriyan, Dəmirçiyən, Nalbandyan, Hamisi yan... yan... daha hər şeyi mən açıb deyə bilmə-

rəm... E y v a z . . . g ö y d ə n o d y a g ı r , y e r d ə n q a n a x ı r , o o d u n i c i n d ə - k i l ə r k i m l ə r d i r , q o r u m a l i h e c ə r s e y i o l m a y a n a c , y o x s u l k ü t l ə v a r - y o x u n u i k i p a t r o n a v e r i b a t t r ; l a k i n k i m ? Q a r d a s - q a r d a s a . N ə ü c ü n ? K i m i n ü c ü n ? S i z i n ü c ü n , s i z i n m ə d ə n l ə r i n i z i , s i z i n e v l ə r i n i z i q o r u m a q ü c ü n . B u s a a t ö z y u m ş a q y a t a ğ i n d a ş i r i n - ş i r i n y a t a n Ağamyanlar və bu saat general - gubernatorun evində qumar oynayan Salamovlar üçün (C.Cabbarlı); Bu hekayədə, zahirən, o qədər də g ö y ç ə k o l m a y a n b i r g a n c , ilk zamanlara səvməyən g ö z l ə b i r q i z i n q ə l b i n i f ə h e d i r . N ə i l a ? Ö z t ə m i z ü r ə y i və n a m u s l u a m a y i l a ! (A.Seyfoddin); M a s a l ə n , g ö t ü r ə k n e s i , h a r a d a çıxır? Bakıda. Duzu haradan əldə edirik? Naxçıvan dağlarından və duz göllərinəndən (Ə.Sadiq).

Müstəqil işlənən xəbərsiz yarımcıq cümlələr. Yarımçıq cümlələrin bir qrupu, xüsusun xəbərsiz yarımcıq cümlələr dənmişidə, həyacanlı nitqdə və bədii təsvir dilində işlənir. Bu növ yarımcıq cümlələri iki əsas qrupa bölmək olar: 1. Həyacanlı nitqdə müxtəlif məna ifadə edən xəbərlərin işlənmədiyi yarımcıq cümlələr. 2. Dənmişidə və bədii təsvir dilində nitq ifadə edən fellərin işlənmədiyi yarımcıq cümlələr (vasitəsiz nitq).

1. Həyacanlı nitqdə müxtəlif məna (mövcud olma, qalma, toləb etmə, dinamik hərəkət və s.) ifadə edən xəbərlərin işlənmədiyi yarımcıq cümlələrdə bəzən mübtəda da iştirak etməyə bilər; beləliklə, bu növ yarımcıq cümlələr mübtəda və tamamlıqla, mübtəda və zərflikdən, tamamlıq və zərflikdən ibarət olur; məs.:

Yoldaş tamada, mənə b i r s ö z ! (A.Məmmədov); – Dinc otur-mayub, ay arvard, nə b i r i s g ö r ü b ? Yol kəsib, adam öldürüb, gaçaqlara qoşulub? Kimin toyuguna daş atıb? Öz kasiqkarlığına gedən adamdı da! Öz tükünün üstündə? (Mıri Cəlal); Qızım, buraya!.. – Pro-fessor əlini qaldırdı (S.Rəhimov); – Müqəssiri bayıra! – Meh-manın aydın səsi otağı doldurdu (S.Rəhimov); – Üzdə razılıq vermiş, ürəyində isə baxarıq demisi: görək, kim kim! Mənə də Şahmar deyərlər (A.Məmmədov).

2. Vasitəsiz nitqdə xəbərin və bəzən başqa cümlə üzvlərinin işlənməsinə görə əmələ gələn yarımcıq cümlələr; məs.:

Salman: – Hansı jurnalı istəyirsiniz, bu dəqiqa gətirsinlər. Zəhra: – Biy, başına xeyir, Məmmədəli, nə oldu? Ay qız, ona su ver! (A.Məmmədov); O eybəcər bir şeyə baxırmış kim ikrəhla: – Bəli də, alim oldun, bircə ayyaşlığın qalmışdı. Mən buna heç vaxt

döza bilmərəm. (A.Məmmədov). Xəncəri yerə cirparaq: – Yox, yox, yox! Əcaba, man özünü öldürməklə zalimlərin türəyimi yanacaq? Yox, Əslə!.. Axırınca gücünү yiğib qanlı göz yaşları arasından: – Sitarə! Bivaşa ola! Əhdə vəfa et! Məni yandırma! Gəl, gəl, ey həyatının zörəyi-şədədəri. Gəl! Gəl!.. (C.Cabbarlı); Sitarə onun sözünü kəsib: – Mənsur! Günahkaram! Mənə rəhm et! Məni yandırma!.. (C.Cabbarlı).

FELİ TƏRKİBLİ SADƏ GENİŞ CÜMLƏLƏR

Müasir dilimizdə formaca sadə cümle qəlibində olan, lakin mezzmun etibarilə mürəkkəbləşən cümlələr də vardır. Məzmunca mürəkkəbləşmə mürökəkəb cümləyə çevriləmə demək deyil; həmin sadə cümlələrin içorisində xüsusişmələrin, həmcins üzvlərin və feli tərkiblərin işlənməsi sayəsində onlar *forma və məzmunca genişlənmir, dolğunlaşır, b i r n ö v , a ğ ı r ı l a ş ı r*. Biz həmin bu genişlənməni, dolğunlaşış ağrılaşmasını nəzərdə tuturuq. Xüsusişmələr və həmcins üzvlər barədə əvvəllərdə dərsliyin müvafiq bölmələrində dənmişilmişdir. Bu bölmədə isə feli tərkibli sadə geniş cümlələrdən bəhs ediləcəkdir (nəzərə almaq lazımdır ki, xüsusişmələrdə də feli tərkiblər var). Feli tərkiblər fikir ifadə etmək cəhətdən bəzən budaq cümlə ilə adekvat olur.

Feli tərkiblər dedikdə feli bağlama, feli sıfət və feli isim (məsələ) tərkibləri nəzərdə tutulur. İçorisində feli tərkiblər olan sadə cümlələr sadə geniş cümlənin ən mürəkkəb quruluşu hesab edilir. Bunlar məzmun etibarilə mürəkkəb cümlələrə çox yaxınlaşır, lakin formasına görə sadə cümlənin müxtəlif formalardan biri kimi özünü göstərir.

Feli tərkibli sadə cümlələre aid aşağıdakı nümunələri göstərə bilərik:

Xanpəri tarlanın başına çatanda gün bir cida boyu qalxmışdı (Ə.Vəliyev); Kənd içində qopan gurultuya müəllimlərlə birlikdə məktəb uşaqları da təkəlüb gəlmişdilər (Əbülhəsən); Sürtüla-sürtüla hamarlaşmış hündür skamyaya onun qışclarını keyitmışdı (Əbülhəsən); Çənli-dumanlı axşam Nəçəfin keşini daha da pozduğu halda, nədənsə, Şirzadın ürəyini xoş hissələrlə doldururdu (M.Ibrahimov); Bu ailədə qəlb sindirmağın, söz qaytarmağın müşkil iş olduğunu yaxşı dərk eləmişdim (B.Bayramov); Pərsən onların bir anlığa da olsa tək qalmaq istədiklərini hiss etdi (M.Ibrahimov).

Feli tərkiblərin aşağıdakı xüsusiyyətləri qeyd edilə bilər:

1. Feli tərkiblərin qurulmasında feli bağlamalar, feli sıfətlər və feli isimlər asas rola malikdir.
2. Feli tərkiblər en azı bir sözün feli bağlama, feli sıfət və feli isimlə birleşməsi nəticəsində əmələ gelir.
3. Tərkibin əmələ gəlmesində iştirak edən sözler feli bağlamadan, feli sıfət və feli isimlən qabaq işlənib, onlara qrammatik əlaqəyə girir və onların obyekti, subyekti, zamanı, yeri, terzi, kəmiyyəti, səbəbi, məqsədi və s. kimi mənalar ifadə edir.
4. Feli tərkiblər söz birləşməsinin növleri kimi sade cümlələrə daxil olur; yəni onlar sade cümlənin tərkib hissəsi olurlar.
5. Bir feli tərkibə başqa feli tərkiblər və digər söz birləşmələri də daxil ola bilir və eksine.
6. Feli tərkiblər sade cümlə daxilinde ya müstəqil sintaktik vozifələrdə (mübtəda, təyin, tamamlıq, zərflik), ya da söz birləşməsinin bir komponenti şəkildə işlənirler.
7. Feli tərkiblərdə statik bir hərəkət məzmunu özünü göstərir, bununla da o, sade cümlədəki (eyni zamanda budaq cümlədəki) dinamik hərəkətdən fərqlənir.
8. Feli tərkibli sadə cümlələr bir çox tabeli mürəkkəb cümlələrin sintaktik sinonimi kimi işlənir.
9. Feli tərkibin növleri onları təşkil edən feli bağlama, feli sıfət və feli isimlərin növleri ilə müeyyenləşir. Beləliklə, üç növ feli tərkib var: 1) feli bağlama tərkibləri, 2) feli sıfət tərkibləri və 3) feli isim (məsələ) tərkibləri.

Iki sözdən taşkil olunan tərkib – tərkibin en sade formasıdır. Məsələn, “Kərim deyəndə”, “sən yazdırın” kimi birləşmələr tərkibin bünövrəsi hesab olunur. Bu tərkiblər bir isim və bir feli bağlamadan, bir əvəzlilik və bir feli sıfətdən təşkil olunmuşdur (Subyekti olmayan tərkiblər öz daxili üzvləri ilə taşkil olunur. Onlarda da tərkib olmaq üçün en azı iki söz olmalıdır). İnfinit formaları olduları üçün feli bağlama və feli sıfətlərə (eləcə də məsərlərde) predikativlik yoxdur. Deməli, tərkiblərdə ifadə olunan hərəkətlərə onların işgörənləri (subyektləri) arasında mübtəda-xəber münasibəti ola bilməz. Onlarda söz birləşməsinə məxsus olan iş və işgörən arasında əlaqə mövcuddur ki, bu da dinamik xarakter daşıır. “Kərim dedi”, “sən yazdım” formalarında isə dinamiklik mövcuddur, onlarda mübtəda-xəber münasibəti var, birləşmə finit fellər sayısında predikativ seciyyə daşıır. Yuxarıda dediyimiz “Kərim deyəndə”, “sən yaz-

diğin” kimi tərkibləri ikinci dərəcəli üzvlər hesabına genişləndirmək olar: *Kərim mənə deyəndə*; *Kərim bu sözü mənə deyəndə*; *Kərim bu sözü dünən mənə deyəndə*; *Kərim bu sözü dünən manə zərafatıyanə deyəndə*; *sən mənə yazdırığın*; *sən mənə döñə-döñə yazdırığın* (məktublarda...). Çünkü felin tabebedici xarakteri onun törəmələrində də – feli bağlama, feli sıfət və məsərlər də vardır. Buna görə de tərkibi genişləndirən həmin sözlər idarə və yanaşma əlaqələri ilə feli bağlamadan və feli sıfətdən asılı olur, onun daxili üzvləri kimi tərkibin zamanını, yerini, terzinə, məqsədini, səbəbini, kəmiyyətini, obyektni və s. ifadə edir. “Sən yazdırığın” birləşməsində uzlaşma əlaqəsi da özünü göstər ki, bu da söz birləşməsində olan uzlaşmadır (yəni mənsubiyət birləşməsində olan uzlaşmadır). Bu da cümlədəki uzlaşmadan tam mənəsi ilə seçilir. Bu birləşmənin “sən yazdırığın” variantı da işlənir ki, burada ikitərəfli sintaktik əlaqə özünü daha aydın göstərir. Ikinci tərəf birinci ilə uzlaşır, birinci tərəf ikinci tərəfə idarə olunur. “Kərim deyəndə” birləşməsinin müasir vəziyyəti haqqında eyni fikri demək olmaz. Lakin türk dillerinin faktları göstərir ki, bu birləşmələr də tarixən mənsubiyət quruluşunda olmuşdur. Zaman keçidkə Azərbaycan dilində həmin quruluş dəyişmiş, birləşmədə citalanma getmiş, subyektdə yiyəlik hali, feli bağlamada isə mənsubiyət şəkilçilərinin izləri belə qalmamış (qıpçaq dillerində bu xüsusiyyət indi də var), bəzi dilçilərin dediyi kimi, “subyekt aktivləşmişdir”. “Sən deyəndə”, “Kərim deyəndə” birləşmələrində indi bildiyimiz sintaktik əlaqələr (uzlaşma, idarə, yanaşma) axtarmaq nəticə vermez, çünki indiki əlaqə posessiv (mənsubiyət) quruluşdan nominativ quruluşa keçid mərhələsindədir. Bunlara hələlik tərkibin bünövrəsi kimi, bir isimle (yaxud əvəzlilik) feli bağlamının əlaqələnməsi (iş və işgörənin əlaqələnməsi) kimi baxmaq olar. Mümkündür ki, söz birləşmələrində özünü göstərən bu əlaqə “iş – iş görən əlaqəsi” adlandırılın.

Gələcəkdə belə tərkiblərin cümləyə (budaq cümləyə) çevrilmək imkanı özünü bürüə vermekdədir. Azərbaycan dilinin Kərkük dialektində və türkən dilində bəzi feli bağlama tərkiblərinin sonunda şəxs sonluğu şəkilçiləri işlənir, beləliklə, uzlaşma əlaqəsi meydana çıxır, işgörənin iş arasında mübtəda – xəber münasibəti əmələ gəlir:

Kərkük dialektində:

Mən gələndəm, sən gələndəv, biz gələndək, siz gələndəvüz (“Советская тюркология” jurnalı, 1971, №4, səh.14. Akad. M.Ş.Şiroliyevin məqaləsindən).

Türkmen dilinde:

Men qelyəncəm, sen şu yerde otur.

*Sen xesapdan berilyen meseleleri çıxarıyancan, men qelyərəm.
Men şexere yetmənkəm. Durdı önnimden çıxdı. Men üçüncü klasda
okayarkam, şu mügallim bizi okadardı* (Türkmen dili dörsliklərindən
götürdürüümüz bu misalları Azərbaycan əlibası ilə verdik).

Bələ də faktları göstərir ki, bunların sayı geləcəkdə də arta biler. Türk dillərinin tarixindən bize məlumdur ki, şərt tərkiblərində də keçmişdə şəxs sonluqları olmamışdır (yeni uzlaşma olmamışdır). İndi xəbəri şərt şəkli ilə ifadə olunan şərt konstruksiyası budaq cümlələr içərisində şərt budaq cümləsi kimi öyrənilir. Bütün bu faktlar göstərir ki, tərkiblər yuxarıda dediyimiz inkişaf meyli həqiqətən vardır.

Dilde ehtiyac olmadan heç bir şey yaranmır. Feli sıfətin, feli bağlama və məsderin yaranması da insanların ehtiyacından doğmuşdur. İki cümləni bir cümlə halında birləşdirib, daha yiğcam şəkildə ifadə etmək ehtiyacı feli tərkibləri yaratmışdır. Birləşən cümlələrdən biri transformasiyaya uğrayaraq, ya feli sıfət, ya feli bağlama və ya da məsder tərkiblərinə çevirilir. Bələ tərkiblər şəklinə düşmüş konstruktiv dilçilərdən transform adlandıranlar da var.

Dilçi alımların az bir qismi ayrıca subyekti olan tərkibləri budaq cümlə, onların daxil olduğu cümlələri isə tabeli mürrokəb cümlə adlandırır (Lakin bu fikirle razılaşmaq olmaz, çünkü həmin tərkiblər predikativ vahid ola bilmir). Bu fikri səbûta yetirmək çətin və esassız olduğu üçün getdikcə onun tərəfdarları azalır. Feli tərkiblər əksər hallarda sadə geniş cümlənin tərkib hissəsi kimi izah edilir. Sadə cümlədə feli tərkiblər ayrıca subyekte malik olub-olmamasına görə özünü iki şəkilde göstərir: 1) özünün işgörəni (subyekti) olan tərkiblər; 2) özünün ayrıca işgörəni olmayıb, cümlənin yerdə qalan parçası ilə ortaq subyekti olan tərkiblər.

1. Ayrıca subyektin işlənməsi on çox feli bağlama tərkiblərinə məxsus haldır; lakin feli tərkiblərin bütün növlərini əhəne edir.

Misallar: *Məşinov əllərini meşin palitosunun ciblərindən çıxarımadan müsfətişə tərəf döndü* (S.Rəhimov); *Katib azman arzulu xəyalın içində xoşbaxtcasına üzərkən bir ayaq səsi gəldi* (S.Rəhimov); *Dairə milis rəisi telefon dəstəyini yerə qoyduqda Kamal içəri girdi. Qoca gözətçi qayydanda artıq onlar yox idi* (M.Qocayev).

Feli sıfət tərkiblərinin bəzilərinin ayrıca subyekti olur; məs.:

Sən yanan məktubu almışam; Hələ də hirsı soyumamış traktorcu əlini havada yellədi... (M.Ibrahimov); *Kamil bu sözlərə əhəmiyyət vermediyi üçün Əlosman da qışqırdı* (Əbülhəsən); *Şəraf sözünü qurtaran kimi Rüstəm kişi irəli gəlib onu qucaqladı* (M.Ibrahimov).

Məsder tərkiblərinin adətən ayrıca subyekti olmur. Lakin ilə qoşmasi qəbul etmiş məsder tərkibinin öz subyekti işlənə bilir; məs.:

Xoruz banlamagla səhər açılmaz (Atalar sözü); *Bir gül açılmagla bahar olmaz* (Atalar sözü); *Rüstəm kişi Salmanı müəavin qoymağla onun qabiliyyəti – bacarığı artmayacaq* (M.Ibrahimov).

2. Ortaq subyekli tərkiblər bütün feli tərkibli sadə cümlələrdə işlənir, yəni cümlənin işgörəni ilə tərkibin işgörəni ortaq olur.

a) feli bağlama tərkibli sadə cümlələrdə:

Hırslanmış traktorcu Rüstəm kışığı cavab vermədən Qızıyetərə bozardı (M.Ibrahimov); *Bəzi kələ-kötür ifadələri belə fikir və məna ilə dolu olduğundan qulaqları xoş gəlmirdi* (M.Ibrahimov).

b) feli sıfət tərkibli sadə cümlələrdə:

Səməndər şəkərdə götürdüyü kitabı yana qoydu (M.Hüseyn); *Yastı Salman Pərsandan aldığı cavabı hələ söz hesab eləmirdi* (M.Ibrahimov); *Kosa otağa girən kimi dolu bankanı stolun üstüna qoyub, süpürgəni götürdü* (S.Rəhimov); *Hər gün axşama kimi burada oturanlar da indi gəlməmişdilər* (B.Bayramov).

c) feli isim tərkibli sadə cümlələrdə:

Tahir ustadan xoş söz eşitmək, gülər üz görmək ümidi lə geri döndü (M.Hüseyn); *Muzdurun bu sözlərini xatırlamaq Qumrunun üzrini doldurdu* (Ə.Əbülhəsən); *Katib Əbiş indi də kassadakı sənədləri aradan çıxarmaq haqqında fikirləşir, burun üçün yollar arayırıldı* (S.Rəhimov).

FELİ TƏRKİBLƏRİN NÖVLƏRİ

1. **Feli bağlama tərkibləri.** Feli bağlama tərkiblərinin növləri feli bağlamaların müxtəlifliyi ilə şərtlənir. Feli bağlamaların növləri isə onları düzəldən şəkilçilərin növündən asılıdır.

1) -anda, -əndə şəkilçili feli bağlamalarla düzələn tərkiblər. *Rüstəm kişi geri döndənə traktoru yenə əvvəlki yerində gördü* (M.Ibrahimov); *Darvaza döyünləndə Nuşu gələnin Bünyad olduğunu zənn etdi* (Ə.Əbülhəsən).

2) -kən, -ikən şəkilçili (əslində şəkilçiləşmiş edat ilə düzələn) feli bağlama vasitəsilə qurulan tərkiblər. -kən, -ikən morfemi adətən zaman şəkilçili, bəzən də forma şəkilçili fellərə artırılır.

Ferma müdürü səhbəti ortaya gələrkən Kələntər əlini qovluğa atdı (M.İbrahimov); Qonaq bu sözləri eşidərkən təccübə başını yellədi; Kamran yaxınlaşarkən Qumru güla-güla sağ əlini ona uzadı (Ə.Əbülləsən); Molla gəlmışkən kiçik qızın da kəbəninin kəsdirək (Atalar sözü).

3) -dığda, -dikdə, -duqda, -dükdə şəkilçili feli bağlamaların əmələ getirdikləri tərkiblər:

Kitabların birini götürüb o birini qoydu, heç birini oxumağa qərarı gəlmədikdə şəkərdən ayrıldı (M.İbrahimov); Anasını belə qəmğin, pərişan gördükdə qızın qəlbini yenə də ötən acı xatırələr didib parçalamağa başladı (B.Bayramov); Adamların çekədan gəldiyini eşidikdə qız özünü itirdi (M.Qocayev).

4) -madan, -mədən şəkilçili feli bağlamaların əmələ getirdiyi tərkiblər:

Aslanın sözünün axarını gözləmədən, Kələntər tez-tələsik razılaşdı (M.İbrahimov); Kamal geri baxmadan yoluna davam etdi (Ə.Əbülləsən); Qarının təkidi dəhəmiyyət vermədən keçib bağlamaya yaxın stulda əyləşdi (B.Bayramov).

5) -ma, -mə+ -miş, -miş şəkilçisinin düzəltdiyi feli bağlamaların əmələ getirdiyi tərkiblər:

Hələ nahiya rəhbərliyi dəyişilməmiş Qumru onun əleyhinə çalışır (Ə.Əbülləsən); Nə vaxta qədər sübh tezden xeyir-sər eləməmiş onun səsinə eşidəcəyik? (B.Bayramov); Bir stansiya danışmış o birini qoşdu, müxtəlif gurultuların bir-birinə qarışdı (M.İbrahimov); Meşinov bu zaman özünə o qədər güc verərdi ki, iki-üç dəqiqə danışmamış boğulmağa başlardı (S.Rəhimov).

6. -digca, -dikcə, -duqca, -dükcə şəkilçili feli bağlamaların yaratdığı tərkiblər:

Hər dəfə zəng çalındıqca, qapı səsləndikcə ürəyi cavan həvəsilə tərpənirdi (B.Bayramov); Yaraşlılı ağ samovarın gözü qaraldıqca piqqıltı kasılaraq yavaşımaqla idi (M.İbrahimov); Günlər ötdükcə kassadakı kağızlar zəhərlili ilana dönbə onu çalırdı (S.Rəhimov).

7) -incə, -incə, -uncə, -uncə şəkilçili feli bağlamaların əmələ getirdiyi tərkiblər:

Fikirlər, düşüncələr ara verincə bu qaranlıq sərdə vahimə oydırdı (S.Rəhimov); Qarası bu mənzərəni görünçə ogünkü hadisəni

xatırladı (M.İbrahimov); Cavan uzaqlaşınca muzdur Süsənin əlim-yandı gəldiyini gördü (Ə.Əbülləsən).

8) -caq, -cək şəkilçili feli bağlamaların düzəltdiyi tərkiblər:

Yarməmməd yanında sadri görçək özünü itirdi (M.İbrahimov); Babacan Kamalı görçək özünü binanın arxasına verdi (Ə.Əbülləsən); Qadın milis serjantını görçək ayaq saxladı... (B.Bayramov).

9) -ali, -əli şəkilçili feli bağlamaların əmələ getirdiyi tərkiblər:

Kosanı rədd edəli, xəstənin başı doğrudan da möhkəm ağrıyr, otaq başına dolanır (S.Rəhimov); Lələ bu sözü deyəli, qız rahatlığındı itirib, yalnız cinayət haqqında sikirləşirdi (B.Bayramov); İnayət gedəli, qız bir dəfə də bağı galmamışdı (B.Bayramov).

10) Təkrarlanan -a, -ə şəkilçili feli bağlamaların düzəltdiyi tərkiblər:

Zamanov sədrdən danışa-danışa əsəbilaşır, hərdən əlini stola çırkırdı (S.Rəhimov); Bünyad qaçonun pəncərəsindən ətrafa baxa-baxa dərin düşüncələrə dalmışdı (Ə.Əbülləsən); Gənc arxitektor ibtidə qoşulan yeni prospektin başından başladı, üzü Alatavaya doğru addimlaya-addimlaya hər yerə tamaşa elədi (B.Bayramov).

11) Felin müzare zamanının təsdiq və inkar şəklində təkrarlanaraq yaranan feli bağlamaların əmələ getirdiyi tərkiblər:

Katib otaga girər-girməz gözü kündə durmus kassaya sataşdı (S.Rəhimov); Hidayət qapını açar-açmaz Sənubərlə qarşılaşdı (B.Bayramov); Biz stansiyaya çatar-çatmaz qatar yola düdü.

12) -maqdansa, -məkdənsə şəkilçili feli bağlamaların yaratdığı tərkiblər:

Belə dil-dil ötməkdənsə, gücünü sahədə göstərəsən gərək (M.İbrahimov); Tutuquşu kimi başqlarımı təqlid etməkdənsə, oturub bir iş görmək daha yaxşı olardı (B.Bayramov); Burada millət-millət deyib bağırmadıqdanşa, millət üçün, onun gələcəyi üçün əməli iş görmək lazımdır (M.Qocayev).

13) -diğindən, -diyindən, -duğundan, -diyündən şəkilçili (başqa monsubiyyət şəkilçiləri ilə də ola bilər) feli bağlamaların yaratıldığı tərkiblər:

Babacanın məzənnəti bir az yerli və haqlı olduğunu Qumru yenə pərt oldu (Ə.Əbülləsən); Əlindəki işi qurtardığından yeməyi də özü hazırlamaq istədi (M.İbrahimov); Bu gün zəng çalınmadığından sədrə də vaxtı sahvi salmışdı (S.Rəhimov); Çiyələk Əmirxanı gözəldiyindən qapının ağızında qoca qarını görəndə qanı qaralı (B.Bayramov).

14) -andan, -andən şəkilçili feli bağlanmanın yaratdığı tərkiblər: Mührəbə qurtarandan birinci dəfə idi ki, belə həlla qarşılaşırı (M.İbrahimov); Mədəd Tapdıqov onu kəndə göndərəndən hələ də qayıtmamışdı (S.Rəhimov); Sən gedəndən uşaq ağlayır.

15) -araq, -ərək şəkilçili feli bağlanmanın düzəldiyi tərkiblər: O, adəti xilafına olaraq, dinməzca aralındı, koridora çıxdı (B.Bayramov); Kimin nə dediyindən asılı olmayaraq, öz asərlərinin təleyini düşünməyən sənətkarın aleyhinəyəm (B.Bayramov); O, zootexnikin dava-dərmənla fermaya yola düşmüş olduğunu eşidərək rahat oldu (M.İbrahimov); Bünyad bir az sakitləşərək, Azada məktub yazmaq üçün stola yaxınlaşanda paketin üstündə damcı damdığını gördü (Ə.Əbülləhəsan).

16) -ib, -ib, -uh, -üb şəkilçili feli bağlanmanın yaratdığı tərkiblər: Maşadı Tağı qasəbənin ən varlı taciri olub, yegana övladı Südabəni fars və fırəng dillərində oxudaraq yüksək təhsilə çatdırılmışdı (İ.Əfəndiyev); Rəssam heyvət və həyəcan içində dayanıb, bu müsiquini dirləyirdi (İ.Əfəndiyev).

2. Feli sıfat tərkibləri. Feli sıfat tərkibləri de sadə cümləni genişləndirən vasitələrdən biridir. Feli sıfat tərkiblərinin növləri feli sıfatın növlərindən asılıdır; çünkü feli sıfatdan qabaq işlənib, onunla tabe-lilik əlaqəsi saxlayan sözlər feli sıfat tərkibini əmələ getirirlər. Feli sıfat tərkibinin osas sözü feli sıfatdır. Dilimizdə aşağıdakı feli sıfat tərkibləri işlənir və müxtalif cümə üzvləri vozifəsi daşıyır:

1) -an, -ən şəkilçili feli sıfatın düzəldiyi tərkiblər:

Lampaların solğın şüaları göy rənglə işlənən divarlarda kölgə kimi gəzirdi (S.Rəhimov); Anasından bu sözü eşidən Pərşən o biri otaya keçdi (M.İbrahimov); İnayət qarşısında galonlara ötəri bir nazar saldı... (B.Bayramov); Rüstəm kişinin bir zəif damarı da var idi ki, ona yalqaqlanantları, yanında qurruq bulayanları yaxşı adam hesab edirdi (M.İbrahimov).

Bələ feli sıfat tərkiblərinin sonuna qoşma da qoşula bilir;

Qumru dağlardan gözümüz çəkan kimi Böyük düzədə bir topa adam gördü (Ə.Əbülləhəsan); İş vaxtı çatan kimi Həmisiyəvin xırıltılı səsi yənə Hidayətin qulagına gəldi (B.Bayramov); Kamal hildirdi ki, qanunu pozanlara qarşı qatı tədbir görülməlidir (Ə.Əbülləhəsan).

2) -miş, -miş, -muş, -müs şəkilçili feli sıfatların düzəldiyi tərkiblər:

Taybatay açılmış pəncərədən qarşı binadaki otaq aydın görüñürdü (S.Rəhimov); Ziyarətgahə səri bir-birinin atayindən tutmuş

böyük bir şıl-şikəst dəstəsi gəlirdi (Ə.Əbülləhəsan); ...Bir hökm şəklinde deyilmiş sözlər Şirzadın da kefini pozdu (M.İbrahimov).

Bələ tərkiblərin qoşma ilə işlənən hallarına da rast gəlmək olur: ...Pərşən anı olaraq Şirzadı süzdü və nədənsə pərt olmuş kimi tez Salmana tərəf döndü (M.İbrahimov).

3) -diq, -dik, -duq, -dük və mənsubiyyət şəkilçisi ilə düzəlen feli sıfatların əmələ getirdiyi tərkiblər:

Qızın sözləri Səkinənin adı iplərdən vurduğu yaraşlı naxışları xatırladırdı (M.İbrahimov); Əslində o geniş manzıl içərisində olduğum müddətdə xeyli sıxılmışdı, boğmuşdu mani (B.Bayramov); Hesabdər Cüməzadə min bir hiylə ilə yiğidişlərini restoranlarda xərcləyirdi (S.Rəhimov).

Bələ tərkiblərin sonuna müəyyən qoşmalar da qoşular: Lakin məsələ Səkinənin düşündüyü kimi olmadı (M.İbrahimov); Rüxsərə hələ də yarışxulu vəziyyətdə uzanıb səhər gördükleri barədə düşüncələrə daldı (S.Rəhimov); Bünyad Babacanın evinə getmək istəmədiyinə görə Muzdur onu bir kolxoççuya qonaq verdi... (Ə.Əbülləhəsan); Hidayət çıçırtışına cavab almadığı üçün irəli gedib otaga boylandı (B.Bayramov); Axi Rüxsərə telefonda bu qədər səslər eşitdiyi halda, heç birinin adını bilmək və eşitmək istəmirdi (S.Rəhimov) və s.

4) -acaq, -əcək şəkilçili feli sıfatın əmələ getirdiyi tərkiblər:

İndi da oturub, Azəritişfaqdan göndəriləcək təftiş komisyonunu gözləyirdi (S.Rəhimov); Babacan Bakıya gedəcək qatarə bilet aldı və geri qayıtdı (Ə.Əbülləhəsan); Bir az sonra qazılacaq quyunun plan hələ də hazır deyildi (M.Hüseyn); Usta, Tahirin yaxşı neşti olacağına inanırdı... (M.Hüseyn).

Bu cür tərkiblərin sonuna qoşma da olave olunur:

Maya ilk dəfə qayınanasi ilə necə görüşəcəyi haqqında fikirləşirdi (M.İbrahimov).

Aşağıdakı misalda bələ feli sıfat tərkibi təyini söz birləşməsinin birinci tərəfi kimi işlənmişdir:

Bünyad Babacanı görəcəyi ümidi ilə geri döndü (Ə.Əbülləhəsan).

5) -ar, -ər və -ir, -ir, -ur, -ür şəkilçili feli sıfatın əmələ getirdiyi tərkiblərə az da olsa da rast gəlmək olur:

Onun həmisi gülər gözlərində kədər görəndə təaccübündən bilmədi ki, neyəsin (M.İbrahimov); O, qızın üzündə anasına oxşar cizgilər arasa da, tapa bilmədi (B.Bayramov).

Bələ tərkibin qoşma ilə işləndiyinə da rast gəlirik:

Nəcəf nağıl söylər kimi pambıqıyan maşın haqqında şirin-şirin danışdı (M.İbrahimov); *Bir-birinə torlamadan baxar kimi həsratla tamasa edib, aram-aram çəkilib yox olardılar* (B.Bayramov).

Bu tipli tərkibin *-ir*, *-ir*, *-ur*, *-ür* şəkilçisi ilə işlənən variantına aşağıdakı misalları göstərə bilərik:

Əsgər dönbə qoşa allı çırıq vurdı, klub səhnəsində sözür kimi süzdü (S.Rəhimov); *Həm toya gedir kimi yaxşı geyinmişdi* (M.İbrahimov).

6) *-ası*, *-ası* şəkilçili feli sıfətin düzəltdiyi tərkiblər:

Qaraşın artıq evə gedəsi halı yox idi (M.İbrahimov); *Bacixanı-
nın indi ona açası çox sirri vardi* (B.Bayramov).

7) *-mali*, *-mali* şəkilçili feli sıfətin emələ getirdiyi tərkiblər:

Bəlkə, mənə deməli bir sözünüz var? (S.Rəhimov); *Hidayət tükün
bundan artıq düşünməli bir şey qalmamışdı* (B.Bayramov).

3. Feli isim (məsədər) tərkibləri. Feli isim (məsədər) tərkiblərinin tipleri feli bağlama və feli sıfət tərkibləri qədər zəngin deyildir. Bu tərkiblərin iki forması özünü göstərir.

1) *-maq*, *-mək* şəkilçili feli isimlərin (məsədərlərin) emələ getür-diyi tərkiblər:

*Hər yerdə ata ilə oğulun ixtilafına qarışmaq, iki sevgilinin arasına
girib, onları barışdırmaq, or ilə arvadın davasını yatırmaq, sədrin
qazəbina gəlmış adamların işini düzəltmək sanki Yasti Salmana peşə
olmuşdu* (M.İbrahimov); *Bu xəbər KAKA sədri Zamanova çatır-
maq daha olverişli idi* (S.Rəhimov); *Man daha Bacıbalanın hesab-
larını həll etməkdə çətinlik çəkirəm* (B.Bayramov).

Məsədər tərkibi qoşma ilə də işlənə bilər:

Camaat Bitdiliyə getmək barədə səhbəti yena təzələmişdi (Ə.Əbülhəsən), *Iranda iş tapmaq, necə deyərlər, quş südü tapmaq
kimi bir şey idi* (A.Makulu).

Məsədər tərkibi II növ təyini söz birləşməsinin birinci tərəfi kimi işlənir:

*Özündən böyüyü xoş gəlmək, qulluq göstərmək həvəsi onun bütün
hisslərini kütləşdirmiş, əzmini susdurmuşdu* (M.İbrahimov); *Sənu-
bərdən müşbət cavab almaq ümidi* Hidayət onlara getdi (B.Bay-
ramov); *Institutu bitirmək vaxtı diplomu aldığı ilən müəyyən olunur* (B.Bayramov).

Məsədər tərkibi III növ təyini söz birləşməsinin tərəfləri kimi də
islənir: *İndi o artıq insan hayatıni xilas etməyin böyük sevincini və
nəcib qürurunu dərk etmişdi* (A.Makulu); *Lakin Qüdrət kimi adlı-*

*sanlı bir mühəndisin bu cür yüngül bir oyuna maraqlanmayı ona
qəribə görünürdü* (M.Hüseyn).

2) *-ma+*, *-si*, *-sə* şəkilçili feli isimlərin düzəltdiyi tərkiblər.
Bunlar III növ təyini söz birləşməsi qəlibində olur.

*Qızyetərin işi bilməsi və möhkəm durub səhlənkar traktorcu ilə
sinə-sinəyə verməsi onun xoşuna gəlməmişdi* (M.İbrahimov); *Fatı kişi-
dən belə tərs üz görməsi Bünyada çox pis təsir etdi* (Ə.Əbülhəsən).

Adı halda sədo cümlənin daxilində tərkib öz keyfiyyətini müha-
fizə edib saxlayır və cümlənin mübtədəsi, tamamlığı, təyini və zərfiyyi
rolunda işlənir. Yalnız xəbər rolunda işlənmir, çünki feli sıfət və məsə-
dər cümlənin sonuna düşərkən predikativ vaziyət ahr, beləliklə,
tərkib dağılır, feli sıfət və məsədər cümlənin xəberi kimi özünü göstə-
rir. Yalnız iş - işgörən münasibəti bildirən tərkiblər və frazeoloji bir-
leşmə şeklinde işlənən tərkiblər mühafizə olunub qalır.

Feli sıfət tərkiblərində:

Ən yaxşı ictimaiyyətçi də təsərrüfat işlərində irəlidə gedəndir (M.İbrahimov); *Bu hakimiyət onu min bir azab-əziyyətlə zalimlər-
dan alıb, yenidən qurularındır* (Ə.Əbülhəsən); *İnayat üç gün bundan
əvvəl gedəndir, hələ də qayıtmayıb* (B.Bayramov).

Məsədər tərkiblərində:

*Ədham Kərimzadaya elə gəlirdi ki, Səlim Kəngərlinin məqsədi
onu aradan qaldırmaqdır* (B.Bayramov); *Mənim isim, vəzifəm şika-
yətə baxmaq, ədalət naminə addım atmaqdır* (S.Rəhimov).

Feli bağlamaların öksər qismi xəbər kimi işlənmir, tərkib düzəlt-
məyo xidmət edir. Yalnız *-ib*, *-ib*, *-ub*, *-üb* və *-araq*, *-ərək* şəkilçili
feli bağlamalar hemcişin xəbər kimi işlənərkən tərkib yaratır.

Pərşən radionu bağlayıb, pəncərə qabağına getdi (M.İbra-
himov); *Hesabdar... ayaga qalxıb, yanğı şəkfin da ağızını açdı* (S.Rəhimov); *Hidayət... saçlarına əl gəzdirib, nəzərlərini mənzilə
dolandırdı* (B.Bayramov).

Buradakı birinci cümlə Pərşən radionu bağladı, pəncərə qaba-
ğına getdi deməkdir. Qalan cümlələrdə də eyni xüsusiyyət var.

O biri misallara baxaq:

Katib sakitlikdə iclas sədrini dinləyərək, geri döndü (S.Rəhimov).
Qarı razılıq edərək qapıya sari getdi (B.Bayramov); *Qonaqlar bir-biri*

*ila mehribancasına görüşərək yemək stolunun arxasına keçdi*lər (M.Qocayev).

Burada birinci misal *Katib sakitlikle iclas sədrini dinlədi, geri döndü* deməkdir. Həmin xüsusiyyət qalan misallarda da özünü göstərir.

Lakin elə hallar da olur ki, -ib, -araq şəkilçili feli bağlamalar o biri tərkibləri əvəz edir, onların həmcins işlənməsində iştirak edir. Belə hallarda o, tərkib olaraq qalır.

Xörək bişirib, çay qoymaq hər bir qızın əlindən gələr. Onun evində çörək yeyib, çay içən adamlar evin xanımının salıqasına heyran qalırdı.

Bu cümlələrin mənəsi aşağıdakı kimidir: *Xörək bişirmək, çay qoymaq hər bir qızın əlindən gələr. Onun evində çörək yeyən, çay içən adamlar evin xanımının salıqasına heyran qalırdı.*

Beləliklə, aydın olur ki, buradakı -ib şəkilçili feli bağlamalar tərkib yaratmışdır.

Biz yuxarıda tərkiblərin sadə formalarından nümunələr göttirdik. Çox mürəkkəb şəkilde işlənən tərkiblər də vardır, yəni tərkib içinde tərkib də işlənə bilər.

Bunların içerisinde hansı tərkiblərin işlənməsinə baxmayaraq, tərkibin adı axırıcı tabeədici infinit fello (feli sıfat, feli bağlama və məsədlər) müəyyənleşir. Misallara baxaş:

Tahir Cəmilla bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca köprüyə galəndə Xəzərin ağ köpükli dalğaları sahiləki boz qayalıqlara sırlıtlı ilə çırplırdı (M.Hüseyn). Bu cümlədə galəndə sözündən qabaq işlənən bütün sözlər onuna birlikdə feli bağlama tərkibini təşkil edir. O tərkibin içinde başqa tərkiblər də var: 1) *axşam növbəsində işə getmək üçün*, 2) *motorlu qayıqlar dayanan*. Bunlardan birincisi qoşma qəbul edən məsələ tərkibi, ikincisi isə feli sıfat tərkibidir. Lakin tərkibin adı sonuncu galəndə feli bağlamasına əsasən müəyyənleşir. Ona bütövlükdə feli bağlama tərkibi demək lazımdır.

Aşağıdakı sadə cümlələrdə işlənən feli bağlama tərkiblərinin içinde başqa tərkiblər işlənmışdır.

Ciyələk ütidən çıxmış kramallı süfrəni stola aça-aça ehtiramla cavab verdi (B.Bayramov); *Sənubər anasını yenidən həycəna gətməmək üçün qazabını içərisində yeyə-yeyə layihəni açdı* (B.Bayramov); *Raysex dostunun nə edacəyini gözləmədən motor budkasına tərəf getdi* (M.Qocayev).

Aşağıdakı misali ayrıca təhlil etməyə ehtiyac var:

Qapının ağızında dayanan adamı göründə qızın qaysaqlanmış yaraları təzədən qövr elədi (B.Bayramov).

Burada *Qapının ağızında dayanan adamı göründə* konstruksiyası içərisində feli sıfat tərkibi (*qapının ağızında dayanan*) olan feli bağlama tərkibidir. Bu feli bağlama tərkibi özündən sonra işlənən qaysaqlanmış feli sıfatı ilə bağlı deyil və onunla tərkib təşkil eləmir. *Qaysaqlanmış* sözü yaraları sözünün təyini olur.

Içərisində başqa tərkiblər olan feli sıfat tərkibləri:

O, əra getmək həvəsinə düşəndən bəri həm əməli, həm də mənəvi cəhətdən bu qədər əziyyət çəkməmişdi (B.Bayramov); *Nisə xanım ərinin illərlə tutqun qarabulud sifətinin, nəhayət, vəzifə başında açılacağı ümidiñin də boşça çıxdığını indi açıq-aydın görürdü* (B.Bayramov).

Içərisində başqa tərkiblər olan məsələlər tərkibləri:

Pozulmus ailənin xoşladığı bışımı hazırlamağa əlim açılmırıldı (B.Bayramov); *Ayri-ayrı təkliflərə keçməmiş bir məsələni də həll etmək üçün Əlizadə yoldaş sakitliyi gözlədi* (M.Qocayev).

Bir cümlədə bir neçə feli tərkib bir-birinin içerisinde də, ayrı-ayrı da işlənə bilər; məs.: *Sübhənverdizədə qızılıb əsəbiləşdiyi adamların üstünə qışqırıldığı zaman Kosa astaca içəri girib, sadri sakit etməyə çalışır, əbəs yerə qanını qaraltmamağı, öz canına qulaq asmağı məsləhət görürdü* (S.Rəhimov). Bu misal üç həmcins xəbəri olan sadə cümlədən ibarətdir. Cümənin əvvəlinde gələn və hər üç xəbərə aid olan zaman zərfliyi (*Sübhənverdizədə qızılıb əsəbiləşdiyi adamların üstünə qışqırıldığı zaman*) mürəkkəb feli sıfat tərkibi və zaman ismi ilə ifade olunmuşdur. Onun içerisinde *adamların* sözünü təyin edən başqa bir feli sıfat tərkibi də (*Sübhənverdizədə qızılıb əsəbiləşdiyi*) vardır. Bundan əlavə, yuxarıda dediyimiz həmin tərkiblərlə bağlı olmayan başqa tərkiblər də işlənmışdır. İkinci həmcins *çalışıv(di)* xəbəri ilə bağlı olan *sədri sakit etməyə* məsələ tərkibi və üçüncü həmcins *məsləhət* görürdü xəbəri ilə bağlı olan iki məsələ tərkibi (*əbəs yerə qanını qaraltmamağı, öz canına qulaq asmağı*) vardır ki, əvvəldə işlənən feli sıfat tərkibi ilə heç bir əlaqəsi yoxdur.

MÜRƏKKƏB CÜMLƏ SİNTAKSİSİ

ÜMUMİ MƏLUMAT

Azərbaycan dilinin qrammatik quruluşunda iki cür sintaktik konstruksiya özünü göstərir. Birlərdən biri nominativ xarakterə malik olan söz birləşməsi, ikinci isə predikativ xarakterə malik olan cümlədir. Söz birləşməsi həmişə cümlə vasitəsilə özünü gösterir. Cümələ isə hem teklikdə, hem də digər cümlələrin tərkib hissəsi kimi işlənir. Bir predikativ mərkəzi olan, cümlə intonasiyası ilə müşayiət edilən, hər hansı bir fikri ifadə eden sintaktik konstruksiya sade cümlə, iki və daha artıq predikativ mərkəzi olan, vahid cümlə intonasiyası ilə müşayiət edilən, hər hansı bütöv bir fikrin ifadəsinə xidmət eden sintaktik konstruksiya isə mürəkkəb cümlə deyilir. Sade cümlə sözlərdən və söz birləşmələrindən təşkil olunursa, mürəkkəb cümlə "sade cümlə"lərdən və onların müxtəlif şəkildə birləşmələrindən təşkil olunur. Ayrıca işlənən sade cümlə mürəkkəb cümlənin tərkib hissəsində iştirak edən "sade cümlə"dən fərqlənir. Ayrı işlənən sade cümlənin özünəməxsus cümlə intonasiyası (buna "bitmə intonasiyası" da deyirlər) olduğu halda, mürəkkəb cümləni təşkil edən ayri-ayrı "sade cümlə"nin hər birinin xüsusi bitmə intonasiyası olmur. Onların əmələ gətirdikləri mürəkkəb cümlənin bir ümumi bitmə intonasiyası (cümlə intonasiyası) olur. Deməli, cümlə intonasiyasına malik olan sade cümlə mürəkkəb cümlənin tikinti materialına çevrilərkən özünün bitmə intonasiyasını itirir, mürəkkəb cümlənin ümumi intonasiyasına tabe olur.

Ay saf göydə öz gediş sūratını artırılmış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi əhatə etmişdilər (H.Nəzərlə).

Buradakı komponentlərin ("sade cümlə"lərin) heç biri ayrıca işlənən sade cümləyə bərabər tutula bilinəz. Birinci komponentlər ikinci arasında sıx əlaqə vardır. Əvvəlki "sade cümlə"nin sonundakı hekaya forması şəkilçisi -di ixtisar edilmişdir, lakin ikinci "sade cümlə"nin sonundan aydın olur ki, o da həmin formada olmalıdır. İkinci komponentdəki onu əvezliliyi birinci komponentdəki ay sözüne işaret edir və onunla bağlıdır. Hər iki komponent zaman

etibarilə uzlaşmışdır. Bir mənə bütövlüyüne və vahid cümlə intonasiyasına malikdir.

Gün çıxdı, hava istilaşdı cümləsində də gün çıxdı mənə və intonasiyasına görə ayrıca sade cümlədən fərqlənir. Danışan şəxs günün çıxmazı xəbərini vermək məqsədi ilə belə bir cümlə işlədə bilordi. Lakin yuxarıdakı mürəkkəb cümlədə o, havanın istiləşməsinin səbəbi kimi deyilmişdir. Havannın istiləşməsi isə günün çıxmamasının nəticəsi kimi meydana çıxır. Hər iki "sade cümlə" zaman etibarilə uzlaşmış, bir mənə ətrafında birləşmiş, vahid cümlə intonasiyasına tabe olmuşdur.

Ayrıca sade cümlə ilə mürəkkəb cümlənin komponenti olan "sade cümlə"nin oxşar cəhətlərini de inkar etmək olmaz. Yuxarıdakı misallardan aydın olur ki, hər bir komponentdə cümlə üzvləri də sözlər arasındakı əlaqələrə olduğu kimi qalır. Predikativlik özünü mühafizə edib saxlayır. Bütün bu xüsusiyyətlərə görə mürəkkəb cümlənin tərkib hissələrini (komponentlərini) "sade cümlə", "predikativ vahid", "predikativ konstruksiya" və s. adlarla adlandırırlar.

Sade cümlə ilə mürəkkəb cümlə arasındaki fərq, hər şeydən qabaq, quruluş fərqidir. Eyni mənəni sade cümlə ilə də, mürəkkəb cümlə ilə də ifadə etmək olar. Məsələn, *Mən eştidim ki, Əhməd Moskvadan qayıtmışdır* cümləsi mürəkkəb, *Mən Əhmədin Moskvadan qayıtdığımı eştidim* cümləsi isə sadədir. Halbuki bunlar mənəcə bir-birinə çox yaxın cümlələrdir. Hətta bir-birinə sintaktik sinonim təşkil edirlər. Xayud: *Məlum oldu ki, tələbələr imtahanaya ciddi hazırlaşmışlar* cümləsi mürəkkəb, *Tələbələrin imtahanaya ciddi hazırlaşdıqları məlum oldu* cümləsi isə sadədir. Aydındır ki, sadəlik, mürəkkəblilik məsəlesi yenə də quruluşa aid olan məsəledir.

Bu müqayisələrdən başqa bir nöticə də çıxır ki, tərkibində feli birləşmələr olan sade cümlələrlə tabeli mürəkkəb cümlələr mənəcə bir-birinə çox yaxın olur. Sade cümlənin feli tərkiblər hesabına genişlənməsi onu tabeli mürəkkəb cümləyə yaxınlaşdırır. Lakin feli birləşmələr predikativ mərkəz yaratır.

Sadədən mürəkkəbə doğru inkişafı belə bir sxem vasitəsilə ifadə etmək olar:

Sade cümlə → içərisində feli birləşmə olan sade cümlə → tabeli mürəkkəb cümlə.

Belə bir mürəkkəbleşmə prosesini sadə cümlə ilə tabesiz mürəkkəb cümlə arasında da görmək olur.

Diger hemcins üzvü sade cümlelerde nisbeten, haberleri hemcins olanlar tabesiz mürakkab cümleye daha yakin olur.

Məlum olduğu üzrə, cütterkibli cümlelərdə predikativlik mübtəda ilə haberin əlaqələnməsi sayesində meydana çıxır. Həmcins haberler bir mübtəda ilə bağlıdır, onda başqa bir predikativ mərkəz emələ gələ bilmir; buna görə de sade cümle həmcins üzvlər hesabına ne qədər genişlənse də, sade cümle çərçivəsində qalır. Xəberlərdən biri digər bir mübtəda ilə əlaqələnib, yeni bir predikativ mərkəz emələ getirdikdə, artıq tabesiz mürakkab cümle meydana çıxmış olur. Bu mürakkəblişmə xəttini sxem vasitəsilə belə ifadə etmək olar:

Sade cümle → həmcins üzvü sade cümle → tabesiz mürakkab cümle.

TABESİZ VƏ TABELİ MÜRƏKKƏB CÜMLƏLƏR

Mürakkab cümləni təşkil edən komponentlər bir-birilə qarşılıqlı əlaqədə olur. Onların bir-birinə bağlılıq dərəcəsi müxtəlidir. Bu xüsusiyyətləri nəzərə alıb, mürakkab cümleləri iki yera ayıırlar: tabesiz mürakkab cümlelər və tabeli mürakkab cümlelər. Mürakkab cümləni tabesiz və tabeli mürakkab cümlelər kimi növlərə ayırmaga əsas veren mürakkab cümleləri təşkil edən komponentlərin bir-birinə qarşılıqlı münasibətlərindəki fərqlərdir. Bu fərqlər aşağıdakılardan ibarətdir:

Birinci fərq mürakkab cümləni emələ getirən komponentlərin bərabər hüquq əsasında, yaxud qeyri-bərabər hüquq əsasında birləşməsindən ortaya çıxır. Məlumdur ki, cyni hüquq əsasında birləşən komponentlər tabesiz mürakkab cümləni, müxtəlif hüquq əsasında birləşən komponentlər tabeli mürakkab cümləni emələ getirir. Tabesiz mürakkab cümlədə komponentlər bir-biri ilə cyni dərəcədə əlaqədə olur. Tabeli mürakkab cümlədə isə birləşən təriflərin əlaqəsində fərq nəzərə çarpır. Belə ki, komponentlərdən biri (baş cümle) üstün mövqədə durur, digəri (budaq cümle) ona təbe vəziyyətde olur. Komponentlər arasındaki belə münasibə fərqləri mürakkab cümlənin iki növünü meydana çıxarırlar. Fikrin formalması və ifadəsində bilavasita (düzüne) və dolayısı ilə iştirak etmək baxımından da tabesiz və tabeli mürakkab cümlelərin komponent-

ləri arasında fərq vardır. Belə ki, tabesiz mürakkab cümlənin komponentləri fikrin formalması və ifadə edilməsində dolayı yolla deyil, birbaşa iştirak edir. Amma tabeli mürakkab cümlənin tərkib hissələrindən baş cümle bu hadisədə düzüne, budaq cümle isə okşor halda dolayısı ilə iştirak edir; yəni baş cümle vasitəsilə, baş cümləni izah etmək, tamamlamaq, təkmilləşdirmək yolu ilə fikrin formalmasına və ifadəsində iştirak edir. Elə bu səbəbdən da tabesiz mürakkab cümlənin tərkib hissələrindəki zamanlar mütləq zaman hesab edilir. Belə zamanlar səhbat gedən vaxtla ölçülür, yəni işin icra vaxtı danışq vaxtı ilə müqayisədə müyyənolşır. Tabeli mürakkab cümlədə baş cümlənin da zamanı mütləq zamandır, lakin budaq cümlənin zamanı nisbi zaman hesab edilir, çünki onun zamanı baş cümleye münasibətdə müyyənolşır.

Bəzi monətbələrdə qeyd edilir ki, tabesiz mürakkab cümlənin tərkib hissələri müstəqil cümlələrdir, tabeli mürakkab cümle isə biri müstəqil, o biri təbe olan cümlələrdən təşkil olunur. Ayndır ki, mürakkab cümlənin tərkibinə daxil olmuş "sade cümlələr" də müstəqillik ola bilməz. Burada səhbat bərabər hüquq əsasında birləşmədən, komponentlərin birinin digarına təbe olmasından gedə bilər. "Müstəqillik" olsa-olsa, yalnız budaq cümlənin asılı vəziyyətinə görə deyilə bilər.

Tabesiz və tabeli mürakkab cümləni formalasdırıq grammatik və fonetik (prosodik) vasitələr arasında da fərq vardır. Bunlar aşağıdakılardan ibarətdir:

1) Bağlayıcılar arasındaki fərq.

Əgər tabesiz mürakkab cümlələrin komponentləri təbe etməyən bağlayıcılarla bağlanırsa, tabeli mürakkab cümlələrdə bunlar, bir qayda olaraq, təbe edən bağlayıcılarla bağlanır. Bundan əlavə, tabeli mürakkab cümlənin komponentlərini bağlamaqdə bağlayıcı sözlər (*kim, kim ki, nə, necə, neçə vo s.*) və adatlar (*-sa, -sə, -sa da, -sə də, -mi və s.*) da mühüm rol oynayır ki, belələri tabesiz mürakkab cümlənin tərkib hissələri arasında işlənmir.

2) Bağlanmadı iştirak edən evozliliklərin funksiyaları arasındaki fərq.

Məlumdur ki, mürakkab cümlənin komponentlərini bir-biri ilə əlaqələndirməkdə evozliliklərin mühüm rolu vardır. Lakin bunlar tabesiz mürakkab cümlədə bir funksiyada, tabeli mürakkab cümlədə isə başqa funksiyada çıxış edir. Tabesiz mürakkab cümlədə

iştirak edən əvezlik özündən əvvəl deyilənə işarə edir və əvezliyin məzmunu özündən qabaqkı hissədən bəlliidir. Buna görə də özündən sonra onun izahata ehtiyacı olmur. Tabeli mürəkkəb cümlənin baş cümlesində əvezlik ona görə işlədir ki, orada buraxılan üzvün yerini tutsun və məzmunu özündən əvvəl söylənmədiyi üçün özündən sonra budaq cümle vasitəsilə izah edilsin. Beləliklə, tabesiz mürəkkəb cümlədə komponentlərin əlaqələnməsinə xidmət edən işarə əvezlikləri məlumlara işarə edir, tabeli mürəkkəb cümlədə isə belə əvezliklər məzmunca izah edilməli olur, yəni məchullara işarə etmiş olur.

I. *Kiçikbəyim. Ay ana, ildə bircə gecə cillə çıxır, onu da deyə-güla keçirməyəsən, doyunca oynamayasan... heç olarmı?* (Y.V.Çəmənzəminli); *Son vaxtlar əmim arvadı mənə çox iş tapşırırdı, man na isə bundan razi qalırdım* (B.Bayramov).

II. *Amma onu da bil ki, hələ dünyada heç kəs eləsindən xeyir görməyiib* (M.Ibrahimov); *Birincisi, ondan qorxurdum ki, mən sənə tay olmayam* (M.Ibrahimov).

I qrup cümlələrde işlənən *onu* və *bundan* əvezliklərinin məzmunu aydınlaşdır, çünki özündən əvvəl deyilənlərə işarə üçün işlənmişdir. Lakin II qrup cümlələrdəki *onu* və *ondan* əvezliklərinin işlənədiyi komponentin (baş cümlənin) daxilində məzmunu aydın deyil. Onların işarə etdikləri məzmunlar sonrakı komponentdədir (budaq cümlədədir). Bu yolla da komponentlər bir-biri ilə əlaqələnmiş olur.

3) İntonasiyadakı fərqli.

Məlumdur ki, komponentləri bərabər hüquqlu olan mürəkkəb cümlənin intonasiyası ilə komponentləri qeyri-bərabər hüquqlu olan mürəkkəb cümlənin intonasiyası eyni ola bilməz. Beləliklə, tabesiz mürəkkəb cümləni müşayiət edən intonasiya tabe etməyən intonasiya olduğu halda, tabeli mürəkkəb cümləni müşayiət edən intonasiya tabeedici intonasiyadır.

Tabesiz və tabeli mürəkkəb cümlələr arasında tam və qotı sərhəd çəkmək mümkün deyil. Elə mürəkkəb cümlələrə rast gəlmək olur ki, onlar həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrinə, əlamətlərinə daşımaqdadır. Bu da təbiidir, çünki tabeli mürəkkəb cümlələrinin bir qismi tarixən tabesizdən emələ gəlmışdır. Əgər belə bir hal olmuşsa, o indi də davam edə bilər və etməlidir. Buna görə də tabesiz mürəkkəb cümlədən tabeli mürəkkəb cümləyə keçmə prosesinə *olub qurtarmış* bir proses kimi baxmaq düz olmaz, buna

davam edən bir proses kimi yanaşmaq lazımdır. Deməli, dildə yeni yaranmaqdə olan, hələ tam sabit bir vəziyyət almamış konstruktivlər olmasına təbii baxmaq lazım gəlir. Bu dediklərimizə misal olaraq birinci komponentin əvvəlində *düzdür, doğrudur* sözlərindən biri, sonrakı komponentin əvvəlində isə *lakin, amma, ancaq* bağlayıcılarından birinin işlənməsi ilə qurulan mürəkkəb cümlələri qeyd edə bilerik (məs.: *Doğrudur, Eldar manım qohumundur, amma heç o qədər gediş-galışımız yoxdur*). Bu cümle formaları yaxın zamanlardan bəri işlət hala düşür və getdikcə də artır. Ola bilsin ki, gələcəkdə quruluş tipi sayesində yeni tipli qoşa işlənən bağlayıcılar da formalasacaqdır (məs.: *düzdür..., amma..., doğrudur..., ancaq..., doğrudur..., lakin...* və s.). Belə keçid dövründə olan formalar heç də bununla məhdudlaşdırırmı.

TABESİZ MÜRƏKKƏB CÜMLƏLƏR

Ön azı iki bərabər hüquqlu "cümle"nin tabesizlik əlaqəsi əsasında struktur-semantik coğrafi birləşən və vahid cümle intonasiyası ilə müşayiət edilən, bütöv bir fikri ifadə edən mürəkkəb cümle tipi tabesiz mürəkkəb cümle adlanır. Tabesiz mürəkkəb cümlələr iki sadə cümlədən təşkil oluna bildiyi kimi, ikidən artıq sadə cümlədən, sadə və tabeli mürəkkəb cümlələrdən, tabeli mürəkkəb cümlələrdən, hətta tabesiz mürəkkəb cümlələrdən de təşkil oluna bilir; məs.:

Şəhər cılıçraq kimi yanır, Xəzər cılvalənir, titrəşən işıqlar bühlür sularda yuyunurdu (S.Qədirzadə); *Murov bu dəfə gözəl Səkinəni görə bilmədi, ürəyində qərar verdi ki, gedib qız üçün elçi göndərsin* (İ.Əfəndiyev); *Əgər saat 3-ə qədər golsan, məni evdə tapa bilərsən, yox, əgər gec golsan, onda öz bəxtindən küs.*

Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında bağlayıcı işlənəməyə də biler. İşlənənde isə həmcins üzvlərin arasında olduğu kimi, tabesiz bağlayıcılar işlənir.

Tabesiz mürəkkəb cümlə iki və ya daha artıq cümlənin ya intonasiya ilə (bağlayıcısız), ya da intonasiya və tabesiz bağlayıcı ilə bağlanması əsasında qurulur. Lakin nəzərə almaq lazımdır ki, heç də hər cür məzmunla malik cümlələrin bu bağlayıcı vasitələrlə birləşdirilməsi tabesiz mürəkkəb cümle yaratmaz. Tabesiz mürəkkəb

cümle məzmunca bu və ya digər cəhətdən bir-biri ilə əlaqədar olan və ya bir bütün kimi nəzərdə tutulan bir neçə iş, hal, hərəkət, əlaməti ifadə edən cümlələrin birləşməsidir. Buna görə də tərkibindəki cümlələr arasındaki belə qarşılıqlı məzmunun bağlılığı tabesiz mürəkkəb cümlənin mahiyyətini, həmin cümlələrin arasında işlədilən bağlayıcı vasitələr isə onun yaranmasında formal cəhəti təşkil edir. Bunlarla birlikdə, tabesiz mürəkkəb cümlələri əmələ getirən cümlələr öz sintaktik quruluşları ile də vəhdətdə olurlar ki, bu da həmin cümlələrin qarşılıqlı məzmunun münasibətinin ifadəsinə xidmət edən grammatik əlamətdir. Buna görə də tabesiz mürəkkəb cümlənin əsas xüsusiyyətindən bəhs edərək onu tərmindəki "tabesiz" sözünün lügəvi mənasından çıxış etmək və bu mürəkkəb cümle növünün tabeli mürəkkəb cümlələrindən fərqləndirmək üçün tabesiz mürəkkəb cümle daxilindəki cümlələri müstəqil cümlələr şəklində işlətməyin mümkün olması kimi izah etmək möqsədə uyğun deyil; çünki mürəkkəb cümləni təşkil edən cümlələri müstəqil cümlələr kimi işlətdikdə əvvəlki vəziyyətdən fərqli olan keyfiyyət dəyişikliyi baş verir. Bu dəyişiklik aşağıdakı üç cəhətdən özünü göstərir:

1) Tabesiz mürəkkəb cümle daxilindəki cümlələr müəyyən bir mənə əlaqəsində bir-biri ilə qarşılıqlı məzmunun münasibətində olur. Bu cümlələri mürəkkəb cümle daxilində çıxarıb müstəqil cümlələr şəklində işlətdikdə həmin mənə əlaqəsi yox olur; çünki bu əlaqəni sərtləndirən tabesiz mürəkkəb cümlənin özü bir sintaktik vahid kimi aradan çıxır. Bunun əvəzində tərmindəki müstəqil cümlələrin ardıcılılığı əsasında qarşılıqlı məzmunun münasibəti yaranır ki, artıq buna *mənə əlaqəsi* demək olmaz, çünki *mənə əlaqəsi* anlayışı mürəkkəb cümle strukturunu daxilində nəzərdə tutulan bir məfhumu bildirir. Beləliklə də, mürəkkəb cümle daxilindəki cümlələri müstəqil cümlələr şəklində işlətdikdə müəyyən keyfiyyət dəyişikliyi baş verir.

2) Mürəkkəb cümle daxilindəki cümlələrin müəyyən bir mənə əlaqəsində birləşərək bir sintaktik bütövlük yaratmasını nəzərə çatdırmaq üçün həmin cümlələrin birləşməsi *vahid bir ümumi intonasiyaya* malik olur. Lakin mürəkkəb cümle daxilindəki cümlələri müstəqil cümlələr şəklində yanaşı işlətdikdə mürəkkəb cümləyə məxsus əvvəlki ümumi intonasiya müstəqil cümlələrin sayı qədər müstəqil cümlələrə məxsus intonasiyalara əvəz edilir. Bu da mürəkkəb cümlənin parçalanması ilə əlaqədar olaraq onun intonasiyasını-

dakı, başqa sözlə desək, mürəkkəb cümlənin ümumi formasındaki dəyişikliklərdən biri deməkdir.

3) Tabesiz mürəkkəb cümle daxilindəki cümlələr məzmunca və intonasiya etibarilə bir bütövlük təşkil etdiklərindən şifahi nitqdə bu cəhəti nəzərə çatdırmaq üçün onun daxilindəki cümlələr arasında durğu (pauza) da qısa olur. Buna dilçilik ədəbiyyatında "birleşdirici pauza" deyilir. Lakin tabesiz mürəkkəb cümləni emalə götürən cümlələri müstəqil cümlələr şəklində işlətdikdə həmin pauza da müstəqil cümlələrə məxsus pauzaya çevirilir ki, bu, yuxarıda pauzadan daha uzun olması ilə fərqlənir. Dilçilik ədəbiyyatında belə pauzalar "ayırıcı pauza" deyilir; çünki bunların vezifikasi müstəqil sintaktik vahidlərin sərhədini bir-birindən ayırmadır. Beləliklə, mürəkkəb cümlənin daxilindəki cümlələrin müstəqil cümlələr şəklində işlədilməsi onun zahiri cəhətində ikinci bir dəyişikliyin baş vermesi, yəni birleşdirici pauzanın ayırıcı pauzaya çevirilməsi ilə natiq olənir.

Məhz bu əsas cəhətlərə görə təsviri grammatikallarda mürəkkəb cümləni təşkil edən cümlələri "müstəqil cümlələr" deyil, *mürəkkəb cümlənin tərkib hissələri* (*komponentləri*) adlandırırlar. Buna görə də mürəkkəb cümlələrdən bəhs edən eserlərdə onun tərkib hissələri "cümle" adı ilə işlədilsə də, bu ad şərtidir və "mürəkkəb cümlənin komponenti" mənasında onun sinonimi kimi nəzərdə tutulur.

Deməli, mürəkkəb cümle növlerindən biri kimi dilçiliyimizdə işlədiyən "tabesiz mürəkkəb cümle" termininin mahiyyəti həmin terminin daxilindəki "tabesiz" sözünün lügəvi mənəsi ilə əlaqədar deyildir. Bu termin mürəkkəb cümlənin bir növü olmaq etibarilə yunanca "parataksis" deyilən terminin müasir dilçilikdəki mənasında, yaxud rus dilçiliyindəki "сложносочиненное предложение" mənasında başa düşülməlidir. Başqa sözlə desək, tabeli mürəkkəb cümlələrden fərqli olaraq, tabesiz mürəkkəb cümlələrin komponentləri arasındaki məzmun və struktur cəhətdən bağlılıq tərəflərdən birini müstəqil, digərinin ondan asılı vəziyyətdə olması kimi deyil, onun daxilindəki cümlələrin qarşılıqlı surətdə bir-biri ilə əlaqədə olması prinsipinə əsaslanan bir sintaktik vahid kimi nəzərdə tutulmalıdır¹.

¹ Qeyd etmək lazımdır ki, "tabesiz mürəkkəb cümle" termini vaxtilə "mürəkkəb mütotabə cümlə" adı ilə işlədirilmişdir ki, bu həmin sintaktik vahidin terminoloji mənasını daha dolğun əks etdirir; çünki buradakı "mütotabə" sözü qarşılıqlı surətdə bir-birinə bağlanmış, təbe olan deməkdir (bax: dos. İ.Hosonov və A.Şorifov, Qramer. Orta məktəb üçün, II hissə. Bakı, Azornoş, 1933, soh.35).

Deməli, tabesiz mürəkkəb cümlə iki və ya daha artıq cümlənin əsasında yaranan mürəkkəb cümlənin elə növüdür ki, burada onun komponentləri bərabər hüquqlu olur, yəni mürəkkəb cümləni toşkil edən cümlələr qarşılıqlı surətdə bir-biri ilə sintaktik və mözmun münasibətində olub, baş və budaq cümle səciyyəsi daşıdır.

Tabesiz mürəkkəb cümlələr öksər hallarda cütterkibli nəqli cümlələrin birleşdirilməsi ilə qurulur. Belə cümlələr də öz quruluşları etibarılı müxtəsər, geniş və ya yarımcıq olurlar.

Tabesiz mürəkkəb cümlənin tərkib hissələrinin (komponentlərinin) aşağıdakı xüsusiyyətləri olur:

1. Tabesiz mürəkkəb cümlənin tərkib hissələrinin, adətən, ayrıca mübtədə və xəbəri olur. Məsələn:

May aya girmiş, hava qızımışdı (A.Şaiq); *Nə yağış yağdı, nə də hava əməlli-başlı açıldı*.

Bir mübtədəsi, iki xəbəri (xəbər çox da ola bilər) olan cümlələr adətən həmcins üzvlü cümlə sayılır (*Elçin bütün darsları hazırladı və kitablarını salıq ilə şkafaya yığıdı* cümləsində olduğu kimi).

Bəzən ikinci hissədəki xəbər başqa bir mübtədə ilə əlaqələnir və beləliklə, iki predikativ mərkəz yaranır. Məsələn:

1) *Güllü dərsədə oturmuşdu, amma elə hey anasını düşündürdü.*
2) *Güllü dərsədə oturmuşdu, amma fikri anasının yanında idi.*

Bu cümlələrin mözmunları arasında fərq azdır, lakin ikinci cümlədə bir ortaq mübtədə olduğu üçün o, həmcins xəbərlərdir; ikinci cümlənin tərkib hissələrinin hər birinin ayrıca mübtədəsi olduğu üçün o, tabesiz mürəkkəb cümlə hesab edilir.

Tabesiz mürəkkəb cümlənin tərkib hissələri ismi xəbərlər cümlələr də ola bilər:

Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı – qonaq (Atalar sözü); *Otağın bir tərəfində Sənubər paltar tikir, Hidayət isə stolun üstüne tökdüyü kitablarla maşğuldur.*

Bu misallardan birincisinin hər iki komponenti, ikincisinin isə ikinci komponenti ismi xəbərlədir.

Tabesiz mürəkkəb cümlənin tərkib hissələrində ellipsisik “cümələr” iştirak edə bilər. Ya bir tərəf, ya da o biri tərəf (və ya tərəflər) ellipsisik cümlə ola bilər.

1) *Mərd özündən bilər, namərd yoldaşdan* (Atalar sözü); *Xalqınkı getdiyckə ipak olur, bizimki – köpək* (Atalar sözü); *Qüvvə hər şeyi sindirər, ağıl – qırvəni* (Atalar sözü); *Qızıl quş əldə gəzər, gözəl qız – dildə* (Atalar sözü).

2) *İgid ilqarından, dəvə ovsarından* (Atalar sözü); *Dövlətdə dəvə, övladda nəvə* (Atalar sözü); *Gəlmək qonaqdan, yola salmaq ev yiyoşindən* (Atalar sözü); *Tülkü tülküyə, tülkü də quyrığuna* (Məsəl); *Ər gedəndə böyüük qız, evdə oturanda kicik qız* (Məsəl).

Ellipsise uğrayan cümlə üzvünü bərpa etmək olur.

2. Ola biler ki, tərkib hissələrin bir ümumi mübtədəsi olsun, lakin xəbərlər fəlin müxtəlif şəkilləri ilə ifadə edilsin. Biziə görə, belə cümələ həmcins üzvlü deyil, tabesiz mürəkkəb cümlə hesab edilmidir; məs.:
Həkim axşam saat 8-də gəlməli idi, indi gələr.

Burada birinci xəbər (*gəlməli idi*) fəlin vacib şəklində, ikinci isə xəbər şəklindədir. Bunları həmcins sayımaq olmaz. Cümlənin hissələri ayrı-ayrı aspektlərdədir. Fel şəkili müxtəlif olduğu üçün, onların ifadə etdiyi modallıq da müxtəlifdir.

3. Tərkib hissələrin ya biri, ya da o biri və ya o biriləri təkторkibli “cümələ” ilə ifadə olunarsa, belə cümləni də tabesiz mürəkkəb cümlə sayımaq lazımdır, məs.:

Sirrini dosta demə, dostunun da dostu var (Atalar sözü); *Çırキン al, əsil olsun, bədəsil gözəl alma* (Bayatı); *Bəxtini qozda sina, oğulda, qızda sina* (Məsəl). Onun bu sözləri nə niyyatla dediyini bilmirəm, ancaq elə bil başına bir qazan qaynar su tökdüllər (B.Bayramov); *Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülük kölgəsində, qoy yesin aslan səni* (Atalar sözü); *Boyanan Ağdamdan göndərmisidilər, amma heyif ki, yarısı yanmışdı* (Y.V.Çəmənzəminli).

TABESİZ MÜRƏKKƏB CÜMLƏNİN KOMONENTLƏRİNİ ƏLAQƏLƏNDİRƏN VASİTƏLƏR

Tabesiz mürəkkəb cümlənin komponentləri semantik, struktur və fonetik vasitələrlə bir-biri ilə əlaqələnir. Komponentlərin mənaca əlaqələnməsi, onların sırası, bağlıyıcılar və bağlıyıcı birləşmələr, işarə əvəzlilikləri və mənsubiyət şəkilçiləri, komponentlər üçün ortaq elementlər, zaman uyusmları, komponentlərdə cümlə üzvlərinin cənbi sıra ilə düzülməsi (paralellik) və vahid intonasiyaya təbə olması kimi vasitələr tabesiz mürəkkəb cümlənin toşkilinə xidmət edir.

1. MƏNA ƏLAQƏLƏRİ

Tabesiz mürəkkəb cümlələri təsnif edərkən komponentlərin mənaca əlaqəli olmasını birinci növbədə nəzərə almaq lazımdır. Bununla yanaşı, hər hansı məna əlaqəsinin formallaşmasına kömək edən formal vasitələri də nəzərdən qaćırmaq olmaz. Bu vaxta qədər tabesiz mürəkkəb cümlələri ya onların komponentləri arasındaki məna əlaqələrinə görə, ya da onları bağlayan bağlayıcılara görə bölmüşlər. Bağlayıcılara görə bölmək özünü doğrultmur, çünki bir bağlayıcı bir neçə məna əlaqəsində işlənə bilir. Ona görə də bölgü formal xarakter daşıya biler. Komponentləri məna əlaqələrinə görə bölmək daha alverişlidir. Mənaya görə böldükdə də vahid prinsip gözlənilməlidir.

Azərbaycan dilçiləri tabesiz mürəkkəb cümlələri, əsasən, mənaya görə təsnif etmişlər. Lakin, bize görə, bölgünün prinsipinə bəzi hallarda riayət edilməmişdir. Bu vaxta qədər qrammatikalarımızda zaman və ardıcılıq əlaqələri zamana görə müəyyənləşdirildiydi halda, digər əlaqələr (səbəb-noticə, ziddiyat, aydınlaşdırma) komponentlərin bir-birinə məna münasibətinə görə müəyyənləşdirilmişdir. Belə anlaşıla biler ki, zaman və ardıcılıq əlaqəsində komponentlər zaman etibarilə əlaqələnir, qalan məna əlaqələrində isə zamanca əlaqədar olmurlar.

Tutaq ki, biza belə bir cümlədə komponentlər arasındaki əlaqəni müəyyən etmək lazımdır. *Şahin sürəti dəyişdi, maşın yenə uğuldamağa, faryad qoparmaga başladı* (B.Bayramov).

Komponentlərin qarşılıqlı münasibətinə görə burada səbəb-noticə əlaqəsi vardır. Əgər bu komponentlərin münasibətini ardıcılıq əlaqəsindəki komponentlərin bir-birinə olan münasibəti ilə müqayisə etsək, aralarında benzəyish taparıq, hər iki halda ikinci komponentdəki işin birincidəkündən sonra icra edildiyini görərik. Deməli, burada zamanca fərq tapmaq olmur. Fərq ondadır ki, yuxarıdakı cümlədə ardıcılıqla yanaşı, birinci komponent ikincinin səbəbini bildirir. "Ardıcılıq əlaqəsi" adlanan əlaqədə isə belə məna olmur, yalnız bir-birinin ardınca görülen işlər sadalanır.

"Ardıcılıq" deyilan əlaqəni başqa bir məna əlaqəsi ilə müqayisə edək:

Marziya stola şirniyyat, çörək də gətirdi, heç birimiz əl uzatmadıq (B.Bayramov). Bu cümlədəki tərkib hissələr arasında qarşılaşdırma özünü göstərir. Lakin bu komponentlər arasında ardıcılıq

əlaqəsi də var. Bəs bunlar hansı cəhətdən seçilirlər? Bunlar arasında fərq – birinin komponentlərinin mənaca qarşı-qarşıya durması (ikinci misalda), digərinin isə sadalama xarakterində olmasıdır (birinci misalda).

"Zaman əlaqəsi" deyilən əlaqəni digər əlaqələrlə müqayisə edək. Bu vaxta qədər bu məsələdən yazardılar əksəriyyəti zaman əlaqəsi üçün onu əsas götürür ki, tərkib hissələrde icra olunan işlər eyni zamanda vəqe olur. Bu cəhətdən aşağıdakı misala diqqət edək.

Hər şey dəyişdi, lakin ana üzəyinin bir arzusu dəyişmədi (Mir Cəlal).

Burada tərkib hissələr monaca qarşı-qarşıya qoyulur, lakin tərkib hissələr arasında zaman cyniliyini də inkar etmək olmaz. Bəs onda "zaman əlaqəsi" ilə qarşılaşdırmanın fərqləndirən xüsusiyyət nəden ibarətdir? Fərq bunların komponentlərinin qarşılıqlı münasibətindədir. "Zaman əlaqəsi" adlanan əlaqədə komponentlər sadəcə olaraq sadalama xarakterində, qarşılaşdırmadakı komponentlər isə qarşılaşdırma xarakterindədir.

Komponentləri aydınlaşdırma əlaqəsi ilə əlaqələnən tabesiz mürəkkəb cümləni zaman əlaqəli cümlələrlə müqayisə etdikdə aydın olur ki, birincilərin də tərkib hissələri eyni zamana aid olur; məs.:

Xəstənin yönü bəri düşdü, o danışmağa, durmağa, yeriməyə başladi (B.Bayramov).

Misaldan aydın olduğu kimi, zaman əlaqəli komponentlərlə buradakı tərkib hissələr arasında eley bir fərq yoxdur. Lakin yenə də fərq məna münasibətindədir, yəni aydınlaşdırma əlaqəsində sonrakı komponent əvvəlkini aydınlaşdırır, zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə isə eyni zamanda vəqe olan işlər, hadisələr, sadəcə olaraq, sadalanır (məs.: *Soyuducu aramla işləyir, radio oxuyur, uşaq öz oyuncuları ilə oynayırdu*).

Yuxarıda deyilənlərə osasən, aydın olur ki, bu vaxta qədər olan bölgülər vahid prinsipə təbə edilməmiş; yəni tabesiz mürəkkəb cümlələrin bir qismi (səbəb-noticə, aydınlaşdırma, ziddiyat əlaqəli) komponentlərin qarşılıqlı məna münasibətinə görə, digər qismi ("zaman əlaqəsi", "ardıcılıq əlaqəsi") isə komponentlərdəki işlərin, hadisələrin baş verdiyi zamana görə təsnif edilmişdir. Zaman və ardıcılıq əlaqəsindəki komponentlərin qarşılıqlı münasibətini, aralarındaki məna əlaqələrini nəzərə aldıqda, onları birlikdə "sadalamə əlaqəsi" adlandırmaq möqsədə müvafiq olar və bölgünün prinsipi vahidləşər.

Beləliklə, biza görə, tabesiz mürəkkəb cümlələrin komponentləri arasında aşağıdakı mənə əlaqələri mövcuddur:

- 1) sadalama; 2) aydınlaşdırma; 3) qarşılaşdırma; 4) səbəb-nöticə; 5) bölgüsürmə; 6) qoşulma.

1) Sadalama əlaqəsi

Tərkib hissələr arasında mənə münasibəti sadalama xarakterində olur, yəni tabesiz mürəkkəb cümlənin komponentləri vahid cümlə intonasiyası daxilində sadəcə olaraq sadalanır. Komponentlərdə görülən işlər, ifadə olunan hadisələr isə ya bir vaxtda, ya da biri digerinin ardına baş verir. Beləliklə, sadalanan komponentləri iki yerdə ayırmış olar:

- 1) eyni zamanlı sadalama; 2) ardıcıl zamanlı sadalama.

Eyni zamanlı sadalamada komponentlər bir vaxtda olan işləri, hadisələrlə bildirdiyi üçün onların yerlərini dəyişmək olar və bundan məzmunu xələl gəlməz; məs.:

Qadınlar corab, əlcək toxuyur, yun darayır, yorğan suriyir, kişi-lər qəzet oxuyur, nərd atır, bəzən hansı evdən səhərətə çıxarılmış radiodan konsert dinləyirdilər; Kənd itləri səs-səsa verib hürüşür, at kişi-nəması və mal-qara səsi ətrafına yayılırdı (İ.Şixli); Həyət-bacalarda ocaq tüstünlərin, malla rəhənətən, Kürə töküfür, qız-gəlin-lər suya enirdilər (İ.Şixli); Atların ayaqlarının altından çayır-kələr atılır, circirəmaların səsi getdikcə artır, kəkklikotu qoxusunu insanı məst edirdi (Y.V.Çəmənzəmənil); Kimisi əlini nazik belinə vurub, şəhli çəməndə ayaqyalın gəzir, kimisi mil-mil yaşılı pijamasını geyib naxışlı məhrəbəni yoğun peysərəna ataraq günçixan tarəfdəki çaya qımmaya yollanır, kimisi əlində qab Ceyran bulağından su gətirməyə gedirdi (B.Bayramov).

Ardıcıl zamanlı sadalamada isə komponentlərin ifadə etdiyi işlər, hadisələrlə birincidən sonuncuya doğru ardıcılıqla vəqe olur; məs.:

Səriyyə xala "sağ olun" deyib, boğçam qoltuğuna vurdur, Alması qucagına almaq istədi, Gülnaz ondan qabaq uşağı yerdən qapıdı (M.İbrahimov); Qanıqara halda çarpayışına uzandı, ağ xalatlı, çəşməklə həkim gülümşəyərək, ona bir qəzet göstərdirdi (Mir Cəlal); Çox çəkmədən qapı açıldı və seyxin boz saqqalı görünməyə başladı (H.Nəzərli); Bir saat keçdi, körpə yenidən yuxuya getdi, nənni dayandı,

Ziynətin fikri cəmləndi... (B.Bayramov); Vəysəl qayıdış əyləşdi, tumbanın gözünü çəkib papiros çıxardı, kibriti odayanda Ziynət dərhəl iştirüb keçirdi (B.Bayramov); Ocaq çatıldadıqca qıqlıcumlar ətrafa sıçrası, yavaş-yavaş köz düşürtdü (İ.Şixli).

Sadalama əlaqəli tabesiz mürəkkəb cümlənin sadalanan komponentlərini artırmaq olar (yəni sadalamamı davam etdirmək olar). Belə mürəkkəb cümlə quruluşuna sonu açıq quruluş deyilir.

2) Aydınlaşdırma əlaqəsi

Bu, tabesiz mürəkkəb cümlənin komponentləri arasında elə bir əlaqədər ki, həmin əlaqə zamanı əvvəlki komponent sonrakı vəsiyətənə aydınlaşdırılır, izah edilir; məs.:

Zənnim doğru çıxdı: yarım saat sonra bütün ətrafi od və qurşun tufanları bürüdü (H.Nəzərli); Mən onun son hərəkətlərini təhlil edəndə, deyəsən, dütçün nəticə çıxardım: yüngül qazanılmış şöhrətin gücü ilə qapıları, hətta ürəkləri belə ayaqla açmağa öyrənənlər bu havam itirəndə ziyirlər, sıfət-siməni da itirirlər (B.Bayramov); Sübh tezən duranda çox vaxt onun özünü yox, işlərinin izlərini görə bilirdim: alma fidanına su tökülmüş, həyət-ətraf çalğılanmış, yerini dəyişib iyənin kölgəsinə qoyduğu stol səliqədə... (B.Bayramov); Vağzal od içində idi, alov, tüstü gəyə dirəklənmişdi... (B.Bayramov); Kəndin həkəyatı uzundur, oğul, xırmandan hazırlanan taxila kandlinin al vurmağı ixtiyarı yoxdur (M.İbrahimov); Cəbhədə bunların xətri çox əzizdir: biz onları maşnlarda, təyyarələrdə özümüzə lazımlı olan yerlərə aparırıq (Mir Cəlal).

3) Qarşılaşdırma əlaqəsi

Tabesiz mürəkkəb cümlənin komponentləri məzmunca qarşılaşdırılmış olur və tərkib hissələr bu mənə əlaqəsi əsasında birləşib bir mürəkkəb cümlə təşkil edir; məs.:

Vaxt keçdi, Vəysəl evə qayıtmadı (B.Bayramov); İki məktub yazımdım, halə cavab yox idi (B.Bayramov); Hidayət ona doğru yeridi, qız üzünü yana tutdu (B.Bayramov).

Qarşılaşdırma əlaqəsinin müxtəlif mənə çalarları olur. Bunların en çox işlənənəni aşağıdakılardır:

a) güzestli karşılaşıştırma:

Üç ildir su pulunu vermirsan, bir söz demiram (M.İbrahimov); *Gözüm yenidən yaşardı, özümü sindirmamaq üçün gülümşündüm* (B.Bayramov);

b) ziddiyetli karşılaşıştırma:

Bağırmaq, nərə vurmaq, qapını qırmaq istədim, lakin mümkünmü idi? (H.Nəzərlı); *Xalam istədi məni yanına aparsın, əmim razi olmadı* (B.Bayramov);

c) müqayiseli karşılaşıştırma:

Mən qocalmışam, o elə hamandır ki var (M.İbrahimov); *Güzgü hərəkətsizdir, bulaq hərəkət edir, "canlıdır"* (B.Bayramov); *Kasıbılıq eyib deyil, nadanlıq eyibdir* (Mir Cəlal).

Bu misallarda komponentlər tam şəkildə qarşı-qarşıya durur.

Aşağıdakı misallarda isə qismen karşılaşıştırma özünü göstərir:

Bu, doğrudan da, maraqlı bir söhbət idi, ancəq Kərimzadə bunu nəinki Haşimliya, heç kəsa danişmamışdı və danişmazdı da (Mir Cəlal); *Bu barədə açıq danışmındılar, lakin hərəkət və baxışlarında bu ifadə aydın görünürdü* (M.İbrahimov); *Mən onun xətri üçün bir-iki tika aldım, boğazından çətin keçirdi* (B.Bayramov); *Həttə bir neçə dəfə bu barədə sual verdim, cavabını ayrı yana yozdu* (B.Bayramov).

4) Səbəb-nəticə əlaqəsi

Tabesiz mürəkkəb cümlənin əvvəlinci komponenti səbəbi, ondan sonrakı komponenti isə nəticəni ifadə edir. Bu yolla təşkil olunan mürəkkəb cümlələrə səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə deyilir; məs.:

Qoy onlar mənə də atalıq, analıq eləsinlər, bəlkə, mən nakam-binəsib valideyimlərimin ağr dördünü bir qədər unuda biləm... (B.Bayramov); *Yolu buradan düşüb, mübaşir Məmməd çəkib gətirib kəndə* (M.İbrahimov); *Dünya mühərabəsi düşmüs və güzəran çatınlışmışdı* (H.Nəzərlı); *Xanım Vaqfi görən kimi qaravaşa işarə etdi, o da boğ-canı götürüb çıxdı* (Y.V.Çəmənzəminli).

Bu misallardan aydın olur ki, ikinci komponentlər nəticəni, özü də real nəticəni ifadə edir. Elə hallara da rast gəlmək olur ki, ikinci komponent real olmayan bir nəticəni ifadə edir; məs.:

Səxta bizi doğrayırı, əlimiz, ayağımız elə bil özümüzünkü deyildi (B.Bayramov); *Lakin o məni sorğu-suala tutur, onun marağı ilə yenidən baş qaldıran xatırılərim sanki canımı içəridən isidirdi* (B.Bayramov).

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlənin komponentləri arasındaki münasibətdə müxtəlif məna çalarlıqları özünü göstərir. Bunlardan sırf səbəb-nəticə, əsas-nəticə, şərti nəticə çalarlarını qeyd etmək olar:

a) səbəb-nəticə çaları:

Səxta siddətlənir, küçələr şüşəye dönürdü (B.Bayramov); *Muxtar diksindi, konyak süfrəyə dağıldı* (B.Bayramov); *Tüsəngim qızmışdır, artıq çaxmağı işləmir* (H.Nəzərlı);

b) əsas-nəticə çaları:

Yol cox uzadır, yəqin gecəni harada isə yatmalı olublar (M.İbrahimov); *Fit calındı, hamı vagonlara doluşdu* (Mir Cəlal); *Çalışarsan, ikiqat işlərsən, töhmət təşəkkürlə əzvə oluna bilər...* (B.Bayramov);

c) şərt-nəticə çaları:

Qapını aç, çıxan kimi istədiyini verərəm (M.İbrahimov); *Yaxşı bir külüng tap, çıxmaga yer açaram* (M.İbrahimov); *Kişi, sən bu xəy-yamını bir kənara at, Sərtib yenə acıqlanar* (M.İbrahimov).

5) Bölgüsürmə əlaqəsi

Tabesiz mürəkkəb cümlənin komponentlərində iş və ya hadisələrin növbələşdiyi, müxtəlif şəxslər arasında bölgüsürüldüyü ifadə olunur, beləliklə, tabesiz mürəkkəb cümlənin xüsusi növü əmələ gelir; məs.:

Firidun, zəhmət çək, bir az sovuruq at, mən namazımı qılım (M.İbrahimov).

Buradakı işlər iki şəxs arasında bölgüsürülmüşdür, buna görə da tabesiz mürəkkəb cümlənin komponentlərinin bu cür məna bağlılığı “bölgüsürmə əlaqəsi” adlandırılmaq olar.

Bölgüsürmə əlaqəsi iş və hadisələrin ya birinci şəxslə ikinci, ya birinci şəxslə üçüncü, ya ikinci şəxslə üçüncü, ya da üçüncü şəxslər arasında bölgüsürüldüğünü bildirir.

a) birinci şəxslə ikinci arasında bölgüsürmə:

Sən uşaqlardan muğayat ol, fikir eləmə, fürsət düşəndə özümündən bir soraq verərəm (M.İbrahimov); *Siz rahat yatin, gəlsələr, biz xəbər verək* (M.İbrahimov); *Biz evdə olacaqıq, sən işinin dalınca get* (Mir Cəlal);

b) birinci şəxslə üçüncü arasında bölgüsürmə:

Sözüm yoxdur, o and içsin, mən də halal eləyim (M.İbrahimov); *Nailəbəyim danışmaq istəyirdi, mən isə dinləmək...* (B.Bayramov); *Mən Çingiz qağadan öyrəndim, o da mənim dəftərimdən köçürürdü* (B.Bayramov);

c) ikinci şəxslə üçüncü arasında bölüşdürme:

Yeri, yeddi addim say, qoy gəlib and içsin (M.İbrahimov); *Sərxan gəlsin, özü ilə danış* (M.İbrahimov); *O sənə baxır, sən hara baxırsan?* (B.Bayramov);

ç) üçüncü şəxslər arasında bölüşdürme:

Səkinə yemək hazırlayırdı, Pərşən çay tədarükündə idi (M.İbrahimov); *Həmə onun gözündən qorxurdu, o isə ari Muxtarın gözündən...*

Bölüşdürme əlaqəsində digər məna münasibətləri da nəzərə çarpar. Ele hallar olur ki, tərkib hissələrinin biri o birini rədd edir. Bunların da formallaşmasında bağlayıcılar mühüm rol oynayır; məs.: *Bu idarədə ya san qalmalısan, ya da man cümləsində komponentlərdən biri digərini istisna edir ki, burada da ya... ya da bağlayıcısının əhəmiyyəti rolü var.* "Nə Şəmxal atasının üzünü ağ olmuş, nə da atası ona gülən ağır söz demişdi" (İ.Sıxlı) cümləsində isə komponentlər bir-birini qarşılıqlı surətdə rədd edirlər. Bu məna cəlalarının əmələ gelməsində isə nə... nə də bağlayıcısı əsas rolu oynamışdır.

6) Qoşulma əlaqəsi¹

Bu xarakterde olan məna əlaqəsi həm tabesiz, həm tabeli mürəkkəb cümlələrdə, həm də abzaslar arasında özünü göstərir. Tabesiz mürəkkəb cümlənin birinci tərkib hissəsinə əlavə məlumat şəklində ikinci bir komponent qoşulur ki, bu da birinci komponentlə əlaqədar olaraq meydana çıxır. Birleşən komponentlər cümlənin vahid intonasiyasına təbe olur; məs.:

Göydə bir bulud parçası belə yox idi; şərq tərəf kəsilmiş qarız kimi qızarırdı (Y.V.Çəmənzəminli); *O, əvvəlki qədər sakit deyildi, bunu dərhal anladım* (H.Nəzərlı); *Camaldan tez-tez ayağının vəziyyətini soruştum, elə bil tikan üstündə əyləşmişdi* (B.Bayramov); *Kiçikxanım, mən istərdim döyüşlərdə silah səsləri ilə yanaşı, məhəbbatla*

vuran bir qəlbin, gənciliymi bağladıgm bir insanın da səsini eşidim, bu səs də mənə bir silah qədər lazımdır, Kiçikxanım... (Mir Cəlal).

Əvvəlki komponentə qoşulan sonrakı komponent ya əvvəlki məzmun istiqamətində, ya da eks istiqamətdə məlumat əlavə edir:

a) eyni istiqamətli komponentlər:

Əvvələ, yoldaşları yolda qoyub getmək yaxşı deyil, bəlkə maşınları xarab oldu, ya başlarına bir iş gəldi (M.İbrahimov); *Rayona oxşam çatdım, hava buludlu olduğu üçün qaranlıq daha tez düşmüdü* (B.Bayramov); *Üstü piyada ilə dolu tank sanki körpünü gördüyü üçün sürətini arturdı, onun dalınca maşınlar, motosiklətlər qarmaqarışqı, vahiməli, vəhşi bir səslə gəlirdilər* (Mir Cəlal);

b) eks istiqamətli komponentlər:

Götür, götür, bəlkə, kömək elədi, yolda qalmag olmaz ki (B.Bayramov); *Mən çıxdan oynamıram, Eyyaz, bizim kürəkən yaxşı şahmatçıdır* (B.Bayramov); *Toy yalnız qadınlar üçün idi, kişi toyu Tehranda, bəyin evində olmalı idi* (Y.V.Çəmənzəminli).

"Qoşulma əlaqəsi" bölməsində verilən misallardan aydın olur ki, digər əlaqələrdə komponentlər arasında zaman uzlaşmaları mövcud olduğu halda, bu əlaqədə tabesiz mürəkkəb cümlənin komponentləri arasında, adəton, belə uzaşmaların olması zoruri deyildir.

2. KOMPONENTLƏRİN SIRASI

Tabesiz mürəkkəb cümlənin qurulmasında komponentlərin sırasının çox böyük rolu vardır. Məlum olduğu üzrə, danişan şəxs öz fikirlərini müəyyən məntiqi ardıcılıqla tərtib edir və o qayda ilə də başqalarına bildirir. Tabesiz mürəkkəb cümlənin komponentlərinin qarşılıqlı əlaqəsi əsasında ifadə edilən müxtəlif mənalalar möhkəm sira sayəsində meydana çıxır. Möhkəm sira olmasa, səbabənəticə, aydınlaşdırma, qarşılaşdırma, qoşulma və s. kimi mənaları yaratmaq və ifadə etmək olmaz. Zahirən belə görünə bilər ki, sadalama əlaqəsində, xüsusən də eynizamanlılıq ifadə edən voziyatda komponentlər çox da möhkəm olmayan bir düzülüş sisteminə malikdir. Həqiqətdə isə orada da müəyyən qanunlar təsir göstərir və daha əhəmiyyətli qabağı salınır (məsələn, hüquqi üstünlüye görə; yaxından-uzaya, uzadandan yaxına; kiçikdən-böyüyə, böyükdən kiçiyə, sadədən-mürəkkəbə və ya əksinə; bunların da hamisində əlavə, danişanın məqsədine görə sıralanır).

¹ Bu əlaqəye əvvəller "birleşdirmə əlaqəsi" deyilirdi.

Bunlarla yanaşı, komponentlerin tərtibi zamanı çox vaxt sonrakılarda təkrardan qaçmaq və yiğcamlıq xatirinə ya işarə əvəzliyi, ya da mənsubiyəti şəkilcisi işlənmiş olur ki, bunlar da komponentlərin yerini deyişməyi imkan xaricində qoyur. Yaxud hər hansı komponentdən müyyəyen elementlər ixtisar edilmiş olur, bu elementlər yalnız bir komponentdə saxlanılmış olur. Belə vəziyyətdə de yerdəyisma mümkün deyildir. Əks təqdirdə nitqədə mövcud olan ümumi sistemə xələl gələr.

3. BAĞLAYICILAR VƏ BAĞLAYICI BİRLƏŞMƏLƏR

Tabesiz mürəkkəb cümlənin komponentlərini əlaqələndirməkdə bağlayıcıların və bağlayıcı birləşmələrin mühüm rolu vardır. Qrammatikalarımızda bəzən belə yanlışlıqla yol verilmişdir: guya tabesiz mürəkkəb cümlənin tərkib hissələri ya məna əlaqəsi ilə, ya da bağlayıcılarla bağlanır. Bu, yanlış fikirdir. Bağlayıcı ile bağlanmış komponentlər eyni zamanda mənaca da bağlı olurlar. Bağlayıcılar komponentlər arasında məna münasibətinə müvafiq olaraq işlədir. Mürəkkəb cümlənin komponentləri arasında aşağıdakı tabesiz bağlayıcılar işlədirilir:

1) *da-da, da-da, da-də* bağlayıcısı:

Həyacanlı saatlar da gəlib keçdi, sübhün sūrməli gözü də açıldı (S.Rəhimov); *Bədəl müəllim hərərətlə dəmşirdi, Məşədi bay də onunla razi idi* (M.Hüseyn); *Rüstəm kişi bu sözləri deyə-deyə Şərəfogluunu sütürdü, kōhnə dostu da onu başa düşürdü* (M.İbrahimov); *İnternə kapitani ilk görüşdən Rasulu xoşlamışdı, Rəsul da fırsatıaldan vermek istəmədi* (M.Qocayev);

2) *və* bağlayıcısı:

Birdən barək qapısı taqqılı ilə açıldı və içəriyə güclü bir işq şələsi axdı (M.Hüseyn); *Yavaş-yavaş dumanlı, soyuq mart sabahı açılır və kənd yuxudan oyanır* (Ə.Ələkbərzadə); *Şərqiyya içəri otaya keçdi və atası ilə Hökimoğlunun söhbəti qapı arxasında qalib eşidilməz oldu* (B.Bayramov); *Onun qanı Herat xalçasının üstünə axıb tökülmüş və gül butalar bir-birinə qarışmışdı* (Ə.Hacızadə);

3) *ısa* bağlayıcısı:

Məşədi gülür, arvadı ısa yarası ağrıyan bir adam kimi sir-sifatını turşudur, tez-tez başını bulayıb narazlığını bildirirdi (M.Hüseyn);

O, səhərdən yol galirdi, yol ısa hələ də qurtarmaq bilmirdi (Ə.Ələkbərzadə); *Hüseyin müəllim Rəsul öz oğlu kimi qucaqlayıb öpüslərə qərg etmişdi, o biri əsirlər ısa hələ də bu manzərəyə inana bilmirdilər* (M.Qocayev); *Axşamdan evin ortasında yandırıldığı manqal gecəyarısı sönmüşdü, sahər ısa otaq buz kimi soyuq idi* (Ə.Hacızadə);

4) *ancag, amma, lakin* bağlayıcısı:

Maya kitabı aldı, lakin oturduğu yerdə işq az olduğundan ona fikir verməmişdi (Ə.Ələkbərzadə); *Qumru da bu söhbəti eşimmişdi, amma başı qarışq olduğundan yadından çıxmışdı* (Ə.Ələkbərzadə); *Hava sakitləşmişdi, amma qar hələ də yağğırdı* (B.Bayramov); *Əbdül udqundu, nəsə demək istədi, ancag xosbəxtlikdən Elməddin daha ona əhamiyyət verməyib ayağa durdu* (Ə.Hacızadə);

5) *yəni* bağlayıcısı:

Polis naşerlərinin vəziyyəti bir qədər yaxşı idi; yəni onlar özlərini qoruyub sağ qala bilərdilər (M.Hüseyn); *Bugünkü hücum müvəffəqiyyətlə başa çatmalıdır, yəni düşmən əlində olan körpü geri alınmalıdır* (M.Qocayev);

6) *gah-gah (da)* bağlayıcısı:

Arxada oturanlar dünən xəbərsiz söhbət edirdilər: gah Rəşid öz sevgisinin əbədiliyindən danışır, gah da Süsən onu sonsuz məhəbbətlə sevdinini bildirirdi (M.Hüseyn); *Pəyiz girəndən havalar da sərtləşmişdi, tez-tez gah yaşıqlar yağır, gah siddətli küleklər əsirdi* (Ə.Əbülhəsən); *Gah prokuror onun sözünü kəsirdi, gah da izdihamdan doğan həyacan ona danışmağa imkan vermirdi* (M.Qocayev);

7) *həm-həm (də), həm də* bağlayıcısı:

Bayram həm ingilabin taleyi dəstənirdi, həm kənddə qoyub goldiyi ailəsinin vəziyyəti onu narahat edirdi (M.Hüseyn); *Bu həm sizi əzab-əziyyətdən xilas edər, həm biz istədiyinizi nail olarıq* (M.Qocayev); *Xanım, ağama zəng edin, gəlsin, həm siz barişin, həm də o, düşbərə yesin* (Ə.Hacızadə);

8) *nə-nə (da)* bağlayıcısı:

İngilab aloylarının genişləndiyi bir vaxtda nə sahibkar güzəştə gedir, nə də fəhlələr inadlarından əl çökürlər (M.Hüseyn); *Nə Kamal oğlunu bağışlayır, nə də oğlu atasına güzəştə gedirdi* (Ə.Ələkbərzadə); *Bu günlər arzında nə yağış araya vermiş, nə də onlar gizləndikləri yerdən çıxa bilməmişdilər* (M.Qocayev); *Sənki ikisi də sehrlənmişdi – nə qız yerindən qalxırıb, nə Elməddin qapının çərçivəsində çıynını çəkib tərəpnirdi* (Ə.Hacızadə);

9) ya-ya (da) bağlayıcısı:

Ya burada irəli sürülmüş tələblərə razi olmalısınız, ya da bir adam belə, işə çıxmayacaq (M.Hüseyn); Dünənki hadisədən sonra ya onu milis idarəsinə çağırırdılar, ya da gəlib evdə sorğu-suala tuturdular (A.Babayev);

10) yoxsa bağlayıcısı:

Anasının xətinən keçib divanda oturdu, yoxsa qarımı qapıdan qovardılar (B.Bayramov); Üç-dörd gün hücum əməliyyatı keçirilməli idi, yoxsa düşmən duyuq düşə bilsərdi (M.Qocayev);

11) nəinki-hətta bağlayıcı birləşməsi:

Nəinki bu ecazkar alma gözü dolusı baxa bilmirdi, hətta kirpiklärini qaldırmağa da iqtidarı qalmamışdı (B.Bayramov); Mingəçevir sularında nəinki qayıq və gəmi işləyəcək, hətta külək əsəndə iki metr yarım hündürlükdə dalğalar oynasaqdır (Ə.Sadiq).

Bu bağlayıcı birləşmənin başqa variantları da (nəinki-eləcə də, həbelə, həm də, həmçinin də) işlədirilir.

4. İŞARƏ ƏVƏZLİKLƏRİ VƏ MƏNSUBİYYƏT ŞƏKİLÇİLƏRİ

Birinci komponentdə işlənən isim (və ya isim hüququndan olan digər sözlər) ikinci komponentdə bir daha təkrar edilməsin deyə, işarə əvəzliyi, yaxud mənsubiyat şəkilçisi vasitosila ona işarə edirlər, onu xatırladırlar, yada salırlar, beləliklə də, komponentlər arasında müəyyyan bir bağlılıq, əlaqə əmələ gelir.

1) Əvəzliklərdən *o*, *bu*, *ora*, *bura* və onların müxtəlif halları o biri komponentdə (və ya komponentlərdə) işlədirilir, digər bağlayan vasitələrlə yanaşı, komponentlərin əlaqələnməsinə xidmət edir; məs.: *Səlminaz arvad oğluna və Rəşidə yemək gətirdi, onlar səhəbəti kasib yeməyə başladılar* (M.Hüseyn); *Bünyad təzadən getməyi qərara aldı, bu onun sonuncu təşəbbüsü id* (Ə.Ələkbərzadə); *Maya qonaqlardan ayrıilib Pərsənin dalınca o biri otağa keçdi, onun da belə səhəbtərdən xoşa gəlmirdi* (M.İbrahimov); *Kəmələ sözünün ardım demədi, Əkbərov onun nə deyəcəyini əvvəlcədən bildiyi üçün sakitcə durub qulaq asırdı* (M.Qocayev); *Aslan hələ də gəlib çıxmamışdı, Məşədi bəy onu görmədən getməli oldu* (M.Hüseyn); *Bayram bir həf-*

tədən çox həbsxananın yerləşdiyi məhəllədə qaldı, onu qoca bir rus fəhləsi öz mənzilində saxlayırdı (M.Hüseyn); *Ana qızına yaxınlaşmaq istədi, Nuşu ona açıqlı baxıb, sərt hərəkətlə həyətə endi* (Ə.Ələkbərzadə); *Ev səssiz-samirsiz idi, orada canlı hayatdan xəbər verən bir əlamət gözə dəymirdi* (Ə.Ələkbərzadə); *Şeyda stulunu Səməbərə səri çəkdi, qız ondan razi halda başını aşağı dikdi* (B.Bayramov); *Səhərin alatoranında bütün dəstə Jitomir ətrafında yerləşən yanacaq bazasına hücum etdi, bir azdan oradan qarışq səslər eşidilməyə başladı* (M.Qocayev).

Bəzən bu vəzifəni birinci komponentdəki xüsusi ismə qarşı işlənən ümumi isim də yerinə yetirir (məssəlon, əvvəlki komponentdə Bakı, sonrakında isə şəhər sözü işlədirilə bilər);

Rəşid Süsoni görüb ona yanaşdı, qız onları görəcəklərindən ehitiyat edərək yoluna davam etdi (M.Hüseyn); *Qumru onun sözünü yarımcıq kəsdi, qız müzakirənin nə ilə qurtaracağını qabaqcadan görürdü* (Ə.Ələkbərzadə).

2) Sonrakı komponentdə işlənən mənsubiyyət şəkilçisi (III şəxsdə) əvvəlki komponentdəki ismi təkrardan azad edir, onu dinləyiciyə xatırladır və beləliklə, digər vasitələrlə bağlanmış komponentlər bu yolla da əlaqələnir; məs.:

Bayram xəyal aləmindən ayrıldı, gözləri yenice açılmış qapıya dildi (M.Hüseyn); *Məşədi kəndə girəndə Rüstəm kişi küsüllü kimi oturmuşdu, gözləri yol çəkirdi, fikri uzaqlarda dolasıldı* (M.İbrahimov); *Xuduş birdən başını qaldırıb Qumruya baxdı, gördükleri onu heyrətə saldı* (Ə.Ələkbərzadə); *Bu fikirlər içində boğulan Kosa öz başına ikişəlli bir qapaz saldı, solğun kepkasının burnu öz burnu ilə qosalaşdı* (S.Rəhimov); *Sənubar işidüyinü indi hiss etdi, xəyali soyuq dərin ümməna atılmış top kimi yiğila-yiğila qayıtdı* (B.Bayramov); *Gülnara cəld, çəvik hərəkət edir, səsində inam, qətiyyat hiss olunurdu* (M.Qocayev).

5. ORTAQ ELEMENTLƏR

Tabəsiz mürekkeb cümlədə komponentlərin əlaqələnməsində ortaq cümə üzvlərinin, cümle üzvü olmayan sözlərin və morfemlərin də mühüm rolü vardır.

1) Ortaq cümlə üzvləri

Daha çox işlənən ortaq üzvlər zərfliklərdir. Bundan əlavə, tamamlığın da ortaq işlənən vəziyyəti müşahidə edilir.

a) ortaq yer zərfliyi:

Yalnız burada hissələr qulğaları, fikirlər çarpanlaşırırdı (B.Bayramov); Orada, o müdhiş torpaqda minlərlə adam vətən yolunda canını fəda etmiş, çoxları ilk sevgisi gözündə nakam torpağa gömülülmüşdü (M.Qocayev); Yan oradən das kömür sobası asta-asta yanır, çaydan həzin-həzin çızıldıyırırdı (Ə.Hacizadə); Stolun üzündə kitablar nizamsız şəkildə səpalənmiş, gecə lampası aşırılmışdı (A.Babayev).

b) ortaq zaman zəifliyi:

Elxanı görəndə otaqdakılardan Lətif bir qədər sıxlıdı, Nadir isə sevindiyindən ayaga qalxdı, al verib görüsmeye tələdi. Qönçə bənləri danışdıgı vaxt Ceyranın dedikləri yənə Qumrunun yadına düşdü, qız Bünyadi düşündü (Ə.Əlekberzadə).

c) ortaq torzi-hərəkat zərfliyi:

Tez-tez əsaslı plan da hazırlanırdı, onu həyata keçirəcək adamlar da təyin edildi (M.Hüseyn); Qəfildən qaranlıq künclək stolun üstündən nəsa yero düşdü, döşəmədə işarti göründü (M.Qocayev); Təzadən tablığat aparılırdı, düşmən cəbhənin yeritidiyi xətti-hərəkətin çırkıń məqsədi izah edilirdi (M.Qocayev); Yavaş-yavaş onlar soyuyan təndir kimi qaralmağa başlayır və qara arab qadırularına oxşayan bir cənub qaranlığı kəndi bürüyürdü (M.İbrahimov).

c) ortaq səbəb zərfliyi:

Axşam güclü yağış yağıdıq üçün yolları su örtməş, gediş-geliş çətinləşmişdi (S.Rəhimov); İçkinin təstirində Qaraşın başı dumanlanır, ayaqları sözünə baxmurdu (M.İbrahimov); Mərkəzdən cavab gəlmədiyi üçün müstəntiqin intizarı daha da artırdı, ciddi bir iş görə bilmirdi (A.Babayev).

d) ortaq məqsəd zəifliyi:

Banditləri mühəsirəyə alıb tutmaq üçün dəstənin bir hissəsi meşənin giracayındə qaldı, yaridan çoxu isə çayın axarı ilə aşağıya hərəkət etdi (S.Rəhimov); Oxumaq üçün mən Bakıya gəldim, qardaşım isə Gəncaya getdi; Bu torpağı zəbt etmək, tükənməz sarvatına yiyələnmək üçün çox fatehər qilinc

oynamış, çox sərkərdələr baş qoymuşlar (M.Qocayev); Məqsədini həyata keçirmək üçün insan heç bir iştəlükədən qorxmamalı, yari yoldan geri qayitmamalı, daim inam və sabırla mübarizə aparmalıdır (A.Babayev).

e) ortaq tamamlıq:

Bu işdə Rəşid inad edir, atası isə razılaşmaq istəmirdi (M.Hüseyn); Pərşən in gəldiyini Salman bayraqdan görmüşdü, Şirzad isə yalnız indi gördüyü və salamı atıb gözünü kədərlə haldə ona dikdi (M.Ibrahimov); Bunlarla sonradan usta da razılaşdı, Hidayət isə razılaşmaq istəmirdi (B.Bayramov); Bunu mən çox gözəl bili-rəm, ancaq anam bilmir (B.Bayramov).

2) Ortaq ara sözlər

Şübə həsiz ki, Gülöşənin özünün də bunda marağı çox idi, öz rəqəbinə aradan götürmək üçün o da hər şeyə hazır idi (S.Rəhimov); Əlbəttə, bu fikirlərə etiraz edən olmadı, onlarla hamı razılaşdı (Ə.Əlekberzadə); Demək olar ki, hamının sıfırtını toz basmış, bütün saçları, üzləri bomboz olmuşdu (M.Qocayev).

3) Ortaq ədatlər və şəkilçilər

Yalnız hərdən uzaqdan atılan atəş səsləri eşidilir, göyə qalxan qırmızı fışqınlar parlayır (M.Qocayev); Axi müstəntiq özü səhva yol vermiş, kağızlar dolaşq salınmışdır (A.Babayev); Yalnız çayırşıklar ora-bura uçur, circiramanın laibaltı səsi kəsilmirdi (M.İbrahimov).

Ədat digər ortaq üzvlərlə birləşkədə de işlədilə bilər, məs.:

Axi idarədə heç kim ona hörmət etmir (B.Bayramov); Yalnız dünən mərkəzdən xəbər gəlməş, hücum amri verilmişdir (M.Qocayev); Bəs nə üçün o böyük dükə atası qayğış və izzitərən görünür, anası həyəcanlı bir ürkələ başının üstündə titrəyir? (M.İbrahimov).

Bu misallarda yalnız, axı, bəs ədatları hor iki komponento aiddir. Başqa misalları nəzərdən keçirək.

1906-ci ilin sonu yaxınlaşır, fəhlələrin bir həftə əvvəl başlanmış tətili hələ də davam edirdi. Polis təqibi güclənmiş, partianın görkəmlili işçiləri istər-istəməz gizli fəaliyyətə keçmişdilər (M.Hüseyn); Gah peşəkar artistlər tamaşa göstərir, gah da özfəaliyyət kollektivləri çıxış edirdilər. Beləliklə, burada ayri cürə zəlzələ qopar, pəncərə

şuşələri çirik-çiriklə yera tökürlər, göy üzünə qara buludlar qalxar, ildürüm çaxar, şimşəklər oynar, sel-su hər yani ağızına alar, bu boyda Böyükkişini dirögözü götürüb gedərdi (S.Rəhimov).

Həmin misallarda hekaya forması şəkilçilərinin, eləcə də cəm şəkilçisinin əvvəlki komponentdə işlənməyib, sonrakında işlənərək əvvəlkilərə də aid olmasa, başqa cür desək, onların sonuncu komponentdə iştirak edərək bütün komponentlər üçün ortaq olması həmin komponentləri əlaqələndirir.

6. ZAMAN UYUŞMALARI

Tabesiz mürəkkəb cümlənin komponentləri arasında əksər halda zaman uyuşması olur ki, bu da onların əlaqəli olmasına xidmət edir. Bele ki, əvvəlki komponentdə hansı zaman və ya şəkil iştirak edirsa, sonrakı da ona uyğunlaşır, məs.:

1) indiki zamana görə uyuşma:

Saat çəqildiyər, ağrab astaca hərəkət edir, həkim öz böyüyünün xəstələnməyindən guya iztirablı bir xəyala gedir (S.Rəhimov); *Partizanlar iki günlük ağır döyüsdən sonra yorulub yatr, ətrafda dərin sükut hökmənləq edir* (M.Qocayev).

2) gələcək zamana görə uyuşma:

Onda bütün yuxuları çin olacaq, xəyalları reallaşacaq, arzuları, istəkləri hayata keçəcəkdir. Deyilənlərə əməl edərsən, sonra müalicənin natiqəsini yoxlayarıq, vəssalam (S.Rəhimov); *Rəsul fikrə daldı: mühərribə qurtaracaq, o, polkovnik rütbəsində evinə qayıdagacq, Gülnarəsi ilə yənə əvvəlki saadətlə yaşayacaq* (M.Qocayev).

3) keçmiş zamana görə uyuşma:

Böyükkiş bir müqəssir kimi uzun qollarını yanına saldı, onun iri barmagli əlləri lüzumsuz bir şey kimi boş-boşuna yelləndi (E.Rəhimov); *Oğul içkini qrafının arxasında gizləndi, içmədi, ana şəmpandan iki qurtum alıb yera qoydu* (B.Bayramov); *Günortadan əsən şərq küləyi axşama yaxın daha da gücləndi, səmanı qara bulud çılğadı* (M.Qocayev).

4) fel şəkillərinə görə uyuşma:

Təki mənə tapşırıq verin, man yerinə yetirrim (M.Hüseyn); *Kaş dediyin düz olaydı, usta bu gün gələydi* (B.Bayramov); *Axşam bütün dəstə hūcumu keçməli, düşmən əlində olan körpü heç bir zədə almadan*

ələ keçirilməlidir (M.Qocayev); *Bütün pəncərələr bərk-bərk örtülmüşdü, qapı isə nədənsə azacıq açıq qalmışdı. Hər yerdən icraiyyə komitəsi sadrının kabinetinə zəng vurulurdu, telefon çır-çır çığırırdı, "kabinet boşdur" cavabı qayıdırırdı* (S.Rəhimov).

Burada birinci misalda əmr, ikincisində arzu şəklində görə (həm de onun hekayəsinə görə), üçüncüsində vacib şəklində görə uyuşma olduğu kimi, sonrakılarda da hekayə və rəvayətə görə uyuşmalar vardır. Bunlar, digər əlaqə vasitələri ilə yanaşı, tabeli mürəkkəb cümlənin formalşamasına kömək edirlər.

7. KOMPONENTLƏRİN TƏRTİBİNDƏ PARALELLİK

Mürəkkəb cümlənin komponentlərində cümlə üzvləri eyni tərkibdə, eyni ardıcılıqla tərtib oluna bilər ki, bu da onların daha yaxşı əlaqələnməsinə yardım edər. Əlbəttə, burada ortaq üzvlərin, bağlayıcıının olacağını və bəzən üzvlərin ixtisar ediləcəyini də nəzərə almaq lazımdır.

Əzizbəyov evə girəndə anası yemək hazırlayır, arvadı usağı yatırırdı (M.Hüseyn); *Şərif bir tərəfdə baş vermiş hadisəni nəql edir, Bünyadla Mızdur başqa tərəfdə qocanı səhbət tutmuşdular* (Ə.Ələkbərzadə); *O bizdən əl çəkmədi, həyəsizlər da ondan əl götürmədilər* (B.Bayramov).

8. İNTONASIYA

Hər hansı cümlənin qurulmasında və eyni zamanda, tabesiz mürəkkəb cümlənin komponentlərinin əlaqələnməsində intonasiyanın çox mühüm rolü vardır.

İntonasiya dedikdə sosin tonu, sürəkli olub-olması, durğu (fasılə, pauza, ritm, tembr və avaz (melodika) kimi ünsürlər nəzərdə tutulur. Bunlar cümlənin akustik keyfiyyətini təmin edən vasitələrdir. Mürəkkəb cümləni təşkil edən "sədə cümlələr" vahid intonasiyaya tabe olmasalar, mürəkkəb cümləni təşkil edə bilmezler. Müxtəlif mənə əlaqələrinin əmələ gəlmesində, komponentlərin qarşılıqlı münasibətini təmin etməkdə və mənə əlaqələrini formalşdırmaqdə intonasiya mühüm əhəmiyyətə malikdir. Lakin bu vaxta qədər

Azərbaycan dilinin intonasiya növləri, onların xarakter xüsusiyyətləri dəqiq öyrənilməmişdir. Bunları xüsusü cihazlar vasitəsilə öyrənmək zaruridir. İntonasiya məsələləri eksperiment yolu ilə öyrənilmədikcə, onlar barədəki söhbətlər də təxmini olacaqdır.

Yuxarıda qeyd edilən əlaqə vasitələri komponentlər arasında tek-tek deyil, bir neçəsi birlikdə müxtəlif şəkildə işlənir. Məsələn, aşağıdakı cümlələrdə həm intonasiya, həm zaman uyuşmaları, həm komponentlərin sırası, həm onların parallelliyi "sadə cümlə"lərin əlaqələnməsinə xidmat edir:

Abırı abrından qorxar, abursız nadən qorxar? Ağa gətirər navala, xanım ötürür çuvala. Açıq nəyi yedirtməz, toxluq nəyi dedirtməz? Bağışın bağın qızdı, bağban salxının qıymadı (Atalar sözü).

Yaxud aşağıdakı misalda daha çox əlaqə vasitəsi istirak edir:

Orada zahirlərindən çox görkəmli ağalarla oxşayan dörd nəşər oturmuş və mübaşir Məmmədələ Əli əmniyyətəbaşı qabaqlarında əmərə hazır durmuşdu (M. İbrahimov).

Həmin misalda intonasiya, məna əlaqəsi, ortaq elementlərin olması, mənsubiyyət şəkilçisi, bağlayıcı, komponentlərin sırası, zaman uyuşması kimi əlaqə vasitələri tabesiz mürəkkəb cümləni formalasdırmışdır. Bu əlaqə vasitələrinin bir qismi sabit (intonasiya, məna əlaqəsi, komponentlərin sırası), digər qismi isə deyişkəndir.

TABELİ MÜRƏKKƏB CÜMLƏLƏR

Tabesiz mürəkkəb cümlə berabərhüquqlu tərkib hissələrdən ibarətdir, tabeli mürəkkəb cümlə grammatik cəhətdən biri üstün, digəri ona tabe olan hissələrdən (cümlələrdən) təşkil olunur. Tabesiz mürəkkəb cümlədə həmin hissələr qarşılıqlı suradə bir-birindən asılırsa, tabelidə bu asılılıq birləşəflidir. Tabe olmayan tərkib hissələrə "müstəqil cümlə" də deyirlər. Lakin burada tam müstəqillik yoxdur, çünki mürəkkəb cümlənin tərkib hissələri müstəqil cümlə ola bilməz; ona görə ki, bu tərkib hissələr cümlə formasına malik olsalar da, ayrıca cümlə intonasiyasına (bitmə intonasiyasına) malik deyillər. Onlar birləşdikləri cümlənin ümumi bitmə intonasiyasına

daxildirlər. Buradakı "müstəqillik" məsəlesi yalnız budaq cümlənin tabe vəziyyətinə nisbətən götürülür. O, budaq cümlə ilə müqayisədə grammatik cəhətdən müstəqil görünür.

Tabesiz və tabeli mürəkkəb cümlələrin komponentlərinin əlaqələnməsində də müyyən fərqlər nəzərə çarpır:

1) Mürəkkəb cümlənin tərkib hissələrini bağlayan vasitələrdən biri də bağlayıcılardır. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında tabe etməyən bağlayıcılar, tabelidə isə tabe edən bağlayıcılar işlənir.

2) Tabesiz mürəkkəb cümlələrin əksər qismi bağlayıcısız qurulduğu halda, tabeli mürəkkəb cümlənin böyük əksəriyyəti bağlayıcılar işlənir.

3) Tərkib hissələri əlaqələndirməkdə əvəzliklərin də müyyən rolù olur. Lakin bunların işlənməsində də fərq vardır. Bağlanmışda istirak edən əvəzliklər tabesiz mürəkkəb cümlədə əvvəlcəden məlum olanı əvəz edir (yaxud məlum olana işarə edir), tabeli mürəkkəb cümlədə isə həlo məlum olmayaq işarə edir və izahat vermek üçün (budaq cümlənin işlənməsi üçün) şərait yaradır: *Balaca Eldar anasına tərəf yürüdü, anası onu bağırına basdı. Onu da bilirsan ki, mən xəcaləndə qalan oğlanlardan deyiləm* (Ş.Qurbanov).

4) Mürəkkəb cümlənin tərkib hissələrinin əlaqələnməsində intonasiyanın də müyyən rolù vardır. Tabeli mürəkkəb cümlənin tərkib hissələri (komponentləri) arasında tabeedici intonasiya, tabesizdə isə tabe etməyən intonasiya olur.

Tabeli və tabesiz mürəkkəb cümlələr arasında başqa fərqlər də müyyən etmək olar. Bütün bu fərqlərlə bərabər, mürəkkəb cümlənin bu iki növü arasında əsaslı sədd çəkmək olmur. Ele cümlələr var ki, onun tabeli və ya tabesiz olduğunu söyləmək çətinlik tərəfdər. Bunun səbəbi odur ki, tabeli mürəkkəb cümlənin bəzi tipləri tabesiz mürəkkəb cümlədən əmələ gelir. Bu da daimi bir prosesdir. Ona görə də mürəkkəb cümlənin formalşma prosesi keçirən müyyən tipləri həm tabesiz, həm də tabeli mürəkkəb cümlənin əlamətlərinə malik olur: *Düzdür, mən orada olmuşam, amma siz deyən işləvalı eşitməmişəm*.

Başqa bir misala diqqət edək: *Hərçənd mən sizin işlərinizə qarış-nıram, amma zərərinizə də razı ola bilmərəm* tipli cümlələr də yuxarıda dediyimiz yolla yaranmışdır. Burada budaq cümlə ilə baş cümlə arasındaki bağlılığın digər tabeli mürəkkəb cümlələrə nisbətən zəif

olması və *amma* (*lakin, ancaq*) bağlayıcısının mühafizə edilib saxlanması tabesiz mürekkeb cümlənin əlamətləridir. Buradan aydın olur ki, tabeli mürekkeb cümlənin bu tipi də tabesiz mürekkeb cümlədən inkişaf etmişdir. Formalaşma dövrünün isə başa vurduğu üçün biz onu indi tabeli mürekkeb cümlə kimi tanıyırıq. Tabeli mürekkeb cümlənin bir neçə başqa tiplərində də bu xüsusiyyəti görmək mümkündür.

BAŞ VƏ BUDAQ CÜMLƏLƏR

Təbelilik əlaqası əsasında en azı iki "sadə cümlə"nin birləşməsi sayəsində tabeli mürekkeb cümlələr əmələ gelir. Tabeli mürekkeb cümlə baş və budaq cümlələrə bölünür. Baş cümlə, adəton, öz qrammatik vəziyyətinə görə sərbəst olub, budaq cümləni özüna təbə edir. Budaq cümlə qrammatik cəhətdən baş cümlədən əsili olur; semantik cəhətdən belə asılılıq olmaya da bilər. Dilçilik əsərlərində bu cür fikirlərə tez-tez rast gəlmək olur ki, baş cümlə əsas mənənəti, budaq cümlə isə ikinci dərəcəli mənənəni ifadə edir. Halbuki baş və budaq cümlə birlikdə bütöv bir fikrin ifadəsinə xidmət etdiyindən, mənənin ağırlıq mərkəzi ya baş cümlə, ya budaq cümlə tərəfdə ola bilər, yaxud da baş və budaq cümlənin arasında nisbətən bərabər bölünmüş əslər.

1. *Aşağı elə gözəl çalır, elə məlahətli oxuyurdu ki, hamının ağızı açıla qalmışdır.*

2. *Ancaq burasını da düşünmək lazımdır ki, adam hər qarşısına çıxan üzügülər bir qadının xətri üçün öz ailəsini dağdırıb uşaqlarını küçəyə atmaz* (S. Hüseyin); *Elə etməliyik ki, qrupumuzun 75 faizi əlaçı olsun, fakültədə birinci yeri tutsun.*

3. *Mən yanı belə ölü oldum ki, fisincanla canı bir-birindən ayıra bilmədim?* (Ş.Qurbanov).

Bu misalların birinci qrupunda mənə ağırlığı baş cümlələr, ikincisində budaq cümlələr üzərinə düşmüş, üçüncüsündə isə hər ikisi arasında nisbətən bərabər bölünmüdüdür. Lakin qrammatik cəhətdən hər yerdə üstünlük, sərbəstlik baş cümlə tarəfdədir.

Baş cümlənin yeri, tabeli mürekkeb cümlənin quruluş tiplərini nəzərə alıqda, müəyyən olur. O, nisbi əvəzliklərə düzələn hallarda budaq cümlədən sonra, bağlayıcılı tabeli mürekkeb cümlələrdə en

çox budaq cümlədən qabaq, bəzi hallarda ondan sonra, şərt şəkli ilə qurulan mürekkeb cümlələrdə isə budaq cümlədən sonra işlədiril. Üslubi tələblərdən asılı olaraq, adı qrammatik vəziyyətlər deyişə bilər: baş cümlə budaq cümlə ilə yerlərini dəyişər, yaxud biri digərinin arasında işlədilər.

Budaq cümlə baş cümləyə xidmət edir, ya onun bir üzvünü izah edir, ya da ümumilikdə baş cümlənin məzmununa aid olur. Elə buna görə də tabeli mürekkeb cümlələri bir özəklə və iki özəklə deyə iki qismə ayırmış olur. Bir özəklə tabeli mürekkeb cümlələrdə budaq cümlə baş cümlənin bir üzvü kimi özünü göstərir. Baş cümlədən çatışmayış (yaxud aydınlaşmaga ehtiyacı olan) bir cümlə üzvünün əvəzinə işlənmiş olur; məs.:

Aydın oldu ki, qrupun yaridan çıxarı əlaçıdır.

Bu misaldakı baş cümlə *nə aydın oldu?* sualını tələb edir və budaq cümlə həmin suali ödəyir. Bu da mübtədanın sualıdır. Deməli, baş cümlədə mübtədə çatışır, budaq cümlə də həmin üzvə xidmət edir. Budaq cümlə qrammatik cəhətdən baş cümlənin bir üzvü vəzifəsini daşıyır (Onu orta məktəbdə tətbiq edilən qayda ilə, mübtədaya çevirib, baş cümləyə yerləşdirmək mümkündür.) Deməli, budaq cümlə baş cümlə içerisinde "əriyə" bilir.

Bu xüsusiyyət onunla əlaqədardır ki, bir özəklə tabeli mürekkeb cümlələr cümlə üzvlərindən birinin sadə cümlədən (baş cümlədən) kənara çıxıb, sadə cümlə şəklində düşməsi nəticəsində əmələ gəlmışdır. Buna görə də istənilən zaman belə budaq cümlənin cümlə üzvünə çevriləməsi mümkün olur.

İki özəklə tabeli mürekkeb cümlələr isə tabesiz mürekkeb cümlədən əmələ gələn tabeli mürekkeb cümlələrdir. Tabesiz mürekkeb cümlənin komponentlərindən biri öz müstəqilliyini itirib, qrammatik cəhətdən təbə vəziyyətə düşmüş, yəni budaq cümləyə çevrilmişdir. Mənə cəhətdən isə iki əvvəlki özək mühafizə edilib saxlanılmışdır. Elə bu səbəbə görə də bir qrup (məsələn, nəticə, qarşılaşdırma və zaman budaq cümləli) tabeli mürekkeb cümlələr iki özəklidirlər. Bunun üçün da belə budaq cümlələr baş cümlənin bir üzvüne deyil, ümumi məzmununa aid olur.

Baş və budaq cümlələr barədə bu ümumi cəhətləri qeyd etdikdən sonra, "baş cümlə" termini üzərində ayrıca olaraq dayanmaq lazımlı gelir.

Dilimiz inkişaf etdiğə, budaqlanma xüsusiyyətini nəinki müstəqil sadə cümlələrdə, hətta qeyri-müstəqil vəziyyətdə işlənən budaq

cümlelerde ve feli tərkiblərde də görürük. Əvvəldən iki komponentli tabeli mürəkkəb cüməni nəzərə alıb, onun tərkib hissələrini baş və budaq cümlələrə böldürkəsə, indi feli tərkibin, yaxud şərt budaq cümləsinin özünün budaq cümləsi də meydana çıxırsa, onda şərt budaq cümləsinə və feli tərkibə “baş cümə” demək olarmı? Bize, həmin termini deyişməyə ehtiyac yoxdur. Lakin “baş cümə” termini əvvəlki məzmununu deyişir, qrammatikalarımızdakı bəzi başqa terminlər kimi şərti xarakter alır. Bu məsələni hər hansı bir budaq cümə ilə əlaqədar müvafiq misallarla nəzərdən keçirsek, fikrimizi daha yaxşı anlatmış olarıq.

“Baş cümə” barədə qrammatikalarımızda deyilənlərdən aydın olur ki, o, budaq cümləyə nisbətən müstəqil olur. Budaq cümə onun ya bir üzvünü, ya da ümumi məzmununu izah edir. Lakin əsl hallar da mövcuddur ki, budaq cümə nisbətən müstəqil olan bir “səda cümə”ni (baş cüməni) deyil, cümlə üzvünün bir hissəsinin, feli tərkibləri, şərt budaq cümləsinin, digər budaq cümlələri izah etməyə, genişləndirməyə xidmət edir. Dediymiz bu xüsusiyyəti biz daha çox tamamlıq budaq cümləsinin fonunda nəzərdən keçirməyə çalışacaqıq, çünki tamamlıq budaq cümləsi ən çox işlənən, ən inkişaf etmiş, ən “çevik” (yəni müxtəlif vəziyyətlərdə işlənə bilən) budaq cümə növüdür. Tamamlığı, izah etdiyi vahidləri nəzərə alıqda, tamamlıq budaq cümlələrini üç qrupa ayırmış olar:

I. Baş cüməni (xəbərini, yaxud üzvlərinin bir hissəsini) tamamlayan tamamlıq budaq cümlələri.

1. Tamamlıq budaq cümləsi baş cümlənin feli xəbərini tamamlayır: *Dədəm deyar ki, paltarı tar çürüdər, ürəyi söz* (M.İbrahimov); *Amma burasını unutma ki, bu, oğluma mənim ilk və son məktubumdur* (S.Hüseyn).

Bu misallarda budaq cümə feli xəbərləri baş cüməni tamamlıq cəhətdən aydınlaşdırır.

2. Tamamlıq budaq cümləsi ismi xəbərləri baş cüməni de tamamlaya bilir: *Mən əminəm ki, indiki gənclik bizdən çox, həm də daha yaxşı işlər görəcəkdir.*

3. Tamamlıq budaq cümləsi baş cümlənin xəbərinin tərkib hissəsi olan isma aid olur: *Əhd-peyman bağlamışdlar ki, bir-birindən ayrılmayacaqlar.*

Buradakı budaq cümə *əhd-peyman* isminə aid olub, *nə barədə?* sualına cavab verir.

4. Tamamlıq budaq cümləsi baş cümlədəki təyini söz birləşmesinin ikinci tərəfinə aid olur: *Bir qadın olmaq həsabi ilə onun da ixtiyarı vardır ki, yeni verilən bu hüquqdan istifadə etsin* (S.Hüseyn).

Bu misalda baş cümlədəki *ixtiyār* sözüne aid *nəzər?* sualına cavab olan tamamlıq budaq cümləsi işlənmüşdür.

II. Budaq cümlələri tamamlayan tamamlıq budaq cümlələri.

1. Tamamlıq budaq cümləsi mübtədə budaq cümləsini tamamlayır: *Kim istəyir ki, imtahandan əla qıymət alsın, gərək o, müntəzəm olaraq çalışın.*

Bura *gərək o, müntəzəm olaraq çalışın* baş cümələ, yerde qalan hissə isə mübtədə budaq cümləsidir. Mübtədə budaq cümləsinin tərkibində *imtahandan əla qıymət alsın* hissəsi tamamlıq budaq cümləsidir.

2. Tamamlıq budaq cümləsi tamamlıq budaq cümləsini tamamlayır.

Kim xəbər götirsə ki, oğlun gəlir, onu dünya malından qəni eləyəcəyəm (“Azerbaycan nağılları”).

Bu misalda *oğlun gəlir* qismi tamamlıq budaq cümləsi olub, *kim xəbər götirsə* budaq cümləsini tamamlayır, onun məzmununu təkmillesdir, onuna birlikdə dərhal dolğun bir tamamlıq budaq cümləsi emələ gətirir.

3. Tamamlıq budaq cümləsi zaman budaq cümləsinin tərkib hissəsi olur: *Hazırlaşırkı, özü ata minib fermaya getsin, brigadirlardan Lal Hüseyn tövşüyü-tövşüyü içəri girdi* (M.Ibrahimov).

Burada *brigadirlardan Lal Hüseyn tövşüyü-tövşüyü içəri girdi* hissəsi baş cümələ; *hazırlaşırkı* ki, *özü ata minib fermaya getsin* hissəsi isə zaman budaq cümləsidir. Lakin budaq cümələ özü də iki hissədən ibarətdir: 1) *hazırlaşırkı* baş cümə, 2) *özü ata minib fermaya getsin* tamamlıq budaq cümləsidir. Bu iki tərkib hissə bir yerə qovuşub, zaman budaq cümləsini emələ gətirir.

4. Tamamlıq budaq cümləsi şərt budaq cümləsinin tərkib hissəsi olur:

Əgər desəm ki, özüma həyat yoldaşı seçdiyim adəmi əzəldən istəməmişəm, bu, namuslu hərəkət olmaz (L.Əfəndiyev).

Həmin misalda *bu, namuslu hərəkət olmaz* baş cümələ, qalan hissə isə şərt budaq cümləsidir. Buradakı *özüma həyat yoldaşı seçdiyim adəmi əzəldən istəməmişəm* qismi *əgər desəm* şərt budaq cümləsi

üçün tamamlıq budaq cümlesidir və onunla birlikdə yenə də qovuşaq şərt budaq cümlesi emələ götürür. Halbuki *əgər desəm* qismi özü budaq cümle sayısda da, həmçə asılı vəziyyətdə olur.

III. Söz birləşmələrini (feli tərkibləri) tamamlayan tamamlıq budaq cümələləri.

1. Tamamlıq budaq cümlesi feli sıfot tərkibinə aid olur; məs.:

Bir ona deyən yoxdur ki, a bala, bir dur güzgüün qabağında, özüna fikir ver, sonra başqasına gül (Ş.Həbibzadə).

Yuxarıdakı baş cümlədə feli xəber yoxdur, amma orada tamamlanmağa ehtiyacı olan feli sıfat var ki, o da fel kimi idarə etmək qabiliyyətinə malikdir. Feli xəborlı cümlələr tamamlıqla genişlənmək qabiliyyətinə malik olduğu kimi, feli tərkiblər də həmin xüsusiyyətə malikdir. Yuxarıdakı misalda işlənib tamamlıq budaq cüməlesi tələb edən feli sıfot tərkibi özü əslində baş cümlənin mübtədəsi vəzifəsindədir.

2. Tamamlıq budaq cümlesi feli bağlama tərkibinə aid olur; məs.:

Hər bir şəydan çox mənə o təccüb golir ki, anam, qardaşım bila-bila ki, man Səadətsiz dünyada bir gün də ömür eyləmək istəməzdim, onuna belə o tamənnaya düşübələr ki, Səadətin adını çəkməyim... (N.Vəzirov).

Bu misalin ümumi quruluşu ilə işimiz yoxdur. Buradakı feli bağlama tərkibi (*anam, qardaşım bila-bila*) *nayı?* sualına cavab verən xüsusi bir tamamlıq budaq cümlesi ilə tamamlanır.

Bu xüsusiyyət aşağıdakı misalda da özünü göstərir:

Mən deyəndə ki, Rüstəm kişi Paxır bağlayıb, bax, bu Yarməmmədin içərisi çürüyüb, hamımız üstümə düşürsünüz ki, boşboğazlıq eləmə (M.İbrahimov).

Bu cümlədə *mən deyəndə* birleşməsi *nayı?* sualına cavab olan tamamlıq budaq cümlesi (*Rüstəm kişi Paxır bağlayıb, bax bu Yarməmmədin içərisi çürüyüb*) ilə tamamlanır, təkmilləşir, manaca bir yero qovusur və başqa bir tərkib hissə üçün zaman budaq cümlesi vəzifəsi daşıyır.

Tamamlıq budaq cümlesi tək bir feli bağlamaya da aid ola bilir: *Görəndə ki, danışq yeri yoxdur, kağızı verərdi oğluna* (Ə.Haqverdiyev).

3. Tamamlıq budaq cümlesi məsələ tərkiblərinə aid ola bilir:

Bunu da etiraf etməniz lazımdır ki, sizin səadətinizi və rahat ailə həyatınızı pozan yalnız Eldarın vəfəsizliyi deyildir (S.Hüseyn); *Bəslədilər aspazdan şikayət eləməyə ki, bugünkü xörəyimiz az düşüb* ("Azerbaycan nağılları").

Tamamlıq budaq cümlesi birinci misalda *etiraf etmək*, ikincisində *iso şikayət eləmək* məsələrinə aiddir. Birincidə *nayı etiraf etmək?*, ikincidə *iso nədən və ya nə barədə şikayət eləmək?* sualları meydana çıxır ki, bunlara müvafiq tamamlıq budaq cümlələri işlənmişdir.

Yuxarıda nəzərdən keçirilən misallar göstərir ki, tamamlıq budaq cümləsi, doğrudur, əksər hallarda baş cümləni tamamlayır, onu təkmilləşdirir, lakin elə hallar da nəzərə çarpdırıldı ki, orada budaq cümlə baş cümlədən deyil, adı bir söz birləşməsindən, deyək ki, feli bağlama tərkibindən, müştəqil işlənə bilməyən budaq cümlələrdən asılı idi. Bu faktlar sübut edir ki, "budaq cümələ bütün hallarda baş cümləyə bağlı olur, baş cümlədən asılı olur" hökmünü irolı surmək olmaz.

Bələdiyklə, "baş cümlə" termini əvvəlki mənə dairesini genişləndirmiş olur və şorti xarakter daşıyır.

TABELİ MÜRƏKKƏB CÜMLƏNİN KOMPONENTLƏRİNİ BAĞLAYAN VASİTƏLƏR

Budaq cümlə ilə baş cümlə arasında bir sıra qrammatik vasitələr işlədirilir və onların bir-birinə bağlanmasına xidmət edir. Bunlar aşağıdakılardan ibarətdir:

1. Bağlayıcılar. Tabeli mürəkkəb cümlənin komponentləri arasında bir neçə tabedici bağlayıcı və bağlayıcı birləşmələr işlədirilir: *ki, çünki, ona görə ki, ondan ötrü ki, onun üçün ki, indi ki, bir halda ki, madam ki, elə ki, o zaman ki, o vaxt ki, onda ki, ona görə (də), onun üçün (də), belə ki və s.*

2. Bağlayıcı sözlər. Bağlayıcı sözlər morfolojiyada nisbi əvəzliliklər deyilir. Bunlar mənşəyinə görə sual əvəzliliklərindən əmələ gəlmişlər. Tabeli mürəkkəb cümlədə işlənib sual bildirməyən, yalnız onun komponentlərinin bir-birinə bağlanmasına kömək edən sözlər bağlayıcı sözlər adlanır. Buraya *kim, nə, hər kim, hər kəs, hər nə, necə, nə cür, haçan, hara, nə qədər, hansı* sözləri daxildir ki, onların əksər qismindən sonra *ki* ədatının da işlənməsi mümkinür: *Kim ki gündəlik dəslərlərə çalışır, o, imtahanda yüksək qiymət alır.*

3. Ədatlar. Tabeli mürəkkəb cümlənin elə tipləri var ki, onların qurulmasında ədatlar mühüm rol oynayır. Belələrindən *ısa (-sa, -sə), -sa da (-sa də), -sa belə (-sa belə), -mi (-mi, -mu, -mü)* ədatlarını göstərmək olar; məs.:

O vaxta qədər xalq anlarsa, işlər yoluna düşərsə, qayıdır gələ bilərsən (C.Cabbarlı); *Hava bir qədər tutuldumu, o saat kişiinin vəziyyəti ağırlaşır; Rizvan yorulmuşdursa da, oturmaq istəmirdi.*

4. Əvəzliliklər. Komponentlərin əlaqələnməsinə kömək edən işarə əvəzlilikləri baş cümlənin içərisində işlenir, avval gələn baş cümlədə buraxılan cümlə özvünən yerində işlənib “qelib” vəzifəsi, budaq cümlədən sonra işlenen baş cümlədə isə qarşılıq sözlər (korrelat) vəzifəsi daşıyır:

Onu da anladı ki, Cahandar ağa bu sırın açılmasını istəmir (İ.Şıxlı); *İndi kim oxumayıbsa, ona bütöv adam demək çatındır* (M.Hüseyn).

Bağlanmadı rolü olan əvəzliliklərdən *o, bu, elə, belə, o cür, bu cür, həmin, orası, burası, bəzisi, bəziləri, eləsi, elələri* və s. sözləri göstərmək olar. Bu əvəzliliklərdən bəziləri qoşmalarla da işlənib eyni rolu oynayır.

5. Modal sözlər. Tabeli mürəkkəb cümlənin qurulmasında və komponentlərin bağlanmasında *elə bil, guya (ki), deyəsan, sanki* modal sözlərinin də mühüm rolu vardır: *At elə qaçırdı ki, sanki ayaqları yera daymirdi.*

6. Intonasiya. Komponentlərin bir-birinə bağlanmasında intonasiyanın da mühüm rol oynadığını nözərdən qaćırmaq olmaz. Tabeli mürəkkəb cümlənin komponentləri vahid intonasiyaya tabe olur ki, bu da onların formallaşmasına, vahid bir cümlədə birləşməsinə kömək edir.

Tabeli mürəkkəb cümlənin qurulmasında komponentlərin sırası, onların sintaktik paralelliyi, komponentlərdə iştirak edən fellər də çox böyük əhəmiyyətə malikdir.

TABELİ MÜRƏKKƏB CÜMLƏNİN BUDAQ CÜMLƏLƏRƏ GÖRƏ TƏSNİFI

Tabeli mürəkkəb cümlənin növləri budaq cümlənin növünü görə müəyyən edilir. Budaq cümlələri növlərinə ayırankən nə ayrıca götürülmüş baş cümləyə, nə də budaq cümləyə əsaslanmaq olmaz. Doğrudur, bir qrup budaq cümləni baş cümləyə əsasən təyin etmək olur, lakin bunu bütün budaq cümlələrə tətbiq etmək olmur; məs.:

1. *Bu elə torpaqdır ki, az becərmə tələb edir.*

2. *Bu torpaq o qədər yumşaqdır ki, az becərmə tələb edir.*

3. *Bu torpaq elədir ki, az becərmə tələb edir.*

Bu misallardaki budaq cümlələr eyni ilə təkrar olunur. Əgər budaq cümləyə əsaslaşsaq, onda onların hamısı eyni növdən olmazdır. Halbuki birinci cümlədə təyin budaq cümləsi, ikincisində dərəcə, üçüncüsündə isə xəbor budaq cümləsi vardır.

Elə hallara rast gəlirik ki, baş cümlələr eyni quruluşda olsa da, müxtəlif növü budaq cümlələri olur; məs.:

Qardaşımı günü qabaqdan yazmışam ki, məzuniyyətinə mənim yanımda keçirsin.

Qardaşımı günü qabaqdan yazmışam ki, məzuniyyətinə mənim yanımda keçir.

Bu misalların birincisində möqsəd, ikincisində isə tamamlıq budaq cümləsi iştirak edir. Halbuki baş cümlələr quruluşca bir-biri-nin cynidir.

Bir neçə iki özəklə tabeli mürəkkəb cümlələr də vardır ki, bunların nə ayrıca budaq cümlələrindən, nə də təkçə baş cümlələrin dən müəyyən etmək olmaz ki, burada hansı budaq cümlə iştirak edir. Məsələn, zaman, səbəb, şərt budaq cümlələrinin bəzi tipləri və qarşılaşdırma, nəticə və qoşulma budaq cümlələrinin bütün tipləri həmin xüsusiyyətə malikdir. Buna görə də budaq cümlənin növünü müəyyən edərək, baş cümlə ilə budaq cümləni qarşılıqlı əlaqədə götürmək zoruridir. Yalnız bu yolla hər hansı budaq cümlənin nə kimi mənə növünə daxil olduğunu düzgün müəyyənləşdirmək mümkündür.

Azərbaycan dilindəki cümlə üzvləri ilə budaq cümlələr arasında möhkəm bir uyğunluq özünü göstərir. Müxtəlif növ cümlə üzvləri olan sadə cümlələri aşağı qat (yarus), həmçinin müxtəlif növ budaq cümlələri olan tabeli mürəkkəb cümlələri yuxarı qat hesab etmək olar. Xuxarı qatda əmələ gələn cürcübür budaq cümlələr tam mənəsi ilə aşağı qata əsaslanır.

Budaq cümlələrin aşağıdakı növləri vardır:

1. Mübtəda budaq cümləsi.

2. Xəbor budaq cümləsi.

3. Tamamlıq budaq cümləsi.

4. Təyin budaq cümləsi.

5. Zərflik budaq cümlələri:

1) zaman budaq cümləsi;

2) yer budaq cümləsi;

3) tərzi-hərəkət budaq cümləsi;

- 4) səbəb budaq cümləsi;
 - 5) nəticə budaq cümləsi;
 - 6) məqsəd budaq cümləsi;
 - 7) kəmiyyət budaq cümləsi;
 - 8) dərəcə budaq cümləsi;
 - 9) şərt budaq cümləsi;
 - 10) qarşılaşdırma budaq cümləsi.
6. Qoşulma budaq cümləsi.

Bu bölgündə görünür ki, dilimizdə cümlə üzvlərinə müvafiq budaq cümlələr işlənməkdədir. "Qoşulma" adlanan budaq cümlə isə əlavələrə əsaslanır. Buna görə də ona "əlavə budaq cümləsi" de demək olar. Beləliklə, dilimizdə budaq cümlənin on beş növü vardır.

MÜBTƏDA BUDAQ CÜMLƏSİ

Mübtəda budaq cümləsi baş cümlədə ya olmayan, ya da əvəzliklə ifadə olunan mübtədanın əvəzinə işlənir və onun məzmununu budaq cümlə şəklində ifadə edir. Baş cümlədən mübtədanın sualları doğur və cavabları budaq cümlə öðöyir.

Azərbaycan dilində mübtəda budaq cümləsinin iki tipi var:

I. Bu tipli budaq cümlə baş cümlədən qabaq işlənir. Budaq cümlədə bağlayıcı söz, baş cümlədə isə ona qarşı adlıq halda əvəzlik (mübtəda vəzifəsində) iştirak edir (yaxud nəzərdə tutulur). Budaq cümlə ümumiilik, baş cümlə isə konkretlik bildirir Bağlamaqdə rolü olan *kim*, *hər kim*, *hər kəs*, *nə*, *hər nə* və s. bağlayıcı sözlərin hansi halda, hansi cümlə üzvü vəzifəsində işlənməsinin forqı yoxdur. Belə budaq cümlələrdə ya bağlayıcı sözdən sonra *ki* adəti, ya da budaq cümlənin xəbarında -sa (-sə) şəkilçisi işlədirilir (Bəzən bu elementlərin heç biri işlədilmir). Bunlardan biri işlənəndə, o biri, adətən, işlənmir; məs..

Har kəs mənə mərhəmət eləmək fikrinə düşsə, o mənim gözümündə özünü yamanca alçaldı bilar (B.Bayramov); *Kim buna inanırsa, stradan çıxın! Kim yorulmuşsa, kim dincalmak istayırsa, evinə getisin!* (Ə.Məmmədxanlı); *İndiyədək kim ki, ora gedib, sağ-salamat gəlməyib* ("Azərbaycan nağılları"); *Kimin ki yaxşı dostu var, o xoşbəxtidir* (M.Ibrahimov); *Bunu danışan hər kimdirsa, ağızboşun biridir*

(Ə.Abasov); *Nə tökərsən aşına, o çıxar qaşığına* (Atalar sözü); *Nə demişdinizsə, hamısı düz çıxdı* (damışqdan); *Hər nə ki Franda xəkəndazçı var, molla adıyla buraya yollanır* (C.Cabbarlı).

Üslubdan asılı olaraq, başqa bağlayıcı sözlər də işlədilə bilər.

Qeyd etmək lazımdır ki, mübtəda budaq cümləsinin bu tipi bağlayıcılı təpə nisbetən daha qədimdir.

II. Mübtəda budaq cümləsinin ikinci tipi bağlayıcı vasitəsilə düzəlir. Əvvəlcə baş cümlə, onun ardınca budaq cümlə işlədirilir. Bu iki komponent *ki* bağlayıcısı ilə bağlanır (bəzən bağlayıcı buraxıla da bilər). Baş cümlədə mübtədanın yerində əvəzlik ola da bilər, olmaya da. Bu cəhətdən onları iki qismə ayırmak olar:

1) Baş cümlədə iştirak etməyən həqiqi mübtədanın yerində işarə əvəzliyi mübtəda vəzifəsində homin mübtədanın forması ("qolibi") kimi işlənir, həqiqi mübtədaya işarə edir, sanki bununla budaq cümlə işlənəcəyini xəber verir, baş cümlədə olmayan mübtədanın məzmunu budaq cümlədə ifadə olunur. Baş cümlədə mübtədanın "qolibi" kimi işlənən əvəzliklərə görə onların aşağıdakı növleri vardır:

1) Baş cümlədə *o*, *bu* işarə əvəzlikləri mübtəda vəzifəsində işlədirilir:

B a x § 1. *O doğrudur ki, kəndlilər soyulur, o doğrudur ki, atam heyvan kimi işləyir və bir çuxa almaq onun üçün bir həyat idealı olmuşdur, o doğrudur ki, işçilərin günü ağırdr* (C.Cabbarlı); *Bu da yalandır ki, dünən bütün günü boş-boşuna gəzmisən?*

2) *Burası, orası* əvəzlikləri mübtəda rolunda:

Burası da var ki, bizim rotada nisbətən daha az tələbat olmuşdur (Ə.Əbülləhsən); *Ancaq orası da var ki, Qaraş, elm insanın yalnız fikirlərini deyil, hissələrini də rəndələyir* (M.Ibrahimov).

Burası, orası və bunlar kimi digər mübtədalardan xəborları çox zaman var və olmaq sözləri ilə ifadə olunur.

3) *Beləsi, eləsi, belələri, elələri* əvəzlikləri mübtəda rolunda:

Axi beləsi də olur ki, ay Şirzad, meydana girir nər kimi, amma meydandan çıxanda yolumuş cüicəyə oxşayır... Eləsi olur ki, pis bilirsən, yaxşı çıxır, eləsi də olur ki, yaxşı hesab edirsən, yaxınlaşanda görürsan ki, nanacibin biridir... Elələri də var ki, bir saatda beş şüsha boşaldır, bir qəpiklik də söz danışır. Elələri də var ki, beş saatda bir şüsha boşaldır, amma elə gözəl, elə xoş sözlər danışır ki, adəmin ürəyi açılır (M.Ibrahimov).

4) *Bəzisi, bəziləri* əvəzlikləri mübtəda rolunda:

Bəziləri var ki, bir şeyi deyən kimi başa düşür. Bəzisi də var ki, başa düşmür, amma özünü başa düşən kimi göstərir.

5) Neçəsi, neçələri, çoxu, çoxları əvəzlilikləri baş cümlənin mübtədəsi rolunda:

Çoxları var ki, hələ də sərhədlərdə dayanıb dişlərini qicayır, Süveyş kanalının qapılarına soxulmaq istayırlar (Mir Cəlal).

6) Bir şey əvəzliyi mübtədə rolunda:

Ancaq bir şey vardi ki, Mirzığa Cəmiləni almaq üçün bir yol tapşırı (S.Hüseyn); Bircə şey ona aydın idi ki, Nərgiz gecənin bu aləmində amr eləsa, Səməndar özünü dəvaya boy vermayan qanlı sellərə atardı (B.Bayramov); Mənə bir şey təsəlli verir ki, bu sətirləri oxuyanda artıq mən sənin yanında olacağam (Q.Xəlilov).

Üslubdan asılı olaraq, bu mübtədalar bir iş, bir hal, bir cəhət, o şey, o cəhət və s. formalarda da işlədilə bilər.

2. Baş cümləde mübtədə olmur, budaq cümlə ya olmayan, ya da buraxılan mübtədanın əvəzinə işlədir. Sadə cümləde mübtədanın daşıdığı funksiyani mürəkkəb cümlədə mübtədə budaq cümləsi yerine yetirir; məs.:

Mümkin deyil ki, Şərqə dadanmış qoca şələquruq işdən bixəbər ola! (Ə.Məmmədxanlı); Düşündükcə mənə bəlli oldu ki, xəstəliyin əlamətləri məndə lap 12-13 yaşlarından varmış.

Bələ cümlələrdə baş cümləni deyən kimi mübtədanın suali toləb olunur (Mesələn, mümkin deyil – nə mümkin deyil?) vo budaq cümlə həmin sualın cavabı olur. Baş cümlənin xəbəri çox zaman məlum, bəlli, aydın, aşkar, müəyyən sözlərinə ya xəbərlik şəkilçisi -dir (-dir, -dur, -dür), ya idi, ya imiş, ya da müxtəlif təsrif formalarında ol köməkçi feli artırmaqla düzəlir:

Özünüzü məlumdur ki, gəlməşdi, dayanmadı (Y.V.Çəmənəzəmlili); Sənubərə çıxdan bəlli idi ki, xəzrinin, gilavarın qarşısında uzağı 25-30 il ömrü olan bu baraklar müvəqqəti işdir (B.Bayramov); Məsmənin anlatdığından məlum olurdu ki, gözağrısı onlarda nəslidir xəstəlik imiş (S.Hüseyn).

Bu misallarda diqqəti cəlb etmək üçün bəzən elə, belə sözlərindən biri işlənir. Bu sözlər mübtədə budaq cümləsinin başqa növ budaq cümləyə çevirmir. Məsələn, sonuncu misaldakı baş cümləni bu cür də ifadə etmək olardı: Məsmənin anlatdığından belə məlum olurdu ki, gözağrısı onlarda nəslidir xəstəlik id.

Bu cür mürəkkəb cümlələrin baş cümlələrində xəbər frazeoloji birleşmələrlə də ifade olunur:

1) Elə gəlmək birleşməsi ilə:

Uzaqdan baxana elə gələ bilərdi ki, Rüstəm kişi bu saat ya ağır bir şey götürüb kənarə atacaq, ya da bir adamla güləşəcəkdir (M.İbrahimov); Mənə elə galırkı ki, o nə barədəsə söz salmaq, nə isə qəribə bir məsələni açmaq istəyir (B.Bayramov).

2) Belə (elə) çıxmək birleşməsi ilə:

Elə çıxır ki, biz nə desək, sən gərək bir tərs söz diğirlədən ortalığa (M.İbrahimov).

3) Fikir, xoyal kimi bir isimlə keçmək felinin birleşməsi ilə:

Mənim xoyalımdan keçir ki, kaş təbiətdə möcüzə baş verəydi, sözə qarın doyurmaq mümkün olaydı (İ.Hüseynov).

4) Ağıl, xoyal, fikir, ürk kimi bir isimlə gəlmək felinin birleşməsi ilə:

Sonra fikrimə gəldi ki, siz buradasınız (S.Hüseyn); Ağlına gəldi ki, Şirzada dediyim sözləri Rüstəm kişi başqa ağızlardan da eşidə bilər (M.İbrahimov); Sonra onun xoyalına gəldi ki, şəhərimiz səhnəsi rəqsən dəniz olan ehtiyamlı bir amfiteatral bənzəyir (B.Bayramov).

Elə baş cümlələr də var ki, zaman məzmununa malik olur. Onun da mübtədəsi çatışır, budaq cümlə həmin mübtədanın əvəzinə işlədir.

Neça gün idi ki, zahirən inandırıcı bəhanələrlə gah çöldə, gah maşın-traktor stansiyasında gecələyirdi (M.İbrahimov); Düz bir həftə idi ki, Qiyas yorğan-döşəyə düşmüdü (Ə.Abasov); Nə qədər zamanıdır ki, mən günün nə vaxt çıxıb, nə vaxt batıldıqdan xəbər tutmuram (Ə.Məmmədxanlı).

Bəs cümlələrdən elələri də var ki, səbəb məzmununa malik olur:

Bunu Şahların özü də hiss etdiyi üçündür ki, tez-tez qızı baxır və hətta üzünə gülümsəyirdi də (İ.Əfəndiyev); Kəndin geri qalmاسının nəticəsidir ki, Kolanı adamları indi də çomaq davasına çıxırlar (B.Bayramov).

Yuxarıda dediyimiz həmin mənalardan başqa, elə baş cümlələr də olur ki, budaq cümlədəki fikrə danışanın münasibətini bildirir. Bunlar ara söze doğru inkişaf edir. Dilimizdə işlənən bəzi ara sözlər bu yolla gəlmışdır: baş cümlə öz keyfiyyətini itirib, yalnız münasibət bildirmək üçün sabitləşir və beləliklə, ara söz keyfiyyəti qazanmış olur (Görünür bir azdan sonra yağış yağacaq. Qəribədir, məni görən kimi qaçı) və s.). Dildə belə bir proses getdiyi şəraitde

mümkündür ki, biri ara söz, ara cümle saydığı sözləri başqası hələ baş cümle hesab oləsin. Bu, çox töbüdür. Münasibət bildirən baş cümlelərlərə aşağıdakı misalları göstərmək olar:

Çox mümkündür ki, bu müddətdə onun xarakterində müyyən dəyişikliklər əməla gəlib (M.Hüseyn); Qəribə idi ki, sədrin üzündə heç bir qorxu-ürkü əlaməti yox idi (İ.Hüseynov); Özü də çox qəribə düşüb ki, işin əzəlini sizin evin baxarından başlaya... Yaxşı olar ki, müallif özü də yanınızga gələsin... (B.Bayramov).

Yuxarıda mütbətedə budaq cümləsinin nazordən keçirilən tiplərin-dən aydın olur ki, baş cümle ya budaq cümlədən sonra, ya da ondan əvvəl işlədir. Bundan əlavə, baş cümle budaq cümlənin arasında da işlədi biler.

İndi isə Zeynal, bir aydan artıq idi ki, həmişəlik olaraq öz kəndlərinə qayıtmışdı (S.Qədirzadə). Sənə dediyim məsələ, bəş gündür ki, baxılmamış qalib (Danışq dilindən).

Bu hissədə gətirilən misallardan o da aydın olur ki, baş cümlədə ham ismi, ham də feli xəbərlər işlədiril.

XƏBƏR BUDAQ CÜMLƏSİ

Xəbər budaq cümləsi baş cümlədə əvəzliliklə ifadə olunan xəbərləri izah etməyə xidmət edir. Baş cümlənin xəbəri, adəton, işarə əvəzlilikləri ilə ifadə olunur. Bəzi hallarda işarə əvəzliliklərinə qoşularq qoşulsada, yənə əsas mənə əvəzlilikdə olduğu üçün budaq cümle işlənməsi lazımlı galır. Xəbər budaq cümləsinin baş cümləsi xəbərin suallarını tələb edir; məs.:

Amma xahişim budur ki, "Qurbanın ağ alması" ni çox sevdiyinizin hardan və kimdən öyrəndiyimi xəbər almayaınız (M.Hüseyn); Özü də onu narahat edən odur ki, başqasını fləkətə sala bilər (İ.Sixli).

Xəbər budaq cümləsinin dilimizdə iki tipi vardır:

I. Xəbər budaq cümləsinin bir tipi baş cümlədən qabaq işlənir, içərisində bağlayıcı söz iştirak edir. Baş cümlədə isə işarə əvəzliliyi xəbər vəzifəsində işlədirilir. Bu əvəzlilik budaq cümlədəki bağlayıcı söze qarşı qoyulur. Budaq cümlədə ya bağlayıcı sözünün yanında ki ədati, ya da xəbərin sonunda şəkilçiləşmiş -sa (-sə) ədati olur. Budaq cümlə ümumilik bildirir, baş cümle isə onu konkretləşdirir. Xəbər budaq cümləsinin bu tipi daha qədim hesab edilir.

Budaq cümlədə iştirak edən bağlayıcı sözlər bunlardır: *kim, hər kim, hər kəs, nə, hər nə, necə, nə cür*. Üslubdan asılı olaraq başqa bağlayıcı sözlər də işlədi biler. Lakin bağlayıcı sözlərin hansı halda işlənməsinin budaq cümlənin növüne təsiri yoxdur; məs.:

Kimin qolu zorludursa, söz də onundur, su da, torpaq da (Ə.Abasov); *İndi hər kas başını salamat saxlasa, ən ağıllı adam odur* (Ə.Vəliyev); *Usta nə deyirsə, elə düzü də budur (odur); Həlt dünən necə idisə, bu gün də elədir*.

II. Xəbər budaq cümləsinin bağlayıcılı tipi dilimizdə daha çox işlənir. Belə mürəkkəb cümlələrdə əvvəl baş cümle golur; onun xəbəri əvəzliliklə ifadə olunduğu üçün ümumilik bildirir və izahata ehtiyacı olur. Belə xəbərlərin əsil mözmunu budaq cümlədə olur, bunlar yalnız xəbərin "qəlibi" kimi işlədirilir. Baş cümle ilə budaq cümle *ki* bağlayıcısı ilə bir-birinə bağlanır.

Baş cümlədəki xəbərlərə görə bu növ budaq cümlələrin aşağıdakı tipləri var:

1. O, bu işarə əvəzlilikləri baş cümlədə xəbərə işarə edir, budaq cümle onun mözmununu açıb göstərir. Bunlar aşağıdakı variantlara malikdir:

a) xəbərlər *odur, budur, o idi, bu idi* şəklində:

Amma mənim işimi çəşdirdən budur ki, Səmubər nayısa məndən gizlədir, hansı səbəbdənə mən inanmır (B.Bayramov); *Adam odur ki, "dur gedə" "buyur zyləş" dan tez başa düşsün* (Atalar sözü); *Bu arxayinqılığa səbəb o idi ki, bin dəfə də Salmanı Maya ilə danişan görmüşdü* (M. İbrahimov); *Lakin məni heyrətə salan bu idi ki, nə üçün mənim operasiyami axşam saat 6-ya təyin ediblər* (Q.Xəlilov).

b) xəbərlərə ondadır, bundadır, onda idi, bunda idi şəklində:

Məsələ bundadır ki, man bu evdən getməyəcəyəm (Ə.Qasimov); *Orjinallığı, avvala, onda idi ki, Sozalının az qala bilək nazikliyində boğazında iri yumruq boyda hülqumu vardi* (İ.Hüseynov).

c) baş cümlənin xəbəri orasıdır, burasıdır, orası idi, burası idi şəklində:

Rüstəm bəy mənə heç zad eləyə bilməz; ancəq təəccüb burasıdır ki, mən hazırlaşmışdım gedim Rüstəm bəyin qulluğu-şərifinə bu düşmənciliyi aralıqdan götürməkdən ötrü (N.Vəzirov); *Təəccübülü burasıdır ki, bizə heç kəs quldurlar dəstəsinin harada olduğunu düzgün söyləyə bilmədi* (H.Nəzərli).

ç) baş cümlenin xəbəri orasındadır, burasındadır, orasında idi, burasında idi şəklinde:

Eh, Əli, elə dərd də burasındadır ki, bir-birimizə kömək eləmirik (İ.Şıxlı); *İş burasında idi ki, qabiliyyətinə xatircəm deyildi* (S.Hüseyn).

2. *Bu, o işarə əvəzlilikləri olmaq köməkçi feli ilə birlikdə baş cümlenin xəbəri vəzifəsində işlənir.*

Bunların aşağıdakı variantları müşahidə edilir:

Xəberlər *bu oldu, o oldu, bu olub, o olub* (yaxud *bu olmuş, bu olur, o olur, bu olacaq, o olacaq, bu olar, o olar, bu olsun, o olsun* və bunların digər təsrif formalarında işlənir; məs.:

Çıraqın mənə cavabı bu oldu ki, biz köçəri babayıq... (İ.Əfəndiyev); *Şətimiz də bu olsun ki, zirvəyə birinci çatan bayraq qaldırsın; yürüş üzrə məktəbin çempionu adlandırılınsın* (B.Bayramov); *Məktublarını cavabsız qoymağımın ümədə səbəbi bu olub ki, mən bir daha olub-keçənlərin üstüna qayıtmışam...* (Ə.Qasımov).

3. Baş cümlenin xəbəri inkar aspektində *o (bu)* və *deyil* sözlərindən teşkil olunur; məs.:

İş o deyil ki, əlinə kotan əlsin, onun köməkləyi bu olubdur ki, yerinizi, necə ki lazımdır, şumlayıb (N.Nərimanov); *San o deyildinmi, edəndə qiyam. Səcdə edərdi sənə yeksər əvam?* (M.Ə.Sabir).

4. *Bu və ya o işarə əvəzliyi üçün, ötrü, gərə qoşmalarından biri ilə birləşib, bunun üçündür, onun üçündür, ondan ötrüdür, ona görədir, ona gərə idi və s. formalarda baş cümlənin xəbəri vəzifəsində işlənir.*

Ancaq bu baxış ona gərə idi ki, iclasda iştirak edən hər kəs bu məsələ ətrafında düşünməyə macəl tapın (Ə.Əbülləhəsen).

5. Baş cümlenin xəbəri (*ondan*) *ibarətdir*, (*bundan*) *ibarətdir*, (*o*) *deməkdir* predikativləri ilə ifadə olunur və özündən sonra xəbər budaq cümləsi tələb edir (Bu xəbərlərin inkarında *deyil* sözdən istifadə edilir).

Mənim günahım ondan ibarətdir ki, siz evdə olmadığımız halda, qapınızı açmağa cəsarət eləmədim... (B.Bayramov); *Bayraq dediyim işin cami də bundan ibarətdir ki, rayonumuza "importin" və başqa "xodovoy" mallar gələndə kitabları da parsang kimi onların üstündə xırıd eləyirik* ("Kirpi" jurnalı); *Bu o deməkdir ki, Bagrat ağalar olmasın, torpaqları da, var-yoxları da əllərinən çıxsun* (Ə.Abasov).

6. Baş cümlenin xəbəri *elə, belə* işarə əvəzlilikləri ilə ifadə olunur. Bunların aşağıdakı variantları işlənir:

a) baş cümlenin xəbəri *elədir, belədir* şəklinde:

Mənim taklifim belədir ki, Səmirdən səmimi ərizəsi nəzərə alınsın (H.Hüseyn).

b) baş cümlenin xəbəri *belə idi, elə idi* şəklinde:

Adət belə idi ki, oğlan gərək nişanlısı diqqət mərkəzində saxlayıdı (B.Bayramov).

c) baş cümlənin xəbəri *belə oldu, elə oldu* (və *olmaq* köməkçi felinin digər təsrif) formalarında:

Yazığ Xəlil dayı elə oldu ki, elə bil güllə onun öz üzəyinə dəydi (Ə.Məmmədxanlı).

Baş cümlələrin lügəvi mənaları müxtəlif olur, buradan da xəbər budaq cümlələrinin müxtəlif məna çələri meydana gelir. Xüsusiətən, baş cümlənin içinde *məqsəd, səbəb, şərt* sözlerinin olması bəzilərinin əsaslıdır; onların lügəvi mənada əmələ gətirdiyi çalarlıqlara uyaraq xəbər budaq cümləsinin məqsəd, səbəb və şərt budaq cümlələri ilə qarışdırırlar. Bu çalarlara aid aşağıdakı misalları göstərmək olar:

1) Xəbor budaq cümləli tabeli mürəkkəb cümlədə məqsəd çələri:

Bunu deməkdə məqsədim odur ki, hərə bir şeyin azarkeşi olduğu kimi, mən də kitab azarkeşiyəm ("Kirpi" jur.); *Ana, bu hadisəni sənə yazmaqdə məqsədim odur ki, ayaz gecədə, daşın üstündə, yağışın altında o vaxt necə də şirin yətdim, amma indi yata bilmirəm* (Q.Xəlilov).

2) Səbəb çələri:

Səbəb bu idi ki, onlar bizdən qorxurdular (H.Nəzərlı); *Birinci səbəb odur ki, mən insanım, şərəbi da Allah insana haram eləyib...* (Ə.Qasımov).

3) Şərt çələri:

Bir şərti də bu idi ki, yarış sübh tezədən ac qarına keçirilsin (B.Bayramov); *Mənim şətim budur ki, gərək pəhləvan Qəcər Alım, bir də mehtər Murtuzu mənə verəsan* ("Koroğlu" dastanı).

Baş cümlələrin xəbər budaq cümlələri sayılmasında sintaktik quruluşla mənanın vəhdətdə götürülməsi əsas olmalıdır.

TAMAMLIQ BUDAQ CÜMLƏSİ

Tamamlıq budaq cümləsi baş cümlənin, əsasən, feli xəbərlərini tamamlamağa xidmət edir və tamamlığın suallarına cavab olur. Tamamlıq budaq cümləsi feli sıfətə, feli bağlamaya və məsədərə, şərt şəklinə, sıfətə və ismə də aid olur; məs.:

a) təsrif olunan fellərə aid tamamlıq budaq cümləsi:
Qorxuram ki, güzgütə baxanda da Koxam görəm (İ.Hüseynov).

b) sifatlı aid olan tamamlıq budaq cümləsi:

Bədircahan xalaya deyən olmadı ki, sənin özünün ləqəbin nədir (N.Vəzirov); *Bir deyən yoxdur ki, ay axmaq, niyə cavan ömrünü bunun yolunda cürüdürsən* (C.Bağır).

c) feli bağlamaya aid olan tamamlıq budaq cümləsi:

Sizə dedikdə ki, onu sevmirəm və sevə bilməyəcəyəm, cavabında yənə əvvəlki köhənə sözü söyləməkla məni qandırmağa çalışırdınız (S.Hüseyn); *Görəndə ki, yoldaşları “əla” qiymətlər alır, o da həvəslənirdi.*

ç) məsderə aid olan tamamlıq budaq cümləsi:

Kəndliləri başa salmaq lazımdır ki, niyə Hacı Ataşının varlığı tədədən aşır, amma Qiyasın təknəsində dari cadi da yoxdur (Ə.Abasov).

d) şərt şəklində aid olan tamamlıq budaq cümləsi:

Desəm ki, o gecəni rahat yata bilmədim, inanmayacaqsan (T.Şahbazi); *Əziz canın üçün, birisi... dönbə desə ki, Nəriman, evini yığ ver manə, deyər apar* (İ.Əfondiyev).

e) sifatlı aid olan tamamlıq budaq cümləsi :

Cox şadam ki, məni görməyə gəlmisin (Ə.Abasov); *Lakin mən ümidiyaram ki, hənurların hamısı keçib-gedəcək* (Q.Xəlilov).

ə) ismə aid olan tamamlıq budaq cümləsi:

Mahalla içərisində kimşanın ixtiyarı yox idi ki, Mürsəlqulu üçün heyvansınsın və onun gəncəliyinə acısın (S.Hüseyn); *O çox həsrət çəkərdi ki, rusça sarbast damışığı biləydi* (S.Hüseyn); *Heç şübhə yoxdur ki, aldiğι ağır zərbədən göz dibinə qan sızıb, gözünə “qara su” qəlib* (B.Bayramov).

Yerinə və qurulma qaydasına görə tamamlıq budaq cümləsinin iki tipi vardır:

I. Budaq cümlə baş cümlədən qabaq gəlir, tərkibində bağlayıcı sözlər iştirak edir, baş cümlədə isə tamamlığın “qəlibi” olan əvəzliliklər bağlayıcı sözlərlə qarşı-qarşıya işlədir. Budaq cümlə ümumiyyət, baş cümlə isə konkretlik bildirir. Budaq cümlədə *kim, hər kim, hər kəs, nə, hər nə* bağlayıcı sözleri müxtolif hallarda və vəzifələrdə işlənmiş olur. Baş cümlədə işlənən (və ya nəzərdə tutulan) əvəzliliklər isə tamamlıq vəzifəsində olmalıdır. Ya bağlayıcı sözlərdən sonra *ki* ədatı, ya da budaq cümlənin sonunda *-sa* (-sə) şəkilçisi gəlir; məs.:

X a n. *Kim Simanın başını kəsib gətirsa, ona bir qatır yükü qızıl verəcəyəm* (“Azərbaycan nağılları”); *Kim ki əvvəlcə onun yanına gəldi, məsələnin dərininə varmadan Kələntər onu müdafiə edəcək* (M. İbrahimov); *Tarix boyu hansi ölkədən insanı azadlığğa çıxaran bir səs yüksəlibsa, siz dərhal onu böğməga yüyürmüsünüz!* (Ə.Məmmədəxanlı); *Ev-eştiyə nəzər salıb, lazım olan nə iş varsa, hamisini görmədü...* (B.Bayramov); *Padşah nə ki istəmişdi, vəzir hamisini öyrənib gəldi padşahın yanına* (“Azərbaycan nağılları”); *Hər nə desəm, qulqə asır* (S.Hüseyn).

Bi tipli budaq cümlələr mübtədə budaq cümləsinin müvafiq tipinə oxşayır. Burada fərqli yalnız baş cümlələrdə “qəlib” vəzifəsində işlənən əvəzliliklərdədir. Bunlar hənsi cümlə üzvünün “qəlibi”dirse, həmin üzvün adı ilə budaq cümlə olurlar.

Dərsi kim öyrənibsa, o danışın.

Dərsi kim öyrənibsa, onu danışdıracaqlar.

Bu cümlədə *o danışın dedikdə, kim danışın?* suali ortaya çıxır. O sözü mübtədə vəzifəsində işləndiyinə görə, onun məzmununa aid olan budaq cümlə də mübtədə budaq cümləsidir. İkinci misalda isə, *onu danışdıracaqlar* baş cümləsində *onu* sözü tamamlıq vəzifəsindədir. Buna görə də oradakı cümlə – tamamlıq budaq cümləsidir.

II. Bağlayıcılar qurulan tamamlıq budaq cümlələri dilimizdə daha çox işlənir. Belə mürekkeb cümlələrdə baş cümlə əvvəl gəlir, baş cümlədən sonra *ki* bağlayıcı, daha sonra isə budaq cümlə işlədir. Baş cümlədən tamamlığın sualları çıxır, budaq cümlə həmin sualların cavabı olur. Baş cümlədə tamamlığın “qəlibi” ya bilavasitə iştirak edir, ya da nəzərdə tutulur.

1. Baş cümlədə iştirak edən “qəliblər” müxtolif sözlərlə (əvəzliliklərlə) ifadə olunur. Buradan da onların aşağıdakı variantları meydana çıxır:

a) tamamlığın “qəlibi” kimi *o, bu işaro əvəzlilikləri işlədir*, budaq cümlə onların mözmununu açmaqla, baş cümlənin tamamlığa olan ehtiyacını ödəyir; mos.:

Bircə onu xahiş etdi ki, Rüstəm kişini göndər yanına (M.İbrahimov); *Bu da ondan irəli gəlir ki, heç kəsə inanmırısan, heç kəsə etibar etmirsən* (B.Bayramov); *Bunu xatırladardım ki, siz mənim barəmdə tamamilə yanlış bir fikrə düşmüssünüz* (S.Hüseyn); *İndi elac ancaq buna qalırdı ki, göz-qulaq olmaq, gəlinə və Qaraşa birgə yaşıamağın, namuslu ailə yaratmağın təhrini öyrətmək* (M.İbrahimov).

b) tamamlığın “qəlibi” burası, orası əvəzlikləri ilə ifadə olunur:

Bəlkə, yanılıram, ancaq burasını çox yaxşı biliram ki, bu yolu piyada olaraq gəlməniz yalnız manım xatırım üçündür (S.Hüseyn); Burasın deym ki, bu qardaşların üçü də yaman bir-birinə oxşayırlılar (“Azerbaycan nağılları”); Bir orası da fikirləş ki, necə olsa, yetim qızdır, sənə etibar eləyib, qoşulub gəlib, incidərsən, camaat na devər? (M.Ibrahimov).

c) tamamlığın “qəlibi” eləsi, beləsi, elələri, belələri əvəzlikləri ilə ifadə olunur:

Eləsinə verin ki, evinizin içində olsun (Ə.Abasov); *Eləsini taniyiram ki, dindirməsən, dinməz*.

“Qəlib” vəzifəsində başqa əvəzliklər de işlənə bilər; üslubdan asılı olaraq, diger sözlər də tamamlığın yerində dura bilər (Məsələn, birinci tərefi o, hu, bir, belə bir sözlərindən, ikinci tərefi is, şey, məsələ, hal, cəhət kimi sözlərdən toşkil olunan təyini söz birləşmələri tamamlığın “qəlibi” rolunu oynaya bilər).

2. Baş cümlədə tamamlıq buraxılmış olur (yəni budaq cümlə yerinə keçmiş olur), lakin onun “qəlibi” baş cümlədə iştirak etmir, yalnız könəra çıxan tamamlıq yadda saxlanır. Baş cümlə buraxılan tamamlığın sualını tələb edir, budaq cümlə isə çatışmayan tamamlığı evaz edir.

Bas eşiməmisən ki, xan ilə bostan əkənin tağı çiyində bitər? (Y.V.Çəmənzəməntli); *Ümid edirəm ki, indi kömək istədiyiniz doktor Ağalarov bir az sonra sizin köməyinizi möhtac olacaq* (B.Bayramov).

Yuxarıdakı baş cümlələrdən *bas eşiməmisən* cümləsi nə, nəyi sualını, ümid edirəm isə naya sualını tələb edir. Buradan həm də o aydın olur ki, baş cümlədəki xəbərlərin idarəetmə xüsusiyyətlərinə görə müxtəlif suallar meydana çıxır. Bunların içerisinde həm vasitəli, həm də vasitəsiz tamamlıqların sulları olur. Misal üçün, *qorxmaq, ehtiyyat etmək* felləri nədən sualı tələb etdiyinə görə, onların iştirak etdiyi baş cümlələrdə də o suala cavab olan tamamlığa ehtiyac duyulur.

Qorxurdum ki, münasib düşənşin (I.Hüseynov); *Ehtiyyat edardı ki, yersiz bir hərəkəti və sözü ilə qardaşının nüfuzuna xələl yetirmiş olsun* (S.Hüseyn).

Dilimizdə xəbəri düşünmək, zənn etmək, bilmək (düşünmək mənasında), anlamək və b.k. təfəkkür felləri ilə ifadə olunan baş cümlələrdə həmin fellərdən qabaq *elə* (*belə*) sözü ya işlənər, ya da işlənməz. Bu iki hal arasında mənə fərqi də nəzərə çarpır. *Elə, belə işt-*

rak edən baş cümlələr budaq cümlədəki fikrin real olmadığı, şübhəli olduğunu bildirirsə, onlar iştirak etməyən cümlələr reallıq və qətiyyət ifadə edir. Aşağıda verilən iki qrup misalı bu cəhətdən müqayisə etmek olar:

1) *Mən elə bilirdim ki, həmişəlik kənddə qalacaqsan* (Ə.Abasov); *O elə zənn edirdi ki, Əşraf Qoridən qayıdanan sonra yena evdə qalmaqal olacaqdı* (İ.Sixli); *İndi Zeynal belə düşünürdü ki, onun hörmət və nüfuzunun azalması... Mehribanın açıq-saçıq gəzməsindən irəli gəlmədi* (S.Hüseyn).

2) *Mən orada başa düşdüm ki, doğrudan da, bizim gözəl, bərəkatlı torpaq, bizim ala yaylaqlar, bizim diştiökən bulaqlarımız, yumurta bişirən isti sularımız qədirbilən yanında Loğmandan da artıqdır* (B.Bayramov); *Elə bu zaman hiss etdi ki, kim isə yanında astadan tövşüyürl* (İ.Sixli); *Mən sonradan anladım ki, nəhaq yerə onu incitmışam, hiss edirdim ki, bədənimin bir tərzi getidkə keyiyir* (Q.Xolilov).

Birinci qrup misallarda hər cümlədən sonra “*dəmə belə deyilmiş*”, “*əslində belə deyilmiş*” cümləsini işlətmək olar ki, bu da yuxarıda onların monasi barədə dediyimiz fikrin doğruluğunu sübut edir.

Onu da xatırlatmalyıq ki, tərzi-hərəkət budaq cümləsində də felin qarşısında *elə, belə* sözləri işlənir və işin icra tərzini bildirir. Onları tamamlıq budaq cümləsində olan yuxarıdakı vəziyyətlə qarışdırmamalı.

Baş cümləsinin xəbərləri nitq felləri ilə ifadə olunan tamamlıq budaq cümlələri vasitəli və vasitəsiz nitqlə əlaqədardır. Bunların baş cümləsinin xəbərləri on çox *denək, söyləmək, danışmaq, soruşmaq, tapşırmaq, xahiş etmək, əmr etmək, nəql etmək, əhd etmək, təsdiq eləmək* və b.k. fellərlə ifadə olunur. Baş cümlə danışmanın söz-lorını ifadə etməklə, budaq cümlədəki sözlərin sahibini də bildirir:

Sən də onlara de ki, əmim gələn dəfə sizə gətirər (Ə.Abasov).

Azərbaycan dilinin vasitəsi və vasitəsiz nitqi budaq cümlə vəziyyəti daşıyır. Vasitəsiz nitqde özgə nitq olduğu kimi saxlanır; vasitəli nitqde isə özgə nitq dayışdırılo biler, eyni ilə saxlanıla da bilər:

Kurd Əhməd bu təklifi etiraz edərək dedi: – *Sərhəngi oğurla-mağla Firdunun ölümünü yaxınlaşdırmaq olar* (M.Ibrahimov); *Səhəri günü anası Ağca xanımı yuxudan qaldırıldıqda o dedi: – Ana, mən kəndə getmək istəmirəm* (S.S.Axundov).

Bu misallarda olan özgə nitqlərde deyişiklik edilməmişdir.

Özgə nitqin şəxslərində deyişiklik edilmiş olur; məs.:

Naçalnukin sənə məgar əmr etmişdi ki, məni cərimə edəsan (S.Hüseyin); *Sən o zaman söz vermədin ki, bir də belə iş tutmaya-san?!* (Ə.Abasov); *Səhər səhərə qayıtlıqda Ceyran yenə təkidlə tələb edir ki, onu da aparsın* (S.Hüseyin).

Azərbaycan dilində həmin budaq cümlələri (özgə nitqi) olduğu kimi də saxlamaq olardı; yeni yuxarıdakı budaq cümlələri *onu cərimə elə, bir də belə iş tutmayacağam, məni də apar* şəklində də ifadə etmək olur; məs.:

Rüstəm kişi özü demədimi ki, bız həmişə irəli getməyə öyrənmiş (M.Ibrahimov); *Qonağa deməzər ki, burada nə işin var* (Ə.Məmməd-xanlı); *Deyirlər kas bizim də əmimiz Bakıda işləyəydi, galəndə belə kitablar gañırayıdı* (Ə.Abasov).

Özgə nitqi eyni ilə saxlayanda əksər halda bağlayıcısız tabeli mürəkkəb cümlə qurulur ki, orada özgə nitq tamamlıq budaq cümləsi vəzifəsində işlənmiş olur. Belə tamamlıq budaq cümləsi müxtəlif yerlərdə gelir:

a) baş cümlədən sonra işlənən tamamlıq budaq cümləsi:

O, Gülnazi tərifləyib deyirdi: – Ağalar, belə xanımın sağlığına zəhər də iqmək şirindir (M.Ibrahimov).

b) baş cümlədən əvvəl işlənən tamamlıq budaq cümləsi:

Əşəndim, başın üçün, uşaqlarımızın hamısı qırılır, – dedi (S.Rəhimov); *Hırsılanma, ay Əvəz, – dedilər* ("Kirpi jurnalı").

c) baş cümlənin ortasında işlənən tamamlıq budaq cümləsi:

Hər gün o, evində səhbət salıb: – Uşaqları vaxt ikan yaylağa köçürmək lazımdır, – deyər, arvadının qulağını doldurur, getdiyə də bər məşələni ciddiləşdirirəndi (S.Rəhimov); *Gülnaz başını qaldırmayaraq ahastəcə mənə: – Mən sizə süd gətirmişəm, – dedi* (T.Şahbazi).

ç) baş cümlənin her iki tərəfində işlənən tamamlıq budaq cümləsi (daha doğrusu, budaq cümlənin ortasında işlənən baş cümlə):

İki gündən sonra, xahiş edirəm, məni görün (M.İbrahimov); *Ela isə, – dedi, – özüm gedim* (Mir Cəlal).

d) baş və budaq cümlənin hissələri növbə ilə işlənir:

Hümmət: – Radionu niyə açmursan, – dedi, – aç, qulaq asaq (İ.Əfəndiyev).

Baş və budaq cümlənin başqa quruluşda işlənməsi də mümkündür.

TƏYİN BUDAQ CÜMLƏSİ

Təyin budaq cümləsi baş cümlədəki bir ismə aid olur, onun yanında işlənməyən (kənara çıxan) təyinin əvəzinə işlənir. Baş cümlədə ya təyinin "qəlibi" iştirak edir, ya da buraxılmış olur. Təyin budaq cümləsi təyinin baş cümlədən doğan sualına cavab olur. Baş cümlədə təyinlənən isim ya cümlə üzvü (mübtəda, xəbər, tamamlıq), ya da onların bir hissəsi olur. Bundan əlavə, təyin budaq cümləsi baş cümlənin substantivləşən üzvlərinə də aid ola bilər. *Koroğlu aşiq Cünuna elə bir xoşgəldin elədi ki, ruzigarın gözü hələ belə xoşgəldin görməmişdi* ("Koroğlu" dastanı).

Təyin budaq cümləli tabeli mürəkkəb cümlələrin üç tipi var:

1. Birinci tip nisbi əvəzliklərə, yeni bağlayıcı sözlərlə qurulan tipdir. Budaq cümlə baş cümlədən qabaq gəlir və tərkibində bağlayıcı sözlərdən biri iştirak edir, baş cümlədə isə təyinlənən isim, onun da qarşısında (əvvəlində) təyinin "qəlibi" ya iştirak edir, ya da nəzərdə tutulur; məs.:

Hansı evdə ölüsünü və ya dirisini tapsan, o evi talan etməyə əvvəl-cədən sənə icaza verirəm (Ə.Məmməd-xanlı); *Şahzadə Mütilib, qəçmə! Bizim qanunumuz belədi ki, hansı qızı naməhrəm kişi görsə, o qız olar onunku* ("Azərbaycan nağılları"); *Qızım, gündə filan qədar elçi gəlir, nə deyirsən? Kimi bəyənirsən, o adama da nikah kəsdirək* ("Azərbaycan nağılları").

Belə tabeli mürəkkəb cümlələrin budaq cümlə qismi ümumilik, baş cümlə qismi ile konkretlik bildirir. Budaq cümlənin sonunda -sa (-sə) şəkilçiləri işlənəndə onun menasında bir şərt çarlığı da özünü göstərir.

II. Budaq cümlə baş cümlədən sonra gelir və əksər halda ki bağlayıcısı ilə ona bağlanır. Baş cümlədə təyinlənən isimdən qabaq çox vaxt təyinin "qəlibi" işlənir. Təyinlənən isim budaq cümlədə çox vaxt xatırladılır. Baş cümlədə "qəlib" kimi işlədilən sözlər görə bu tipli budaq cümlənin aşağıdakı variantlarını göstərmək olar:

1. Baş cümlədə təyin kimi o işarə əvəzliyi işlənir, sonradan budaq cümlənin işlənəcəyinə işara edir. Budaq cümlə həmin əvəzliyin məzmununu açmaqla ondan sonrakı ismi de təyin etmiş olur; məs.:

Bunları o adamlara deyin ki, əlində böyük ixtiyar var (M.Ibrahimov); *Dost o adamdır ki, pis və dar gündə dostun əlindən tutu* (Ə.Haqverdiyev); *Vay o adamların halına ki, böyük-kicik bilmir, hörmətli-izzətli adamların yerini tanımır* (Ə.Abasov).

2. Baş cümlede *bu* işaret əvezliyi təyin vəzifəsində (daha doğrusu, təyinin "qəlibi" kimi) işlənir, budaq cümlə onu izah edir; məs.:
Bütün həftəni Mirzəağa Camilənin bu hərəkəti ilə söylədiyi sözlərini təhlil etmiş, özlüyündə bu qərara gəlmışdı ki, onunla evlənsin (S.Hüseyn); Səməd bu qənaatda idi ki, böyük adam həmişə tədbirlə, təmkinlə iş görəməli, asla hırslınmamalıdır (İ.Hüseynov).

3. Baş cümlede təyinin "qəlibi" vəzifəsində *həmin* təyin əvezliyi işlənir:

Mən həmin pilləkəni deyirəm ki, bildir öz gözünün qabağında iki qadın ondan yixilmişdi ("Kirpi" jurnalı); Bu həmin ənbər qoxusu idi ki, Şəlim bir zaman bunu Qız qalasının damında duymuşdu (A.Zöhrab-bəyov).

4. Baş cümlede təyinin "qəlibi" kimi *elə* işaret əvezliyi işlənir:

Bəzən elə kinofilmlər göstərilir ki, adam öz əri ilə, kiçik bacı-qardaşı ilə həmin filmlərə baxmağa utanır (Ə.Qasimov); Şahlar, elə adamlar var ki, onları lap ilk görüşdə də tanımış olur (L.Əfəndiyev).

5. Baş cümlede təyinin "qəlibi" kimi *belə* əvezliyi də işlənir. Lakin *elə* sözüne nisbatan ona az tesadüf edilir; məs.:

Axi niya o belə qərara gəlmışdı ki, bu oğlanдан istifadə edə bilər ("Azərbaycan" jurnalı); Zülfüqar. Allah kəssin belə çörəyi ki, mən yevirəm (B.Bayramov).

6. Baş cümlede *elə* bir sözleri "qəlib" kimi iştirak edir:

Sabah elə bir siyaset eləyim ki, tarixlərdə deyilsin (Y.V.Çəmənzəminli); Vəllah, bu elə bir qılıncdır ki, gün kimi yanır, ay kimi işig salır ("Koroğlu" dastanı); Xəsislik elə bir nöqsandır ki, insanın ağlını xirdalaşdırır, ürəyini isə boşaldır (Q.Xəlilov).

7. Baş cümlede təyinin "qəlibi" kimi *belə* bir sözleri gelir. Bu, *elə*-ə nisbatan az işlənir:

Sevil belə bir fikir irəli sürdü ki, traktorun arxasına da cizel bağlayaq (Ə.Qasimov).

8. Baş cümlede təyinin "qəlibi" yerində *bir* sözü işlədirilir:

Burada bir adam yox idi ki, manım çörəyimi yeməmiş olsun (Ə.Haqverdiyev); Bu, bir məsələ idi ki, Mirzə Qədirin zehnini öz kiçik qardaşının evinə gəldiyi gündən həri məşğul etməkdə idi (S.Hüseyn).

9. Baş cümlede təyinin "qəlibi" yerində *üslubi hal* kimi *necə, nə* *cür* sözlərinən bitti işlənir:

Bu nə cür həyatdır ki, hər yani qorxu, hər yani fəlakət, hər yani cadu... (Ə.Məmmədxanlı).

10. Baş cümlede təyinin "qəlibi" iştirak etmir, budaq cümlə baş cümledəki ismi izah etməyə xidmət edir:

Bu, Kəngərli süvariları idı ki, o zaman öz igidilikləri ilə məşhur idilər (Y.V.Çəmənzəminli); Bəki dəmir yolunda tədbir yox idi ki, Tapdırın iştirakı olmasın (Mir Cəlal). İndi tələbə var ki, həttə müəllimin tapşırmadığı kitabları da oxumağa vaxt tapır. (damışq dilindən)

Bu tipli tabeli mürəkkəb cümlelərdə baş cümledəki təyinlənəni budaq cümlədə də müxtəlif qrammatik vasitələr bir daha yada salır. Bunlar aşağıdakılardır:

1. Təyinlənəni isim özü budaq cümlədə təkrar olunur:

Dədə-babadan qalma bir vərdiş sizi olduqca qorxulu bir yola sala bilər ki, siz o yoldan heç bir xeyir görməzsiniz (Ə.Vəliyev).

2. Birinci komponentdəki təyinlənəni ismi ikinci komponentdə əvezlik yada salır:

Yoldaşlar, dünyada bir söz var ki, mən onu bütün sözlərdən əziz tuturam: dostluq! (M.İbrahimov).

3. Birinci komponentdəki təyinlənəni budaq cümlədə əvezlik-zər xarakterli sözler xatırladır:

Təsərrüfatın elə bir sahəsi yoxdur ki, orada coğrafi adlardan istifadə edilməsin (Q.Gül); Əlini o sətirlərin üzərində saxladı ki, orada öz adı yazılmışdı.

4. Baş cümledeki təyinlənəni ismi, budaq cümlədə III şəxsin mensubiyət şəkilçisi xatırladır:

Mənəndə yan qaçıır o adamlar ki, bəd niyyətləri var (M.İbrahimov).

5. Baş cümlede təyinlənəni ismi budaq cümlənin xəbəri xatırladır:

Ela bir adam tapın ki, bu müşkül sualanın cavabını izah eləsin (Ə.Qasimov).

Baş cümledeki təyinlənəni isimlə budaq cümlədə onu xatırladan qrammatik vasitələr arasında komiyyətə görə uzalaşma olmalıdır. Yuxarıda nəzərdən keçirilən misallarda bu uzalaşmaya əməl olunmuşdur.

III. Bu tipdə təyinlənəni isim daha qabarıq nəzərə çarpdırılmaq üçün on plana çəkilir, ondan sonra *ki* bağlayıcısı və budaq cümlə, daha sonra isə baş cümlə işlədirilir. Təyinlənəni isim mənaca hər iki komponentdə bağlı olur. Həmin ismi ikinci komponentdə (baş cümlədə) xatırladan əvezlik təyinlənənə cənili isim halında da, müxtəlif hallarda da işlənə bilir; məs.:

O şeyləri ki, komissiya axtarır, hamisini tapacaq, beş-üç günə hamisi aydın olacaq (B.Bayramov); *O iş ki, bizdən asılıdır, gərək onu eləyək* (Ə.Qasimov); *O maclisə ki, söz-söhbət olmadı, aşığın sinası dolub-boşalmadı, o məclisə getməsan yaxşıdır* (B.Bayramov).

Bu tipli mürəkkəb cümlələrdə təyinlənen ismin əvvəlində işlenən toyin "qəlibləri" müxtəlif sözlərlə ifadə olunur. Beləliklə, bu tipli tabeli mürəkkəb cümlələrin müxtəlif variantları meydana çıxır:

1. Təyinləndən qabaqli təyin "qəlibi" o və ya bu işarə əvəzliyi ilə ifadə olunur:

O şey ki, ərinin ictimai vəziyyətinə, xalq qarışısındaki nüfuzuna və ailənin taleyinə toxunurdu, o şeydə Şəkinə güzəşt nə olduğumu bilmir, qaya kimi möhkəm dururdu (M.Ibrahimov); *Amma bu qulluq ki, sən mənə buyurursan, çox müşkül işdi* ("Azərbaycan nağılları").

2. Təyinin "qəlibi" həmin (və ya haman) sözü ilə ifadə olunur: *Haman Əmirəslan ki, siz axtarırsınız, o mənəm* ("Azərbaycan nağılları").

3. Təyinin "qəlibi" kimi bir sözü işlənir:

Bir adam ki, özünə bir çarpayı da düzəldə bilməyə, ondan nə gözlayırsın? (M.Ibrahimov).

4. Təyinlənin qabağında heç bir təyin "qəlibi" işlədilmiş (onun yerini intonasıya doldurur):

İnsan ki, oxumağa və elma düşmən ola, onun gələcəyi nə olmalı idi? (N.Nərimanov). *Uşaq ki, balacalıqdan ərköyüň böyüdü, onun aqibəti yaxşı olmaž.*

ZƏRFLİK BUDAQ CÜMLƏLƏRİ

Zaman budaq cümləsi

Zərflik budaq cümlələrinin bir növü olan zaman budaq cümləsi baş cümlədəki hal-hərəkatın və ya hökmün zamanını bildirir və zaman zərfliyinin suallarına (*nə vaxt*, *nə zaman*, *haçan*, *haçaq*, *nə vaxtdan*, *nə zamandan*, *haçandan-haçaqdan*, *nə vaxtacan-nə vaxtadak*, *nə vaxtu qədər*, *nə zamanacan-nə zamanadək-nə zamana qədər*, *haçanacan-haçağacan* və b.k.) cavab olur. Məlumdur ki, bu suallar baş cümlədən çıxır, cavabları isə budaq cümlələrdir.

Zaman budaq cümləsinin iki tipi vardır:

I. Bağlayıcı sözlər vasitəsilə əmələ gələn zaman budaq cümləleri bir qayda olaraq baş cümlədən qabaq işlənir. Bağlayıcı söz (nisbi əvezlik), adətən, budaq cümlənin tərkibində olur. Bunların yanında ya *ki* ədatının, ya da budaq cümlənin sonunda *-sa* (-*sə*) əlamətlərinin, baş cümlədə isə "qəlib" vəzifəsində *onda*, *o zaman* sözlerinin işlənməsi imkani olur.

Birinci tipə daxil olan bir cür zaman budaq cümləsi də var ki, baş cümləyə *-mi* (-*mi*, -*mu*, -*mü*) ədati ilə bağlanır. Hər iki variant, görünürlük, mənşeyinə görə sual vasitələri ilə əmələ gəlmışdır.

Bu tipli zaman budaq cümlələrinin aşağıdakı variantları var:

a) budaq cümlədə *haçan*, *nə vaxt*, *nə zaman* bağlayıcı sözləri iştirak edir:

Nə vaxt sizin qapınıza gəlib çörək istəsəm, nökərlərə buyurun, məni qovsunlar (Ə.Haqverdiyev); *Havaxt bir yera yiğilriq, bu cansıxan söhbətlərdən el çəkmirik* (Y.V.Çəmənzəminli).

b) budaq cümlədə *nə qədər* bağlayıcı sözü iştirak edir:

Nəsir nə qədər ki uşaqlı idi, ağlı bir şey kəsmirdi, özünü qardaşının vücudu ilə baxtıyar sanar, onun söhratı və sarvəti ilə öyünərdi (S.Hüseyn); *Nə qədər ki, mübaşir gəlməyib, dəci pozmaq olmaz* (M.Ibrahimov); *Nə qədər qolumda qüvvət var, qılinc vurmağa hazırlam* (Ə.Haqverdiyev).

c) budaq cümlə baş cümləyə *-mi* (-*mi*, -*mu*, -*mü*) ədati ilə bağlanır:

Bu hissələr baş qaldırdımı, onlardan qaçmağa çalışırıdım (G.Hüseynoğlu); *Kəndə təzə bir müəllimə göldim, mən təsadüfən bir qadınla danışdım, həftələrlə evimizdən dava-sava qurtarmır* (Ə.Fəndiyev); *Mənim şakarimdır, bina başa çatdim, onu hamidən əvvəl memara – müəllifə göstərirəm* (B.Bayramov).

II. Zaman budaq cümləsinin ikinci tipi bağlayıcıların və bağlayıcı birləşmələrin (*ki*, *elə ki*, *o zaman ki*, *o vaxt ki*, *onda ki* və b.k.) köməyi ilə qurulur. Bağlayıcı vasitələrlə, komponentlərin sırasına və ümumiyyətlə, belə tabeli mürəkkəb cümlələrin quruluş xüsusiyyətlərinə görə, onları ümumilikdə iki qrupa ayırmak olar:

a) baş cümlədən qabaq işlənən budaq cümlələr;

b) baş cümlədən sonra işlənən budaq cümlələr.

Birinci qrupun özü bağlayıcılara və bağlayıcı birləşmələrə görə aşağıdakı quruluş tiplerinə malikdir:

1. Bu kuruluş tipinde o çok işlenen bağlayıcı *ki* bağlayıcısıdır. *Ki* bağlayıcı zaman budaq cümleleri üçüncü qurulur:

1) Övvəl budaq cümlə, sonra *ki* bağlayıcısı, daha sonra baş cümlə işlədir. Baş cümlədə ümumi məzmunu müvafiq olaraq, *birdən, qəflətən, o saat* sözləri də iştirak edə bilər; məs.:

Barişdigdan sonra İbrahim xan döñüb Qarabağa getmək istayırdı ki, İraklı xan yeni topladığı qoşunla gəlib Gəncəyə çıxdı (Y.V.Çəmen-zəminli); Ağacın kölgəsindən beş addım ayrılmamışdım ki, Ulduzun səsinə eşidib döndüm (M.Ibrahimov); *O, dəta bir nəfər göndərib, vəziyyəti öyrənmək istayırdı ki, birdən rabitə yoluna Hacıyevlə bərabər iki nəfər tullandı* (Ə.Thülbəsən).

Budaq cümlədə mənadan asılı olaraq *yenica* və *təzəcə* sözləri də işlədir. Bunlar budaq cümlədəki işə baş cümlədəki işi zamanca bir-birinə yaxınlaşdırmaq məqsədi ilə işlədir; məs.:

Fərraslar yenica getmişdilər ki, Bağırxan gəldi (A.Makulu); *Yenica* şirin yuxuya getmişdi ki, haradansa eşidilən qarışqə səslər onu oyadı (İ.Hüseynov); Axşam biz süfrə başında təzəcə əyləşmişdik ki, doqqazdan səs eşidildi (C.Əlibəyov); *Ela təzəcə dükanın sakısına ayaq qoymuşdum ki, sizin xidməci qadın qapımı bağladı* (G.Hüseynoğlu).

2) Budaq cümlənin daxilində, çox zaman birinci sözden sonra *ki* adat işlədirilir (Bu adatda bağlayıcılıq keyfiyyəti də var); *Axşam ki olur, musiqi çalınır, al vurulur, bir kef, gəl görəsan...* (T.Şahbazi); *Çöl ki gördü, Kürün, Arazın* iyi burnuna dəydi, gözəzə işiq galır (M.Ibrahimov); *Quyruq ki doğdu, cümlə dünyanın buludları gəlib Gündül dağının başına yığıtsı* (S.Röhman).

3) *Ki* bağlayıcısı feli bağlama tərkibindən sonra işlənir, özündən sonra işlenən budaq cümlənin feli bağlama tərkibinə qovuşmasına kömək edir. Belə bir xüsusi tipli zaman budaq cümləsi özündən sonra gələn baş cümlənin zamanını bildirir; məs.:

Mən deyəndə ki, mollalara, seyidlərə, tuğ gəzdərənlərə inanmayın, məni dinsiz adlandırırlar. Mən deyəndə ki, uşağınızı məktəbə qoyn, oxuyub adam olsun, dar gündə alınızdan yapışsin, məni rusparast adlandırırlar (Ə.Abasov).

2. Budaq cümlənin övvəlində *ela ki* bağlayıcısı işlənir, budaq cümlədən sonra baş cümlə golir ki, onun da daxilində *onda, o saat* sözlərinin işlənməsi mümkündür; məs.:

Ela ki Rüstəm kişi yoruldu, onda Yarməmməd də, Lal Hüseyn də gözaltı Salmana həxtilər (M.Ibrahimov); *Ela ki sabah oldu, Sona*

fars dili oxumağa başladı (N.Nərimanov); *Ela ki səndən söhbət salıram, başlarını aşağı salıb dinmirlər* (Ə.Məmmədxanlı); *Ela ki mən dava başladım, özümü vurarsan qoşuna* ("Koroğlu" dastanı).

3. Budaq cümlədə *o zaman ki, o vaxt ki, o gün ki, o gündən ki, onda ki* bağlayıcı birləşməleri iştirak edir, baş cümlə budaq cümlədən sonra işlənir; məs.:

a) *o zaman ki* bağlayıcı birləşməsi ilə:

O zaman ki çiçəklərin arasında bəxtiyar Dolaşırdım öz-özümə, coşub əsdiqə ruzgar, O zaman ki məni günəş salamladı yar kimi, Çırpinardım üzəyimdə bir xəstilik var kimi... O zaman ki qarlı dağlar örtünərdi dumana, Dənizlərin dalğasında səs düşərdi ormana (S.Vurğun).

b) *o vaxt ki* bağlayıcı birləşməsi ilə:

O vaxt ki yerim yox idi, mal-qara saxlamayırdım (T.Şahbazi).

c) *o gün ki, o gündən ki* bağlayıcı birləşməsi ilə:

O gün ki parladı şahların tacı, Son oldun bir çörək, bir haqq möhtaci (S.Vurğun).

O gündən ki gəldin biza, Mayıl olduğ ala gözə... (Aşıq Ələsgor).

d) *onda ki* bağlayıcı birləşməsi ilə:

Onda ki səndən üz döndərdilər, onda ki səndən yorulub soyudular, bil ki, səni gözünün üstündə saxlayacaq bir adam var (M.Ibrahimov).

O gün ki, o vaxt ki və s. bu tipli sözlərin işləndiyi tabeli mürəkkəb cümlələrin daxilindəki budaq cümlə zaman budaq cümləsi olmaya da bilər. Aşağıdakı cümlələri müqayisə edək:

1. *Vay o gündən ki, məni ad elədiz* (M.Ə.Sabir).

2. *Vay o gündən ki, mənim işim dara düşə* ("Azərbaycan" jurnalı).

3. *O gündən ki gəlin oldun; Qaynanana zəlim oldun...* (Aşıq Ələsgor).

Buradakı misalların birinci və ikincisində *o gündən ki* sözləri zaman budaq cümləsinin deyil, təyin budaq cümləsinin formallaşmasına xidmət edir. Bunlara baş cümlə xarakteri verən *vay* predi-

katividir. Belə tabeli mürəkkəb cümlələri sadə cümlo şəkline salsaq, budaq cümlo sadə cümlənin mürəkkəb təyininə çevirir. Üçüncü cümlədəki *o gündən ki* sözleri zaman budaq cümləsini əmələ getirməyə kömək edir.

Birinci və ikinci misallarda budaq cümlələr *hansı* (gündən) suallını toləb edir, yəni budaq cümlələr (*mani ad elədiz və mənim işim dərə düşə*) narazılıq edilən günləri göstərir. Üçüncü misalda ise budaq cümlo (*o gündən ki gəlin oldun*) *na zamandan, haçandan, havaxt-dan* suallarını toləb edir və *qayimanana lazıム oldun* baş cümləsinin zamanını bildirir. Deməli, birinci və ikinci misallardakı *o gündən ki* sözləri baş cümlənin, üçüncü misaldakı *o gündən ki* bağlayıcısı budaq cümlənin tərkibindədir.

Aşağıdakı misallar da bu cəhətdən səciyyəvidir:

1. *Həni o günlər ki, sanınla bu ağacın dibində və saf hovuzun kanarında sırin-sırin səhbatlər, dərin-dərin işrətlərə məşğul olub, yüksək bir hayat ilə yaşayırırdıq* (C.Cabbarlı).

2. *O günlər ki hava şəraiti bitki üçün əlverişli keçir, onda toxumlar daha yuxarı cürcər və inkişaf edir.*

Əvvəlki müəyəyisədə olduğu kimi, burada da birinci misalda olan *o günlər ki* sözlerini ikinci misaldakı *o günlər ki* bağlayıcı birləşməsi ilə eyniləşdirmək olmaz. Birincidə *o günlər ki* sözleri birlikdə deyil, ayrı-ayrılıqla işlənir və müxtəlif qrammatik mənalara malik olur. Məsələn, *o işarə* əvəzliy olub, baş cümlənin təyini kimi işlənərək, təyin budaq cümləsinin gəlməsi üçün şərait yaradır. *Günfər* ismi baş cümlənin mübtədəsi vozifəsindədir. *Həni* sözü isə bu birləşməyə predikativlik verib, onu baş cümlo kimi formallaşdırır. *Ki* sözü isə bağlayıcı olub, budaq cümləni baş cümləyə bağlamağa xidmət edir. İkinci misalda olan eyni sözler (*o günlər ki*) isə bir vəzifə və məna üçün işlədir. Onlar birlikdə bağlayıcı kimi zaman budaq cümləsinin (*o günlər ki hava şəraiti bitki üçün əlverişli keçir*) formallaşmasına xidmət edir.

Buradan aydın olur ki, həmin misallarda tabeli mürəkkəb cümlənin komponentlərinin sırası cəhətdən da eyni quruluşlu deyildir. Birinci misalın birinci hissəsi baş, ikinci hissəsi budaq cümlədir (təyin budaq cümləsidir). İkinci misalda, öksinə, yəni birinci hissə budaq cümlo (zaman budaq cümləsi), ikinci hissə isə baş cümlədir.

4. Budaq cümlo baş cümlədən sonra gəlib, ona *ki* bağlayıcısı ilə bağlanır. Baş cümlədə “*gəlib*” vəzifəsində *o zaman*, *o vaxt*, *onda*

sözləri işlənib, zaman zərfliyi vəzifəsi daşıyır, onların mözmunu isə sonra işlənən budaq cümlo vasitəsilə açılır, buna görə də budaq cümlo həmin sözlərlə bağlı olur; məs.:

a) *o zaman* sözləri ilə:

Axırımız isə o zaman xeyir olacaq ki, mahali fəhlə-kəndli hökuməti dolandıracaq... (Ə.Abasov); Usta, dərd o zaman adamın ürəyindən çıxar ki, babat dolanacağım ola... (Ə.Abasov); *Dəstə golib o zaman çatdı ki, dəlilər şirin kefdə idilər* (“Koroğlu” dastanı).

b) *o vaxt* sözləri ilə:

Dediym isə o vaxt ola bilər ki, bu barədə danışmaq mümkün ola bilsin (T.Şahbazi); *Bir də o vaxt ayıldım ki, onun böyründə dayanıb... var qüvvəmlə əl çəhram* (İ.Hüseynov).

c) *onda* sözü ilə:

Mən sizin kağızınıza onda gol çəkərəm ki, bütün materialları təhvil verib yanına gələsiniz; Cümüşdə öz səhvini onda başa düşdü ki, artıq iş-işdən keçmişdi.

Qeyd etmək lazımdır ki, *o zaman*, *o vaxt*, *onda* sözləri bütün hallarda, hər yerdə budaq cümlo toləb etməz. O yerdə ki iş (hərəkət, hal) icra olunan zaman əvvəlcə deyilmişdir, onda həmin sözler (*o zaman*, *o vaxt*, *onda*) əvvəlcə deyilmiş zamanla işaro edir. Belə halda budaq cümlo toləb olunmaz. O yerdə ki iş icra olunan zaman haqqında hələ heç bir şey deyilməmiş və indi həmin zamana işaro edilir, onda işarəni izah etmək üçün budaq cümlo işlədilməlidir. Aşağıdakı misallara diqqət edək:

1. *Birlilik o zaman olar ki, hər təyfa öz çörəyini yesin, onda təyafaların da sözü bir, işi bir olar* (M.Ibrahimov).

2. *Onda ayıldı ki, ədəbiyyat fakültəsinin dekanı onun yanında dayanmışdı* (M.Ibrahimov).

3. *Əməkçi xalqın səbir kasası daşacaq, hakimiyyəti öz əlinə alacaq, nəhayət, o zaman əsrlər boyu məmləkətin tarixini ləkələyən, xalqın mənəvətiyatını cürüdən, ölüm və fəlakətlərə sürükləyən qüvvələr məhv ediləcəkdir* (M.Ibrahimov).

Birinci misalda *o zaman* sözünün monasını şərh edən budaq cümlo lazımdır və burada *hər təyfa öz çörəyini yesin* budaq cümləsi işlədilmişdir. Sonrakı *onda* sözüne isə izahat lazımlı deyil, çünki onun işarə etdiyi zaman özündən qabaq artıq deyilmişdir. İkinci misalda olan *onda* sözüne izahat lazımdır, buna görə də həmin cümlədən sonra zaman budaq cümləsi işlədilmişdir. Üçüncü misalda isə o

zaman sözcünün ifadə etdiyi zaman artıq özündən qabaqcık ifadələrdən məlumdur. Ona görə də orada da budaq cümleyə ehtiyac yoxdur. Elə tabeli müəkkəb cümlələrə rast gelmək olur ki, ilk baxışda adama elə gelir ki, bunlar zaman budaq cümləli tabeli müəkkəb cümlədir. Məsaləyə diqqətən yanaşdıqda, aydın olur ki, bunlar başqa növ budaq cümləli tabeli müəkkəb cümlələridir; məs.: *Yarım saatdan artıq idil ki, Səkinə harbi komissarın qapısında növbə gözləyirdi* (Mir Cəlal); *Üç gün olardı ki, hec bir sev yeməmişdi* (C.Cabbarlı).

Bu misalların birinci hisseleri baş cümle, ikinci hisseleri isə budaq cümlelerdir. Baş cümlede mübtədə buraxılmış, budaq cümle buraxılmış mübtədanın evezinə işlədimişdir. Birinci misalı sadə cümle şəklində salsaq, cümle belə olar: *Səkinin hərbi komissarının qapısında növbə gözlədiyi yarım saatdan artıq idi*, ikinci misalı da bu qayda ilə sadə cümləyə çevirmək olar (*Heç bir şey yemədiyi üç gün olardı*). Deməli, sada cümləyə çevirəndə budaq cümle sadə cümlənin mürakkəb mübtədasına çevirilir.

Bu xüsusiyyətlər göstərir ki, həmin misallardakı budaq cümlələr zaman devil, mübtədə budaq cümlələridir.

Yer budaq cümləsi

Zərflik budaq cümlelərindən biri də yer budaq cümləsidir. Yer budaq cümləsi baş cümlədən qabaq işlənib, ondakı hal-hərəkətin verini bildirir və yer zərfliyinin suallarından birinə cavab olur; məs.:

Kim hara istəyir, ora getsin... (M.İbrahimov); Hara zəng etdişə, oradan ya idarənin rəisi, ya da məsul növbətçi cavab verdi... (Ə.Əbülləsən).

Birinci cümlede *ora getsin* baş cümlesi. Baş cümledə olan *ora* (*oraya*) işarə avəzliyinin (yxud əvozlik-zərf xarakterli sözün) mazmumunu açan və bununla da baş cümledəki hərəkatın yerini bildirən *kim hara istayıñ* hissəsi budaq cümlədir. Gediləsi yer əvvəlkisəhbətdən məlum olmasa, danişan dinlöyön *ora getsin* desə, o istori sisteməz *haraya* sualını verməli olacaq ki, bu da yer zərfliyinə sualıdır. Buna da budaq cüməla cavab olur. *Ora getsin* cümləsi yer cohetden izah olunduğu üçün yer budaq cümləsi meydana çıxır.

İkinci misalda da vəziyyət belədir.

Yuxarıdakı misallar və bir çox başqa misalların müşahidəsi gös-
terir ki, budaq cümləni baş cümləyə bağlamağa xidmət edən və yer
budaq cümləli tabeli mürəkkəb cümlələri formalasdırıban bağlayıcı

sözlerle işaret evezlikleri ya cini isim halinda (*haraya-oraya, harada-orada, haradan-oradan*), ya da müxtəlif hallarda (*haraya-orada, haraya-oradan, haradan-oraya, harada-oradan, haradan-orada*) ola bilər.

Qeyd etmək lazımdır ki, yer budaq cümləli tabeli mürəkkəb cümlənin baş cümlesindəki işarə əvəzliyi ismin üç halından birində, yəni ya yönlük, ya yerlik, ya da çıxışlıq halında olmalıdır. O biri hal-larda olarsa, onda yer budaq cümlesi deyil, başqa növ budaq cümle əmələ gələcəkdir. Asağadakı misalları müqavisa edək:

1. Haraya göndərsəniz, ora mənə xos gələr.
 2. Haraya göndərsəniz, oranın şəraitini yaxşılaşdıraram.
 3. Haraya göndərsəniz, oraya gedəram.
 4. Haraya göndərsəniz, oranı abadlaşdıraram.
 5. Haraya göndərsəniz, orada işləməm.
 6. Haraya göndərsəniz, oradan qələbə ilə qayıdaram.

Bu altı cümlenin yalnız üçündə yer budaq cümlesi vardır (3, 5, 6-cı misallarda). Qalanlarında işaro ovezlikleri hansı cümle üzvü vezifəsinədir, budaq cümle də o növdən hesab edilməlidir. Deməli, birinci misalda mübtədə, ikincidə teyin, dördüncüdə isə tamamlıq budaq cümlesi var.

Lakin budaq cümledeki bağlayıcı sözlərin hansı halda olması budaq cümlənin növüne təsir göstərmir; məs.:

Haranı maşlahat görsəniz, orada işlərəm; hara çətindir, orada işlərəm; haranın işi geridə qalır, orada işlərəm.

Demeli, bağlayıcı sözlerin bu cür deyişmesi budaq cümleinin növünü deyişdirə bilmir, çünkü əsas rolu baş cümədəki *orada* işaretçi evezliyi oynayır ki, o da yer zərfliy vəzifəsinəndir. Belə bir üzvü izah edən budaq cümle, elbette, yer budaq cümlesi olmalıdır.

Yer budaq cümlesi, adetən, baş cümledən əvvəl gelir. Cümlelərin adı düzülüş qaydası pozularsa, baş cümle ilə budaq cümle yerlərini dəyişə bilər. Xüsusən seirdə buna rast gəlmək olur; məs.:
 ...

Xanzadələr sışə taxır rəyati,
Özlərinin deyil mali, dövləti,
Orda təpər, harda düşə fırṣatı
Mujiki seyr elə, ağaya bir bax
(Q.Zakir)

Adı düzülüş qaydasında isə belə olmalı idi: *harda fırsatı düşsə, orta tapər*.

Bağlayıcı sözlerin və bağlamağa xidmət edən digər vasitələrin iştirakına görə, yer budaq cümləsinin bir tipi olduğunu görürük.

Baş cümledə *oraya, orada, oradan* işarə əvəzliklərindən biri (danişqda onlar *orə, orda, ordan* şəklində işlədir), budaq cümlədə isə *haraya, harada, haradan* bağlayıcı sözləri (danişqda *hara, harda, hardan*) işlədir. Bağlayıcı sözlərdən sonra *ki* ədati işlənərsə, budaq cümlənin sonunda *-sa* (-*sə*) şəkilçisi işlənmir, yaxud, əksinə. Bəzən da bu elementlərin heç biri iştirak etmir. Bunlardan əlavə, budaq cümlə baş cümleyə intonasiya ilə bağlanır ki, bu da yer budaq cümləsinin bütün variantlarına aiddir; məs.:

Sən məni hara çağırımsınsa, ora gedirəm (Ə.Məmmədxanlı); *Rayonda hara ayaq basırdısa, Qurban kişini hər yerdə, o cümlədən raykomda, icraiyə komitəsində və başqa rəsmi yerlərdə də ehtiramla qarşılayırdılar* (İ.Hüseynov); *Harada ki eserlərin tasiri çox idi, orada xalqın qəzəbi daha da artırdı* (M.Hüseyn); *Abır harda, çörək orda* (Atalar sözü).

Yuxarıda nəzərdən keçirdiyimiz quruluş əsasında yer budaq cümləsinin başqa variantları da mövcuddur. Bu variantlar budaq cümlədəki bağlayıcı söznə digər sözlərlə əvəz olunması nticəsində omələ gorur; görünür, bunlar üslubla əlaqədar olaraq meydana çıxır. Bu cəhətdən yer budaq cümləsinin aşağıdakı variantlarını qeyd etmək olar:

1) Budaq cümlədə yer bildirən bir isimdən qabaq *hansi* bağlayıcı sözü, baş cümlədə isə *oraya, orada, oradan* sözlərdən biri iştirak edir; məs.:

Hansi pəncərədən işiq gəlsə, ora yüzlərə gülə atılırdı (M.S.Ordubadi); *Gülxar Zal qızı hansi manqada işləsə, orada toybayramdır* (Ə.Vəliyev).

Baş cümledə *ora, orada, oradan* sözlərdən biri iştirak etməsə də, nəzərdə tutula bilər, yaxud onlardan birini baş cümleyə əlavə etmək olar:

Hara getsə, hansi qapımı döysə, "rədd ol, iş yoxdur" deyib qovacaqlar (M.Ibrahimov).

Buradakı baş cümləni belə də ifadə etmək olar: "*Rədd ol, iş yoxdur*" deyib *oradan qovacaqlar*.

2) Budaq cümlədə *hara, harada, haradan* bağlayıcı sözünü *o yərə, o yerdən* sözləri əvəz edir, sonra tərkibində *ora, orada, oradan* sözlərdən biri olan baş cümlə gorur; məs.:

O yerdə ki açıq mübarizə qurtarır, orada bizim gizli və böyük mübarizəmiz başlanır (Ə.Məmmədxanlı); *O yerdə ki məhəbbətimə məhəbbətlə cavab vermirlər, mən bundan sonra oraya getmərəm* (Ə.Abasov).

Bu tipli mürəkkəb cümlələrdə bəzən baş cümlədəki *orada* sözü əvezinə, *həmin yerdə* sözlərinə də rast gəlmək olur; məs.:

O yerdə ki gecə-gündüz büləbül nəğmə oxuyur,
O yerdə ki yaşamənlər atır-anbər qoxuyur,

O yerdə ki xan çinarlar düzülibdür bir cərgə,
Həmin yerdə qurulubdur bizim hərbi düşərgə.

(Allahverdi İmanov)

Bu misalda bir baş cümlənin (*həmin yerdə qurulubdur bizim hərbi düşərgə*) üç budaq cümləsi vardır.

3) Budaq cümlədə *bir yərə (ki), bir yerdə (ki), bir yerdən (ki)* bağlayıcı sözlərdən, baş cümlədə isə *oraya, orada, oradan* işarə əvəzliklərindən biri iştirak edir. Bu cür cümlə quruluşları sual cümlələri kimi işlənir və görünür, cümlənin tasir gücünü artırmaq məqsədi daşıyır; məs.:

Bir yerdə ki böyük sən olasan, orada sakitlik olar? Bir yerdə ki klub olmaya, qəzet, jurnal üçün bir guşa ayrılmaya, orada hansı mədəni istirahətdən danışmaq olar? ("Baki" qəzeti); *Bir yərə ki sənə dəvət eləməyi blər, sənən orada nə işin var?* Bir yerdən ki mən özüm çatılıklı xilas olmuşam, sənə oraya göndərərəmmi?

4) Baş cümlədə işarə əvəzliyi buraxılmış olur (onu əlavə etmək mümkündür), budaq cümlədə isə *haraya, harada, haradan* bağlayıcı sözlərdən biri iştirak edir; məs.:

Sabah galorsınız, onlara deyərsiniz, sonra haraya istərsəniz, gedərəm (C.Cabbarlı); *Haraya getmişəm, iş üçün, bir tək çörək üçün dərbədər olmuş Azərbaycan kəndlisinə, Azərbaycan yoxsuluna rast gəlmışəm* (M.Ibrahimov); *Deyəsan, maarif müdürü bunu yaxşı tanı'yıb; hara baxır, özünü görür, hara döñür, öz səsini eşidir* (M.Ibrahimov).

5) Budaq cümlədə *hər yərə (ki)* bağlayıcı sözü iştirak edir, baş cümlədən yenə də işarə əvəzliyi atılmış olur, lakin onu asanlıqla bərpa eləmələr olar; məs.:

Hər yerdə ki gulluğa girmişəm, yalnız ərimin adını bilənə qədər gulluq etmişəm (M.S.Ordubadi); *Aşıq Cünün hər yerdə ki dövrən açdı, hökmən gərək Koroğluandan deyə idi...* ("Koroğlu" dastanı).

Yer budaq cümlələri feli xəbərli olduğu kimi, ismi xəbərli də olur; məs.:
Harada bizim təsirimiz yoxdursa, ora menşeviklər və daşnaklar burun soxur... Axi indi kim bilmir ki, harada xozeyin varsa, orada fahlə soyulur (M.Hüseyin).

Ela tabeli mürəkkəb cümlələr vardır ki, onun ikinci hissəsi quruluşuna görə yer budaq cümləsinin baş cümləsinə bənzeyir, lakin yer budaq cümləli tabeli mürəkkəb cümlə deyildir. Aşağıdakı misalı nəzərdən keçirək.

Ela döyüş olmamışdır ki, orada Hüseynbala qalib galmamış olsun.

Bu misalin baş cümləsi (*ela döyüş olmamışdır*) birinci, budaq cümləsi ise ikinci yerdədir. Birinci hissə müstəqil, ikinci hissə isə ona tabedir. Baş cümlədən *necə döyüş olmamışdır* suali çıxır ki, bu da təyinin sualıdır. Sədə cümleyə çevrildikdə, *Hüseynbala qalib galmadıyi döyüş olmamışdır* şəklini alır. Bu da onu göstərir ki, budaq cümlə cümlə üzvünə çevrilib, baş cümlənin *ela* sözünün yerində durur. Deməli, yuxarıdakı misalin ikinci hissəsi yer budaq cümləli mürəkkəb cümlənin baş cümləsinə bənzəsə də, təyin budaq cümləsidir.

Yer budaq cümləli tabeli mürəkkəb cümlələri sade cümleyə çevrəndə, baş cümlənin xəbəri öz formasında qalır; budaq cümlənin xəbəri isə öz şəklini dəyişib, feli sıfət formasını alır. Müqayisə edin:

Harada ki bir ev tikmişən, orada şəhər də salmaq olar (M.Hüseyin);
Bir ev tikdiyin yerdə şəhər də salmaq olar.

Baş cümlədən *orada* sözü atılmış, əvezinə bir ev tikdiyin yerdə birləşməsi qoyulmuşdur. Budaq cümlədən *harada* (ki) bağlayıcı sözü atılmış, feli sıfətdən sonra *yerdə* sözü eləvə olunmuşdur. Ümumiyətə, çevirmə zamanı eləvə olunan *yera*, *yerdə*, *yerdən* sözleri müstəqil surətdə cümle üzvü olmadığı üçün feli sıfətdən ayrılmır və feli sıfət tərkibi ilə birlikdə mürəkkəb yer zərfliyi vəzifəsi daşıyır. Çevirmə zamanı təyin budaq cümləsi də feli sıfət tərkibinə çevirilir. Lakin həmin feli sıfət tərkibi cümlədə təyin vəzifəsi daşıyır. Yer budaq cümləsi ilə təyin budaq cümləsinə bir-birindən fərqləndirən cəhətlərdən biri də *elə* budur.

Ela mürəkkəb cümlələr də vardır ki, onun budaq cümləsi yer budaq cümləsinə oxşayır, lakin baş cümlə ilə onun münasibətini yoxlaşdırıqda, baş cümleyə hansı cəhətdən xidmət etdiyinə diqqət elədikdə məsələ aydınlaşır. Bu cəhətdən aşağıdakı misal xarakterik sayıla bilər:

Harada itsək, axır gəlib dost bağında düşəcəyik (M.İbrahimov). Bu misalda baş cümlə (*axır gəlib dost bağında düşəcəyik*) budaq cümlə ilə məzmunca qarşılaşdırılır. Doğrudur, şərt əlametindən sonra də edati işlənməmişdir, amma qarşılaşdırma budaq cümlələri içərisində belələri də olur: *Hara getsə, axşam evdə olacaq.*

Bu cümlələrdə yer budaq cümləsinə benzəyiq olsa da, onlar qarşılaşdırma budaq cümlələridir.

Tərzi-hərəkət budaq cümləsi

Tərzi-hərəkət budaq cümləsi zərflik budaq cümlələrinin bir növü olub, baş cümlədəki hərəkətin icra tərzini və ya hal-vəziyyətin meydana çıxmış tərzini bildirir; məs.:

Səni görüm böğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmis (M.F.Axundzadə); *Amma elə çalır, elə oxuyur ki, göydə gedən quslar az galır qanad saxlayıb tamaşa dursun* ("Koroğlu" dastanı).

Bu cümlələrdə budaq cümlələr baş cümlədəki hərəkətin və ya hal-vəziyyətin tərzini vasitəsiz olaraq göstərir və baş cümlədən çıxan *necə, nə cür* suallarına cavab olur.

Tərzi-hərəkət budaq cümləsi yalnız hərəkətə aid olmur. O, hərəkətə aid olan bir əlaməti də izah edə bilir. Belə hallarda tərzi-hərəkət budaq cümləsi dolayı yolla hərəkətə aid olur; yeni hərəkətin əlamətini izah etmekle, hərəkəti də izah etmiş olur; məs.:

Bayatının sözlerini elə bir təsir, elə bir ürəklə dedi ki, Firdunun da, Qəhrəmanının də gözləri yaşardı (M.İbrahimov); *Deməli, Əbisi elə ustalıqla tərpənirmiş ki, mən şəkka düşməyim* (S.Rehimov).

Bu misallardakı tərzi-hərəkət budaq cümlələri de əvvəlki misallarda olduğu kimi, baş cümlədəki *elə* sözünün məzmununu açımağa xidmət edir. Lakin əvvəlki misallarda *elə* sözü bilavasitə baş cümlədəki hərəkətə – feli xəbərə aid idi. Buradakı misallarda isə *elə* sözü zərfliklərə (*təsirlə, ürəklə, ustalıqla*) aiddir. *Elə* sözünün məzmununu tam mənası ilə açan budaq cümlələrdir. Budaq cümlə ilə şərh olunan *elə* sözü aid olduğu zərfliyi izah edir və bunların hər iki-sini birlikdə (yəni *elə* sözü və zərflik) baş cümlənin feli xəbərini izah edir. Deməli, *elə* sözü baş cümlənin feli xəbərinə müstəqim surətdə deyil, həmin zərfliklər vasitəsi ilə aid olur.

Azərbaycan dilindəki tərzi-hərəkət budaq cümləsini mənaca aşağıdakı qruplara ayırmak olar:

- I. Nəticə bildirenlər;
- II. Məqsəd bildirenlər;
- III. Müqayisə bildirenlər.

I. Nəticə bildirenlər. Ümumiyyətə, tərzi-hərəkət budaq cümlərinin böyük əksariyyəti baş cümlədəki hərəkətin, hal-veziyyətin tərəzini bildirməklə, onlardan hasil olan nəticəni də göstərir. Belə budaq cümlələr nəticə bildirsə də, hər halda yenə də baş cümlədəki hərəkətin və hal-veziyyətin tərəzini ifadə edən elə sözü ilə əlaqədər olur; məs.:

Ağca qarı birdən elə diksindi ki, Əlinin kəskin hərəkətindən ip qırıldı (Ə.Thəbülhosən); *Soyğun qorxusundan elə geyinmişsiniz ki, ancaq iki gözümüz görəmək olur* (S.Qədirzadə); *Sanki düşmənlərinin kim olduğunu bilmək istəyirmiş kimi baliq onlara baxdı və birdən quyuğunu suya elə çırptı ki, onların hər ikisi səksənib geri sıçradı* (İ.Sıxlı); *Araz tufşəngin qundağı ilə onu elə vurdub ki, o geriye sandaləyərək, yerə sərildi* (A.Şaiq).

Tərzi-hərəkət budaq cümləsi baş cümləyə müxtəlif vasitələrlə – on çox bağlayıcı, bağlayıcı sözlər, işarə əvəzlikləri və intonasiya ilə bağlanır.

Budaq cümlənin yeri və baş cümləyə bağlayan vasitələr nöqtəyinənəzərdən bu mənə variantından olan tərzi-hərəkət budaq cümlələri mürakkəb cümlələr aşağıdakı quruluşda olur:

Baş cümlədə tərzi-hərəkət zərfliyinin "qəlibi" iştirak edir, sonra budaq cümlə işlənilər və ki bağlayıcısı və intonasiya ilə baş cümləyə bağlanır. Bunların bir tipi və bu tip daxilində bir neçə varianti özünü göstərir. Bunlar aşağıdakılardır:

1. Baş cümlədə tərzi-hərəkət zərfliyinin "qəlibi" kimi elə işarə əvəzliyi işlədirilir:

Daya, gecələr elə yatursan ki, sənə hasəd aparıram (Y.V.Çəmənzəminli); *Bir şey olanda elə çıqırıram ki, yerlərində zağ-zağ asırlar* (S.Rəhimov).

2. Baş cümlədə "qəlib" kimi belə işarə əvəzliyi işlədirilir:

Müsəvət adamlarının gözünün odunu belə alıblar ki, Güney kəndində daha nə yüzbaşı gedə bilir, nə də yasaval (Mir Cəlal); *Gülsümə atasının bu qərarı belə təsir etmişdi ki, yaziq qız gündən-günə mum kimi əriməkdə idi* (Ə.Haqverdiyev).

3. Baş cümlədə elə bir sözleri "qəlib" kimi iştirak edir:

Zaman elə bir sūratla qaçıb ki, manım fikirlərim belə onu təqib edə bilmir... Səngərlər elə bir sūratla əldən-ələ keçir ki, mən qaçmaq üçün belə yer tapa bilmirəm (C.Cabbarlı).

4. Bəzi hallarda baş cümlədə elə əvəzinə bir sözü işlədirilir:

Divarın o tayında Xursud xanum bir bağırrırdı, bir qiyamat qoparırdı ki, adamın canına vahimə düşürdü (S.Qədirzadə).

II. Məqsəd bildirenlər. Tərzi-hərəkət budaq cümlələri içərisində elələri də vardır ki, onlarda nəticə məzmununa nisbəton məqsəd məzmunu daha üstündür. Əvvəlkilərlə müqayisə edilərsə, belə budaq cümlələrin quruluşunda mühüm bir cəhət nəzərə çarpır ki, bu da onların feli xəbərlərinin əmr formasında olmasına; məs.:

Gələcəkdə də elə etmək lazımdır ki, universitet ilk növbədə elmi işçilərin hazırlanması ilə məşğul olsun ("Ədəbiyyat və incəsənət" qəz.); *Bizim borcumuz xalqı elə hazırlamaqdır ki, o gün hansı cəbhədə duracağını bilsin* (M.Ibrahimov); *Deyirəm, bari yeni ildə elektrik dəmir yolu işçiləri elə işləsinlər ki, sərnişinlərin qarşısında xəcalıtlıqlarıqların* ("Kirpi" jurnalı).

Bu cür cümlələrdə belə sözü də "qəlib" kimi işlənir:

Belə danış ki, bu gün şahidi olduğun ağır hadisə sədaqətlidə dostların arasına yeni-yeni adamlar gətirə bilsin (M.Ibrahimov).

Elə tərzi-hərəkət budaq cümləsi də var ki, onun baş cümləsində elə sözü əvəzinə necə, nə cür sözləri iştirak edir, budaq cümlə baş cümləyə ki bağlayıcısı və tabeedici intonasiya ilə bağlanır; məs.:

Neca başlamalı idi ki, gördüklerini, düşündüklerini ona çatdırı bilsin (M.Ibrahimov); *Bəs necə etmək ki, Tahiri inandırmag mümkün olsun? Necə etmək ki, o da başgaları kimi buradan incik çıxmasın* (S.Rəhimov); *Ancaq bilmirəm nə cür eləyək ki, bu Güney camaati da əlinə kitab, qəzet ulsın* (İ.Əfəndiyev).

Buradakı budaq cümlələr baş cümlədəki hərəkətin icrasının tərzi-hərəkətlər, həmçinin hərəkətlərin müəyyən məqsəd izlədiyini də aydınlaşdırır.

III. Müqayisə bildirenlər. Tərzi-hərəkət budaq cümləsinin bu növü baş cümlədəki hərəkət və ya hal-veziyyətin tərəzini müqayisə yolu ilə bildirir; məs.:

Gülnaz elə titrəyirdi ki, elə bil ağaçda yarpaq əsirdi (M.Ibrahimov).

Burada Gülnazın titrəməsi ağaçda yarpağın titrəməsi ilə müqayisə edilir.

Müqayisə yolu ilə tərz bildirən budaq cümlələrin dilimizdə iki tipi vardır:

1. Budaq cümlə baş cümlədən qabaq gəlir, budaq cümlədə *necə* bağlayıcı sözü, baş cümlədə isə onun qarşılığı kimi *elə* işare eveziliyi işlədirilir, budaq cümlə baş cümleyə tabeedici intonasiya ilə də bağlanır. Ya bağlayıcı sözün yanında *ki* odatı, ya budaq cümlənin sonunda *-sa* (-*sə*) şəkilçisi iştirak edir, yaxud da bunların heç biri olmur. Bu tipdən olan budaq cümlələrin bir neçə variansi işlənməkdədir:

1) Yuxarıdakı qaydada olduğu kimi:

Çoban üzüyü rəvib, necə ki Simurq demişdi, elə də tacirə dedi ("Azərbaycan nağılları"); *Necə ki indiyə qədər demişəm, indi də elə deyirəm və xəhis edirəm* (S.Rəhimov); *Necə mən səni bura gətirmişəm, elə də gərək özüm aparam* (Ə.Əbülhəsən).

2) Budaq cümlədə *necə* bağlayıcı sözü iştirak edir, lakin onun qarşılığı olan *elə* sözü buraxılmış olur (onu bərpa etmək mümkündür):

Koroğlu keçəl Həmzənin işini, necə ki olmuşdu, onlara danışdı ("Koroğlu" dəstəni); *Zənan haman bu qızavü-qədəri, necə ki mən danışdım, Əhmədə danışdı* ("Azərbaycan nağılları").

3) Budaq cümlədə *necə* bağlayıcı sözü evezinə *nə cür, nə, nə təhər, nə yolla* sözləri də işlənir:

Sonra nə cür desən, razılaşarıq (B.Bayramov); *Hələlik vicdanın və işin xeyri nə deyir, elə də hərəkət elədir* (M.Ibrahimov); *Allaha pənah, el-gün nə təhər, biz də elə, deyə özüna təskinlik vermişdi* (S.Rəhimov); *Vicdanınız sizə nə yolla əmr edirə, elə də hərəkət edin...* (S.Hüseyn).

4) Budaq cümlədə *necə* bağlayıcı sözü, baş cümlədə isə *elə* evezinə *o cür, o qayda, o qayda ilə* sözləri işlədirilir; məs.:

Dünən necə işləmişdinizsə, bu gün də o cür çəlşimalımız (Danışq dilindən). *Mən necə tədbir töksəm, o qayda rəşfər edərsiniz* (N.Vəzirov); *Söz sənindir, qardaş, necə desən, o qayda ilə işləmək borcumuzdur* (B.Bayramov).

Tərkibində *necə* olan elə tabeli mürəkkəb cümlələr də var ki, bu növ mürəkkəb cümlə ilə zahirən qarşıdırıla bilər. Fikrimizi aşağıdakı misallar üzrə izah edək:

— *Bura bax, Əmirqulu, faytonu necə sürə bilərsən ki, hara getdiyimizi bilən olmasın?*

— *Ay ağa, bu boyda faytonu necə gizlədim ki, görən olmasın* (M.Hüseyn).

Bu misallarda da *necə* sözü vardır. Lakin əvvəlkində fərqli olaraq, *necə* sözü baş cümlədədir və cümləni sual tərzində ifadə etmək məqsədi ilə *elə* sözünün yerine işlədilmişdir. Müqayisə bildirən budaq cümlədə isə *necə* sözü sual məqsədi ilə işlədilməmişdir. O yalnız bağlayıcı söz kimi budaq cümlənin tərkibində işlənib, onu baş cümleyə bağlamağa xidmət edir.

Bu misallar məzmunca da müqayisəli tərz bildirən budaq cümlələrdən ciddi surətdə fərqlənir, çünki buradakı budaq cümlələr (...*Hara getdiyimizi bilən olmasın, ...görən olmasın*) tərz-i-hərəket-dən olave, məqsəd məzmununa da malikdir. Bu misalların baş cümləsində olan *necə* sözünü *elə* sözü ilə əvez etmək olar. Belə olduqda, cümlənin düzgünlüyüne xələl gəlməz. Bu da bir daha göstərir ki, bu misallardakı *necə* sözü budaq cümlədə deyil, baş cümlənin daxilindədir. Deməli, zahiri bənzəyəcək ayrı-ayrı mənə variantından olan bu tərz-i-hərəket budaq cümlələrinin bir-biri ilə qarşılaşdırılmasına səbəb olmamalıdır.

2. Əvvəl baş cümlə, sonra *ki* bağlayıcısı, daha sonra tərz-i-hərəket budaq cümləsi işlənir. Budaq cümlənin əvvəlində *elə bil, sanki, guya, deyəsan* sözlərindən biri, onun baş cümləsində isə *elə* (ya da *belə*) işare eveziliyi iştirak edir. Baş cümlənin məzmunu budaq cümlənin məzmunu ilə müqayisə edilir. Belələrinin aşağıdakı variantları işlənir:

1) Budaq cümlənin əvvəlində *elə bil* modal sözü işlənir:

O, başımı dik tutaraq elə gərgin vəziyyətdə dayanmışdı ki, elə bil kimə isə çox sərt cavab vermək məqamı gözələyirdi (İ.Əfəndiyev); *Meydan bir bəzənmişdi ki, bir bəzənmişdi ki, elə bil toy-bayramdı* ("Koroğlu" dəstəni).

2) Budaq cümlənin əvvəlində *sanki* modal sözü işlənir.

Qərənfil bacı hey gülümsəyirdi və elə oturmuşdu ki, sanki bütün bədəni ilə rəqs edirdi (İ.Əfəndiyev); *Arabanın təkərləri daşlara toxunaraq elə şaqquşdaydı ki, sanki göy guruldasa, eşidilməzdidi* (Mir Cəlal).

3) Budaq cümlənin əvvəlində *guya* modal sözü işlənir:

"İstəyirdim" sözünü elə piçildədi ki, guya onun gənc və sağlam sinəsindən bir od qopdu (İ.Əfəndiyev); *Koroğlu elə gedirdi ki, guya heç bir şeydən xəbəri yoxdu* ("Koroğlu" dəstəni); *İndi elə danışır və hərəkət edirdi ki, guya bayaqku adam deyildi* (Ə.Vəliyev).

4) Budaq cümlənin əvvəlində *deyəsan, deyirsən, deyərdin* sözleri iştirak edir:

Adamlar elə bir iştaha və intizar ilə gözləyirdilər ki, deyərsən bütün ömür və talelərindən söhbət gedəcək (Mir Cəlal); *Yer elə sil-kələnir, elə silkələnir ki, deyirsən yerin altındaki, ata-babanın dediyi qızıl öküz soncqəlavay, qiyamət qopur* (Ə.Əbülhəsən); *Hakim bu işləri elə sakin, arxayıv, soyuqşanlı görürdü ki, deyərdin canlı adam-lara iş kəsmir* (Mir Cəlal).

5) Bəzən baş cümlədə *elə* sözü iştirak edir, müqayisə budaq cümləsinin evvəlində *isə sanki, elə bil, guyə, deyəsan* sözlərinin heç biri olmur, amma cümlənin ümumi məzmunundan onun müqayisə bildirdiyini anlaşıltır; məs.:

Əbzərəbəy elə yazılı gərkəm aldı ki, qıraqdan baxan olsayıdı, onu iti biçaq görmüş quzuya bənzədərdi (M.Hüseyn).

Aydındır ki, Əbzərəbeyin yazılı gərkəmi iti biçaq görmüş quzunun gərkəmi ile müqayisə edilmişdir.

Bu tipli tabeli mürokkəb cümlələrin başqa variantları da işlənə bilər.

Lakin *elə* baş cümlələr də var ki, onlarda *elə* və ya *bələ* sözləri iştirak etsə də, tərzi-hərəkət budaq cümləsi deyil, tamamlıq budaq cümləsi tələb olunur;

O elə zənn edirdi ki, Hüseynzadə onunla əylənmək istəyir (S.Hüseyn); *Elə başa düşürəm ki, əngəl Zülfüqarın kağızlarındanadır* (B.Bayramov); *Sonrakı danışqlardan bələ anladım ki, bu yeniyetmələr təzəcə evlə-nibirlər* ("Kirpi").

Misallardan aydındır ki, budaq cümlələrin heç biri baş cümlələrdə görülen işin icra tərzini bildirmir. Bu tabeli mürokkəb cümlələri sada cümlə şəklində ifadə etdiyə, budaq cümlələr sada cümlənin mürokkəb tamamlığına çevirilir. Bu da onun mənaca tərzi-hərəkət budaq cümləsi olmadığını sübut edir. Həmin misallardakı baş cümlələrdə olan *elə* və *bələ* sözləri budaq cümlədən icra tərzinin izahını tələb etmir. Baş və budaq cümlələrə əsasən *nə, nüyə* sualları və bunun izahı tələb olunur. Bu əlamətlər də tamamlıq budaq cümləsinə xəs olan xüsusiyyətlərdir.

Bəzi mübtədə budaq cümlələrinin baş cümlələri də tərzi-hərəkət budaq cümlələrinin baş cümlələrinə bənzəyir, məs.:

Axarda bələ təsdiq olunmuşdu ki, sürücü də, maşındakilar da sərxoş olublar (B.Bayramov); *Sənin sözündən bələ çıxır ki, mən tərəzidə qalmış boyun atıyam* (Ə.Vəliyev).

Bu misallarda olan budaq cümlələr mübtədə budaq cümlələrin-dən ibarətdir. Baş cümlələrdə olan *bələ* sözü zərflik vəzifəsində

deyildir. Bunun üçün de baş cümləni izah edən budaq cümlə zərflik budaq cümləsi ola bilməz. Baş və budaq cümlələrin monaları və verilməsi mümkün olan suallar da göstərir ki, buradakı budaq cümlələr mübtədə budaq cümlələridir.

Təyin budaq cümləsinin baş cümləsində de *elə, bələ* sözləri işlo-dilir. Bunları da tərkibində tərzi-hərəkət budaq cümləsi olan tabeli mürəkkəb cümlələrlə qarışdırmaq olmaz; məs.:

Əgrüm elə kişinin ürəyinə ki, qarın dolusu çörəyi də yoxdur (Mir Cəlal); *İndi elə bir aşiq tapmaq çətindir ki, getdiyi hər məclisdə Vurğunuñ onlarca seirini əzbər deməsin* (Aşıq Şəmsir); *Bütün burlardan bələ nəticə çıxarmaq olar ki, bizi hər adamımızın əvvəzindən on faşist mahv etmişik* (H.Seyidbəyli, İ.Qasimov).

Bu misallarda *elə* və *bələ* sözləri ismə addır. Budaq cümlələr bu sözləri izah etmək olasıdır. Baş cümlənin isimlə ifadə olunan bir üzvünü izah edən budaq cümlə *isə* təyin budaq cümləsidir. Tərzi-hərəkət budaq cümləsi *isə* hərəkəti və ya hal-vəziyyətə aid olur. Beləliklə, bəzi zahiri oxşayıb bu budaq cümlələri bir-birinə qarışdırmağa səbəb olmamalıdır.

Baş cümlənin və tərzi-hərəkət budaq cümləsinin feli xəbər-lərindən biri təsdiq, o biri inkar şəklində olarsa, inkar təsdiq, təs-diqi də inkar şəklində çevirmək olar; mənaya və tərzi-hərəkət budaq cümləsinə xələf gelməz; məs.:

Gərək elə eləyək ki, o, göz açmağa macal tapmasın ("Koroğlu" dastanı); *Ela eləməyin ki, başqa tədbirlərə ol ataq* (Ə.Abasov); *Polit-rük danışanda elə danışmir ki, yaddan çıxın* (Ə.Əbülhəsən).

Həmin misalların digər ifadə formaları vəziyyəti dəyişir:

Gərək elə eləməyək ki, o, göz açmağa macal tapsın; Elə eləyin ki, başqa tədbirlərə ol atmayaq; Politruk danışanda elə danışır ki, yad-dan çıxmasın.

Səbəb budaq cümləsi

Səbəb budaq cümləsi zərflik budaq cümlələrindən olub, baş cümlədəki nəticənin səbəbini bildirir və *nə üçün, niyə, nə səbəbə, nüyə görə, nədən ötrü* suallarına cavab olur; məs.:

Xalq bu ilxim şən bir bağrtı ilə qarşılıdı, çünki iranlılardan qənim-mət alınmışdı (Y.V.Çəmonzəminli); *Siz xoşbəxtsiniz ki, bu cür həkiminiz, gayğınız qalanınız var* (Danışq dilindən).

Səbəb budaq cümlələri həm hal-hərəkətin, həm də hökmün səbəbini bildirir. Bu tipli mürəkkəb cümlələrdə baş cümlələr həm feli xəberli, həm də ismi xəberli olur.

Hürə nənə, gətir ayaqlarından öpüm ki, gedib anamın xanımına dəyəcəkdir, gətir ağızından öpüm ki, gedib Fəxrəddini öpəcəksən (N.Vəzirov); *Bu hadisədən sonra bayın oğlunu bir də dəyirmənən yanına gələn görmədim, çünki mənim bu hərəkətim ona yaxşı bir dərs olmuşdu* (H.Nəzərlı); *Bu səfər ona görə əlamətdər bir səfər idi ki, Əli bayın Bakıdan getdiyi çıxlarını maraqlandırırdı və bu marağın özü də müxtəlif idi* (Mir Cəlal); *Sədəf xosbəxtidir ki, sənin kimi qardaşı var* (M.Ibrahimov); *Vallah, biz özümüz də çıx-çox peşməng ki, bu yol ilə galdik, sənə düber oldug* (M.F.Axundzadə).

Səbəb budaq cümləli tabeli mürəkkəb cümlələrin osas xüsusiyyətlərindən biri də budur ki, bir qayda olaraq, budaq cümlə səbəbi, baş cümlə isə həmin səbəb əsasında alınan nəticəni ifadə etməlidir. Buna görə də "səbəb budaq cümləsi" bölməsində verilən misalların hamısında əvvəlcə budaq cümləni, sonra *bu səbəbdən* və ya *buna görə* sözələrini, onun dalınca isə baş cümləni işlətsək, mənə pozulmaz; məs.:

Rüstəm kişi sevinirdi, çünki bunların hamisini özü tikdirmişdi... (M.Ibrahimov); *Siz çox xoşbəxtsiniz ki, əmi kimi böyüyünüz var* (N.Nərimanov).

Bunları dediyimiz kimi işlətsək, belə olar:

Bunların hamisini özü tikdirmişdi, bu səbəbdən (*buna görə*) *Rüstəm kişi sevinirdi. Əmi kimi böyüyünüz var, buna görə siz çox xoşbəxtsiniz.*

Səbəb budaq cümləli tabeli mürəkkəb cümlələrin iki tipi vardır:

I. Budaq cümlə baş cümlədən əvvəl işlənir, budaq cümlədə bağlayıcı söz, onun sonunda isə (-sa, -sə) ədati iştirak edir. Ən çox təsədüf edilən bağlayıcı söz *necə* və *nə* sözləridir. Buna əsasən də onun aşağıdakı variantları olur:

a) budaq cümlədə *necə* bağlayıcı sözü işlənir:

Eşq atası Bünyadi necə yandırırdısa, bu sözlər onun qulağına girmədi (M.Hüseyn); *Sənin başın üçün, bu şaxs bizim Sultanzadənin gözünün odunu necə alıbsa, daha qanuni qərarı da yerinə yetirməkdə çənəsi boşalıbdır...* (S.Rəhimov).

b) budaq cümlədə *nə* bağlayıcı sözü işlənir:

Hümmət astadan nə dedi, Murad bərkdən güldü (İ.Əfəndiyev); *Oğlan şirin-şirin nə deyirdi, qız gülməkdən özünü saxlaya bilmirdi*

(G.Hüseynoğlu); *Birdən nə fikir elədi, bu rəqəmləri yazıb götürmək istədi* (T.Şahbazı).

II. Səbəb budaq cümləsinin ikinci tipi daha çox işlənir. Əvvəlcə baş cümlə, sonra bağlayıcı, daha sonra isə budaq cümlə golur və baş cümlənin səbəbini bildirir. Elə baş cümlələr var ki, orada "qolib" kimi *ona görə*, *onun üçün, ondan ötrü* sözləri iştirak edir. Bir qısmində isə belə "qolılər" işlədirilmir.

Budaq cümləni baş cümləyə bağlayan vasitəyo görə tabeli mürəkkəb cümlənin bu tipinin aşağıdakı variantları işlənir:

a) baş cümlədən sonra gelib, *ona görə* ki bağlayıcısı ilə ona bağlanan səbəb budaq cümlələri:

Sizə zəhmət verib, bu küləklə gündə bura toplamışıq, ona görə ki sizinlə çox vacib işimiz var (Ə.Abasov); *Qaşqabaqlı oğlan* sözünü dırnaqda veririk, *ona görə* ki müəllifi Mustafadır... (G.Hüseynoğlu); *Bəndələr dağlara, meşələr, dərələr səmt getmədi, ona görə* ki susuzluqdan, korluqdan qorxurdur (Mir Cəlal).

b) baş cümlədən sonra işlənərək, *ona* (baş cümləyə) *ondan ötrü* ki bağlayıcısı ilə bağlanan səbəb budaq cümlələri:

Məhəmmədəli evləndiyini bərk gizlədirdi, ondan ötrü ki vətəndən gələndə Tükəzbanın qardaşları onu qorxutmuşdular... (C.Məmmədquluzadə); *Şirin. Həkimbaşı, mən özümü dəli köküñə salmışam, ondan ötrü* ki vilayatımızda həqiqətdə dəli çıxdı... (N.Vəzirov).

c) budaq cümlə baş cümlədən sonra gelib, ona çünki bağlayıcısı ilə bağlanır:

Böyük şair ruhdan düşməməlidir, çünki hökmədarların keçirdiyi dəqiqlişlərin hamisi bir rəng və bir mündərəcədə ola bilməz (M.S.Orudbadı); *Rüstəm kişi sevinirdi, çünki hamisini özü tikdirmişdi, hamisi öz zəhmətinin məhsulu idi* (M.Ibrahimov); *Xeyr, məni saymayın, çünki mən belə işlərə qarışmaram* (C.Cabbarlı).

Bu tipli mürəkkəb cümlələrdə bəzən çünki bağlayıcısı iştirak etmir, budaq cümlə baş cümləyə yalmız tabeedici intonasiya ilə bağlanmış olur; məs.:

İndicə qızışacaqsan, yorğan qalındır (M.Ibrahimov).

Burada baş cümlədən (*indicə qızışacaqsan*) sonra, budaq cümlənin əvvəlində *çünki* (*ona görə ki, ondan ötrü ki, onun üçün ki*) bağlayıcısını işlətmək olar.

ç) baş cümlədən sonra işlənib, ona *onun üçün* ki bağlayıcısı ilə bağlanan səbəb budaq cümləsi:

Dünən mən sizinlə kinoya gedə bilməzdim, onun üçün ki dərslərimi öyrənməmişdim.

d) baş cümlədən sonra gəlib, ona *ki* bağlayıcısı ilə bağlanan səbəb budaq cümləsi:

Şəkər yoldaşdan da raziyam ki, bizi bərk şəxsi təngid atası açır (Ə.Əbülhəson); *Sədəf xoşbəxtidir ki, sonin kimi qardaşı var* (M.Ibrahimov); *Gözüm balkonda idi ki, indi Məlik Əjdər kimi bir pəhləvan oyandan çıxacaq* (B.Bayramov).

e) budaq cümle baş cümlədən qabaq gəlir və onun daxilində hər hansı bir üzvündən sonra *ki* ədati işlədirilir.

O ki usqları oxutmaq, adam etmək istəyir, onu görəm yüz yaşasın (Mir Cəlal); *Rüstəm dayı, sən ki məni belə ucaltdın, sağ ol...* (M.Ibrahimov); *Bu vurhavurun içində ki bu frontdan keçmişan, elə qoçaq adımsan...* (C.Cabbarlı); *O cür ki ağır şəraitdə o oxuyub, indi na qədər gəzəs, halaldır balama* (Ə.Məmmədşanlı); *Mən ki dalılıarı, xanımları özündən elə incitdim, onlar day bir də mənim üzümə baxmaqlar* ("Koroğlu" dastanı).

ə) baş cümlədə "qolib" vəzifəsində *ona görə* (səbəb zərfliyi) işlənir, baş cümlə ilə budaq cümle arasında *ki* bağlayıcısı gəlir:

Bəlkə, ona görə yaxşı yaraşırı ki, onu Ruxsara xanım xüsusi say və salıq ilə çəkmişdi! *Bəlkə, ona görə yaxşı yaraşırı ki, Həsən Ruxsara xanının xoşuna gəlirdi!* (T.Şahbazi); *Şirzad ona görə güllümsədi ki, Salman hər hərəkatı və sözü ilə camaat arasında yayılmış fikrin doğruluğunu sübut edirdi* (M.Ibrahimov).

f) baş cümlədə "qəlib" kimi *ondan ötrü* (səbəb zərfliyi vəzifəsində) iştirak edir, komponentlər arasında *ki* bağlayıcısı işlənir.

Məhəmmədəli ondan ötrü pul göndərə bilmirdi ki, xərci çox idi və xərci də ondan ötrü çox idi ki, ...burada bir dul arvad siyə eləmişdi (C.Məmmədquluzadə).

g) az da olsa, elə mürəkkəb cümlələr də işlədirilir ki, onun baş cümləsində "qəlib" kimi *onun üçün* sözləri iştirak edir:

Bir də bu pulu onun üçün verirəm ki, biləsan, qardaşın Bakıda veylənnəməyib, işləyib, zəhmət çəkib (Ə.Abasov); *Onun üçün sorusoram ki, Azarneft Qara daşlarında kəşfiyyat burugu saldırmaq istəyir* (M.Hüseyn).

ğ) bəzi baş cümlələrdə "qolib" kimi *o səbəbə* sözləri iştirak edir:

Rus hökimi bnlrlara o səbəbə deyirlərdi ki, bunlar Rusiyada və bəlkə, Avropada təhsil tapmışlar idı (C.Məmmədquluzadə).

Qeyd etmek lazımdır ki, danışq dilində bunlardan olavo, digər bağlayan vasitələr də düzələn səbəb budaq cümlələri işlədirilir. Bunnardan *nösün ki* (*nə üçün ki*), *nədən ki*, *na var ki*, *deyə* (*yaxud deyin*), *səbəb* sözləri bağlayıcı funksiyasında işlənmiş olur; məs.:

Mən bu vəzifəyə gedə bilmərəm, nösün ki bacarmaram; Qız uşağdır, üstüna ləkə atılmasın, nədən ki rəhmətlik Xətil özü də təmiz adı dünya malından uca tutardı (S.Rəhimov); *Yenəmi ayları, illəri sayım; Na var ki, qısqançdır, qorxaqdır orım...* (S.Vurğun); *Mirqaşının bacasından tüstü çıxır deyə, qarına vicvica düşür?* (S.Rəhman); *Koroğlu uzun yol gəlməşdi deyin, çox acımıdı, bərk də yorulmuşdu* ("Koroğlu" dastanı); *Nanəcib tanumaz əmi, dayını, səbəb, şeytanlıqdan alıb payımı* (Aşıq Şəmşir).

Nəticə budaq cümləsi

Nəticə budaq cümləsi baş cümlədən doğan nəticəni bildirir. Baş cümlədə ifadə olunan hal, hərəkət və ya hökm səbəb, budaq cümlə isə onun nəticəsi kimi meydana çıxır, nəticə budaq cümləsi bir qayda olaraq baş cümlədən sonra işlədirilir. Nəticə budaq cümləsinin əvvəlində *bunun nəticəsində* sözlərini işlətmək olar və bundan mənaya xələl gəlmez; məs.:

Onun qonağına niyə sataşırsan ki, o da səni hədələsin (Ə.Abasov); *İndi nə olub ki, məni bura buraxmaq istəmirsiniz* (C.Cabbarlı); *Yox, məhəbbət nadir bir inci deyil ki, tapandan sonra mücrüdə saxlaysan* (Ə.Məmmədşanlı); *O heç bir şey gətirä bilməmişdi, ona görə də üzüqara olduğundan, yanına galə bilmədi* ("Azerbaycan nağılları").

Nəticə budaq cümləli tabeli mürəkkəb cümlələr bi tiplidir. Hamisində əvvəl baş cümlə, sonra bağlayıcı (*ki*, *belə ki*, *odur ki*, *buna görə, ona görə, bunun üçün, onun üçün*), daha sonra nəticə budaq cümləsi işlənir.

Nəticə budaq cümləli tabeli mürəkkəb cümlələri əmələ getirən vasitələrə görə aşağıdakı növlərə bölmək olar:

I. Bir qrup nəticə budaq cümləli tabeli mürəkkəb cümlələr vardır ki, onların birinci komponentləri (baş cümlələri) sual cümlələrindən inkişaf edib göldiyindən, onlarda sual xarakteri müəyyən dərəcədə qalmaqdə davam edir və sual cümləsini əmələ getirən vasitələri (sual əvəzlikləri, sual ədatları və sual intonasiyasını) da mühafizə edib saxlayır. Bunların aşağıdakı variantları var:

1. Baş cümlede sual əvəzliyi müxtəlif cümlə üzvü vəzifəsində iştirak edir; budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanır. Bağlanmadan nə tabeedici intonasiyanın, nə də komponentlərin lügəvi monalarının rolunu unutmaq olmaz. Bu xüsusiyyət bütün tabeli mürəkkəb cümlələrdə olduğu kimi, nəticə budaq cümləli tabeli mürəkkəb cümlələrde de vardır.

Baş cümlədəki sual əvəzliyinə görə nəticə budaq cümlələrini aşaqıdakı kimi qruplaşdırmaq olar:

1) *sual əvəzliyi ilə:*

Bu qədər dəmiri buradan kim çıxartdı ki, görən olmadı (Danışq dilindən); *Sən kimsən ki, Qılinc Qurbanın qabağında söz qaytarırsan?*... (İ.Hüseynov); *Kimi gördün ki, rəngin saraldı* (Ə.Abasov).

2) *nə sual əvəzliyi ilə:*

Axi nə var ki, indi zavodu götürmüşsən başına? (C.Cabbarlı); *Sən özün nəsan ki, Karo kimi gözəl-göyçək oğlunu bayənnirsən?* (Ə.Abasov); *Daha onun nəyi məndən yaxşıdır ki, bir belə ağlayırsan* (C.Cabbarlı).

3) *hara sual əvəzliyi ilə:*

Arxam, güclüm hardadır ki, Hacı Atakişinin, Əmirin qabağında at oynanı...! (Ə.Abasov); *Hara qaçacağsan ki, əltunun qara heykali öz iti dişləri, qanlı pəncələri ilə qarşına çıxmاسın, hara qaçasan ki, güclülərin ağır yumruğu qara məzar daşı kimi üzərinə enməsin?* (C.Cabbarlı).

4) *niyə, nə üçün sual əvəzlikləri ilə:*

Axi sən məktubu kitabın arasına neçin qoyursan ki, Aslan bayapsın? (C.Cabbarlı); *Onun qonağına niyə sataşırsan ki, o da səni hədələsin?* (Ə.Abasov).

5) *hani sual predikativi ilə:*

Hani bizdə o baxt ki, oğul toyu görək (Ə.Abasov).

6) *neçə, nəcər sual əvəzlikləri ilə:*

Gör biz müsəlmanlar neçə bədbəxst, vəhşi, nadan tayfayıq ki, bir nəhaq, bimənə işdən ötrü bu mərtəbədə müsibətlər, düşməncilik, bəhəm eyləmişik (N.Vəzirov); *Bu neca olan işdi ki, bu gün xatir axşamı burada bir neçə adam tapılmasın?* (C.Məmmədquluzadə).

7) *nə vaxt, havaxt, haçan sual əvəzlikləri ilə:*

A kişi, man nə vaxt küy elədim ki, danışırsan? (Ə.Haqverdiyev); *Ay ağa, havaxt başburt alduñ ki, Təbrizə gedirsən?* (M.F.Axundzadə); *Haçan bizim günəşimiz tilü eləmişdi ki, indi qurubumuz ola?* (Ə.Məmmədxanlı).

8) *neçə, nə qədər sual əvəzlikləri ilə:*

Bağışlayın, sorusmaq ayib olmasın, mənə neçə yaş verirsiniz ki, əmi deyirsiniz? (S.Qədirzadə); *İndi Nəbiyə deyən gorək, onun qardaşının neçə başı var ki, meydana girib mənimlə kəllə-kəlləyə gəlmək istəyir?* (Ə.Abasov); *Gör hələ onların ayağı nə qədər yer alıb ki, yoldaşlarının cansız casadını bəla dar ağacından qoparıb aparıblar* (Ə.Məmmədxanlı).

2. Baş cümlede sual ədatları iştirak edir:

...Məgər biz ovsunçuyuq ki, ilan tutaq? (A.Makulu); *Dedim, məgər mən ölmüşəm ki, yerdən çıxan dəmir-dümürün üstündə direktorumu bu kökə salalar* (danışq dilindən).

3. Baş cümlede həm sual əvəzliyi, həm də sual ədatı iştirak edir:

Bəs indi nə olub ki, Əlisa belə qurub... (S.Rehimov); *Axır bizim təqsirimiz nədir ki, sənən biza belə qəzəbin tutur* (M.F.Axundzadə); *Deyiram, ay evi tikilmisin qızı, bəs o neçə kişi olardı ki, gecə vaxtı zənən xeyləğini düzün ortasında qoyub gedəydi* (İ.Əfəndiyev).

4. Sual intonasiyalı baş cümlələr:

Hacı, padşahın xəzinəsində pul, qızıl azdır ki, qonaq pul istəyir? (Ə.Abasov); *Dama basmağa adam qurtarır ki, aparıb səni havayı yedirdilər* (M.Ibrahimov); *Mən ölmüşəm ki, siz təşviş dütürsünüz?* (N.Vəzirov); *Mənə rəhmin gəlmədi ki, illər uzunu mənim həyatımı zəhərləyib məni hicran oduna yandırmağa, dərdü bələyə giristər eləməyə razı olursan?* (C.Cabbarlı).

II. Nəticə budaq cümləsinin baş cümləsi təyin budaq cümləsinin baş cümləsinə bənzeyir; çünkü baş cümlede bir isimden qabaq elə, bir, elə bir, o qədər sözləri işlədirilir. Lakin budaq cümlə baş cümledeki bir ismi aydınlaşdırır (bu, təyin budaq cümləsinin vəzifəsidir). Əksinə, budaq cümlə baş cümlənin ümumi məzmununa aid olub, baş cümlədən çıxan bir nəticə kimi özünü göstərir. Bunların forqını aydınlaşdırmaq məqsədi ilə aşağıdakı cümlələri müqayisə edək:

1) *Bizi elə vəziyyətə salmışan ki, yuxuya da həsrət qalmışq* (M.Hüseyn).

2) *Ela briqada yoxdur ki, plandan əlavə 50-60 hektar əkməsin* ("Azerbaycan" jurnalı).

Burada hər iki budaq cümlənin yeri eynidir, yəni hər ikisi baş cümlədən sonra gelir. Hər iki budaq cümlə baş cümləyə ki bağlayıcısı və intonasiya ilə bağlanır. Hər iki baş cümlede elə sözü var və həmin söz ismə aiddir. Bütün bu ümumi cəhətlərə baxmayaraq, həmin misallardakı budaq cümlələr eyni növdən deyildir.

İkinci misalın baş cümlesiinde *elə* sözü *brigada* isminə aiddir. Budaq cümlədə də həmin isim nəzərdə tutulur. Budaq cümlə *elə* sözünün məzmununu açmaqla, *brigada* ismini izah etmiş olur. Bundan əlavə, həmin misali sadə cümlə şəklində ifadə etsək, budaq cümlə asanlıqla sadə cümlənin mürəkkəb təyininə əvriləcəkdir. Bu xüsusiyyətlər göstərir ki, ikinci misaldakı budaq cümlə təyin budaq cümləsidir.

Birinci misalda *elə* sözü *vəziyyət* isminə aiddir. Budaq cümlədə *iso vəziyyət* ismi nəzərdə tutulmur. Deməli, budaq cümlə baş cümlədə *elə* sözünün aid olduğu *vəziyyət* ismini izah etmir. Əksinə, bütövlükdə baş cümlənin nəticəsi kimi özünü göstərir.

1) *Quyuda elə gurultu qopmuşdu ki, hər təraf titrəyirdi* (M.Süleymanov).

2) *Quyuda elə gurultu qopmuşdu ki, hər tərafı titrədiridir.*

Bu misalların birincisində nəticə budaq cümləsi, ikincisində *iso təyin* budaq cümləsi vardır. Hər ikisinin baş cümlesiində *elə* sözü *gurultu* isminə aiddir. Həmin isim (*gurultu*) ikinci budaq cümlədə nəzərdə tutulduğu halda, birincidə nəzərdə tutulmur. Birinci misaldan anlaşılır ki, quyuda gurultu qopmuş, bunun nəticəsində də hər təraf titrəyir. İkinci misaldan *iso* quyuda gurultu qopduğunu və bu gurultunun da hər tərafı titrədiyi anlaşılır. Həmçinin birinci misaldakı budaq cümlənin ovvalına *bunun nəticəsində* sözlerini, ikinci budaq cümlənin ovvalına *iso gurultu* sözünü artırmaq olar və bundan manaya xaləl gelməz.

Bütün bunlar səbüt edir ki, birinci misaldakı budaq cümlə (*hər təraf titrəyirdi*) nəticə budaq cümləsi, ikincisindəki budaq cümlə (*hər tərafı titrədiridir*) *iso* təyin budaq cümləsidir.

Baş cümlənin quruluşunu nəzərə alıqda, bu tipdən olan tabeli mürəkkəb cümlələri belə qruplaşdırmaqla olar:

a) baş cümlesiində *elə* (*bəzən də belə*) sözü iştirak edir:

Yox, mən elə vicənd sahibi deyiləm ki, belə keçmiş günlərdən sonra səni atıb, qeyrisini tutum (C.Cabbarlı); *Nə bilim, vallah, belə şeylər danışır ki, adamın ağızı açıla qalır* (N.Nərimanov); *Vəli elə haldadır ki, üçünə baxanda adam qorxur* (Ə.Məmmədxanlı).

b) baş cümlesiində *elə bir* ifadəsi iştirak edir:

Mənim gözəl və səmimi Rənam, indi əsrimiz elə bir əsrdir ki, ancaq hökmədarların qarşısında qul kimi əylənlər qul və cariyələr sahibi olurlar (M.S.Ordubadi); *Bəlgə pəhlivan bir-iki meydan gəzib elə bir nərə çəkdi ki, dağ-das titrədi* ("Azərbaycan nağılları").

c) baş cümlesiində *bir* sözü iştirak edir:

Sifatıma bir sillə vurdur ki, qulağım cingildədi (C.Cabbarlı); *Yoxsa mən də bir işdə müqəssir deyiləm ki, sizdən qorxam...* (S.Rəhimov); *Siman çəkib qılınçın bir nərə çəkdi ki, quş göydə qorxusundan qanad saldı* ("Azərbaycan nağılları").

ç) baş cümlesiində *o qədər* ifadəsi iştirak edir:

Sizə söylənəcək o qədər sözü vardır ki, haradan başlayıb, harada qurtaracağınızı təyin edə bilmir (A.Şaiq).

III. Nəticə budaq cümləsi baş cümləyə ki bağlayıcısı ilə bağlanır; məs.:

Doğrusu, ticarət işlərindən bir macəl tapa bilmirəm ki, sizinlə oturub, kamali-asudəliklə, şəhərimizdəki bu siyasi övzai bir yaxşı müzakirə edəm (Ə.Məmmədxanlı); *Rayon işçisi mənim yol yoldaşım Əlinin şəkərini bilmış olmalıdır ki, başını buluyaraq açıqlandı* (T.Şahbazi).

IV. Budaq cümlə baş cümləyə *belə ki* bağlayıcısı ilə bağlanır. Lakin buradaki bağlılıq əvvəlkilərə nisboton zəif olur; məs.:

Bədəlov Hacıyevin cəmi beşaltı addimlığında durmuşdu, belə ki baş leytenant onun titrək səslə dediyi sözlərlə bərabər, xırılıtlı nəfəsinə belə eşidirdi (Ə.Əbülhəsən); *Gecələr bu qardan yer üzü və hava işiq olurdu, belə ki bu işığa öyrəşən göz ətrafinı əməlli-başlı seçirdi* (Ə.Əbülhəsən).

Burada birinci yerdə duran komponentlər baş cümlə, ikinci yerdə duran hissələr *iso* nəticə budaq cümlələridir. Bu cür tabeli mürəkkəb cümlələrin baş cümlesiində budaq cümlənin işlənəcəyinə heç bir işarə yoxdur. Yaxud baş cümlədə bir üzvün çatışmadığı da hiss edilmir ki, budaq cümlənin göləmisi gözlənilsin. Həmin tabeli mürəkkəb cümlələrdə belə xüsusiyyətlərin heç birinə rast gölmərir. Bütün bunların nəticəsi olaraq, budaq cümlə baş cümləyə (diger tiplerinə nisboton) zəif surətdə bağlanmış olur. Danışında hiss edilən bu cür bağlılıq, töbiidir ki, yazıda da öz əksini tapacaqdır. Buna görə də nəticə budaq cümləsinin bu tipi baş cümlədən əksər halda vergüllə, *bəzən də* nöqtəli vergüllə ayrıılır, çünki belə budaq cümlə ilə baş cümlə arasındakı fasile, qüvvətli bağlılıqda olan fasilədən artıqdır (*bəzən belə ki* bağlayıcısı ayrı-ayrı müstəqil cümlələri də əlaqələndirir).

V. Baş cümlədən sonra gelen budaq cümlə özündən əvvəlki komponentə *odur ki* bağlayıcısı ilə bağlanır; məs.:

O, alımıza su tökərkən yenə gözlərini mənim üzümdən çəkmirdi, odur ki, suyu alım avazına bir dəfə yerə boşaltdı və utandı (H.Nəzərli).

VI. Budaq cümle baş cümleyə *buna görə (da)*, *ona görə (da)*, *bunun üçün (da)*, *onun üçün (da)* bağlayıcıları ilə bağlanır; məs.:
Sizi gañirmak mənim vicdanım üçün çox ağırdır, buna görə da nicanızın üçün çalışacağam (M.S.Ordubadi); *Əvvəl gətirilən yaralılar az idi, buna görə da həkimlərin və səhiyyə naşrlarının yaralılarla danışmağa vaxtları vardı* (Ə.Əbüllhasan); *Dilşad xanım Hacı Qavamin bu axşamkı talaşından, Maşadı Qadır və Heydarqulunun buraya gəlməsindən şübhələnirdi, ona görə da danişılan söhbəti bilmək istədi və bu istək onu dinc buraxmadı* (T.Şahbazi); *Camaat! Mənim danişacaglarım, bəlkə də, bəzilərinə doğru görünməyəcək, ona görə da onlara açıq göləcək* (H.Nəzəri); *Mənçə, siz ilk sevdiyiniz bir adamı itirmişsiniz, bunun üçün də ağlayırsınız* (M.S.Ordubadi).

Bu mürəkkəb cümle tipləri tabəsizlikdən tabeliye inkişaf prosesi keçirdiyindən və hələ bu proses tam mənəsi ilə başa çatmadıqndan burada da budaq cümle baş cümleyə zoif surotda bağlanır. Başqa sözə desək, budaq cümle baş cümləndən az asılıdır. Həmin tabeli mürəkkəb cümlə tipi özüne bağlayıcı da yaradır, lakin *buna görə, bunun üçün, onun üçün* sözləri bağlayıcılaşma prosesi keçirse də, hələ tam mənəsi ilə köməkçi söz vezifisine keçməmişdir. Bu sözlər hələ də sanki cümlə üzvü vezifəsini özündə saxlayır və *nə üçün* sualına cavab olur (həmin bağlayıcılar bəzən ayrı-ayrı müstəqil cümlələri bir-biri ilə fikrən əlaqələndirməyə da xidmət edir).

Terzi-hərəkət, dərəcə və zaman budaq cümlələrində də nəticə çaları özünü göstərir. Nəticə budaq cümləsində nəticə mənəsi osas yeri tutur. Onu da başqa məna çaları müşayiət edə bilər.

Məsələn, nəticə mənəsi da bildirən terzi-hərəkət və dərəcə budaq cümlələrini götürək:

Rasim özünü elə aparırdı ki, Yavarda bir zərrə də şübhə oyatmırı (M.İbrahimov); *Zeynal bu sözləri o qədər ciddi deyirdi ki, Dursunun gözlərində ümid şələsi parlardı* (A.Şaiqi).

Bu misallardan birincisində baş cümə (Rasim özünü elə aparırdı) özüne terzi-hərəkət budaq cümləsi tələb edir. Bu cəhətdən onu *Yavarda bir zərrə də şübhə oyatmırı* budaq cümləsi izah edir. Bu budaq cümle baş cümlədəki hərəketin terzinə bildirir. Əsas mənədan eləvə, həmin budaq cümlədə bir nəticə mənəsi da vardır.

İkinci misaldə olan budaq cümə (Dursunun gözlərində ümid şələsi parlardı) baş cümlənin o qədər sözlərinin məzmununu açmağa

xidmət edir. Budaq cümle baş cümlədəki *ciddi* zərfliyinin dorocosunu bildirir. Beləliklə, budaq cümle baş cümlədəki sözlərin no dorocoda ciddi deyildiyini göstərməş olur. Bu məna (dərəcə mənəsi) homin budaq cümlənin osas mənəsidır. Bununla yanaşı, budaq cümle baş cümlədən çıxan bir eləva məna da, yəni nəticə mənəsi da ifadə edir.

Bu xüsusiyyətə bir qədər başqa şəkilde bəzi zaman budaq cümləli tabeli mürəkkəb cümlələrə də rast gəlmək olur. Ele zaman budaq cümlələri var ki, onların baş cümə ilə əlaqəsində səbəb-noticə mənəsi da nəzərə çarpır, yəni budaq cümle səbəbi, baş cümə isə ondan çıxan nəticəni ifadə edir; məs.:

Elə ki kino qurtardı, dərdim təzələndi (M.Süleymanov); *Bax, oğul, fikirləşəndə ki sən də camaatın bu xoşbəxtliyi yolunda can qoymusan, ürəyim böyüyüb dağ boyda olur* (M.Hüseyin).

Birinci misaldə zaman budaq cümləsi (*Elə ki kino qurtardı*) ilə baş cümə arasında osas məna əlaqəsindən başqa, eləvə bir məna da özünü göstərir. Həminin ikinci misaldə budaq cümə (*bax, oğul, fikirləşəndə ki, sən də camaatın bu xoşbəxtliyi yolunda can qoymusan*) baş cümlənin zamanını bildirməkdən savayı, bunlar arasında (yəni budaq cümlə ilə baş cümə arasında) səbəb-noticə mənəsi da vardır. Bu, olbotta, ikinci dərəcəli mənədir; başqa cür desək, eləvə mənədir.

Yuxarıda terzi-hərəkət, dərəcə və zaman budaq cümlələrini nəzərdən keçirdikdən sonra belə qənaətə gələ bilerik ki, nəticə mənəsi onlarda yalnız osas mənənin yanında eləvə bir mənədir. Nəticə budaq cümlələrində isə osas məna nəticədir.

Lakin bu o demək deyil ki, nəticə budaq cümləsinin osas mənəsindən başqa, eləvə məna çaları ola bilməz. Ele nəticə budaq cümləsi var ki, ondan mənəti şurətdə şərt mənəsi da çıxartmaq olur; məs.:

Teatrın böyük bir şey olduğunu anlamışdır ki, axundu onun yanına təvəqqəyə göndərmişdir (S.Rohman).

Buradakı nəticə budaq cümləli tabeli mürəkkəb cümləni şərt budaq cümləli tabeli mürəkkəb cümləyo çevirmək olar: *Teatrın böyük bir şey olduğunu anlamasa idi, axundu onun yanına göndərməzdı*.

Burada isə əvvəlkindən fərqli olaraq, baş cümə budaq cümlədən sonra golmuşdır. Bu çevirmə də göstərir ki, əvvəlki misaldə budaq cümlənin osas mənəsi nəticə bildirməkdir. Eləvə şərt mənəsi isə homin cümlələrin tösdinqindən inkara və ya eksinə çevriləməsindən və eyni zamanda tabeli mürəkkəb cümlənin tipini dəyişdir-

məkdən (yəni onu şərt budaq cümləli tabeli mürəkkəb cümləyə çevirməkdən) hasil olur.

Aşağıdakı misalda da əlavə mənə tapmaq mümkündür.

Ela şeylər danışacaq ki, gülməkdən qırılıb gedəcəksən... (M.İbrahimov). Bu misalda budaq cümlə (gülməkdən qırılıb gedəcəksən) baş cümlədən hasil olan nəticədir. Buna görə də budaq cümlənin əsas mənəsi nəticədir. Bununla belə, baş cümlədəki şeylər sözünün əvvəlindəki *elə* sözü göstərir ki, budaq cümlə həm də onun necəliyini bildirməlidir. Lakin budaq cümlə bu mənəni müsteqim surətdə bildirmir. Budaq cümlədə *şeylər* sözü heç nəzərdə tutulmur da. Amma budaq cümlənin məzmunundan onun neçə olması da dolayısı ilə anlaşılır; ona görə həmin budaq cümlədə təyinlik mənəsi da özünü göstərir.

Məqsəd budaq cümləsi

Məqsəd budaq cümləsi zərflik budaq cümlələrindən olub baş cümlədəki hal-hərəkətin məqsədini bildirir, baş cümlədən çıxan *nə məqsədlə* və bu mənada olan *nə üçün*, *nədən ötrü*, *niyə* suallarına cavab olur; onun xəbəri arzu-iltizam şəkli ilə, yaxud bu mənəni verən əmr şəkli ilə ifadə olunur; məs.:

Nisə qonaqları iki saat ac saxladı ki, bəlkə sən də gəlib çıxasan (Ə.Məmmədxanlı); *Həmişə Şahzadə Mütəlib paltarımı özündə saxlayır ki, mən geyib dağıtmayıam* ("Azərbaycan nağılları"); *Bir-bir otaqları gəzirdi ki, bəlkə qardaşından bir əsər tapa bila* ("Azərbaycan nağılları"); *Telli xala özünü qızlar cərgasına qatır ki, qada-balasını briqadırın üstünə tökə*... (M.İbrahimov).

Son zamanlar xəbərlərdə arzu-iltizam şəkli azalmışdır; daha çox əmr şəkli ilə ifadə olunan xəbərlər işlənir. Yalnız ikinci şəxs bütün hallarda arzu-iltizam şəklini mühafizə edib saxlayır. XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə qədər bütün şəxslər üzrə arzu-iltizam şəkli işlənirdi.

Xəbəri əmr şəklində olan budaq cümlələrə aid misallar:

Gəl, ey nazlı bahar, gecikmə, tez gəl!
Gəl ki, qışın ömrü çox uzanmasın.
Mən sənin dostunam hamidan əvvəl,
Gəl ki, həsrətinlə ürək yanmasın! (S.Vurğun).

Özünə də yalvarırdım ki, fəxri sədrlikdən imtina etəməsin (İ.Hüseynov); *O da qardaş nəvəsi olan Məmmədhəson xanı tutub, qolubağı Şışaya göndərmişdi ki, İbrahim xan onu tələf eləsin* (Y.V.Çəmənzəminli).

Atamı öldürmişəm ki, goruna and içəm şəklində bize molum olan atalar sözünü yaziçı Isa Hüseynov belə işlətmüşdür: Məsəl var, atamı öldürmişəm ki, goruna and içim. Deməli, indi əmr şəklində meyil güclənmışdır. Halbuki M.F.Axundzadə, N.Nərimanov, Ə.Haqverdiyev, N.Vəzirov öz əsərlərində arzu-iltizam şəklini işlətmışlar.

Baş cümlənin xəbərləri həm feli, həm də ismi ola bilər. Yuxarıdakı misallarda feli xəbərlər baş cümlələr işlənmişdir. İsmi xəbər vəzifəsində *var*, *yox*, *lazım*, *gərk* kimi predikativlərdən istifadə olunur:

Naçalnik cənablarının o qədər vaxtı yoxdur ki, sizin nağıl və hekayələrinizə qulaq versin (C.Məmmədquluzadə); *Nə yorğan var, nə döşək var, nə də balış və nə də pul vardır ki, bunların hamisini alım* (N.Nərimanov); *Ən tacili yardım lazımdır ki, onu xilas edəsən* (M.İbrahimov).

Bu misallarda budaq cümlələr baş cümlədə ifadə olunan hökmün məqsədini bildirir.

Məqsəd budaq cümləsinin bağlayıcı sözə qurulan tipinin işlənməsi mümkünkdir. Azərbaycan dilində *Nə üçün çağırımissınız, onun üçün də golmişəm*, yaxud *Nə məqsədlə dəvət etmişisinizsə, o məqsədlə də golmişəm* tipli cümlələrin işlənməsi imkanı göz qabağındadır. Məqsəd budaq cümləsinin bağlayıcı tipi çox işlənən budaq cümlə növlərindəndir.

Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrin quruluşlarında və budaq cümləni baş cümləyə bağlayan vasitələrə görə aşağıdakı variantları vardır:

1) Baş cümlədə "qolib" kimi *ona görə* sözü iştirak edir, budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə bağlanır:

Ağalar, cəmiyyət sizə ona görə zəhmət verib ki, vacib bir məsələni məsləhət, maşvərətə qoysun... Hacı qapıya çıxıb nökəri *ona görə* göndərdi ki, o gedənə bəri çağırırsın (Mir Cəlal); *Biz zəhməti ona görə çəkirik ki, asıl insan kimi yaşayaq* (İ.Əfondiyev).

2) Baş cümlədə "qolib" vəzifəsində *ondan ötrü* sözü, baş və budaq cümlə arasında ki bağlayıcısı iştirak edir:

Ondan ötrü səni çağırımışq ki, gedəsən qəssab Nəbinin övrətinin yanına, elçilik eləyəsən (Ə.Haqverdiyev); *Sən məni o qədər yüksəyə*

*məhz ondan ötrü qaldırırsan ki, yerə çirpib bir də hərəkət iqtidarını
əlimdən alasan (C.Cabbarlı).*

3) Baş cümledə “qəlib” vəzifəsində onun üçün işlədir, komponentlər arasında ki bağlayıcısı gelir:

*...Onun üçün acığa düşüb səni çağırtdım ki, sən də mənə yol-
daşlıq edəsan (M.F.Axundzadə).*

4) Baş cümledə “qolib” vəzifəsində o məqsədlə sözü, baş cümle ilə budaq cümle arasında ki bağlayıcısı iştirak edir:

*Biz bu gün məhz o məqsədlə bura yiğilmişik ki, hamimizi
narahat edən o məsələləri müzakirə edək, nəticə çıxardaq (Damışq
dilindən).*

Bəzən baş cümledə “qəlib” kimi o məqsədlə əvəzino, o qəsdən sözləri işlədirilir:

*Mən özüm də o qəsdə gedərəm ki, qoymayam bir adama zərər
yetişə (N.Vəzirov).*

5) Baş cümledə o səhəbə sözləri iştirak edir; budaq cümle baş cümleyə əvvəlki qayda ilə bağlanır; məs.:

*O səhəbə mən də sənin keyfiyyətini kitabında yazmışam ki, xalq
oxuyub iibrət edib, halal alış-verisi qoyub, haramın dalınca getmə-
sin (Ə.Haqverdiyev); O səhəbə saxladım ki, özünüzlə aparısınız
(Ə.Haqverdiyev). Əslində bu misallarda “o səhəbə” əvəzino “o məq-
sədə” işlənməli idi.*

6) Budaq cümle baş cümleyə ki bağlayıcısı ilə bağlanır. Bu tipli məqsəd budaq cümləsi əvvəlkilərdən daha çox işlədirilir; məs.:

*Xədica tələsik qaçıb kiçik otağın pardalarını saldı ki, otağın işığı
görünəsin (Mir Cəlal); Mən bunu sənə nağıl elədim ki, qızlarım
mizin başına gələn dərdi-müsəlbəti biləsan (Ə.Abasov); Tez iki nəfər
adam göndərdi ki, gedib Aşiq Cümənə onun hüzuruna gətirsinlər
("Koroğlu" dastanı).*

Bəzən budaq cümlənin baş cümleyə ki bağlayıcısı əvəzinə ta,
takı bağlayıcısı birloşdirir. Buna klassik ədəbiyyatımızda rast
gəlirik; məs.:

*Ağçılığa qatınca gərək bir neçə qeyri işlərə məşğul olasan,
takı aləm səni tanıya (N.Vəzirov); Gərək bir neçə gün burada qala-
san, ta səninlə bir doyunca söhbət eləyim (Ə.Haqverdiyev).*

7) Budaq cümle özündən qabaq işlənən baş cümleyə ona görə
ki, ondan ötrü ki bağlayıcı birləşmələrinəndən biri ilə bağlanır:

*Alişin oğlu daha da təşvişə düşdü, qapını bərk çəkdi və qapı ağı-
zında dayandı, ondan ötrü ki Sona içəri girməsin (Mir Cəlal).*

8) Baş cümledən qabaq işlənən budaq cümle ona deyə bağlı-
cısı ilə bağlanır:

*Şəhərin qulağı bir az dincəlsin deyə, Şimal tərəfdə də yəqin bəzi
işlər görürləcəkdir (Ə.Əbülhəson); Rüxsarə adına bir şey deyilmə-
sin, haqqında bir söz danışılmasın deyə, indi də ali ürəyinin üstündə
gəzirdi (S.Rəhimov).*

Bəzən səbəb budaq cümlesi ilə məqsəd budaq cümləsini qarşı-
şıq salırlar. Aşağıdakı cümlənin birinci hissəsinin səbəb, ikinci his-
səsinin isə məqsəd növlü budaq cümle olduğu ilk baxışda bizim
nezərimizə çatmur:

*Biz sürülləri ona görə artırmırıq ki, məlumatlarda böyük rəqəm-
lər görmək xoşumuza gəlir, ona görə artırmırıq ki, xalqın həyatı yax-
şılaşın, adamlarımız gözəl yaşasın (M.İbrahimov).*

Səbəb budaq cümlesi ilə məqsəd budaq cümlesi arasında aşağıdakı
forqləndirici əlamətləri göstərmək olar:

1. Səbəb budaq cümlesi baş cümledəki işin səbəbini, məqsəd budaq
cümlesi isə məqsədini bildirir; buna görə də səbəb budaq cümlə-
sində ifadə olunan iş, baş cümlədəkinin nisbəton qabağıdır. Məqsəd
budaq cümləsindəki iş isə baş cümlədəkinən sonraya düşür; məs.:

a) *Ona görə belə etdi ki, tutduğu işin özündən razi deyildi (Mir
Cəlal).*

b) *Ona görə belə etdi ki, tutduğu işdən hamı razi qalsın.*

Birinci misalda subyekt tutduğu işdən razi qalmamış və buna
görə də belə etmişdir. Deməli, o, baş cümledə görülen iş üçün
səbəbdür. Başqa cür desək, birinci misalda budaq cümle səbəb, baş
cümle isə ondan hasil olan nəticə kimi özünü göstərir. İkinci misalda
isə vəziyyət başqa şekildədir. Belə ki, baş cümlədə görülen iş müəyyən
məqsədi nezərdə tutub icra edilmişdir. Həmin işin icrasından
budaq cümlədəki iş gözlənilir. Baş cümlədə görülen iş hər hansı bir
məqsədi izleyir ki, o da məqsəd budaq cümləsində ifadə olunmuşdur.
Deməli, məqsəd budaq cümləsindəki iş baş cümlədəki işdən
sonra icra olunur, yaxud onun icrası nezərdə tutulur.

2. Məqsəd budaq cümləsinin xəbəri, yaxud xəbərin fel hissəsi
əksər halda felin əmr forması ilə ifadə olunur. Səbəb budaq cümləsində
isə fel xəberlər on çox xəber formasının keçmiş və indiki
zamanı ilə ifadə olunur:

a) *Mən evdən ona görə köçdüm ki, sənin üçün meydan geniş olsun
(H.Seyidbəyli).*

b) *Qələndərov ona görə Ulduzu axtarmalı idi ki, bu işin dalışından qorxurdu* (Mir Celal).

3. Məqsəd budaq cümləsi üçün *nə məqsədlə*, səbəb budaq cümləsi üçün isə *nə səbəbə* suali daha müvafiq gəlir (yuxarıdakı misallara baxın).

4. Tabeli mürəkkəb cümləni sadə cümləyə çevirəndə, məqsəd budaq cümləsi məqsəd zərfliyinə, səbəb budaq cümləsi isə səbəb zərfliyinə çevirir:

a) *Sənin üçün meydan geniş olmaqdan ötrü evdən kökdüm.*

b) *Qələndərov bu işin dalışından qorxduğu üçün (yaxud qorxduğuna görə, qorxdığından) Ulduzu axtarmalı idi.*

5. Sadə cümləyə çevirirken, məqsəd budaq cümləsi mesdər tərkibi (və qoşma) ilə, səbəb budaq cümləsi isə feli sıfət tərkibi (və qoşma) ilə ifadə olunur.

Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrlə, tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr ilk nəzərdə qarışq düşə bilər; çünki bunların hər ikisi ki bağlayıcısı ilə baş cümləyə bağlanır; hər ikisinin baş cümləsi bir-birinə bənzəyir.

Aşağıdakı misalları müqayisə edək:

a) *Zivər qapını cəld açdı ki, qızına acıqlansın* (Mir Celal).

b) *Elan da vurublar ki, tor atmaq qədəğəndir* (Ə.Vahid).

Hər iki cümlə formaca bir-birinə çox yaxındır. Məsələyə diqqətlə yanaşıdırda məlum olur ki, birinci misaldə məqsəd budaq cümləsi, ikincisində isə tamamlıq budaq cümləsi vardır. Bu cümlələrə sual vermək lazımlı gəlsə, həm baş, həm də budaq cümlənin monalarına fikir verib, sonra sual qoymalılığ. Buna görə də birinci misala *nə məqsədlə*, ikinci misala isə *nə barədə suallarını verməliyik*. Mürəkkəb cümlələri sadə cümləyə çevirəndə birinci misal məqsəd zərfliyi kimi, ikinci misal isə sadə cümlənin tamamlığı kimi çevirilir; məs.:
Zivər qızına acıqlanmaq üçün qapını cəld açdı. Tor atmağın qadağan olması barədə elan da vurublar.

İkinci misalin baş cümləsi cədir ki, ondan sonra məqsəd budaq cümləsi de işlədirilə bilər; məs.:
Elan da vurublar ki, heç kəs tor atmaq fikrinə düşməsin.

Əgər əvvəlki quruluşa baş cümlədən (*Elan da vurublar*) *nə barədə* suali hasil olurdusa, sonrakı quruluşa baş cümlədən *nə məqsədlə* suali ortaya çıxır.

Bəzən cümlələr üslub cəhətdən məqsəd budaq cümləsinə çox yaxın olur; məs.:

Keçən il və bu il hökumət bizə toxum verdi ki, özümüz əkin, bu il pul da buraxıldılar ki, mal altın... (T.Səhbəzi).

Bu misalda *ki* bağlayıcısından qabaq birinci halda *və dedi*, ikinci halda *ısa və dedilər* sözləri buraxılmışdır. Buna baxmayaraq, hər iki halda budaq cümlələr tamamlıq budaq cümlələri kimi müəyyənloşdirilmelidir.

Kəmiyyət budaq cümləsi

Kəmiyyət budaq cümləsi baş cümlədəki hal-hərəkətin və ya olamətin miqdarını bildirməyə xidmət edir və baş cümlədən hasil olan *nə qədər* sualına cavab olur.

Kəmiyyət budaq cümləsi daha çox baş cümlənin feli xəbərini, keyfiyyət, miqdardı bildirən başqa üzvlərinə aid ola bilir. Bu cəhətdən onları belə qruplaşdırmaq olar:

1) Baş cümlənin feli xəbərini aid olur:

Bir ana öz uşağının ayaq açmasına nə qədər sevinirə, mən də bu çarxların hər dönüşünə o qədər sevinirdim (C.Cabbarlı); *Düşənənin qanını nə qədər içsəm, mənim qanım bir o qədər də artacaqdır* (S.Rəhimov).

2) Kəmiyyət budaq cümləsi baş cümlədəki feli xəbərə aid olduğu kimi, müəyyən olaməti (sifəti və ya zərfo) de aid olur. Belə olduqda budaq cümlə olamətin miqdarını bildirir; məs.:

Sizinlə tanış olduğundan sonra borabər gəzmək, əylənmək mənim üçün nə qədər xoş idisə, indi sizdən ayrılməq bir o qədər ağırdır (S.Hüseyn); *Həsən nə qədər nərmə-nazikdirdə, Latif bir o qədər kobud və möhkəm görünürdü* (H.Seyidbəyli); *Abbas nə qədər yumşaq ürəkli və mehribandırısa, lazım gəldikdə, bir o qədər sərt və inad-kardır* (L.Sixli).

3) Baş cümlənin *az*, *çox* saylarına (və ya zərfərinə), *tez*, *gec* zərfərinə aid olan kəmiyyət budaq cümlələri de var; məs.:

Nə qədər tez desəniz, o qədər tez məni nigarançılıqdan qurtarmış olarsınız (M.İbrahimov); *Biz nə qədər çox dariixirəsə, sən də bir o qədər az görünürəsən* (Danışq dilindən); *Torpağı nə qədər azizləsən, bir o qədər çox pambıq götürərsən* (Ə.Vəliyev).

Azərbaycan dilində kəmiyyət budaq cümləsinin bir tipi işlənir. Budaq cümlə baş cümlədən əvvəl golir, onun içərisində *nə qədər* bağlayıcı sözü, baş cümlədə isə ona qarşı *o qədər, bir o qədər* sözləri iştirak edir. Bağlayıcı sözdən sonra çox az hallarda *ki* ədati, ya da budaq cümlənin xəborində *isə (-sa, -sa)* olamoti (bu, çox hallarda olur) işlənir. Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələrin təşkilində iştirak edən, baş və budaq cümlələrə bir-birinin qarşılığı kimi işlənən, həm də budaq cümləni baş cümloyu bağlayan sözləri nəzərə alaraq, kəmiyyət budaq cümlələrinin aşağıdakı variantlarını göstərmək olar:

1) Budaq cümlədə *nə qədər* bağlayıcı sözü, baş cümlədə isə "*qolib*" kimi *o qədər* sözü iştirak edir:

Bu zəhmət və çalışmaq Həmidi nə qədər sevindirirdi, qardaşını görməmək o qədər acındırırdı (C.Cabbarlı); *Bu maddələri utopiya adlandırmaq nə qədər yanlışdırsa, real hesab etmək də o qədər qorxuludur* (M.Hüseyn).

2) Budaq cümlə yeno də homin quruluşa olur, lakin baş cümlədə "*qolib*" kimi *bir o qədər* sözləri iştirak edir:

Adam nə qədər kiçiklik eləsa, bir o qədər böyür (M.Ibrahimov); *Bilirsən də, uşaqlar ata-analarının işi ilə nə qədər çox marağlansa, bir o qədər yaxşıdır* (M.Hüseyn).

Budaq cümlə yeno də homin quruluşa olur, baş cümlədə "*qolib*" vəzifəsində *bir elə* sözləri (*bir o qədər* monasında) iştirak edir:

Biz burjun kimi bir şeyik, nə qədər bursalar, bir elə çox işlərik (C.Cabbarlı); *Nə qədər açıq danışsanız, bir elə mən sizdən razi qalaram.*

3) Baş cümlədə "*qolib*" kimi *beş o qədər, on o qədər, yüz o qədər* və b.k. sözlər iştirak edir:

Bir gündə nə qədər ceyran vurmüsdürlərə, beş o qədər Xəlil paşanın qoşunundan qırdılar ("Koroğlu" dastarı).

4) Budaq cümlə yeno də əvvəlkilər kimi olur, lakin ondakı *nə qədər* sözünün qarşılığı baş cümlədə işlədilmər, lakin baş cümloyu *o qədər, bir o qədər* sözlərini oləvə etmək olar; məs.:

Nə qədər fahlə lazım olsa, bağbana deyərsən götürsün (N.Vəzirov); *Nə qədər desən, alaram* (S.S.Axundov).

Yuxarıdakı bütün tiplerde əvvəl budaq cümlə, ondan sonra isə baş cümlə işlənir. Komponentlər yerlərini dəyişə bilir və bundan mənaya xələl gölmər. Baş cümlədə *o qədər*, budaq cümlədə isə *nə qədər* ki sözləri iştirak edir; məs.:

Mən sizdən o qədər divarı yazdığınız üçün incimirəm, nə qədər ki sizin danmağınızı inciyirəm (C.Məmmədquluzadə).

Kəmiyyət budaq cümləsi quruluşa zaman budaq cümləsinin *nə qədər* bağlayıcı sözü vasitəsi ilə düzələn tipino bənzəyir; məs.:

Nə qədər Fəxrəddin bay gəlməmişdi, mənim genə az-çox ümidi vərdi (N.Vəzirov); *Nə qədər ki kinoya baxurdum, hər şey yadımdan çıxmışdı* (M.Süleymanov).

Buradakı baş cümlələrin mözmunundan aydın olur ki, baş cümlə özüne zaman budaq cümləsi tələb edir. Hər iki baş cümlə *nə zaman* sualına cavab verən budaq cümlə tələb edir. O biri terofdən də, baş cümlələrin mözmunu oraya *o qədər*, yaxud *bir o qədər* sözlərini artırmağa da imkan vermir. Həmin mürəkkəb cümlələr sade cümloyu aşağıdakı kimi çevirilir:

Fəxrəddin bay gəlməmişdən mənim genə az-çox ümidi vərdi. Kinoya baxdığım zaman hər şey yadımdan çıxmışdı.

Aydın olur ki, *nə qədər Fəxrəddin bay gəlməmişdi* budaq cümləsi *Fəxrəddin bay gəlməmişdən* zərfliyi (zaman zərfliyi) ilə ona görə asanlıqla ovez olunur ki, o, zaman budaq cümləsidir. Eyni fikri ikinci mürəkkəb cümlə haqqında da söyləmək olar.

Kəmiyyəti budaq cümləsi isə sədəcümənin tərkibində kəmiyyət zərfliyinə çevirilir.

Kəmiyyət budaq cümlələrini, baş cümlə ilə olan məna münasibətlərinə görə, aşağıdakı qruplara ayırmak olar:

- 1) müqayiseli kəmiyyət budaq cümləsi;
- 2) qarşılaşdırılmış kəmiyyət budaq cümləsi;
- 3) şortli kəmiyyət budaq cümləsi.

1. Budaq cümlə baş cümlədəki hal-hərəkətin və ya olamotin kəmiyyətini müqayisə yolu ilə bildirir; yəni baş cümlədəki kəmiyyətə budaq cümlədəki kəmiyyət bir-biri ilə müqayisəli verilir; məs.:

Bir atam oğlunun gələcəyi nə qədər məşğul edirsə, biz müəllimləri də hər şagirdin müqaddərəti və gələcək baxtiyarlığı bir o qədər düşündürür (A.Şaiq); *Dənizdəki balıq ac adəmi nə qədər doydurarsa, məhbuslara da bu ümidi o qədər təsəlli verirdi* (Mir Cəlal);

2. Budaq cümlə ilə baş cümlənin mözmunları bir-biri ilə qarşılaşdırılır; məs.:

Atasının evini tərk edib ondan ayrı yaşamaq Mirzağa üçün nə qədər asan idisə, özüne yeni işçi mənzillərində mənzil tədarük etmək bir o qədər çətin idi (S.Hüseyn); *Yaxşı ad çıxarmaq nə qədər*

cətindirsa, bu adı itirmək o qədər asandır (M.Hüseyn); *Teymurla Seymur özlərini na qədər möhkəm saxlamışdır*, *Cavahir bir o qədər davamsız olmuşdu* (H.Seyidbeyli).

3. Kəmiyyət budaq cümləsinin əsas vozifəsi baş cümləyə kəmiyyət cəhətdən xidmət etməkdir. Bundan əlavə budaq cümlə baş cümlədəki hal-hərəkətin və ya hökmün şərəti də bildirir; mos:

Bu xəbisləri na qədər tez məhv etsək, dünya bir o qədər qazanacaqdır (S.S.Axundov); *Bizim cəmiyyətdəki ürəksiz adamlar na qədər tez ortadan çıxsa, o qədər də xalq üçün rahatlıq olar* (M.Ibrahimov).

Baş cümlə ilə budaq cümlə arasında kəmiyyət münasibətləri müxtəlif olur:

1. Baş va budaq cümlələr hərəket, hal, miqdar və keyfiyyətin eyni səviyyədə olduğunu göstərə bilər; yaxud onların eyni istiqamətdə artıb-azaldığını da ifadə edə bilər:

a) komponentlərdəki kəmiyyətlər eyni səviyyəli olur:

Nə qədər sıfırış vermişdiniz, o qədər də gətirmişəm ("Baki" qəzeti); *Afrika cəngəlliklərinin lap qaranlıq icləri na qədər səssiz və yuxulu iş, burası da o qədər sakit və xəbərsizdir* (H.Nəzorli);

b) komponentlərdəki kəmiyyətlər eyni dərəcədə artı:

Nə qədər çox düşünürəm, bir o qədər çalışqanlığım artı (S.S.Axundov); *Bu xəbisləri na qədər tez məhv etsək, dünya bir o qədər qazanacaqdır* (S.S.Axundov); *Bizdə ali və orta ixtisas təhsili olan adamlar na qədər çox olarsa, istehsalat bir o qədər yaxşı təşkil olunur.*

c) komponentlərdəki kəmiyyətlər eyni miqdarda azalır, yaxud mənfi tərəfə inkişaf edir:

...İnsan na qədər zəifül-qövl olsa, zəlalət və bədbəxtlik onu daha da artıq tutar (C.Cabbarlı).

2. Baş va budaq cümlələrdə kəmiyyətlərdən biri artıqca digəri azalır (yaxud biri müsbət tərəfə inkişaf etdi) və digəri mənfi tərəfə artı:

a) biri artıqca digəri azalır (yaxud biri müsbətə doğru, digəri mənfiyətə doğru artı):

Dəmirov bildirdi ki, belə bir arzu və istəklə yaşamaq nə qədər fərqli, na qədər xoşdursa, bu arzu, istəkləri həyata keçirmək bir o qədər də çatin, mürəkkəb, vaxt, vədə, imkan tələb edəndir (S.Rəhimov); *Bu ittiqaqdan Surxay xan nə qədər şad oldusa, bir o qədər də Misir xan qəmğin və məyus oldu* (S.S.Axundzadə).

b) biri azaldıqca digəri artır (yaxud biri mənfiyətə doğru, digəri müsbətə doğru artır);

Nə qədər ki sənin qardaşın məni səndən uzaq eləməyə çalışırı, o qədər mənim məhbəbbətim artırdı (M.F.Axundzadə); *Bələ yaziçilərin zənninə görə, əsər nə qədər çətin anlaşılsısa, demək, bir o qədər dərindir...* (C.Cabbarlı).

Dərəcə budaq cümləsi

Dərəcə budaq cümləsi quruluşca torzi-hərəkət budaq cümləsinə çox yaxındır. Bələ budaq cümlələr baş cümlədəki hal-vəziyyətin və ya əlamətin dərəcəsini bildirir. Bu tipli mürəkkəb cümlələrdə baş cümlədəki hal-vəziyyət və ya əlamət ya müsbət, ya da mənfi cəhətdən artıb, hər hansı bir səviyyəyə çatır; bundan da əksər halda müəyyən nöticə olde edilir ki, buna görə də budaq cümlə nöticə çalarlığına malik olur; Dərəcə budaq cümləsi baş cümlədən sonra işlənilir və baş cümlədən çıxan *na dərəcədə, nə dərəcəyə* suallarına cavab olur. Bələ tabeli mürəkkəb cümlənin dilimizdə yalnız bir tipi işlənir ki, onun da baş cümləsi müxtəlif quruluşlarda olur. Baş cümlənin xəbərlərini və orada işlənən "qolib" sözləri nəzərdən keçirmək maraqlı olar. Baş cümlənin xəbərləri çox zaman hal-voziyyət bildirən fellərlə, sifotlərlə; (müəyyən dərəcəyə) *çatmaq* feli ilə ifadə olunur və ya feldən qabaq işlənen əlamət bildirən sözlərə (zərfliklərə) aid olur; mos:

a) Baş cümlənin xəbəri hal-vəziyyət bildirən fellərlə ifadə olunur:

Əvvəlcə tör-töküntüllü ev bir ay içərisində o qədər gözəlləşdi ki, bütün qonşu qız-galnları həsəd aparırdılar (H.Nəzorli); *Ərinin gözənlənilməz gəlinindən özünü o qədər itirdi ki, ayağa durub qarşıla-ğrı belə unutdu* (M.Ibrahimov).

b) Baş cümlənin xəbəri sifotlərlə ifadə olunur:

Buranın adamları o qədər yaxşıdır ki, o qədər sadə və təmizdir ki, onların haqqında pis düşünsəm, elə bilişəm günah işlətmis olaram (M.Ibrahimov); *Ana, adın üzəyimdə o qədər əziz və müqaddəsdir ki, səni hər düşündənən gözlərim yaşla dolur* (Q.Xəlilov).

c) Baş cümlənin xəbəri *dərəcəyə, yerə, məqama, mərtəbəyə* sözlərindən biri və *çatmaq* feli ilə ifadə olunur:

A kişi, gör iş nə məqamə çatıb ki, Qangal Sadıqla Kaftar Tağı da uşaqlarını uşqolaya göndərirlər (Ə.Haqverdiyev); *Qıratın siltgə*

axırda o yerə çatdı ki, çəkic nalbəndin barmağına dəyib yaraladı ("Koroğlu" dastanı).

ç) Baş cümlədə felin tərəzini bildirən bir zərflik işlənir ki, ondan da qabaq "qəlib" vozifesi daşıyan söz işlənərək onun dərəcəsinə işare edir:

Lakin o, bu sözləri o qədər səmimi deyirdi ki, ürəyim kövrəlir, sevincimdən ağlamaq istəyirdim (İ.Əfəndiyev); *Hüseynqulu ağa cəld* yerindən qalxıb acıqla yumruğunu masaya elə bərk vurdub ki, boşqabları bir-birinə döydü (S.S.Axundov); *Lidiya elə maraqlı damışdırı ki, yaralılar ona çox huş-guşla qulaq asırdılar* (Ə.Əbülləsən).

Baş cümlədə işlənən "qəlib" sözləri nəzərə alıqda, belə tabeli mürükəbə cümələrin müxtəlif variantları olur. Bunlar aşağıdakılardır:

1) Baş cümlədə *o dərəcəyə, o dərəcədə* sözləri iştirak edir (budaq cümlə baş cümləyçi və tabeeci intonasiya ilə de bağlanır):

İş o dərəcəyə çatdı ki, Lətifə ona təsallı verməyə başladı (M.Hüseyn); *İş o dərəcəyə gətirib çıxarmışdı ki, onun qorxusundan kürd qadınları qız doğmaq istəmirdilər* (Ə.Voliyev).

Bəzən baş cümlədə "iş o dərəcəyə çatıb" əvəzinə "iş hara çatıb" ifadesi de işlənir:

Gör bir iş hara çatıb ki, öz arvadını buyura bilmir (T.Şahbazi); *İş gör hara gölib çatıb ki, müəllim öz qardaşı qızını da məktəbə qoyub, rus dərsi oxudur* (Ə.Abasov).

2) Baş cümlədə "qəlib" kimi *elə bir dərəcəyə* sözləri işlənir:

Bu dostluq sizi elə bir dərəcəyə qaldırar ki, hər bir guşədən baxan göz sizi görər (M.İbrahimov).

3) Baş cümlədə "qəlib" kimi *o yerə* sözləri iştirak edir:

İndi iş o yerə gölib çatırdı ki, artıq Gülöyşə rayonun görkəmli məsəl işçiləri sırasına keçirdi (S.Rohimov); *İş o yerə çatdı ki, mən ona xəncər çəkdir, o mənə oraq qaldırdı* (Ə.Abasov).

4) Baş cümlədə *o qədər* sözləri iştirak edir:

Tiflis faciası onu o qədər sarsıdı ki, neçə gün yutagından dura bilmədi (Y.V.Çəmənzəminli); *Gecəni o qədər yorğun yatmışdım ki, səhər ancaq bizim tərafından atılan topların gurultusuna gözlərimi açdım...* (H.Nazırli).

Bu misallarda *o qədər* sözlərini *o dərəcədə* sözləri ilə əvəz etmək olar və mənəyə xələl gəlməz.

5) Baş cümlədə *o dərəcədə* mənasında olan *elə* sözü "qəlib" kimi iştirak edir:

Elə naşı və kobud yazılıb ki, bunu uşaqtan savayı, heç kəs yaza bilməz (C.Məmmədquluzadə); *Ağca xanım özünü elə itirmişdi ki, anasının sualına cavab vera bilmədi* (S.S.Axundov); *Atlı elə yeyin galırdı ki, atın üstündəkini görmək mümkün deyildi* ("Azərbaycan nağılları").

Bu misalların baş cümlələrində *elə* sözü əvəzinə *o qədər*, *o dərəcədə* sözlərini de işlətmək mümkündür.

Yuxarıda nozordan keçirilən misallarda budaq cümlələr monaca baş cümlədən çıxan bir noticəni də bildirir. Bəzən *elə* cümlələr də olur ki, dərəcə budaq cümləsi baş cümlədən hasil olan bir möqsədi də ifadə edir; mos.:

Fəhlə o dərəcəyə yüksəlməlidir ki, onun özü bilavasitə siyasi təbliğata başçılıq edə bilsin (M.Hüseyn).

Burada baş cümlədə görüleşi iş müəyyən möqsədi izləyir ki, bu da cümlədə öz ifadosını tapır. Həm də budaq cümlə baş cümlədəki hal-voziyyətin dərəcosunu göstərir.

Dərəcə budaq cümləsi müqayisə mənası da daşıya biler:

O, həqiqətən, indi o qədər gözəl, o qədər lətfəstli görünürdü ki, elə bil tamamilə başqa bir adam, başqa bir gözəl idi (İ.Əfəndiyev); *Sənə arxasını Misterə və tacirə çevirib elə cəld gedirdi ki, elə bil yağı daşan adam evinə qaçırdı* (Mir Cəlal).

Şort budaq cümləsi

Şort budaq cümləsi baş cümlənin ümumi mözmununa aid olub, ondakı hal-horəkətin və ya hökmün asılı olduğu şorti bildirir.

Şort budaq cümləsinin quruluşunu və bağlayan vasitələrini hesaba alsaq, ümumiyyətə, üç cür toşkil olunduğu görülür. Bunnardan bir qrupu şort oləmətləri (*isə, -sa, -sə*) osasında qurulur.

Digər qrupu bağlayıcıların (*indi ki, madam ki, bir halda ki, vaxta ki, əgər, hərgəh* vo az da olsa ki) köməyi ilə əməlo golur. Üçüncü qrupu isə baş cümlədə işlənən *o şərtlə* "qəlibi" ilə qurulur.

1. Birinci qrup budaq cümlələrin xəborləri xüsusi və ümumi şort şəkli ilə ifadə olunur, yaxud şort oləməti ismi xəborlərə birləşir. Belə budaq cümlələrdə *əgər* və ya *hərgəh* sözünün işlənməsi könülü xarakter daşıyır. Bunların işlənməsi ilə şort mənası müəyyən dərəcədə qüvvətləndirilir. Bunların aşağıdakı variantları vardır:

I. Budaq cümlənin xəberində şərt əlaməti (*isə*, *-sa*, *-sə*) olur, əvvəlində isə *əgər* bağlayıcısı iştirak edir.

İsə (-sa, -sə) əlaməti budaq cümlənin hom feli xəberinə, hem de ismi xəberinə birloşü və şərt mənasının yaranmasına səbəb olur.

a) Feli xəberləri şərt budaq cümlələri:

Əgər Qaraş özünü itirməyib diqqətlə baxsaydı, atasının yuxudan çox yorgun və azgın qalxdığını görərdi (M.Ibrahimov); *Əgər Çapıq Eyyaz olmasayıdı. Nadirin atlıları balakdakı uşaqlarımızı da gordadən keçirəcəkdi* (İ.Əfəndiyev); *Əgər manı əvvəlki paltardır gorsayırlar, heç oraları şüpiürməyə qoymazdilar* ("Azərbaycan nağılları").

b) İsmi xəberli şərt budaq cümlələri:

Əgər ona xoşun yoxdursa, niyə evinidən qovmursan? (Ə.Abasov); *Əgər gözlədiyimiz adamdırsa, səs-küy də az olar* (Z.Babayev); *Əgər manım kimi dünyada bir başqası varsa, qoy məni o mühakimə etsin* (İ.Əfəndiyev); *Əgər müttəfiqlərdə kişilik vardısa, niyə əvvəldən kömək eləmirdilər* (M.Hüseyn).

Bələ budaq cümlələrə ya *əgər* bağlayıcısı ilə yanaşı, ya da onuz əsdir, *şayəd* sözləri də işlədir. Belələrinə danişq dilində daha çox rast gəlmək olur; məs.:

Əgər, əsdir, bu yolla düzəlməsa, bigli Əhmədin canı sağ olsun, qızı gətirib düz qapınıza qoymaq onun boynuna! (Ə.Abasov); *Şayəd, dara düşəm, bütün qasabə yuxusuna, dincliyinə haram qatar* (B.Bayramov); *İsdir, görüşə bilməsəm, nigaran olmasın, şəhərdəyəm, Yəh-yagida* (Mir Cəlal).

2. Budaq cümə həmin quruluşda olur, baş cümlədə isə *onda* (*bezen o vaxt, o zaman*) sözü də iştirak edir; məs.:

Əgər man dünyada özüümən yaxın, ən qiymətli adama qarşı olan duygularımın başqlarından gizləyəcəyəmmişə, o zaman nə üçün, kim üçün yaşayıram (B.Bayramov); *Əgər elə oradan geriye dönmək istəsələr, onda ayrı alac yoxdur* ("Koroğlu" dastarı); *Əgər iftira olmasa, o vaxt man özüümən ən ağır bir cazaya layiq görərəm* (Ə.Vəliyev).

3. Budaq cümlənin xəberi *isə (-sa, -sə)* əlamətinə malik olur və bu vasita ilə baş cümləyə bağlanır; məs.:

Yolumuz uzun olsayıdı, sizi həvəslə dirlərdim (M.S.Ordubadi); *Üzəyim səni tutmasayıdı, dalınca bu qədər sürünməzdim* (Ə.Abasov); *İstəyirsən bol çörək, Al əlinə bel, kürək...* ("Hikmətli sözlər"); *Amma qızı versən, man olaram sənin kürəkanın* ("Koroğlu" dastam).

Bələ misalların baş cümləsində *onda* sözünün işlənməsi də mümkündür; məs.:

Bunu ürkədən deyirsənsə, onda səndən bir sey olar. Bir ananı da dolandıra bilməsəm, onda mən nə deyərəm? (M.Hüseyn).

4. Budaq cümlədə *hərgah* bağlayıcısı iştirak edir və budaq cümlənin xəberində *isə (-sa, -sə)* əlaməti olur; məs.:

Hərgah siz özünüüzə tapşırılan vazifələri layiqincə bitirmiş olsanız, gələn yanvardan maaşınız əlli tuman olacaqdır (M.S.Ordubadi); *Hərgah sən məni özünlə aparsan, ...mən də başqalarına baxıl öyrənərəm* (C.Cabbarlı); *Sizin canınız üçün, hərgah mənim yerimə özgə olsayıdı, indi qaçıb getmişdi* (N.Nərimanov).

5. Budaq cümlənin sonunda *-mi* (*-mi, -mu, -mü*) ədati olur və bu vasita ilə də o, baş cümləyə bağlanır; məs.:

Yox, o bir söz dedim, heç zaman unutmaz (M.Ibrahimov); *İlanlar himşə cüt gəzirlər, bir tayı öldürüldümü, ikinci tay mütləq onun intiqamını alar...* ("Azərbaycan nağılları").

Həmin budaq cümlələri *o bir söz dedisə, bir tayı öldürüldüə* şəklində də ifadə etmək olar. Bu da onların şərt məzmunlu olduğunu göstərir.

Bu quruluşda zaman budaq cümləsi də olur, onları mənasına görə fərqləndirmək lazımdır.

II. Xuraxda dediyimiz kimi, şərt budaq cümlələrinin ikinci qrupu bağlayıcılarla qurulur. Bağlayıcılarla görə onun aşağıdakı növlərinə göstərmək olar:

1. Budaq cümlo baş cümləyə *indi ki* bağlayıcısı ilə bağlanır; məs.:

İndi ki qənaat məsələsi irəli sürürlüb, deməli, haradan kəssən, nə qədər kəssən, göydə qəbul edəcəklər (B.Bayramov); *İndi ki Qurban kişinin adı mənim üstümdədir, pambıq planımı nəinki azaltmaq, hələ artırmaq istəyirəm* (İ.Hüseynov); *İndi ki məsləhət bilirsən, fermanı götürərəm* (M.Ibrahimov); *Yaxşı, indi ki son elə qoçaq oğlansan, gəl mənim atımı min, bir az man faytonda dincimi alim* (S.S.Axundov).

2. Budaq cümlo baş cümləyə *madam ki* bağlayıcısı ilə bağlanır; məs.:

Madam ki Lətifə özü də məsləhət bilir, deməli, hər şeyi qabaqcədan götür-quoise edib (M.Hüseyn); *O məni sevirdi, madam ki bir biari görüb, məni unutdu, mən nə üçün unuda bilməyim?* (C.Cabbarlı); *Madam ki sözü Nadirin özü açdı, daha Zərəfşan nə üçün süssün?* (İ.Hüseynov); *Madam ki o sizi sevmirmiş, onun üçün ağlamaq lazımdır* (M.S.Ordubadi).

Bu cümlələrdə *madam ki* bağlayıcısını atıb, onun əvezinə budaq cümlənin xəborina *isə* (-sa, -sə) əlamətini artırmaq olar və bundan mənaya xələl golmez (müqayiso edin: *Madam ki Lətifə özü də məsləhat bilir, deməli, hər şeyi qabaqcadan götür-qoy edib. Lətifə özü də məsləhat bilirsə, deməli, hər şeyi qabaqcadan götür-qoy edib.*). Bu da onu göstərir ki, *madam ki* bağlayıcısı şərt budaq cümləsinin qurulmasına kömək edir, şərait yaradır.

3. Budaq cümlə baş cümlöyə *bir halda ki* bağlayıcısı ilə bağlanır; məs.:
Bir halda ki iş görülməmişdir, demək, hesabat verməyə də dəyməz (Danışq dilindən); *Bir halda ki* indi bütün Bakıda *Qara daşlardan* səhəbat gedir, gərək bu *hədə-qorxudan* bir tükümüz də tərəpməsin (M.Hüseyn); *Bir halda ki* *hal də Sübhanverdizadənin satıqlığı üzə çıxmır, Dəməirovda müəyyən şübhə duyğuları olsa da, hələ ki, o heç bir şeyi görə bilmir, aydınlaşdırıb seçə bilmirdi...* (S.Rəhimov).

4. Budaq cümlə baş cümlöyə *Vaxta ki* bağlayıcısı ilə bağlanır; məs.:
Vaxta ki məni bura göndəriblər, gərək bir iş görəm; *Vaxta ki* siz bu gözəl böyükənləri xoşlamursınız, gəlin bu kolluqdan çıxaq... *Vaxta ki* aramızda səhəbat açılıb, qoyun bir sual da verim (İ.Əfəndiyev).
 Bu tipli mürəkkəb cümlələrin baş cümlələri sual şəklində də işlədirilir:

Bir halda ki Gülsənəmin də, sənin də qərarın qətidir, daha mən "mübərək olsun" dan savayı nə deyə bilarəm? (M.Hüseyn); *Bir halda ki* Güldəstə özü ona bacı-qardaş olmağı təklif etmişdi, nə üçün o belə bir təklifi qəbul etməməli idi? (H.Seyidbəyli).

5. Budaq cümlədə *əgər* bağlayıcısi, baş cümlədə *isə* onda zərfi işlənir (Budaq cümlənin xəborında *isə* (-sa, -sə) əlaməti olmur):

Əgər yolum Bakıya düşər, gedərəm birbaş sənin o nazırının yanına... (M.İbrahimov); *Əgər* o, iki gündən artıq bu teatrda qaldı, heç məndən nakişi adam yoxdur (C.Cabbarlı); *Əgər* səhəbat sənəni sayıbsayımamaq üstündədir, onda bax bu Yarməmmədin qabağında deyirəm, başın üçün, yaşca məndən kiçik də olsan, böyüyüümüzən (M.İbrahimov); *Əgər* bu qatar durnanın başçısını vura bildin, onda *Qırat* da uçurumdan tullana biləcək, yox, *əgər* vura bilmədin, onda gör başına nə çarə tapırsan ("Koroğlu" dastarı).

Bəzən şərt budaq cümləli tabeli mürəkkəb cümlələr bir-birinin əksini təşkil etdikdə (ziddiyət əlaqəli) tabesiz mürəkkəb cümlə

kimi işləndikdə) birinci tabeli mürəkkəb cümlənin baş cümləsində *onda* sözü işlənməyə də bilər; lakin ikincisində çox zaman işlədirilir və tabesiz mürəkkəb cümlənin komponentlərini bir-birinə qarşı qoymağa xidmet edir; məs.:
Əgər biz kəndlilərdən soruşsunuz, *biz razi* deyilik, yox, *əgər* bizim saqqalımıza soğan doğrayırsınız, *onda* özünüz bilin (C.Cabbarlı); *Əgər* əmədu qaldıra bildi, *Qara pəhləvan* onun meydanına çıxar, yox, *əgər* qaldıra bilmədi, *onda* elə bu başdan *Qara pəhləvanın* əlinin altından keçib, ona həlqəbəğüs olar... *Əgər* mənim çalmağım, oxumağım ata asər elədi, sözüm yoxdu, girərəm; yox, *əgər* eləmədi, *onda* mən onun yanına girən deyiləm ("Koroğlu" dastarı).

6. Budaq cümlənin daxilində ki ədati iştirak edir. Budaq cümlə baş cümlöyə digər vasitələr yanaşı, ki ədati ilə də bağlanır; məs.:

Tanya ki gedir, *mən* ondan *qabaq gedərəm* (C.Cabbarlı); *Sənin ki canın* budur, *daha nə* artıq-əskik danışırsan? (Mir Cəlal); *Bura ki gəldin*, *hər şeyi bacarmalısan* (M.İbrahimov); *Uşaq ki* bu qədər həyəcanlı çağırırdı, deməli, tacili məsələ var (B.Bayramov); *Camaat ki əl-əla* verdi, ordan bərəkət üzülməz (C.Əlibəyov); *Şahzadə Mütalib, sən ki* gəlib məni tapdın, demək ki, vəfəlisan ("Azərbaycan nağılları").

Bu misallardan birincisini belə də ifadə etmək olar:

İndi ki *Tanya* gedir, *mən* ondan *qabaq gedərəm*; *Tanya* gedirəsə, *mən* ondan *qabaq gedərəm*; *Madam Tanya* gedir; *mən* ondan *qabaq gedərəm*; *Hərgəh Tanya* gedir, *mən* ondan *qabaq gedərəm* və s. Bu da bir daha sübut edir ki, həmin quruluşda olan cümlələr şərt budaq cümləli tabeli mürəkkəb cümlələrdir.

III. Baş cümlə evvəl gelir; baş cümlənin daxilində *bu şərtlə, o şərtlə, bir şərtlə* qılıbları, sonra ki bağlayıcısi, daha sonra *isə* şərt budaq cümləsi gelir. Misallar:

1) *Mən o şərtlə razılaşaram ki, işin bir qismini siz görəsiniz* (Danışq dilindən); *Bacımı sənə bu şərtlə verirəm ki, qardaşım Rəhim xana bir nişan verəsən, özü də xani məcbur eləyəsən ki, atayındən daşı töksün* ("Azərbaycan dastanları");

2) *Bələlərini* o şərtlə bağıtlamağa dəyər ki, *səftəri* aradan götürməyə kömək etsinlər (M.Qocayev); *O* biri iki qoyunu da sənə o şərtlə bağıtlayıram ki, ölümdən bizi dəfn edəsən (S.Vəliyev);

3) *Məşinləri* bir şərtlə göndəririk ki, saat doqquz tamamda burada olsunlar (C.Əlibəyov); *Günahından* bir şərtlə keçirəm ki, – dedi, –

bu gündən belə dediyinə əməl edəsan (Q.Xəlilov); *Bütün bunlar bir şərtlə düzələr ki, sonradan qaniqaralıq olmasın* (Ş.Qurbanov).

Dilimizdə eله şərt budaq cümlə quruluşuna da təsadüf etmək olur ki, belələri müasir dil üçün o qədər də xarakterik deyil. O yalnız dilimizdə tarixən belə formanın işlənmiş olduğunu sübut edən bir rudiment kimi qiymətləndirilir. Buna misal olaraq *Cünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu cümləsini göstərə bilerik.* Müasir dilimizdə artıq bu qayda ilə şərt budaq cümləsi düzəldilmiş. Belə cümlələr *indi ki* bağlayıcısının köməyi ilə qurulur. *İndi ki dəyirmançı oldun, çağır gəlsin dən, Koroğlu.*

Qarşılaşdırma budaq cümləsi

Qarşılaşdırma budaq cümlələri tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin məzmunu bir-biri ilə qarşılaşdırılır. Bir qayda olaraq budaq cümlə baş cümlədən əvvəl gəlir.

Tabeli mürəkkəb cümlənin bu növündə budaq cümlə ilə baş cümlə müxtəlif mənə münasibətlərində olur. Budaq cümlə ilə baş cümlənin məzmunları ya ziddiyetli şəkildə, ya müqayisəli surətdə qarşılaşdırılır, ya da biri o birinə güzeşə gedir və s. Bu cəhətdən onların aşağıdakı mənə növünərini göstərmək olar:

1) güzəştli qarşılaşdırma, 2) ziddiyətli qarşılaşdırma, 3) fərqləndirici qarşılaşdırma, 4) müqayisəli qarşılaşdırma, 5) şərtlü qarşılaşdırma.

1. Dilimizdə o birilərə nisbətən güzəştli qarşılaşdırma daha çox işlədir. Bu mənə növüne daxil olan tabeli mürəkkəb cümlələrdə komponentlərdən biri digərinə güzeşə getmək yolu ilə qarşılaşdırılır; məs.:

O, gəlinin qəfildən necə diksindiyini, hətta heyratla içini çəkdiyini hiss etdi də, buna mənə vermədi (İ.Hüseynov); *Hava bulud da olsa, çox soyuq deyildi* (Y.V.Çəmənzəminli); *Zeynal anasını bu fikirdən daşındırmış istəmişdi* də, onunla açıq danışmağa utammışdı (S.Qədirzadə); *O, gözünü kürədən çəkməsə, dinib-danışmasa da, adama xoş görünəndi* (Mir Cəlal).

2. Budaq cümlə ilə baş cümlənin məzmunları bir-biri ilə ziddiyətli surətdə qarşılaşdırılır; məs.:

Dünya dağlsa da, mən o şərti qəbul etməyəcəyəm (Y.V.Çəmənzəminli); *Nə qədər dava-dərman eləyibsə, bir şey çıxmayıb* ("Koroğlu"

dəstəni); Nə qədər fikirləşirdimsə, ürəyimi bu fikrə isinişdirə bilmirdim (İ.Əfəndiyev).

3. Baş cümlə ilə budaq cümlə bir-birindən fərqlənən məzmunlara da malik olur və bu vasitə ilə qarşılaşdırılır; məs.:

Səməd əmisinin qaqqılı gülüşündəki qeyri-təbiiliyi duymasa da, öz gülüşünün sünliliyini hiss etdi (İ.Hüseynov); *Mançə, başqa sahələrdə çalışan adamlar hissə qapılsalar da, neftçilərin buna qatışyan haqları yoxdur* (M.Hüseyn); *Qiyyasın yaşayışı dəyişməmişsə də, şüurù dəyişmişdi* (Ə.Abasov); *Hərçənd ki Sadığın... xırda ala görələri Xanparıç qoçdan tanış idi, ancaq bugünkü kimi aydın və aşkar görünməmişdi* (Ə.Vəliyev).

4. Baş cümlənin məzmunu ilə budaq cümlənin məzmunu müqayisə edilmək yolu ilə qarşılaşdırılır; məs.:

Göydə uçan qanadlı quşu əyləmək olarsa, Şahbazi da güc ilə əyləmək olar (M.F.Axundzadə); *Kamil bir palançı olsa da insan, yaxşıdır yarımcı papaqçılarından* (N.Gəncəvi); *Zəmidən yığılan hər artıq sünbüldüşmənə vurulan sünğüdürsə, çıxarulan hər litr neft mühərabə hərislərinə bir zərbədirsa, hər tikilən yeni mənzil sülh düşmənlərinə atulan bir bombadır* (Mir Cəlal).

5. Baş və budaq cümlələrin məzmunlarının qarşılaşdırılmasından başqa, budaq cümlə baş cümlədəki işin hansı şəraitde icra olunduğu da bildirir. Belə budaq cümlədə *əgər, hərgah* bağlayıcıları və *isə (-sa, -sə)* ədati iştirak etsə də, şərt mənəsi zoif yer tutur. Qarşılaşdırma məzmunu daha üstün olduğuna görə həmin tabeli mürəkkəb cümlələr qarşılaşdırma budaq cümləsi növündən hesab edilir. Deməli, qarşılaşdırma mənəsi bu cümlələrin əsas mənəsi kimi alınır; şərt *isə* əlavə mənəsi, daha doğrusu, mənə çəlalığı və zahiri oxşayı kimi götürülür; məs.:

Hərgah meydanda tək də qalsam, genə düşməndən əl çəkməyəcəyəm (N.Vəzirov); *Əgər mən öldürmüşəmsə, sən də basdırımsın* (S.Rəhimov); *Əgər mən sizi sevsəydim belə, ondan ayrılib, mənimlə evlənməyinə razi olmazdım* (İ.Əfəndiyev).

Qarşılaşdırma budaq cümlələri tabeli mürəkkəb cümlələr üç cür qurulus tipində olur:

I. Budaq cümlə şərt şəkli osasında qurulur (feli xəbərdə) -*sa* (-*sə*) şəkilçisi olur. Bundan əlavə, budaq cümlədə işlənə bilən *nə qədər* nisbi əvəzliyinin *da* (*də*) və *belə* ədatlarının, baş cümlədə yerinə görə işlənə bilən *yənə*, *daha*, *indi*, *həmişə*, *hələ* zərflərinin də həmin tabeli

mürekkeb cümlelerin kurulmasında mühüm rolü vardır. Bu kuruluş tipinin aşağıdaki variantları işlenmektedir:

1. Budaq cümlədə *nə qədər* (bəzən *hər nə qədər*) bağlayıcı sözü iştirak edir, budaq cümlənin xəberi şərt şəklindən və *da* (*də*) ədatından ibarət olur, baş cümlədə isə mənasına uyğun olaraq, *yena*, *daha*, *indi*, *həmişə*, *hələ...* zərflarından biri işlədir; məs.:

Bir nəfəri nə qədər sevən və nə qədər sevilsən də, yena hər kəsə xoş galmak istayırsın (M.İbrahimov); *Hər nə qədər ona qarşı ürəyimda bir kin baslayırdımsa da, uzaqdan belə olsun, ona baxmaqdan, onun necə bir qız olduğunu öyrənməkdən özümü ala bilməmişdim.* (S.Hüseyin); *Solmaz, nə qədər dalğalı bir təsviş olsa da, yena Şirəsləni unutmağı bacarmırı* (C.Rəhimov); *Mənsur hər nə qədər ona nəvazış edərək, min dil ilə aldadır, haman həvəyi-eşqi başından çıxarmaq istəyirdi* da, *Sitərə əslə aldanmayıb, həmişə ahu-zar edirdi* (C.Cabbarlı).

Bu misalların elələri də vardır ki, onların baş cümlesiində *yena*, *daha* qəbilindən olan zərfər (yuxarıdakı misallara baxın) iştirak etmir. Yerdə qalan əlamətlər yuxarıda göstərdiyimiz kimidir; məs.:

Üzündən nə qədər dolğun görünməsə də, bədəni sağlam və möhkəm idi (M.Hüseyin); *Görünür, bizi nə qədər möhkəm iradəyə malik olsaq da, dərdimizi, heç olmasa, hər nəfərin bilməsini istəyirik.* (İ.Əsfəndiyev); *Aslan nə qədər inanmaq istəsə də, Kələntərin hərəkətləri onun şübhələrini artırırı* (M.Ibrahimov).

Bəzən *da* (*də*) ədati xəbərdən sonra deyil, ondan əvvəl, ya da bir qismindən qabaq işlənir; məs.: *Nə qədər oxumuş da olsa, bir şeyə varamaz* (M.M.Kazimi).

2. Qarşılaşdırma budaq cümləli tabeli mürekkeb cümlənin bu variantı özündən əvvəlkənə bənzəyir. Lakin burada bir fərqli nəzərə çarpır ki, *da* (*də*) ədati əvvəzində, *bəzə* ədati işlədir; məs.:

Birtəhər ora gedib çıxa bilsək bəzə, yaşamağımız mümkün olma- yacaqdır (M.S.Ordubadı); *Arzu, istək nə qədər gözəl olsa bəzə, görün-düyü kimi, onları qarşısında qılınc çəkanlar də olur* (S.Rəhimov); *Bu Ağbulaq kəndində nə qədər yeniliklər olsa bəzə, yena də köhnə-* liyin inadıl qalıqları adəmin üstüna düşür (S.Rəhimov).

3. Budaq cümlədə *nə qədər* (bəzən də *hər nə qədər*) bağlayıcı sözü iştirak edir. Budaq cümlənin xəberi ise təkce şərt şəklindən ibarət olur, yəni ədətsiz işlənir; məs.:

Hər nə qədər fikirləşirəmə, axırını bir yana çıxara bilmirəm (P.Makulu); *Tahir nə qədər əlləşdişə, motoru işə sala bilmədi*

(M.Hüseyin); *O nə qədər az bilsə, Solmaz onun kiçicik şeirlərinə sönməz sələ, susmaz və həzin bir səs vermişdi* (S.Rəhimov); *Yanındakı adamlar nə qədər baxdırlarsa, hər nə qədər diqqət eləldirlərə, heç bir şey görə bilmədilər* ("Koroğlu" dastanı).

Bu tipli misalların eləsi də var ki, onun baş cümlesiində mənədan asılı olaraq, *yena* sözü iştirak edir; məs.:

Örknən nə qədər uzun olsa, yena də doğanaqdan keçər (Atalar sözü); *At nə qədər uzun çaparsa, yena dəvə ondan qabaq düşər* (Atalar sözü); *Firidun nə qədər ciddiyətini saxlamağa çalışısa, yena də bacar-* madi (M.Ibrahimov); *İnsanın dərdi nə qədər böyük olsa, yena yavaş-* yavaş unudulur (M.Hüseyin).

4. Budaq cümlədə *nə qədər* sözü işlədilmiş, xəberi şərt şəkli ilə ifadə olunur, *da* (*də*) ədati isə ya xəbərdən sonra, ya da əvvəl iştirak edir:

a) *da* (*də*) ədati budaq cümlənin xəborindən sonra işlədir:

Dili söz tutub danışsa da, gözünü açıb baxa bilsə də, qızdırma içində yanır, sizildiyirdi (Ə.Abasov); *Mənsur onu durğuzub apar-* maq istədi də, *Sitərə mane olub oturdu* (C.Cabbarlı); *Hava açılmış-* disa, *gün çıxmamışdı* (T.Şahbazi).

Bəzə misallarda qarşılaşdırmanı daha qüvvətləndirmək üçün baş cümlədə mənənin tolebi osasında *yena* sözü, ya da *amma* (*ancaq, lakin*) bağlayıcısı iştirak edir; məs.:

Aslan ona təsəlli verərək, göz yaşlarını silib, evə aparırdısa da, *Mənsur sakit olmayıb, əmisindən ayrılan kimi yena otağın qapılarını bağlayıb ağlamağa başlardı* (C.Cabbarlı); *Kərbələyi Xəlil tələsdi və paroxoda getmək istədi* də, *lakin körpü xidmətçilərindən biri ixtiya-* rı vermadı (T.Şahbazi); *Üzünü görməmişdisə də, amma gücünə, güvətinə bələd idi* ("Koroğlu" dastanı).

b) *da* (*də*) ədati budaq cümlənin xəborindən (yaxud xəberin fel hissəsindən) əvvəl işlənir; məs.:

...Kasıb dəridən də çıxsə, bir çörək ələ keçirə bilmir (M.Ibrahimov); *Qonaq da gəlsə, hər şey hazırlır* (C.Cabbarlı); *Zalda garan-* liq də olsa, Zeynal Rayihonin bir hərəkətini bəzə gözdən qaçırmırı (S.Qədirzadə); *Şəhərdən bir qədər uzaqda da olsa, otaqlarım rahat* idı (İ.Əsfəndiyev).

Bu tipli misalların elələri də var ki, onların baş cümlesiindən əvvəl qarşılaşdırma bağlayıcılarından (*amma, ancaq, lakin*) biri işlədir; məs.:

Lap cüvəllağı da olsalar,ancaq divan qabağında onlara xüsusi nəzərlə baxırdılar (S.Rəhimov); *Bu gülüş kinayəli də olsa, amma ümid və ürək verirdi* (Ə.Abasov).

5. Budaq cümlede *nə qədər* sözü olmur, onun xəberi şərt şəkli ilə ifadə olunur, xəberdən evvel ve ya sonra *bələ* ədati işlədirilir:

1) *bələ* ədati xəberdən evvel işlənir; məs.:

O, cəllad bələ olsayıd, için-için yanub tüstünlənən, kimsəyə bir ziyan, bir qanqaralığı verməyən ürək ona təsir etməli idi (İ.Əfəndiyev);

2) *bələ* ədati xəberdən sonra işlənir; məs.:

Məşinla gəlmmiş müsəfirlər pis adam olsalar bələ, kəndlilər onlara hay çıxa bilərlər (M.Ibrahimov); *Dənizdə milyon addım getsəm bələ, yorulmaram mən bu dostlar diyarında* (S.Rüstəm); *İstər Mollayevin, istərsə də Xəlilovun müqaviməti olmasayıd bələ. Qara daşlar problemi çox böyük qurbanlar və məhrumiyyətlər bahasına başa galacəkdi* (M.Hüseyn).

Bu bölgüya daxil olan mürəkkəb cümlələrin baş cümləsində mananın tələbinə görə *yənə* sözü de işlədirilir; məs.:

İnsan həyatın şirinliyindən, ləzzətindən bilmərrə məhrum olsa bələ, onun nəsibi yalnız ozablar, işgancılars olsa bələ, yənə yaşa-mağə meyil etməlidir (M.Ibrahimov); *O, Mehmani görməsə bələ, yənə buradan üzülmür, al çəkmirdi* (S.Rəhimov); *Bir azdan sonra gənciliyimiz bu qara kitabı oxuya bilsə bələ, hər halda, anlaya bilməyəcəkdir* (C.Cabbarlı).

6. Budaq cümlənin xəberi şərt şəkli ilə ifadə olunur; məs.:

Əvvəlcə məhkəmə iclasının açıq olacağı zənn olunurdusa, sonradan vəkillərin təvəqqelərinə görə, məhkəmə bağlı keçdi (T.Sahbazı); *İndi yer üzündən olan bütün xəstələr sağalmış, şəfa tapmağı arzu edirdi, tak bir Qəşəm Sühbənverdiyadə, əksinə olaraq, xəstələnməyi, hərərətinin bir-iki dərəcə qalxmagını arzu edirdi* (S.Rəhimov); *Sizin xahişinizi qəbul etmədisə, mənim sözümə qulaq asarmı?* (A.Şaiq).

II. Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlənin bu növü komponentlərdə qarşılıqlı işlənen bağlayıcılarla *hərçənd - bununla bələ, hərçənd - bununla bələ, hərçənd - amma* (*ancaq, lakin*); *düzdür - amma* (*ancaq, lakin*); *doğrudur - amma* (*lakin, ancaq*) bağlayıcıları ilə bağlanır; məs.:

a) *Hərçənd siz bu işi görübünüz, amma mən razi deyilam* (Ə.Haqverdiyev); *Bahadır hərçənd atasının tək oğlu ididi, bununla bələ qeyriləri kimi atasının dövlətinə çox da ümid bağlamayıb oxumaga*

səy edirdi (N.Nərimanov); *Mənsur hərçənd Sitarənin axırıncı söz-lərini eşidirdi, lakin danışmağa qüdrəti yox idi* (C.Cabbarlı).

b) *Düzdür, Səltənət onu evdən qovmuşdu, amma təkcə bununla bəhətn və təhqirin yükündən qurtarmaq olardım?* (B.Bayramov).

III. Budaq cümlede *həra, kim, nə* (*müxtəlif hallarda, nə vaxt və necə* sözləri) iştirak edir və budaq cümlənin xəberi ayrı-ayrı formada olan eyni felin təkrarı ilə ifadə olunur. Həmin felin birinci hissəsi xəber şəklinin indiki zamanında, ikinci hissəsi isə əmr şəklində (*məsələn, gedir-getsin şəklində*) işlədirilir; məs.:

...Qoy gözəl Güləbatın necə sərrast oxlar atır-atsın, mənim qəhrəmanının sinəsindəki zireh möhkəmdir (İ.Əfəndiyev); *Həra gedir-getsin, məndən yaxşısını tapa bilməyəcək...* Onlar bizim barəmizdə nə düşünür-lər-düşünsünlər, bizi sülh tərafdarlığıq. Kimdən soruşur-sorusun, yənə eyni cavabı alacaqdır.

Bu quruluşun digər variantunda xəberlər şərt şəkli ilə ifadə olunur; baş cümlədə *yənə (də)* sözü karşılaşdırma kömək edir; məs.:

Həra getsə, yənə də məndən kömək istəyəcək (M.Hüseyn).

Qoşulma budaq cümləsi

Qoşulma budaq cümləsi baş cümlədən sonra əlavə edilərək, ondakı məzmunu qiymət verir, ya da ona aid əlavə məlumat verir (Bunlar “əlavə budaq cümləsi” də adlandırılaraq, sohv olmaz).

a) Baş cümlənin məzmununa qiymət verən qoşulma budaq cümləsi:

Qız şələmin saçqlarını didməklə məşğul idi ki, bu da onun bir qədər hırslınlığını göstərirdi (Ə.Əbülləhəsən); *İL-18 təyyarəsi bu məsafləni (Bakı – Sankt-Peterburg) beş saatda qöt edəcəkdir ki, bu da qatarla getməkdən 15 dəfə tezdir* (“Bakı” qozəti).

b) Baş cümlənin məzmununa yeni məlumat əlavə edən qoşulma budaq cümləsi:

...Bir azdan sonra naxçıvanlıların görüşünə üçüncü bir nəfər də daxıl oldu ki, bu da müəllim Mırzə Məmmədqulu idi (C.Məmmədquluzadə); *Lakin bu yanlış cəhət özü ilə bir pis cəhət də doğururdu ki, bu da döyüşü idarə etməyin müəyyən dərəcədə çatınlaşmasından, mürəkkəbləşməsindən ibarət idi* (Ə.Əbülləhəsən).

Qoşulma budaq cümləsi baş cümlənin ya bir üzvünə, ya da ümumi məzmununa aid olur:

a) baş cümlənin bir üzvünə aid olan qoşulma budaq cümləsi:

Ancaq bircə eybi var idi ki, o da onun çox danışması və özünü öyməsi idi (H.Nəzərli); Arada keçən həftələrin səmərəsi göz qabığında idi ki, bu da Xolmoqortsevlə Mədədovun sayı natiqcəsində meydana gəlməmişdi (Ə.Əbülhəsən); Yalnız qapı ağızında bir qoyun dərisi salınmışdı ki, şey onun üstə ayləşərdi (S.Hüseyn);

b) baş cümlənin ümumi məzmununa aid olan qoşulma budaq cümləsi:

Yalnız siz tanımırıksı ki, indi siz də tamiyarsınız (C.Cabbarlı); Lakin batareyanın həla tüsəngi, ol pulemyotu, patronu və nahayat, iki topu vardi ki, bununla da düşmənə əməlli-başlı müqavimət göstərirdi (Ə.Əbülhəsən); Qızılış metal 14 əmaliyyatdan keçməli idi ki, bu da tezkəsən alətlərin pobeditlə təchiz edilməsi zərurətini meydana atırdı.

Bir qrup qoşulma budaq cümləsi baş cümləyə ki bağlayıcısı ilə bağlanır. Bundan əlavə, komponentləri əlaqələndirən digər vasitələr da olur. Bunlar aşağıdakılardan ibarətdir:

1) Komponentlərin əlaqələnməsinə *bu*, *o* əvəzlikləri kömək edir. Çox zaman əvəzliklərin yanında qüvvətləndirici *da* (*də*) ədati işlənilir; məs.:

İndi hərdən bir Kayanın üstüna ol qumbarası da atıldı ki, bu da üç tərəfdən düşmən mühəsirə halqasını daraltdığını göstərirdi (Ə.Əbülhəsən); Oturmaq üçün bircə yer vardi ki, o da kilimin üstünə salınmış döşək idi (İ.Hüseynov).

Həmin əvəzliklər müxtəlif hallarda və kəmiyyetlərdə (tek, cəm) də işlədirilir; məs.:

— İlyas, dilək ilə nəticə arasında keçilməz bir ucuруm var ki, onu da ancaq bir neçə qüvvətli simalar keçmişlər ki, onlarla da tarix... faxr edir (C.Cabbarlı); Amma hər halda Karamışevin tələfəti gözlənildiyindən artıq idi ki, bunun da səbəbi onun tərəddüdü, daha doğrusu, qorxması idi (Ə.Əbülhəsən) Palatada bir-iki çarpayında yaralı var idi ki, onlar da yatırdılar (Danışq dilindən).

2) Komponentlərin əlaqələnməsinə *bura*, *ora* sözləri (müxtəlif hallarda) kömək edir. *Da* (*də*) ədatının işlənməsi də mümkündür; məs.:

Açarsız yanaşınca ölümlə pəncələşmək lazıim gəldirdi ki, burada da əvvəlləri bacım, sonralar da O! O məni susdurub həyata təslim olmağa məcbur etdi (C.Cabbarlı); Səhiyyə məntaqasına gedən bir qəşəng, şairənə yol daha vardi ki, oradan həm də dəmir yol xətti keçirdi (Ə.Əbülhəsən).

Qoşulma budaq cümləli tabeli mürəkkəb cümlənin komponentləri arasından ki bağlayıcısı atılsa, onda cümlə tabesiz mürəkkəb cümlə şəklini alır. Dilişimzdə belə cümlələr də işlənir; məs.:

Birəcə papirooluq tütinüm var, bunu da elə axır gün üçün saxlamışam (Ə.Əbülhəsən); Yanımda sonbeşiyim bircə Əziz qalmışdı, Azər qaçan gündən o da evə yığılmır (Ə.Məmmədxanlı); Maya anladı ki, maşınlardan yaxşı baş açan əri bir çox şeylərdən xəbərsizdir və bu da özünü çox tez-tez göstəracakdır (M.İbrahimov).

Qoşulma budaq cümləsinin ikinci bir quruluş tipi də var ki, onun komponentləri ki bağlayıcısı ilə deyil, *isə* ədati ilə bağlanır; məs.:

Müsləmən fəhləsi revolusiya sırasında gözə çarpırsı, o da bolşevik faaliyyətinin natiqcəsidir (M.S.Ordubadi); Sözünün axırında mənə dedi ki, manı bu çatınlıkdən çıxarıcaq bir adam varsa, o da sənsən (S.Hüseyn); Lətfi marağlandıran yeganə bir şey var idisə, o da ancaq öz dəzgahı idi (H.Seyidbeyli); Xurşud xanının söyüb biabur etmədiyi bir nəşər qalmışdısa, o da mən idim (S.Qədirzadə).

Bu quruluş özüne müvafiq mənə ilə bağlıdır.

Yuxarıdakı cümlələrdə *isə* (-sa, -sə) ədatının ki bağlayıcısı ilə əvez etsək, pozğunluq əmələ gelmez. Lakin ki bağlayıcısı ilə bağlanan cümlələrlə *isə* (-sa, -sə) ədatı ilə bağlanan cümlələr arasında ince bir məna forqı vardır; belə ki, bircincilərin (ki bağlayıcısı ilə bağlananların) baş cümləsində irəli sürürlən fikir artıq faktdır. Ona, az da olsa, şübhə yoxdur. *Isə* (-sa, -sə) ilə bağlananlarda isə baş cümlədə irəli sürürlən fikre tam əminlik yoxdur; yəni danişan şəxs baş cümlədəki fikri tam heqiqət hesab etmir. Bunu aydın başa düşmək üçün aşağıdakı misalları müqayisə edək: 1) Klubda Rüstəmin adına layiq bir şey vardsa, o da təzəcə salınmış yaşıl rəngli qapı idi. 2) Klubda Rüstəmin adına layiq bir şey vardi ki, o da təzəcə salınmış yaşıl rəngli qapı idi.

İkinci misalın baş cümləsindəki fikir tam əminliklə söylenmüşdür. Birinci misalın baş cümləsindən anlaşılı ki, danişan adam, oradakı fikri, tam olmasa da, heqiqətən yaxın hesab edir. Sanki danişan şəxs bu baş cümlədə "Klubda Rüstəmin adına layiq bir şeyin varlığını iddia etmək mümkündür" demək istemişdir. Lakin belə bir məna ikinci misalın baş cümləsində yoxdur. Deməli, budaq cümləni baş cümləyə bağlayan *isə* (-sa, -sə) ədatının ki bağlayıcısı ilə əvez edilməsinə baxmayaq, monaları arasında forq nəzəre çarpar.

Tabeli mürəkkəb cümlənin qoşulma budaq cümləli növü ilə təyin budaq cümləli növü arasında oxşarlıq olur. Elə hallara təsadüf edilir

ki, təyin budaq cümləsinin baş cümləsində budaq cümlənin işlənəcəyinə heç bir işarə olmur (lakin nəzərdə tutulur). Onun arxasında işlənən budaq cümlə baş cümlənin bir qismində aid olur, onu təyin edir. Təyinlənən isim budaq cümlədə ya tekrar olunur, ya da evezlik, mənsubiyət şəkilçisi və ya digər vasitələrə xatırladılır. Təyin budaq cümləsinin bu tipi ilə qoşulma budaq cümləsi müqayisə edilə bilər.

1. *Kitabda dərin bir analiz və bir çox fəlsəfi fikirlər vardır ki, oxucu birdən-birə qayraya bilməz* (C.Cabbarlı).

2. *Suraxanı vəzəzləndə yalnız iki fayton vardi ki, bunları da başqları mindikləri üçün bir çoxları ilə bərabər mən də yerdə qaldım* (S.Hüseyn).

Birinci misaldakı budaq cümlə baş cümlədəki isimlərə (*analiz, fikirlər*) möhkəm bağlıdır (onu təyin edir). İkinci misalda isə baş cümlədəki isimlər (*faytonlar*) bunları da sözləri bağlıdır və budaq cümləyə imkan vermir ki, baş cümlədəki ismi təyin etsin. Bir növ, o, budaq cümlənin təyinlik əlaqəsini qırır. Ona görə də ikinci halda qoşulma budaq cümləsi meydana çıxır.

QARIŞIQ TIPLİ MÜRƏKKƏB CÜMLƏLƏR

Coxkomponentli mürəkkəb cümlələri nəzərdən keçirdikdə, məlum olur ki, onlarda ifadə olunan fikir qarşı-qarşıya duran iki tərifdən – iki qütbdən ibarətdir.

Məlumdur ki, hər bir mürəkkəb cümlədə birləşən komponentlər müəyyən mənə münasibətləri ifadə edir və elə bu əsasda birləşirler. Komponentlər arasında qarşılaşdırma, səbəb-nəticə, aydınlaşdırma və s. əlaqələr olur. Hər hansı bir mənə münasibətini yaratmaq üçün iki qütbü birləşməsi – vəhdət teşkil etməsi zəruri olur. Doğrudan da, səbəbi nəticəsiz, nəticəni səbəbsiz, aydınlaşdırma əlaqəsini aydınlaşan və aydınlaşdırınsız təsəvvür etmək olmaz. Eləcə də iki qarşılaşdırılan tərəf olmadan ziddiyyət, güzəşt, forqləndirmə, müqayisə kimi mənalar əmələ gələ bilməz. Bunun nəticəsində də bir vahidin – mürəkkəb cümlənin qarşı-qarşıya duran iki qütbü meydana çıxır. Bu qütbler sade olduğu kimi, mürəkkəb şəkildə də teşkil oluna bilir. Mürəkkəb şəkildə qurulan bu komponentlər özlüyündə müəyyən mənə əlaqələri də ifadə edə bilirlər. Qütblərdən biri sade, digəri mürəkkəb, yaxud hər ikisi mürəkkəb ola bilər. Bu

o deməkdir ki, qütbler öz aralarında müəyyən mənə əlaqəsi saxladığı halda, mürəkkəb quruluşlu qütb özü də əlavə mənə münasibəti yarada bilər, yeni qütbü öz daxilində də qütbənləmə hadisəsi baş verə bilər.

Coxkomponentli mürəkkəb cümlələrdə nə qədər sadə cümlə olur-olsun, onlar iki əsasda – ya tabesiz mürəkkəb cümlə, ya da tabeli mürəkkəb cümlə əsasında birləşir. Buna görə də onları iki əsas hissəyə böllürük:

1. Qarişiq tipli tabesiz mürəkkəb cümlələr.
2. Qarişiq tipli tabeli mürəkkəb cümlələr.

QARIŞIQ TIPLİ TABESİZ MÜRƏKKƏB CÜMLƏLƏR


Tabesiz mürəkkəb cümlələr müxtəlif komponentlərdən təşkil olunub, zəngin quruluşa malik olur. Ən çox işlənən tabesiz mürəkkəb cümlələr iki, komponentli olanlardır ki, bunlar da müxtəlif mənə münasibətlərini ifadə edir. Üç və daha artıq komponentdən ibarət olan tabesiz mürəkkəb cümlələr müxtəlif quruluşlarda özünü göstərir. Sadalama əlaqəsində olan tabesiz mürəkkəb cümlələri istonilən qədər komponentdən qurula bilər. Belə tabesiz mürəkkəb cümlələr daha çox üç və dörd sade cümlədən təşkil olunur.

I. "Sadə cümlə" lərdən qurulan tabesiz mürəkkəb cümlələr:

a) üç "sadə cümlə" dən ibarət tabesiz mürəkkəb cümlə:

Anasının mülayim siması ciddi və qeydəş bir vəziyyət ələr, arvadı Fəridənin üzünə xəşif bir sarılıq qonar, qara bəbəkləri bir əndişa və vahimə ilə tez-tez hərəkət edərdi (M.İbrahimov); *Dəniz qudurmuş kimi sahə qalxır, coşub-dəşən əsəbi dalğalar yorulmaq bildəndən bir-birini qovur, aramsız olaraq sahili döyür; şəhər üzərində kədərləi uğultu gazırdı* (Y.Şirvan).

Bu misalların sxemini belə ifadə etmək olar¹.




¹ Sxemlərdə istifadə edilən kvadrat və ya dördbucaqlı – nisbi müstəqil "sadə cümlə" ni, yaxud baş cümləni, çevro və ya ellips – budaq cümləni, ox işarəsi – tabe-liyin istiqamətini, ikibəşli ox – tabesizlik əlaqəsini, fiqurların içorisindəki roqomlular isə komponentlərin sırasını ifadə etmək üçün işlədirilir.

b) dörd "sadə cümlo"dan qurulan tabesiz mürəkkəb cümlə:
 "Bizi də gözlə" deyə, şüşəni açdı, probka ağısaqqalın stoluna qədər uçdu, partlu məni diksindirdi, şərabın köpüyü Nazlinın əlinə çiləndi (B.Bayramov).



c) beş "sadə cümlo"dan ibarət tabesiz mürəkkəb cümlə:
 Artıq qızlarım əsil, başım gicəllənir, gözlərim qaralır, dizlərim taqədən düşür, ürəyim zəifləyirdi (B.Bayramov).



Belə işlənen komponentlərin sayı artıq da ola bilər. Bunlar tabesiz mürəkkəb cümlənin nisbətən sadə və qütbənəməyən quruluşlardır. Tabesiz mürəkkəb cümlələr daha mürəkkəb quruluşlarda da işlənə bilər. Belələrinin tərkibinə tabeli və tabesiz mürəkkəb cümlələr daxil ola bilər.


Komponentlərin ümumi sayından asılı olmayaq, onlar iki qütbdə markəzlaşdırıb, bir-biri ilə vohdat təşkil edirlər, həmin qütbərin quruluşu ya sadə, ya da mürəkkəb şəkildə ola bilər.

II. Sadə və tabeli mürəkkəb cümlədən qurulan tabesiz mürəkkəb cümlələr.

a) "Sadə cümlo"dan sonra müxtəlif növlü tabeli mürəkkəb cümlə işlədirilir və "sada cümlo" ilə müxtəlif məna əlaqəsi saxlaya bilər:

Gecə-gündüz çalışırsınız, ancak hiss edirəm ki, dərdimə heç bir əlac olmayıacaq (B.Bayramov); Heç nə olmaz, arvad tayfasının qaydasıdır, bir az çığır-bağır salacaqlar, sonra da qınlarına çəkilib susacaqlar (İ.Sıxlı).


Yuxarıdakı misallarda "sadə cümlo" ilə tabeli mürəkkəb cümlə arasında qarşılaşdırma, sadalama əlaqələri vardır. Tərkib hissədəki tabeli mürəkkəb cümlənin budaq cümlələri tamamilə və mübtədə növlerinə addır. Əlbettə, tabesiz mürəkkəb cümlənin tərkibində başqa budaq cümlələr də işlədilə bilər.



Yuxarıdakı misallarda budaq cümlələr postpozitiv vəziyyətdədir. Bu tipli misallarda budaq cümlənin prepozitiv vəziyyətdə işlənən tiplərinə də rast galırıq; məs.:

Biz maaşımızın artırılmasını və iş saatımızın qısaldılmasını istəyirik, şərtlərimiz qəbul olunursa, hamımız işə başlamağa hazırlıq (H.Nozorlı); İstəkli balam sənsən, sən də azacığ qaşını çatsan, gözümüz düşərsən (B.Bayramov); Körpə ağladı, Nailibəyim nə qədər çalılsı, onu kiridə bilmədi (B.Bayramov); Yalnız kəndin yanından ötüb Tiflisi doğru uranın xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların arasından ot cücərsə də, təbiətin bu ümumi ahənginə təbe olmaq istəmir, dərəli-tapalı yamacları aşır, üfűqdə gözdən itirdi (İ.Sıxlı).


Buradakı misallarda işlənen şərt və qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələr özündən əvvəlk "sadə cümlo" ilə müxtəlif məna əlaqələri ilə bağlıdır.



b) Sadə cümlo ilə əlaqələnən tabeli mürəkkəb cümlə özü də daha mürəkkəb quruluşa malik ola bilər; məs.:

Konsilium eladık, həkimlər bu qənəətə göldilər ki, yüz canı da olsa, dirilməz (B.Bayramov).

Bu cümlənin sxemi aşağıdakı kimi verilə bilər:



III. Sadə və tabesiz mürəkkəb cümlədən qurulan tabesiz mürəkkəb cümlələr.


I. Belə mürəkkəb cümlələrin müxtəlif variantları vardır. Əvvəla, variantlar I komponentle (sadə cümlo ilə) II komponent (tabesiz mürəkkəb cümlə) arasındakı məna əlaqəsinə görə, ikincisi də, II komponent kimi işlənen tabesiz mürəkkəb cümlənin öz komponentləri arasındakı məna əlaqəsinə görə, elecə də həmin tabesiz mürəkkəb cümlələrin komponentlərinin quruluşuna görə müyyənəşdirilə bilər. Qabaqca ikinci komponenti iki tərkib hissədən ibarət olanları nezərdən keçirək:

a) Birinci komponenti sadə, ikinci komponenti iki sadə cümlədən qurulan tabesiz mürəkkəb cümlələndən ibarət olan mürəkkəb cümlə:

Bu axşam iki böyük hadisə olacaqdı: birincisi, kəndimizə çəkilən işıq qoşulacaq, ikincisi isə, həmin qarşısına toplaşdığımız kino-teatr açılacaqdır (B.Bayramov); Elə demə, qızım, Allahdan sonra arvadın böyüyü ərdir, istər öldürər, istər saxlar (M.Ibrahimov); Tamam iki

həftə gecəli-gündüzlü əlləşməli, ölümə vuruşmali olduq; ağır, gec qurtaran, çətin gecələrimiz az olmadı, hətta qızın anası belə axırı qədər bu vəziyyətə dözüb dayana bilmədi (B.Bayramov).

Bu misallarda ikinci komponent – türkib hissələri arasında sadalama, səbəb-notico, qoşulma əlaqələri mövcud olan tabesiz mürəkkəb cümlelərdən ibarətdir. Sxemi belədir:



b) Birinci komponentlə ikinci arasında səbəb-notico əlaqəsi olan tabesiz mürəkkəb cümələ:

Yox, sən xain adımsan, şəhər-küləni yığışdır, buralarda izini-tozunu görməyim (M.Ibrahimov); *Qarənlıq məni boğurdur, əl aturdum, dəmirə dəyirdi* (B.Bayramov); *Barmaqı üzüyə ilisəndə gözələri iriləndi, utanıb əlimi çəkmək istədim, buraxmadı* (B.Bayramov).

Bu misalların da sxemi yuxarıdakı sxem kimidir. İkinci komponentdəki türkib hissələri arasında da müxtəlif mənə əlaqələri özünü göstərir.

c) Birinci komponentlə ikinci arasında qarşılaşdırma əlaqəsi olan tabesiz mürəkkəb cümələlər:

Yastıq ajdaha gücü ilə məni çəkdi, gücüm çatmadı, üzü üstə çarpayıv endim... (B.Bayramov).

İkinci komponentin özünün hissələri arasında müyyəyon mənə əlaqələri (aydınlaşdırma, səbəb-notico) mövcuddur.

ç) Birinci komponentlə ikinci arasında qoşulma əlaqəsi olan tabesiz mürəkkəb cümələlər:

Dost-tanışlı da çıxalmışdı, axşamlar toplaşardılar, şahmat yarışı davam edərdi (B.Bayramov).

2. Sadə cümlə ilə tabesiz mürəkkəb cümələnin birləşməsindən əmələ gələn tabesiz mürəkkəb cümələnin başqa variantları da işlədilə bilər. Xüsusun ikinci komponent iki türkib hissədən deyil, daha çox türkib hissədən ibarət ola bilər:


a) Birinci komponent sadə olub, ikincisini qarşılaşdırma əlaqəsi ilə bağlı olur. İkinci komponent isə aralarında sadalama əlaqəsi olan üç sadə cümlədən teşkil olunur; mos.:

Saatın aqrəbi bir neçə dövrə dolandı, nə Veyşəldən xəbər çıxdı, nə Ulduz oyandı, nə də Şənbə dissertasiyadan ayrıldı (B.Bayramov).

b) Birinci komponentlə ikincisi arasında sadalama əlaqəsi var. İkinci komponent aralarında sadalama əlaqəsi olan dörd sadə cümlədən teşkil olunmuşdur; mos.:

Adamlar mürəbbiyyə macal vermədən, heç nə axtarmadan, heç nə soruşmadan uşaqlar yanaşır, kimi paltar geyindirir, kimi əllərinə bulka verir, kimi ayıqəbi, kimi papaq bağışlayırdı (Mir Colal).


Həmin cümlənin sxemi belədir:



c) Birinci komponent (sadə cümlə) ikincisi ilə aydınlaşdırma əlaqəsi ilə bağlıdır; ikinci komponent üç sadə cümlədən qurulsa da, əlaqələrinə görə nisboton mürəkkəb qurulusa malik olur; mos.:

Kərimzadə qızına dediyini nəvəsinə də dedi: ürəyim işqədir, qardaşın sağ-salamat qayıdaçıdır, fikir eləmə! (Mir Colal).


Bu cümlənin quruluşu aşağıdakı sxemdə olduğu kimidir:



Səbəb-notico əlaqəsi ilə bağlı olan iki vo üçüncü komponentlər birləşdə vəhdət teşkil edir. Dördüncü komponent onunla qoşulma əlaqəsi ilə əlaqə saxlayır.

ç) Birinci komponentlə ikincisi arasında səbəb-notico əlaqəsi olur. İkinci komponent iki türkib hissədən ibarət olur ki, onlardan birincisi özü de iki sadə cümlədən qurulmuşdur; mos.:


Inayə deyilib mənə eşitdirilən bu sözdən könlüm açılan kimi oldu, qonşuma işarə elədim, o da gülümşündü, ikimizin də başımız kitabın üstünə əylidi (B.Bayramov).



d) Yenə də birinci komponent ikincisine səbəb-notico əlaqəsi ilə bağlı olur. İkinci komponent mürəkkəb qurulusa malik olur: onun birinci sadə komponenti tabeli mürəkkəb cümlədən ibarət olan ikinci ilə sadalama əlaqəsində olur; mos.:

Əlinin biri ilə onun üzünə kölgə saldı, uşaq dartını oyandı, işığda gözlerini açı bilməsə də, səsləndi, qıçıldadı (B.Bayramov).


Bu cümlənin quruluşunu sxemle belə ifadə etmək olar:



e) Sadə cümlədən ibarət olan birinci komponent tabesiz mürəkkəb cümlədən ibarət olan ikinci komponentlə aydınlaşdırma əlaqəsində olur. İkinci komponent özü də sadalama əlaqəsi ilə düzəlen bir tabesiz mürəkkəb cümə və səbəb-nəticə əlaqəsi ilə ona bağlanan sadə cümlədən ibarətdir; məs.:

İndi dünyada birçə qorxum vardır: tərpəniş olmasın, nəfəs də yavaş alınsın, uçquñ baş verə bilər, əlimizə həyat kimi düşən havanı, işgili əlimizdən alar (B.Bayramov).


Bu cümlənin quruluşu sxemle belə ifadə oluna biler:



a) Birinci komponentlə ikincisi qoşulma əlaqəsində olur. İkinci komponentdə iki tabeli mürəkkəb cümə səbəb-nəticə əlaqəsi vəsiatlı birleşərək, bir tabesiz mürəkkəb cümə emələ götürür; məs.:

Gövdəsi çürüməyə başlayır, ağar lazımdıca doğranıb arıtlammasa, azar özyinə yerişir, küləvin, tufanın birində yixilir, bu həyatda hər nə var, hamisini məğmən eləyir (B.Bayramov).

Həmin cümlənin sxemi belədir:



IV. Tabeli mürəkkəb və sadə cümlədən qurulan tabesiz mürəkkəb cümlələr.


Bunların da müəyyən variantları olur. Həmin variantların bir neçəsinə gözdən keçirək.

a) Tabeli mürəkkəb cümə ilə sadə cümə arasında qoşulma əlaqəsi olur, tabeli mürəkkəb cümə isə müxtalif quruluşa işlənir; məs.:

Ona dəyən güllə zəhərlə imiş ki, bir daha səs çıxmadi, iki nəfər sahiyyəçi gəlib onu aparanda o, yavaş-yavaş inlayırdı (H.Nəzərli).

b) Komponentlər arasında sadalama əlaqəsi olur: *Dil desə də, ürək razi olmur, ayaqları sözünə baxmayıb sürüñürdü* (İ.Sixli).

Bu cümlələrin sxemini belə qurmaq olar:



c) Komponentlər arasında aydınlaşdırma əlaqəsi olur:

Qaldığı yer oradan sakit olsa da, şəraitit çox pis idi: otaq körpic döşəməli yarızırzəmi rütubətlə bir yer idi (M.Ibrahimov).

ç) Komponentlər arasında qarşılaşdırma əlaqəsi olur:

Mən deyirdim ki, imtahandan "5" alacağam, manə inanmırıldılar.

đ) Komponentlər arasında səbəb-nəticə əlaqəsi olur:


Qayıqdaqlar na qədər çalışsalar da, istiqamətini düz götürə bilmir, su qayğı ayırdı (İ.Sixli).

V. Tabesiz mürəkkəb və sadə cümlələrdən təşkil olunan tabesiz mürəkkəb cümlələr.

Bu növ mürəkkəb cümlələrinə aşağıdakı variantları nəzəre çarpır:
a) Komponentlər arasında aydınlaşdırma əlaqəsi:

Hamya qəhvə, yalnız Məmmədhəsan ağıaya darçın çayı göldi: soyuqluq verən düyüün vücudunda gətirdiyi rütubəti darçın yox edirdi (V.Y.Çəmənzəminli).

Bu cümlənin quruluşu belə təsəvvür olunur:



b) Komponentlər arasında qarşılaşdırma əlaqəsi:

Atan soğan, anan sarımsaq, sən hardan oldun gülməşəkər? (Atalar sözü); Cahangirov dodağını büzdü, prokuror üzünü turşutdu, lakin yenə dillənən olmadı (B.Bayramov). *Pul var, vəzifə var, can bacı, amma xoşbəxtlik yoxdur!* (B.Bayramov).


Bu misallardakı birinci komponentin, yəni tabesiz mürəkkəb cümlələn tərkib hissələri arasında sadalama əlaqəsi vardır.

c) Komponentlər arasında səbəb-nəticə əlaqəsi:

Đedim danışarsan, gülərik, sənин də eynin açıtlar (B.Bayramov).

Birinci komponent daxilindəki tərkib hissələri arasında sadalama əlaqəsi olanda, orada sadə cümlələrin sayı ikidən artıq da ola bilir; məs.:

- Dəmir qapıların sanballı qıfılları zırıqılı ilə açıldı, ağır mandal-lar çəftlərdən çıxarıldı, bir dəqiqədə qapılar taybatay açıldı, qaranlıq taqlara günçxandan qırmızı şəfqələr düşdü (Y.V.Çəmənəzəminli); Çay dağlıb, əlini yandırıd, stəkan divara dəyərək, parça-parça oldu, nəlbəki yerə düşüb sindi, bu onu daha da açıqlandırdı (M.Ibrahimov).



c) Komponentlər arasında qoşulma əlaqəsi:

Özüna bir şey olmayıb, maşın zədələnib, sabah düzəldərlər (B.Bayramov).

Birinci komponent özü qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədən ibarətdir.

VI. Tabeli mürəkkəb cümlələrdən qurulan tabesiz mürəkkəb cümlələr.

a) Komponentlər arasında qarşılaşdırma əlaqəsi olur:

Ağa, buyurdular ki, təqribən üç yüz kilometrdir, man dili qurmuş da davam gətirməyib dedim ki, xeyr, ağa, cəmi yüz iyirmi kilometrdir (M.Ibrahimov).

Arvad var ev tikər, arvad var ev yixar (Atalar sözü).




b) Komponentlər arasında sadalama əlaqəsi olur:

Arpaya qatsan, at yeməz, kəpəyə qatsan, it yeməz (Atalar sözü); *Ölsəm, qəlbimdə onun məhəbbətini aparacağam, qalsam, qəlbimdə onu, onun məhəbbətini yaşadacağam* (B.Bayramov).



c) Komponentlər arasında qoşulma əlaqəsi olur:

Başa saldım ki, kənd dedi-qodusuna o qədər də inanmasın; onu inandırıbm ki, Qönçənin üstündə yaxşı bir göz olsa, nöqsanlarını düzəldər (B.Bayramov).



Bu tabesiz mürəkkəb cümle iki əvvəlkilərdən daha mürəkkəbdür. Buradakı birinci və ikinci komponent tamamilə budaq cümləli tabeli mürəkkəb cümlələrdən ibarətdir, lakin ikincinin budaq cümləsi daxilində şərt budaq cümləsi da iştirak edir.

VII. Tabesi və tabesiz mürəkkəb cümlələrdən təşkil olunan qarışiq tipli mürəkkəb cümlələr:


Ay Zeynal, şeirlərini də, şəkli də göndər Bakıya, çap eləsinlər, bəlkə, maşuqəni tapasən, yoxsa dəli olarsan (B.Bayramov).



Birinci tərkib hissə məqsəd budaq cümləli tabeli mürəkkəb cümlədən, ikinci tərkib hissə isə qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədən ibarətdir.

VIII. Tabesi və tabeli mürəkkəb cümlələrdən təşkil olunan qarışiq tipli mürəkkəb cümlələr.


Evinə gedərsən, birdən səni yaxşı qarşılamazlar, atan da deyər ki, oğlumu pis qəbul elədilər (B.Bayramov).



Aydındır ki, komponentlər arasında səbəb-nəticə əlaqəsi vardır. Birinci komponent qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədən, ikincisi isə tamamilə budaq cümləli tabeli mürəkkəb cümlədən ibarətdir.


IX. Komponentləri tabesiz mürəkkəb cümlələrdən ibarət olan qarışiq tipli mürəkkəb cümlələr.

At ölü, meydan qalar, igid ölü, ad-san qalar (Atalar sözü).



Buradakı əsas komponentlər arasında qarşılaşdırma əlaqəsi vardır. Sadalama əlaqəsi olsa, komponentlərin (tabesiz mürəkkəb cümlələrinin) sayı artıq da ola bilər:

Şofer tutursunuz, maaş alır, dayə saxlaysınız, əmək haqqı alır, uşaq götürürsünüz, onun da öz xərci (B.Bayramov).



Burada her biri səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlədən ibarət olan üç komponent sadalama əlaqəsi ilə birləşib, qarışq tipli tabesiz mürəkkəb cümlə əmələ gatırılmışdır.

QARİŞQ TIPLİ TABELİ MÜRƏKKƏB CÜMLƏLƏR

Danışq zamanı fikri daha ətraflı və dəqiq surətdə ifadə etmək üçün yalnız iki komponentdən – baş və budaq cümlədən ibarət olan tabeli mürəkkəb cümlələrdən deyil, həm də bir neçə komponentdən təşkil olunan tabeli mürəkkəb cümlələrdən də istifadə edilir. Komponentlər daha çox budaq cümlələrin, bəzi hallarda isə baş cümlələrin hesabına artır. Beləliklə də, ya budaq cümləsi, ya da baş cümləsi çox olan (baş cümlə çox zaman ikidən artıq olmur) tabeli mürəkkəb cümlələr alınır. Bunları aşağıdakı kimi qruplaşdırmaqla olar:

- çoxbudaqlı mürəkkəb cümlələr;
- çox baş cümləli mürəkkəb cümlələr;
- çoxbudaqlı və çox baş cümləli mürəkkəb cümlələr.

Çoxbudaqlı mürəkkəb cümlələr

Çoxbudaqlılarda ən azı iki budaq cümlə olur. Yuxarıda nəzərdən keçirdiyimiz ayrı-ayrı budaq cümlə növləri baş cümlə ilə müxtəlif kombinasiyalara daxil olur. Tabeli mürəkkəb cümlə daxilindəki təkəc bir budaq cümlə baş cümləyə hansı vasitə və üsulla bağlanırsa, iki və ya ikidən artıq miqdarda olan budaq cümlələr də eyni vasitə və üsullarla bağlanır. Buna görə də burada həmin məsələlərdən danışmağa ehtiyac qalmır; çünki hər hansı növdən olan budaq cümləni izah edərkən, onu baş cümləyə bağlayan vasitələr nəzərdən keçirilmişdir.


Azərbaycan dilindəki qarışq tipli tabeli mürəkkəb cümlələr komponentlərin birləşməsinə görə üç cür olur:

- I. Komponentləri paralel birləşənlər.
- II. Komponentləri ardıcıl birləşənlər.
- III. Komponentləri paralel-ardıcıl birləşənlər.


I. Komponentləri paralel birləşən tabeli mürəkkəb cümlələr.

Paralel bağlananlar qütblerin sırasına görə iki cür olur: "baş cümlə + budaq cümlələr", yaxud "budaq cümlələr + baş cümlə" şəklində. Budaq cümlə qütbündə iki və daha artıq budaq cümlə iştirak edə bilər.

Arzumuz budur ki, böyük oğlan olasan, gördüyün işlər bizi və valideynlərini sevindirsin.(damışq dilindən).



Hava yaxşı olsa, sən də vaxtında gəlsən, motoru tez işə sala bil-sək, istirahət günü çoxlu balıq tutu bilərik.



Budaq cümlələrin növünə, sayına və yerinə görə bunların üçbür variantları olur.

II. Ardıcıl birləşmələrdən yalnız üçkomponentli tabeli mürəkkəb cümlələri nəzərdən keçirəcəyik. Üçkomponentlilərin budaq cümlənin növlərinə görə bir çox variantları da var ki, nə onları, nə də dörd və çoxkomponentli tabeli mürəkkəb cümlələrin bütün quruluş modellərini (çox olduğu üçün) nəzərdən keçirmək mümkün deyildi.

Məlum olduğu üzrə, rus dilçiliyində ardıcıl bağlanan tabeli mürəkkəb cümlələrdə birinci budaq cümləni baş cümlədən, ikinci budaq cümləni isə birinci budaq cümlədən asılı hesab edirlər. Bizim tətbiq etdiyimiz metodda görə isə üç komponent iki qütbdə birləşməlidir. Aşağıdakı misala diqqət edək:


Vərəqədə yazılmışdı ki, ey əmələ camaati, bilin ki, Xanlar Həsən oğluna atılan güllə... biz – neft əmələsinin hamisina atılıbdır (S.Rəhimov).

Biz bu cümləni aşağıdakı şəkildə iki qütbə ayıırıq: 1) *Vərəqədə yazılmışdı*, 2) *ey əmələ camaati, bilin ki, Xanlar Həsən oğluna atilan*

*güllə – neft əmələsinin hamısına atılıbdır; yəni birincisi baş cümə qütbü, ikincisi isə budaq cümə qütbüdür. Birinci hissə danişanın öz sözündür, yəni o, məlumat verir (*Vərəqədə yazılmışdır*), qalan hissə isə vərəqədə yazılımları bildirir, yəni özgə nitqdır. (Birinci hissə vərəqədə olmayan, ikinci hissə isə vərəqədə olan hissədir). Budaq cümə qütbü özü də ikitərəfli tabeli mürəkkəb cümledən ibarətdir. Orada da baş və budaq cümələ vardır. Beləliklə, biz həmin cümplenə belə sxemləşdirməyi düzgün hesab etmirik:*




Onun aşağıdakı şəkilde sxemləşdirilməsi daha möqsədəyğindur.




Qarışqı tipli tabeli mürəkkəb cümlepərdə iştirak edən üç komponent müxtəlif münasibətlərdə olur və müxtəlif quruluş tiplərini əmələ götürirlər. Bunlar aşağıdakılardan ibarətdir.

1. Baş cümə qütbü əvvəl gölərək, birkomponentli, budaq cümə qütbü isə ikitərəfli tabeli mürəkkəb cümlepərdə olur; orada əvvəl baş, sonra isə budaq cümələ iştirak edir:

Axırda dedilər ki, qoy görək bu quyuda nə sərr var ki, bu at burdan o yana getmir ("Azərbaycan nağılları").




2. Baş cümə qütbü bir komponentdən, onun arxasında gölən budaq cümə qütbü iki komponentdən ibarət olur. Budaq cümə qütbündə əvvəl budaq cümlepə, sonra baş cümlepə iştirak edir:



Əsl məsələ də burasındadır ki, mən Qara daşların göləcəyinə bütün varlığımı inanmasayıdım, belə fərəhli bir məclisdə səni həyəcanlandırmazdım (M. Hüseyin).


3. Budaq cümlepə qütbü əvvəl işlənərək ikitərəfli tabeli mürəkkəb cümlepə – baş cümlepə qütbü olmaqla, dərinə birkomponentli baş cümlepə qütbü işlənir:

Kim istəyir ki, Musa Eminov büronun tərkibinə seçilsin, qoy əlini galdırsın (Danişq dilindən).




4. Budaq cümlepə qütbü əvvəl işlənərək ikitərəfli tabeli mürəkkəb cümlepə, sonra baş cümlepə olmaqla, arxasında bir komponentli baş cümlepə golər:

Düşən zabitini bizimkilər harada yaxalamaşdılar, necə tutmuşdular, bunları bilməsəm də, yaxşı bir ov ilə qayıtdıqları göz qabağında idi (Ə. Əbülləhesən).




5. Budaq cümlepə qütbü tek komponentli olub, əvvəl işlənir, baş cümlepə qütbü isə ikitərəfli tabeli mürəkkəb cümlepə – baş və budaq cümlepəndən ibarət olur:

Başına gələn bir əhvalatı qısaca danişsam, görəcəksən ki, sənin tapmacanın cavabı elə mən deyəndir ("Kirpi" jurnalı).




6. Başda işlənən təkkomponentli budaq cümlepə qütbündən sonra ikitərəfli tabeli mürəkkəb cümlepə – baş və budaq cümlepəndən ibarət olan baş cümlepə qütbü işlənir:

İndi ki, mən iştayırsən, nə desəm, yerinə yetirməlisən ("Azərbaycan nağılları").




7. Əvvəldə ikitərəfli tabeli mürəkkəb cümlepə – baş və budaq cümlepəndən ibarət olan baş cümlepə qütbü, sonra isə təkkomponentli budaq cümlepə qütbü işlənir:

Vaqif gördü ki, İbrahim xan onun sözlerinin məğzini dərk etmir, mənəm-mənəm deyir, buna görə də dilxor olub dinmədi (Y.V.Çəmənzəminli).



8. Baş cümle qütbü ikikomponentdən – budaq və baş cümldən ibarət olmaqla əvvəlcə, təkkomponentli budaq cümle qütbü isə onun arxasında işlədirilir:


Bu işləri yaxşı görməsə, narazı galacağıq, çünkü biz ümumi mənafeyi əsas tutmalıyıq (danışqdan).



III. Paralel-ardıcıl birləşənlərə gəldikdə qeyd etməliyik ki, bu bağlanma üsulu olan yerdə on azı dörd komponentin olması zəruriidir. Bunlar daha mürəkkəb quruluşa malikdir. (Bunlara aid bezi nümunələr göstərməklə kifayətlənəcəyik).


1. Baş cümle qütbü təkkomponentli olub, birinci yerdə işlənir. Budaq cümle qütbü isə üçkomponentli olmaqla bir baş, iki (çox da ola bilər) paralel bağlanan budaq cümldən ibarətdir:

Bircə o qalib ki, Çıraq oğlu Murad dəstəni çəkib gölsin ki, bu evlərdən də köçün, biz olacağıq (İ.Əfəndiyev).




2. Baş cümle qütbü əvvəl gelib təkkomponentli olur; budaq cümle qütbü iki paralel budaq cümldən ibarətdir ki, bunlardan biri özlüyündə baş və budaq cümldən təşkil olunmuşdur:

Xolmoqortsev də, Tapdıq da onları inandırmağa çalışırdılar ki, siz, doğrudan da, çox yaxşı əsgərlərsiniz, biz sizdən təəssüflə ayrılmırıq, çünkü məcburuq (Ə.Əbülhəsən).




3. Təkkomponentli budaq cümle qütbü əvvəl, üçkomponentli baş cümle qütbü isə sonra gelir; sonuncu komponent bir baş və iki paralel budaq cümldən ibarət olur:

Qız bir neçə qədəm irəliləmişdi ki, birdən dönbüb mənə dedi ki, süd beş girvənkə idi, xanıma deyərsən... (Tağı Şahbazı).




4. Qabaqcə üçkomponentli budaq cümle qütbü işlənir; onun daxilində bir baş cümle və iki paralel budaq cümle vardır. Baş cümle qütbü isə təkkomponentlidir:

Əgər san bayaq nağıl elədiyin keyfiyyəti məhz zarafat üçün düzəldib nağıl eləyirdin ki, ancaq bir qədər gülök, günümüz xoş keçsin, söz yox, daxi bu barədə heç damışmayaq (C.Məmmədquluzadə).



5. Əvvəl işlənən budaq cümle qütbündə üç komponent olur; bunlardan ikisi baş cümle, biri isə budaq cümle vəzifəsi daşıyır. Təkkomponentli baş cümle qütbü isə sonra gelir:

Elə isə xəbər çıxdı, səs-küy düdü ki, Nigarı götürüb qaçdırılar, Bürcü Soltan ata minib, qoşuna hay vurdı ("Koroğlu" dastanı).




Biz burada budaq cümlələrin adını çəkmədən dördkomponentli qarışq tipli mürəkkəb cümlələrdən beş nümunə götirdik.

Beşkomponentlilərə aid de bəzi nümunələr göstərək:


1. Əvvəlcoiki komponentli baş cümlə qütbü (baş və budaq cümlə şəklində); sonra isə üçkomponentli budaq cümlə qütbü işlənir; o da iki paralel budaq cümlədən ibarətdir. İkinci budaq cümlə özü də baş və budaq cümlə hissələrindən təşkil olunmuşdur:

Mən elə biliirdim ki, bizim uşaqlar özgə uşaqlar kimi o qədər də divar yayan deyillər, çünki çox nəsihət eləmisişim və onlar da mənə söz vermişdilər ki, divarları yazmayacaqlar (C.Məmmədquluzadə).



2. Əvvəlcə iki paralel bağlanan budaq cümlədən ibarət olan budaq cümlə qütbü, arxasında üçkomponentli baş cümlə qütbü gəlir. O özü də qütb daxilində baş və budaq cümlə qütblərinə bölünür ki, onun da budaq cümlesi iki komponentdən – budaq və baş cümlədən ibarətdir:

Elə ki məclis arəstə oldu, hər kəs öz yerini tutdu, xotkar dedi: nə qədər ki bu Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindəganlıq bizi haram olacaq ("Koroğlu" dastarı).



Beşkomponentli paralel-ardicil tabeli mürəkkəb cümlələrin 24 quruluşda olması mümkündür. İştirak edən ayrı-ayrı budaq cümlə növlerini nəzərə alıdəq onların çoxu variantlarının işləndiyi şübhəsizdir.


Cox baş cümləli mürəkkəb cümlələr

Tabeli mürəkkəb cümlənin tərkibində bir baş cümlənin bir neçə budaq cümləsi olduğu kimi, bir budaq cümlənin də bir, iki və daha artıq baş cümləsi işlədiə bilər. Dilimizdə dərəcə, şort, zaman budaq cümlələrinin baş cümlələrində dediyimiz bu xüsusiyyət özünü daha çox göstərir.

Baş cümlə qütbündə iki komponent, budaq cümlə qütbündə isə bir komponent işlədirilir; məs.:

Güliş, sanın canın üçün, Moskva o qədər qəşəngdir, insanları o qədər mehribandır ki, adam ayrılmag istəmir (Ə.Voliyev); Gör iş ne qədər çox, şərait ne qədər ağırdır ki, gələn məktubları belə oxuya bilmirəm (Ə.Voliyev); Vəziyyət elə şəkil almağa başlamış, iş o yerə gətirmişdir ki, irəliyə doğru yeni bir addım atmaq özünü tamamilə bu iblislərin əlinə vermək və böğaza qədər çirkuba girmək demək idi (İ.Qasimov, H.Seyidbəyli).

Bu misalların sxemi belə olmalıdır:




Dilimizdə üç baş və bir budaq cümlesi olan mürəkkəb cümlələr də işlənir; məs.:

Sübhanverdizadə. Gör biz öz ingilabi sayıqlığımızı nə dərəcədə itirmişik ki, nə dərəcədə bizim beynimiz kütləşib, biz iki göz-dən kor, iki qulaqdan nə qədər kar olmuşuq ki, qoyun dərisinə girən Ələpəş oğlu kimi bir qurd, bizim hökumətin bu boyda polad kassasına hücum çəkibdir (S.Rəhimov).

Burada baş cümlə qütbündə üç komponent – üç baş cümlə, budaq cümlə qütbündə isə yalnız bir dərəcə budaq cümlesi vardır.


Həmin misalin sxemini belə qura bilərik:



Qabaqca budaq cümlə qütbü, sonra isə iki baş cümlədən ibarət olan baş cümlə qütbü iştirak edir; məs.:

Geçənin qaralığı olmazsa, kim gündüzün işığına tələsər, kim bu işığın qədrini bilər? (S.Rəhimov).

Həmin misalin sxemini belə qurula bilər:




Çoxbudaqlı və çox baş cümləli mürəkkəb cümlələr

Bir tabeli mürəkkəb cümlənin daxilində nəinki yalnız budaq cümlələr, nəinki yalnız baş cümlələr çox ola bilər, eyni zamanda həm bir neçə baş cümlə, həm də bir neçə budaq cümlə işlədilə bilər.

1) Eyni vaxtda iki paralel budaq cümlə və iki paralel baş cümlə işlədilir. Bunlardan hər biri istenilən baş cümleyə və öksinə aid olur; məs.:

Nə qədər ki sürətlə silahlanma davam etdirilir, nə qədər ki dövlətlərin ixtiyarından başqa ölkələrə ildırım sürəti ilə hücum etmək vasitələri və olduqca çoxlu silah ehtiyatları, o cümlədən də nüvə silahı ehtiyati vardır, dinc yanası yaşamaq üçün kifayət qədər möhkəm təməl ola bilməz, sülh möhkəm surətdə təmin edilmiş hesab oluna bilməz ("Kommunist" qəzeti).


Bu cümlədəki komponentlərin bir-birinə münasibətini sxem vəsiyyəti ilə aşağıdakı kimi ifadə etmək olar:



2) Belə tabeli mürəkkəb cümlə daha çox komponentin iştirakı ilə de amələ gələ bilər; məs.:

Əgər şum vaxtında edilərsə, torpaq yaxşı becərilərsə, keyfiyyətli toxum sapılarsa, sahələr vaxtlı-vaxtında və normal şəkildə suvarıllarsa, alaq vaxtında edilərsə, onda yaxşı məhsul da əldə etmək olar, məhsulu yetişdirənlər də sevinər, bizim də üzümüz ağ olar, rayon rəhbərləri də bizi "sağ ol" deyər, bəlkə, hələ bir ordendən-zaddan da mükafat alarıq ("Sovet kəndi" qəzeti).

Bu cümlənin sxemini belə qurmaq olar:



Qeyd etmek lazımdır ki, budaq cümlənin sayının baş cümlənin sayına bərabər olması heç də zəruri deyildir, bunların biri digərindən az ve ya çox da ola bilər.

Beləliklə, tamamilə aydındır ki, Azərbaycan dilində qarışq tipli mürəkkəb cümlələr olduqca zəngindir və onların qütbənmə metodu ilə öyrənilməsi mümkünündür. Həmin metod nəinki qalan türk dillərindəki, eyni zamanda başqa dillərdəki qarışq tipli mürəkkəb cümlələrə də tətbiq etmək olar.

MÜRƏKKƏB SİNTAKTİK BÜTÜVLƏR¹

Sintaktik səviyyədə mürəkkəbleşmə ardıcılılığı özünü belə göstərir: söz birleşməsi → müxtəsər cümlə → sadə geniş cümlə → mürəkkəb cümlə → qarışq tipli mürəkkəb cümlə → mürəkkəb bütöv (mətn).

Kəmiyyət və keyfiyyətə mürəkkəbleşmənin ayrı-ayrı səviyyələrini eks etdirən bu vahidlərin hər biri öz xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Belə ki, mürəkkəb cümlədən bəhs edərkən bəzi üzlər arasında aparılan təhlil deyil, mürəkkəb cümləni təşkil edən vahidlərin struktur-semantik təşkili, bu iki (ən azı) predikativ vahidin birləşməsi, birləşməyə imkan verən forma və semantika, funksiyani icra edən vahidlərin qarşılıqlı üzvlənməsi maraqlandırır. Doğrudur, xüsusən tabeli mürəkkəb cümlələrdə bu üzvlənməni ümumi fakt kimi xatırlayır, hər dəfə mübtədə (xəbər, tamamlıq...) budaq cümləsi deyəndə baş cümlədə olmayan (və ya formal şəkildə olan) mübtədənnin ayrı cümlədə təzahür etmiş, formallaşmış şəkildə yeni vahid yaratdığını xatırlayıraq. Ancaq bu mübtədə heç vaxt bizim yadımıza cümlə üzvlərinin paradiqmasını salmır və yeni aspekt – iki və daha artıq cümlənin birləşməsi zamanı meydana çıxan xüsusiyyətlər ön planda keçir.

Təxminən eyni vəziyyət mürəkkəb cümlə ilə qarışq tipli mürəkkəb cümləyə keçidə bir daha özünü göstərir. Qarışq tipli mürəkkəb cümlədə ikikomponəntli mürəkkəb cümlə problematikası ikinci planda keçir, qütbənmə – struktur semantik şaxələnmə ön planda dayanır. Doğrudur, burada yenə mürəkkəb cümlənin növlərinin adları xatırlayıraq, ancaq bu, artıq ümumi sistemin naminədir və burada

¹ Bu bölməni filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoglu yazmışdır.

cümplenin mübtəda, xəbər və ya tamamlıq budaq cümeli olması mahiyyətəcə bizi maraqlandırır, fikir qütbənme etrafında *ardıcıl*, *parallel*, *parallel-ardıcıl* birləşmə modelləri üzərində mərkəzlesir.

Cümleyə verilən klassik torifdə əsas ziddiyət onun guya bitmiş fikir ifadə etməsidir. Aristoteldən müasir dövrümüzəcən gələn bu ziddiyət onun guya bitmiş fikir ifadə etməsidir. Aristoteldən müasir dövrümüzəcən gələn bu ziddiyət əsasən ondan doğur ki, fikrin (tefakkürün) ölçüləri ilə dilin (nitqin) ölçüləri mexaniki şəkildə qarşılaşırlırmış, fikir və dilə atomar – elahiddə şəkildə baxılmışdır ki, bu da düzgün sayıla bilməz. Fikir bitkinliyi nisbi xarakter daşıyır; belə ki, sözə və söz birləşməsinə nisbətən predikativ vahid olan cümlədə fikir bitkinliyi ola bilməz və ya istisnalar mətn tələbləri baxımından burada ola biler (“cümə bərabərdir mətn” şəraitində). Fikir və intonasiya bitkinliyi forma və məzmun baxımından yalnız cümlədən daha böyük vahidin daxilində ola bilər. Cümplenin özünün də təşkiledici vahid kimi daxil olduğu mətnin struktur və semantik özünəməxsusluğunu *mətn sintaksisi* öyrənir.

Mətnindən bəhs edərkən məsəlenin tədqiq tarixinə və terminlərə, ötər də olsa, nəzər salaq. Tədqiq tarixi nisbətən cavan olan və kökü antik natiqlik sənəti ilə, eləcə də M.V.Lomonosovun, F.I.Buslayevin, A.X.Vostokovun, A.M.Peşkovskinin araşdırılmaları ilə bağlı olan mətn dilçiliyi N.S.Pospelovun, İ.A.Fiqurovskinin, İ.R.Qalperinin, İ.F.Vardulun, Q.U.Solqanikin, A.İ.Novikovun, L.M.Losevanin, V.İ.Moskolskayın, N.A.Slusarevənin, türkologiyada M.Z.Zekiyevin, Ə.Cavadovun, K.Abdullayevin tədqiqlərində genişləndirilmiş və dərinləşdirilmişdir. Xarici dilçilikdə 60-ci illərdən sonra müxtəlif dilçilik məktəblərinin, axın və cərəyanlarının predmetinə çevrilən mətn probleminə bir neçə baxımdan məcmuələr, kitablar, elmi konfranslar həsr olunmuşdur. Kommunikasiyanın mahiyyət və təşkilini, nitq fealiyyətinin rəngarəngliyini, çox funksiyalılığını, bədii mətnin anatomiyasını öyrənməkdə mətn sintaksisi ciddi elmi-nəzəri və tacrubi əhəmiyyət daşıyır. Dil və tefakkürün qarşılıqlı əlaqəsi kimi global problemin həllində də mətn dilçiliyi mühüm rola malikdir.¹

Mətnlərin özü də iki qrupa ayrılır: **mikromətn və makromətn**. Mikromətn ele kiçik mətdir ki, orada konkret bir fikir, mətləb bitir.

¹ Bu barədə bax: Новое в зарубежной лингвистике. Выпуск VIII. Лингвистика текста. М., 1978.

Dilçilikdə mikromətnlərə mürəkkəb sintaktik bütöv də deyilir ki, digər terminlərlə (period, diskurs, subtekst, frazaüstü vahid, nəşr bəndi və s.) müqayisədə bu termin daha uğurludur.

Makromətnlər daha böyük mətnlər olub, ayrı-ayrı fəsilləri, müxtəlif bədii əsərləri tamlıqda ifadə edir ki, o daha çox əslubi-poetik və ədəbiyyatşünaslıq baxımından əhəmiyyət kəsb edir. Linqvistik tədqiqat əsasən *sintaktik bütövlərin* üzərində mərkəzlesir və *mətn* termini onun sinonimi kimi işlənir.

Nümunə üçün bir mürəkkəb sintaktik bütövə diqqət yetirək: “*Qış vaxtıları atam həmişə evə hirsli qayırdırdı və onun rayonda satmaq-cuin içində yağ, şor, pendir apardığı ağır kolxoz bidonu tappılı ilə dəhlizə düşəndə nənəmİN Məkkə nağlı qurtardı. Qapıdan evə girən kimi atamın bizə acığa tutardı, çünki o, qarda, əvvəlcə çörək qazanırdı, biz bu isti otaqda oturub o çörəyi yeyirdik. İslanmış corablarımı ayagından çıxarıb hirsli-hirsli sobanın altına tullayanandan sonra, atam taxta çarpayıdan yastığın an böyüyünü götürüb palazın üstünə atıldı. Atam yastığa dirsəklənib çay içə-icə qıpçırmızı qızarmış ayaqlarının yastı və yekə barmaqlarını tərpadırdı. Ayaqlarının qurmazı çəkilib alınca tər golənəcən atam bizə hirsli-hirsli baxırdı. Sonra nənəm onun qara, hisli çəkmələrini də qapının qabağından gətirib qurumaq üçün sobanın altına qoyurdu. Çəkmələr, corablar yavaş-yavaş buxarlanırdı, atamın hirsli yavaş-yavaş soyuyurdu*” (Ə.Thylisi).

Burada sekkiz cümplenin üzvi şəkildə birləşib yaratdığı bütöv intonasiya, məna və quruluş vahid bir təmin ifadəsinə xidmət edir.

Bu bütöv təşkil edən cümlələrin iç-içə bağlanmasında *ata* sözü açar rolü oynayır. Müxtəlif qrammatik mövqə və funksiyalarda çıxış edən həmin söz mehz müxtəlif formalarda işlənə-işlənə bu sekkiz cümplenin şəkildə bir-birinə bağlanmışdır. Müxtəlif formalar isə ele mümkün ola biləcək formalardır ki, oraya sözün özünün işləndiyi müxtəlif paradigmaları və həmin funksiyada əvəzədici kimi çıxış edən sözlər daxildir.

Başlangıcı, inkişafı və sonu olan bu tipli bütövlərin semantik, funksional və struktur xüsusiyyətləri mətn sintaksisində öyrənilir.

Adı danışqda biz mətni anlayışımı “mətləb” və yaxud “söz” kəlmələri ilə ifadə edirik. “Sözüm bitdi”, “Sözün var, söz danış”, “Sözün damarı olar, çəkdikcə uzanar” və s. İfadələrində mehz bu mənada – mətn anlayışı ifadə olunur. Azərbaycan dilində orəb dilindən alınma *mətləb* sözü də işlənir ki, onun beş mənası göstərilir: 1) istənilən,

tələb olunan şey; 2) məqsəd, arzu, istək; 3) məsələ; qəziyyə, əhvalat; 4) mövzu; 5) nəticə. Burada da məhz mətn, yaxud fikrin yarandığı, yayıldığı və bittiyi nitq fəaliyyəti nəzerətə tutulur.

Qapalı struktur dil vahidi kimi atalar sözləri, bayatılar, mərasim və ya qeyri-mərasim nəğmələrinin hər biri ozlüyündə bir mətnidir. Məs.: 1) *Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq or kişinin işidir.*

2) *"Al molla" deyiblər, "ver molla" deməyiblər.*

3) *Su galər axar gedər,*

Qayalar yaxar gedər.

Bu dünya bir pəncərə,


Hər gələn baxar gedər və s.

Şerin hər bəndi (və ya beysi) mikromətn, bütöv şeir isə makromətnidir.

Burası da maraqlıdır ki, atalar sözü və məsəller və ya bayatılar başqa bir mətnə daxil olub aktiv və ya passiv vəziyyətdə onun strukturasının vahidi kimi də çıxış edə bilir və bu zaman onlar özünəməxsusluğunu saxlayır.

Sintaktik və sintaktik-poetik baxımdan mətnin xüsusiyyətləri çox maraqlı və zəngindir.

Dilin sistemliliyi yaruslararası əlaqədə və hər seviyyənin özündən əvvelkino (eləcə də sonrakina) münasibətində bir daha təsdiq olunur. Bu baxımdan yanaşınca dilin ayrı-ayrı vahidlərinin belə bir iyerarxiya üzrə düzümü özünü göstərir:



(F – fonem, M – morfonem, M – morfem, L – leksem, S – sintaqm, F – frazem, C – cümlə, M – mətn).

Bu ardıcılılıqda fonemin mənası yoxdur, morfem məna daşıyan ən kiçik dil vahidi, leksem mənalı vahiddir, cümlənin mənası hökm, mətnin mənası hökmər silsiləsi, sillogizm və ya daha geniş informasiya daşıyan vahidlərdir. Bu ardıcılılıq sistemindən bir neçə nəticə çıxarmaq mümkündür:

a) fonemdən mətnə doğru informativ tutum, məna artan xətt üzrə reallaşır;

b) fonemdən mətnə doğru bütövlük (koherentlik), bağlılıq zəifləyir, birbaşa təşkiledicilərin nisbi müstəqiliyi artır.

Fonemden mətnə doğru dil-nitq, invariant-varient münasibətləri hər yarusun özünəməxsus şəkildə də spesifik təzahür formalarına malikdir.

Mürekkeb sintaktik bütövlərdən danışan tədqiqatçıların bir qismi cümlənin təşkili və funksional keyfiyyətlərini mətnə də şamil edir, bəzi məna əlaqələrini (səbəb-nəticə, ardıcılıq...), həmcinsliyi, bağlayıcıları, ortaq vasitələri təsnif prinsipi kimi qabarık şəkildə təqdim edirlər. Məlumdur ki, təsnifat elmi araşdırmanın son məqsədi yox, tədqiqat, təlim vasitesidir və mətnin də özünəməxsusluğunu tamaşa ilə mürekkeb cümlədən götürülməsinə ehtiyac yoxdur. Doğrudur, mətn və cümlə (söyləm) eyniliyi (izomorfluğu), semantik və struktur tipologiya müqayisəyə onszu da yol açır, ancaq hər halda sintaktik bütövlərin öz xassəsinə, özüne uyğun tədqiqat üsullarına müraciət etmek zəruridir.

Sintaktik bütövlərin aşağıdakı xüsusiyyətlərini göstərmək olar:

1. Məzmun vahidiyi, məna vəhdəti, bütövlük.

2. Struktur qapalılıq.

3. Komponentlərin qarşılıqlı münasibətində meydana çıxan əlaqə üsulları.

4. Əlaqə üsullarının mürekkeb cümləye nisbətən dərinliyi, çoxtərəfliliyi.

5. Mətnədaxili grammatik və leksik vahidlərin nisbi müstəqiliyi.

6. Açıq sözlerin, açar cümlələrin mövcudluğu, onların əvəzliliklər və əvəzlilik mənalı sözlərlə, eləcə də sinonimlərlə dəyişmə imkanlarının olması.

Bu xüsusiyyətlərin içərisində bütövlük üzərində ayrıca dayanmaq lazımdır. Mətn ayrı-ayrı cümlələrin mexaniki yığımı, toplusu olmayıb, onların yeni keyfiyyət və köməyi daxilində meydana çıxan qanunauyğun yekunudur. Mətnin semantikası bu cümlələrin (söyləmələrin) semantikasından daha genişdir. Çünkü mətn bir mənzərəni əhvalatı, matəbi ifadə edir və həmin cümlələr ayrı-ayrı hissələr kimi tamı yaradır. Söz kimi, cümlənin də paradiqması var və mətndə sintaktik ardıcılılıqda bu paradiqmanın bir təzahürü – mətnin mənasını quran, yaranan reallığı çıxış edir. Bu da dil və nitqin dialektikasından doğan princip kimi özünü göstərir. Dil faktı kimi cümlənin özüne-bərabərliyi maraqlıdır, nitq faktı kimi cümlə söyləmdə realizo

olunaraq mətnin qurulmasına xidmət edir. Ümumiyyətlə, mətn dil və nitq faktı kimi maraqlı xüsusiyyətlərə malikdir ki, sonra yeri geldikcə bu cəhət xatırlanacaq. Mətnin dil mənzərəsi bütövlüyün *semantik* (məzmun planı), *struktur* (ifade planı), *kommunikativ* (funksional aspekt) prinsipləri ilə bağlıdır ki, bunlar yalnız dilçilik baxımından deyil, semantik, fəlsəfi-ontoloji baxımlardan da maraqlıdır.

Mətnin bütövlüyü məntiqi-semantik bağlılığı (koheziyanı), sintaktik bağlılığı və üslubi-poetik bağlılığı ehtiva edir ki, bu da metndəki vahidlərin semiotik münasibət səviyyələrinə uyğundur:

- İşara ilə işaretin münasibəti – *sintaktik səviyyə*;
- İşare ilə danışmanın (adresant) münasibəti – *pragmatik səviyyə*;
- İşare ilə obyektin (denotatın) münasibəti – *semantik səviyyə*;

Burada bir cəhəti də qeyd edək ki, bağlılıq bütövlüyün şərti olsa da, bütövlük yalnız bağlılıqla təyin olunmur. Təsadüfi deyil ki, əlaqəli mətn bütün bütöv olmaya da bilər. Bir sözə, bütövlük əlaqə və başqa komponentləri əhatə edir, əlaqə özü də bütöv və qeyri-bütöv vahidlərdə özünü göstərir.

Mətn sintaksisində dərəcələnmə bütövlüyün azalması (zəifləməsi) prinsipi əsasında aparılır. Burada dildaxili və dilxarici amiller, onların nisbəti mühüm rol oynayır.

Mətnin hüdudu öz informativ fakturası ilə şərtləndiyi üçün burada nitq ünsiyyəti akti və onun R.Yakobson tərəfindən verilmiş sxemi diqqəti cəlb edir:

	kontekst	
	bilgi (xəbər)	
Göndərən _____	əlaqə _____	alan
(adresant)	kod	(adresat)

Bu altı amil nitq ünsiyyətini şərtləndirdiyi kimi, mətn sintaksisini aćmaqdə da mühüm rol oynayır.

Mətnin formal və məzmun vasitələri sırasında Azərbaycan dili üçün tipik olan aşağıdakı əsas əlamətləri göstərmək olar:

Formal vasitələr

1. Söz sırası.
2. Elementin daxil edilməsi.
3. Elementin qabardılması.

4. Ədatlar.
5. Əvvəzlilikləşmə.
6. Leksik təkrarlar.
7. Tematik inkişaf.
8. Söyləmin üzvlənməsi.

Məzmun vasitələri

1. Əvvəldən xatırlatma.
2. Təmiz əlaqəlilik.
3. Tekrarsızlıq (unikallıq).
4. Ayrılmama-seçilmə.
5. Vacibliyin dərəcəsi.
6. Söyləm hissələrinin məna tarazlığı.
7. Qeyri-müəyyənlik.

Şübhəsiz, bu formal və məzmun vasitələrinin konkret mətnin təskilində rolu cənbi deyil və vacib deyil ki, bütün mətnlərdə bu vəsitələr temsil olunsun.

Her bir mətn üç hissədən ibarətdir: *başlangıç* (tema) *orta* (inkişaf), *sonluq* (nəticə).

Məzmunla bağlı olan bu bölgüdə mətnin məntiqi-semantik qurumu (karkası) ifadə olunub.

Bəzən nida, yaxud sual cümlesi ilə ifadə olunan başlangıç inkişaf etdirilərək yekunlaşdırılır. Yaxud da yalnız nəqli cümchlərin müxtəlif intonasiya gərginliyi şəraitində mətnin hissələri ardıcıl sıralanır. Nitqin funksional-məna tipləri olan *təsviri*, *təhkikəvi*, *mühakiməvi* cümlələr mətn daxilində ikinci funksiya qazanaraq gerçəkliliyin dildə ifadəsinə reallaşdırır. Bu məqamlarda aktual üzvlənmə xüsusi maraq kəsb edir. İlk cümlənin informasiya gücünün getdiyə zəifləyərək sonrakı bütövün ilk cümləsinə bağlanması, mətnin tema-rematik, təşkilci mexanizmi diqqəti cəlb edir.

Mətnin strukturu onun forma-məzmun planından doğur. Bele ki, mətni təşkil edən komponentlər bir-biri ilə paralel və zəncirvari şəkildə bağlanır.

Bu əlaqə mətni təşkil edən cümlələr arasında, eləcə də makro-mətnin mikromətnləri arasında özünü göstərir.

Mətnin kuruluşunun təşkilində *təkrar* prinsipi həlledici rol oynayır. Sintaktik kuruluşun bu və ya digər şəkildə təkrarı, leksik təkrar, morfoloji və morfonoloji təkrar, simmetrik və asimetrik təkrar mətnin strukturunun formallaşmasında həlledici rol oynayır.

1. Paralel əlaqəli komponentlər

Semantik və struktur yük daşıyan sintaktik paralelizm, tabeli və tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini bağladığı kimi, mətnin da komponentlərini bağlamağa xidmət edir ki, burada əsas cəhət sintaktik kuruluşun tam və ya yarımcıq təkrarıdır. Komponentlərin eyni miqdarda vahidi birləşdirməsi, eyni münasibətləri və eyni söz sırasını saxlaması paralelizmin əsas şərtləridir. Məsələ:

*Hey yigidim, bəy yigidim,
Qaytabanda qızıl dəvələr
Törümündən dönərmi olur?
Qaragoçda qazlıq atlar
Quluncuğun təpərmi olur?
Ağayılda ağca qoyun
Qızucuğum süsərmi olur?
Alp yigitlər, bəy yigitlər
Görklüsünə qiyarmı olur?*
(“Kitabi-Dədə Qorqud”)

Burada paralel cümlələr leksik epifora ilə müşayiət olunur. Leksik epiforaların əvvəl galon əsas fellər də morfoloji əlamətlərinə görə ekvivalentdir. Bir tərəfdən eyni tipli oxşar hadisələrin sadalanması, o biri tərəfdən leksik epifora ilə möhkəmlənən sintaktik kuruluş və morfoloji əlamətlərin təkrarı mətni paralel konstruksiya əsasında qurmuşdur. Bu və buna yaxın digər nümunələrə diqqət yetirək:

*Qarşı yatan qarlı dağlar,
Əsan olsa, el yaylar.
Qanlı-qanlı sular,
Əsan olsan, qamən daşar*
(“Kitabi-Dədə Qorqud”)

*Bağça bar deyib ağlar,
Heyva, nar deyib ağlar.
Dörya üsta bitən gül,
O da yar deyib ağlar.*

(Bayatı)

Bir gün atam rayon mərkəzindən tez qayıtdı – hələ günəş batmadı, hələ göydə dolaşalar uçmurdı, hələ naxır gəlməmişdi və hələ dağın döşündə musiqi çalmırdılar (Ə.Öylisli).

Əlaqənin özü də *tmashı* (kontakt) və *məsaflə* (disktant) olmaqla iki yerə ayrılır. Təməslə əlaqədə komponentlər yanaşı, ardıcıl golur. Məsaflə əlaqədə isə sonradan mətnin müəyyən bir məqamında əvvəlki hissə, açar söz xatırlanır. Məsələn:

“...Hər seydən çox, dağlar yadında qalıb. Bir də günəş yadında qalıb. Bir də orası yadimdadır ki, bir zaman gün çıxanda dağlar gülümsərlər.”

Dağların gülümsəməyi hərdən yuxuma girir və hərdən yuxumda dağlar gülümsəyəndə mən dünyada saysız-hesabsız rənglər görüürəm. Mənə elə gəlir ki, o rənglərin hamisini haçansa, doğrudan da görmüşəm. Mənə elə gəlir ki, o rənglərin çoxusunu yavaş-yavas, yaşaya-yaşaya itirmişəm, hər dəfə əlimə qəlam götüründə o rənglərin hansımsa tapacağımı ümidiim olur. Mən kəndə, uşaqlıq çağlarıma bila-bila qayıtmırıam. O çağlar özü məni çağırıur. O çağlar ki, dağlar gülümsərlər, o çağlar ki, dünyada saysız-hesabsız rənglər vardi (Ə.Öylisli).

Paralel parçalar, zəncirvari hissələr və müxtəlif səciyyəli təkrarlar mətnə monolitlik vermişdir. Başqa bir nümunəyə diqqət yetirək:

Doqquz il idı ki, Qəmərbanu ilə bir yastığa baş qoyurdular, doqquz il idı ki, təbib qalmamışdı – dərman istəməşdilər, ocaq qalmamışdı – alac istəməşdilər, dərvişlərin verdiyi almaları iki böyük yemişdilər, cəddi müqəddəslərin tipürdüyü surlarda çiməşdilər, sürü-sürü qoyunları, naxır-naxır heyvanları, karvan-karvan dəvələri qurban kəsib dünyannın acyalavacına paylanmışdilar, amma heç nə hasil olmamışdı (Elçin).

Misallardan göründüyü kimi, paralel birləşmə esasen şiir və ya poetik nəşr mətnlərində özünü göstərir. Xüsusilə qədim türk, o cümlədən qədim Azərbaycan şeirində, ümumən bədii-poetik əslubda paralel konstruksiyaların çox mühüm rolü var ki, bu aspekt poetik sintaksisin predmetinə daxildir.

Sonuncu nümunə əslində qarşıq tipli tabesiz mürəkkəb cümlə modelində meydana çıxan mətnidir ki, cümlə-mətn prinsipi ilə yanaş-

diqda burada paralel konstruksiya və elementlərin fəal rol oynadığı qabarlı hiss olunur.

Yeri gelmişkən, qeyd edək ki, bir cümlədə gerçəklilikin, psixoloji vəziyyətin mənzərəsi bir neçə baxış bucağından təqdim olunursa, intonasiya monolithiyi ilə fasılısızlık bir cümləyə uyğun gəlirəsə, bu tipli vahidləri də mətn hesab etmək lazımlı gəlir. Xüsusən müasir nəşrdə geniş yayılmış bu tipoloji-universal sintaktik keyfiyyət məhz mətn sintaksisi prinsipləri ilə öyrənilir.

2. Zəncirvari əlaqəli komponentlər

Burada bir söz (bəzən buna *açar söz* deyirlər) müxtəlif formalarda, funksiyalarda təkrar olunmaqla mətnin komponentlərini bir-birinə bağlayan daxili xətt kimi çıxış edir. Yaxud da hər komponentin öz tema-rema quruluşundan asılı olaraq dövrə şəklində fəaliyyət göstərir.

Birinci cümlənin reması (yeni bilgisi) ikinci cümlənin teması kimi, üçüncü cümlənin teması ikinci cümlənin reması kimi... çıxış edərək mətni təşkil edir. Hər iki vəziyyətə aid nümunələr Azərbaycan dilində daha geniş yayılmışdır. Məs.:

Balı, biri varmış, biri yoxmuş, bir Hindistan padşahı varmış. Bu padşahın dövləti-mali, cah-cəlalı o qədər imiş ki, bütün adamlar onu barmağınan göstərirmişlər. Bu padşahın iki oğlu varmış, birləmin adı Ərkə, o birlisinin adı Cahangir imiş. Ərkə padşahın böyük oğlu idi, ancaq ağlarından bir qədər sahəf imiş. Balaca oğlu Cahangir isə qüvvəli, ağıllı, qanacaqlı, min adama cavab verə bilən bir oğlan imiş ("Azərbaycan nağılları").

Burada *padşah* sözü müxtəlif formalarda, bir dəfə əvəzlik vasitəsilə, son cümlədə isə mənsubiyət şəkilçisi vasitəsi ilə təmsil olunaraq mətni təşkil edən struktur amil kimi çıxış etmişdir.

Bu heynədə evə alı şaxs daxil oldu. Dördü bizim təmşəlardandı: Qasiməli, Sobzəli, Kərbəlayı Qafar və Vəliqulu. Anma ikisini tanımıraq. Bnlardan biri qızı beş, bəlkə də əlli sində, qırmızısaqqal, qara-papaq bir kişidir. Bu Danabaş kəndinin qlavası Kərbəlayı İslmayıldır. O biri də elə bu sində köhnə qarapapaq, qədək arxaltılı, ağıtuman, qarasaaqqal kişidir. Bu da Danabaş kəndinin priyod mollası Molla Məhəmmədquluzadə (C.Məmmədquluzadə).

Bu bütövdə təkrar olunan şəxslər say və əvəzliklər vasitəsi ilə mətnəne yayılmış və onun vəhdətini yaratmışdır.

Birdən oyandım. Səsi kəsilməş şəhər gecəsinin an dərin, an qaranlıq nöqtəsində bir xoruz banlayırdı. Səsi dördmərtəbəli binanın alt qatından, qaranlıq zirzəmidən, dərin quyudan qopur, boğula-boğula şəhər üzərində ucalırdı. Bir an mənə elə gəldi ki, bu səs daha uzaqlardan, uzaqlıq illərinin sırlı gecələrindən, bəlkə dənə uzaqlardan, daş dövrünün zülmət gecələrindən gəlib mənə çatdı. Son aylar yuxusuz gecələrimdə bu tənha xoruz banında mən hər dəfə sanki zamanla üz-üzə yaşlıdım (Ə.Məmmədxanlı).

Bu nümunədən göründüyü kimi, zəncirvari birləşmədə təkrarın sinonimlərlə ifadəsi də mümkündür.

Bunlar burda qalmagda olsun. Gəl sizə xəbər verim vəzirin qızı Gülgönçə xanımdan. Gülgönçə xanım Beça dörvişlə evlənəndən sonra bir uşaqları olmuşdu. Uşağının adını Rəşid qoymuşdular. Oğlan böyüyü məktəbə gedirdi. Bir gün uşaqların oynayan zaman uşaqlardan biri Rəşidnən dalaşib dedi:

— *Ey bic, atasından bixəbər Rəşid* ("Azərbaycan nağılları").

Bu nümunə cümlədən-cümleyə dəyişen dövrəvi təkrarın yaradığı zəncirvari əlaqəli mətdir.

Zəncirvari ve paralel əlaqəli komponentlərin birlikdə çıxış etməsi iki baxımdan nəzərdən keçirilə bilər: a) onları qarşılaşdırıb təhlil etmək olar; b) onların vahid mətnin təşkilində birgə fəaliyyətdən də bəhs etmək olar. Bu baxımdan bir nümunəye diqqət yetirək:

Pristavın həyatında it yiysisini tanımadı. Səsdən və qıylı qaldan qulaq tutulurdu: bir yanda qızular mələyirdi, bir yanda qızçıları bağlı cüca və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnayırdılar. Bir tərəfdən pristavın qulaqları uzun tuluları gah qlavaların üstünə atılıb "haff" eləyirdilər, gah katdanın üstünə tullanıb "haff" eləyirdilər. Hərdən bir pristavın arvadı balkona çıxıb nazik səslə çığırıldı: "tiş", yəni "yavaş". Və sonra genə girirdi içəri (C.Məmmədquluzadə).

Zaman və məkan fasılısızlığı (kontinuumu), paralel konstruksiyalar və təkrar bu mətnin komponentlərini bir-biri ilə bağlayır, mətni formalaşdırır.

Məntiqi-semantik və sintaktik əlaqələrin zəifləməsi zaman mətin komponentlərinin mənası həminki vəziyyətini itirək dil sisteminin vahidi kimi məna daşımaga transformasiya olunur. Burada zoruri koherentlik mətnin qrammatikliyini daşıyan komponentlərin öhdo-

sinə düşür. Ayn-ayrı komponentlerin transformasiyası mətnin semantik strukturuna təsir edir, eləcə də adresatın (qəbuledənin) mənimsemə xarakteri də dəyişir, mətnədə semantik yük daşıyan komponentlər əlahiddə (avtonom) qəbul olunur.

Ümumiyyətlə, mətnin komponentlərinin əlaqələnməsində bağlayıcıların, ədatların, əvezliklərin, köməkçi sözlerin və s. rolü çox mühümdür.

Məsələn, “və” bağlayıcısı. Söyü, söz birləşməsini, cümle və mürəkkəb cümlənin hissələrini bağlamağa xidmət edən bu bağlayıcı mətnin də qurulmasında fəaldır.

“Və” bağlayıcısının əvvəlde işlənməsinə haqq qazandıran tədqiqatçılar heqiqətə daha yaxındırlar.

“Və” yalnız bağlamır, yeri geləndə qarşılaşdırır, başlıcası isə, sürəklilik, davamlılıq, eynizamanlılıq da ifadə edir. Canlı dili daha çox təmsil edən bədii üslubda (ara-sıra elmi üslubda), özü de yalnız Azərbaycan dilində deyil, başqa sistemli dillərdə də qeyd etdiyimiz funksiyalarda “və” əvvəlde işlənir.

Mətn sintaksi üçün “və”nin əvvəlde işlənməsi xüsusi əhəmiyyət kəsb edir. Tütəlmə ki, bir (və ya bir neçə) cümle ardıcıl gelərək vahid fikir-adresantın məlumatını müəyyən kontekst daxilində, müəyyən əlaqə sistemində, müəyyən kod üzrə təqdim edir. Cümələnin nisbi bitkinliyi, cümlə konstruksiyasına sığan enerji, intonasiya və semantik hüdud bütöv tam ifadə etmir və qanuni olaraq növbəti cümlə reallaşır, nitq zəncirinə daxil olan bu cümle deyilişə, zamanca, mənaca özündən əvvəlki cümləyə o qədər bağlıdır ki, burada bir linqistik vahidə – siqnalə ehtiyac duyular ki, həmin hissələri bağlaşın və eyni zamanda müstəqil cümləni başlaşın. Bu fakt mətnin qırılmazlığını, kasılmazlığını təmin edən əsas göstəricilərindən biridir.

Amma axı, bir iş də var. Bilmədiklərini bilməmək də bilməyin xüsusi bir şəkildir, səndən əvvəlki və səndən sonrakı görməmək – xüsusi bir görün nöqtəsidir. Və odur ki, bu bilimsizlikdən doğan duyguların, fikirlərin, qənaətlərin yerini heç bir şərşeydənagahlıq, həsirrəvəqiflik verə bilmir.

...və mən yenə də yazımı davam etdirmək qərarına gəlirəm... (Anar).

...İndi də buna oxşar bir şey oldu. Və yaxşı ki, tez keçdi bu dəfə, bir o qədər çəkmədi (Ə.Əylisli).

Şıfahi nitqdə “və”nin dəha çox yazılı nitqdəki bu funksiyasının çox vaxt daha zəngin vasitələr ifadə edir (məs.: *hə, onu// bunu da*

deym, həm/ həm də, amma, ancaq, lakin, orası da//burası da var, bir də ki, sonra...). Qeyd edək ki, bu vasitələrin yazılı nitqdə də rolü çoxdur.

Sual oluna biler ki, cümle başlamazdan “ve”ni mürəkkəb cümlənin komponentlərinin tərkibinde işlətmək olmazmı? Bu, konkret vəziyyətə bağlıdır və elə konstruksiya var ki, bunu etmək olar, yaxud da etmek olmaz.

Ümumiyyətlə götürüldükde isə süni yolla mürəkkəb cümləni genişləndirməyə ehtiyac yoxdur. Bu yalnız mətnin poetik-semantik, poetik-qrammatik struktur incəliyini nəzərə almadiqla özünü göstərir.

Mətnin komiyyət xarakteristikasını (parametri) da başqa baxımlar kimi cümlə ilə müqayisədə aydınlaşdırıraq.

Məlumdur ki, cümlənin ölçüsü sözün kateqorial xassələrindən və valentliyindən (birleşme imkanından) asılıdır. Konstruksiyanın seçimi və onun genişlənmə dərəcəsi kommunikasiyanın vəzifələrindən asılıdır ki, bu da öz ifadəsini janr-üslub rəngarəngliyində tapır. Ancaq nəzərə alınmalıdır ki, bu və ya digər sintaktik modelin orta qrammatik genişlənmə əmsali olur. Mürəkkəb cümlənin orta mürəkkəbli əmsali mürəkkəb cümlənin daxilindəki sadə cümlələrin mürəkkəb cümləyə nisbətində öz əksini tapır. Mətndə isə sadə və mürəkkəb cümlələrin nisbətinə, bəzən də mürəkkəb cümlələrin işlənmə nisbətinə mətnin mürəkkəbli əmsalsı demək olar.

Bəzi mətnlər bir cümlə ilə ifadə olunsa da, mətn, əsasən, iki və daha artıq (əsasən, 8-12) cümlənin yaratdığı bütövdür. Sözün uzunluğu və dərinliyi anlayışı hecalların sayı (uzunluq) və morfemlərin sayı (derinlik) ilə ölçülür. Mətnin mənəsi vahidlərdən təşkil olunduğu üçün burada cümlələrin sayı mətnin dərinliyini, ritmik bölmələrin, taktların (təqtilərin) fonosintaktik ifadəsi olan sintaqmaların sayı isə mətnin uzunluğunu təmsil edir.

Bir neçə kəlmə də abzas haqqında. Abzas linqistik vahid kimi yalnız köməkçi amil hesab oluna bilər. Nöqtə cümlənin sorhədiridir. Ancaq biz sonu nöqtəli vahidlərdən deyil, cümlə adlı predikativ mərkəzi olan modallığa və intonasiya bütövlüyüne malik vahidlərdən bəhs edirik. Nöqtə səbəb yox, nəticədir, fonosintaktik simvoldur. Bu mənada abzas fasilesizliklə, bütövlükə şərtlənen daha böyük bir vahidin fonosintaktik vəziyyətə bağlı punktuativ ifadəsidir. Şıfahi nitqda abzas yoxdur, amma bu o demək deyil ki, sintaktik bütövlər də yoxdur. Ərəb qrafikası ilə yazılmış yüzlərcə mətnin abzası yoxdur,

ancaq orada abzaslarn hüdudlarını göstərmək olar ki, bu da linqvistik vəziyyətə bağlıdır. Abzas mikrotekstin (bütövün) yazı ifadəsinə uyğun gəlib, çox vaxt müellif intonasiyasının, psixoloji ritmin ifadə vasitəsi kimi diqqəti cəlb edir.

Bu mənəda nəzəri ədəbiyyatda abzasın tez-tez xatırlanması, ona istinad ilə, mikrotekstlə müqayisə edilməsi ayrı-ayrı linqvistik, linqvopoetik məsələlərin, fərdi əslubun öyrənilməsinə xidmət edir.

Mətnlən danişərkən insan yaddaşı və informasiyanın psixoloji tutumla bağlı olan momentləri də diqqətdən yayınmamalıdır. Belə ki, insan yaddaşı böyük ağır və mürəkkəb hissəni konstruksiyanın sonuna salır. İnfomasiyanın saxlanması və ötürülmə qanunauyğunluğuna görə rema danişan və dinləyən münasibətində mərkəzdə dayanır. Sonluqda əvvəlki infomasiya ümumişir, yekunlaşır və sonrakı infomasiyanın çıxış nöqtəsi, rüseyim və burada mövcud olduğundan mürəkkəblik mərkəzi də oraya düşür. Cümldə bu sonluq xəbərdir, matndə isə yekun hissədir. Sintaktik konstruksiyanın fasılılıyi (qırıqlığı) özüncələgə gotirib çıxarır. Ümumiyyətə isə, bütövə daxil olan elementlər uzun və mürəkkəbdirdən, fasılılıyin pozulmasından uzaqlaşmaq meyli özünü göstərir.

Azərbaycan dilində də geniş yayılmış qoşulma konstruksiyaları bu məylin ifadəsinə eyanlılıdır.

Mətnin hissələrinin daxilən üzvi bağlılığı, çevikliyi, dinamizmi fikrin, özü də bitmiş fikrin uyğun ifadəsinə xidmət edir ki, bunun qabarlıq nümunələri dünya ədəbiyyatının, o cümlədən Azərbaycan ədəbiyyatının Füzuli, M.F.Axundzadə, C.Mommədquluzadə kimi klassiklərində özünü açıq-aydın şəkildə göstərir. Üslubi-poetik məqamlarla bağlı olan bu məsələnin ümumi qanunauyğunluğu metn dilçiliyi ilə, nitq foaliyyətinin dialektikası ilə əlaqədardır.

Mətnin tədqiqi nitq sintaksisi, kommunikativ sintaksis, cümlənin aktual (semantik) üzvlənməsi ilə qırılmaz şəkildə bağlıdır.

Məlumdur ki, ənənəvi qrammatik üzvlənmə cümlənin informativ yükünü aça bilmir, cümlənin nitq təcrübəsindəki semantik-funksional ifadəsi məsələsi açıq qalır. Əslində aktual üzvlənmə qrammatik üzvlənmənin inkar etmir və inkar edə də bilməz. Çünkü bunlar ayrı-ayrı baxışlar olub hər dilin öz spesikasına uyğun zənginliklərə malikdir və ifadə-məzmun planları kimi ortaya çıxır. Semantik üzvlənmədə söylənilənin məqsədönlülüyü aşkarlanırsa, qrammatik

üzvlənmədə sözlərin (üzvlərin) bir-biri ilə konstruktiv əlaqəsi əsasında formal şəkildə əşya, əlamət, hadisə, hərəkət arasındaki obyektiv əlaqələri aşkar edilir. Başqa sözle desək, formal-qrammatik üzvlənmə müəyyən biçimdə fikir materialıdır və həmin material aktuallaşma sayasında məqsədə yönəldilmiş olur.

Cümplenin modelləri, linqvistik əlamətləri (kateqoriyaları) – predikativlik, modallılıq, paradiqmatika, sinonimika, sintaktik forma – *dil* faktı kimi cümləni predmet edir, kommunikasiya prosesində realaşan cümlənin xüsusiyyətləri nitq faktı, söyləm anlayışı kimi öyrənilir. Semantik üzvlənmə potensial mövcudluğunu deyil, aktual foaliyyətə bağlı olan xüsusiyyətləri öyrənməkədə maraqlıdır.

Aktual üzvlənmə nitq prosesində söyləmin müxtəlif semantik-funksional istifadə faktını eks etdirir. Söyləm eyni zamanda cümlənin sintaktik quruluşu və hökmün möntiqi qurumu ilə də qırılmaz şəkildə bağlıdır. Məhz dilin forma və məzmunu arasındaki qarşılıqlı əlaqə və təsir, dil və təfəkkür, nitq və şüur arasındaki dialektik münaşabət və s. məsələlərin həllində semantik aspekt ciddi rol oynayır.

Sözlərin semantik birləşməsi qrammatik üzvlənməni ifadə etmək üçün istifadə olunur və cümlə strukturunda bu sayaq üzvlənməni tam təşkil edir, söz sırası və intonasiya bu vəzifədən azad olur və başlıca olaraq aktual üzvlənməyə xidmət edir.

Konstruktiv-sintaktik (dil) seviyyədən fərqli olaraq, kommunikativ-semantik (nitq) seviyyədən söz sırası və ritm-intonasiya mühüm əhəmiyyət kosub edir.

Aqqlütinativ dillərdə, o cümlədən Azərbaycan dilində söz sırası və intonasiya aktual üzvlənmənin əsas ifadə vasitələri kimi çıxış edir.

Söyləmin aktual üzvlənməsinin vahidləri bunlardır: infomasiya, yeni verilən məlumat, bilgi (B); tema (T), yeni söyləmin predmeti; rema (R), yeni söyləmin əsası, yeni infomasiya, kommunikasiyanın nüvəsi.

Kommunikasiya mexanizmi, məlum olduğu kimi, danişan və dinləyən əhatə edir. Tema danişan və dinləyən üçün eynidir, rema dinləyən üçün yenidir. Bilgi (verilən infomasiya) tema ilə remanın cəmimiət bərabərdir, tema bilgidən remanı çıxanda yerde qalan hissəyə, rema isə bilgidən temanı çıxarkən yerde qalan hissəyə bərabərdir. Bu baxımdan söyləm vahidlərinin münasibətini aşağıdakı kimi ümumişdirmək olar:

$$B=T+R$$

$$T=B-R$$

$$R=B-T$$

Semantik üzvlənmə belə bir faktı təsdiq edir ki, cümlə (söyləm) ayrıca mövcud deyil, hər cümlə nəyinse davamı və ya başlangıcıdır.

Semantik üzvlənmə belə bir faktı təsdiq edir ki, cümlə (söyləm) ayrıca mövcud deyil, hər cümlə nəyinse davamı və ya başlangıcıdır. Mətnindən ayrı götürdükdə cümlənin formal-grammatik aspekti tohllil oluna biler, ancaq söyləm kommunikasiya vahidi olduğu üçün onu yalnız və yalnız mətnində tohllil etmək tələb olunur. Mətn sintaksisimin müasir inkişafı və galəcək perspektivləri möhz bu cəhətlərlə bağlıdır.

1. Azərbaycan dilində söz sırasının öz qanunauyğunluqları var. *Qamğan oğlu xan Bayındır / yerindən durmuşdu* ("Kitabi-Dəda Qorqud") söyləminin müxtəlif (mümkün) söz sıral variantları eyni informasiyanı müxtəlif (mümkün) kommunikativ məqsədə yönəldər. Məsələn: *Yerindən durmuşdu / Qamğan oğlu xan Bayındır / Durmuşdu Qamğan oğlu xan Bayındır // yerindən* və s. Belə olduqda eyni söyləmdən deyil, müxtəlif söyləmlərdən və müxtəlif semantik mərkəzləşmədən (üzvlənmədən) səhəbet gəde bilər. Əgər biz cümlə üzvlərinin müxtəlif sıralanma variantlarını söyləm informasiyası ilə tutusdursaq, müxtəlif söyləm tipləri müəyyənənəşdirmiş olarıq. Doğrudur, söz sırası aktual üzvlənmə üçün həmisi zəruri şərt kimi çıxış etmir, ancaq onun rolunun nəzərə alınması vacibdir.

2. İntonasiya və ritm, başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də aktual üzvlənmənin mühüm faktoru kimi götürülür. İntonasiya parametrlərinin (melodika, temp, vurğu, pauza...) hamısı aktual üzvlənmədə müəyyən funksiyası daşıyır. Söz sırası vasitəsilə şərtlənən, eyni zamanda söz sırasını şərtləndirən intonasiya çalarlarının bəzi nümunələrinə diqqət yetirək:

Söyüdüñ arxin kənarında bitən yarpızlar / hər tərəfə atır saçacaq (İ.Əfəndiyev).

Rejissor yerindən sıçrayıb / iti addimlərlə səhnəyə tərəf getdi (Anar).

Bu söyləmlərdəki pauza, takt bölgüsü, mənətiqi vurgu xüsusi tədqiqat mövzusudur və qeyd etdiyimiz tema-rematik quruluş nisbidir,

söyləm variantlarında doyişir. Yeri gölmüşən onu da qeyd edək ki, semantik üzvlənmənin poetik aspekti xüsusi maraqlıdır (söyləmin bədii-poetik çeşidləri, şeir-nəsər ayrıcında üzvlənmənin xüsusiyyətləri və s.)

Semantik üzvlənmədə ədatlar, modal sözlər və s. əlamətlər də mühüm rol oynayır.

DURĞU İŞARƏLƏRİ

Yazida əlifbadan başqa, durğu işarələrindən də istifadə edilir. Bu işarələri işlətməkdən məqsəd şifahi nitq yazida olduğu kimi ifadə etməkdir. Ele ifadə etmək ki, yazını oxuyan yazarın matələbini başa düşməkdə çətinlik çəkməsin və onu olduğu kimi canlandırma bilsin. Bu işarələr sisteminə *punktuasiya*, yaxud *durğu işarələri* deyilir.

Yazida cəmiyyət tərəfindən qəbul olunan bu işarələri hamı öyrənir, bunların işlənməsi ümumi qayda halına düşür və hamının ona emal etməsi zəruri şəkil alır.

Əgər orfoqrafiya sözlərin yazılışı ilə (bu mənada leksika və morfolojiya ilə) bağlıdırsa, punktuasiya cümlələrin, onların hissələrinin ayrılması və fərqləndirilməsi ilə (bu mənada sintaksisə) əlaqədardır. Əvvəlkine də mənada orfoqrafiya, sonrakina (punktuasiyaya) əvvəlki ilə birlikdə geniş mənada orfoqrafiya deyilir.

Punktuasiya şifahi nitq yazida tam eyniliyi ilə ifadə edə bilməz. Əlifba sistemi dilin seslərini tam eyniliyi ilə ehate edə bilmədiyi kimi, burada da bir qədər texminilik özünü göstərir. Aşağıdakı misala baxaq:

Daha onu gözəlaya bilməyacəyik. İşimiz çoxdur. Başlayaq.

Bu cümlələrin deyilişini yazı nə dərcədə eks etdirir? Əlbəttə, bu eksetdirmə tam texminidir. Buradakı sintaktik-semantik bölgülər bilinə də, onun intonasiyası, ritm və avazı (menlodikası) öz eksini tam şəkildə tapmir. O, oxuyanın necə canlandırmasından asılı olur.

Eyni bir dil materialı durğu işarəsinə görə müxtəlif şəkildə oxuna bilir. Məsələn: *O buradadir. O buradadir? O buradadir!* Halbuki bu cümlələr eyni sözlərdən (nitq hissələrindən), eyni cümlə üzvlərindən, eyni bir mübtədə və bir ismi xəbərdən ibarətdir.

Durğu işarəsi bəzən hər hansı pauzanı işarə edir, lakin onun mənə çalarını göstərə bilmir. *Necə də danışır!* cümlesində nida işarəsi

emosiya ifadə edən bir cümləni işaret edir, ancaq onun təəccüb, kinaya, sevinc və ya daha başqa çalarını ifadə edə bilmir. Bunu az-çox şəraitlə (situasiya ilə) müəyyən etmək olur.

Onu da qeyd etmək lazımdır ki, punktuasiya qaydaları bütün həlləri ahata etməye də bilər. Durğu işaretlərinin qoyulması bəzi hallarda müəllifdən, onun subyektiv fikrindən de asılı olur. Bədi Əsərlərin dilində müəllif öz üslubi-poetik məqsədindən asılı olaraq, durğu işaretlərdən bəzən normadan fərqli şəkildə istifadə edə bilir ki, buna "müəllif durğu işaretisi" deyilir. Qeyd etmək lazımdır ki, durğu işaretlərinin öz üslubi funksiyası var ki, bununla əslubiyat möşğül olur.

Punktuasiya əlifbadan çox-çox sonra yaranmışdır. İndiki hələndə o, demək olar ki, beynoxalq xarakter almışdır. Dil sistemlərinin və əlifbaların müxtəlifliyinə baxmayaraq, bir çox xalqlar cün durğu işaretləri ümumilik təşkil edir. Şıfahi nitqi yazında dəqiq ifadə etmek üçün durğu işaretləri insanların icad etdiyi ən yaxşı qrafik vasitədir. Yaranğı vaxtlarda müxtəlif dillərdə durğu işaretləri arasında böyük fərqlər olsa da, indiki halında, demək olar ki, onlar ümumi xarakter daşıyır.

Avropanın arasında durğu işaretləri XV əsrin sonu – XVI əsrin əvvəllerində düzəldilib işlədilmişdir. Hələlik melum olduğuna görə, ilk durğu işaretlərini İtaliyada Manutsi qardaşları düzəldib, çap işində işlətmisler.

Rus dilinin punktuasiyası əvvəller ibtidai şəkildə olsa da, sonradan inkişaf edib mükəmmələşmişdir. XVIII əsrde Rusiyada artıq durğu işaretləri var idi; lakin ilk vaxtlarda durğu işaretlərinin hamısı olmamışdır. Lomonosovun durğu işaretləri qaydalarında yalnız tire, çox nöqtə və dırnaqdan danışılmışdır. Yazında tirdən istifadə edilməsinə Karamzinin adı ilə bağlayırlar.

XIX əsrde əvvəlki işaretlərə qoşanqötə, nöqtəli vergül kimi durğu işaretləri də eləvə olunmuşdur. Keçmişlə homin durğu işaretləri indiki kimi deyil, başqa məqamlarda da işlənmüşdür. Zaman keçidkən durğu işaretlərinin işlədilməsində takmillaşma və sabitlaşma getmişdir. Bu da XIX əsrin sonları və XX əsrin əvvəllərinə düşür. Çap işinin inkişafı, dilin özünün inkişafı durğu işaretlərinin tekmilləşməsinə və inkişafına müsbət təsir göstərmişdir.

Azərbaycan dilinə durğu işaretləri rus dilindən gəlməşdir. Doğrudur, Dədə Qorqud dastanlarının əlyazmasında (onun Dresden nüsxəsində) cümlələr arasında bir işaret qoyulmuşdur. Həmin işaret indiki

o hərfinə benzəyir, amma onun içi tamamilə qaralanmışdır. Bəzi mütəxəssislərin fikrincə, bu işaretin cümlələri ayırmaqdan başqa, əlyazmasında ayrı funksiyası da olmuşdur (şəir-nəşr məqamları və s.).

Azərbaycan dilində durğu işaretlərinin tətbiq olunmasında, onların fikrin dəqiq və aydın verilməsinin bir qrafik vasitəsi kimi yayılmasında M.F.Axundzadonun mühüm rol olmuşdur.

Durğu işaretlərinin iki qismə ayırmak olar: ayırcı durğu işaretləri (nöqtə, sual işaretisi, vergül və b.k.); məhdudlaşdırıcı durğu işaretləri (mötərizə, dırnaq). Bəzən şıfahi nitqde xəbərdarlıq edilməsə, sitatın harada başlayıb, harada qurtardığı bilinmir. Buna görə danişan şəxs, adəton, "sitat götürirəm", "filankesin sözlərini deyirəm", "bu filan-kəsin sözləridir", "filankəs demişkən" və b.k. xəbərdarlıq edən ifadələr işlədir. Yazında iso bu sitatlar dırnaq arasına alınmaqla verilir və onun serhədi məhdudlaşdırılır. Bununla da aydın olur ki, filan müəllifdən gotirilən sitat harada başlayır və harada qurtarır. Sonra da onun hansı monbedən alındığı göstərilir.

Durğu işaretlərinin işlənmə yerlərinə görə də fərqləndirmək olar: cümlənin sonunda işlənənlər, cümlənin içində işlənənlər, cümlənin ovvəlində və sonunda işlənənlər.

Durğu işaretləri bunlardır: nöqtə, nida, sual işaretisi, qoşanqötə, çoxnöqtə, nöqtəli vergül, vergül, tire, mötərizə, dırnaq. Bəzi dilçilər abzası da punktuasiyaya daxil edirlər.

Durğu işaretlərinin çoxu bir neçə vəzifəni yerinə yetirir. Məsələn, vergül həmcins üzvləri də, xüsusişləməleri də, qrammatik cohət-dən cümlə üzvləri ilə bağlı olmayan sözləri də, mürəkkəb cümlənin komponentlərini də, olaveləri də ayırmak üçün işlədir. O biri işaretlərdə də belə xüsusiyyətlər var.

Durğu işaretləri yazılı nitq mədəniyyətinə xidmet edir. Onun ehtemalılığını başa düşmək üçün aşağıdakı misallara baxmaq faydalı olar. Həmin cümlələrdə təkcə vergülün yerini deyişməklə nə kimi mənə deyişikliyi yarandığını asanlıqla görmək mümkündür.

O, keçi balasını axtarır.
O keçi, balasını axtarır.
O, qoca Musanı görüb dayandı.
O qoca, Musanı görüb dayandı.
Oxu, sən də atan kimi kəmsavad olma.
Oxu sən də atan kimi, kəmsavad olma.

Buradaki mənə dəyişiklikləri vergülün yerinin dəyişilməsi hesabınadır.

Məsələnin nəzəri cəhətinə göldikdə alımlar durğu işaretlərini dilin müxtəlif sahələri ilə bağlı hesab etmişdilər. "Punktuasiyanın əsasında ne durur?" sualına verilən cavaba görə, əsasən, üç istiqamət müəyyən edile biler: 1) mənəni əsas hesab edənlər (buna "məntiqi istiqamət" de demək olar), 2) sintaktik quruluşu əsas hesab edənlər və 3) intonasiyanı əsas hesab edənlər. Birincilər fikirlərin mənə bölgülərini nazərə alaraq, durğu işaretlərin mənə ilə bağlı olduğu fikrini irəli sürmüşlər. İkincilər nitqin sintaktik quruluşunu, onun cümlələrə və cümlə hissələrinə bölündüyü əsas götürürək, durğu işaretlərinin əsasında sintaktik quruluşun durduğunu irəli sürmüşlər.

Üçüncülər nitqin intonasiya bölgüsünü əsas götürürüb, durğu işaretlərinin söylemlərinin ritmik-melodik bölgülərinin ifadəçisi hesab etmişlər. Əslindən baxanda, bu istiqamətlər bir-birinə yaxın istiqamətlərdir. Bunlar arasında derin uçurum yoxdur (amma bir-birindən forqlənen yerləri var).

Əksər hallarda üstün yer tutan sintaktik bölgü ilə mənə bölgüsü eyni olur və bunlar özünməxsus intonasiya ilə deyilir. Yəni çox zaman hər üç bölgü üst-üstə düşür. Məlum olduğu üzrə, ritm, ton, fasılı, sərəklilik, tembr və avaz (melodika) birlikdə intonasiyanı təşkil edir. Bunlardan da sintaktik və mənə bölgüləri mümkün deyildir. Lakin bəzən elə intonasiya bölgüsü olur ki, orada durğu işaret qoymaq lazımlı gelmir. Məsələn, "Son onilliklərdə Azərbaycan dilçiliyi xeyli inkişaf etmişdir" cümləsində üç sintaqm müəyyən etmək olar: 1) son onilliklərdə, 2) Azərbaycan dilçiliyi və 3) xeyli inkişaf etmişdir. Lakin bunların arasında vergül qoymulmur.

Yaxud başqa bir misal alaq. Həyecanlı hallarda elo psixoloji momentlər olur ki, danişmanın nitqi qırılır (ya həyecandan danişmanın nitqində qırıqlıq yaranır, ya da ki başqası tərəfindən onun sözü kəsilir). Burada sintaktik bölgü, eyni zamanda, məntiqi bölgü olmadığı halda, intonasiya bölgüləri olur ki, bu da yazıda durğu işaretləri ilə ifade olunmalıdır.

DURĞU İŞARƏLƏRİNİN NÖVLƏRİ VƏ VƏZİFƏLƏRİ

1. Nöqtə. Nöqtə işarəsi birinci növbədə nəqli cümlələrin sonunda qoyulur və onları başqa cümlələrdən ayırrı. Məlum olduğu üzrə, cümlə sadə də ola biler, mürəkkəb də; bütöv də ola biler, yarımcıq da. Yuxarıda dediyimiz fikir bunları hamisəna aiddir. Nöqtə, eyni zamanda, adlıq cümlələri ayırmaga xidmət edir. Yüksek həyecanla deyilməyən əmr cümlələrinin də sonunda nöqtə qoyulur.

Cümlənin ayırmadan əlavə, nöqtənin başqa vəzifələri də var. Dram əsərlərindeki dialoqlarda setir başında yazılın ad, familiyadan sonra nöqtə qoyulur. Elecə də sətirbaşı yazılın xırda sərlövhələrdən sonra da nöqtə qoyulur (nöqtənin dalınca eyni sətirə motn başlayır).

Nöqtə işarəsi qısaltmalar da mühüm rol oynayır:

a) Ad, ata adı qısalıdır, yəni onların birinci hərfələri yazılır, sonra nöqtə qoyulur; məs.: *I.S.Rəcəbli, M.F.Əhmədzadə, Y.M.Ibrahimov* və s.

b) Ayrı-ayrı müəlliflərdən getirilən parçalardan sonra, qəbul olunmuş qısaltma cədvəlinə əsasən, onların yalnız baş hərfələri verile bilər; məs.: *(Cəfər Cabbarlı)* əvəzinə (*C.C.*), (*Səməd Vurğun*) əvəzinə (*S.V.*) və b.k.

c) Elmi adları bildirən professor, dosent, akademik kimi adlar da yarımcıq qısalıla bilir ki, onlardan da sonra nöqtə qoyulur; məs.: *prof., dos., akad.* kimi.

ç) və bu kimi, və sair, məs. kimi sözlər də qısalıdır. Bunlardan sonra nöqtə qoyulur; məs.: və b.k. və s., məs.

d) Rəqəmlərin sayı üçdən artıq olduğunu, onların oxunuşunu asanlaşdırmaq üçün təklikdən başlayaraq (sola tərəf) üç rəqəmdən qabaq nöqtə qoyulur; məs.: aşağıdakı rəqəmlərdə olduğu kimi:

224.312

Müəyyən bölgüləri verərən, onların sırasını göstərən ərəb və Roma rəqəmlərindən sonra da nöqtə qoyulur; məs.: I., 2. və ya X., XI., XII. və s. kimi.

Ədəbiyyat mənbəyi, yaxud onların siyahısı verilərkən, müəllifin ad və soyadından sonra, mənbəyin adından qabaq nöqtə qoyulur. Məsələn; Mahmud Kaşgari. *Divani-lüğət it-türk*, I cild, səh.192.

2. Sual işarəsi. Sual işarəsi cavab almaq üçün işlənən sual cümlələrindən sonra qoyulur. Eyni zamanda bu işarə cümlə vahidlərini

başqa cümlelerdən ayırmak üçündür. Sual cümleleri həm sadə, həm də mürəkkəb, həm bütöv, həm də yarımcıq ola bilər. Bundan olave, üzvlənməyən cümlələrin də bir qismi sual cümlələridir (*Necə yəni? Necə magər? Hə? Eləmi?*)

Sual cümlələrinin bir qismi intonasiya ilə formalıdır. Kontekst içərisində intonasiya ilə adı sadə cümlələr işlədirilir (*Mən gedirəm. San gedirsən?*). Onların əksəriyyəti dialoqda işlədirilir. Dialoqda belə sual cümlələrinə də rast gəlirik:

- Adınız və soyadınız?
- Yaşınız?
- Məşğulliyatınız? və s.

Bundan olave, -mi edəti və sual əvəzlikləri ilə düzələn sual cümlələri də işlədirilir ki, onların da sonunda sual işarəsi qoyulur.

Ola bilər ki, tabeli mürəkkəb cümlənin yalnız budaq cümləsi sual bildirsin: *Cavab ver görək: Sanı kim öyrədib?*

Bu misalda baş cümlə omr cümləsi, budaq cümlə isə sual cümləsidir. Mümkündür ki, tabeli mürəkkəb cümlənin həm baş, həm də budaq cümləsi sual xarakterində olsun:

San bilmək istəyirənəm, o nə vaxt qayidacaq? Burada sual hər iki komponentə aiddir.

3. Nida işarəsi. Nida işarəsi birinci növbədə nida cümlələrinin sonunda qoyulur. Bu cümlələr emosionallıq ifadə edən (hiss-höyəcan bildirən) cümlələrdər; məs.:

Evvəz. Mən düşmənəm sizin insan atı yeyən ikibaşlı qartalıniza! Mən düşmənəm sizin süngü və pulemyot üstündə duran hökmranlığınız! (C.Cabbarlı).

Bununla yanaşı, yüksək emosiya ilə deyilən omr cümlələrinin də sonunda (bunlar artıq nida cümləsi qrupuna keçmiş olur) nida işarəsi qoyulur.

Balaş. Gülüş, ver mənim ailəm! (C.Cabbarlı); *Yerinizdən danışmayın!*

Bələ cümlələrin bir qismi harbi işdə komanda şəklində işlədirilir (*Faragat! Sağa dön! Addımla irəl! arş!* və b.k.). Üzvlənməyən emosional sadə cümlələr içərisində predikativlər ifadə olunanlar çox zaman nida işarəsi tələb edir: *Əfsus! Heyhat! Heyf! Əlvida! Əhsan!* və b.k. Bələ üzvlənməyən nida cümlələri adatlarla (*Bəli! Yox! Cox gözəl! Xeyr a!*), nidalarda (*Ura! Ay-hay!..*), modal sözlərlə (*Əslə!*

Qətiyyən! Şübhəsiz!..) ifadə olunur. Həmçinin nida sözlərindən sonra da nida işarəsi tələb olunur:

- Paho!.. Siz lap qiyamətsinizmiş!..
- Aha! Hüzurumuzda baş əyməyir bu!?

Yüksek tonla (höyəcanla) deyilən xitablardada da nida işarəsi qoyulur:

Vaqif! Ey sərvərim, ey tacidərəm!

Adlıq cümlələrə bənzeyən, lakin adlıq cümlə sayılmayan, dilçilikdə "seqment cümlə" adı ilə tanınan sözlərindən sonra da nida işarəsi qoyulur: *İnsan! Bu, qırururla səslənir* (M.Qorki). *Stalingrad!* Bu söz indi də düşmənlərimizin canına vəlvələ salır. *Qaçma! Qaçma! Hara qaçacağam ki?*

Höyəcanlı təkrarlar da nida işarəsi qoymağı tələb edir:

*Üşyan yarat, üşyan yarat, üşyan yarat, üşyan!
Zəncirləri qırmag, o böyük haq yolu tapmaq
Üşyanladır, üşyanladır, üşyanladır ancaq!*

(S.Rüstəm)

Qorxu, bədbəxt hadisə zamani və yaxud hiddətlərənən danişanın nitqi qırıq-qırıq verilir, höyəcanlı təkrarlar edilir ki, bundan sonra da nida işarəsi qoymalıdır; məs.:

Məsələn:

Əlimi uxtar (səhnəyə qaçaraq çağırır). Adə... Adə... yoldaş Arif Hikmət... Orada qiyamətdir! (C.Cabbarlı).

Bunlardan olavo, qarğış və alqışlar, elcə də yalvarışlar hiss-höyəcanla söylənərsə, onların da sonunda nida işarəsi qoymalıdır. Məs.:

Tükəz. Səni görüm boğazın elə tutulsun ki, heç su da keçməsin!
Nəbi, danış, danış, dilinə qurban! (S.Rüstəm).

Allah səni min budaq eləsin!

Bunların heç biri mənim deyil, o oğlumun təkcə cami üçün!

Bu cür birləşmələr, görünür, cümlənin sonuna düşəndə nida işarəsi tələb edir. Cümlənin əvvəlində və ortasında işlənəndə çox zaman cümlədən vergüllə ayrıılır.

Hiss-höyəcanla deyilmiş cümlələr eyni zamanda sual da ifadə edirəsə, onda bələ cümlələrin sonunda nida işarəsi ilə borabor sual işarəsi də qoyulur; məs.:

*Dinmədikcə sənə sərhəddən aşırsan, deyəsan?!
Gah da bir məzħəbə, dina sataşursan, deyəsan?!*
(M.Ə.Sabir)

Bələ cümlələrdə bəzən sual mənəsi nidanın üstün olur, amma yenə hər iki işaretni (sual və nidanı) qoymaq lazımlı golur:

*Nazħol olana mətləbi qandırmaq olurmۇ?!
Söz qanmayana zor ilə qandırmaq olurmۇ?!*

*Çulgalarayib Zəngəzuru indi boranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!*
(M.Ə.Sabir)

Hayəcanla deyilən nida cümlələrinin sonunda bəzən nida işaretini və çox nöqtə qoymur. Bu, fikrin və həyəcanın hələ davam elədiyini, süreklliyyini göstərir; məs.:

*Düşdü bütün qəzetlər qıymətdən, ay can, ay can!..
Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!..*
(M.Ə.Sabir)

4. Nöqtəli vergül. Nöqtəli vergül elə məqamlarda qoymur ki, oradakı sintaktik-semantik bölgündə fasılı (pauza) vergüldə olan fasılədən çox, nöqtədə olan fasılədən azdır. Bunu əmələ getirən şərait aşağıdakılardır:

a) Cümə üzvlərinin çoxluğu nəticəsində cümlənin hissələri genişlənir, ola bilər ki, hər hissənin daxilində başqa durğu işaretlərindən də istifadə olunur. Beləliklə, nöqtəli vergül qoymulan yerdə cümlə hissələri arasında fasılə vergüldəkincə nisbətən çox olur; məs.:

Azərbaycan Respublikasının Prezidenti:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir... (Azərbaycan Respublikasının Konstitusiyası).

b) Qarışq tipli mürəkkəb cümlələrdə bir qayda olaraq tərkib hissələr çox olur. Hər bir tərkib hissə (əslində hər qütb) özü hətta

tabeli və tabesiz mürəkkəb cümlə quruluşuna malik ola bilər. Belə halda arada fasılının nisbətən böyüklüyü nöqtəli vergül qoymağının tələb edir; məs.:

Al, bu almani soy, qabiğini bala doğmayan qəmərnışan madyana ver; özünü da iki qisim elə bir qismini san ye, bir qismini arvadın yesin ("Dastanlar"); Abbas axşamı eldi, Pərinin bağçasına getdi, ha gözlədi, qız gəlmədi; gözləməkdən qılçaları yoruldu, aldı görək nə dedi... ("Dastanlar").

c) Bəzən tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında məna əlaqəsi zayıf olur, beləliklə, fasılı artır və nöqtəli vergül qoymaq lazımlı golur. Bu, əsasən, *qoşulma* (keçmişdə bu əlaqəyə birləşdirmə əlaqəsi deyilmişdir) əlaqəsində olur (lakin bu əlaqədə vergül qoymalan hallar daha çoxdur). Məs.:

Göydə bir bulud parçası belə yox idi; şərq tərəf kəsilmis qarpz kimini qızarırdı (Y.V.Çəmənəzəminli); Abbas baxdı ki, sevgilisi Pəri xanım da adamların içərisindədir; gözlərinin yaşıını axıdır ("Dastanlar").

ç) Bölgülər verilərkən, onların sərhədində, yəni hər bölgündən sonra nöqtəli vergül qoymulur (sonuncudan başqa), məs.:

Azərbaycan Respublikasının Prezidenti:

1) *Azərbaycan Respublikası Milli Məclisinə seçkiləri təyin edir;*
2) *Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinə təqdim edir;*

3) *Dövlət iqtisadi və sosial programlarını təsdiq edir;*

4) *Azərbaycan Respublikasının Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir... (Azərbaycan Respublikasının Konstitusiyası).*

d) Həmcins üzvlər çox və geniş olduqda və hər bir həmcins üzvün içərisində yənə də vergüllə ayrılmalı olan digər üzvlər olduqda sadalanın geniş həmcins üzvlər arasında nöqtəli vergül qoymulur; məs.:

"Dillə nitqi fərqləndirməklə biz eyni zamanda 1) sosial olanı fərdi olandan; 2) əsas olanı əlavə, yaxud az və ya çox dərəcədə təsdiyi olandan ayırıraq" (Ferdinad dö Sössür).

Qrammatikalarda misal götərilən cümlələr arasında da nöqtəli vergül qoymulur.

5. Vergül. Vergül daha çox istifadə olunan durğu işarəsidir. Sade cümlədə vergülün işləndiyi bir çox hallar var. Həmcins üzvləri ayı-

maq üçün aralarında vergül qoyulur. Çox zaman sonuncu həmcins üzvlər arasında vergül deyil, və bağlayıcısı yazılr. Həmcins feli xəbərlər işlənərkən, sonuncudan başqa, əvvəlki xəbərlər -ib-, -araq şəkilçili feli bağlamalarla da əvəz olunur ki, bunlarda da vergül qoyulur. Elə hallar da olur ki, əvvəlki xəbər *devil*, yox sözləri ilə verilir (*Man vərdövlət devil, mərifat axtarıram*). Belə hallarda da yox və *devil* sözündən sonra vergül qoymaq lazım gəlir. Həmcins üzvlər arasında müxtəlif təbe etməyən bağlayıcılar da işlənir ki, bunlar da vergülün qoymasına mane olmuşlurlar (*Cəltik də gətir, buğda da, arpa da, skinçi!*)! *Yoxsa soyaram lap dərinin, adə, skinçi!* (M.Ə.Sabir).

Cümənin xüsusişmiş üzvləri də cümənin qalan üzvlərindən vergüllə ayrılr ("Cümə üzvlərinin xüsusişməsi" bölməsinə baxın). Xüsusişən əlavələrlə əsas üzv arasında vergül və ya tire qoyulur ("Əlavələr" bölməsinə baxmaq olar).

Orta məktəbdən də məlumdur ki, cümlə üzvləri ilə qrammatik bağlılığı olmayan sözlər - xitablar, ara sözlər və ara söz birləşmələri, nidalar - cümlənin üzvlərindən vergüllə ayrılr (emosiya ilə deyilən xitab və nidalarda isə nida işarəsi qoyulur). Eləcə də müraciət üçün işlənən *adə*, *ağız*, *canım*, *əşı* kimi xitablar, adı halda deyilən and içmə, and verma, yalvarma, qarğış elemə, alqış elemə, söyüş söymə möqsədi ilə işlənən sözlər və söz birləşmələri cümlənin qalan üzvlərindən vergüllə ayrırlar; məs.:
Adə, heyvan oğlu, korsan? (C.Cabbarlı).

Canım, bu olmadı ki; Əşı, sözdü, deyirəm də; Sən allah, bir az tələs, yoxsa gecikarık; Ağız, bu məsalədən xəbərin olmayıb?

Yüksek emosiya ilə deyilməyon, adı şəkildə tələffüz edilən bayanma, tərifləme, alqışlama və töəssüflənmə mənali predikativlər (*afərin, amin, əhsən, maşallah, bərəkəllah, əfsus, heyif, təəssüf, heyhat*), tedsiq və inkar ədatları (*bəli, ha, yaxşı, yox, xeyr*), heyvanları çağırmaq üçün işlənən vokativlər (*quç-quç, düti-düti, tүše-tүše* və b.k.) cümlənin başqa üzvlərindən vergüllə ayrırlar. Vergül, eyni zamanda, adı halda (heyəcansız) tokrar olunan üzvlər arasında da işlənir; məs.: *Narahat olma, gələrəm, gələrəm.*

Nəhayət, mənə qarışan yerlərdə də vergül qoyulur ki, mənə dolaşmasın.

O arabacı, Kərimi axtarır. Yaxud: O, arabacı Kərimi axtarır. Bu misallarda vergülün rolü aydınldır.

6. Tire. Tire də çox işlənən dırğu işarələrindən biridir. Yazında bir çox hallarda tire işlədirilir:

a) Ümumiləşdirici sözle onun məzmununu açan sözlər arasında tire qoyulur. Ümumiləşdirici söz başda, axırda, yaxud eyni zamanda həm başda, həm də axırda gələ bilər.

b) Dialogda hər adamın danışışı yeni sötridən verilir və ondan evvel tire işarəsi qoyulur.

c) Vasitesiz nitqə müəllif nitqi ilə özgə nitq vergül və tire ilə bir-birinden ayrıılır.

c) Mətn arasına girən cümlələr (rusca belələrinə "вставное предложение" deyilir) mətndən ya mötərizə ilə ayrılr, ya da onun hər iki tərəfinə tire qoyulur.

d) Mübtəda qrupu ilə xəbər qrupu həcm etibarilə bir-birinə bərabər gələrsə, onların arasına tire işarəsi qoyulur. Məsələn:

Sən nə qədər məndəsan – mənimkisən, mənimki olmalıdır (C.Cabbarlı); *Məhsul yığımında gecikmək – çoxlu itkiyə yol vermək deməkdir.*

e) Xüsusişən əlavələrlə əsas üzvdən tire ilə ayrılr (vergüllə də ayrırla bilər).

ə) Dram əsərlərinin istirakçıları barədə məlumat verərək, addan sonra tire qoyulur. Məsələn:

Məşədi İbad – 50 yaşında qoca kişi.

f) Məkan və zamanın başlangıç və bitmə nöqtələrini ifadə edərək, arada tire qoyulur. *Baki-Şamaxı yolu, Baki-Moskva qatarı, 29-30-cu illər, XIII-XVI əsrlər.* Mötorizadə tire ilə ayrılan illər adamin anadan olma və vəfat etmə tarixlərini bildirir. Məsələn: *M.Ə.Sabir* (1862–1911). Bu, hadisələrə də aid olub, onun başlangıç və bitmə zamanını bildirə bilər. *Böyük Vətən müharibəsi* (1941–1945).

İki ismin arasında qoyulan tire ortaqlıq da bildirir: *Coul-Lens qanunu, İran-İraq müharibəsi, Polşa-Azərbaycan Dostluğu Cəmiyyəti* və s.

7. Qoşanöqtə. Alt-üst qoyulan qoşanöqtənin aşağıdakı işlənmə yerləri var:

Övvələ, qoşanöqtə aydınlaşdırma lazımlığı goləndə qoyulur. Elə bu bölümən birinci cümləsi aydınlaşdırma tölöb etdiyi üçün *var* sözündən sonra qoşa nöqtə qoymılmışdır. Belə aydınlaşdırma müəllif nitqi ilə özgə nitq arasında da olur. Məsələn: *Müəllim dedi: "Əlaçıl olmaq istəyən müntəzəm çalışmalıdır!"* Misallarla izahat verib aydınlaş-

dırmaq lazımlı olanda da *məsələn* sözündən sonra da qoşanöqtə qoyulur. Son zamanlar mətbuatda sözlerini vermek istədikləri adamın adını və ya familiyاسını (yxud da həm adını, həm də familiyاسını) yazıb, ondan sonra qoşanöqtə qoyurlar. Qoşanöqtədən sonra həmin şəxsin sözlərini verirlər.

8. Çoxnöqtə. Çoxnöqtə – bir-birinin yanına düzülmüş nöqtələrə deyilir. Burada en azı üç nöqtə olur. Çoxnöqtə bir neçə halda qoyulur. Cümənin sonunda qoyulan çoxnöqtə fikrin bitmədiyini, davam etdirilə biləcəyini bildirir. Fikrin kəsilməsi bir neçə səbəbdən ola bilər: onu davam etdirməyi ya müəllif lazımlı bilmir, ya gizli saxlamaq məqsədi ilə demir, ya da elə sözler olur ki, onun deyilməsi cəmiyyət üçün məqbul deyildir, ya yaddan çıxmış olur, ya fikir başqası tərefindən kasılır, ya da natiq höycəcanlı olduğu üçün fasilelərlə danışmalı olur. Bu qırıqlıq ortada da ola bilər. Məsələn: *A l m a s . A h a , sızsınız. Mən çox şadam... (C.Cabbarlı).*

A l m a s. Sən bir dayan, mən sözümü qurtarım, gör nə deyirəm də... (C.Cabbarlı); *B a r a t . Mən onu deyə bilarəm ki, ...onu deyə bilarəm ki... Almas xanım gələni məktəb nizama düşüb* (C.Cabbarlı).

Dialoqda müsahibin cavab verməməsi də çoxnöqtə ilə ifadə olunur. Məsələn:

– *Adın nədir?*

...

Sitatlar gətirilərkən, məqsədə uyğun olaraq ya başdan, ya ortadan, ya da axırdan sitatın müəyyən parçaları bilerəkdən buraxılmış olur. Həmin buraxılan parçaların yerinə də çoxnöqtə qoyulur.

9. Mötərizə. Yazında işlənən durgu işarələrindən biri də mötərizədir. Mötərizə aşağıdakı hallarda işlədirilir:

Ara cümlələr çox zaman mötərizə ilə verilir (onun tire ilə ayrılan hallarına da rast gəlirik). Həmçinin mətnədə araya girən cümlələr də həmin qayda ilə mötərizə seçilir. Cümə üzvlərinin xüsusişləşməsi, o cümlələndə xüsusişləşməsi olavalardan da bəzən mötərizədə verilir. Dialoqlarda verilən remarkalar (iştirak edənlərin hərəkətlərini bildirmək üçün işlədiplen sözlər) da mötərizəyə alınır. Əgor bir müəllifə istinad etmək üçün ondan sitat gətirilirse, onun mənbəyi sitatın yanında mötərizədə göstərilir.

Teatr və kino barədə danışılan zaman artistin adı, həm də onun oynadığı rolun adı yanaşı verilərkən, onlardan biri mötərizəyə alınır (bəzən mötərizəsiz, arada tire qoyularaq yazılır).

Tarixi şəxslər və hadisələrdən danışılan zaman onların illəri mötərizədə verilir. Bir əsərdən danışanda onun yazıldığı tarix mötərizədə göstərilir.

10. Dırnaq. Yazında dırnaqların da mühüm əhəmiyyəti var. Dırnaq bir neçə halda işlədirilir. Bunlardan aşağıdakılari qeyd etmek olar.

Müəyyən monbolərə asaslanarkən, əger həmin müəllifdən gətirilən sitatlar eyni ilə, yəni vasitəsiz nitq şəklində verilirse, onun əvvəlində dırnaq açılır, qurtaracağında isə bağlanır. Məsələn: *A.Şaiq Abbas Səhhət haqqında yazırdı: "Yazmış olduğu bütün şeirləri hafızasında id. Onun o qədər gözəl şeir oxuması var idi ki, on zəif, on cansız bir şeir onun ağızından çıxdığı zaman canlanırı".* Qəzet, jurnal, kitab, məqale, kino, teatr adları dırnaqda verilir. Həmçinin mahni, muğam, oyun havası adları da dırnaq arasına alınır. Bəzi təşkilat, cəmiyyət adları, kolxoż, sovxoż adları, klub, mehmanxana adları, gəmi, qatar adları, soyuducu, televizor, radio, maqnitofon adları da dırnaq arasına alınır.

Bir söz həqiqi mənasında deyil, öks mənada işlənəndə də dırnaq arasına alınır. Bir adam o birinə bədxahlıq eleyirse, onda həmin adam belə deyir:

– *Filankəs mənim "xeyirxahimdir".*

Danışında isə bu, sözlə ifadə olunur: *Filankəs mənim dırnaq-arası xeyirxahimdir.*

Dırnaqların, eləcə də digər durgu işarələrinin işlənməsinin başqa halları da ola bilər.¹

¹ Geniş məlumat almaq üçün aşağıdakı kitaba müraciət etmək olar: Z.İ.Budaqova. Azərbaycan dilində durgu işarələri. Bakı, "Elm" nəşriyyatı, 1977.

MÜNDƏRİCAT

Giriş

Sintaksis və onun predmeti	5
Sintaktik vahidlərin ifadəsində rolü olan vasitələr	9
Dilin başqa qatlari (yarusları) ilə sintaksisin qarşılıqlı əlaqəsi	10
Sintaksisi öyrənmə mərhələləri və istiqamətləri	13

Sintaktik əlaqələr

Tabesizlik əlaqəsi	22
Tabelilik əlaqəsi	23
Uzlaşma əlaqəsi	24
İdare əlaqəsi	28
Yanaşma əlaqəsi	31

Söz birləşmələri

Ümumi məlumat	35
Söz birləşməsi və söz	35
Mürəkkəb idarə adları söz birləşmələri kimi	39
Söz birləşməsi və cümlə	40
Söz birləşmələrinin növləri	43
Sadə və mürəkkəb birləşmələr	45

İsmi və feli birləşmələr

İsmi birləşmələr	46
Feli birləşmələr	57
Qoşmalı feli birləşmələr	72

Cümə

Ümumi məlumat	75
Cümənin məqsəd və intonasiyaya görə növləri	81
Nəqli cümlə	82
Sual cümləsi	86
Əmr cümləsi	93
Nida cümləsi	100

Sadə cümlə sintaksisi

Cümə üzvləri	104
Baş üzvlər	104
Mübtəda	105
Xəbər	114

İkinci dərəcəli üzvlər

Tamamlıq	126
Təyin	140
Zərfliklər	149
Cümə üzvlərinin həmcins işlənməsi	170
Cümə üzvlərinin xüsusi işləşməsi	186
Əlavələr	195
Cümə üzvlərinin sıralanması	205
Qrammatik cəhətdən cümə üzvləri ilə bağlı olmayan sözlər	216
Xitab	216
Ara sözlər	223
Ara sözlərin məna növləri	227
Ara cümlələr	229
Sadə cümlənin struktur-semantik tipləri	230
Üzvlənmeyən sadə cümlələr	231
Söz-cümlələr	231
Üzvlənlənən sadə cümlələr	235
Tətərkibli sadə cümlələr	235
Cütərkibli sadə cümlələr	248
Bütöv və yarımcıq cümlələr	250
Feli tərkibli sadə geniş cümlələr	255

Mürəkkəb cümlə sintaksisi

Ümumi məlumat	268
Tabesiz və tabeli mürəkkəb cümlələr	270
Tabesiz mürəkkəb cümlələr	273
Tabesiz mürəkkəb cümlənin komponentlərini əlaqələndirən vasitələr	277
1. Məna əlaqələri	278
2. Komponentlərin sırası	285
3. Bağlayıcılar və bağlayıcı birləşmələr	286

4. İşarə əvəzlikləri və mənsubiyyət şəkilçiləri	288
5. Ortaq elementlər	289
6. Zaman uyuşmaları	292
7. Komponentlərin tərtibində paralellik	293
8. İntonasiya	293
Tabeli mürəkkəb cümlələr	294
Baş və budaq cümlələr	296
Tabeli mürəkkəb cümlənin komponentlərini bağlayan vasitələr	301
Tabeli mürəkkəb cümlənin budaq cümlələrə göre təsnif	302
Mübtəda budaq cümləsi	304
Xəbər budaq cümləsi	308
Tamamlıq budaq cümləsi	311
Təyin budaq cümləsi	317
Zərflik budaq cümlələri	320
Yer budaq cümləsi	326
Səbəb budaq cümləsi	337
Nəticə budaq cümləsi	341
Məqsəd budaq cümləsi	348
Kəmiyyət budaq cümləsi	353
Dərəcə budaq cümləsi	357
Şərt budaq cümləsi	359
Qarşılaşdırma budaq cümləsi	364
Qoşulma budaq cümləsi	369
Qarışiq tipli tabesiz mürəkkəb cümlələr	372
Qarışiq tipli tabeli mürəkkəb cümlələr	373
Mürəkkəb sintaktik bütövlər	391
Paralel əlaqəli komponentlər	398
Zəncirvari əlaqəli komponentlər	400
 Durğu işarələri	407
Durğu işarələrinin növləri və vəzifələri	411

Əlövsət Zakir oğlu Abdullayev
Yusif Mirəhməd oğlu Seyidov
Ağamalı Qulu oğlu Həsənov

**MÜASİR
AZƏRBAYCAN DİLİ**

IV hissə

SİNTAKSIS

“Şərq-Qərb”
Bakı
2007

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Kompyuter səhifələyicisi: *Yalçın Şükürov*
Korrektorlar: *Fəridə Səmədova*
Pərinaz Musaqızı

Yığılmağa verilmişdir 02.03.2007. Çapa imzalanmışdır 19.07.2007.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 26,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 103.

DÜST 5773-90, DÜST 4.482-87



Kitab "CBS-PP" MMC mətbəəsində çap olunmuşdur.
Bakı, Şərifzadə küçəsi, 3.

11163
A14

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin

“Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”

12 yanvar 2004-cü il
tarixli sərəncamı ilə nəşr olunur.